


DÜNYA ƏDƏBİYYATI
KLASSİKLƏRİ



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında”
2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

OSCAR
UAYLD
SEÇİLMİŞ ƏSƏRLƏRİ

Oskar Uayıl. Seçilmiş əsərləri.
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 464 seh.

ISBN 978-9952-32-115-9

İngilis dilindən tərcümə edən
ve ön sözün müəllifi:

KAMRAN NƏZİRLİ

Redaktor:

MAHİR N.QARAYEV

Korrektorlar:

**AQŞİN MƏSİMÖV
ELSEVƏR MURADOV**

Mətn: Bakı Slavyan Universitetinin
nəşriyyatı

© "Şərq-Qərb" Nəşriyyat Evi, 2013
www.eastwest.az
www.fb.com/eastwest.az



DÜNYA ƏDƏBİYYATININ “XOŞBƏXT ŞAHZADƏ”Sİ

Oskar Uayldla ilk “tanışlığım” onun “Xoşbəxt şahzadə” nağılı ilə başlamışdır; orta məktəbdə oxuyarken rus dili müəllimimiz bize “Xoşbəxt şahzadə” və balaca quşcuğaz – Sığırçının acinacaqlı taleyini danışanda çox təsirlənmişdim; bu nağıl şəxsən mənim – on iki yaşlı bir məkteblinin qəlbini və beynini silkələmişdi və hələ o zamanlar hiss edirdim ki, içimdə nəsə dəyişir; əlbəttə, bu dəyişikliyin nədən ibarət olduğunu anlaya bilmirdim. Amma çox sonralar başa düşdüm ki, sən demə, dünyada məlikməmmədlərdən, fatmalardan, tiq-tiq xanımlardan, cırtdanlardan... başqa, “Xoşbəxt şahzadə”, “Sadiq dost”, “Bülbül və qızılgül”, “Balaca kral”, “Balıqçı və onun ürəyi”... də varmış. Və bu gözəl nağılların müəllifi dünya ədəbiyyatında öz xüsusi yeri və çəkisi olan irland əsilli ingilis yazarı, dramaturq, şair və publisisti Oskar Uaylddır.

Oskar Uayldın nağıllarındakı humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq, adı dialoqlarla böyük mətləbələri açmaq bacarığı adamı heyran edir; onun nağıl dünyası mənim gələcək ədəbi taleyimdə də rol oynadı. Mən yazarının bir neçə nağıl və şeirini hələ tələbə ikən tərcümə eləmişəm. Lakin ağlıma da gəlməzdi ki, bir zamanlar dünya ədəbiyyatının bu aforizm ustasının “Seçilmiş əsərləri”ni orijinaldan Azərbaycan dilinə tərcümə edəcək, bu kitaba ön söz də yazacağam.

Yazarının həyatı da ədəbi fəaliyyəti kimi ziddiyətli olub. Lakin ədəbiyyatşunaslar onun şəxsi həyatından daha çox, bədii-estetik dünyagörüşünə, sanballı ədəbi fikirlərinə, xüsusilə aforizmlərinə önəm veriblər. Oskarın ədəbi düşüncələri, aforizmləri xüsusilə böyük

maraq kəsb edir. Onun qalmaqallar, dedi-qodular, ailə-məişət və məhkəmə çekişmeleri ilə müşayiət olunan şəxsi həyatı isə türmə divarları arasında keçərək bədbəxt bir sonluqla bitmişdir.

Oskar Uayld 1854-cü il oktyabrın 16-da İrlandiyانın Dublin şəhərində anadan olmuşdur. Oskar Uilyam və Ceyn Françesko Uayldlar ailəsinin ikinci oğlu idi. Anası Ceyn “*Speranza*”¹ təxəllüsü ilə İrlandiya azadlıq hərəkatı haqqında şeirlər yazırıdı. Atası Uilyam Uayld İrlandiyanın tanınmış həkim-oftalmoloqu və tibb üzrə bir neçə elmi əsərin müəllifiydi. O həm də arxeologiya və folklor'a dair kitablar yazmışdır. Beləliklə, hələ uşaqlıqdan Oskar Uayld poeziya və ədəbiyyat mühitində böyüyürdü; ailədəki yaradıcı ruh onun gələcək taleyine çox böyük təsir etdi.

Oskar doqquz yaşına kimi evdə təhsil alıb. Sonralar orta təhsili ni kollecədə davam etdirmiş, orada yunan ədəbiyyatına dair bilgiler əldə etmişdir. Məktəbi qızıl medalla bitirdikdən sonra təhsilini Oksfordun Maqdalen kollecində davam etdirir. Bir neçə il kollec təhsili alır, daha sonra Oksford Universitetinə daxil olur. O, burada ingilis yazıçıları Con Reskin və Volter Paterin təsiri altına düşür. Onlar sənətin həyatda əhəmiyyətli rolü ideyasını müdafiə edirdilər. Sonralar Oskar bu ideyaya güləcəkdi və özünün “Dorian Qreyin portreti” əsərində yazacaqdı ki, sənət əhəmiyyətsiz, boş bir şeydir.

Təhsilini başa vurdudan sonra Oskarın düşüncələri və fəlsəfi görüşləri tamamilə dəyişir; o, yeni-yeni əsərlər yazar və mədəniyyət tarixində ilk dəfə olaraq ritual və mərasimlərdə dəmişiq tərzinə və intonasiyasına yeni forma getirir. Oskara görə, ədəbiyyat adamı həyata estetik bir akt kimi baxmalıdır.

İlk şeirlər toplusunu Oksford Birliyinə təqdim edərkən plagiatlıqda suçlanan, beləliklə, kitabı əlyazma şəklində geri qaytarılan Oskar Uayldın ilk kitabı 1881-ci ildə işıq üzü görür. Elə ilk kitabda onun estetik dünyagörüşündəki pessimist notlar, mistik əhvali-ruhiyyə sezilməyə başlayır; bu, onun dramaturgiyasına da təsir edir. O, başqa janrlarda da – esse, nağıl, ədəbi-tənqidi manifestlər və s. – qələmini sınayıv və uğurlar qazanır.

¹ “Ümid” (*ital.*)

Bir qədər sonra Oskar Uayld Nyu-Yorka gedir və burada ədəbiyyatdan mühazirələr oxumağa başlayır. Yaziçi ilk dəfə olaraq dekadent¹ hərəkatının əsas prinsiplərini işləyib hazırlayırlar. O, sənətin sosial funksiyasını inkar edir; həqiqətə uyarlığını, solipsist² konsepsiyani rədd edir.

Oskar sənətkar hüquqlarının tam formada müdafiəsini tələb edirdi. Əlbəttə, Oskarın böyükler üçün nəzərdə tutulan əsərləri hələ də mübahisə doğurmaqdadır. Lakin sənətkarın uşaqlar üçün yazdığı nağıllar, yuxarıda qeyd etdiyimiz kimi, daha ibretamız və maraqlı, təsirli, cəlbedici və düşündürücüdür. “Sadiq dost”, “Xoşbəxt şahzadə”, “Bülbül və qızılıgül” və s. bu qəbildəndir.

Oskar Uayld “Dorian Qreyin portreti” (1890) romanını yazımaqla özünün bütün mövzu dairəsinin üstündən qara xətt çəkdi. Sonrakı dövrdə komediya janrında yazdığı pyeslərdə (“Ideal ər”, “Diqqətdən kənar qalan qadın” və s.) o, kübar təbəqəyə mənsub təmtəraqlı məclislərdə və salonlarda əxlaqsızlığın estetikləşdirilməsini, abırsız gedonizmi³, fahişəliyə birbaşa rəğbəti təsvir etdi. Lakin bütün bunlar istər-istəməz “Dorian Qreyin portreti”ndəki paradoksal dialoqlarda yumordan daha çox, satiraya çevrildi. Beləliklə, onun komediyaları sosial-ifşaedici xarakter daşıyaraq teatrların səhnəsinə yol açdı.

Oskar Uayldın 1890-cı illərdə yazdığı, demək olar ki, bütün əsərləri İngiltərədə ictimai qınaq və qalmaqallarla müşayiət olundu. Lakin onun həyatında əsas qalmaqlı təkcə yaradıcılığı ilə deyil, şəxsi həyatı ilə də bağlı idi. Qeyd edək ki, hələ Oksford Universitetində oxuyarkən Oskar Uayld “Mason lojası”na üzv olmuşdu və daha sonralar masonların usta dərəcəsini almışdı. Həyatının faciə ilə bitməsində də məhz bu amilin rolü oldu və yazıçı çox sonralar anla-yacaqdı ki, masonların “toruna” düşmək nə deməkdir.

Yaziçi Oksfordu bitirdikdən sonra Dublində Florens Balkomba adında bir qızə vurulur. Lakin Florens yazıçı Bram Stokerlə ailə qurduqda bu, Oskara pis təsir edir və o, Florensə İrlandiyani birdəfəlik

¹ Dekadent – sənətdə mürtəce cərəyan tərəfdarları nəzərdə tutulur.

² Solipsist – subyektiv idealizmin fəlsəfi qolu; bu fəlsəfəyə görə, insanın yalnız şəxsi şüuru gerçeklik hesab edilə bilər, obyektiv varlıq yoxdur.

³ Gedonizm – (fəls.) həyatın zövq və səfa üçün yaradığını iddia edən qədim yunan əxlaq nəzəriyyəsi

tərk edəcəyini bildirir. Belə də edir: 1878-ci ildə ölkəni tərk edir və öz doğma vətəninə yalnız ikicə dəfə qısa müddətə qayıdır. Oskar London və Paris şəhərlərində 6 il yaşayır. Londonda olarkən varlı bir adamın Konstansa Lloyd adlı qızıyla tanış olur, ona evlənməyi təklif edir və onlar 1884-cü il mayın 29-da Londonda evlənirlər. Onların iki oğlu olur: Siril və Vivyan.

1895-ci ildə Oskarı homoseksuallıqda suçladılar. O, buna görə yaxın dostu Alfred Duqlasın atasını məhkəməyə verdi. Lakin təxminən, üç il Oskarın himayəsində olan və Oskarı ailəsindən ayıran Duqlas məhkəmədə ona qarşı şahid kimi çıxış etdi. Beləliklə, Oskar əxlaqsızlığa görə hebs olundu. Onun bütün pyesləri dərhal səhnədən yiğisdirildi, afişalar götürüldü. Onu müdafiə edən, lakin azad olunmasına nail ola bilməyən yeganə dostu Bernard Şou idi.

Oskar Uayldın mənəvi-əxlaqi süqutundan sonra Konstansa özünün və oğlanlarının soyadını dəyişib Holland etdi. Bu qadın 1898-ci ildə belindən cərrahiyə olunduqdan sonra vəfat etmiş, İtaliyada dəfn olunmuşdur. 1897-ci ildə hebsdən çıxandan sonra Oskar Uayld Fransaya köçür. Burada o, səfil, yoxsul və tənha bir həyat sürür; nəticədə 1900-cü il noyabrın 30-da Parisdə vəfat edir.

Oskarın böyük oğlu Siril Dünya müharibəsində Fransada öldürül-müşdür. Vivyan da müharibədə iştirak edir və müharibədən sonra yazılılıq və tərcüməciliklə məşğul olur. 1954-cü ildə Vivyanın “Oskar Uayldın oğlu” adlı xatirələr kitabı çapdan çıxır. O, xatirələrində atasının hebsdə olduğu müddətdə ailələrinin necə əziyyətlər çəkdiyindən yazır. Vivyanın oğlu Merlin Holland da öz babası Oskar Uayld haqqında bir neçə kitab yazır.

Oskar Uayldın bütün həyat və yaradıcılığında qəbul olunmayan məqamlar və dəyərlər olsa da, onun yaradıcılığı, xüsusilə aforizmləri XX əsrin Avropa ədəbiyyatı üçün qiymətli xəzinə kimi qəbul edilir; qeyd etmək lazımdır ki, vaxtilə İngiltərənin qəbul etmədiyi dəyərləri (məsələn, Salvador Dalinin həyat tərzi kimi) bu gün Avropa müdafiə edir. Xüsusil qeyd edək ki, Oskar Uayld həddən artıq şöhrətpərəest, müəyyən mənada kütlənin rəyindən asılı bir sənətkar olub. Ondan daim tələb olunurdu ki, ictimai rəyi nəzərə alsın, ictimaiyyətin rəyi ilə hesablaşın. O, ABŞ və Kanada səfərləri zamanı mühazirə və çıxışlarının anonsunda belə

bir ifadə yazmışdı: “Mənim sizə dühamdan başqa təqdim etməyə heç nəyim yoxdur”.

Bir məqamı xüsusilə qeyd etmək vacibdir: bütün dövrlərdə yaradıcı adamı, əsl sənətkarı “başa düşmək” problemi mövcud olub. Hər zaman cəmiyyət üçün, Belinskinin sözləri ilə desək, “sənətkarı sevmək başa düşməkdən daha asan olub”. Oskarın dərin fəlsəfəsini də cəmiyyət “həzm” edə bilmirdi, ayrı-ayrı qruplar, ictimai-siyasi, hətta ədəbi cərəyanlar da ona yerli-yersiz hücumlar edirdi. Yazıcının çox geniş yaradıcılıq diapazonuna aid olan müxtəlif janrlar – roman, povest, hekayə, nağıl, pyes, esse və məqalələrdə dərin məzmunla yanaşı, incə humor, hədsiz istehza, habelə cəmiyyətin kübar təbəqələrinə, onların həyat tərzinə qarşı ifşa edici, tənəli satira var; Oskar həm də bir çox həyatı vacib məsələlərə orijinal münasibəti ilə seçilən müəllifdir. Onun, demək olar ki, bütün əsərlərinde dil və üslub orijinallığı ilə yanaşı, qeyri-adi həssas yanaşma və mövzunun ustalıqla bədii həlli özünü göstərir.

Azərbaycan oxucusuna təqdim etdiyimiz “Seçilmiş əsərlər”ə bir roman, iki pyes və iki nağıl daxil etmişik. Təqdim olunan əsərlərdə müəllif çox vaxt gah qeyri-adi məzmunlu bir hekayətin tarixəsini “danışır” – məsələn, nağıl, ya da süjet formasında – gah da gözlənilməz paradokslardan istifadə edir (xüsusilə roman və komediyalarında). Bu əsərlərdə yazıcının xüsusən insanın mənəvi aləmi ilə bağlı olan məsələlər narahat edir. Ali sevinc insanlara nə verir? – Əsas suallardan biri budur. Oskarın öz cavabı da maraqlıdır: “Gözəllik!” Diqqət edin – sevgi, məhəbbət yox! Zəhmət, uğur, nailiyyət yox, mübarizə yox, məhz gözəllik!

Oskar Uayld yazır: ”Mənim üçün gözəllik möcüzələr möcüzəsidir. Yalnız dayaz adamlar xarici görkəmə önəm vermir, insanı zahiri görkəminə görə dəyərləndirə bilmirlər. Dünyanın əsl sirri onun görünən tərəfindədir, görünməyən şeylərdən danışmağa dəyməz!” Bu paradoks Oskarın əsas yaradıcılıq qayəsini və ideyasını müəyyənləşdirir, təqdim olunan əsərlərin də ana xəttini təşkil edir.

Yazıcı gözəlliyi çox həssaslıqla dərk edir, duyur; həyatdakı bütün eybəcərliklərdən və iyrişəncliklərdən qaçan Oskar yarızarafat-

yarıcıiddi hətta yoxsul təbəqəyə məsləhət görürdü ki, “şairanə cır- cındır geysinlər”. Oskar əsl sənət tərəfdarı idi, yəni “sənət sənət üçündür” ideyasını bəyənirdi. O hesab edirdi ki, sənət bütövlükdə insanı formalasdırır, sənət həyatı təqlid etmir, həyat sənəti təqlid edir. İnsanlar sevimli ədəbi qəhrəmanlarını təqlid edir, yalnız sənətkara görə gözəlliyi dərk edirlər; məsələn, insan rəssamın çəkdiyi şəklə görə gözəlliyi dərk edir, ondan gözəlliyi dərk etməyi öyrənir. Yaziçi çalışırdı ki, onun əsərləri insanlara öz gözəlliyi ilə zövq versin. Həqiqətən də, Oskar çox gözəl və səlis yazıçıdır; lakin bəzən bu əsərlərdə gözəllik əvəzinə “bəlağət” də müşahidə edirik; bununla belə, bu “bəlağət” onun böyük dühasına xələl gətirmir. Doğrudur, Oskar Uayld qaranlıq və pis ehtirasları da təsvir etməyi sevir; məsələn, “Dorian Qreyin portreti” romanında o, az da olsa, əxlaqsız ehtiraslara, şəhvətin dərin qatlarına enmiş, onları ifrat dərəcədə qabartmışdır. Onun məhsuldar yaradıcılıq dövründə (1887–1895-ci illər) yazdığı “Lord Savilin cinayəti”, ikicildiliyi – “Xoşbəxt şahzadə və digər nağıllar”, dialoqlar və məqalələrdən ibarət publisistik kitabları, “Yalanın tənəzzülü”, “Tənqidçi rəssam kimidir”, “Ledi Vindermerin yelpiyi”, “Diqqətdən kənar qalan qadın”, “İdeal ər”, “Ciddi olmağın vacibliyi”, “Salome”, “Ridinq türməsi haqqında ballada”, “Sosializmdə insanın qəlbİ”, “Kantervil kabusu”, “Düşüncələr”, “Müdriklik müəllimi”, “Rəssam” və s. əsərlərində də gözəllik yüksək qiymətləndirilir; lakin müəllifin gözəllik haqqındaki ifrat düşüncələri ilə razılaşmamaq da olar; Oskar gözəlliyi əxlaq və həqiqətlə qarşı-qarşıya qoyur; onun üçün gözəllik əxlaq və həqiqətdən asılı olmayıaraq da mövcuddur. O, qətiyyətlə iddia edir ki, onlar nəinki bir-biri ilə uyğun gəlmir, hətta bir-birine düşməndirlər. Oskara görə, gözəllik azad surətdə mövcuddur, həqiqət və əxlaq isə bir-biri ilə yola getmir. Cəmiyyətin əxlaqi hesab elədiyi şey həqiqətə uyğun gəlməyə bilər! Oskarın bu müşahidəsi xudbin kübar cəmiyyətində reallığı əks etdirirdi. Oskar dəyərlərlə real həyat təcrübəsi arasında ziddiyyətləri açıq şəkildə ortaya qoydu; cəmiyyətdə görüntü xatirinə olan şeylərlə yanaşı, onun içindəki eybəcərlikləri də göstərə bildi.

Oskar Uayldın belə maraqlı mövqeyi öz dövrünün kübar cəmiyyətinə çağırış kimi səslənirdi. Oskar həm də meşşan təbiətinə qarşı

qısqanlıqla mübarizə aparırdı; kübar cəmiyyətin çirkin həqiqətləri və əxlaqı onu ağrıldırdı və o, buna, sadəcə, gülürdü.

Oskar Uayld istedadının ən gözəçarpan məziyyətlərindən biri və deyərdim ki, elə birincisi onun çevik təfəkkürlü olması və hazırlıqlılaşdırır. Yazıçının humoru təbiətinə görə əsl irland humorudur: dərin və çevik zəka, incə və nəzakətli humor, aforizm. Ədəbiyyatçılar haqlı olaraq qeyd edirlər ki, ingilis dramaturgiyasının zənginləşməsində Oskar Uayldla Bernard Shawunun xidmətləri eyni dərəcədədir.

Azərbaycan oxucusuna təqdim olunan roman və pyeslərde müəllif qəbul olunmayan dəyərləri personaj və obrazların dili ilə elə incə formada təqdim edir ki, düşünürsən: sən demə, bizə pis görünən dəyərlər yaxşı olmasa da, haradasa xoşagələndir, yaxud əksinə. Oskar Uayldın paradokslarının duzu da məhz bundadır. Bu paradokslar özünəməxsus tərzdə, bir tərəfdən incə və maraqlı formada xudbinliyə, şöhrətpərəstliyə güllür, onu lağ'a qoyur, cahilliyyi, alçaqlığı top atışına tutur, digər tərəfdən isə bu “pis keyfiyyətləri” bəzən elə tərzdə təqdim edir ki, sadəcə, adamin “xoşuna” gəlir, oxucuda iliq təbəssüm oyadır.

“Diqqətdən kənar qalan qadın” (1893) və “İdeal ər” (1895) onun ən populyar komediyalardan hesab olunur. Bu pyeslər işi üzü görəndən sonra çox böyük rezonans doğurmuşdur; tamaşaçılar indi də bu tamaşalara çox böyük maraqla baxırlar. Pyeslər səhnəyə qoyulduğdan sonra Oskarin yaşadığı dövrün tamaşaçıları ilk dəfə olaraq insanlar barədə, onları əhatə edən həyat barədə canlı söz eşitdilər; onların diqqətini, daha çox, yazıçının həzircavaklılığı və iti zəkası cəlb etdi. Canlı dialoqlar, personajların kəskin həcvləri, meşşən düşüncələri və mühakimələrinə istehza tamaşaçılar və auditoriya tərəfindən qəbul edildi. Müəllif haqqında isə deyirdilər: o, ingilis dramının ən yaxşı ənənəsini yaradan yazıçıdır. Onun pyeslərində tamaşaçı zadəgan cəmiyyətini öz gözləri qarşısında görür; burada insanlar mübahisə edirlər, güllür, dalaşırlar, toqquşurlar, bir-birini dəqiq xarakterizə edirlər, cəmiyyət barədə səlis fikirlər söyləyirlər. Kübar cəmiyyətdən çıxan qadın və kişilərin qaranlıq keçmişləri, gizli günahları və qüsurları, ailə xəyanətləri, alicənab və əsilzadə cavanların nəcib, gənc qızlara qarşı ədəbli

davranış və diqqəti – Oskar Uayld komediyalarının intriqası məhz bu çərçivədədir. Bu çərçivə daxilində dramaturq maraqlı süjet xətti qurur və dolğun məzmunlu həyat mənzərələri yaradır. Oskarın komediyaları, əslində, personajların çıxış və dialoqları ilə daha çox maraqlıdır. Xarakterlərin xüsusi təsviri yoxdur, pyesdən-pyesə onlar, təxminən, eyni tipli adamlardır; hər birinin dilindən acı həcylər, nəzakətli təriflər, aforizmlər, paradokslu mülahizələr eşidirik, oxuyuruq. Maraqlı budur ki, hər dəfə yeni şeylər oxuyur, yeni fikirlər eşidirik. Bax əsas effektli məqam, güc də bundadır. “Diqqətdən kənar qalan qadın” komediyası hətta bir qədər melodram təsiri bağışlayır. “İdeal ər” komediyası isə daha yüksək təbəqələrə aid olan komediyadır: burada satirik motivlər daha güclüdür.

Bu əsərlərin hər birindən süjetin analizi vasitəsilə “ideyanı” tapıb çıxarmaq (əgər belə demek mümkündürse!) və onu təhlil etmək olar. Belə bir “əməliyyata” ehtiyac duymuruq və bu qənaətdəyik ki, Oskar Uayldın, demək olar ki, bütün pyeslərinin “əxlaqi” dəyəri, bəlkə də, adı və bayağı aforizm təsiri bağışlaya bilər; lakin burada son nəticədə Xeyir qalib gəlir və alçaqlıq, Şər cəzalandırılır. Hadisələrin quruluşu, inkişafı və razvyazkasına görə Oskar Qərbin əyləncəli dramaturgiyasının qanunlarını pozmur. Diqqətli oxucuya görə, Oskarın komediyalarında personajların söhbətlərinin mövzusu həyatın daha geniş sahələrini əhatə edir: ictimai-siyasi həyat, əxlaq, mənəviyyat, iqtisadiyyat, ədəbiyyat, mədəniyyət, ailə-məişət, izdivac və s. Bəzən adama elə gəlir ki, bunlar ifrat dərəcədədir. Lakin Oskarın bu məsələlərə incə və ustalıqla yanaşması onun müəllif kimi dərin biliyindən, dünyagörüşündən xəbər verir və həm də yaşadığı dövrün, cəmiyyətin norma və qaydalarına, prinsip və dəyərlərinə peşəkar yazıçı münasibətini ortaya qoyur. Cəmiyyət de bunu istəyir, istəyir ki, onun özünə və problemlərinə ciddi münasibət bəsləsinlər.

Oskar Uayld birincidərəcəli dahilər sırasında olmasa da (Şekspir və Tolstoy kimi), dünya ədəbiyyatında həyatın Böyük müəllimləri sırasında yer ala bilməsidir; o, sosial şərə qarşı heç vaxt qəzəblə çıxış edə bilməsə də, insan və onu əhatə edən mühitin bütün incəliklərini qüsür və gözəllikləri ilə birlikdə ustalıqla qələmə alan sənətkardır.

Oskar Uayldın əsərlərindən onlarca sitat götirmək, onların bədii dəyərini, üslub xüsusiyyətlərini və s. təhlil etmək bizim üçün çətin deyil; Oskarın təkcə aforizmləri barədə bir neçə kitab yazmaq olar. Lakin mən bu imkanlarımdan istifadə etmirəm və dünya ədəbiyyatının “Xoşbəxt şahzadə”si saydığım yazıçının aforizmlərindən zövq almağı Azərbaycan oxucusunun ixtiyarına buraxıram.

Kamran Nəzirlı

DORİAN QREYİN PORTRETİ

(roman)



DORİAN QREYİN PORTRETİ

Müəllifin ön sözü

Rəssam estetik gözəllik yaradan adamdır. Sənətin məqsədi özünü və sənətkarı cəmiyyətə tanıtmaqdır. Tənqidçi isə estetik gözəllikdən aldığı təessüratını yeni forma, yaxud yeni vasitələrlə bölüşdürmək bacarığına malik adamdır.

Tənqidin ali, ya da aşağı forması – avtobioqrafiya növlərindən biridir. Estetik gözəlliyi olan şeylərdə eybəcər mənalar axtaran adamlar – əxlaqsız adamlardır; və bu təbliyəsizlik heç də onları cazibəli göstərmir. Bu, böyük qüsurdur.

Estetik gözəlliyi olan şeylərdə ali mənə tapanlar mədəni adamlardır. Onlara ümid etmək olar. Onlar seçilmiş adamlardır və estetik gözəllikdə yalnız bir şeyi görürler: gözəlliyi!

Yaxşı və yaxud pis kitab olmur; yaxşı və yaxud pis yazılan kitablar olur. Vəssalam.

XIX əsr realizmə nifrat bəsləyir; bu, öz əksini güzgüdə görən Kalibanın¹ qəzəbinə bənzəyir.

XIX əsr Romantizmi sevmir; bu da öz əksini güzgüdə görəyən Kalbanın qəzəbildir.

Sənətkar üçün insanın əxlaqi həyatı onun yaradıcılıq mövzularından yalnız biridir, amma sənətin əxlaqlılıyi natamam, qeyri-mükəmməl vasitələrin mükəmməl ifadəsindən ibarətdir. Sənətkar heç nəyi sübut etməyə çalışır. Sənətkar əxlaq dərsi demir. Sənətkarın belə bir niyyəti və cəhdli varsa, onda onu bağışlamaq olmaz; o, süni üslub yolu tutan adamdır. Sənətkarı qeyri-sağlam meyillərə vadər etməyin; o azaddır, hər şeyi təsvir edə bilər.

Sənətkar üçün Fikir və Dil vasitədir. Xeyir və Şər isə onun yaradıcılığı üçün sənət materialıdır. Forma baxımından bütün

¹ *Kaliban* – ecinə, şəri təcəssüm eden varlıq; Şekspirin bir əserindəki qəhrəmanının adı da Kalibandır; müəllif, yəqin ki, onu nezərdə tutur.

sənətlərin örnəyi musiqi sənətidir. Hissiyyat baxımından götürsək, aktyorluq sənəti ən həssas sənətdir. Hər bir sənətdə üst qat və rəmz olur. Kim ki üst qatın dərinliyinə varmaq istəyir, riskə getmiş olur. Kim ki rəmzləri açmaq istəyir, o da risk etmiş olur. Sənət həyat deyil, güzgündür və o güzgüyə baxanların əksidir. Əgər sənət əsəri mübahisə doğurursa, deməli, onda nəsə təzə bir şey, mürəkkəb və əhəmiyyətli bir şey vardır. Qoy tənqidçilər müxtəlif fikirlər söyləsinlər, onsuz da, sənətkar özünə sadıq qalacaqdır.

Biz insanı faydalı işlər gördüyüünə və bundan heç də məmənun qalmadığına görə bağışlaya bilərik. Faydasız iş görən adamı da o zaman bağışlamaq olar ki, o, bu işi sevə-sevə, özü də ehtiraslı sevgi ilə görsün.

Hər bir sənət tamamilə faydasızdır.

Oskar Uayld



BİRİNCİ FƏSİL

Qızılıgullerin kəsif ətri emalatxananı bürüdü; bağçadan xəsif yay küləyi qalxanda bu qoxu açıq qapıdan içəri girir, bihuş-edici yasəmənlə yemişan kollarının al-qirmizi güllərinin zərif rayihəsinə qarışaraq otağa dolurdu.

Lord Henri Votton fars dərili divanın üstündə uzanmış, adəti üzrə, papırosu-papirosa calayırdı; tüstü buludları arasından yalnız nəfəsotunu görmək olurdu; bal ətirlə bu qızılı tütün topası günəş şüaları altında alışb-yanırdı; adama elə gəlirdi ki, otun titrəşən xırda budaqcıqları bu közərən əzəmətin ağırlığına güclə tab gətirir. Hərdən iri pəncərənin uzun ipək pərdəsi arxasından oyan-buyana uçuşan quşların şiltaq kölgələri görünür, havada ani olaraq yapon cizgi elementlərini xatırladırdılar; və bu zaman lord Henri öz sabit üslublarına uyğun hərəkət və hərəkətsizliyi sənət əsəri vasitəsilə verməyə çalışan uzaq Tokionun saribəniz rəssamlarını yadına salırdı. Alaq edilməmiş hündür otların arasına baş vuran, yaxud qızılı tozcuqlara bələnmış əyri-üyrü doqquzdon kollarının böyür-başına inadla və əsgəri intizamla dolanan arıların hırslı viziltiləri, sanki, sükutu bir qədər də üzüçü edirdi; Londonun boğuq sas-küyü buraya, sanki, ərgənun¹ alətinin uzaq sədaları kimi gəlib çatırdı.

Emalatxananın ortasındaki molbertdə qeyri-adi gözəllikdə boylu-buxunlu gənc bir oğlanın portreti vardi; molbertin qarşısında, bir az aralıda rəssamın özü oturmuşdu; bu, Bazil Holvard idi. Bir neçə il bundan qabaq onun qəfil itməsi London ictimaiyyətini həyəcana gətirmiş və demək olar, ağlagəlməz, qəribə fərziyələrin yaranmasına səbəb olmuşdu.

Rəssam öz möhtəşəm əsərinə – füsunkar gəncin portretinə tamaşa edirdi; üzünə məmənnun təbəssüm qonmuşdu. Lakin o, qəfiətən yerindən sıçradı və gözlərini yumdu, barmaqları ilə

¹ Ərgənun – içərisinə körükle hava vurularaq çalınan musiqi aləti

kirpiklərini sıxdı, sanki, gözəl bir yuxu görürdü və onu yaddaşında saxlamaq üçün əlləşirdi, oyanmağa qorxurdu.

— Bazil, bu, sənin ən gözəl əsərindir, — lord Henri tənbəl-tənbəl dilləndi, — mən deyərdim ki, sən heç vaxt belə gözəl əsər yaratmamışdin... Əlbəttə, bunu mütləq gələn il sərgiyə – Qrosvenora göndərməlisən. Akademiyaya göndərmə, ora qarışq və gediş-gəlişi çox olan yerdir. Nə vaxt gedirsən, o qədər adam Görürsən ki, şəkillər itib-batır, yaxud əksinə, o qədər şəkil olur ki, heç adamları da görə bilmirsən... Hər iki halda adam özünü narahat hiss edir. Buna görə də Qrosvenor daha münasib yerdir...

— Bu portreti heç bir yerə göndərməyəcəyəm, — deyə rəssam özünəməxsus tərzdə başını arxaya döndərib cavab verdi; onun bu adətinə vaxtilə Oksfordda oxuyan tələbə yoldaşları gülərdi.

— Yox, yox, mən onu heç hara göndərməyəcəyəm...

Lord Henri təəccübə qaşlarını çatdı; papirosundan çıxan girdə mavi tüstü buludcuqları arasından Bazilə baxdı.

— Nə cedin? Heç yerə göndərməyəcəksən? Axi niyə, əziz qardaşım? Bir səbəb varmı? Siz rəssamlar necə də qəribə adamlarınız! Siz məşhurlaşmaq üçün əlləşib-vuruşursunuz, ad-san qazanırsınız; şöhrət əldə edəndən sonra onu atmaq istəyirsiniz, elə bil, o, sizə ağırlıq edir. Necə axmaq bir hərəkətdir! Səndən çox danışırlarsa, əlbəttə, yaxşı hal deyil, amma heç danışmırlarsa, bu daha pisdir. Bax bu portret sənə daha çox şöhrət gətirəcək; sən İngiltərənin bütün cavan rəssamlarından yüksəkdə duracaqsan. Qoca sənətkarlar sənə qısqanlıqla baxacaqlar, əlbəttə, əgər hər hansı bir hissə yaşamağa taqətləri qalıbsa...

— Bilirəm, mənə güləcəksən, — rəssam cavab verdi, — amma doğru sözümdür, mən bu əsəri sərgiyə çıxarmaq istəmirəm. Mən bu əsərə həm də öz canımı qoymuşam, özü də lap çox.

Lord Henri divanda yerini bir qədər rahatlayaraq güldü.

— Bilirdim ki, güləcəksən! Amma qəti sözümdür, vallah, doğru deyirəm...

— Canını qoymusan? Sən Allah, bəsdir görüm! Bilmirdim sən bu qədər lovğasan. Mən bu şəkildə sənə oxşar olan heç nə görmürəm; Bazil, mənim qarasaçlı, qaşqabaqlı dostumla bu cavan



Adonis¹ arasında heç bir benzərlik yoxdur; bu gənc, sanki, fil sümüyü və qızılıgül yarpaqlarından yaradılıb. Başa düş, Bazil, o, sankı, Narsisdir, sənsə... Əlbəttə, sənin sıfətində intellektual ifadə var... lakin gözəllik, əsl gözəllik o yerdə bitir ki, orada düşüncə, idrak başlanır. Düşüncə, fikir öz-özlüyündə şışkinliyin bir növüdür və hər hansı bir sıfətin harmoniyasını pozur... İnsan düşünməyə başlayanda istər-istəməz burnu uzanır, yaxud alnı tarım çəkilir, üzü eybəcər hala düşür. Sən hər hansı bir elm sahəsinin tanınmış xadiminiñ fikir ver, gör onların sıfəti necə eybəcərdi! Əlbəttə, istisnalar da var – bunları kilsə xadimləri haqqında demək olmaz! Axi onlar kilsədə sən deyən bir elə düşünmürlər; məsələn, səksən yaşılı yepiskop danışır ki, cavan vaxtı, on səkkiz yaşında ona necə təsir ediblər, dinə-imana gəlməyindən ağızdolusu danışır – belə olan halda, əlbəttə ki, onun üzü, sıfəti nuraniliyini saxlayar. Portretə gəlinçə, sənin təsvir etdiyiñ cavan oğlan (onun adını nə üçünsə gizli saxlayırsan) çox qəşəngdir, füsunkardır, deməli, o, heç vaxt heç nə barədə düşünmür. Buna tam əmlinəm. Görünür, onun heç beyni də yoxdur, Allahın yaratdığı cazibəli bir varlıqdır; gərək həmişə qabağımızda ola – qış vaxtı tamaşa etməyə gül tapmayanda ona baxaq, yay vaxtı isə ona baxarkən qızmış beynimizi sərinlədək. Bazil, sən Allah, özünə təsəlli vermə: sən o şəkildəklinə, azca da olsa, oxşamırsan.

– Sən məni başa düşmürsən, Harrı, – rəssam dedi. – Əlbəttə, mən ona benzəmirəm. Bunu səndən də yaxşı anlayıram. Bir də axı mən heç ona oxşamaq da istəməzdəm. Nədir, çiyinlərini çakırsən? İnanırsan mənə? Mən səmimi deyirəm. Fiziki və mənəvi cəhətdən mükəmməl olan adamların taleyində nəsə qaçılmaz bir şey olur – elə bir məşumluq olur ki, adama elə gəlir o, bütün tarix boyu kralların ayaqlarını büdrədib. Sənə elə gəlmirmi ki, elə ən salamatı budur ki, başqalarından fərqlənməyəsən? Bu dünyadan həmişə axmaqlar və eybəcərlər fayda götürürler. Onlar rahatca bardaş qurub özgələrin mübarizəsinə tamaşa edə bilirlər. Onlar qələbə sevincinin nə demək olduğunu belə bilmirlər; onlar məğ-

¹ Adonis – yunan mifologiyasına görə Afroditanın sevgilisi olmuşdur; o, vəhşi qaban tərəfindən öldürilmişdir. Deyilənə görə Adonis çox gözəl imiş.

Iubiyət kədərindən də azad olunublar. Bu adamlar bizim hamimizin yaşamalı olduğumuz kimi yaşayırlar; həyəcansız-filansız, dinc, hər şeyə laqeyd. Onlar heç kəsi məhv etmir və heç kəs də onlara əl qaldırmır. Sən məşhursan, varlısan, Harri, mənim isə istedadım və təfəkkürüm var; hər halda, hansı dəyərə malik olur-olsun, sənətim var, Dorian Qreyin isə gözəlliyi var! Allahın bizi bəxş etdiyi bütün bu qabiliyyətlərə görə biz nə vaxtsa cavab verəcəyik, ağır məhrumiyyət və əziyyətlərə cavab verməli olacağımız.

– Dorian Qrey dedin? Hə, deməli, portretdəki adam Dorian Qreydir? – lord Henri Holvarda tərəf gələrək soruşdu.

– Bəli. Mən onun adını demək istəmirdim...

– Niyə ki?

– Necə deyim e?.. Çox sevdiyim adamların adlarını gizli saxlayıram, heç kəsə demirəm... Bu, ona bənzəyir ki, sənə əziz olan adamın hansısa parçasını özgələrə verirsən. Bilirsən, mən anadan olandan sırlıyəm, gizli qalmağı xoşlayıram. Mənə elə gəlir ki, bu, müasir həyatı bizim üçün sırlı və maraqlı etməyin yeganə yoludur. Mən şəhəri tərk edəndə hara getdiyimi heç kəsə bildirmirəm. Desəm, vəssalam, bil ki hər ləzzətdən məhrum olacağam. Bu, əlbəttə, səfəh adətdir, bilirəm; lakin bu, mənim həyatıma hansısa şəkildə romantiklik də qatır. Yəqin, deyəcəksən ki, bu lap axmaqlıqdır, hə?

– Əlbəttə yox! – lord Henri etiraz etdi, – qətiyyən yox, əziz dostum! Görünür, yaddan çıxarmışan ki, mən evliyəm və evliliyin bir yaxşı cəhəti də budur ki, o, hər iki tərəf üçün – həm arvad, həm ər üçün – yalançı bir həyatı vacib hesab edir. Mən arvadımın harada olduğunu heç vaxt bilmirəm, mənim arvadım da mənim nə işlə məşğul olduğumu heç vaxt bilmir. Biz görünən zaman (hərdənbir bir yerə qonaq gedəndə, ya da Həroşqun qəbulunda olanda görüşürük onunla!) bir-birimizə çox ciddi şəkildə hər cür absurd nağıllar söyləyirik. Arvadım bunu məndən daha yaxşı bacarı; o, heç vaxt tarixləri qarışdırır, çəşmir, mən isə əksinə, aləmi qarışdırırıam. Lakin o, mənim yalan dediyimi tutanda heç də özündən çıxmır, mənə acıqlanır. Bu hətta mənim pisimə gəlir bəzən. Lakin o, demək olar ki, məni ələ salır, mənə gülür.



— Harri, ailə həyatın barədə belə danışmağın xoşuma gəlmir, — Bazil Holvard bağça qapısına sən yeridi. — Mən inanıram ki, həqiqətdə sən yaxşı ərsən, lakin öz comərdliyindən utanırsan. Sən qeyri-adlı oğlansan! Heç vaxt əxlaqi şey danışmırsan, heç vaxt qeyri-əxlaqi hərəkətlər də etmirsən. Sənin ədəbsizliyin, sadəcə, riyadır.

— Təbil olmaq, sadəcə, riyadır; və deyim ki, bu riya insan tayfasının ən çox zəhləsini tökən pozadır, — lord Henri ucadan güldü; hər ikisi bağçaya çıxıb hündür dəfnə kolluğunun kölgəsi altındakı bambuq skamyasında oturdu. Günəşin şəfəqləri işildayan dəfnə yarpaqları üzərində oynasırdı. Otların üstündə görünən ağ qızçıçayılları titrəşirdi. Ani sükutdan sonra lord Henri saatına baxıb dedi:

— Bazil, bağışla, mən getməliyəm. Amma mənim sualıma cavab vermədin...

— Hansı sualına?

— Özün yaxşı bilirsən.

— Yox, Harri, bilmirəm... Yadıma sal...

— Nə olar, yadına salaram. De görüm, Dorian Qreyin portretini niyə göndərmək istəmirsən? Mən əsl səbəbi bilmək istəyirəm.

— Axi əsl səbəbi sənə dedim.

— Yox, demədin. Dedin ki, sən bu əsərə canını qoymusun, vassalam. Uşaq başı aldadırsan?

— Harri, — Bazil Holvard Henrinin düz gözlerinin içini baxdı.

— Sevgiyə çəkilən hər bir portret rəssamın öz portretidir; demək olar ki, onu öz balası kimi sevir; əslində, bu portret rəssamın baxıb çəkdiyi adamınkı deyil; rəssam, əslində, pozada olan adama baxmir, o, özünü çəkir, kətan parçada özünü yaradır; buna görə də qorxuram ki, bu portret mənim sırrımı, içimi faş eləyə. Səbəb budur...

Henri güldü. Soruşdu:

— Bu sırr nədir belə?

— Hm, indi deyərəm, — Holvardın üzünə qayğılı bir çəşqinliq qondu.

— Hə, de görüm, Bazil, səbrim tükənir...

— Əslində, burada deyiləsi bir şey də yoxdur, əziz dost, onszu da, sən məni başa düşməyəcəksən... Bəlkə də, buna inanmayacaqsan.

Lord Henri güldü, əyilib otların üstündəki çəhrayı qızçıçayı-lərindən birini dərdi, sonra ona diqqətlə baxdı, üzünü dostuna tutub:

— Əminəm ki, səni anlayacağam. — Mən hətta ən inanılmaz, mürəkkəb şeyləri də başa düşürəm...

Xəzif külək ağacıların çıçəklərini qoparıb yerə səpələyir, sanki, ulduzcuqlardan toxunmuş yasəmən kollarından qopan ağır salxımlar yuxulu sükünetin bu həssas havasında oynaya-oyna-ya yerə düşürdü. Divarın dibindən cırcıramanın səsi eşidildi; qəhvəyi qanadlı iynəcə havada dövrə vurdu... Lord Henryə elə gəldi ki, o, Bazılın ürək döyüntülərini eşidir və söhbətin ardını dinləməyə tələsdi.

Nəhayət, rəssam bir qədər sükutdan sonra danışmağa başladı:

— Deməli, belə... Əhvalat, sadəcə, bundan ibarətdir ki, iki ay bundan öncə mən ledi Brandongildə ziyafətdə idim; sən bilirsən də, biz kasib rəssam tayfası hərdənbir cəmiyyətdə görünürük ki, heç olmasa, camaat bilsin, vəhşi deyilik. Sənin sözün olmasına, qara kostyumda və ağ qalstukda hər kəsi, hətta birja maklerini də ziyanlı, mədəni adam kimi qəbul edirlər. Ledi Brandonun qonaq otağında, təxminən, on dəqiqə başdan-ayağa bəzənib-düzenmiş tanınmış dul qadınlarla, maraqsız alımlarla söhbət etdim; birdən mənə elə gəldi ki, kimsə mənə baxır. Mən başımı azca çevirib ilk dəfə olaraq onu — Dorian Qreyi gördüm. Bizim baxışlarımız toqquşdu və mən hiss etdim ki, rəngim ağarır. Mənim canımı instinkтив olaraq hansısa qorxu hissi büründü və bu zaman anladım ki, qarşımdakı adam elə bir nüfuz və cazibə qüvvəsinə malikdir ki, əgər mən onun təsir dairəsinə düşsəm, o, məni yerli-dibli udacaq; o, mənim qəlbimi, hətta sənətimi belə əlimdən alacaq. Mənsə həyatima heç bir yad təsiri buraxmaq istəmirdim. Özün bilirsən, Harri, təbiətən mən necə azad adamam. Heç kəsdən asılı olmaq istəmirəm və ömrüm boyu da özüm özümün ağası olmuşam; hər halda, Dorian Qreyə rast gələnədək mən həmişə azad sənətkar olmuşam. Amma birdən-



birə bu... bilmirəm necə izah edim... elə bil, hansısa daxili bir səs mənə piçildadı ki, həyatımın dəhşətli bir dönüşü ərafəsin-dəyəm. Qəribə hissələr çulğadı canımı: sanki, duymağa başladım ki, tale mənə qeyri-adi kədər və sevinc yaşantıları hazırlayırlar. Özümü son dərəcə pis hiss etməyə başladım və qapıya tərəf getdim ki, oradan uzaqlaşım. Bunu, demək olar ki, qeyri-ixtiyari etdim, görünür, qorxmuşdum... Əlbəttə, oradan qaçıb getmək mənə yaraşmazdı. Bu, qorxaqlıq idi. Bu məsələyə vicdanla yanaşsaq...

— Bazıl, əzizim, vicdan və qorxaqlıq ikisi də mahiyyətçə eyni şeydir. “Vicdan” – qorxaqlığın rəsmi adıdır. Vəssalam.

— İnanmiram buna, Harri və düşünürəm ki, sən özün də buna inanmırısan... Bununla belə, bilmirəm necə deyim, ola bilsin ki, bu, mənim həddən artıq qürurlu olmağımdan irəli gəlir; mən qapıya sən tələsdim ki, çıxıb gedim oradan... Lakin qapının ağızında ledi Brandon məni gördü və ucadan müraciət etdi:

— Cənab Holvard, cənab Holvard, məncə, siz bu tezliklə çıxıb getməzsınız, elə deyilmi?

Bilirsən də, ledi Brandonun necə nüfuzedici səsi var!?

— Əlbəttə..., — lord Henri qızçıçayının xırda ləçəklərini uzun, əsəbi barmaqları arasında ovaladı, — o qadın əsl tovuzquşudur; tovuzquşunun gözəlliyyindən başqa, o qadında hər şey var...

— Hə... mən də ondan qurtula bilmədim. O, məni kübar dostlarının yanına apardı, ordenli-ulduzlu yüksək mənsəb sahiblərinə təqdim etdi, sonra hansısa iri diademəli¹ və qarmaqburun yaşılı xanımlarla tanış etdi. Ledi Brandon məni hamiya əziz və yaxın dostu kimi təqdim edirdi, halbuki mən onunla yalnız ikinci dəfə idi görüşündüm və görünür, o, məni öz “məşhurlar kolleksiyası”na daxil etmişdi. Mənə elə gəlir ki, həmin dövrdə hansısa rəsm əsərim uğur qazanmışdı; hər halda, o əsər barədə ucuz qəzetlər hay-küy qaldırmış, təriflər yağdırılmış, ona on doqquzuncu əsrin ölməzlik patentini yapışdırılmışdı. Nə isə, mən qəflətən həmin o gəndə üzbüüz qaldım; o, ilk baxışdan mənim qəlbimi qəribə duyğularla doldurmuşdu. O, mənə elə yaxın

¹ *Diadema* – burada: qadımların başlarına qoyduqları daş-qaslı tacşəkilli bezək

məsaflədə durmuşdu ki, az qala, bir-birimizə toxunacaqdıq. Bu zaman qeyri-ixtiyari olaraq ledi Brandon'a dedim ki, bizi tanış etsin. Əslində, buna şüursuz bir hərəkət, ya da düşüncəsizlik demək olmazdı; onuz da biz vasitəcisiş də tanış olacaqdıq, bir-birimizlə səhbətləşəcəkdik. Mən buna əmin idim. Bunu sonradan Dorian da mənə dedi. O da dərhal belə hesab edib ki, bizim görüşümüz təsadüfun yox, taleyin işiymiş.

— Bəs ledi Brandon bu gözəl oğlanı necə təqdim etdi sənə? — lord Henri soruşdu, sonra əlavə etdi: — Mən onun xasiyyətinə bələdəm, hər bir qonağı barədə səthi məlumat verir; yadımdır ki, bir dəfə o, məni ordenli, ləntli, qırmızısıfət qoca bir əyanla tanış etdi; məni onun yanına aparanda yolda ayaqüstü qulağında onun tərcüməyi-halı barədə elə sarsıcı təfərrüatlar piçildədi ki, bunu, az qala, ziyaftədəki qonaqların hamısı eşitdi. O vaxt mən, sadəcə, o qadından uzaqlaşdım. Mən adamları özgə köməyi olmadan tanımağı xoşlayıram. Ledi Brandon isə, elə bil, auksionda mal satır, qonaqlarını elə tərifləyir ki, adamın əti töküllür; ya onlar barədə ən məhrəm şeyləri üzə çıxarırlar, ya da sizin bilmək istədiyinizdən savayı hər şeyi söyləyir.

— Yaziq ledi Brandon! Harri, ona qarşı çox ciddisən! — Holvard dalğın halda bildirdi.

— Əzizim, o qadın öz evində “salon” açmağa çalışırdı, amma sadəcə, “restoran” alındı. Mən ona necə məftun ola bilərdim? Nə isə, sözüm onda yox, de görüm, mister Dorian Qrey barədə nə dedi sənə?

— Nəsə donquldadı, nə bilim, “əntiqə oğlandı... biz onun yaziq anasıyla ayrılmaz rəfiqələr idik... indi yadımda deyil nə işlə məşğul olur.... nə bilim, deyəsən, heç nə ilə məşğul olmur... yox... royalda çalışır... ah, əzizim mister Qrey, anan skripkada çalışır, elə deyil?” Bizim hər ikimiz gülməkdən özümüzü güclə saxladıq; və bu da bizi bir-birimizə dərhal yaxınlaşdırıldı.

— Həəə, gülüş dostluğun başlangıcı üçün pis deyil; sonu da gülüşlə qurtarsa, daha yaxşı olar, —gənc lord Henri növbəti gülü qopardı. Holvard başını buladı.

— Harri, sən bilmirsən əsl dostluq necə olur! — rəssam sakitcə cavab verdi. — Əlbəttə, əsl düşmənciliyin nə olduğu da sənə



yaddır. Sən hamını sevirsən, hamını sevmək isə heç kəsi sevməmək deməkdir. Sənin üçün hamı eyni cürdür, hamiya qarşı səndə eyni cür etinəsizliq var.

— Sən mənə qarşı necə də ədalətsizsən! — lord Henri çımxırı, şlyapasını bir qədər arxaya çəkib buludlara baxdı; yay səmasının firuzayı dərinliklərində buludlar ötüb-keçir, parlaq ipək dolamasının dağılmış tellərinə bənzəyirdi. — Hə, hə, sən mənim haqqımda düz fikirləşmirsən. Mən adamların hamısına bir gözə baxmırıam, onları fərqləndirməyi bacarıram. Ən yaxın dostlarınım xarici görünüşcə ən gözəlləridir, yaxşı nüfuzla malik olanlar isə tanışlarımdır, düşmənlərim isə ən ağıllı adamlardır. Yəni mən təfəkkür adamlarını düşmənlərim, nüfuzlu adamları tanışlarım, görünüşcə ən gözəl adamları isə yaxın dostlarınım hesab edirəm. Düşmənləri seçmək daha çox diqqət və ehtiyatlı olmayı tələb edir. Mənim düşmənlərim arasında bir nəfər də olsun axmaq adam yoxdur; hamısı düşüncə, təfəkkür adamlarıdır, kifayət qədər ziyalidırlar və buna görə də məni qiymətləndirməyi bacarırlar. Elə bilirsən mənim seçimim şöhrətpərəstliklə bağlıdır? Bir halda ki belə düşünürsən, qoy belə də olsun, elə belədir ki var...

— Harri, elədir, mən də belə düşünlürəm. Yerl gəlmışkən, sənin kateqoriyalarına görə, mən, gərək ki, tanışların sırasında olmalyam, hə?

— Əzizim Bazil, sən mənə tanışdan da artıqsan; dostdan bir balaca əskik, tanışdan artıq.

— Dostdan bir az əskik dedin? Belə çıxır ki, qardaş kimi bir şey, hə?

— Qardaş? Ah, belə demə, Bazil! Qardaşımıza qarşı məndə heç bir zərif duyğular qalmayıb; böyük qardaşım ölmək fikrində deyil, kiçiklər isə bu barədə heç fikirləşmək belə istəmirlər.

— Harri! — Holvard qaşlarını çataraq onun sözünü kəsdi.

— Əziz dostum, əlbəttə, zarafat edirəm! Lakin mən, həqiqətən, qohumluq münasibətlərinə yaxşı baxmırıam; bəlkə də, bu, ona görədir ki, nöqsanları eynilə bizzək kimi olan adamları görməyə gözümüz yoxdur! Mən ingilis demokratlarını yaxşı başa düşürəm; onlar, belə deyək də, "yüksek təbəqəyə mən-sub" adamların eyiblərindən hiddətlənirlər. Aşağı zümrənin

adamları anlayırlar ki, sərxoşluq, axmaqlıq, əxlaqsızlıq onların üstünlükleri və imtiyazları olmalıdır; və əgər bizlərdən birimiz bu imtiyazlardan birinə malik olmuşuqsa, yaxud bu eyiblərdən birinə qurşanmışıqsa, deməli, həmin adam onların hüquqlarını pozur. Yaziq Soufark, məhkəmədə arvadından ayrılanca camaatın böyük narazılığına səbəb oldu; bu, demək olar ki, əntiqə bir səhnəydi. Lakin mən proletarların, heç olmasa, on faizinin düzgün yaşadığına da əmin deyiləm.

— Harri, sənin bu danişdılğalarının heç biri ilə razı deyiləm; əlbəttə, sən özün də bunlara inanmırsan!

Lord Henri qəhvəyi saqqalına siğal çəkdi; sonra qara əlağacının ucunu dəri ayaqqabısının burnuna toxundurdu. Dedi:

— Sən əsl ingilissən, Bazıl! Artıq ikinci dəfədir mənə irad tutursan. Belədir də, hünərin var, tipik bir ingilisə hansısa fikrini, ya bir düşüncəni söylə (mən sizə deyim ki, bu, çox böyük ehtiyatsızlıq olardı!), o, bu ideyanın düz, ya da səhv olmasına fərqiñə varmayacaq! Heç vaxt! Onu bircə şey düşündürür: sən öz dediklərinə özün əminsənmi? İdeyanın əhəmiyyəti, yaxud dəyəri onun üçün heç nədir; onun üçün ən əsası budur ki, ideya müəllifi nə dərəcədə səmimidir, öz ideyasına nə dərəcədə inanır, vəssalam. Belə ki, ideyanın özü, sözün əsl mənasında, müstəqil əhəmiyyət kəsb edirsə də, onun müəllifi bu ideyaya inanmırsa, o, dəyərini itirir; çünkü bu ideya onun arzu və istəklərini, ya da ehtiyac və zərərini ifadə etmir. Bir sözlə, mən səninlə siyasi, sosioloji və metafizik məsələləri müzakirə etməyə hazırlaşmırıam. Məni prinsiplərindən daha çox, adamların özləri maraqlandırır, ən maraqlısı bilirsən nədir — prinsipsiz insanlar! Gəl, yaxşısı budur, Dorian Qreydən danişaq. Tez-tez görüşürsünüz onunla?

— Hər gün. Mən onu bir gün görməsəm, özümü yaxşı hiss etmərəm. O, mənim üçün havadır, onsuz yaşaya bilmərəm...

— İşə bir bax! Möcüzədir, vallah! Mənsə elə biliirdim sən bütün ömrün boyu bircə öz sənətini sevəcəksən!

— İndi mənim sənət əsərim təkcə Doriandır, bütün sənətim odur! — rəssam ciddiyyətlə dedi. — Harri, bilirsən, bəzən düşüñürəm ki, bəşər tarixində iki ən vacib məqam var: birincisi,



sənətdə yeni ifadə vasitələrinin peyda olmasına, ikincisi isə sənət üçün yeni obrazların yaranmasına. Venesiyalılar üçün yağlı boyalar ilə çəkilən əsərlər necə qüymətli olubsa, yaxud antik yunan heykəltəraşlığında Antiniosun üzü necə əbədiyyətə döñübsə, nə vaxtsa mənim üçün də Dorian Qreyin siması elə olacaq! Əlbəttə, mən onu yağlı boyalar ilə çəkirəm, onun eskizlərini yaradıram, rənglərlə işləyirəm... məsələ heç də bunda deyil. O, mənim üçün naturadan çəkilən model, ya da adı bir varlıq deyil, daha üstündür. Demirəm ki, öz işimdən xoşum gəlmir; səni inandırıram ki, belə bir füsunkar gözəllik qarşısında sənət acıddır. Sənətin həyatda əks etdirə bilmədiyi bir şey yoxdur; və mən biliram ki, Dorian Qreyə rast gəldiyim gündən bəri çəkdiyim rəsm yaxşı əsərdir, mənim yaradıcılıq həyatımda, demək olar ki, ən yaxşısıdır. Bilmirəm necə izah edim, görəsən, məni başa düşəcəksənmi? Onun şəxsiyyəti ilə tanışlıqdan sonra mənim sənətimdə tamamilə yeni bir üslub yarandı; o, mənim yeniliyimin açarı oldu! Mən indi ayrı cür çəkirəm, ayrı cür görürəm; həyatda hər şeyi ayrı cür təsəvvür edirəm, hər şey barədə ayrı cür düşünürəm. İndi incəsənətdə elə həyat yarada bilərəm ki, əvvəller onu yaratmaq yollarını heç ağlıma belə gətirmirdim. "Düşüncə hakimlik edən zaman gündüzlər forma barədə xəyalala dalırsan". Bu sözləri kim deyib? Unutmuşam. Lakin bax eynilə beləcə Dorian Qrey də mənim xəyalım və arzum oldu. Bu oğlanı birçə dəfə görmək (o, mənim gözümədə oğlandır, baxmayaraq ki, onun iyirmi yaşı var) mənim üçün bilirsən nə deməkdir! Ah, sən bunu bilməzsən! Onu görmək mənim üçün dünyaya bərabərdir. O heç özü də bilmədən mənim üçün hansısa yeni məktəbin çizgilərini yaradır. Elə bir məktəb ki, romantizmin və mükəmməl ellinizmin¹ bütün ehtiraslarını özündə cəmləşdirir. Ruhun və bədənin harmoniyası necə də gözəldir! Biz dəli olmuşuq, onları bir-birindən ayırmışıq! Biz gör nə yaratmışıq – vulqar realizm və boş, mənasız bir idealizm! Eh, Harri, Harri! Sən Dorian Qreyin mənim üçün nə olduğunu anlasaydın! Yadına

¹ *Ellinizm* – qədim yunan dilindən başqa dillərə keçmiş xüsusiyət; ikinci monası ellen (qədim yunanların adı) mədəniyyəti deməkdir; ellinistlərə qədim yunan dili və ədəbiyyatı üzrə mütəxəssis deyirdilər.

gəlirmi, peyzaj vardı ha, o peyzaja görə Aqnyu mənə külli miqdarda pul təklif etmişdi, lakin mən onu satmadım! Yadına düşdü? O, mənim ən yaxşı şəkillərimdən biridir. Niyə, bilirsən? Mən onu çəkəndə Dorian Qrey mənim yanımıdaydı. Onun hansısa gözəgörünməz təsiri oldu mənə! Mən ilk dəfə olaraq məhz o yanımıda olanda adı meşə peyzajında möcüzə hiss etdim; o möcüzəni hey axtarırdım, amma tapa bilmirdim.

— Bazıl! Sən məni heyrətləndirirsən! Mən Dorian Qreyi görməliyəm!

Holvardaya durdu, bağçada gəzisməyə başladı. Bir qədər sonra Harriyə yaxınlaşış dedi:

— Bura bax, Harri, Dorian Qrey, sadəcə, sənətdə mənim üçün hərəkətverici bir qüvvədir. Sən onda, ola bilsin ki, heç nə görməyəsən, mən isə görürəm, hər şey görürəm... Mənim Dorianın təsviri olmayan o biri şəkillərim də var; o şəkillərdə Dorianın təsiri daha güclü hiss olunur. Sənə dediyim kimi, o, az qala, mənə yeni üslub piçıldır. Mən ona kəşf kimi baxıram, mən ona bir çox cizgilərin, zərif ton və rənglərin harmonik gözəlliyi kimi baxıram. Vəssalam.

— Onda bəs nə üçün sən onun portretini sərgiyə qoymaq istəmirsən? — lord Henri yenə soruşdu.

— Çünkü mən qeyri-ixtiyari olaraq bu portredə sənətkarın elə bir əlçatmadız məhəbbətini izhar etmişəm ki, heç Dorianın özünə bu barədə bir kəlmə belə deməyə cürət etməmişəm. Dorian bunu bilmir və heç vaxt da bilməyəcək. Lakin başqalan, ola bilsin ki, bunu anlısanılar və mən də ürəyimi onların bəsirətsiz və hər şeyi bilməyə can atan gözləri qarşısında süfrə kimi açam. Yox! Mən heç vaxt razı olmaram ki, onlar mikroskopla qəlbimə baxsınlar. İndi anladınmı, Harri? Bax bu kətan parçadakı şəklə mən qəlbimi qoymuşam, canımı qoymuşam...

— Amma bu şairlər ki var, onlar sənin kimi vicdanlı deyillər! Onlar yaxşı bilirlər ki, sevgidən, məhəbbətdən yazmaq sərfəlidir, buna tələbat çıxdır. Bizim günlərdə sınmış qəlb haqqında yazınlara nəşriyyatlar daha çox maraqlı göstərir.

— Mən o şairlərə nifrat edirəm! — Holvard dedi. — Sənətkar gözəl sənət əsəri yaratmalıdır, ora şəxsi həyatını soxmamalıdır.



Bizim zəmanədə insanlar fikirləşirlər ki, sənət əsəri, haradasa, tərcümeyi-hal xarakteri daşımmalıdır. Biz gözəlliyi dərk eləmək qabiliyyətimizi itirmişik. Ümidi varam ki, nə vaxtsa dünyaya göstərəcəyəm ki, estetik gözəlliyi abstrakt hiss etmək nə deməkdir; və buna görə də dünya heç vaxt Dorian Qreyin portretini görməyəcək.

— Məncə, sən düz demirsən, Bazil, amma mən səninlə mübahisə etməyəcəyəm. Mübahisəni yalnız çarəsiz adamlar edir. De görülm, Dorian Qrey səni çıxmı sevir?

Rəssam fikrə getdi.

— Dorian mənə bağlanıb, — rəssam bir qədər sükutdan sonra cavab verdi. — Bilirəm ki, mənə bağlanıb. Aydin görünür; mən ona hər vasitə ilə yarınram. Mən ona lazımlı olmayan şeylər söyləyəndə qəribə məmənnunluq duyuram. Doğrudur, bilirəm ki, sonradan peşman olacağam, amma sözlərimi deyirəm. Nə isə, mənə münasibəti yaxşıdır, biz bəzən bütün günü bir yerdə olur və min cür mövzudan danişırıq. Lakin hərdən mənə qarşı çox dilqqətsiz olur, adama elə gəlir ki, o, mənə əzab verməkdən həzz alır. O zaman mən hiss edirəm ki, Henri, qəlbimi elə bir adama vermişəm ki, sanki, bu qəlb onun üçün dibçəkdəki gül kimi dir, bəzək əşyasıdır və o da öz şöhrətpərəstliyini orada yalnız bircə yay mövsümü əyləndirib gedəcək.

— Bazil, yayda günlər uzun olur — lord Henri dodaqucu piçildədi. — Yəqin ki, sən Doriandan əvvəl yorulub əldən düşürsən. Nə qədər kədərlı olsa da, şübhəsiz, Dahilik Gözəllikdən daha əbədidir. Buna görə də biz həddən artıq çalışırıq ki, ağlımızı, idrakımızı inkişaf etdirək. Yaşamaq uğrunda amansız mübarizədə biz istəyirik ki, heç olmasa, nəsə əbədi, möhkəm, davamlı bir şey saxlayaqq; başımızı faktlarla və hər cür zirzibillə dolduruqq; belə bir mənasız ümidi lə ki, həyatda yerimizi tutub saxlayaqq. Yüksək təhsil görmüş məlumatlı insan — bax budur müasir ideal! O, antikvar dükənинə bənzəyir; burada hər cür zirzibil və toz basmış antik əşyalar var ki, əsl dəyərlərindən qat-qat artığına satılır. Hə, Bazil, hər halda, düşüñürəm ki, dostundan ilk olaraq sən doyacaqsan, gözəl günlərin birində sən ona nəzər yetirib görəcəksən ki, onun gözəlliyinin harmoniyası sovuşub və qəfi-

tən onun dərisinin rəngi səni bezikdirəcək, ya da boş bir şeyi sənə xoş gəlməyəcək. Sən onu ürəyində məzəmmətləyəcəksən, bunda onun özünü günahkar hesab edəcəksən; və günlərin bir günü ən ciddi şəkildə fikirləşəcəksən ki, o – sənin dostun, nədəsə səninlə pis davranışın. Onunla növbəti dəfə görüşəndə isə sən ona qarşı soyuq və laqeyd olacaqsan. Çox təəssüf ki, bu, belə olacaq və gələcək dəyişkənlilikə yalnız acı təəssüf etmək olar. Sənin mənə indi danişdiqlərin bilirsən nədir? Xalis roman! Belə də demək olar ki, incəsənət kökənli roman! Və insan öz əvvəlki həyat romanını yaşayandan sonra bayağılaşır və çox təəssüf ki, maraqsız adam olur.

– Harri, sən Allah, belə demə! Mən bütün həyatım boyu Dorianın əsiriyəm! Sən məni başa düşə bilməzsən; axı sabit adam deyilsən!

– Eh, əziz Bazil, elə buna görə də mən sənin hissələrini daha yaxşı anlamağa qadırəm. Sevgiyə sədaqətli olan adamlar onun yalnız bayağı varlığıyla ilgilənirlər. Sevginin faciəsini isə xəyanət edənlər anlayırlar.

Lord Henri zərif, gümüşü sıqar qutusunu çıxartdı, papiros yandırıb özündən razı və məmənun bir görkəm aldı; o, sanki, bütün həyat fəlsəfəsini birçə ifadəyə yerləşdirmişdi.

İşildayan yaşıl sarmaşık yarpaqları üstündə sərcələr dolaşır, civildəşir, buludların mavi kölgələri sürətlə uçusan qaranquş dəstələrinin kölgəsi kimi otların üstündə qaçırdı. Bağçada həyat necə də gözəl idi! “Adamların hissələri onların düşüncələrindən daha maraqlı görünür!” Hər halda, bu, Henriyə belə gəlirdi. Henri düşünürdü ki, həyatda ən önəmli iki şey var – sənin qəlbin və dostlarının ehtirasları!

O, xəlvəti bir məmənunluqla yadına saldı ki, Bazil Holvardın yanında ləngidi və bununla da öz xalasının dəvət etdiyi darix-dırıcı səhər yeməyi mərasimini unutmuşdur. Yəqin ki, indi onun xalasının stolu ətrafında bu gün lord Qudbodi oturub; və bütün söhbətlər o barədə gedir ki, kasıblar üçün nümunəvi yeməkxana və yataqxanalar açmaq lazımdır. Hər kəs öz xeyriyyəçilərini tərifləyir, halbuki onlar boş-boş guruldamaqdan başqa heç nə etmirlər; varlılar qənaətcilliyi təşviq edir, əllərindən heç bir iş



gəlməyən adamlar da əməyin şərəfi olduğundan ağız dolusu danışırlar. Nə yaxşı oldu ki, o, bu danxdırıcı ziyaflətə getmədi! Lord Henri xalası barədə düşünərkən nəsə xatırladı və üzünü Holvarda tutub dedi:

- Əziz dostum, yadına bir şey düşdü...
- Nə?
- İndicə xatıldım... Dorian Qreyin adını harada eşitdilim!
- Harada eşitmisən? – Bazıl qaşlarını çatdı.
- Mənə elə baxma, Bazıl Xalam Aqatagildə eşitmışəm...

O deyirdi ki, bir cavan oğlan tapıb, guya, o da söz verib ki, İst Enddə¹ xalama kömək edəcək. Gəncin adı da Dorian Qreydir. Amma deyim ki, o, mənimlə söhbətdə bir dəfə də Dorianın gözəl olduğunu demədi. Qadınlar – hər halda, səxavətli və xeyirxah qadınlar – gözəlliyyə bir o qədər əhəmiyyət verirlər. Xalam ancaq onu dedi ki, bu oğlan ciddi adamdır, xeyirxah ürəyi var; mən də dərhal təsəvvür etdim ki, bu adam eynəklidir, düz saçları, çil-çil bədəni və iri ayaqları var. Heyif, onda bilməmişəm ki, həmin Dorian sənin dostundur.

- Harri, elə mən də sevinirəm ki, sən bunu bilməmişən.
- Niyə belə deyirsən?
- İstəmirəm ki, siz tanış olasınız.
- Necə? İstəmirsən biz tanış olaq?
- Yox, istəmirəm!

Bu vaxt nökər bağçaya gırıb:

- Ser, mister Dorian Qrey gəlib, – bildirdi.
- Bax belə... yaxşı oldu, sən məni elə indicə onunla tanış etməlisən... – Henri gülə-gülə dedi.

Rəssam nökərə səri dönüb dedi:

- Parker, xahiş edin ki, mister Qrey bir qədər gözləsin. Bu saat gəlirəm...

Nökər təzim edib çıxdı; Holvard lord Henriyə dedi:

- Dorian Qrey mənim ən yaxşı dostumdur; onun təmiz qəlbi, işiqlı ürəyi var. Sənin xalan düz deyib. Bax, Harri, onu korlama! Ona təsir eləməyi ağlına da gətlirmə! Sənin ona təsirin

¹ Londonda kasıblar məhəlləsi

pis nəticə verə bilər. Dünya genişdir, o qədər maraqlı adamlar var ki orada! Mənim yeganə sevimli dostumu əlimdən alma; o, mənim sənətimin ilhamverici mənbəyidir. Mənim rəssam kimi gələcək həyatım ondan asılıdır. Yadda saxla, Harri, mən sənin vicdanlı olmağına inanıram!

O, asta-asta danışındı; adama elə gəlirdi ki, sözlər qeyri-ixtiyan onun ağızından süzülüb gəlir; o heç özü də bilmirdi nə danışındı.

— Nə boş-boş danışırsan? — lord Henri gülə-gülə dostunun sözünü kəsdi və Bazilin əlinindən tutub onu evə dartdı.

İKİNCİ FƏSİL

Dorian Qrey emalatxanada royalın arxa tərəfində oturmuşdu, onları görmürdü və Şumanın “Meşə mənzərləri” albomunu vərəqləyirdi.

— Bazil, bunu mənə bir neçə günlüyü verin! — o, ucadan səsləndi. — Mən bunları öyrənmək istəyirəm! Əla şeylərdir!

— Verərəm, amma siz gərək bu gün yaxşı pozada¹ durasınız!

— Eh, mən oturmaqdan təngə gəlmışəm; bilirsiniz, mən öz rəsmimin natural formasını heç istəmirəm! — Dorian şıltاقcasına geriyə döndü və Lord Henrini görən kimi bir anlıq yanaqları qızardı və tələsik ayağa durdu.

— Bazil, üzr istəyirəm! Bilmirdim ki, sizin qonağınız var!

— Dorian, tanış olun, lord Henri Vottondur! Oksfordda bir yerdə oxumuşuq... Elə indicə ona deyirdim ki, siz yaxşı, sözə-baxan pozaçısınız, amma işləri korladınız...

— Mister Qrey, sizinlə tanış olmaq məmənuniyyətinin işlərin korlanmasına heç də dəxli yoxdur, — lord Henri dərhal dilləndi və yaxına gəlib əlini Doriana uzatdı. — Mən sizin barənizdə xalamdan çox eşitmışəm, siz onun sevilmisiniz... və qorxuram ki.... onun qurbanlarından biri olasınız... — əlavə etdi.

— Oyy, mən indi ledi Aqatanın qara kitabına düşmüşəm,

— Dorian uşaq sadəlövhələyü ilə Henriyə baxdı. — Ona söz

¹ Poza — rəssamın qarşısında müəyyən vəziyyətdə durmaqdən söhbət gedir.



vermişdim ki, ötən çərşənbə axşamı onunla birgə Vaytçapel klubuna gedək; unutdum... Biz onunla duet çalmalıydıq orada, üç duet... Bilmirəm İndl nə olacaq? Onun gözünə görünməkdən çəkinirəm... Görəsən, məni necə qarşılıyacaq?!

— Eybi yox, mən sizi barışdıraram. Aqata xala sizi çox sevir və sizin onunla birlikdə konsertdə çıxış etməməyiniz də, məncə, bir elə vacib deyil. Yəqin, tamaşaçılar düşünüb ki, elə duet çalınır; axı Aqata xala çalandı adam elə bilir iki nəfər çalır...

Dorian gülümşədi.

— Mən tərəfdən heç də yaxşı olmadı, — dedi. — Bu, əlbəttə, ledi Aqata üçün də pisdir...

Lord Henri baxışlarıyla Dorianı süzdü. Bəli, o, doğrudan da, qəşəng, yaraşıqlı cavan idi; incə büküşlü al dodaqları, aydın mavi gözləri və qıvrım qızılı saçları vardı. Onun üzündə nəsa bir sehr vardı ki, adam dərhal ona inanmaq, etibar etmək istəyirdi; orada gəndliyin bütün səmimiyyəti və paklığı, məsumiyət ços-qunluğu vardı. Ona baxan adama elə gəlirdi ki, həyat hələ bu gəndin təmiz qəlbini çirkəba bulaşdırmayıb. Bazıl Holvardın onu ilahiləşdirməsi təsadüfi deyilmiş!

— Sizin kimi gözəl bir gəndin xeyriyyəçiliklə məşğul olması mümkünkündürmü? Xeyr, mister Qrey, məncə, mümkün olan iş deyil! Siz belə bir iş üçün çox zərifsizsiniz! — lord Henri portsiqarını çıxarıb divanda əyləşdi.

Rəssam taxta parçası üstündə boyaları qarışdırır, firçasını hazırlayırdı; onun üzündə narahatlıqvardı və lord Henrinin sonuncu eyhamlarını eşidən kimi dönüb ona baxdı və bir anlıq tərəddüddən sonra dedi:

— Henri, mən bu şəkli bu gün tamamlamaq istəyirəm... Bilmirəm, mənim barəmdə nə fikirləşirsən-fikirləş, kobud olsa da, sənin buradan çıxıb getməyin yaxşı olardı... İncimə, xahiş edirəm...

Lord Henri təbəssümlə Doriana baxdı. Soruşdu:

— Mister Qrey, mən gedimmi?

— Oooo, yox, yox, lord Henri, getməyin, xahiş edirəm... Görürəm Bazılın bu gün kefi yoxdur, mənsə... o hırslıənəndə dözə bilmirəm... Həm də axı siz izah eləmədiniz: mən nə üçün xeyriyyəçiliklə məşğul olmamaliyam, hə?

— Bunu izah etməyə lüzum varmı, mister Qrey? Belə darıxdırıcı mövzu barədə gərək ciddi söhbət edəsən. Əlbəttə, bir halda ki siz mənim qalmağımı istəyirsiniz, onda mən getmirəm. Bazil, məncə, sən də etiraz etməzsən, yox? Sən özün mənə dəfələrlə demisən ki, şəklini naturadan çəkdiyin adamı kiminsə söhbətə tutmasını xoşlayırsan.

Holvard dodağını dişlədi. Dedi:

— Əlbəttə, qal; bir halda ki Dorian istəyir, getmə... Dorianın şıltاقlığını görə qanun onun özündən başqa hamı üçündür...

Lord Henri şlyapa və əlcəklərini götürdü.

— Bazil, təkidinə rəğmən, mən siz tərk etməliyəm, — dedi.

— Mənim bir nəfərlə Orlean klubunda görüşüm var. Sağ olun, mister Qrey. Bir gün vaxtınız olsa, Kurson-stritə gəlin, görüşək. Mən, demək olar ki, hər gün günortadan sonra saat beş üçün evdə oluram. Gəlmək istəsəniz, xahiş edirəm əvvəlcədən mənə yazüb bildirin, yoxsa məni evdə tapmasanız, narahat olaram...

— Bazil! — Dorian Qrey qışqırıldı. — Əgər lord Henri getsə, mən də çıxıb gedəcəyəm! Siz işləyəndə heç vaxt ağızınızı açıb danışmırıınız və mən də səhnədə taxtanın üstündə durub qalmaqdan yoruluram; bütün günü gülümsəyib durmaq məni boğaza yiğib. Ondan xahiş edin ki, getməsin!

— Harri, getmə! Dorian məmnun olar, qalsan, məni də məmnun edərsən, — Holvard rəsmə baxa-baxa bildirdi. — Düz deyir, mən işləyəndə heç vaxt danışmırıram, hətta qulaq asmıram da... və bu, mənim bədbəxt pozaçılarım üçün dəhşətli dərəcədə darıxdırıcı olur. Xahiş edirəm, getmə, qal burada...

— Bəs Orlean klubunda görüş təyin etdiyim adam necə olsun?

Rəssam gülümsəyib dedi:

— Bunun vacib görüş olduğunu düşünmürəm, Harri. Xahiş edirəm, getmə, otur. Siz isə, Dorian, platformada əməlli oturun, çox da tərpənməyin, lord Henrinin dediklərinə də fikir verməyin; o, məndən başqa bütün dostlarına mənfi təsir göstərir.

Dorian Qrey əzabkeş görkəm alaraq platformanın üstünə çıxdı və narazı halda ah çəkərək lord Henriyə tərəf boylandı; Bazilin dostu onun xoşuna gəlmışdı. Bazillə Henri tamam ayrı-



ayrı adamlar idi. Henrinin elə qəlbə yatan səsi vardı ki! Bir qədər sükutdan sonra o, Henryə müraciətlə dedi:

– Lord Henri, siz, doğrudanmı, Bazılın dediyi kimi, adamlara mənfi təsir göstərişiniz?

– Müsbət təsir, ümumliyətlə, yoxdur, mister Qrey! Bütün təsirlər öz-özlüyündə qeyri-əxlaqidır – yəni elmi nöqtəyi-nəzərdən onları ədəbsiz saymaq olar.

– Nəyə görə?

– Ona görə ki, başqasına təsir etmək o deməkdir ki, sən qəlbini ona verirsən. O da öz ağılı ilə düşünmür, öz ehtirasları ilə yaşamır. Onun yaxşı cəhatləri də özünükü olmur, günahları da – əgər dünyada günah deyilən bir şey mövcuddursa – özgədən gələn günahlardır. Bir növ, o, özgə bir musiqinin əks-sədası olur; sanki, onun üçün yazılmayan bir rol oynayan aktyor olur. İnsan həyatının məqsədi özünü ifadə etməkdir. Biz ondan ötrü yaşayıraq və burada mövcuduq ki, özümüzü göstərək, özümüzü ifadə edək. Amma bizim zəmanədə insanlar özləri-özlərindən qorxmağa başlayıblar. Onlar unutmuşlar ki, insanın ən ali vəzifəsi onun öz qarşısındaki vəzifəsidir. İnsan gərək öz vəzifəsini anlaya. Əlbəttə, onlar iltifat və xeyli xahlıq göstərirlər: acları yedizdir, lütləri geyindirirlər. Lakin əslində, onların öz qəlbləri ac-yalavac və çılpaqdır. Biz cəsurluq deyilən bir dəyəri itirmişik. Ola bilsin ki, bu keyfiyyət heç əzəldən bizlərdə olmayıb. İctimai fikirdən qorxmaq – bu, əxlaqın əsasıdır – Allahdan qorxmaq deməkdir və din də bu qorxu üstündə bərqərar olub; bax bu iki seydir bizi idarə edən, biza hakimlik edən. Və bununla belə...

– Dorian, xahiş edirəm, başınızı yana, bir qədər sağa əyin, – rəssam onun sözünü kəsdi. Sənətkar o qədər özünü unutmuşdu ki, Henrinin dediklərini eşitmirdi, lakin o, Dorianın üzündə bu vaxta qədər sezmədiyi ifadələri müşahidə etdi.

– Hə, deməyim odur ki, – lord Henri özünəməxsus yumşaq, alçaq tonla davam etdi; onu tanıyanların hamısı Henrinin danışanda ince əl hərəkətlərini yaxşı xatırlayırdı. – Mənə elə gəlir ki, əgər hər kəs öz həyatını dolğun yaşasa və hər bir arzusunu həyata keçirən zaman hər bir hissinə, hər bir düşüncəsinin ifadəsinə dolğunluq qatsa, onda dünya nəşənin yeni bir impulsunu

qazanar, biz də orta əsrlərin bütün xəstəliklərini unudar, ellinizm ideallarına qayıdanıq; bəlkə də, daha dəyərli və önəmli ideallarla yaşayarıq. Lakin təəssüf ki, bizim aramızdakı ən cəsur adam belə öz-özündən qorxur. Fədakarlıq bilirsınız nədir? O, bizim həyatımızı faciəyə döndərən vəhşi dövrlərdən qalma bir şeydir. O, bizim həyatımızı kədərə, hüznə bələyir. Biz öz-özümüzü məhdudlaşdırğıza görə cəzalandırılmışıq. Boğmaq istədiyimiz hər cür istəyimiz qəlbimizdə dolaşır və bizi zəhərləyir. İnsan yanıb-qovrulanda isə günaha batmaqdan qurtulur, çünkü istəyi həyata keçirmək – təmizlənməyə aparan yoldur. Bundan sonra təəssüf və peşmançılığın yalnız şirin ehtirası və şəhvətləri barədə xatırələr qalır. Nəfsdən azad olmağın yeganə yolu – ona meydan verməkdir. Əgər onunla mübarizə aparmaq ağlına gəlsə, qəlbin hər zaman qadağan olunmuş şeylərin üstündə qalacaq və sənə istək və arzuların əzab verəcək; çünkü o istək və arzuları qadağan edən dəhşətli qanunları sən yaratmışan və o qanunlar həmin istək və arzuları günah və cinayət sayır. Kimsə deyib ki, dünyada ən böyük hadisələr insanın beynində baş verir. Mən də deyirəm ki, dünyanın ən böyük günahları beyində, yalnız insan beynində doğulur. Siz də, mister Qrey, özünüz gəncliyinizdə, yeniyetməlik çağlarınızda öz ehtiraslarınız, istək və arzularınızdan qorxmusunuz; düşüncələriniz, ağliniza gələn fikirləriniz siz iəhşətə gətirib; siz bəzən elə istəklərlə yaşamışınız, elə yuxular görmüşünüz ki, onları xatırla-yanda utandığınızdan qızarırsınız...

— Birçə dəqiqə, bircə dəqiqə! — Dorian Qrey donquldandı, — dayanın! Siz məni həyəcanlandıırırsınız. Mən bilmirəm indi sizə nə cavab verim! Sizinlə mübahisə də eləmək olar, mülahi-zələrinizə cavab da vermək olar; amma bu dəqiqə mən buna hazır deyiləm. Danışmayı! Qoyun bir qədər fikirləşim. Ya da, nə isə... yaxşısı budur, bu barədə düşünməyim!

O, təxminən, on dəqiqə hərəkətsiz durdu; ağızı açıq, gözləri heyrətdən bərələ qalmışdı. Dorian dumanlı şəkildə hiss edirdi ki, onun içində hansısa yeni duyğular və fikirlər oyanır. Ona elə gəlirdi ki, bu duyğular çöldən yox, məhz onun içindən dərinliyindən baş qaldırıb. Bazılın dostunun dedikləri, həm də təsadüfən,



elə-bələ söylədiyi sözlər, paradokslarla dolu sözlər, onun qəlbini “sarı simlərinə” toxundu və bu vaxta qədər onlara beləcə toxunan olmamışdı; və indi o simlər titrəyir, coşqun təkanlarla yerindən oynayırdı.

İndiyə kimi onu yalnız musiqi riqqətə gətirmişdi; bəlli, musiqi onun qəlbində dəfələrlə təlatümlər oyatmışdı və bu təlatümlər qarışiq və qayğısız həyəcanlarla müşayiət olunurdu. Lakin bu musiqi aydın deyildi, orada yeni dünyanın nəfəsi duyulmurdu, əksinə, qəlbədə xaos yaradırdı. Burada deyilən sözlər isə! Ah! Necə sadə və... dəhşətli sözlərdir! Onlardan qaça bilməzsən! Bu sözlər necə aydın, necə rəvan, necə çevik və amansız idil! Heç kəs onlardan canını qurtara bilməz! Bu sözlərdə şeytani bir ovsun var! Onlar insanın qeyri-müəyyən istəklərinə gözə çarpacaq, hiss ediləcək bir forma verir; onların öz musiqisi var, lütnya¹ və violanın şirin səsləri var! Yalnız sözlər! Deyin görüm, həyatda sözdən sanballı və real qüvvə olan nəsə varmı? Yox! O – Dorian, hələ yeniyetməlik çağlarında çox şeyləri başa düşmürdül! İndi isə anlayır. Həyat birdən-birə onun üçün rəngarəng boyalarla parladı. Ona elə gəlirdi ki, od-alovun içiyə addimlayır. Necə olub ki, bu vaxta qədər bunu hiss etməyib?

Lord Henri onu inca təbəssümə izleyirdi; hansı məqamda, nə vaxt susmaq lazımlı olduğunu yaxşı biliirdi. Dorian Qrey onu daha çox maraqlandırmağa başladı; Henri sözlərinin gənc oğlana necə təsir etməsi təəssüratından özlü də heyratə gəldi. On altı yaşı olanda oxuduğu bir kitab yadına düşdü; həmin kitab onun gözlərini açmış, əvvəllər bilmədiyi şeyləri ona öyrətmüşdi. Ola bilsin ki, Dorian da eyni anları yaşayır! Necə oldu ki, onun elə-bələ, qarasına havaya atdığı ox hədəfə dəydi? Ah! Bu oğlan necə də sevimlidir!

Holvardin başı şəklə qarışmışdı; o, həmişəki kimi parlaq və füsunkar boyalardan istifadə edir, sənətdə parlaq istedadın əlaməti sayılan möcüzəli və təbii boyanın elementlərindən incəlik və ustalıqla yaranırdı. Araya çökən sükutu hiss etmirdi.

– Bazıl, mən belə durmaqdən yoruldum, – Dorian Qrey birdən sükutu pozdu. – Havaya çıxmaq istəyirəm, bura boğanaqdır, Ürəyim sıxlırlar...

¹ Lütnya – uda oxşayan qədim alet

— Bağışlayın, dostum, mən şəkil çəkəndə hər şeyi unuduram. Bu gün siz yaxşı durdunuz, tərpənmədiniz. Mən də istədiyim cizgiləri götürdüm. Siz heç vaxt belə yaxşı durmamışdır. Nə gözəl tapıntı — yarlaçıq dodaqlar, gözlərdə parlaqlıq... Bilmirəm Harri nədən naqqallıq eləyirdi, amma deyim ki, sizin üz cizgilərinizin dəyişilməsinə o səbəb oldu. Heyrətedici ifadələrvardı sizətinizdə! Görünür, sizə komplimentlər yağdırılmış, hə? Siz onun heç bir sözünə inanmayıň.

— Yox, o, mənə ayrı şeylər söyləyirdi. Bəlkə, buna görə də mən onun heç bir sözünə inanmırıam.

— Amma qəlbinizdə inandınız, — lord Henri dalğın-dalğın ona baxdı. — Elə mən də bağçaya çıxmaq istəyirəm. Studiya çox istidir. Bazil, de, bizə sərin bir şey versinlər içməyə... meyvə şirəsi olsa, pis olmaz...

— Əlbəttə, əlbəttə... Harri, zəngi bas, qoy Parker gəlsin, mən deyərəm bir şey gətlər... Bir azdan mən də sizə qoşularam, qoy fonu qurtarım... Amma Dorianı çox yubatma. Bu gün nəsə işləmək istəyirəm... Bu portret mənim şedevr əsərim olacaq. Hətta bu formada da artıq o, heyrət doğurur...

Lord Henri bağçaya çıxdı və gördü ki, Dorian Qrey başını yasəmən kolları arasına soxub, üzünü gül topalarının sərin qoxusu içində gizlədib; sanki, cavan oğlan yasəmən güllərinin ətrini sərin, qırmızı şərab kimi içində çəkirdi. Henri Dorianı yaxınlaşdı, əlini onun çlyninə qoydu. Astaca dedi:

— Əsl işi siz görürsünüz, belə yaxşıdır... Adamın qəlbini belə şeylər sakitləşdirir; qəlbi yalnız güllərdən aldığın duyğular sağalda bilər.

Dorian diksindi və geri çəkildi. O, papaqsız idi və yarpaqlar onun qıvrım, sarışın saçlarına qarışır onları oxşayırıdı. Gözləri yuxudan qəfil oyanan adamın gözləri kimi qorxu içində idi; zərif burun pərələri gərginlik içində qalxıb-enir, çəhrayı dodaqları hansısa sırlı həyəcanla titrəyirdi.

— Bax belə, mister Qrey, — lord Henri davam etdi, — həyatın belə bir böyük sırrını bilmək lazımdır — öz qəlbinizə duyğularla şəfa verin, duyğularınız isə qoy qəlbiniz vasitəsilə şəfa tapsın. Siz füsunkar bir varlıqsınız. Siz düşündüyüünüzdən çox, bilmək istədiklərinizdən az bilirsiniz.



Dorian Qrey tutuldu və baxışlarını yera dikdi. Belə bir hündürboy, yaraşıqlı cavan adamın onun yanında durması xoşuna gəlmışdı. Onun romantik, zeytun rəngli gözləri və yorğunluq ifadə edən səsi Dorianı maraqlandırdı. Onun yumşaq və həlim səsində nəsə vardı və bu, ovsuna bənzəyirdi. Onun soyuq, aq, çiçək kimi zərif əllərində qəribə və gizli bir cazibə vardı. O danişanda əlləri də, sanki, müsliq kimi danışındı; onun səsi, hərəkətləri zərif müsliq ahəngini xatırladırdı; adama elə gəlirdi ki, bu adamın əlləri də, hərəkətləri də bir dildə danışır, zərif, incə bir dildə. Lakin Dorian ondan qorxdu və daha sonra bu qorxudan özü də utanmağa başladı. Nə üçün yad bir adam onun qəlbinə aid olan şeyləri ona açıb izah etməliydi? Axi o, Bazillə aylardır dostluq edir, bu müddət ərzində onların arasında olan dostluq onu heç dəyişdirməyib! Birdən bu yad adam peyda olur və... demək olar ki, həyatın sırrını ona açır! Hər halda, axı ondan nə üçün qorxsun ki? O ki məktəbli oğlan, ya da məktəbli qız deyil! Lord Henridən qorxmaq, sadəcə, mənasız bir şeydir!

— Gəlin bir az kölgədə əyləşək, — lord Henri dedi. — Budur, Parker də bizi sərinxəşdirici içki gətirir. Əgər siz günün altında dursanız, dəriniz korlanar və Bazil də sizi daha çəkməz.. Gərək özünüzü gündən qoruyasınız, sizə yanmaq olmaz.

— Nə olacaq ki? — Dorian Qrey güldü və bağın qurtaracağındaki skamyanın küncündə əyləşdi.

— Hər şey ola bilər, mister Qrey, hər şey!

— Niyə ki?

— Çünkü siz füsunkar gəncliyinizi yaşayırsınız və gəndlik ən dəyərli var-dövlətdir, onu gərək qoruyasınız.

— Lord Henri, mən belə düşünmüürəm.

— Əlbəttə, siz indi belə düşünmürsünüz. Vaxt gələcək, qocalanda, ya da qırış basmış çirkin bir qocaya dönəndə, alnınizda qırışlar çoxalanda, ehtiraslar isə öz işgəncəli alovuya dodaqlarınızı qurudanda — bax onda bunu daha yaxşı başa düşəcəksiniz. İndi siz harada olursunuzsa, dünyadan ləzzət alırsınız və hamını da öz gözəlliyinizlə heyran edirsiniz. Lakin bu, həmişə olmayaçaq.. Mister Qrey, sizin əsrarəngiz və füsunkar simanız var.

Qaşqabağınızı sallamayın, mən düz deyirəm. Gözəllik Dahinin görünüş formalanından biridir və mənə elə gəlir ki, o, dahilikdən də yüksəkdə durur; çünkü gözəllik başa düşülmək, izahat tələb etmir. Bu, bizi əhatə edən ələmin ən nəhəng hadisəsi sayılan günəş işığı kimi bir şeydir; yaxud bahar fəslidir, tutqun suların üstünə düşən ayın gümüşü qalxanıdır; biz ona Ay deyirik. Gözəllik müzakirə olunmur. Onun ən yüksək hakimlik hüququ var və ona malik olan adamları kral edir. O, ən böyük hökmdardır. Siz gülürsünüz? Eh, siz o gözəlliyi itirəndə daha gülməyə cəksiniz. Bəzən deyirlər ki, Gözəllik – yalnız səthi bir şeydir; ola bilsin, bu belədir! Lakin o, düşüncə, fikir kimi səthi, bihudə deyil. Mənə elə gəlir ki, Gözəllik möcüzələr möcüzəsidir. Bilirsınız, yalnız boş, dardüşüncəli adamlar xarici görünüşə əhəmiyyət vermirlər; xarici görünüşə görə adamlara qiymət verməyənlər dayaz adamlardır. Əslində isə həyatın və dünyanın ən böyük sırrı gözlə görünən şeylərdədir, yəni gözə görünməyən şeylər deyil. Bəli, mister Qrey, allahlar sizə iltifat göstərib. Lakin allahlar verdiklərini tezliklə alırlar. Sizin qarşınızda əsl həyat, dolğun və gözəl həyat yaşamağa o qədər də çox vaxtınız qalmayıb. Sizin gözəlliyyiniz gəncliyinizlə birgə gedəcək; və siz günlərin bir günü qəflətən anlayanda ki gənclik uğub gedib və o gözəllikdən doyunca istifadə etməmisiniz, bu ötən xatirələr sizi ən ağır məğlubiyyət işgəncəsindən də pis incidəcək. Hər ötən ay sizi bu ağır gələcəyə sürükləyir. Zaman sizi qışqanır; o, allahların sizə bəxş etdiyi qızılılgüllərə, zanbaqlara hücum edir. Yanaqlarınız saralıb-solacaq, sallanacaq, gözləriniz dumanlanacaq... Siz dəhşətli dərəcədə əzab çəkəcəksiniz... Ah! Nə qədər ki gəncliyiniz sizinlədir, onu anlayın! Ömrünüzün qızıl günlərini yelə verməyin, cansıxıcı möminlərə qulaq asmayın, düzəlməz şeyləri düzəltməyə çalışmayın! Həyatınızı dövrümüzün yalançı idealları və sisqa məqsədlərinə qurban verməyin. Yaşayın! Gözəl həyat yaşayın! Öz həyatınızı yaşayın! Heç nəyi əldən buraxmayın, həmişə, hər zaman təzə bir duyğu axtarib tapmağa çalışın. Heç nədən də qorxmayın! Yeni gedonizm – bax bizim əsr bizzən bunu tələb edir! Siz onun görünən simvolu ola bilərsiniz! Sizin kimi adam üçün qeyri-mümkün olan heç bir şey



yoxdur! Həyat, dünyayı-aləm qısa müddətə sizə məxsusdur. Mən elə ilk baxışdan anladım ki, siz hələ özünüzü tanımırsınız, özünüzü başa düşmürsünüz! Sizdəki çox şey məni əsir-yesir etdi və mən duydum ki, sizə özünüzü dərk etməkdə kömək göstərməliyəm. Düşündüm: “Əgər bu həyat faydasız və səmərəsiz ötüşsə, faciə olar!” Axi sizin gəndliyiniz sürətlə ötüb-keçir! Sadə çöl gülləri quruyur, sonra yenə turmurcuqlayır, çiçək açır. Gələn yay iyunda nəfəsotu yenə indiki kimi qızılı rəngdə olacaq. Gələn ay ağ əsmə kolları üstündə yenə ulduz-ulduz qöncələr allanacaq, hər il yaşıł gecələrdə yarpaqları arasından ulduz turmurcuqlar boyanacaq. Lakin biz isə gəndliyimizi geri qaytara bilməyəcəyik. Heç vaxt!

İnsan iyirmi yaşında olanda onun nəbzi bərkdən, sevincdə döyüñür, lakin qocalanda o nəbzdə zəifləyir, bədən gücdən düşür, hissələr söñür. Biz bir zaman qorxduğumuz ötən illərin ehtiraslı, odlu-alovlu xatirələri əlində dözülməz marionetlərə dönürük; o zaman biz bizi şirnikləndirən, başdan eləyən şeylərə güzəştə getməyə cürət etmirdik. Gəndlik! Ah, gəndlik! Dünyada ona tay ola biləcək ikinci bir ömür varmı?!

Dorian Qreyin heyrətli baxışları Henriyə zillənmişdi və o, müsahibini acgözlükle dinləyirdi. Yasəmən budağı onun barmaqları arasından sürüşüb çinqıl torpağın üstünə düşdü. Bu an azğın bir ari vizildaya-vizildaya budağın başına dolanmağa başladı. Sonra budağın ləçəkləri arasında eşaləndi, ulduz çiçəkləri bir-bir sordu. Dorian bu mənzərəni elə diqqətlə seyr etdi ki, elə bil, orada nəsə maraqlı bir şey tapmışdı; hərdən biz də ən vacib şeylər haqqında düşünməkdən qorxanda, ya da bizə naməlum olan yeni duyğular təlatümünə düşəndə belə edirik; belə vaxtlarda hansısa qorxunc fikir beynimizə girir və bizi təslim olmağa vadar edir.

An uşub getdi. Sonra Dorian gördü ki, ari sarmaşık gülünün gövdəsinə girdi. Güл əmdi, titrədi, sonra zərif-zərif yellənməyə başladı.

Birdən Holvard emalatxana qapısı ağızında göründü və çox yüksək əhvali-ruhiyyə ilə öz qonaqlarını studiyaya çağırıldı. Lord Henri və Dorian bir-birinə baxıb gülümsədilər.

— Hə, sizi gözləyirəm, — rəssam qışqırdı. — Gəlin bura! Bu saat iş üçün ən münasib vaxtdır. Otaq işıqlıdır. İçkilərinizi də götürün özünüzlə.

Onlar durub yavaş-yavaş emalatxanaya sar yeridilər. İki ağ-yaşlı kəpənək yanlarından uçub getdi; bağın küncündəki armud ağacının üstündə oturan qaratoyuq oxumağa başladı. Lord Henri dedi:

— Mister Qrey, mənimlə tanışlıqdan məmnunsunuzmu? — və düz Dorianın gözünün içinə baxdı.

— Əlbəttə, çox şadam buna. Lakin bilmirəm həmişəmi belə məmənun olacağam, ya yox?!

— “Həmişə!” Bu, nə qədər dəhşətli bir sözdür! Mən bu sözü eşidəndə diksinirəm. Bu sözü daha çox qadınlar xoşlayır. Onlar hər hansı bir romanı uzatmağa, əbədi etməyə can atdıqları üçün korlayırlar onu! Mənəsi yoxdur bu sözün! Şıltاقlıqla əbədi sevgi ehtirası arasındaki yeganə fərq ondadır ki, şıltاقlıq ondan bir qədər uzunömürlü olur.

Onlar emalatxanaya girdilər. Dorian Qrey əlini lord Henrinin ciyninə qoydu.

— Əgər belədirsə, onda qoy bizim dostluğumuz da şıltاقlıq olsun, — piçildadi və öz cəsarətindən qızardı. Sonra platformaya qalxıb pozada durdu.

Lord Henri hörmə kresloda oturub Dorianı müşahidə etməyə başladı. Otağın sükutunu yalnız Holvardın tez-tez kətan parçaya toxundurduğu firçasının yüngül səsi və arabir molbert-dən aralanaraq gah sağa, gah da sola atlığı addım səsləri pozurdu; bunu ondan ötrü edirdi ki, çəkdiyi əsərinə bir qədər uzaqdan baxsın. Günəşin zərrin şəfəqləri açıq qalmış qapıdan içəri düşürdü; havada oynasaq qızılı toz dənəciklərini günəş işığı zolaqlarında görmək olurdu. Otağın içini büsbütün qızıl-güllərin xoş ətri bürümüşdü. Təxminən, bir saatdan sonra Holvard dayandı; beləcə — səssiz-səmirsiz uzun müddət Dorian Qreyə baxdı, daha sonra yenə şəklə baxdı; uzun firçasının ucunu dişləyib qaslarını çatdı, nəhayət, ucadan dedi:

— Tamam! Hazırdır! — və portretin sol küncünə əyilib uzun, qırmızı hərflərlə öz imzasını qoydu.



Lord Henri yaxın gəldi – şəkli daha yaxşı görmək istəyirdi; bu, doğrudan da, gözəl bir sənət əsəri idi və canlıydı; rəsmidəki Dorianla həyatdakı Dorian arasında heyvət ediləcək bir oxşarlıq vardı; adam buna lap mat qalırıldı.

– Əzizim Bazil, səni ürəkdən təbrik edirəm! – lord Henri sevincək bildirdi. – Müasir rəssamlıqda mən hələ belə gözəl əsər görməmişəm. Bura gəlin, mister Qrey, özünüz baxın, özünüz də qiymət verin.

Dorian yuxudan qəflətən oyanan adam kimi səksəndi və platformadan düşərək:

– Doğrudan hazırlıdır? – sorusdu və yaxına gəldi.

– Əlbəttə, şəkil tamamlanıb, – rəssam cavab verdi, – və bu gün siz çox gözəl durdunuz. Buna görə sizə sonsuz təşəkkürümüz bildirirəm.

– Buna görə mənə təşəkkür eləmək lazımdır, – lord Henri mündaxilə etdi. – Düz demirəm, mister Qrey?

Dorian cavab vermədi; molbertin yanından sakitcə ötüb, boylanıb geridəki şəklə baxdı. O, şəkli görəndə qeyri-ixtiyari olaraq dala çəkildi, məmənunluqdan alışib-yandı. Onun gözləri bəxtəvərcəsinə gülür, işiq saçırı; elə bil, o, ilk dəfə idi özünü görür və tanıyordu. Dorian, sanki, dommuş, düşüncələrə qərq olmuşdu və dumansı şəkildə dərk edirdi ki, Holvard ona nəsə deyir, lakin o, rəssamın sözlərinin mənasına varmırıdı; öz möhtəşəm gözəlliyinin duyğusu, sanki, ona bir kaşf kimi gəlirdi, elə bil, indicə öz gözəlliyini dərk elədi. Əvvəllər heç vaxt bunu hiss etməmişdi. Bazil Holvardın komplimentləri ona dostluğun ecazkar qüdrətindən doğan məstlik kimi görünürdü. O, bu sözlərə qulaq asındı, gülürdü, onları unudurdu. Bu sözlər ona təsir etmirdi. Sonra lord Henri Votton peyda oldu və onun gəndlik haqqında qəribə, təntənəli himnnini dinlədi; gəndliyin su kimi axıb tezliklə gedəcəyi barədə amansız xəbərdarlıqlarını eşitdi. Bu, əlbəttə, onu həyəcanlandırdı, yatmış duyğularını oyatdı və indi, bax burada o, öz şəklinə baxanda, öz gözəlliyinin sevimli eksini görəndə onun qarşısında, sanki, heyvət ediləcək bir gələcək bütün çılpaqlığı ilə canlandı; o, lord Henrinin dediyi gələcək barədə düşündü. Bəli, gün gələcək, onun sıfəti qırışanıb

sallanacaq, gözlərinə duman çökəcək, onların rəngi də solacaq, mütənasib bədən quruluşu itəcək, korlanıb əcaib bir görünüş alacaq. İllər onun dodaqlarının al rəngini və saçlarının qızılı rənglərini dəsovurub aparacaq. Onun qəlbini və ruhunu formalaşdırın həyat... bədənini məhv edəcək. O, eybəcər hala düşəcək, hamı ondan qaçacaq; o, qorxunc və miskin bir varlığa döñəcək.

Bütün bunları düşündükçə, elə bil, kimsə qəflətən onun ürəyinə xəncər soxdu; Dorian qəlbində dəhşətli bir ağrı hiss etdi və içindəki bütün tellər, sanki, birdən-birə əsməyə başladı; gözləri qaraldı, göz yaşları baxışlarını dumanlatdı. Ona elə gəldi ki, kiminsə buz əli düz onun ürəyinin başına qoyuldu.

– Nədir, bəyənmədiniz? – Holvard Dorianın başa düşülməyən sükutunu görüb soruşdu.

– Əlbəttə, bəyənir, – lord Henri onun əvəzinə cavab verdi.

– Onu kim bəyənməz ki? Müasir incəsənətdə bu portret ən gözəl əsərlərdən biridir. Nə qədər desən, bu əsərə verərəm. Bu portreti mən almaliyam.

– Henri, bunu sənə verə bilmərəm, o, mənimki deyil...

– Kiminkidir bəs?

– Dorianındır...

– Xoşbəxt adamdır, vallah...

– Necə kədərlidir! – gözlərini hələ də öz portretindən çəkməyən Dorian Qrey ah çəkdi. – Necə böyük bir kədərdir, aman Allah! Mən qocalacaq, qorxunc bir məxluq olacağam, amma mənim portretim əbədi cavan qalacaq! Bu portret hətta bu yay gündündən də cavan qalacaq, həmişəlik cavan olacaq! Ah, necə böyük bir dərddir! Kaş əksinə olaydı hər şey! Kaş bu portret qocalaydı, mənsə əbədi cavan qalaydım! Bundan ötrü mən hər şeyimi verərdim, hər şeyimi! Heç nəyimi əsirgəməzdəm! Qəlbimi də verərdim bundan ötrü!

– Bazil, əlbəttə, belə bir şeyin baş verməsi sənin ürəyincə olmaz! – lord Henri ürəkdən güldü. – Onda rəssamin işləri zor olardı!

– Əlbəttə, mən bunun qəti əleyhinə olardım! – Holvard cavab verdi.



Dorian Qrey dönüb düz onun gözlerinin içine baxdı.

— Hə, Bazil, mənə də elə gəlir ki, siz bunun əleyhinə olarsınız! Çünkü siz öz sənətinizi dostlarınızdan çox istəyirsiz. Mən sizin üçün yaşıl bürüncü heykəlcikdən başqa bir şey deyiləm! Yox, yox, mənə, siz o heykəlciyi də məndən çox sevirsiniz! Mən bunu cəsarət edib sizə deyirəm!

Rəssam təəccübə Dorianə baxdı; sanki, o, əvvəlki adam deyildi, gözlərinə inana bilmirdi. Ona nə olmuşdu belə? Dorian hırslı görünür, sıfəti alışib-yanırdı, yanaqları qıpçırmızı qızarmışdı.

— Əlbəttə, əlbəttə, mən heç də sizin üçün dəyərli deyiləm, — Dorian davam etdi, — bax siz fil sümüyündən olan Hermesi¹, ya da elə Favni² məndən daha çox sevirsiniz. Siz onları həmişəlik sevəcəksiniz. Bəs məni? Siz məni nə vaxta kimi sevəcəksiniz, hə? Çox güman ki, üzümdə peydə olan ilk qırışığı görənədək... Bəli, mən indi başa düşürəm ki, insan öz gözəlliyini itirən zaman hər şeyini itirir, hər şeyini! Lord Henri tamamilə doğru deyir — bizim ömrümüzün yeganə qiymətli dəyəri gəndlikdir. Görsəm ki qocalıram, özümü öldürəcəyəm!

Holvardin rəngi ağardı və o, Dorianın qolundan tutdu.

— Dorian, özünüzə gəlin! — qışqırıldı. — Siz nə danışırsınız! Belə şeyləri dillinizə gətirməyin! Mənim sizdən başqa əziz dostum olmayıb və olmayıacaq! Bu nədir, birdən-birə o cansız əşyalara qışqanırsınız? Siz onlardan da qılımətlisiniz, eşidirsinizmi?

— Gözəlliyi əbədi olan hər şəyə paxilliğim tutur! Hətta bax bu portretə, sizin çəkdiyiniz bu rəsm əsərinə də paxilliğim tutur, onu qışqanıram özümə! Axı nə tucson bu cansız şəkil itirməyə məhkum olduğum gözəlliyimi özündə əbədi saxlamalıdır, nə üçün? Hər ötən an mənim ömrümdən nəyisə alır və aparır verir bax bu şəklə! Ah, bu nədir belə?! Kaş əksinə olaydı, Allah! Kaş mən şəkil olaydım, biz onunla yerimizi dəyişə biləydik! Mən əbədi cavan olmaq istəyirəm axı! Siz onu nə üçün çəkmisiniz? Vaxt gələcək, o, mənə güləcək, məni ələ salacaq!

Dorianın yanaqlarından isti göz yaşları axırdı; o, Holvardın əlini itələdi, divana sərənləndi və üzünü balışın altında gizlətdi.

¹ *Hermes* — qədim yunan əsatirində: ticarəti, yolları, sürüleri qoruyan allah

² *Favn* — Qədim Roma əsatirində çöl, dağ və meşə allahu

– Harri, bax, bu, sənin işindir! Sən elədin! – rəssam hirsə çimxirdi. Lord Henri çiyinlərini çəkib dedi:

– Bu, sadəcə, həqiqi Dorian Qreyin sözləri idi, vəssalam!

– Düz deyil!

– Düz deyilsə, bəs mənim günahım nədir axı?

– Gərək sən gedəydin buradan...

– Mən ki sənin xahişinlə qaldım... – lord Henri etiraz etdi.

– Harri, mən eyni vaxtda iki əziz dostumla münasibətlərimi korlamaq istəmirəm, başa düşürsən? Lakin hər ikiniz mənim bu gözəl əsərimi gözümdən saldırınız. Mən bu portretə nifrat edirəm! Mən onu məhv edəcəyəm! Onsuz da, bu şəkil kətandan və rəngdən ibarətdir, vəssalam! Razi olmaram ki, bu portret bizim hamımızın həyatını zəhərləsin!

Dorian Qrey balışın altından başını çıxarıb nəmlı gözlərini rəssama dikdi; onun rəngi ağarmışdı. Rəssam hündür, pərdəli pəncərə yanındaki iş stoluna tərəf yeridi. Görəsən, nə etmək fikrindədir? Stolun üstü səliqəsiz idi; burada üst-üstə yiğilmiş boyan qabları, quru fırçalar hara gəldi səpələnmişdi. Görünür, o, nəsə axtarırdı. Hə, budur, o, uzun, ağızı iti rəssam biçağını axtarırdı, tapdı! O, portreti doğram-dögram etmək istəyir!

Dorian hiçqırı-hıcqırı divandan dik atıldı, Holvarda sarı yürüdü və əlindən biçağı qapıb onu emalatxananın uzaq bir küncünə tolazladı.

Qışqirdi:

– Bazıl, lazım deyil! Eləmə, bu, cinayət olar!

– Dorian, siz, hər halda, mənim əsərimi dəyərləndirirsiniz, buna sevinirəm, – rəssam soyuqqanlıqla dedi və sanki, təəccüb-dən və heyrətdən ayıldı. – Elə bilirdim xoşunuza gəlməyib...

– Dəyərləndirmək nədir? Mən ona vurulmuşam! Bazıl, o, mənim bir parçamdır! Elə bil, mən onu içimdə hiss edirəm!

– Çox yaxşı oldu! Onda siz hələ yaşısunız! Quruyan kimi sizə lək çəkərlər, ramkaya salarlar, sonra da evə göndərərlər. Bax o zaman özünüzlə nə istəsəniz, edərsiniz.

Rəssam qapiya tərəf yeridi və zəngi basdı ki çay gətirsinlər.

– Dorian, çay gətirsinlər də sizə, hə? Henri, sənə də? Yoxsa sənə çay-zad lazım deyil, hə?



— Mən adı ləzzətləri çox xoşlayıram, — lord Henri dilləndi.
— Onlar mürəkkəb xarakterlər üçün sonuncu sığınacaq yeridir. Amma mən dramatik səhnələri yalnız teatrda xoşlayıram. Sizin hər ikiniz nə qədər mənasız, boş adamlarınız! Maraqlıdır, görəsən, kim icad eləyib ki, insan ağıllı heyvandır?! Gör nə tələsik verilən tərifdir! İnsanın ağıldan başqa nəyi desən var! Mahilyətçə mən buna sevinirəm, bu, elə də pis cəhət deyill! Lakin sizin portret üstündə dalaşmağınız mənim xoşuma gəlmir! Bazil, yaxşı olar ki, siz onu mənə verəsiniz. Bu axmaq cavan oğlan onu istəmir, amma mən, həqiqətən, bu şəkli götürmək istərdim!

— Bazil, əgər siz o şəkli mənə verməsəniz, mən siz heç vaxt bağışlamayacağam! — Dorian qışkırdı, — və heç kəsin də mənə “axmaq oğlan” deməyə haqqı yoxdur!

— Dorian, axı mən dedim ki, şəkil sizinkidir, mən onu sizə vermişəm, bunu hələ işə başlamamışdan qərara almışdım.

— Mister Qrey, inciməyin, — lord Henri dedi, — siz özünüz də bilirsiniz ki, özünüzü gic kimi apardınız və axı bir də... siz özünüz də etiraz etməzsiniz ki, sizə çox gənc desinlər.

— Lord Henri, bu gün səhər, bəlkə də, beləydi. Amma indən belə mənə gənc deyənlərə möhkəm etiraz edəcəyəm...

— Ah! Hə, bu gün səhər... Amma görün səhərdən bəri nələri yaşadınızı..

Qapı döyüldü, xidmətçi çay sinisi ilə içəri girdi və ortaçıqda xırda bir yapon stolu açdı. Fincan və boşqabların cingiltisi eşildi, Georq dövründən qalma çaydanın cızıltısı gəldi; xidmətçinin dalınca gələn oğlan əlindəki yumru çini qabları stolun üstünə düzdü. Dorian Qrey stola yaxınlaşdı, özünə çay süzdü. Bazil və lord Henri də tələsmədən stola sarı əylilib maraqla boşqabların qapağını qaldırbaxdılar.

— Gəlin axşam teatra gedək, — lord Henri təklif etdi. — Maraqlı tamaşalar çoxdur, biz hansınasa gedə bilərik. Doğrudur, mən bir nəfərə söz vermişdim ki, onunla Uaytin restoranında nahar edəcəyəm, lakin ona xəbər verib naharı təxirə salmaq olar, ya da deyərəm ki, nasazam; o, mənim köhnə dostumdur, elə billəm, məni düzgün başa düşər.

— Mənim sürtük geyinməkdən zəhləm gedir, — Holvard mizildəndi. — Adam onu geyəndə darixir!

— Elədir, — lord Henri təsdiqlədi, — indiki kostyumlar çox pisdir, adamın canını sixır. İndi qüsurdan başqa həyatımızda nə var ki!

— Harri, Dorianın yanında belə şeylər danışma!

— Hansı Dorianı deyirsən? Şəkildəkini, yoxsa bizə çay süzən Dorianı?

— Hər ikisini!

— Lord Henri, mən böyük məmnuniyyətlə sizinlə teatra gedərdim... — gənc oğlan bildirdi.

— Çox gözəl, deməli, gedirik.... Bazil, sən necə, gəlirsənmi?

— Yox, yox, mən gələ bilmərəm.... İslərim çoxdur.

— Onda biz, mister Qrey, ikimiz gedirik.

— Hə, çox istərdim.

Rəssam dodağını dişlədi, çay fincanını ağızına aparıb portretə yaxınlaşdı.

— Mən həqiqi Dorianla qalacağam burada, — kədərlə şəkli baxdı.

— Həqiqi Dorian odur bəyəm? — Dorian Qrey də narazı halda portretə yaxınlaşdı. — Yəni, doğrudanmı, mən ona oxşayıram?

— Əlbəttə, bu, elə sən özünsən!

— Ah, Bazil, necə gözəldir!

— Hər halda, zahirən oxşarsınız... və portretdə siz həmişəlik belə qalacaqsınız, — Holvard ah çəkdi. — Elə bunun özü də az iş deyil.

Lord Henri ucadan dedi:

— Bu adamlar axı nə üçün sabitlik dalınca qaçır, bilmirəm! Aman Allah, axı hətta sevgidə belə bir sabitlik yoxdur! Bu, olsalırsa, fizioloji bir məsələdir! Bizim iradəmizdən heç bir asılılığı yoxdur! Cavan adamlar sədaqətli olmaq istəyirlər, amma ola bilmirlər; yaşılı adamlar sevgiyə xəyanət etmək istərdilər, amma o halları qalıbmı? Bax məsələ yalnız bundadır, vəssalam...

— Dorian, siz teatra getməyin, — Holvard dedi. — Mənimlə qalın, birlikdə nahar edərik.

— Yox, Bazil, qala bilmərəm.



– Niya?

– Çünkü lord Henriyə söz vermişəm, onunla gedəcəyəm.

– Elə bilirsiniz, sözünüzün üstündə durmasanız, Vottonun sizə münasibəti dəyişəcək? O özü heç vaxt verdiliy sözə əməl etmir. Çox xahiş edirəm, onunla getməyin.

Dorian Qrey güldü, başını yellədi.

– Sizə yalvarıram, Dorian, getməyin! – Bazil bir daha təkrar etdi.

Dorian tərəddüdlə lord Henriyə baxdı; Henri bic-bic gülüm-səyir, onların söhbətinə qulaq asırdı.

Dorian piçildədi:

– Bazil, mən getməliyəm!

– Özünüz bilərsiniz, – Holvard stola yaxınlaşdı və fincanını stolun üstünə qoydu. – İndi ki belədir, onda vaxt itirməyin. Gecdir, siz hələ əyninizi dəyişməlisiniz. Xudahafız, Harri. Sağ ol, Dorian. Sabah gələrsiniz, hə?

– Mütləq!

– Yadınızdan çıxmaz ki?

– Yox, əlbəttə!

– Hə, bir də... Harri!

– Nə var, Bazil?

– Səhər bağda səndən bir şey xahiş etmişdim... onu yaddan çıxartma!

– Nə barədə? Tamam yadimdən çıxb...

– Bax al Mən sənə etibar edirəm.

– Elə mən özüm də özümə etibar etmək istərdim! – lord Henri hırıldadı. – Gəlin gedək, mister Qrey, arabam bayırda gözləyir, sizi evinizə apara bilərəm. Hələlik, Bazil. Bugünkü görüşümüz çox maraqlı oldu.

Qonaqlar gedəndən sonra rəssam, sanki, ağırlaşdı, özünü divanın üstünə atdı; onun üzünə əzablı bir ağrı qonmuşdu.

ÜÇÜNCÜ FƏSİL

Növbəti gün saat birin yarısında lord Henri Votton Kurzon küçəsini burulub Albani küçəsinə döndü; o, dayısı lord Fermora baş çəkmək istəyirdi. Lord Fermor yumşaqxasiyyətli adam idi, lakin bu qoca subayın sərtliyi də vardi; camaat arasında o, xud-bin kimi ad çıxarmışdı, çünki bu adamdan heç bir xeyir görmürdülər; amma yüksək təbəqənin adamları arasında lord Fermor səxavətli və xeyirxah kimi tanınırdı; ona görə ki, lord onu əyləndirən hər kəs böyük həvəslə qonaqlıq verirdi. Onun atası Madriddə İngiltərənin səfiri olmuşdu; hələ o vaxt kraliça İzabella¹ cavan idi, heç Prim o vaxt gündəlikdə yox idi; ani şiltaşlıq ucbatından lord Fermorun atası istəfa verdi və diplomatik xidmətdən uzaqlaşdı; əslində, buna səbəb onun Parisə səfir göndərilməməsi olmuşdu və o da buna etiraz edərək işdən getdi; bu vəzifəyə onun tam hüququ çatırdı; mənsəbi, adı-səni, tənbəl həyatı, diplomatik xəbərlərin hazırlanmasında yaxşı təcrübəsi, əyləncələrə hədsiz meyilli olması buna əsas verirdi.

Atasının katibi olmuş oğul Fermor da işdən getdi; o vaxt hamı bunu ağılsızlıq hesab etdi və bir neçə ay sonra irsi titul qazanan oğul böyük zadəganlıq sənəti sayılın bikarçılığı ciddi şəkildə öyrənməyə başladı. Onun şəhərdə iki böyük evi vardi, lakin o, kirayələdiyi mebelli mənzildə yaşamağa üstünlük verdi; çünki belə bir mənzildə yaşamaq daha qayğısız idi; o, səhər yeməyini və naharını tez-tez klubda edirdi. Mərkəzi qraflıqdə özünün bir neçə kömür mədəni vardi, onlara diqqəti artırmağa başladı; sənayenin bu sahəsinə onun qeyri-sağlam marağı sübut etdi ki, belə bir sahibkarlıq məşguliyyəti ona imkan verəcək ki, öz sobasını odunla yandırsın; əsl centimənlərə xas xüsusiyyətdir! Siyasi əqidəsinə görə o, mühafizəkar idi, lakin bu, mühafizəkarların hakimiyyətdə olduqları dövrdə deyildi; həmin dövrdə o, mühafizəkarları qızgrün söyür, onları radikalların güruhçü dəstəsi adlandırdı. O, öz otaq xidmətçisi ilə çox böyük qəhrəmanlıqla

¹ *İzabella və Prim* – ata lord Fermor İspaniyada səfir işləyəndə qızçıqaz İzabella hələ himayedə idi, burjua inqilabından sonra səfir ölkəni tərk etdi; həmin inqilabin təşkilatçılarından biri isə general Prim olmuşdu. (*Müəllisin qeydi*)



dalaşır, onunla çox sərt rəftar edirdi. O, öz növbəsində, qohum-əqrəbasını da qorxudur, onları təftiş edirdi. Belə bir adamı yalnız İngiltərə doğa bilsərdi; buna baxmayaraq, o heç də İngiltərədən razi deyildi və həmişə deyirdi ki, ölkə məhvə doğru gedir. Onun prinsipləri əskidənqalma prinsiplər idi, lakin bəzi mülahizələri ilə razılaşmaq da olardı.

Lord Henri otağa girəndə dayısını qalın ov gödəkcəsində gördü; qoca ağızında sıçar "Tayms" qəzətin oxuyur, bəzən isə qəzətin yazdığını etiraz əlaməti olaraq dodaqlı donquldanırdı.

– Harri, sənsən? – qoca təəccübləndi. – Belə tezdən nə əcəb gəlmisən? Mən elə bilirdim siz modabazlar yuxudan günorta saat ikidən tez durmur və saat beşə kimi gözə görünmürsünüz?!

– Corc dayı, inanın, məni bura belə tez çəkib gətirən yalnız qohumluq hissələridir. Sizdən bir şey istəyəcəyəm...

– Yəqin, pul olar, hə? – lord Fermor üz-gözünü turşutdu.

– Yaxşı, gəl otur görün, nə istəyirsən? İndiki cavanlar elə bilirlər ki, pul hər şey deməkdir.

– Elədir, – lord Henri təsdiqlədi və pencəyinin düyməsini açdı, – və onlar böyüyə-böyüyə bunu daha yaxşı anlayırlar. Lakin mən pul istəmirəm. Corc dayı, pul o adamlara lazımlı olur ki, onlar borc ödəməyə adət ediblər, amma mən heç vaxt borcumu ödəmirəm. Kredit ailədə kiçik oğulun yeganə kapitalıdır; və bu kapitalla da yaxşı yaşamaq mümkünündür. Bundan başqa, mənim işim Dartmür ticarətləri ilədir, təbii ki, onlar məni təchizat məsələlərində heç vaxt incitmirlər. Sizin yanınızda məlumat almaqdan ötrü gəlmisəm, əlbəttə, əhəmiyyətlisindən ötrü yox, əhəmiyyətsiz informasiyadan ötrü gəlmisəm...

– Sən məndən hansı informasiyani ala bilərsən axı? İngiltərənin "Mavi kitab"ında¹ hər şey yazılıb da... Doğrudur, indi bu kitabda ağızlarına gələni yazırlar, amma necə olsa... Harri, bilirsən də, mənim vaxtimda, diplomat olanda bu məsələlər daha yaxşı həll olunurdu. İndi eşitmışəm ki, diplomatları işə götürməzdən əvvəl onları imtahan edirlər... İmtahani verən adamlar işə qəbul olunur... Hə də, onlardan nə gözləyirsən bəs? İmtahan

¹ Rəsmi məlumatlar toplusu; üz qabığı gőy rəngdə olduğu üçün "Mavi kitab" deyirdilər.

boş seydir, ser, başdan-ayağa mənasız bir işdir. Sən, həqiqətən, centlmensənsə, sənə nəyi öyrədəcəklər ki? Elə öz bildiklərin bəsdir. Əgər centlmen deyilsənsə, onda biliklərə yiylənmək sənin üçün zərərlidir.

- Mister Dorian Qrey “Mavi kitab”a düşməyib, Corc dayı,
- lord Henri ehtiyatsız bir cümlə işlətdi.
- Mister Dorian Qrey kimdir? – lord Fermor ağarmış əyri qşaşlarını çataraq soruşdu.

– Elə mən də bunu sizdən öyrənmək istəyirəm, Corc dayı! Əslində, onun kim olduğu mənə bəlliidir. O, sonuncu lord Kelsonun nəvəsidir. Anası Devero olub – ledi Margaret Devero. Mən istərdim ki, siz onun anası barədə mənə məlumat verəsiniz. O qadın haqqında nə bilirsiniz? O, kimə ərə getmişdi? Axi siz vaxtilə Londonun bütün yüksək mənsəb sahiblərini tanıydınız?! Ola bilsin, o qadını da tanıyasınız. Mən mister Qreylə çox maraqlanıram, onunla təzəcə tanış olmuşam.

– Kelsonun nəvəsi deyirsən? – qoca ucadan dedi. – Kelsonun nəvəsi! Hə, əlbəttə! Əlbəttə! Mən onun anasını çox yaxşı tanıyırdım! Hətta onun xəç suyuna salınma mərasimində də iştirak etmişəm. Margaret Devero! O, qeyri-adi gözəl bir qız idi! O, ağızından süd iyi gələnin birinə qoşulub qaçanda bütün kişiləri qəzəbləndirmişdi. Özü də yoxsulun biriylə qaçmışdı! Oğlan piyada alayının zabitiydi, deyərsən; ya da nə bilm, ona oxşar bir şey idi... Əlbəttə! Yadına düşür! Elə bil, dünən olub! Yaziq oğlan, bir neçə ay idi evlənmişdilər, dueldə öldürüldü... O vaxt çirkin şayılər də gəzirdi bu barədə. Deyirdilər ki, guya, Kelso hansısa belçikalı bir avaranı, əclafın birisini tutub qəsdən göndərib ki, öz kürəkənini təhqir etsin; başa düşürsən, onu satın alıbmış ki, gedib qızının ərini ictimai yerdə təhqir etsin... və o əclaf da həmin cavan zabiti dueldə güllələdi, işi də beləcə bitirdilər... Sonra Kelso qızını qaytarıb gətirmişdi evə; və uzun müddət öz klubunda yalqızca bifşteksini yeyirdi... Mənə danışındılar ki, qızını evə gətirəndən sonra qızı ölenədək onu dindirməyib. Ah... yadına gəlir... Necə çirkin bir iş olmuşdu! Və onun qızı da tez həyatdan getdi, heç bircə il çəkmədi. Deməli, deyirsən o qadının oğlu qalıb? Bunu unutmuşdum.



Necə oğlandır? Anasına oxşayırmı? Oxşayırsa, deməli, gözəl olmalıdır...

— Hə, çox qəşəng oğlandır, — lord Henri təsdiqlədi.

— Ümidi varam ki, o, yaxşı əllərə düşəcək, — qoca davam etdi. — Mənim bildiyimə görə, Kelsodan ona yaxşı pul qalıb, əlbəttə, əgər baba, həqiqətən, ona miras qoyubsa.. Onun anasının da pulu qalmışdı. Bütün Selbi mülkləri babasından qadına qalmışdı. Qadının babası Kelsoya nifrat edirdi, Kelsoya tamahkar deyirdi. Kelso, doğrudan da, simicin biriydi, nəfsdən itiydi. Bir dəfə Madridə gəlmışdı; mən onun əvəzinə utanıb yerə geddim. Kralıça məndən bir neçə dəfə soruşdu ki, bu İngilis zadəganı kimdir belə? O, yolpulu üstündə daim faytonçularla höcətləşirdi. Onun haqqında hətta lətifələr də qoşmuşdular. Mən düz bir ay utandığımdan çöle çıxa bilmədim. Ümid edirəm ki, o, öz nəvəsinə qarşı belə xəsislik etməyib.

— Bunu deyə bilmərəm, — lord Henri cavab verdi, — Dorian hələ yeniyetmədir. Lakin düşünürəm ki, o, varlı olacaq. Selbi mülkləri onun adına keçib, özü mənə dedi... Deməli, deyirsiniz ki, onun anası çox gözəl idi?

— Çox gözəl idi, Harri! Mən həyatimdə onun kimi sevimli qadın görməmişdim. Hələ indiyə kimi də anlamırəm ki, onu belə bir izdivaca girməyə nə vadər etmişdi. Axi o, kimə istəsəydi, ərə gedə bilərdi. Karlinqton ondan ötrü ölürdü. Lakin məsələ bunda idi ilk, qadın çox romantik idi. Onların nəslindən olan qadınların hamısı romantik olub. Kişi ləri isə sən deyən yaraşıqlı olmayıb, amma qadınları çox sevimli olublar. Karlinqton özü mənə danışındı ki, o, Marqaretə diz çöküb yalvarmış. Qadın ona gülübmüş... O vaxt Londonun bütün qızları Karlinqtondan ötrü ölürdülər... Hə, yeri gəlmışkən, Harri, bu evlilik məsələsindən danışarkən yadımı düşdü: atan mənə Dartmur barədə nəsə dedi, guya o, Amerikalı bir qızla evlənmək istəyir, hə? Məgər ingilis qızları ona azlıq edir?

— Corc dayı, bilirsiniz, indi amerikalı qızla evlənmək dəbdədir...

— Amma mən İngilis qızları ilə evlənməyin tərəfdarıymam...

— lord Fermor əli ilə mizzi döyüclədi.

- İndi camaat amerikalılara üstünlük verir...
- Amma mənə deyiblər ki, onlar çox davam gətirə bilmirlər,
- dayısı donquldandı.
- Uzun get-gəllər onları yorur; lakin deyim ki, cıdırda at çapanda maneələri veclərinə almırlar... Nə isə... inanmırıam ki, Dartmurun şansı olsun...
- Valideynləri kimdir? – lord Fermor soruşdu.
- Valideynləri var ki? – lord Henri başını buladı. – Amerikalı qızlar öz valideynlərini çox məharətlə gizlədirlər; bizim ingilis xanımları isə öz keçmişlərini gizli saxlayırlar...
- Gərək ki, onun atası donuz əti ixracatı ilə məşğul olur?
- Corc dayı, mən Dartmura görə istərdim belə olsun. Deyir-lər, Amerikada siyasətdən sonra donuz əti ixracatı ikinci yerdə gedən gəlirli bir işdir.
- De görüm, onun amerikalı qızı gözəldirmi?
- O, özünü gözəl kimi aparır; Amerika qadınlarının əksəriyyətinin adətidir. Bu da onların gözəlliyyinin bir sırrıdır.
- Axi bu amerikalı qadınlar öz evlərində, ölkələrində niyə oturmurlar? Axi bizə elə hey təlqin edirlər ki, Amerika qadınlar üçün cənnət məkanıdır.
- Elədir ki var! Elə buna görə də onlar ulu nənələri Həvvə kimi cənnətdən çıxmağa çalışırlar, – lord Henri izah etdi və xudahafızlaşdır dedi: – Hələlik, Corc dayı, mən getməliyəm, bir az da yubansam, lança gecikərəm. İstədiyim informasiyani verdiyiniz üçün sizə təşəkkür edirəm. Mən həmişə təzə dostlarım barədə hər şeyi bilmək, köhnələri barədə isə heç nəyi eşitmək istəmirəm.
- Harri, harada lanç edəcəksən?
- Aqata xalanın yanında. Mən özüm xahiş elədim ki, mister Qrey və mən lança gələcəyik. Dorian onun yeni xeyriyyəçilərindəndir.
- Belə de! Onda Aqata xalana de ki, məni öz xeyriyyə məqsədli çağırışlan ilə bir də narahat etməsin. Mən bezmişəm onun xeyriyyəçilik təhriliklərindən. Bu qadın elə bilir mənim ayrı işim-gücum yoxdur; məgər mən onun axmaq-axmaq xeyriyyəçilik işlərinə pul verməliyəm?



— Oldu, Corc dayı, deyərəm! Qorxuram xeyri olmayal Filantropolar xeyriyyəçilik işlərinə o qədər aludə olurlar ki, axırda insanlıqlarını itirirlər. Onları fərqləndirən xarakterik cəhət də elə budur.

Qoca zadəgan razılıqla yerində qurcalandı, sonra xidmətçi-yə zəng vurub dedi ki, qonağı yola salsın.

Lord Henri üstüörtülü bazarla Berlinqton küçəsinə çıxdı və oradan Berkeley meydanı istiqamətinə döndü. O, Dorian Qreyin valideynləri barədə eşitdiklərini yadına saldı. Eşitdiyi tarixçə ümumi xarakter daşısa da, qeyri-adilliyyinə və az qala, müasir romantikliyinə görə onu vəcdə gətirmişdi. Gözəl bir qız hər şeyi dəli bir sevgiyə qurban vermişdi! Bir neçə həftəlik xoşbəxtlik xain bir cinayətlə sona çatmışdı; daha sonra aylannı iztirabları, sarsıntı və məşəqqətlər içində uşağın doğulması baş vermişdi. Ananı ölüm aparmışdı, uşağın nəsibinə isə yetimlik və qəlbə daş olan qocanın amansızlığı düşmüdü. Bəli, bu, maraqlı bir tale qismətidir və o, cavan Dorianı daha sərfəli, daha dolğun əks etdirir; hər görünən gözəllikdə hansısa faciə gizlənir! Ən gözəl gülü yetişdirmək üçün gərək əziyyət çəkəsən; çiçəklərin açılması doğuş ağrıları kimi bir şeydir, gərək onu da yaşayasan ki, doğula biləsən.

...Dorian dünən gecəki naharda necə füsunkar idi, ilah! Onlar klubda qarşı-qarşıya oturmuşdular; oğlanın gözlərində günəş parlayırdı, azca aralanmış dodaqlarına həyəcanla bırgə xərif təbəssüm qonmuşdu; şamdanların qırmızı abajurlarının kölgəsi onun üzünə ecazkar qızılıgül rəngi qatmış, onun füsunkar gözəlliyil bu təntənədən məst olub oynayırdı. Bu oğlanla söhbət etmək çox nadir skripkada çalmaq kimi bir şey idi; barmaqların bir balaca toxundusa, səs çıxarırdı, hər toxunuşun öz ahəngi vardi.

...Başqa bir adam üzərində öz təsir gücünü yoxlamaq necə də maraqlıdır! Heç bir iş bunun qədər maraqlı ola bilməz! Öz qəlbinin qanını başqa bir qəlbə köçürəsən və qəlbini onun qəlbində yatırasan, düşüncə və fikirlərinin əks-sədasını eşidəsən, bir anlıq duyanan ki, oradan gənclik ehtirası və musiqisi eşidilir! Öz coşqun həvəs və ehtiraslarını başqa birisinə ötürmək qəribə

rayihə, yaxud zərif bir nəşədir; burada əsl həzz var, bəlkə də, bu, ən böyük səadət sevincidir ki, bizim dardüşüncəli və bayağı əsrimizdə insan övladına onun qəbahətli hissələri və primitiv arzular ilə birgə bəxş olunub. Bazilin emalatxanasında xoşbəxt təsadüf nəticəsində görüşüb tanış olduğu bu oğlan, doğrudan da, fövqəladə gözəlliyyə malik bir varlıq idi; hər halda, ondan daha çox nəsə ecazkar bir məxluq çıxardı. Onda hər şey vardi – cazibə qüvvəsi, lətfət, gəndliyin qar kimi təmizliyi və gözəlliyi; o gözəlliyyi ki, qədim yunanlar onu mərmər üzərinə həkk etmişdilər; ondan nə istəsən düzəltmək olardı – allahlarla vuruşan div də, oyuncaq da! Heyif ki, belə bir gözəllik saralıb-solmağa məhkumdur!

... Bəs Bazil? Psixoloji baxımdan o, çox maraqlı adamdır; rəssamlıq sənətində yeni üslub, həyatı yeni tərzdə görmək bacarığı! Bütün bunlar onun həyatında bir adamın qəflətən peyda olmasına yaranmışdı; həmin şəxsin özünün bundan xəbəri belə yox idi; mürgülü meşələrdən sonsuz səhraya uşub gələn lal və görünməz bir ruh qəflətən rəssamın gözlərinə görünmüdü; bu ruh lap Driada¹ kimiyydi; o, bundan heç də qorxmadi, çünki uzun illər axtarışda olduğu qəlbini ełə bir ilhamlı bəsirət verilmişdi ki, o, bütün heyrətedici sırları belə açmağa qadir idi; şeylərin, əşyaların adı forma və məzmunu, sanki, ona dolğun və canlı görünürdü; o, indi bunların hamisində hansısa qeyri-adi simvolik mənalar tapırdı; sanki, bütün hər şey rəssam üçün ayrı bir formaya – daha mükəmməl, daha dolğun formaya, dumanlı xəyallardan reallığa çevrilirdi; bütün bunlar qeyri-adi dərəcədə qəribə idi. Belə hallar keçmiş zamanlarda da baş vermişdi; məsələn, “insan təfəkkürü özü bir sənətdir” deyən Platon ilk olaraq bu möcüzə barədə düşünüb. Bəs Bunarotti necə? Məgər o, öz silsilə sonetlərini rəngli mərmər daşlarının üzərində oyaraq əks etdirmədimi? Lakin bizim günlərdə bu, qəribə görünür...

Bəli, lord Henri bu qənaətə gəldi ki, Dorian, onun mükəmməl portretini yaratmış rəssam üçün özünün də xəbəri olmadan kim

¹ *Driada* – qədim yunan mifologiyasında meşə pərisi



idisə, o da Dorian Qrey üçün elə olmalıdır; o, Dorianı məftun etməyə çalışır, daha doğrusu, bu işin yarısını, demək olar ki, görüb; və o çalışacaq ki, bu ecazkar gəncin ruhu ona məxsus olsun! Bu Məhəbbət və Ölüm oğlunda nəsə bir ovsun var!

Birdən lord Henri dayandı və gözlərini evlərə dikdi. Xalası-nın evini xeyli ötüb-keçmişdi, öz-özüñə güldü və geri döndü. Lord Henri qaranlıq dəhlizə girəndə ev xidmətçisi ona dedi ki, hamı artıq yemək otağındadır. O, şiyapasını və əlağacını xidmətçilərdən birləş verib içəri keçdi.

– Həmişəki kimi gecikirsən, Harri, – xalası onu görcək başını bulaya-bulaya ucadan dedi.

Henri üzr istədi və dərhal nəsə bir səbəb uydurub xalasının böyründəki boş stulda əyləşdi, gələn qonaqları gözdən keçirdi. Stolun küncündə oturan Dorian utana-utana başını tərpətdi, yanaqlarına məmnunluq qızartısı çökdü. Qarşı tərəfdəki stulda hersoginya Harley oturmuşdu; gözəl və ehtiraslı bir xanım idi; öz zümrəsinin sevimlisinə çevrilmişdi; qadın elə bir memarlıq nümunəsi idi ki, hersoginyadan daha çox şən və yumşaq xanım təsiri bağışlayırdı; müasir tarixçilər ona “əndamlı, ətli-qanlı qadın” deyərdilər. Hersoginyanın yanındakı ser Tomas Burdon idi, parlamentin radikal üzvüydü; içtimai-siyasi həyatda o, öz liderinin sadıq köməkçisi kimi çıxış edirdi, şəxsi həyatında isə bunu demək olmazdı; o, mətbəx dəlisiydi, daha doğrusu, hamiya məlum belə bir müdrik qaydaya riayət edirdi: konservatorlarla birgə nahar elə, liberallarla birgə düşün!

Xanım Harleyin sol tərəfində Tredleydən olan mister Erskin oturmuşdu, yaşlı centimən idi; həddən artıq nəzakəti və səliqəli görünüşü vardı; cəmiyyət arasında onu sakit, danışmayan adam kimi tanıydırlar. Hətta bir dəfə özü bu barədə ledi Aqataya demişdi ki, o, otuz yaşına qədər deməli olduğu hər şeyi deyib qurtarın, daha deyiləsi sözü qalmayıb. Henrinin öz yanında missis Vandelör oturmuşdu, xalasının köhnə rəfiqəsiydi, həqiqətən, müqəddəs bir qadın idi, lakin zövqsüz, diqqəti cəlb edən paltar geyinmişdi; onu kitabın yaman gündə düzəldilmiş üz qabığına bənzətmək olardı. Xoşbəxtlikdən, qadının o biri qonşusu lord Faudel idi; ortayaşlı, ağıllı bir kişiydi, lakin qabiliyyəti orta səviyyəliydi; primitiv və

darıxdırıcı bir adam idi; belə adamlar nazırın ümumilər palatasında hesabat məruzəsini xatırladırlar; bu adamlı missis Vandelör arasındaki söhbət çox ciddi şəkil almışdı; elə lordun sözlərinə görə, əslində, bütün yaxşı adamlar bağışlanmaz səhv'lər edirlər və bu səhv'lərdən heç kəs tamamilə qurtula bilmir.

— Lord Henri, biz yazıq Dartmur barədə danışırıq, — hersoginya başını əyib mehribancasına səsləndi. — Necə bilirsiniz, o, cazibəli amerikalı qızla, həqiqətən, evlənəcəkmi?

— Mənəcə, evlənəcək, hersoginya; qız ona ərə getməyə qərar verib.

— Bu dəhşətdir ki! — ledi Aqata təəccübləndi. — Buna mütləq mane olmaq lazımdır!

— Mən mötəbər mənbələrdən eșitmışəm ki, qızın atası qalantereya malları, nə bilim, min cür xirdavat ticarəti ilə məşğul olur, — ser Tomas Burdon həqarətli bir əda ilə bildirdi.

— Ser, mənim əmim deyir ki, o, donuz əti ixracı ilə məşğul olur...

— Min cür xirdavata bax! Bu, nə deməkdir belə? — hersoginya əllərini qaldırıb təəccübələ soruşdu.

— Amerika romanlarıdır, — lord Henri kəklik ətindən götürüb öz boşqabına qoyma.

Hersoginya karıxdı, bilmədi nə desin.

— Əzizim, ona qulaq asma, — ledi Aqata yüngülçə hersoginya toxundu, — o, heç vaxt heç nəyi ciddi söyləmir.

— Amerika kəşf olunanda... — radikal lord söhbətə başladı və... sonra dalınca boş və darıxdırıcı faktlar gətirməyə başladı. Mövzunu başa çatdırmağa çalışan bütün adamlar kimi o da ona qulaq asanları üzdü. Hersoginya ah çəkdi, üstünlüyündən istifadə edərək başqalarının sözünü kəsirdi.

— Kaş heç o Amerika kəşf olunmayıyadı! — hersoginya səsini qaldırıdı. — Axı amerikalı qızlar bizim qızların bütün adaxlılarını əllərindən alırlar! Belə olmaz, bu rüsvayçılıqdır!

— Mən deyərdim ki, Amerika hələ tamam kəşf olunmayıb, — mister Erskin qeyd etdi. — Amerika təzəlikcə aşkar edilib.

— Ah! Mən o ölkənin qadınlarını görmüşəm, — hersoginya qeyri-müəyyən tonda cavab verdi. — Boynuma almaliyam ki,



onların əksəriyyəti çox gözəldir. Onlar çox yaxşı da geyinirlər. Bütün pal-paltarlarını da Parisdən alırlar. Kaş mən də onlar kimi edəydim...

— Belə bir məsəl var: yaxşı amerikalılar öləndən sonra Parisə gedirlər, — ser Tomas istehza ilə güldü.

— Doğrudan? Bəs pis amerikalılar öləndən sonra hara gedirlər? — hersoginya maraqlandı.

— Amerikaya, hara gedəcəklər ki?! — lord Henri qımıldandı.

Ser Tomas qasılarını çatdı, üzünü ledi Aqataya tutub dedi:

— Sizin bacınız oğlu o böyük ölkəyə qarşı yaman yanlış fikirdədir! Mən orani başdan-ayağa maşınla gəzmışəm; inandırıram sizi ki, iltifatlı direktorların sayasında gəzdiyim o ölkə çox sıvildir və oradan çox şey öyrənmək olar.

— Məgər təhsilli və maarifçi adam olmaq üçün mütləq gərək Çığaqonu görəsən? — mister Erskin şikayətləndi. — Belə bir səyahət özümü layiq bilmirəm.

Ser Tomas əlini yellədi.

— Tredleyli mister Erskin üçün dünya onun kitab rəfləridir. Biz isə praktik adamlarıq, şeyləri görməyi xoşlayıraq, onlar haqqında oxumağı yox. Amerikalılar həddən artıq maraqlı adamlardır. Onlar çox böyük sağlam təfəkkürə malik xalqdır. Düşünürəm ki, elə Amerika xalqını fərqləndirən əsas xarakterik cahət də budur. Bəli, mister Erskin, onlar tamamilə sağlam düşüncəli insanlardır. Sizi əmin edirəm ki, amerikalı heç vaxt axmaq hərəkətlərə yol verməz.

— Necə dəhşətliidir, aman Allah! — lord Henri səsini ucaltdı.

— Mən heyvani gücə birtəhər dözə bilərəm, lakin mənasız düşüncəyə tamam dözümsüz oluram. Mühakimədən istifadə etməkdə nəsə bir alçaqlıq var. Bu, o deməkdir ki, sən ağlını satırsan, idraka xilaf çıxırsan.

— Başa düşmürəm, siz bununla nə demək istəyirsiniz? — ser Tomas qızardı.

— Mən sizi başa düşdüm, lord Henri! — mister Erskin gülümsədi.

— Paradoksların öz gözəlliyyi var, amma... — baron söhbətə davam etmək istədi.

— Məgər bunlar paradoks idi? — mister Erskin soruşdu. — Mən belə düşünmürəm... Nə isə... ola bilsin, düzdür. Paradokslar

həyat haqqında həqiqətləri açır. Reallığı görmək üçün gərək biz görək ki, o, tarım çəkilmiş kanatda necə balans yaradır. Həqiqətin necə akrobatik gedişlər etdiyini gördükdən sonra biz onun haqqında mühakimə yürüdə bilərik.

— İlahi, bu kişilər mübahisə etməyi necə də sevirlər! — ledi Aqata ah çəkdi. — Nədən danışdığınıizi heç cür anlaya bilmirəm. Harri, sənə isə çox əsəbiləşmişəm. Nə üçün sən bizim əziz Dorian Qreyi İst Enddə mənimlə işləmək fikrindən daşındırırsan, hə? Səni əmin edirəm ki, o, bize çox gərəkli xidmətlər göstərə bilər. Onun çalmağını hamı xoşlayar.

— Mənsə istəyirəm ki, o yalnız mənim üçün çalsın, — lord Henri güldü və gözü ilə Dorianı aradı; baxışları künçdə oturan Dorianın sevinc dolu baxışlarıyla toqquşdu.

— Görürsən, Harri, Uaytçappeldə nə qədər bədbəxt var?!
— ledi Aqata davam etdi.

— Mən məşəqqətdən başqa bütün kədərlərə şərikəm, — lord Henri ciyinlərini çəkərək bildirdi, — mən insanın dərdinə şərik ola bilmərəm. Bu, çox sarsaq işdir, eybəcərlik və rüsvayçılıqdır; adamı dəhşətə gətirir və istismar edir, əzir. Dərdə, kədərə ümumi baxışda hansısa bir qeyri-sağlam münasibət var. Gərək parlaq rənglərə, gözəlliyyə şəfqət göstərəsən, həyatın sevincinə şərik olasan; insan gərək həyatın qaranlıq və dumanlı tərəflərindən mümkün qədər az danışın.

— Axı İst End çox ciddi bir problemdir, — ser Tomas nüfuzedicili tonla başını buladı.

— Əlbəttə, — cavan lord Henri cavab verdi, — bu axı quldarlığın problemdir və biz də qulların könlünü almaqla, onları əyləndirməklə çalışırıq ki, bu məsələni həll edək.

Qoca siyasetçi gözlərini Henriyə zillədi, uzun zaman onu nəzərləri altında saxladı.

— Bəs siz, əvəzində nə təklif edirsiniz? — qoca soruşdu. Lord Henri gülüb dedi:

— Mən İngiltərədə havadan başqa heç nəyi dəyişmək istəməzdəm. Fəlsəfi seyrçilikdən də tamamilə məmənunam. Lakin on doqquzuncu əsr ona görə iflasa uğradı ki, mərhəməti həddən artıq səxavətlə israf etdi. Buna görə də, mənə elə gəlir ki, biz



həqiqətə yalnız elmlə çata bilərik. Emosiyalar ona görə yaxşıdır ki, bizi bu həqiqət yolundan sapındırır, elm isə ona görə yaxşıdır ki, orada emosiya yoxdur.

— Axı bizim üzərimizə ağır məsuliyyət də düşür! — missis Vandelör söhbətə ürəksiz girdi.

— Çox ağır bir məsuliyyəti! — ledi Aqata təsdiq etdi.

Lord Henri mister Erskinə tərəf boyanıb dedi:

— Bilirsiniz, başarıyyət yer üzündəki rolunu çox şışirdir. Bu, dünyadan elə ilk əsas günahıdır. Əgər, belə deyək ki, ibtidai insanlar gülməyi bacarsaydalar, onda tarix başqa cür olardı.

— Siz məni sakitləşdirdiniz, — Hersoginya yerində qurcalandı, — hər dəfə mən sizin xalanızın yanına gələndə özümü günahkar hiss edirdim ki, ist Endə maraqlanıb-eləmirəm. Deməli, mən onun gözlərinə dik baxa biləcəyəm, qızarınb-eləmədən, hə?

— Qızarmaq qadın sıfətinin yaraşığıdır, hersoginya, — lord Henri vurguladı.

— Yalnız gənc qadının, — hersoginya etiraz etdi. — Mənim kimli qoca bir qarı qızaranda, əlbəttə, bu, püs əlamətdir. Eh, lord Henri, kaş yenidən cavan olmağın sırrını mənə deyə biliyдинiz!

Lord Henri bir qədər düşündükdən sonra soruşdu:

— Cavanlıqda buraxığınız ən böyük səhvi yadınıza sala bilərsinizmi, hersoginya?

— Eh, o qədər səhv buraxmışam ki! Hansını deyim?

— Onda həmin səhvleri yenə buraxın! — lord Henri ciddiləşdi.

— Gəncliyi qaytarmaq üçün onun şıltاقlıqlarını təkrar etmək kifayətdir.

— Nə gözəl nəzəriyyədir! — Hersoginya heyrətləndi. — Mən mütləq bunu təcrübədən keçirəcəyəm.

— Bu nəzəriyyə təhlükəlidir! — ser Tomas dodaqlarını sixaraq donquldandı. Ledi Aqata isə, sadəcə, başını buladı və qeyri-ixtiyari gülümşədi. Mister Erskin susmuşdu, qulaq asırdı.

— Bəli, — lord Henri davam etdi, — bu, elə həyatın ən böyük sırlarından biridir. Bizim günlərdə adamların əksəriyyəti qul düşüncəsinin sürüşkən formasından ölürlər; və çox gec anlayırlar ki, həyatda bizim təəssüf etmədiyimiz yeganə şeylər bizim səhvərimizdir.

Hamı gülüşdü.

Lord Henri isə özünəməxsus şəkildə bu fikir ətrafında oynamaga başladı; gah fantaziyasına güc verir, gah ortaya atdığı ideyanı istədiyi istiqamətə yönəldir, gah da ona min cür don geyindirib, yenidən əvvəlkitək parlaqlıq qatırıd; o, öz təxəyyülünü paradoxlarla qanadlandırib onu əlvan boyalarla daha cazibəli etməyə çalışırdı. Bu divanəlik ideyasının tərənnümü göylərə qalxıb fəlsəfənin zirvəsinə yüksəlmışdı; fəlsəfə özü gəndlik eşqinə bürünmüş və nəşənin dəli avazıyla xumarlanırdı; o, ehtiraslı şərab pərisinə bənzəyirdi və sarmaşıq çələngi kimiyydi; azib özündən çıxaraq həyat təpələri başına dolanır, ağlı başında olan astagəl Silenus¹ lağ edirdi. Faktlar ürkmüş meşə ruhları kimi uşub uzaqlara getmişdi. İdeyanın çılpaq ayaqları müdrik Ömər Xəyyamın oturduğu üzümsixan nəhəng daşın üstünə çıxmışdı; və üzümün sınıldayan şirəsi bu çılpaq ağ ayaqların ətrafında al-qırmızı dalğalar yaradır, sonra da maili qara çənin divarları boyunca axıb gedirdi. Bu, bir orijinal, parıltılı improvisə idi. Lord Henri hiss etdi ki, Dorian Qrey gözlərini ona zilləyib və ona qulaq asanlar arasında elə bir adam var ki, onun şüurunu əsir etmək istəyir; bu adam onun hazırlıcabılığını, düşüncəsini daha da itiləyir, nitqinə bəlağət qatırıd. Henrinin söylədikləri cəzbedici, fantastik və məsuliyyətsiz idi. O, öz dincəyicilərini yoldan çıxarırdı, lakin onlar Henrinin dediklərinə gülür, ondan həzz alır və qeyri-ixtiyari olaraq onun fantaziyalarının dalınca uçurdular; Henri ona qulaq asanları ovsunlarmışdı. Dorian Qrey gözlərini Henridən çəkmirdi, ona heyranlıqla qulaq asır, arabir dodaqları qaçırdı; onun qaralan gözlərindəki heyrət arabır dalğınlıqla əvəz olunurdu.

Nəhayət, reallıq əsrin büruncayındə xidmətçi formasında otağa daxil oldu; xidmətçi hersoginyaya dedi ki, xanımın minik faytonu qapı ağızında gözləyir. Hersoginya əllərini arxasına aparıb yellədərək mülayimcəsinə söyləndi:

– Ah! Çox heyif! Mən getməliyəm! Mən klubə, ərimin dalınca gedib, onu hansısa sarsaq bir yiğincəga aparmalıyam. Villinin

¹ *Silenus* – yunan mifologiyasında əxlaqsız kəpənəkləri və şərab allahlarını tərbiyə edən ata



mənzilinə, ərim orada sədrlik edəcək.. Geciksəm, hirslenəcək, mənse qalmaqaldan qaçmağa çalışıram; xüsusilə bu şyapa başimdə olanda; o çox şışkindir, kəskin bir söz onu partlada bilər. Yox, mən getməliyəm, əzizim Aqata! Xudahafız, lord Henri! Siz çox valehedici insansınız, adamı yoldan yaman çıxarırsınız. Bilmirəm sizin baxışlarınız barədə nə deyim?! Gərək bizi nahara gələsiniz. Çəşənbə axşamı necədir? Məşğul deyilsiniz ki?

— Hersoginya, sizin üçün mən hər şeyi təxirə salmağa hazırlam, — lord Henri xanımı təzim etdi.

— Ah! Çox gözəl! Həm də çox pisdir, Henri! — qadın gülümşədi. — Deməli, danışdıq, gələrsiniz...

Hersoginya ledi Aqata və digər xanımların müşayiəti ilə otagi tərk etdi.

Lord Henri yenidən öz yerini tutanda mister Erskin stolunu ona yaxın çəkdi və əlini Henrinin ciyninə qoyaraq dedi:

— Sizin danışdıqlarınız bütün kitablardan maraqlıdır. Niyə də bunları yazmayasınız?

— Mister Erskin, mən kitab oxumağı daha çox sevirəm və buna görə də kitab yazmırıam. Əlbəttə, roman yazmaq yaxşı olardı, əntiqə bir roman yazmaq olardı! Uçan fars xalçası kimi fantastik bir şey yazmaq olar! Lakin bizim İngiltərədə yalnız qəzet oxuyurlar, ensiklopedik lügət və dərslikləri oxuyurlar, vəssalam. İngilislər ədəbiyyatın gözəlliyini o biri xalqlardan az başa düşürülər.

— Məncə, düz deyirsiniz, — mister Erskin cavab verdi. — Mən özüm haçansa ədəbiyyata maraq göstərirdim, yazırdım, sonradan atdım... İndi isə, mənim gənc dostum — icazə verin, sizi belə çağırırm — sizə bir sualım var: bizə söylədiklərinizə özünüz də inanırsınız mı?

— Mən nə dediyimi heç özüm də xatırlamıram indi, — Lord Henri gülümsədi. — Nədir, cəfəngiyat söyləmişəm?

— Əlbəttə! Məncə, siz çox təhlükəli adamsınız! Əgər bizim əziz hersoginyada nəsə bir dəyişiklik baş versə, onda bütün günahları sizdə görəcəyik... Lakin mən sizinlə həyat barədə söhbət etmək istərdim. Mənim nəslimdən olan adamlar çox darixdinci bir ömür sürmüşlər. Nə vaxt görsəniz ki London

bezikdiricidir, gəlin Tredleyə, mənim yanımı. Orada mənə öz Nəşə Fəlsəfənizi izah edərsiniz, özü də əla Burqund şərabı içə-icə... bu şərabdan məndə hələ də var... saxlamışam.

— Böyük məmənnuniyyətlə. Tredleydə olmaq xoşbəxtliyinə nəsib olmaq istərdim, özü də belə bir mehriban, qonaqpərvər ev sahibi və onun kitabxanası ilə tanış olmaq çox xoş olardı.

— Gəlsəniz, yaxşı olar, bizi şərəfləndirmiş olarsınız, — qoca centlmen təzim etdi. — İndi qoy gedim sizin çox hörmətli xalannızla xudahafizləşim... Mən Atenuma getməliyəm. Bu vaxtlar biz orada mürgü vururuq.

— Hamınız, eləmi?

— Əlbəttə, qırx nəfərik, qırx dənə də kreslomuz var! Bu min-valla biz İngiltərənin Akademik Ədəbiyyatı olmağa hazırlaşırıq.

Lord Henri qəhqəhə ilə güldü.

— Mən də parka gedirəm, — deyib ayağa durdu.

Qapiya yaxınlaşanda Dorian Qrey onun əlinə toxundu və piçildədi:

— Mən də sizinlə gəlmək istəyirəm...

— Məncə, siz Bazıl Holvardın yanına getməliydiniz, — lord Henri sualedici nəzərlərlə gənci süzdü.

— Mən sizinlə getmək istəyirəm... hə, hə, məncə, sizinlə getmək daha yaxşıdır. İcazə verirsinizsə... Mənimlə söhbət eləməyə söz verirsinizmi? Heç kəs sizin kimi maraqlı söhbət eləmir.

— Bu gün çox danışdım... — lord Henri təbəssümlə etiraz etdi. — İndi yalnız baxmaq istəyirəm, həyata tamaşa eləmək istəyirəm. Vəssalam. Gəlin birlikdə baxaq, etiraz etmirsinizsə...

DÖRDÜNCÜ FƏSİL

Bir ay ötdü; günlərin birində günorta vaxtı Dorian Qrey lord Henrinin Mayferdəki evinin kiçik kitabxanasında kresloda oturmuşdu. Bura çox gözəl idi; palid ağacından hazırlanmış yaşıl zeytun rəngli hündür panellər, sarı haşiyəli və yapma naxışlı tavan otağa xüsusi yaraşlıq verirdi; qırmızı kərpici xatırladan döşəmə boyu ipəkdən toxunmuş uzunsaçaqlı fars xalçası



sərilmişdi. Xırda taxta masanın üstündə kiçik bir statuetka qoyulmuşdu, onun yanında Klovis Evenin cildlədiyi “*Les Cent Nouvelles*”¹ kitabı vardi; kitabın müəllifi hansısa fransız Marqaret Valua idi; üz qabığı qızılı qızçıçayırlı örtülmüşdü. Bu gülü krallıça özünün emblemi seçmişdi. Daş sobanın üstündəki iri Çin mavi vazalarının içində qırmızı zanbaqlar görünürdü. Xırda pəncərə şüşələri boyunca Londonun yay gününün ərik rəngli işığı düşürdü.

Lord Henri evdə deyildi, hələ qayıtmamışdı. Bir qayda olaraq o, həmisi gecikərdi və hesab edirdi ki, dəqiqlik vaxtin oğrusudur. Gənc Dorian xeyli pəjmürdə oturmuş, bir qədər əvvəl kitab rəflərinin birindən götürdüyü Manon Leskotun illüstrasiyalı nəfis nəşrini dalğın-dalğın vərəqləyirdi. Saat əqrəbləri aram-aram çıqqıldayır, sanki, XIV Lüdovikin vaxtindəki kimi vururdu. Bu, Dorianı bezdirdi. Hətta bir-iki dəfə çıxıb getmək istədi.

Nəhayət, o, qapı kandarında ayaq səsləri eşitdi; qapı açılan kimi Dorian donquldandı:

- Harri, nə yaman gec geldiniz?
- Mister Qrey, təəssüf ki, Harri deyil, – cingiltili bir səs gəldi. Dorian cəld geri boylandı və ayağa durdu.
- Bağışlayın! Elə bildim...
- Elə bildiniz mənim ərimdir? Onun arvadıdır gələn... İcazə verin, özümlü təqdim edim... Mən artıq siz tanıyıram, şəkillərinizi görmüşəm. Ərimdə sizin, sahv etmirləmsə, on yeddi şəkliniz var.
- On yeddi olmaz, ledi Henril!
- Olsun on səkkiz! Mən bu yaxınlarda siz onunla birgə ope-rada gördüm.

Qadın danışarkən əsəbiliklə gülürdü və Doriana diqqətlə baxır, oynayan, mavi, çağınışlı gözlərini ondan çəkmirdi. Qəribə qadın idi; əyin-başı elə idi ki, deyirdin bəs indicə kiməsə dəli-cəsinə vurulub, ehtirasdan və çılgınlıqdan od tutub yanır. Ledi Votton tez-tez kiməsə vurulur və oxu dərhal daşa dəyirdi; buna görə də o, hələ də xəyalpərvərliyini saxlamışdı. Qadın çalışırkı ki, təravətini saxlasın, lakin alınmırkı, əvəzində adamda pintl

¹ “Yüz novella” (fr.)

təəssüratı yaradırdı. Onun adı Viktoriya idi, kilsəyə getməyi çox xoşlayırdı; kilsə onun səcdə etdiyi yerə çevrilmişdi.

— Görünür, “Lohenqrin” operasında, eləmi?

— Elədir, Lohenqrində gördüm. Mən Vaqnerin musiqisini sevirəm; onunku o birlərinkindən daha yaxşıdır. O qədər səs-küylü musiqidir ki, adam teatrda bütün gecəni bir-biriylə söhbət edər və kənar adam da o söhbəti eşitməz. Bu da böyük bir üstünlükdür, elə deyilmi, mister Qrey?

Qadının nazik dodaqları yüngülçə və narahat-narahat aralındı və o, uzun tısbağışəkilli qayçını götürüb kağız kəsmək istədi. Dorian təbəssümli başını buladı.

— Bağışlayın, mən sizinlə razı ola bilmərəm, ledi Henri. Mən həmişə musiqiyə diqqətlə qulaq asıram, əlbəttə, əgər o, yaxşıdırsa. Lakin əlbəttə, pis musiqi eşidəndə gərək söhbət edəsən.

— Aha, belə del! Bu, Harrinin fikridir, elə deyilmi, mister Qrey? Mən həmişə Harrinin fikirlərini onun dostlarından eşidirəm. Yalnız bu yolla mən onları taniya bilirəm... Musiqiyə gelincə.... Elə fikirləşməyin ki, mən onu sevmirəm. Yaxşı musiqi üçün ölürməm, lakin o, məni həddən artıq romantizmə kökləyir. Pianoçulara Allah kimi baxıram, hətta bir könüldən min könülə dərhal aşiq oluram onlara... Hər halda, Harri belə deyir. Heç özüm də bilmirəm onların nəyi məni cəzb edir. Bəlkə, xarici vətəndaşlardır, ona görə? Axı onlar məncə hamısı xaricdən gəlib. Hətta İngiltərədə doğulanlar da tədricən əcnəbi olurlar, düz demirəm? Ağılı iş görürlər, bu, onların sənətinə yaxşı nüfuz gətirir, onların sənətini kosmopolit¹ edir. Elədirmi, mister Qrey? Yəqin, siz mənim heç bir gecəmdə iştirak etməmisiniz? Mütləq gəlin. Mən səhləb çiçəkləri sıfariş etmirəm, buna mənim gücüm də çatmaz; lakin əcnəbilərə qarşı səxavətliyəm; onlar mənim qonaq otağıma şairanə gözəllik gətirirlər. Ooooo, budur, Harri də gəldi! Harri! Mən sənin otağına girdim ki, nəsə soruşam səndən – bilmirəm, nəsə soruşaçdım – gördüm mister Qrey oturub burada. Biz onunla musiqi barədə maraqlı söhbətlər etdik və fikirlərimiz də tamam üst-üstə düşdü... amma... yox,

¹ Kosmopolitizm – bütün dünyani özüne vətən hesab edən, milli mədəniyyətə xor baxan və onu inkar edən baxış



mənçə, bizim fikirlərimiz tamam müxtəlifdir. Buna baxmayaraq, o, çox gözəl müsahibdir, onu burada görməyimə çox şadam...

— Əzizim, mən də çox şadam, — lord Henri qara, əyri qاشanını qaldırıdı, gah arvadına, gah da Dorian Qreyə gülümsədi.

— Bağışlayın, gecikdim, Dorian. Mən Vardor küçəsiylə gəlirdim, orada qədimi bir zərxara parçası gördüm və istədim onu alam; düz iki saat qiymətini öldürməklə məşğul idim. İndi camaat hər şeyin qiymətini yaxşı bilir, lakin deyim ki, əsl dəyərin nə olduğunu bilmir.

— Təəssüf ki, siz tərk edəcəyəm, — ledi Henri araya çökmüş bir anlıq sükutu pozaraq dilləndi. Qadın həmişəki kimi qəfiətən və yersiz güldü. — Mən hersoginyaya söz vermişəm ki, onunla birlikdə maşın sürüm. Xudahafiz, mister Qrey, sağ ol, Harri! Gərək ki, siz çöldə nahar edəcəksiniz? Elə mən də. Bəlkə, ledi Tornberigildə görüşdük...

— Yəqin ki, əzizim, — lord Henri cavab verdi və qapını arvadının arxasında bağladı. Bütün gecəni yağış altında qalan Cənnət quşunu xatırladan qadın otaqda özündən sonra yüngül yasəmən ətri qoyaraq uçub getdi; Henri dərhal papiros yandınb divana yayxandı.

— Dorian, mənim sizə məsləhətim: heç vaxt saçı saman rəngli qadınla evlənməyin! — lord Henri bir-iki qullab vurandan sonra dedi.

— Niyə, Harri?

— Çünkü onlar çox sentimental olurlar.

— Axi sentimental adamlar mənim xoşuma gəlir.

— Ümumiyyətlə, heç evlənməsəniz yaxşıdır... Kişi'lər yorulduqları üçün evlənirlər; qadınlar isə hər şeylə maraqlandıqları üçün əra gedirlər. Axırda izdivac hər ikisinə məyusluq gətirir.

— Nə vaxtsa evlənəcəyimi ağlıma belə gətirmirəm, Harri. Mən həddən artıq çox sevirəm. Bu da sizin aforizmlərdən bıdır. Mən də sizin bütün məsləhətlərinizi həyata keçirirəm.

— Kimə vurulmusunuz belə? — lord Henri ani sükütdən sonra soruşdu.

— Bir aktrisaya, — Dorian Qrey qızardı. Lord Henri çıyılerni çəkib dedi:

- Tamam mənasız bir başlangıçdır...
- Siz onu görsəniz, belə deməzsiniz, Harri...
- O qız kimdir belə?
- Adı Sibil Veyndir...
- Eşitməmişəm.
- Onun haqqında heç kəs heç nə bilmir... Lakin əvvəl-axır onu hamı tanıyacaq... Cox istedadlı aktrisadır.

– Mənim əziz dostum, qadın dahi olmur. Qadınlar yalnız dekorativ cinsdirlər. Onların dünyaya deməyə sözləri yoxdur, amma deyirlər, özü də çox gözəl deyirlər. Qadın materianın ruh üzərində qalibiyət mücəssəməsidir, kişi isə düşüncənin əxlaq üzərində təntənəsini təcəssüm etdirir.

- Bunu necə dilinə gətirirsən, Harri?
- Əzizim Dorian, bu həqiqətdir, inanın. Mən qadınları təhlil edirəm, ona görə bunu yaxşı bilirəm. Və onu deyim, bu, o qədər də çətin predmet deyil ki, öyrənə bilməyəsən. Mən bu qənaətə gəlmışəm ki, qadınlar, əsasən, iki kateqoriyaya bölünürlər: boyasız və boyalı qadınlar. Birincilər bizə sərf edir, onlar daha faydalıdır. Əgər nüfuzlu adam olmaq istəyirsənsə, hörmət qazanmaq istəyirsənsə, onları şam yeməyinə dəvət elə. İkinci kateqoriyadan olan qadınlar çox gözəl olurlar. Lakin onlar bir səhv buraxırlar: onlar cavan görünmək üçün boyalanır, üz-gözlərinə rəng sürütürlər. Bizim nənələrimiz rəng sürtürdülər ki, gözəl və hazırlıq məsahib kimi görünüşünlər. O dövrə “rouge”¹ və “esprit”²in hər ikisindən birlikdə istifadə edirdilər. İndi isə belə deyil. Əgər qadın öz qızından on yaş cavan görünmək xətrinə dəridən-qabıqlıdan çıxıbsa, yaxud buna nail olubsa, deməli, o qadın bundan həzz alır. Onlardan ağıllı və zəkali söhbətlər gözləməyin. Bütün Londonu axtarsan, söhbət etmək üçün cəmi beş qadın var; və onlann da ikisi mötəbər cəmiyyətə layiq deyil. Nə isə... o dahi, istedadlı qızınız barədə danışın. Onu nə vaxtdan tanıyırsınız?

- Ah! Harri, sizin mühakimələriniz məni dəhşətə gətirir...
- Boş verin! Deyin görülm, o qızla neçə müddətdir tanışsınız?
- Üç həftə olar...

¹ Boya (fr.)

² Hazırçavablıq (fr.)



– Harada tanış olmusunuz?

– İndi deyərəm, Harri, amma Allah xatırınə, məni ruhdan salmayın... Əslinə qalsa, sizinlə görüşüb tanış olmasaydım, bu da mənim başıma gəlməzdi... axı siz mənə həyatda hər şeyi bilməyə ehtirasla can atmağın nə demək olduğunu anlatdırınız. Bazılın yanındakı görüşümüzdən sonra mən rahatlıq təpə bilmirdim; mənim bütün əzalarım yerindən oynamış, damarlarimdakı qan coşmuşdu. Bir gün Pikkadilli parkında gəzirdim; hər kəsə, yanından ötüb-keçən hər bir adama acgözlükə baxırdım; onların hər birinə mənim dəli bir marağım vardi, bilmək istəyirdim ki, onlar necə yaşayır, bu həyatdan necə nəşə qoparırlar. Onlardan bəziləri məni özünə cəlb edir, bəziləri isə məndə qorxu hissi yaradırdı. Elə bil, havada şirin bir zəhər vardi. Mən yeni təəssüratlar alovunda yanıldım... Və budur, bir gün axşamçağı, təxminən, saat yeddi radələrində mən London küçələrini yeni macəralar sorağında dolaşırdım; adam axtarırdım, sizin təsvir etdiyiniz kimi, mənfur və füsunkar günahları olan adamları. Təsəvvürümдə min cür şey canlandırdım. Hətta məni gözləyən təhlükənin belə həsrətlə intizarını çəkirdim. Sizin o gecə, birlikdə ilk dəfə nahar etdiyimiz o gözəl gecə mənə dedikləriniz yadına düşürdü; siz demişdiniz ki, həyatın əsl sırrı gözləllik axtarışındadır. Heç özüm də bilmirdim nə istəyirəm, nəyi axtarıram, beləcə həmin gün evdən çıxıb İst End istiqaməti ilə getdim, çirkili küçələrin dolanbaclarında, yaşlılıqsız hüznülü bulvarlarda azib qaldım; nəhayət, doqquzun yarısı olanda mən xırda, miskin bir teatr binasının yanından ötürdüm; binanın girişində böyük bir qaz odluğu və zövqsüz afişalar vardi. Əynində gülünc jilet olan mənfur bir yəhudи (ömrümдə belə şey görməmişdim!) giriş qapısının ağzında dayanmışdı, zibil iyi verən sıqar çəkirdi. Onun saçları yağılı, buruq-buruq idi və çirkili döşlüyünün üstündə möhtəşəm bir brilyant parıldayırdı. O, məni görən kimi soruşdu:

– Milord, sizə loja lazım deyil ki?

Sonra dərhal ehtiram əlaməti olaraq şlyapasını çıxarıb təzim etdi.

– Harri, o adamda nəsə vardi və mənə maraqlı göründü. Təsəvvür edin, Harri, o, eybəcər bir məxluq idi və bilirəm, mənə

güləcəksiniz, lakin mən pul verib bilet aldım və lojaya keçdim. Hələ bu günə kimi bilmirəm ki, mən bunu nə üçün etdim; amma əziz Harri, əgər bunu etməsəydim... əgər bunu etməsəydim, mən həyatımın ən böyük romanını itirmiş olardım... Görürəm, gülürsünüz. Bu, yaxşı deyil axı, Harri!

— Mən gülmürəm, Dorian; hər halda, mən sizə gülmürəm! Lakin “həyatımın ən böyük romanı” demək lazımdır. Siz deməliyiniz ki, bu, mənim həyatımın ilk romanıdır. Sizə həmişə vurulacaqlar, siz də daim sevgiyə mübtəla olacaqsınız. “*A grande passion*”¹ — o insanların üstünlüyüdür ki, onlar heç nə etmirlər, avara həyat sürürlər. Bu da ölkənin işləməyən sinfinin yeganə yoludur. Bundan qorxmayın. Sizin hələ qabaqda çoxlu gözəl macəranız olacaq. Bu, sadəcə, başlangıçıdır.

— Siz məni dayaz adam hesab edirsınız? — Dorian Qrey səsini ucaltdı.

— Xeyr, düşünürəm ki, siz dərin hissiyyata malik adamsınız.

— Necə yəni? Nə demək istəyirsiniz?

— Mənim əzizim, hesab edirəm ki, dayaz adamlar məhz o adamlardır ki, birçə dəfə sevirlər həyatda. Onların, belə deyək də, sədaqəti, sabitliyi yalnız adətin letargiyasıdır², yaxud da təxəyyüldən məhrum olmaq əlamətidir. Sevgiyə sədaqət — fikrin, düşüncənin ardıcılılığı, sistemliliyi kimi, sadəcə, gücsüzlüyün sübutudur... Sədaqət! Sadıqlıq! Nə vaxtsa bu hissin də təhlili ilə məşğul olacağam! Onda mülkiyyət ehtirası var! Həyatda elə şeylər var ki, biz onlardan qurtula bilərik; əlbəttə, əgər onların özgələri tərəfindən mənimsənilməyəcəyinə əmin olsaq... Nə isə, sözünüzü daha kəsməyəcəyəm. Davam edin.

— Deməli, səhnənin yanındaki lojada oturdum, qarışında yönəmsiz solğun pərdə vardi. Mən zala göz gəzdirdim. Saxta bir təmtəraq gördüm, hər yanda kupidonlar³ oturmuşdu, elə bil, ucuz toy tortunun üstünə bəzəkli oymalar həkk etmişdilər.

¹ Böyük ehtiras (*fr.*)

² *Letargiya* — birinci mənası: şüur və hərəkət qabiliyyətini itirməkdən və uzun zaman dərin yuxuda olmaqdan ibarət patoloji hal; məcazi mənası: fəaliyyətsizlik, hərəkətsizlik, durğunluq, süstlüklər.

³ *Kupidon* — Roma əsatirində: eşq allahı; burada: qılman, mələk, göyçək oğlan, yaxud qız mənasında



Qabaq və arxa cərgələr doluydu, lakin kreslolar qoyulmuş ilk cərgələr bomboş idi; balkon deyilən yerlər də boş idi, adam-zad gözə dəymirdi. Cərgələrarası saticılar əllərində pivə və portağal şirələri gəzişir, demək olar, bütün tamaşaçılar ağızlarında qoz-fındıq marçıldadırıclar.

– Lap Britaniya dramının çiçəklənən şanlı günlərində olduğu kimi, hə?

– Görünür, beləydi! Orada özümü çox pis hiss etdim. Aradan çıxmış barədə düşünürdüm ki, birdən gözüm afişaya sataşdı. Necə bilirsınız, Harri, həmin gecə hansı pyesi qoymuşdular səhnəyə?

– “İdiot” olar, ya da “Günahsız lal adam”dan-zaddan. Bizim babalarımız belə pyesləri xoşlayırdılar. Dorian, mən yaşa dolduqca daha aydın başa düşürəm ki, bizim babalarımızın xoşladığı şeylər bizim üçün artıq yaramır. Həm sənətdə, həm də siyasetdə “les grandperes ont toujours tort”.¹

– Harri, o pyes elə bizim üçün də çox faydalıdır, Şekspirin “Romeo və Cülyetta”sıydı; boynuma alıram ki, əvvəlcə Şekspirə yazığım gəldi, gör onu nə cür cindir bir teatrda oynayırlar! Eyni zamanda, məni maraq götürdü; hər halda, gözlədim ki, görün birinci hissəni necə oynayacaqlar. Orada siniq-salxaq piano arxasında oturmuş cavan yəhudi vardi, bərbad bir orkestri idarə edirdi. Müsliqi mənim o qədər zəhləmi tökdü ki, az qaldı zaldan qaçıb gedim. Nəhayət, pərdə açıldı, tamaşa başlandı. Romeo nu kök bir kişi oynayırırdı; yanmış qaşları, xırıltılı və müsibətlili bir səsi vardi; pivə çəlləyini xatırladırırdı. Merkutionu oynayan adam pis deyildi, komik rolü vardi, demək olar, məzhəkələrdə oynamaga vərdi etmiş bir aktyor idi. O, özündən mətn uydurur və tamaşaçılarla yaxın temas yaradırdı. Hər iki aktyor səhnənin özü kimi yöndəmsiz və mənasız görünürdü; elə bil, küçə tamaşası göstərildilər. Amma Cülyettal... Harri, sizə qız deyirəm! Təsəvvür edin ki, on yeddi yaşı var! Zərif bir gül çöhrəli, yunan qızları kimi tünd-qəhvəyi saçlarının hörukleri buruq-buruq, gözlərində bənövşə gülünün ehtirasları yanır, dodaqları qızılıgül qönçələrinə bənzəyirdi. Belə bir sevimli məxluq heç vaxt görməmişdim!

¹ Babalar hər zaman yanılıblar. (fr.)

Siz demişdiniz ki, adamı heç bir pafos yerindən dəbərdə bilməz; amma gözəllik, yalnız gözəllik sənin gözlərini yaşartmağa qadirdir! Harri, sizə deyim, mənim gözlərim elə yaşarmışdı ki, o qızı səhnədə görə bilmirdim. Hələ bir onun səsini demirəm! Aman Allah, onun səsi necə də məlahətli idi; mən belə səs eşitməmişdim! Əvvəlcə o səs astadan, yavaş-yavaş gəlirdi, sonradan hər bir dərin və nəvazişli ifadəsi adamin qulaqlarında apaydın səslənirdi. Sonra bu səs bir qədər də ucaldı, elə bil, kimsə tütək, yaxud da uzaqda qaboy çalırdı. Səhnədəki bağda elə bir titrək coşqunluqvardı ki, elə bilirdin bu səs bülbü'lün səsidir, oxuyur. Elə anlar olurdu ki, görürdün bu səs skripka kimi ehtirasla çığır. Siz, yəqin, bilirsınız, səs adamı necə həyəcana gətirə bilir. Sizin və Sibil Veynin səslərini mən heç vaxt unuda bilmirəm! Gözlərimi yumanda o səsləri eşidirəm, onlann hər biri adama ayn-ayn şeylər deyir. Mən bilmirəm hansının dalınca gedim! Axi mən o qızı necə sevməyim, hə? Harri, mən onu sevirəm! O, mənim həyatımdır. Onu hər axşam səhnədə görürəm. O, səhnədə bir gün Rozalind, bir gün İmocen olur. Mən onu tamaşa da gah ita-liyada sərdabədə ölü, gah da öz sevgilisinin dodaqlarından zəhəri sümürən aktrisa kimi görürəm. Onu gənc oğlan kostyumunda, qolsuz, qısa kişi paltaında, əyninə kip oturmuş şalvarda, başında papaq Arden meşələrini dolaşan bir aktyor kimi görürəm; o dəli olur, cinayətkar kralın yanına gəlir, ona sədəfotu və acı otlar verir. O günahsızdır, qısqanlığın qara əlləri onun nər-mənazik boğazından yapışır. Mən onu səhnədə hər yaşda və hər paltarda görmüşəm. Adı qadınlar kiminsə təxəyyülünün fər-qinə varmışlar. Onlar öz zaman çərçivələrindən kənara çıxmırlar. Heç bir ovsun onların şəklini dəyişdirməyə qadir deyil! Onların qəlbə də bizə şlyapaları kimi aydın görünür. Onların heç bir sirri olmur, onları asan tapmaq olar. Onlar səhərlər parklarda atçıırlar, çay süfrəsi arxasında naqqallıq edirlər. Onların üzündə şablon təbəssüm, hərəkətlərində məlum ədalar olur. Belə qadınlar açıq kitab kimidirlər, onları oxumaq asandır. Amma o aktrisa! O aktrisa heç kəsə bənzəmir, Harri! Axi niyə mənə cəməmisiniz ki, yalnız aktrisanı sevməyə dəyər?

– Ona görə ki, mən özüm çoxlu aktrisa sevmişəm...



— Bilirəm hansılarını sevmisiniz... Üz-gözü və saçları rənglənmiş və eybəcər hala düşmüş aktrisaları...

— Niyə saçları rəngli, üz-gözü pudralı qadınları sevmirsiniz?! Onlarda hərdən elə füsunkarlıq olur ki!.. — lord Henri etiraz etdi.

— Doğrusu, sizə Sibil Veyn barədə danışmağıma peşman oldum!

— Siz mənə danışmaya bilməzdiniz, Dorian! Bütün həyatınız boyu nə edəcəksiniz, mənə söyləyəcəksiniz!

— Elədir, Harri. Görünür, siz haqlınızı! Mən sizdən heç nəyi gizli saxlaya bilmirəm. Siz mənim üstümdə hansısa görünməz hakimiyətə maliksiniz. Hətta əgər haçansa bir cinayət törətsəm belə, birinci gəlib sizə söyləyərdim! Məncə, siz məni başa düşərdiniz!

— Sizin kimi adamlar sıltaq günəş şüalarıdır, həyatımızı nura boyayır; onlar cinayət törətmirlər! Mənim haqqımdakı tərifə görə isə təşəkkür edirəm! Hə, indi davam edin.... Kibriti mənə verin, zəhmət olmasa. Təşəkkür edirəm... Deyin görüm, Sibil Veynlə münasibətləriniz hansı səviyyədədir?

Dorian Qrey sıçradı və qızarıb yandı, gözləri parıldadı, dedi:

— Harri! Sibil Veyn məlaikədir!

— Dorian, elə məlakələrə gərək toxunasan da! — lord Henri dedi, onun səsində qəribə pafos duyuldu. — Deyin görüm niyə acığınız tutdu? Güman edirəm ki, o qız əvvəl-axır sizin olacaq. Sevən adam həmişə özünü aldadır və son nəticədə isə başqalarını da aldatmış olur. Buna da dünyada “Eşq romanı” deyirlər. Yəqin, siz artıq o qızla tanış olmusunuz, hə?

— Əlbəttə. Onu artıq tanıyorum. Teatrda olduğum ilk gecə tamaşadan sonra qoca, eybəcər yəhudî mənim yanına lojaya gəldi və mənə dedi ki, o, məni pərdənin arxasına aparıb həmin aktrisa ilə tanış edə bilər. Mən əsəbiləşdim və ona dedim ki, Cülyetta yüz illər bundan qabaq ölmüşdür və onun cənəzəsi Veronadakı mərmər sərdabədə yatır. Qoca mənə təəccüb dolu baxışlarla baxırdı və yəqin, düşünürdü ki, mən çox içmişəm.

— Bəlkə də...

— Sonra məndən soruşdu ki, qəzətdə-zadda işləmirəm ki... Ona dedim ki, mən heç qəzet-filan da oxumuram. Görünür,

o, çox məyus oldu və mənə dedi ki, bütün teatr tənqidçiləri ona qarşı tələ qururlar və onlar hamısı satqındır...

– Bax burada o, tamam haqlıdır. Görünür, əksər teatr tənqidçiləri ucuz qiymətə satılırlar.

– Elə, bəlkə, o qoca da düşünürmüş ki, həmin teatr tənqidçiləri onun cibinə uyğun deyillər... – Dorian güldü. – Söhbətə başımız qarışdı və bir də gördük ki, artıq teatrin işıqlarını söndürürlər və mən getmək istəyirdim; yəhudi mənə təkidlə siqar təklif etdi. İmtina etdim. Ertəsi gün axşam mən yenə teatra gəldim. Məni görən kimi qoca təzim etdi və bildirdi ki, mən sənətin səxavətli hamisiyəm. Qoca yəhudi Şekspirin ehtiraslı pərəstisiyər olsa da, xoşagələn adam deyildi. Bir dəfə hətta qürurla mənə söylədi ki, o, həmin bu “Bard”¹ görə düz beş dəfə müflis olub. Və bunu da, görünür, özünün böyük xidməti hesab edirdi.

– Əzizim Dorian, bu, həqiqətən də, böyük xidmətdir. Əksər adamlar gündəlik məişət məsələlərinə görə müflis olurlar. Amma özünü poeziyaya, sənətə qurban verib iflasa uğramaq şərəfdir... Nə isə. Deyin görüm, ilk dəfə Sibil Veynlə nə vaxt danışdınız?

– Üçüncü gecə. O, Rozalindi oynayırdı. Nəhayət, özümü saxlaya bilmədim və pərdə arxasına getdim. Buna qədər mən ona bir buket gül dəstəsi tulladım və qız mənə baxdı... hər halda, mənə elə gəldi ki, o, mənə tərəf boylandı... Qoca yəhudi isə məndən el çəkmirdi. Görünür, qət etmişdi ki, məni nəyin bahasına olursa olsun, Sibillə tanış etsin. Mən də getdim. Mən heç də onunla tanış olmaq istəmirdim. Sizə qəribə gəlmirmi?

– Qətiyyən gəlmir!

– Niyə axı, Harri?

– Sonra deyərəm... İndi o qız barədə eşitmək istəyirəm...

– Sibil? Ah, o necə də zərif və utancaq idi! Uşaq məsumluğuvardı onda! Mən onun tamaşadakı ifası barədə öz fikirlərimi söyləyən zaman qız gözlərini əzəmətli təəccübə açıb mənə baxırdı və mənə elə gəlirdi ki, o, qeyri-adi bir istedad olduğunu anlamırdı. Mənə elə gəlirdi ki, biz ikimiz də bir qədər həyəcanlı

¹ Bard – qədim keltlərdə el şairinə belə deyirdilər; burada Şekspir nəzərdə tutulur.



idik. Qoca yəhudi tozlu foyenin qapısı ağızında dayanıb gülüm-səyir, bize bəlağətli sözlər deyirdi; biz isə üz-üzə dayanıb bir-birlimizə uşaq kimi baxırdıq. Qoca məni elə hey “Milord” çağırırdı, lakin mənsə Sibili inandırmağa çalışırdım ki, mən lord-flan deyiləm. Qız isə sadəlövhəcəsinə mənə dedi:

– Siz lorda yox, daha çox şahzadəyə bənzəyirsiniz. Bundan sonra mən siz “Gözəl şahzadə” çağıracağam.

– Vallah, Dorian, miss Sibil kompliment deməyi bacarıır...

– Yox, Harri, düz başa düşmürsünüz; mən onun üçün hansısa pyesin bir qəhrəmanıyam. Onun həyat barədə heç bir təsəvvürü yoxdur. Sibili anasıyla qalır; əzab-əziyyət görmüş, solğun bir qadındır; birinci gecə səhnədə qırmızı don geyərək Kapuletti rolunu oynayırdı və adama elə gəlirdi ki, bu qadın daha bəxtəvər günlər yaşayıb.

– Belələrinə rast gəlmışəm. Onları görəndə sıxlıram, – lord Henri mızıldandı, barmağındakı üzüklərini nəzərdən keçirdi.

– Yəhudi mənə o qızla bağlı tarixçəni danişmaq istəyirdi; lakin dedim ki, bu, məni maraqlandırırmır.

– Düz də eləmisiniz. Özgə fadəsində nəsə həddən artıq bir miskinlik var.

– Məni Sibili özü maraqlandırır. Nəyimə lazım onun ailəsi, hansı nəsildən çıxmağı? Onda hər şey mükəmməl idi, hər şey ilahiydi, başdan-ayağadək hər şey müqəddəs bir mələkə idi. Mən hər axşam gedib onun ounununa baxıram və hər tamaşa-dan sonra o daha cazibədar və füsunkar görünür.

– Həəəə. Bax buna görə siz daha axşamlar mənimlə nahar eləmirsiniz! Elə belə də düşünürdüm; düşünürdüm ki, siz, yəqin, kiməsə vurulmusunuz... Lakin bu.... mənim gözlədiyim şey deyil.

– Əzizim Harri, az qala, hər gün biz ya səhər yeməyini birgə yeyir, ya da birlikdə şam edirik.... Bundan başqa, mən sizinlə bir neçə dəfə operaya da getmişəm, – Dorian etiraz elədi.

– Elədir, amma siz həmişə insafsızcasına gecikirsiniz.

– Neyləmək olar! Mən Sibili hər axşam görməliyəm! Heç olmasa, bir tamaşa-da, bir fraqmentdə görməliyəm. Görməsəm olmaz, onsuz yaşaya bilmirəm! Mən o füsunkar varlığın nərmə-

nazik bədənində, sanki, fil sümüyündən hörülmüş qəlbini düşü-nəndə məni iltifatlı həyəcan hissələri bürüyür.

– Bu gün necə, Dorian, mənimlə nahar edərsinizmi?

Dorian başını bulayıb dedi:

– Bu axşam o İmocendir. Sabah axşam isə Cülyetta olacaq...

– Bəs nə vaxt Sibil Veyn olur?

– Heç vaxt.

– Onda siz təbrik etmək olar ki!..

– Siz necə də dözülməzsınız! Siz başa düşmürsünüz ki, o qızın içində dünyanın bütün məşhur qəhrəmanları yaşayır! O qız individual fərd deyil! Ondan da artıqdır! Siz gülürsünüz! Amma mən sizə deyirəm ki, o qız dahidir, istedad mütəssə-məsidir! Mən onu sevirəm və elə etməliyəm ki, o da məni sevsin. Siz həyatın bütün sırlarını bilən adam kimi deyin görüm Sibil Veyni necə özümə heyran edim? Necə edim ki, o, mənə vurulsun? Mən Romeoonu rəqib etmək istəyirəm, qoy o, qızı mənə qısqansın! Mən istəyirəm ki, dünyanın bütün ölən aşıqları qəbirdən bizim sevgi dolu şaqraq gülüşlərimizi eşidib qəm dəryasına batsınlar! Qoy bizim ehtiraslarımızın nəfəsi onların ruhlarını titrətsin, oyadıb iztirab içində qovursun! İlahi, mən onu necə də çox sevirəm, Harri!

Dorian danışa-danışa otaqda var-gəl edirdi. Onun yanaqları əməlli-başlı allanmış, həyəcanı isə get-gedə coşurdu.

Lord Henri gizli məmnunluqla dostunu seyr edirdi. Bazıl Holvardın emalatxanasındaki o utancaq oğlandan əsər-əlamət belə qalmamışdı! Onun bütün varlığı al-qırmızı çiçəklərin ləçəkləri kimi açılmışdı. Qəlbi öz gizli sığınacağından çıxmış, istəkləri isə qəlbi ilə görüşə tələsirdi.

– İndi nə etmək fikrindəsiniz? – nəhayət, lord Henri maraq-landı.

– İstəyirəm siz və Bazıl bir dəfə mənimlə teatra gedə və qızın oyununa tamaşa edəsiniz. Əminəm ki, siz onun oyununa baxsanız, Sibilin dahi olduğunu görəcəksiniz. Sonra o qızı hansı yolla olur-olsun, o qoca yəhudinin əlindən almaq lazımdır. Qız onunla müqavilə bağlayıb – ən azı, üç il orada qalmalıdır; hər halda, iki il səkkiz ayı qalıb... Əlbəttə, mən o yəhudiyə nəsə



ödəməli olacağam. Haqq-hesab ödənilidikdən sonra mən Sibili Vest End Teatrına aparacağam, onu insanlara tanıdacaq, şan-şöhrətli edəcəyəm... O, məni dəli etdiyi kimi, dünyani da dəli edəcək...

– Eh, əzizim, bu mümkün deyil!

– Yox, mümkünndür! Görəcəksiniz! Onun təkcə gözəl aktyorluq istədadi yoxdur ki! O qızda parlaq fərd, şəxsiyyət gözəlliyi də var! Axi siz özünüz də mənə dəfələrlə demisiniz ki, dünyani şəxsiyyətlər idarə edir, ideyalar yox!

– Yaxşı, teatra nə vaxt gedək?

– Qoy bir fikirləşim... Hə, bu gün çərşənbə axşamıdır. Gəlin sabaha təyin edək. O, sabah Cülyettanı oynayacaq.

– Danışdıq. Onda saat səkkizdə “Bristol”da görüşürük; mən Bazili özümlə gətirərəm.

– Harri, səkkiz gecdir, yedдинin yarısında. Biz teatrda tamaşa başlanmadan qabaq olmaliyiq. Siz onu gərək birinci pərdədə, Romeo ilə ilk görüş səhnəsində görəsiniz.

– Yedдинin yarısı? Belə tez niyə? Bir saat tez! Çay içəcəyik, yoxsa ingilis romanı oxuyacağıq? Yeddi olsa, yaxşıdır. Heç bir mötəbər adam yeddi dən tez nahar etmir. Bəlkə, siz elə qabaq-cadan Bazillın yanına gedəsiniz? Ya da, bəlkə, ona məktubla xəbər verim, hə?

– Oh! Əziz və sevimli Bazill! Düz bir həftədir mən onun gözünə görünmüram! Bu, mən tərəfdən vicdansızlıq deməkdir! Axi o, mənim portretimi çəkib qurtarıb və mənə evə göndərib; özü də elə gözəl çərçivəyə salıb ki! Düssdür, mən bu portretə bir qədər həsat də aparıram; o, düz bir ay məndən cavandır; lakin boynuma alıram ki, o, məni heyran edib! Yaxşı olar ki, siz yazarınız ona! Mən onuna göz-gözə gəlmək istəmirəm; o danışanda mən danışram. O, mənə daim yaxşı məsləhətlər verir.

Lord Henri gülümşəyib dedi:

– Bəzi adamlar özlərinə çox lazım olan şeyləri böyük həvəslə özgələrə verirlər. Bax mən bunu ifrat alicənəbliq adlandırıram.

– Bazıl çox xeyirxah adamdır! Amma məncə, o, bir qədər meşşən təbiətlidir. Harrı, mən səni tanıyanın sonra bunu özümcün kəşf elədim.

— Əzizim, görürsünüz, Bazil özündə olan bütün gözəl cəhətlərini sənətinə qoyur. Beləliklə, o, həyat üçün heç nə qoymur; yalnız mövhumat və əxlaq prinsiplərini, bir də sağlam düşüncələrini qoyub gedir. Mənim tanıdığım rəssamlar arasında yalnız istedadsızlar şəxsiyyətcə sevimli olublar. İstedadlı sənətkarlar öz yaradıcılıqları ilə nəfəs alır və buna görə də tamamilə maraqsız olurlar. Böyük şair — həqiqi böyük şair — həmişə ən cansızıcı, bayağı adam kimi olur. İkincidərəcəli şairlər isə cazibədar, heyranedici adamlar olurlar. Onların şeirləri nə qədər zəif və bayağıdırsa, xarici görkəmləri və maneraları da bir o qədər cəzbəli və təsirli olur. Əgər bir adam zəif sonetlər toplusu buraxıbsa, qabaqcadan demək olar ki, silinməz təəssürat oyadan adamdır. O, öz həyatına şeirlərinə gətirə bilmədiyi poeziyanı gətirir. Lakin digər şairlər isə poeziyanı kağıza köçürürlər; onların poeziyanı həyata gətirmək üçün cəsarətləri çatmır.

— Harri, bilmirəm, görəsən, dedikləriniz doğrudurmu? — Dorian Qrey tərəddüb içində soruşdu və qızılı qapağı olan ətir şüşəsini götürüb burun dəsmalına vurdu. — Əgər siz deyirsinzsə, deməli, düz olmalıdır... Yaxşı, mən gedim. İmocen məni gözləyir. Sabahki görüşümüzü yaddan çıxarmayın. Hələlik.

Dorian gedəndən sonra lord Henri qaşlarını çatıb fikrə getdi. Əlbəttə, o, başqa adamlardan daha çox Dorian Qreylə maraqlanırdı; oğlanın dəlicəsinə vurulması lord Henrinin qəlbində, azca da olsa, nə bir qısqanlıq, nə də təəssüf hissi oyatramamışdı. Əksinə, o, buna sevinirdi. İndi Dorian ona öyrənmək üçün daha maraqlı obyekt olmuşdu. Lord Henri hər zaman təbiətşunaslıq elminin metodlarına rəğbətlə yanaşmış, lakin bu elmin tədqiqat sahəsini dərixdirici və əhəmiyyətsiz hesab etmişdi. Öz şəxsi tədqiqatlarına o, öz üzərində viviseksiya¹ ilə başlamışdı, sonra o, bu prosesi başqalarının üzərində aparmağa başladı. İnsan həyatı! Bax bu idi onun yegarı dəyərli tədqiqat obyekti. Bu obyektlə müqayisəyə heç nə girə bilməzdi. Təbii ki, qaynar həyatı bütün əzab və sarsıntıları, həzz və iztirabları ilə birgə müşahidə edən tədqiqatçı şüşə maska geyinmiş üzləri müdafiə

¹ Viviseksiya — anatomiyada elmi məqsəd üçün heyvanların yarılması



edə bilməzdı və boğucu tüstüllerdən, dumanlı beyinlərdən və eybəcər obrazların təxəyyülündən, müdhiş yuxulardan qurtula bilməzdi.

Bu həyat sınaqlarında elə zərif zəhərlər meydana çıxır ki, onların xüsusiyyətlərini öyrənmək yalnız o zaman mümkün olur ki, gərək özün də zəhərlənəsən; burada elə qəribə xəstəliklər yuva salır ki, onların təbiətini anlamاق üçün gərək özün də xəstələnəsən. Bütün hallarda bu cəsur tədqiqatçını necə də böyük mükafat gözləyir! Dünyayı-aləm onun gözlərinə necə də qeyri-adı görünəcək! Ehtirasın heyrətamız amansız məntiqini və idrakı həyatın emosiyalarının çiçək kimi açılmasını müşahidə etmək, onlar harada birləşir, harada ayrılır, hansı nöqtədə birləşir və hansı nöqtədə uzaqlaşır – bax bütün bunları öyrənmək adama nə qədər zövq verir! Onun qiyməti neçayədir, bunun nə dəxli var məsələyə? Öyrənilməmiş hər bir yeni hiss və duyguya kim çox pul verər ki?

Lord Henri başa düşürdü ki (bu fikirlərlə onun qara gözləri sevinc işartilayıla yanındı), məhz onun söylədikdəri, onun müsləqili, nəğməli səslə ifadə etdiyi sözləri Dorianın qəlbini təlatümə gətirmiş, onu eşqə mübtəla etmiş və o gözəl qızın qarşısında diz çökməyə məcbur etmişdi. Bəli, oğlan nəzərəçarpacaq dərəcədə onun yaratdığı varlığa çevrilib və Dorian məhz Henriyə görə həyatda erkən oyanıb. Məgər bu, nailiyyət deyilmi? Adı adamlar gözləyirlər ki, həyat özü onlar üçün öz sırlarını açsın; lakin çox az seçilmişlər var ki, onlar üçün həyatın sırları erkən açılır; bəzən buna sənət kömək edir (özü də, əsasən, ədəbiyyat!); o, birbaşa insanların ağlına və hisslerinə təsir göstərir. Lakin hərdən elə də olur ki, sənətin bu missiyasını öz üzərinə hansısa bir mürəkkəb qəlbli insan götürür; bu adamın özü də əsl sənət əsəridir; çünki həyat da poeziya kimi, yaxud heykəltəraşlıq və ya rəssamlıq kimi öz şah əsərlərini yaradır.

Bəli, Dorian erkən oyanmışdı. Onun ömrünün baharı hələ ötüb-keçməyib, lakin o artıq məhsul yığmağa başlayıb. Dorian-da gəndliyin bütün həyatsevərliyi və coşqunluğu var, lakin o, utancaq olmağa başlayıb. Onu müşahidə etmək adama ləzzət verir! O, gözəl üzü, flusunkar qəlb ilə, sanki, bir möcüzə-

dir! Onun həyati hansı sonluqla bitəcək, tale ona nə kimi qismət bəxş edəcək, dəxli yoxdur! Dorian elə bir pyes və misteriaların¹ şanlı qəhrəmanlarına bənzəyir ki, onların sevinci bizə yaddır, lakin onların iztirabları bizdə gözəlliyə qarşı sevgi hissələri oyadır. Onların ağrılıları qırmızı qızılğullar kimidir.

Qəlb və bədən, bədən və qəlb! Bunlar necə də sırlıdır! İnsanın qəlbində heyvani instinktlər yatır, bədən isə ruhi anlar hiss edir, ona ehtiraslı anlar duyumu bəxş olunub. Duyğular saflaşa, idrak kütləşə də bilər. Kim deyə bilər ki, bədəndə ehtiras nə vaxt susur və ya qəlbin şəhvəti nə vaxt danışmağa başlayır? Psixoloqların mötəbər və nüfuzlu qənaətləri necə də dayazdır! Onların hansı birisi həqiqətə daha yaxındır? Cox çətin məsələdir bunu demək! Doğrudanmı, insan qəlbini günah büründəyində oları yalqız bir kölgədir? Bəlkə, Cordano Brunonun dediyi kimi, bədən, əslində, insanın qəlbidir? Qəlbin bədəndən ayrılması da onların birləşməsi kimi bir sirdir.

Lord Henri düşünürdü: görəsən, biz psixologiya elmini haçansa dəqiq elmlər sırasına daxil edə biləcəyikmi? O, bizim daxili aləmimizin hər bir xırda və məhrəm hissini, duygusunu, ehtirasını açmaq qabiliyyətinə malik ola bilərmi? Biz çox vaxt özümüz özümüzü başa düşmür və çox nadir hallarda başqalarını anlayınp. Burada təcrübə heç bir etik dəyər kəsb eləmir; adamlar təcrübəyə “öz səhvləri” adını veriblər. Əxlaq nəzəriyyəçiləri bir qayda olaraq təcrübəni ehtiyatlı olmaq, xəbərdarlıq vasitəsi kimi qəbul etmişlər; və onlar hesab etmişlər ki, o, xarakterin formallaşmasına təsir edir. Onlar təcrübəyə önəm verərək onu bizi öyrədən vasitə kimi təlqin etmişlər; çünkü təcrübə məktəbdır, o, bizə yol göstərir – nəyi öyrənməli, nədən qəçmaliyiq? Lakin təcrübə hərəkətverici qüvvəyə malik deyil. Təcrübədə də insan şüurunda olduğu kimi az fəallıq var. Əslinə qalanda, təcrübə yalnız və yalnız bizim gələcəyimizin də keçmişimiz kimi olacağını nümayiş etdirir və deyir ki, biz həyatda bir dəfə qorxa-qorxa işlətdiyimiz günahı dəfələrlə təkrar edəcəyik; lakin növbəti dəfə böyük həvəs və sevinclə.

¹ *Misteriya* – birinci mənası şəbihdir; ikinci mənası: Bibliya mövzularında orta əsr dramı deməkdir, dini mərasim və ayinləri eks etdirən mistik əsərlər



Lord Henri anlayırdı ki, ehtirasların elmi təhlilini yalnız eksperiment yoluyla aparmaq olar; əlbəttə, Dorian Qrey də burada, onun əlinin altında uyğun bir obyektdir; onu öyrənmək zəngin nəticələr vəd edir. Dorianın birdən-birə Sibil Veyni dəlicəsinə sevməsi çox maraqlı psixoloji fenomendir. Şübhə yox idi ki, burada marağın özü də rol oynamışdı: maraq və yeni duyğular təəssüratını yaşamaq ehtirası! Lakin bu sevgi, yeni təcrübələri yaşamaq həvəsi özü sadə məsələ deyil, çox mürəkkəb hissədir. Dorianda gəncliyin saf hissi instinktləri ilə doğulan duyğular onun özü üçün çox uzaq, əlçatmaz, həssaslıqdan uzaq bir şey idi və elə buna görə də daha çox təhlükəli idi. Təbiətini düzgün anlamadığımız məhz o ehtiraslardır ki, onlar bizim üzərimizdə daha güclü hakimiyyətə malikdir. Lakin təbiəti bizə məlum olan ehtiraslar çox zəif duyğulardır.

Çox vaxt bizə elə gəlir ki, başqaları üzərində təcrübə qazanırıq, əslində isə təcrübəni öz üzərimizdə qazanırıq.

Lord Henri beləcə düşünürdü; birdən qapının zəngi çalındı. Qulluqçu idi, xatırlatdı ki, nahar vaxtıdır, lord əynini dəyişməlidir. Lord Henri ayağa durdu və pəncərədən küçəni seyr etdi. Qürub edən günəşin ılıq qızılı şüaları qarşı tərəfdəki evin pəncərə şüşələrinin üstünə düşür və şüşələr közərmis metal parçası kimi işildayırdı. Göy üzü solğun-çəhrayı rəngə boyanmışdı. Lord Henri isə öz yeni dostunun alovlu gəncliyi barədə düşünür və Dorianın taleyinin necə olacağını təsəvvürünə gətirməyə çalışırdı.

Gecəyari, birə qalmış evə qayıdanda lord Henri artırmadakı stolun üstündə bir telegram gördü. Dorian Qrey bildirirdi ki, nişan mərasimi olacaq və o, Sibil Veynlə evlənəcək.

BEŞİNCİ FƏSİL

— Anacan, ana, mən necə də bəxtəvərəm! — qız üzünü yorğun, sıfəti solmuş qadının dizlərinə qoyub piçildədi; qadın miskin və səliqəsiz qonaq otağındakı yeganə kresloda arxası lışığa tərəf oturmuşdu. — Ah, mən necə də xoşbəxtəm, ana! — Sibil təkrar etdi, — sən də buna sevinməlisən!

Missis Veyn həyəcan içində solmuş nazik əllərini qızının başına qoyub dedi:

— Necə, nə dedin? Sevinmək? Sibil, əzizim, mən yalnız səni səhnədə oynayan görəndə xoşbəxt oluram. Sən səhnədən başqa heç nə barədə düşünməməlisən! Mister Isaak bizə çox yaxşılıq edib və biz ona hələ pul da borcluyuq.

Qız başını qaldırdı və üz-gözünü turşutdu.

— Pul? Nə pul? — ucadan səsləndi. — Eh, ana, ana! Axi pul boş şeydir! Məhəbbət puldan daha qiymətlidir.

— Mister Isaak qabaqcadan bizə avans vermişdi, əlli funt; o, bu pulu bizə borclarımızı ödəmək, Ceymsin yır-yığış edib gəlməsi üçün vermişdi. Yadından çıxıb? Sibil, əlli funt böyük məbləğdir. Mister Isaak da bizə qarşı çox diqqətlidir...

— Ana, o axı centlmen deyil! Gör mənimlə nə cür danışır?! Mən ona nifrət edirəm! — qız qalxıb pəncərəyə sarı getdi.

— Bilmirəm o olmasayı, biz nə cür dolanardıq?! — yaşılı qadın donquldanaraq etirazını bildirdi.

Sibil Veyn başını döndərib güldü.

— Bundan sonra bizim ona ehtiyacımız yoxdur, analındı bizim həyatımızda “Gözəl şahzadə” var — o, bizi idarə edir.

Qız birdən susdu. Sanki, sıfəti qan rəngində oldu, yanaqları allandı. Tez-tez nəfəs almağa başladı, qönçə dodaqları aralandı: onlar titrəyirdi. Ehtirasın müləyim cənub küləyi əsdi və hətta qızın donunun xırda, nazik büküşləri arasında da hiss olundu. Sibil yumşaq səslə dedi:

— Mən onu sevirəm!

— Sarsaq uşaq! Ah, sarsaq uşaq! — anası tutuquşu kimi təkrar etdi. Qadın ucuz daş-qasılrla bəzənmiş, qıç olmuş barmaqlarını tərpətdi, sözlərinə qəribə bir ahəng qatdı.

Qız yenə güldü. Onun gülüşü pərvazlanıb uçan quş sevincini xatırlatdı. Elə həmin sevincdə də gözləri işiq saçdı; və Sibil bir anlıq gözlərini yumdu, sanki, öz sərrini gizlətmək istəyirdi. Qız gözlərini yenidən açanda artıq hər yan onun xəyalları ilə dumanlanmışdı.

Sısqə dodaqlı müdriklik nimdaş kreslədan boylanıb onunla danışındı; o, qızı ağıllı-kamallı və ehtiyatlı olmaq moizəsini



oxuyur, qorxaqlıq kitabından ibrətamız sözlər nümunə gətirərək özünü sağlam düşüncə kimi qələmə verirdi. Sibil qulaq asmırıldı. O, sevginin könüllü əsiri olmuşdu, bu dəqiqələrdə o, yalqız deyildi, “Gözəl şahzadə”si ilə birlikdəydi. Qız xəyalında onun obrazını canlandırmışdı, onu çağırırdı; qız qəlbini oğlanı axtarmağa göndərmişdi və qəlbini də oğlanı tutub gətirmişdi onun yanına. Oğlanın öpüşləri hələ də qızın dodaqlarını alovlandırır, yanaqları nəfəsini işidi. Bununla belə, ağıl-kamal öz taktikasını dəyişdi və yoxlamadan, arayış toplamağın gərəkli olduğunu söylədi... Ola bilsin ki, bu cavan oğlan varlıdır. Əgər həqiqətən belədirsa, onda izdivac barədə düşünmək olar... Lakin Sibilin qulaqlarında mələşət biçiliklərinin dalğaları sınır, hiyələ oxları yan keçirdi. Qız yalnız inçə dodaqların titrəyişini görür və gülümşəyirdi.

Birdən nəsə demək istədi, danışmaq ehtiyacı duydu. Dolğun sükut qızı incitdi və o çıçırdı:

— Ana, ay ana! Axi o, məni nə üçün belə çox sevir? Mən bilirəm onu nə üçün sevdliyim! O çox füsunkardır, sevginin özü kimi gözəldir! Amma... bəs o, məndə nə görüb belə? Axi mən ona layiq deyiləm?! Hər halda, bilmirəm nə üçün? Mən ona layiq olmasam da, bundan utanmirəm da... Mən öz məhəbbətimlə qürur duyuram! Mənim sevgim necə də vüqarlıdır! Ana, sən də mənim kimi sevmisən? De görüm, sən də mi atamı mənim “Gözəl şahzadə”mi sevdliyim kimi sevmisən?

Yaşlı qadının ucuz kırşanın qalın qatları altından görünən üzü ağırmiş, quru dodaqları ağrından bürüşmüşdü. Sibil özünü anasının üstünə atdı, onu qucaqlayıb öpməyə başladı.

— Ana, məni bağışla, — pıçıldadı, — Bilirəm, atamı xatırlamaq sənə ağır gəlir. Çünkü sən onu qızığın məhəbbətlə sevirdin. Xahiş edirəm, belə kədərlə dumra! Bu gün mən xoşbəxtəm! Sən də bax iyirmi il əvvəl beləcə xoşbəxt idin! Ana, mənim xoşbəxtliyimə mane olma! Qoy mənim xoşbəxtliyim uzunömürlü olsun!

— Qızım, sən hələ uşaqsan! Sevmək üçün hələ çox cavan-san. Bundan başqa, sən o cavan oğlan barədə heç nə bilmirsən. Hətta onun adını belə bilmirsən. Bütün bunlar son dərəcə xoşa-gələn deyil. Belə bir vaxtda Ceyms Avstraliyaya gedir, mənim

də qayğılarım artır... Buna görə də gərək bir qədər nəzərə ala-
san bunları. Hər halda, dediyim kimi, əgər o oğlan varlı olsa...

— Ah! Ana, xahiş edirəm, mənə mane olma! Mən xoşbəxt
olmaq istəyirəm!

Missis Veyn gözlərini Sibılə zillədi, sonra teatr səhnəsində
nümayiş etdirdiyi yalançı aktyor hərəkətləriylə qızını qucaqlayıb
bağına basdı. Bu vaxt qapı aralandı və içəri iribədənli, bir qədər
də biçimsiz gənc girdi; pırtlaşış qara saçları, yekə əl-ayağı vardı.
Onda zəriflik deyilən heç bir əlamət yox idi, bacısı ilə onun
arasında yerlə göy qədər fərq vardi. Onların belə doğma bacı-
qardaş olmasına adamın inanlığı gəlmirdi.

Missis Veyn oğluna tərəf döndü, üzünüń qırışığı açıldı,
gülümşədi. Bu anlarda oğul tamaşaçı rolunu oynayırdı və qadın
hiss etdi ki, onlar – ana və qızı maraqlı bir səhnə göstərirlər.

— Sibil, öpüşlərdən mənə saxla, anamı mən də öpmək istə-
yirəm aşı... — oğlan zarafatla köks ötürdü.

— Cim, sən ki öpüşməyi sevmirsən! — qız uca səslə dilləndi.

— Sən qoca ayı kimi bir şeysən!

Sibil yerindən qalxıb qardaşının boynuna sarıldı. Ceyms
Veyn bacısını zərif baxışlarla süzüb dedi:

— Sibil, yola çıxmazdan əvvəl gedək bir az gəzək. Yəqin,
mən bir daha bu murdar Londona qayıtmayacağam və buna
təəssüf də etmirəm.

— Belə demə, oğlum, — missis Veyn donquldandı, — pis-pis
sözlər danışma! — ana ah çəkdi, sonra hansısa səhnə paltarını
çıxarıb başladı onu yamamağa. Qadın bir qədər narazı görü-
nürdü; onun oğlu Ceyms bir az əvvəlki təsirli səhnədə iştirak
etməmişdi, etsəydi, yəqin ki, o səhnə daha effektli olardı.

— Ana, qoy danışın da! Məgər düz demir? — qız söyləndi.

— Oğlum, sən mənim ovqatımı təlx edirsən. Ümid edirəm ki,
Avstraliyadan imkanlı adam kimi qayıdaqçaqsan. Müstəmlə-
kələrdə yaxşı cəmiyyət tapa bilməzsən. Orada mötəbər cəmiyyət
deyilən bir şey heç əzəldən də olmayıb... Buna görə də tüklənən
kimi qayıt gəl evimizə, Londonda yurd sal, işə düzəl...

— “Yaxşı cəmiyyət”! Yaxşı cəmiyyətə bax bir! — Ceyms mızıl-
dandı. — Gözüm aydın! Mənə çox lazımmış... Pul qazanım e,



əsas budur! Pul qazanım ki, sən də, Sibil də teatrdan gedə biləsiniz! Mən səhnəyə nifrət edirəm!

— Eeeeeee.... Cim, bəsdir də! Çox danışırsan! — Sibil gülərək dedi. — Bəs deyirdin mənimlə gəzməyə çıxacaqsan? Pis olmazdı! Mən elə billirdim dostlarınla vildalaşmağa getmək istəyirsən... Tom Hardiyılə, bu lənətə gəlmış trubkanı sənə bağışlayan dostunla vildalaşmağa... Yox? Bəlkə, Ned Lanqtonla, trubka çəkməyinə gülən o dostunla görüşəcəksən, hə? Yolqabağı mənimlə gəzməyə çıxmağın nə yaxşı olar! Hara gedək? Gəl parka gedək, yaxşı?

— Yox, əynim pisdir, — Ceyms narazı halda etiraz etdi. — Parka yalnız imkanlı adamlar gedir.

— Cim, fikir vermə! — qız qardaşının nimdaş paltosunun ətəklərini sığallayaraq piçildədi. Oğlan bir anlıq tərəddüd etdi. Nəhayət:

— Yaxşı, gedək, — dedi. — Amma tez geyin.

Sibil yüyürə-yüyürə sevincək yuxarı qalxdı və öz-özünə oxumağa başladı; onun balaca ayaqları yuxarı otağın döşəməsinə dəyir, oradan zərif tappılıtlar eşidilirdi.

Ceyms aşağıda var-gəl edirdi. Sonra kresloda hərəkətsiz oturmuş anasına tərəf dönüb soruşdu:

— Ana, şeylərimi hazırlamışan?

— Hə, Cim, hər şey hazırlırı — ana cavab verdi.

Missis Veyn son aylar özünü pis hiss edirdi; o, öz sərt və kobud oğlu ilə təkbətək qalandı özünü daha pis hiss edirdi. Ana oğlu ilə hər dəfə üz-üzə gələndə təşviş və həyəcan keçirirdi. Tez-tez özünə sual verirdi: oğlu nədənsə şübhələnmir ki?

Ceyms var-gəl edə-edə susur, diniib-danışmirdi, bu da ananın səbrini tükətdi. Ana başladı giley-güzara, sonra məzəmmətə keçdi. Qadınlar hücumdan müdafiə olunmaq üçün həmişə danlaşa keçirlər. Və onların hücumu çox vaxt qəfil və anlaşılmaz nəticə ilə bitir.

— Ceyms, Allah qoysa, dənizçi həyatı ürəyincə olar, — missis Veyn sözə başladı. — Sən özün bunu istəmisdin də... Hansısa vəkilin kontoruna gira də bilərdin. Vəkillər hörmətli adamlardır, onları tez-tez yüksək dairələr qonaq çağırır.

– Ana, ofis və məmurluq işindən zəhləm gedir.. – oğlan dedi. – Amma sən tamamilə düz deyirsən. Mən öz həyatımı özüm seçmişəm. Buna görə də öz həyatımı öz istədiyim kimi yaşayacağam. Amma ana, getməmişdən qabaq səndən bir xahişim var: Sibildən muğayat ol! Gözün üstündə olsun, ona bir bədbəxtlik-zad üz verməsin! Sən onu qorurnalısan...

– Başa düşmədim?! Ceyms, nə üçün belə danışırsan? Əlbəttə, mən Sibili qoruyuram...

– Eşitmışəm, hansısa cənab hər gün axşam teatra gəlir və tamaşadan sonra pərdə arxasına keçib Sibillə görüşür. Düzdlür? Buna nə deyirsən?

– Sən başa düşmədiyin şeylər barədə danışırsan, Ceyms. Bizim sənət elədir ki, tamaşaçı diqqəti tələb edir; aktyorlar belə şeylərə öyrəşiblər. Mənim özümə də vaxtilə gül buketləri verirdilər. O zamanlar insanlar bizim sənəti qiymətləndirməyi bacarırdılar. Sibilə gəlinçə isə, deməliyəm ki... eh, bilmirəm hələ onun hissəleri nə dərəcədə ciddidir. Amma o cənab ki var, cavan oğlunu deyirəm... şübhəsiz, əsl centlmendir. O, mənə qarşı çox nəzakətli davranışır. Bundan başqa, görünür, o varlıdır, Sibilə göndərdiyi çiçəklər də çox gözəldir...

– Amma sən heç onun adını da bilmirsən, eləmi? – oğlan çox sərt soruşdu.

– Yox, bilmirəm, – ana sakit tərzini pozmadan cavab verdi.

– O, hələ bizə adını deməyib. Məncə, o, romantik oğlandır. Çox güman ki, o, zadəgan təbəqəsindəndir.

Ceyms Veyn dodağını dişlədi. Çimxırdı:

– Ana, Sibildən muğayat ol dedim. Gözün üstündə olsun!

– Oğlum, sən məni nə hesab edirsən? Qəlbimi qırırsan! Sibil daim mənim nəzarətimdədir. Əlbəttə, əgər o cavan oğlan varlırsa, Sibil niyə də ona ərə getməsin? Mən əminəm ki, o, tanınmış ailədəndir. Onun üzündən də bilinir. Onlar bir-birinə çox yaxşı yaraşarlar. Sibillə o, yaxşı ər-arvad ola bilər. Onun yaxşı görkəmi də var, qəşəng oğlandır, gözəlliyi hamının gözünü deşir...

Ceyms dilinin ucunda nəsə mızıldadı, barmaqları ilə şüşəni yüngülcə taqqıldıdatdı. Anasına sarı dönüb istədi yenə nəsə bir-



iki kəlmə desin, lakin bu vaxt yuxarı otağın qapısı açıldı və Sibil oradan uça-uça çıxdı.

– Nə olub belə ciddi durmusunuz, xeyir ola? – təəccüblə soruşdu. – Nə baş verib?

– Heç nə! – Ceyms dedi. – Hamı gülməz ki! Hərdən ciddi olmaq da lazımdır! Yaxşı, ana, hələlik. Mən saat beşdə gəlib naharımı edəcəyəm. Hər şeyl yerbəyer etdim, köynəklərimdən başqa. Narahat olmal

– Hələlik, oğlum, – missis Veyn oğluna əzəmətlə, lakin gərilmış halda baxdı.

Oğlunun onunla yüksək tonda danışması qadının kefini pozmuşdu və Ceymsin qəzəbli baxışları onu təşvişə salmışdı.

– Ana, məni öp, – Sibil dedi. Qızın zərif qönçə dodaqları ananın solğun yanaqlarına toxundu və sanki, qadının donu açıldı.

– Mənim balam! Əziz qızım! –yuxarı baxan missis Veyn tavarı teatrda yuxarı yarus (qalyorka) kimi zənn etdi.

– Gəl gedək, Sibil, – Ceymsin hövsələsi daraldı. O, anasının süni həyəcanlara meyilli olmasına dözə bilmirdi.

Onlar külçəyə çıxdılar; yüngül külək əsir, göydəki buludları qovur, günsənin zərrin şəfəqləri isə ətrafa səpələnirdi; bacı-qardaş səliqəsiz Eston küçəsliyə addımlayırdı. Yoldan ötüb-keçənlər səliqəsiz və qaraqabaq oğlana təəccüblə baxırdılar; Ceyms nimdaş və yönəndəmsiz tikilmiş kostyumda idi. Onun belə gözəl, səliqəli geyinmiş bir qızla yanaşı addımlaması adamların təəccübünə səbəb olmuşdu. Elə bil, kənddən bu saat çıxmış bir bağban qızılıgullə gəzirdi.

Cim hərdənbir bu maraq dolu baxışlardan utanır, tutulur, özünü narahat hiss edirdi. Ona diqqətlə maraq göstərən gözlərə nifrət edirdi; ömrün qürub çağında gələn bu hissələr dahilərə yaxşı tanışdır, lakin adı adamları onlar heç vaxt tərk eləmir. Sibil ona olan belə dərin marağı heç hiss eləmirdi. Onun gülüşündə sevgi fərəhi vardı. O, “Gözəl şahzadə” barədə düşünür və sevgilisinin xəyalı ilə daha çox uçmağa heç kəsin mane olmaması üçün qız ondan söz açmırı; əksinə, Ceymsin minlə gedəcəyi gəmi barədə, Avstrallyada mütləq tapacağı qızıl barədə,

qardaşının quldurlardan xilas edəcəyi gələcək gözəl və varlı qız barədə çənə döyürdü. Sibil ağlına belə gətirmirdi ki, qardaşı ömrü boyu elə adı matros olaraq qalacaq, ya da kapitanın üçüncü köməkçisi olacaq; yox, yox! Matros həyatı dəhşətlidir! Hansısa miskin bir gəmidə oturasan (sərçə qəfəsdə oturan kimil), səni dəli dalğalar hər tərəfdən ağışuna ala, sənə hücum edə, azğın küləklər də dorları silkələyə, yelkənləri qırıb-tökə, parça-parça edə! Dəhşətdir! Gəmi Melburna yan alan kimi Ceyms qoy kapitanla nəzakətlə sağıllasın, desin “bağışlayın məni!” və dərhal sahilə çıxıb getsin qızı laxtaranlara qoşulsun. Heç bir həftə ötməz ki, xalis qızıl külçəsi tapar, onu sahilə gətirər, əlbəttə, furqonda, altı atlı polisin müşayiəti ilə. Cəngəlliklərdə, kolluqlarda gizlənən quldurlar da ona üç dəfə basqın edərlər, qanlı döyüşlər olar, quldurlar zərərsizləşdirilər... Yox, yox, bəlkə də, heç qızıl axtarmaq lazımlı... orada dəhşətli şeylər baş verir, adamlar qızıldan ötrü bir-birini öldürür, zəhərləyirlər; barlarda atışmalar olur, insanlar bir-birinə pis-pis söyüslər yağıdırırlar. Yaxşısı budur, Ceyms dinc bir fermer olsun, qoyunlara baxsun; və günlərin bir günü axşam o, at belində evə qayıdanda görər ki, bir qara atlı quldur qənşərində gözəl və adlı-sanlı bir qızı qaçırır, qardaşı da o qulduru qovacaq və gözəlçəni xilas edəcək. Əlbəttə, həmin gözəlçə qardaşına vurulacaq, ikisi də bir-birini sevəcək, evlənəcəklər; sonra da Londona qayıdır böyük bir evdə yaşayacaqlar. Bəli, Ceymsi çox maraqlı macəralar gözləyir. Lakin o da gərək ağıllı olsun, başını itirməsin, pullarını da hara gəldi xərcləməsin.

Qız qardaşından bir yaş böyük idi; o, həyat barədə çox şey bilirdi. Qardaşını inandırmağa çalışırkı ki, bacısına hər gün məktub yazmalıdır, hər gün! Gecə yatmadan qabaq dua etməlidir, hər gecə! Allah qadir Allahdır, qardaşını hifz edər! O da qardaşına dua edəcək! Çox keçməz, iki-üç ildən sonra qardaşı geri döñər, varlı və xoşbəxt olar!

Ceyms bacısını sakitcə və qasqabaqlı dinləyirdi. O, evdən nigaran gedirdi; qəlbində ağır bir yük qalmışdı. Onu ağrıdan və darixdıran təkcə ayrılıq dərdi deyildi. Bütün naşılığına baxma-yaraq, gənc oğlan ağırlı kədərlə hiss edirdi ki, bacısı Sibili



təhlükə gözləyir; bacısına eşq elan edən, ona hizmət göstərən o modabaz adamdan xeyir gəlməyəcək. O, zadəgan idi və elə buna görə də Ceyms ona nifrət edirdi; ona düşünmədən nifrət edirdi, sırfi instinct idil-nə idi, heç özü də bilmirdi bunu, amma ona həqarət hissi qəlbinə hakim kəsilmişdi. Ceyms anasının yüngül xəsiyyətli və ucuz şöhrətə uyğun bir qadın olduğunu bilərək fəhmlə duyurdu ki, bu işdən Sibil və onun xoşbəxtliyinə qorxunc təhlükə gələcək. Uşaq olanda biz valideynlərimizi sevirk. Böyükəndə isə onları mühakimə edirik; biz onları nadir hallarda bağışlayırıq.

Bəs Ceymsin anası? Coxdan idi o, anasına bir sual vermək istəyirdi; bu sual ona neçə ay idi əzab verirdi. Teatrda eşitdiyi təsadüfi bir söz onun beynini qızdırıldı; bir dəfə axşam o, səhnənin arxa qapısı ağızında anasını gözləyirdi, pərdə arxasından istehzalı piçiltilar eşitdi. Bunu xatırlayanda indi də özünə gələ bilmir, elə bil, üzünə şillə vururlar. O, qaşlarını çatdı; qaşları arasında dərin qırışlar yarandı. Üz-gözünü turşudub alt dodağını çeynədi.

— Cim, sən, deyəsən, heç mənə qulaq asmırısan?! — birdən Sibil ucadan söyləndi. — Mən də burada ağızımı yorub sənin üçün gözəl gələcək planları düzüb-qoşuram. Bir şey desənə!

— Nə deyim axı?

— Heç olmasa, de ki, sən yaxşı oğlan olub bizi unutmaya-
caqsan, — qız gülümsədi.

Oğlan çıyınlarını dartıb dedi:

— Sibil, belə görürəm ki, sən məni unudacaqsan, mən səni yox!

Sibil qızardı.

— Nə üçün belə fikirləşirsən?

— Deyirlər ki, sənin təzə bir tanış oğlanın peyda olub. O kimdir? Nə üçün sən onun barəsində mənə bir kəlmə belə deməmisən? Bu tanışlıq xeyir gətirməyəcək.

— Bəsdir, Cim! — qız qışkırdı. — Onun barəsində pis danışma.
Mən onu sevirəm.

— Sən heç onun adını da bilmirsən! — Ceyms dedi. — O kimdir? Mənim bunu bilməyə haqqım var.

— Adı “Gözəl şahzadə”dir. Nədir, xoşuna gəlmir? Ah! Sən lap səfehsən! Sən bu adı yadda saxlamalısan! Sən onu bircə dəfə görsən, deyərsən ki, yer üzündə ondan qəşəngi yoxdur! Avstraliyadan qayıdandan sonra onunla tanış olarsan, onda çox xoşuna gələcək! Onu hamı sevir və mən... də... mən də onu sevirdəm! Kaş bu axşam sən teatra gələ biləydi! O da gələcək! Mən Cülyettəni oynayacağam. Ah! Mən rolumu necə oynaya-cağam, bilmirəm?! Təsəvvür et, Cim, vurulasan, özün də Cülyettəni oynayasan! Özü də sevdiyin adamın qabağında oynayasan! Onun üçün oynayasan! Hətta qorxuram oynaya bilməyəm; ya tamaşaçıları ürküdəcək, ya da heyrətə gətiräcəyəm! Məhəbbət insanı ucaldır, özündən də yüksəklərə qaldırır! O miskin ifrit – mister İsaaki deyirəm – yenə barda içib keflənəcək, öz butulkə dostlarına deyəcək ki, mən dahiyəm! O, mənə inanır və bu gün mənim üçün dua edəcək! Mən bunu duyuram! Bunu o edib – mənim gözəl şahzadəm edib! Mənim gözəl, qəşəng, füsunkar məhəbbətim edib! Gözəllik Allahı! Mən onun yanında gözəllikdə heç nəyəm! Heyhat! Bu nə deməkdir? Deyirlər, kasibliq sürüñə-sürüñə qapıdan içəri girəndə, məhəbbət uça-uça pəncərədən çıxır. Bizim ataların məsəlini dəyişdirmək lazımdır. Atalarımız onu qışda deyib, indi isə yaydır... Mənim üçün isə yazdır, əməlli-başlı bayramdır; mavi səma altında gül bayramı.

- O, adlı-sanlı adamdır, — Ceyms kədərlə dilləndi.
- O şahzadədir! — qız coşdu. — Sənə daha nə lazımdır?
- O, səni özünə qul etmək istəyir.
- Mənsə azadlıq barədə düşünürəm.
- İstəyirəm ki, ondan özünü gözləyəsən!
- Onu kim görürse, ona dua oxuyur; kim tanıyırsa, ona inanır.
- Sibil, görürəm, sən onun eşqindən dəli olmuşsan!
- Sibil şaqqanaq çəkib güldü və qardaşının əlindən tutub dedi:
- Cim, əzizim, sən lap yüz ilin qocası kimi danışırsan. Bir vaxt gələr, sən də sevərsən. Onda bilərsən məhəbbət nə olan şeydir. Açığın tutmasın! Sən gərək sevinəsən ki, məni beləcə məmnun halda görürsən; dərd-sərin olmayıcaq, çünki mən heç vaxt belə bəxtiyar olmamışam! Bizim həyatımız çox ağır keçib, özün bilirsən; hətta dəhşətli günlərimiz olub! Indi isə hər şey



başqa cür olacaq! Sən gedirsən ki, yeni dünyani görəsən; mən isə yeni dünyani, yeni hayatı burada tapmışam... Gəl orada oturraq, o skamyada; ötüb-keçən yaraşıqlı adamlara tamaşa edək.

Bacı-qardaş oturub dincələn adamların arasında yerlərini tutdular. Küçə boyu gül ləklərində zanbaqlar alovun dili kimi alışib-yanırıldı. Havadan bəyaz toz sallanmışdı, elə bil, ətirli kirşan buludları burulurdu. İri bəzəkli kəpənəklər uçuşur, açan çiçəklərin çətlərinin başına dolanırdılar.

Qız qardaşını inadla sorğu-sual tutmuşdu; istəyirdi ki, qardaşı öz gələcək planları, arzuları barədə danışın. Ceyms könülsüz və aramla danışındı. Onlar arasında söz mübadiləsi, sanki, iki şahmatçı arasında oyun gedişlərini xatırladırdı. Sibil qardaşını öz sevincinə şərīk edə bilmədiyi üçün əzab çəkirdi. Qızın Ceymsdən aldığı yeganə cavab oğlanın kədərli üzündə oyanan xərif təbəssüm idi. Bir qədər sonra qız susdu, daha danışmadı. Birdən Sibil qarşısında ona tanış olan qızılı saçlar, gülümsər dodaqlar gördü; açıq faytonda Dorian Qrey iki xanımıla yanaşı ötüb-keçdi.

Sibil yerindən dik atılıb qışkırdı:

– Odur!

– Kim? – Cim soruşdu.

– Gözəl şahzadə! – Sibil baxışları ilə faytonun dalınca baxdı.

Cim də yerindən qalxdı və bacısının əllərini bərk-bərk sıxdı.

– Hanı? Hansıdır? Göstər mənəl Mən onu görməliyəm! – Cim qışkırdı; lakin bu vaxt hersoq Bervikin dördtəkerli faytonu araya girdi və o, ötüb-keçəndən sonra isə Dorianın faytonu artıq parkdan uzaqlaşmışdı.

– Getdil! – qız kədərlə piçildədi, – heyif, sən onu görə bilmədin!

– Hə, çox heyif! Amma Allaha and olsun, əgər o, səni aldatsa, ya səni incitsə, harada olsa, onu tapıb öldürəcəyəm.

Qız qardaşına təşvişlə baxdı. Ceyms sözlərini yenidən təkrar etdi. Onun sözləri havada xəncər kimi viyildədi; adamlar təəccüblə Ceymsə baxmağa başladı. Yaxında oturan xanım istehza ilə gülümsədi.

– Gedək buradan, Cim! Dur gedək! – Sibil piçildədi. Qız ləzdihamı aralaya-aralaya gedir, Cim də ürəyini boşaltmış və bir qədər yüngülləşmiş adam kimi bacısının arxasında addımlayırdı.

Onlar Axillesin heykəlinə çatanda qız arxaya baxdı. Qardaşını təəssüf hissi ilə süzüb başını buladı və dodaqları aralındı. Dedi:

— Sən dəlisən-nəsən, Cim! Vallah, sənin başın xarab olub! Belə dəhşətli sözləri necə diliñə gətirirsən?! Uşaqsan? Sən heç nə danışdığını bilirsən? Sən, sadəcə, qısqanırsan və buna görə də ona qarşı ədalətsizlik edirsən! Ah! Kaş sən də məhəbbətə mübtəla olaydın! Onda bilərdin ki, məhəbbət insanı xeyirxah, mərhəmətli edir; sənin söylədiklərin pis sözlərdir, çox pis!

— Mən uşaq deyiləm artıq, on altı yaşım var! — Cim cavab verdi. — Bilirəm nə danışıram. Anamız sənə kömək edə bilməz. O heç bilmir ki, səni necə qorusun. Çox heyif! Mən Avstraliyaya gedirəm. Əgər müqavilə bağlamasaydım, heç getməzdim də, qalardım sənin yanında. Cəhənnəm olsun Avstraliya!

— Ah, Cim, nə olar, çox da ciddi olma! Sən ləp o axmaq melodramların qəhrəmanlarına oxşayırsan; anamız da həmin tamaşalarda oynamağı xoşlayır. Lakin mən səninlə mübahisəyə girmək istəmirəm. Axi mən indicə onu gördüm! Onu görmək bilirsən nə deməkdir?! Xoşbəxtlikdir, xoşbəxtlik! Ah! Gəl mübahisə etməyək! Bilirəm, sən heç vaxt mənim sevdiyim adama xətər yetirməzsən, eləmi, Cim?

— Nə qədər ki sən onu sevirsən, əlbəttə yox! — oğlan sərt cavab verdi.

— Mən onu həmişə sevəcəyəm! — qız ucadan bildirdi.

— Bəs o?

— O da məni həmişə sevəcək!

— Nə olar! Hünəri var, sənə xəyanət etsin!

Qız qardaşından aralındı. Lakin sonra güldü və qardaşının əlindən tutdu. Cim, doğrudan da, onun gözlərində hələ də uşaq, yeniyetmə bir sütül idi. Mərmər Alaqapıya çatanda omnibusa mindilər; araba onları yaşıdıcıları miskin məhəlləyə, Eston küçəsindəki evlərinə gətirdi. Saat altıya işləmişdi və Sibilin tamaşadan əvvəl hələ iki saat istirahət eləmək üçün vaxtı vardı. Cim təkidlə dedi ki, qoy Sibil uzanıb istirahət etsin və əlavə etdi ki, qardaşı gəlib bacısının otağında onunla vidalaşacaq. O istəmir bu vidalaşmanın anası görsün, çünkü anası mütləq bir ağlamalı səhnə göstərəcək; o isə belə səhnələri görmək istəmir.



Bacı-qardaş Sibilin otağında görüşüb-ayrıldılar. Ceymsin qəlbində qısqanlıq qaynayırdı və ona elə gəlirdi ki, nifrat bəslədiyi həmin o yad adam qardaşla bacının arasında durub. Bununla belə, Sibil qardaşının boynuna sanlıb onu qucaqlayan-da və barmaqlarını onun saçlarında gəzdirəndə oğlan yumşaldı və bacısını səmimi zərifliklə öpdü. Cim pilləkənlərlə aşağı enəndə gözləri yaşıla dolmuşdu. Anası aşağıda gözləyirdi. Ana gedikdiyinə görə oğlunu danladı. Cim susdu, oturub kasib xörəyini yeməyə başladı. Stolun ətrafında milçəklər gah vizildiyir, gah da çirkili örtüyün üstünə qonub nəsə axtarırdılar. Omnibus və küçə faytonlarının təkər səsləri altında Cim usandırıcı deyin-gən sözlərə qulaq asırdı və bu sözlər evdəki son dəqiqələrini zəhərləyirdi.

Bir azdan o, boşqabı kənara itələdi və başını əlləri arasına aldı. Ceyms düşünürdü ki, onun ailə məsələlərini bilmək hüququ var. Gərək əvvəlcədən ona deyəydilər; əgər onun şübhələri doğrudursa, gərək bunu anası ona qabaqcadan deyəydi. Qorxudan bütüňümüş anası oğluna baxırdı. Sözlər qeyri-ixtiyari onun ağızından çıxırdı. Əlində krujevalı çirkli burun dəsmalını bürmə-ləmişdi. Saat altını vuranda Cim durub qapıya doğru yerdi. Amma qapı ağızında dönüb anasına boylandı. Onların baxışları toqquşdu. Oğlan ananın baxışlarından aman üçün dəli bir yalva-nış oxudu. Elə bil, odun üstünə yağı tökdülər.

— Ana, sənə bir sual vermək istəyirəm, — Cim dedi. Ana susurdu, qadının gözləri ora-bura qaçırdı. — Mənə doğrusunu söylə, mən bunu bilməliyəm: sən mənim atamla rəsmi nikahda olmusan?

Missis Veyn dərindən ah çəkdi. Sanki, yüngülləşdi. O, bu dəqiqəni, bu ağır dəqiqəni gecə-gündüz gözləmişdi, həftələrlə, aylarla həyəcanla gözləmişdi; nəhayət, bu an gəldi. Lakin o qorxmadi; əlbəttə, müəyyən dərəcədə bundan məyus oldu. Kobud sualın birbaşa ona tuşlanması dərhal da cavabını tələb edirdi. Hazırlıqsız, məşqsiz bir səhnə! Özü də qətiyyət tamaşası! Bu, rabitəsiz, hazırlıqsız bir səhnə idi, pis bir məşqi xatırladırdı.

— Yox! — ana cavab verdil, sonra özü də təəccüb elədi ki, görəsən, doğrudanmı, həyatda hər şey bax beləcə sadə və kobuddur.

— Deməli, o, əclaf olub! — gənc qışqırdı, yumruqlarını dütün-lədi. Ana başını yellədi.

— Yox, mən bilirdim ki, o, subay deyil. Lakin biz bir-birimizi möhkəm sevirdik. Əgər ölməsəydi, o, bizə baxacaqdı. Onu mühakimə etmə, oğul. O, sənin atan olub və centlmen idi. Əlbəttə, o, adlı-sanlı ailədən idi.

Ceyms söyüş söydü.

— Mənə nə var?! — qışqırdı, — amma bax sənə deyirəm, Sibillə eyni tarixçə baş verməsin! Axı Sibilə vurulan adam, daha doğrusu, özünü onu sevən kimi göstərən adam da, gərək ki, adlı-sanlı ailədəndir!

Missis Veyni bir anlıq alçaldıcı duygú bürüdü. Qadın utandı, başını aşağı salladı. O, titrək əlləri ilə gözlərini ovuşturdu.

— Sibilin anası var! — qadın piçildədi. — Mənim isə anam yox id!

Cim mütəəssir oldu. O, anasına yaxınlaşış qarşısında diz çökdü və onu öpdü.

— Bağıشا, ana! — oğul dedi. — Atam barədə sorğulanımla səni incitdiyimə görə bağısha məni! Özümü saxlaya bilmədim! İndi isə, xudahafiz. Mən getməliyəm! Unutma ki, indi sənin bir nömrəli vəzifən Sibili qorumaqdır. Mənə inana bilərsən, ana: əgər o adam Sibili, mənim bacımı aldatsa, ona zərər yetirsə, mən onu yerin deşiyində də olsa, axtarıb tapar və öldürərəm; onu it kimi gəbərdərəm! And içirəm!

Bu melodramatik təsirli sözləri müşayiət edən ifrat hədəli coşqunluq və qızığın hərəkətlər, əslində, missis Veynin ürəyincə idi, qadın üçün həyatı daha əlvən edirdi. Şərait ona tanış idi; indi o, özünü daha yüngül hiss etməyə ürəkləndi; və bu neçə ay ərzində ilk dəfə olaraq qadın oğlu ilə fəxr etməyə başladı. Ana bu emosional səhnəni davam etdirmək istərdi, lakin oğlu söhbəti kəsdi. Çamadanları aşağı daşıməq lazımdı; yun şərfini də axtarıb tapmaq lazımdı. Yaşadıqları mənzilin xidmətçisi ora-bura vurnuxurdu. Sonra faytonçu ilə qiymət üstə xeyli sövdələşmə oldu... Vaxt getdi, bir yandan da vulqar sözlər, söyüşlər... və bundan sonra missis Veyn pəncərə önündə durub oğlunun dalınca çirkli burun dəsmalını yellətdi; oğlu faytonda



gözdən itdi. Qadın anladı ki, gözəl bir fürsət əldən qaçırılıb! Sonradan bir qədər yüngülləşdi, qızına dedi ki, indi onun himayəsində bircə nəfər var: Sibil; lakin onun həyatında bundan sonra böyük bir boşluq yaranacaq. Bu sözlər Sibili toxtatdı və o, bunları heç vaxt unutmayacağı qənaətinə gəldi.

Ana Ceymsin təhdidləri barədə susdu. Doğrudur, bu təhdid və hədələr çox emosional tərzdə və dramatik şəkildə söylənsə də, qadına ləzzət vermişdi; lakin yaxşısı budur, onları yada salmasın. Missis Veyn ümidi edirdi ki, vaxt gələcək, onlar birlikdə, ailəvi bu təhdidlərə güləcəklər.

ALTINCI FƏSİL

— Bazil, təzə xəbəri eşitmisin? — lord Henri həmin gecə Bristol restoranında xidmətçinin müşayiəti ilə kabinetə girən Holvarddan soruşdu; burada üçnəfərlik yemək sifariş verilmişdi.

— Yox, Harri, nə xəbərdir elə? — rəssam suali sualla qarşılıdı, palto və şlyapasını təzimlə gözləyən xidmətçiye verib stul çəkdi.

— Hər halda, siyasi xəbər deyil? Mən siyasetlə maraqlanıram. Ümmünilər Palatasında elə bir adam yoxdur ki, mənim firçama layiq olsun. Düzdür, onlardan çoxunun ağartmaya ehtiyacı var.

— Dorian Qrey evlənməyə hazırlaşır, — lord Henri dedi və müsahibini sinayıcı nəzərlərə süzdü.

— Dorian?! Evlənir? — rəssam səksəkəli halda tutuldu. — Bu mümkün deyil!

— Bu həqiqətdir.

— Kiminlə evlənir?

— Hansısa aktrisa ilə!

— Mən buna inana bilmirəm! Dorian hələ uşaqdır.

— Mənim əziz dostum Bazil! Dorian çox ağıllıdır və hətta o qədər ağıllıdır ki, vaxtaşın səhv'lər buraxmaqdan da qurtula bilmir.

— Amma evlənmək o “ağilsız hərəkətlərdən” deyil ki, vaxtaşın səhv edəsən, Harri!

— Amerikada belə düşünmürlər, — lord Henri tənbəl-tənbəl etiraz etdi. — Hər halda, mən demədim ki, Dorian evlənib.

Dedim ki, o, evlənmək istəyir. Bunlar ayrı-ayrı şeylərdir; məsə-lən, mən yaxşı xatırlayıram ki, evlənmişəm, amma evlənməyə hazırlaşdıqım heç yadına düşmür və düşünürəm ki, mənim heç əzəldən belə bir niyyətim də olmayıb.

— Sən onun hansı ailədən çıxdığını da düşün bir: Dorian varlıdır; onun yüksək dairələrdə mövqeyi var! Belə bir qeyri-bərabər statuslu izdivac, sadəcə, ağılsızlıqdır!

— Onun həmin qızla evlənməsini istəyirsənə, onda mənə dediyin bu sözləri ona da söylə, Bazıl! Gümən edirəm ki, o, həmin aktrisaya mütləq evlənər! İnsan həmişə ən axmaq hərə-kətlərini xeyirxah niyyətlə edir.

— Harri, heç olmasa, qız yaxşı olsun! Mən hansıa cindir bir qadının Dorianın əl-ayağını həmişəlik bağlamasını istəməzdim; bu izdivac onun bütün ruhunu və intellektini məhv edə bilər.

— Sən nə danışırsan?! Yaxşı nədir, qız mələkdir, ilahədir! — lord Henri piçildədi, içki stekanını ağızına apardı. — Dorian deyir ki, qız çox gözəldir, məncə, belə şeylərdə o yanılmır. Sənin çəkdi-yin portret ona başqalarındakı gözəlliyi dəyərləndirməyi öyrətdi. O portret ona çox böyük təsir göstərdi. Bu axşam biz onun sevdiyi aktrisanı görəcəyik; əlbəttə, əgər Dorian bizim görüşə-cəyimizi unutmayıbsa...

— Harri, sən ciddi deyirsən bunları?

— Tamam ciddi deyirəm. Allah eləməsin mən nə vaxtsa bundan da ciddi söhbətlər edim!

— Harri, sən necə, onun bu fikrini bəyənirsənmi? — rəssam soruşdu və kabinetdə var-gəl edərək dodağını gəmirməyə başladı.

— Yox, sən bunu bəyənməzsən! Bu, sadəcə, ağılsız bir əyləncədir!

— Mən heç vaxt heç nəyi nə təqdir edirəm, nə də inkar... bu, həyata qarşı çox axmaq bir münasibətdir. Biz bu dünyaya ondan ötrü gəlməmişik ki, öz tərbiyə moizələrimizi yayaq, yaxud kiməsə öyrədək. Mən heç vaxt heyvərə adamların söz-söhbətlərinə əhəmiyyət vermirəm; və mən heç vaxt sevimli, gözəl insanların da həyatına müdaxilə etmirəm. Əgər bir adam mənim xoşuma gəlirsə, özünü necə göstərir-göstərsin, mənim üçün qəbul ediləndir. Dorian Qrey Cülyetta rolunu oynayan gözəl bir qızı sevir və onunla evlənmək istəyir. Niyə də yox?



Hərgah Messalina ilə evlənsəydi, bununla o heç də az maraqlı olmazdı. Sən bilirsən, mən heç də evlənmək tərəfdən deyiləm. Evlənməyin başlıca zərəri budur ki, o, insanın eqləstiliyini əlin-dən alır. Xudbin olmayan insanlar isə yekrəng olur, onlar öz fərdiliklərini itirirlər. Düzdür, elə adamlar var ki, evlilik onların həyatını daha mürəkkəb edir. Onlar eqləstiliklərini saxlamaqla yanaşı, başqalarının da eqolarını bura əlavə edirlər. Bu adamlar məcbur olurlar ki, təkcə öz həyatlarını yox, başqalarının həyatını da yaşasınlar. Onlar həyatda daha mütəşəkkil şəxsiyyətə çevrilir, bu da, mənçə, bizim mövcud olmağımızın məqsədidir. Bundan başqa, hər hansı bir təcrübə qıymətlidir; evlilik əleyhinə kim nə deyir-desin, bu da bir təcrübədir, yeni yaştıdır. Ümid edirəm ki, Dorian Qrey bu qızı özünə arvad edəcək, təxminən, altı ay onu ehtirasla sevəcək, sonra isə qəfətən bir başqasına vurulacaq. Bax o zaman onu müşahidə etmək çox maraqlı olacaq.

— Harri, sən bütün bunları ciddi deyirsən? Axi əgər Dorianın həyatı məhv olsa, hamidan çox buna sən yanacaqsan?! Axi sən göründüyündən daha yaxşı adamsan!

Lord Henri qəhqəhə ilə güldü.

— Bizim özgələr barədə yaxşı fikirləşməyimizin sadə bir səbəbi var: biz özümüzdən qorxuruq. Optimizmin mayasında xalis qorxaqlıq durur. Düşünürük ki, biz alicənəbiq; çünkü yaxınlarımıza yaxlılıq edirik və burada öz mənafeyimizi də gündə bilərik. Bankı tərifləyirik, çünkü inanmaq istəyirik ki, o, öz bankından bizə daha çox kredit verəcək; biz hətta quldurun özündə də yaxşı bir cəhət axtarıq; ümid edirik ki, o, bizim cibimizə girməyəcək. Nə deyirəmsə, ciddi deyirəm. Həyatda ən çox nif-rət elədiyim şey də optimizmdir, Bazıl... Sən qorxursan ki, Dorianın həyatı korlana bilər, puç olub gedər; lakin mənçə, korlanmış həyat o həyatdır ki, onun inkişafı dayanır, dustaq edilir. İnsan təbətəni düzəltmək, yaxud yenidən qurmaq o deməkdir ki, sən onu korlayırsan. Dorianın evlənməyinə gəlinçə isə, əlbəttə, bu axmaqlıqdır. Lakin kişi ilə qadın arasındaki münasibətlərdə ayrı, daha maraqlı yaxılıqlar da var. Təbii ki, mən bunlara üstünlük verirəm... Hə, budur, bu da Dorian... özü də gəlib çıxdı... Sən onun özündən daha çox şey eşidə bilərsən...

— Harri, Bazill! Mənim əzizlərim! Məni təbrik edə bilərsiniz!
 — Dorian atlaz milləri olan əzilmiş ipək pləşini tullayaraq dostlarının əllərini sıxdı. — Mən heç vaxt belə xoşbəxt olmamışam. Əlbəttə, bütün bunlar qəflətən baş verdi; həyatda bütün möcüzələr qəflətən baş verir. Mənə elə gəlir ki, həmişə bax bunu axtarırdım həyatda...

O, sevinc və həyəcandan yanır və qeyri-adi dərəcədə füsunkar görünürdü.

— Ümid edirəm ki, həmişə beləcə xoşbəxt olacaqsınız, Dorian,
 — Holvard dedi, — lakin mənə evlənmək istəyinizi niyə bildirməmisiniz? Mən bunu sizə bağışlamıram. Amma Harriyə demisiniz...

— Bir də ona görə bağışlamırıq ki, nahara gecikmisiniz, — lord Henri əlini dostunun ciyninə qoyub gülərək səhbətə qoşuldu.
 — Gəlin, oturun, görək bunların təzə aşpazı necədir... Sonra siz bizə bütün təfərruatlan başdan danışarsınız...

— Danışmağa bir şey də qalmayıb, — Dorian kiçik dairəvi stolun arxasına keçib əyləşdi. — Deməli, Harri, dünən axşam, sizdən çıxb əynimi dəyişəndən sonra restorana, Rupert-stritdəki italyan restoranına yollandım, nahar etdim, sonra saat səkkizdə teatra getdim. Sibil Rozalind rolunu oynayırdı. Əlbəttə, səhnə dekoru bərbad idi, Orlando isə, sadəcə, mənasız bir şey idi. Lakin Sibil! Gərək onu görəydiniz! Oğlan kostyumunda görünəndə o, necə də füsunkar idi! Əynində yaşıł gödəkçə vardi, qollan dərçin rəngdə; qəhvəyi corabları, ayaqlannı tutan qısa şalvari, şahin tükündən yaşıł kepkası, işildayan toqqası, yaxalığında başlıq olan tünd-qırmızı plaşı vardi! O, heç vaxt mənə belə gözəl görünməmişdi! Bazil, o qız sizin studiyada gördüğüm zərif, nəcib Tanaqra fiqurunu xatırladır. Saçları üzünə tökülmüşdü, elə bil, solğun qızılıgülün başına dolanan tünd yarpaqlar idi. Hələ onun oyununu görəydiniz! Ah.... hə, siz onu bu axşam görəcəksiniz! Bu qız, sadəcə, səhnə üçün doğulub! Mən o miskin lojada oturub, sadəcə, valeh olmuşdum. Londonda olduğumu unutmuşdum; unutmuşdum ki, indi on doqquzuncu əsrdir. Mən sevgiliimlə uzaqlara uçub getmişdim, insan ayağı dəyməyən mürgüləyən bir meşədə idim. Tamaşadan sonra mən səhnə arxasına getdim, onunla danışdım; biz



yanaşı oturmuşduq; birdən onun baxışlarında elə bir ehtiras gördüm ki, bunu əvvəllər heç vaxt görməmişdim. Dodaqlarım istər-istəməz onunkuna doğru uzandı. Biz öpüşdük. O anlarda nələr keçirdiyimi sizə təsvir edə bilmirəm. Mənə elə gəlirdi ki, bütün həyatım qızılıgül bəxtəvərliliyinə bələnmiş mükəmməl bir nöqtədən ibarətdir. Qız titrəyir, ağ nərgizgülü kimi əsirdi. Birdən o, özünü mənim ayaqlarımı atdı və başladı əllərimdən öpməyə. Düşünürdüm ki, bunları sizə söyləməyim, amma özümü saxlaya bilmirəm. Əlbəttə, bizim nişanımız sırr olaraq qalır. Qız heç öz anasına bu barədə bir kəlmə belə deməyib. Hələ mən də bilmirəm ki, qəyyumlarım buna nə deyəcək. Lord Radley mütləq hiddətlənəcək. Bu, məni maraqlandırırmır da. Mənim hələ bir ilim qalib, yaşım imkan vermir; bir ildən sonra nə istəsəm, onu edə bilərəm. Düz demirəm, Bazil? Mən öz məhəbbətimi poeziyadan yüksək tutmaqdə düz eləmişəm, eləmi? Şekspirin pyeslərində özümə arvad tapmaqdə düz eləməmişəm? Şekspirin öyrətdiyi dodaqlar ki var, onlar mənim qulaqlarımı öz sirlərini piçildədi. Rozalindin əlləri mənim belimə dolanmışdı; mən Cülyettanın dodaqlarından öpdüm.

— Bəli, Dorian, məncə, siz düz deyirsiniz, — Holvard yavaşdan səsləndi.

— Bu gün onu görmüsünüz mü? — lord Henri soruşdu. Dorian Qrey çiyinlərini çəkdi.

— Mən onu Arden meşələrində buraxıb gəldim; mən onu Veronanın meyvə bağlarında tapacağam...

Lord Henri dalğın-dalğın şampan şərabından bir qurtum vurdu.

— Dorian, deyin görüm siz məhz hansı məqamda ona evlənməyi təklif etdiniz və onun cavabı necə oldu? Yəqin, bunları yaddan çıxarmışınız?..

— Əzizim Henri, mən ona rəsmi təklif etməmişəm, buna da biznes sövdələşməsi kimi baxmırıam. Mən dedim ki, səni sevirəm və o da mənə dedi ki, mən sənin arvadın olmağa layiq deyiləm! “Layiq deyiləm”ə bax! Bütün dünya mənim üçün heç nədir onun yanında!

— Qadınlar gözəl təcrübəyə malik olan məxluqdurlar, — lord Henri piçildədi. — Hətta biz kişilərdən daha təcrübəli olurlar. Bu

cür situasiyalarda biz çox vaxt nikah-filan sözünü unuduruq, onlar isə bunu həmişə bizim yadımıza salırlar.

Holvard əl işaretisi ilə dostunun sözünü kəsdi.

— Bəsdir, Harri. Sən ləp Dorianı incidirsən. O, başqa kişilər kimi deyil. O, çox mərhəmətlidir və qadınlara da zərər yetirməz. Xeyirxah oğlandır.

Henri Doriana baxdı.

— Dorian heç vaxt məndən incimir, — lord Henri dedi. — Mən bu sualı xeyirxah niyyətlə verdim; yalnız o məqsədlə verdim — sərf maraq xətrinə. Mənim müşahidələrimə görə, adətən, nikahi qadınlar təklif edir, kişilər yox. Yalnız burjua dairələrində əksinə olur. Lakin burjuaziya, bilirsiniz ki, zəmanədən geri qalır.

Dorian Qrey güldü və başını yellədi. Dedi:

— Siz düzələn adam deyilsiniz, Harri; amma mən incimirəm bundan. Sizdən küsüb-incimək mümkün deyil. Siz Sibil Veyni görsəniz, deyərsiniz ki, o qızı yalnız əclaf adamlar incidə bilər; gərək qəlbi daş adam olasan ki, o qızın könlünü sindirəsan. Başa düşmürəm, necə ola bilər ki, sən sevdiyin bir adamın qəlbini dəyəsən?.. Mən Sibili sevirəm və istərdim ki, onu qızıl pyedes-tala çıxarım, qoy bütün dünyaya sevgilimin ayaqları altından tamaşa edim. Nikah nədir? Pozulmaz əhd-peyman! Sizə gül-meli gəlir? Ah! Gülməyin! Bu bir pozulmaz əhd-peymandır, mən bunu üzərimə götürmək istəyirəm! Onun mənə inamı, mənə etibar etməsi məni xeyirxah olmağa səsləyir! Mən onunla olanda utanıram; sizin mənə öyrətdiyiniz bütün hər şeydən utanıram, Harri; tamam ayrı bir adam oluram; bir balaca Sibilin əlinə toxunanda sizi də, sizin təlqin etdiyiniz əyləncəli, cazibəli, lakin zəhərli və yanlış nəzəriyyələri də unuduram...

— Hansı nəzəriyyələri? — lord Henri boşqabına salat qoyaraq soruşdu.

— Oooo, sizin həyat haqqında nəzəriyyələrinizi deyirəm... Məhəbbət haqqında, həzz haqqında... bütün nəzəriyyələrinizi, Harri!

— O nəzəriyyəyə yalnız həzzi aid etmək olar, vəssalam! — lord Henri astadan cavab verdi. — Lakin həzz barədə nəzəriyyəni mən icad eləməmişəm... Bu, əlahəzrət təbiətə məxsusdur.



Onun müəllifi də odur. Həzz – məhək daşıdır, onun vasitəsilə insanı sınağa çəkirlər; o, təbiətin insana verdiyi xeyir-duadır. İnsan xoşbəxt olanda həmişə yaxşı olur. Lakin yaxşı adamlar həmişə xoşbəxt olmurlar.

– Ah! Bəs yaxşı adamlar kimdir? – Bazil Holvard ucadan soruşdu.

– Hə, siz axı kimi ləri yaxşı adam hesab edirsınız? – Dorian sualı qüvvətləndirdi.

– Yaxşı adam olmaq – özünlə saziş bağlayaraq yaşamaq deməkdir, – lord Henri izah etdi. – Kim ki özgərlərə saziş bağlayıb onlarla birləşə dinc yaşamağa məcbur edilir, həmin adam öz-özü ilə ixtilafdadır. Öz həyatın! Bax budur əsas, vacib məsələ! Meşşan, yaxud puritan¹ ola bilərsən, onlar öz əxlaq prinsiplərini digərlərinə yeridə bilərlər, lakin mənə görə öz yaxınlarımızın həyatına müdaxilə etmək bizim işimiz deyil. Çünkü individualizm, şübhəsiz, böyük məqsədləri var. Müasir əxlaq bizdən tələb edir ki, biz öz epoxamızın beynəlxalq aləmdə qəbul olunmuş ümumi anlayışlarını bölüşdürük. Mən isə düşünürəm ki, mədəni adam gərək öz zəmanəsinin meyarlarını kortəbi qəbul etməsin; bu, əxlaqsızlığın ən kobud formasıdır.

– Harri, razılaş ki, insan əgər özü üçün yaşayırsa, bunun üçün çox ödəməli olur, – rəssam söz atdı.

– Əlbəttə, bu dövrdə hər şeyə görə gərək çox ödəyəsən. Məncə, kasiblərin bədbəxtliyi ondadır ki, onlar həyatda təkcə fədakarlıqdan – özlərini hər şeydən məhrum etməkdən – başqa heç nə əldə etməyə qadir deyillər. Gözəl günahlar gözəl şeylərə bənzəyir, bax bu, varlıkların imtiyazıdır.

– İnsan öz həyatına görə pul ödəmir, başqa şey ödəyir.

– O başqa şey nədir, Bazil?

– Oooooool Məsələn, deyərdim ki, peşmançılıq hissi, vicdanın səsi, mənəvi aşınmanın dərk edilməsi....

Lord Henri çıyıllarını dardı.

– Əzizim, orta əsrlər sənəti çox gözəldir, lakin orta əsrlərin hissələri və təsəvvürləri köhnəlib. Əlbəttə, ədəbiyyat üçün onlar

¹ Puritan – XVI-XVII əsrlərde İngilterədə puritanlar sektasının üzvü; puritanlar əxlaq məsələsində özünü çox ciddi və mühafizəkar göstəren adamlara deyirdilər.

yaraya bilər; lakin ədəbi roman üçün o şeylər yaraya bilər ki, onlar artıq həyatda istifadə edilmir, yaxud həyatımızdan çıxıb. İnan mənə, mədəni adam həzzə görə heç vaxt peşman olmur; mədəniyyətsiz adam isə həzzin nə olduğunu heç vaxt bilmir.

— Mən indi dərk edirəm ki, həzz nə olan şeydir, — Dorian qışkırdı. — Həzz kiməsə heyran olmaq deməkdir.

— Əlbəttə, kiməsə heyran olmaq kiminsə sənə heyran olmasından daha yaxşıdır, — lord Henri cavab verdi və əlini qabağındakı meyvə boşqabına uzatdı. — Kiminsə sənə məftun olması üzüci və dərixdinci bir şeydir. Qadınlar biz kişilərə... bəşəriyyət allahlara baxan kimi baxırlar; onlar bizə sitayış, pərəstiş edirlər və daim bizzən nəsə tələb etməklə bizi zinhara gətirirlər.

— Mənçə, onlar bizzən ilk dəfə bizə bəxş elədikləri şeyi tələb edirlər, — Dorian dalğın-dalğın yavaşdan piçildədi. — Onlar bizim içimizdə sevgini oyadır və bizzən də onu tələb etməkdə haqlıdırılar.

— Bax həqiqət elə budur, Dorian! — Holvard təsdiq etdi.

— Həyatda əbədi həqiqət yoxdur, nisbi həqiqət var! — lord Henri dedi.

— Əbədi həqiqət var, Harri, — Dorian təkidlə cavab verdi.

— Qəbul etməlisiniz ki, qadınlar bizə həyatda ən qiymətli şeylərini bəxş edirlər.

— Ola bilər, — lord Henri davam etdi, — lakin onlar verdikləri şeyi daim geri tələb edirlər, hətta bütün xirdalıqlarına qədər. Dərd elə bundadır! Bir ağıllı fransızın dediyi kimi, qadınlar bizi böyük işlər görməyə ruhlandırır, lakin onları həyata keçirməkdə daim bizə mane olurlar.

— Harri, siz islaholunmaz abırsız adamsınız. Amma mən bilmirəm sizdə nə görmüşəm?! Nə üçün sizi belə sevirəm?!

— Siz məni həmişə sevəcəksiniz, Dorian!.. Qəhvə istəyirsiniz, dostlar?.. Bizə qəhvə, konyak və papiroş gətirin!.. Yox, papiroş lazımlı deyil, məndə var! Bazıl, səni siqar çəkməyə qoymayacağam. Papiroş götür! Papiroşlar ən mükəmməl həzz vasitəsidir; zərif və kəskin, lakin bizi daim təmin eləmir. Daha nə istərdiniz? Dorian, hə, nə deyirdim, siz məni həmişə sevəcəksiniz. Sizin gözünüzdə mən bütün günahların mücəssəməsiyəm, o günahların ki, onları etməyə sizin cəsarətiniz çatmir.



– Nə boş-boş danışırsan, Harri? – Dorian xidmətçinin gətirdiyi “əjdaha” fiqurlu gümüşü alışqanda papiroş yandırıldı. – Gəlin teatra gedək. Sibill səhnədə görən kimi sizin həyat haqqında fəlsəfəniz tamamilə yenilənəcək. O, sizin üçün elə bir təzə dünya açacaq ki, siz onu heç vaxt görməməlisiniz.

– Mən hər şeyi görmüşəm və bilişəm, – lord Henri yorğun gözlərini oğlana dikdi. – Lakin həmişə yeni şeylər görməyə hazırlam. Amma qorxuram ki, onların heç bir mənası olmasın. Ola bilsin ki, sizin o möcüzəli qızınız məni heyrətləndirsin, içimi tərpətsin. Səhnəni sevirəm. Tamaşa çox vaxt həyatdan daha real olur. Gəlin gedək. Dorian, gəlin mənim kabrioletimə minin! Bazıl, təəssüf ki, mənim kabrioletimdə cəmi iki yer var. Sən bizim dalımızca faytonla gəlməli olacaqsan!

Onlar qalxıb paltolarını geyindilər, ayaqüstü qəhvələrini içdilər; rəssam susur və düşüncəli görünürdü. Onun üzündə anlaşılmaz kədər vardı; Dorianın nikah niyyəti onun ürəyincə deyildi. Lakin Dorian üçün bundan da pis şeylər ola bilərdi.

Bir azdan üçü də aşağı düşdü; rəssam, Harrinin dedliyi kimi, fayton tutdu və dostunun karetinin dalınca getdi. Yolda onu qəribə hissələr bürüdü. O başa düşməyə başladı ki, Dorian heç vaxt əvvəlki kimi ona yaxın olmayıcaq; həyat onların arasına girdi... Rəssamin gözləri qaraldı və izdihamlı işıqlı küçələr bulanıq ləkələr kimi gözləri qarşısında yayılmağa başladı. Fayton teatra çatanda rəssama elə gəldi ki, o, bu gün birdən-birə bir neçə il qocaldı.

YEDDİNCİ FƏSİL

O gecə, nədənsə, teatr ağızınacan adamla dolu idi; onları qapıda gonbul yəhudи direktor qarşılıdı; qoca şit-şit gülür, hirildiyir, qonaqlara yaltaqcasına təzim edirdi. O, təntənəli surətdə Dorianı və dostlarını lojada yerləşdirdi; yoğun barmaqlarında daş-qasılı üzükler parıldayan yəhudil qol hərəkətləri ilə qonaqlara nəyisə başa salmağa çalışır, səsini qaldırırı ki, ətrafdakuların nəzər-diqqətini cəlb eləsin.

Dorian Qrey qocaya daha çox nifrət bəsləməyə başladı; ona elə gəldi ki, qoca Miranda üçün gəlib, lakin Kalibana rastlaşdı. Lakin bu qoca yəhudi lord Henrinin, deyəsən, xoşuna gəlmışdı; hər halda, lord Henri bunu dilinə gətirdi və istədi ki, qocanın əlini sıxınsın. O, qoca ilə tanışlığına şad olduğunu bildirdi və qeyd etdi ki, o, dahi bir sənətkara, şairə sevgi ucbatından məğlub olan və həqiqi istedadları üzə çıxaran bir adamlı qürur duyur. Holvard parterdə oturan tamaşaçıları seyr edirdi.

İçəridə boğucu, kəsif bir bürkü vardı; iri çilçırığın işıqları nəhəng günəşin sarı şəfəqlərini xatırladırdı. Qalyorkada cavan oğlan və qızlar paltolarını çıxarıb baryerin üstünə qoymuşdular. Onlar bir-biri ilə zal boyu danışır, yanlarında oturan zövqsüz geyinmiş gənc qızlara portağal təklif edir, ucadan gülürdülər. Parterdə oturan bəzi qadınlar isə lap qaqqıldışındılar. Onların cingiltili səsləri adamın qulağını deşirdi. Bufetdən butulka qapaqlarının taqqılıtları gəlirdi.

Lord Henri dedi:

— Məhz belə bir yerdə siz öz ilahənizi tapdınız, hə?!

— Bəli! — Dorian Qrey cavab verdi. — Mən onu burada tapdım və o, ölümə məhkum adı adamlar arasında ilahədir! O oynayanda siz hər şeyi unudursunuz! Baxın, bu adı, kobud adamlar, vulqar maneralı və eybəcər sıfətli insanlar o qız səhnədə görünəndən sonra tamam dəyişirlər. Onlar oturub nəfəslərini belə çəkmir, baxırlar; onlar gah ağlayır, gah gülürlər, yalnız o qızın oynadığı rolun sayəsində. Sibil onların bütün hissələrini səhnədən idarə edir; qız, sanki, skripka kimidir, onlara ruh verir, ilham verir; bax o zaman mən hiss edirəm ki, bu adamlar da mənim qanımdandır; biz hamımız eyni ətdən və qandan ibarətik.

— Eyni ətdən və qandan? Yox, bu ola bilməz! — lord Henri etiraz etdi və binoklla qalyorkada duran adamlara tərəf baxmağa başladı.

— Dorian, ona fikir vermə, — rəssam dedi. — Nə demək istədiyini mən başa düşdüm və mən o qızı da inanıram. Sənin sevdiyin hər kəs, təbii ki, gözəl olmalıdır və əlbəttə, adamlara təsir göstərən qızın ürəyi də gözəl və nəcib olur. Gənc nəsl nəcibləşdirmək özü də az iş deyil. Əgər sizin sevdiyiniz qız



tamaşaçıların qəlbini riqqatə gətirə bilirsə, əgər o qız ürəklərində çirkab və yaramazlıq gəzdirən adamları xeyirxah hiss'lərə sövq edirsə, əgər onları xudbinlikdən və eqoizmdən uzaq olmağa və özgənin kədərinə məlhəm olmağa səsləyirsə, o qız sizin məhəbbətinizə layiqdir; dünya onun qarşısında səcdə qılmalıdır! Onunla evlənməyə dəyər. Sözün düzü, əvvəlcə belə fikirləşmirdim, amma indi mən bu izdilvacı məqbul sayıram. Sibil Veyni sizin üçün allahlar yaradıb. Həyat onsuz sizə yarımcıq görünər.

— Təşəkkür edirəm, Bazil, — Dorian Qrey dostunun əlini sıxaraq dilləndi. — Bilirdim ki, mən i başa düşəcəksiniz. Harri o qədər yaramazdır ki, mən i qorxudur. Hə, bu da orkestr... Bu orkestr tamam cindir bir şeydir, amma cəmi beşçə dəqiqə çalır. Sonra pərdə açılır və siz həyatımı belə qurban verməyə hazır olduğum o qızı görəcəksiniz...

On beş dəqiqədən sonra qız gurultulu alqışlar altında səhnəyə çıxdı; o, doğrudan da, gözəl idi, sevimli bir məxlüq idi, hətta lord Henri də belə düşündü. Qızın utancaq çöhrəsi və ürkək baxışları, sanki, südəmər ceyranı xatırladırdı.

Qız ağızına qədər dolmuş həyəcanlı tamaşaçı auditoriyasını görəndə yanaqları yüngülə allandı; o, sanki, gümüş güzgüdə əks olunan qızılıgül kölgəsiydi. Sibil bir neçə addım geri çəkildi, dodaqları əsməyə başladı; Bazil Holvard ayağa qalxıb əl çalmağa başladı. Dorian Qrey, elə bil, yuxuya getmişdi, hərəkətsiz oturmuş, gözlərini qiza zilləmişdi. Lord Henri isə binoklu gözlərinə tutub elə hey təkrar edirdi: “Əla! Çox gözəl!” Tamaşada Kapulettinin evi göstəriliirdi; Romeo rahib paltarında içəri girir, onunla birlikdə Merkusio və bir neçə dostu da evə daxil olurlar. Orkestr yenə çaldı, musiqi sədaləri ətrafa yayıldı və rəqs başladı. Yöndəmsiz və nimdaş geyinmiş aktyorlar arasında Sibil Veyn, elə bil, ayrı aləmdən, uca göylərdən düşmüş bir varlıq kimi görünürdü. Qız rəqs edərkən onun bütün bədəni yellənirdi, sanki, suyun üzündə gül yırğalanırdı. Sinəsi ağappaq qar kimi zanbağı xatırladır, əlləri isə, elə bil, fil sümüyündən yonulmuşdu. Lakin qəribə burası idi ki, qız, elə bil, özünü səhnədə hiss eləmirdi. O, Romeo'u görəndə onun üzündə heç bir ifadə,

yaxud sevinc hissi duyulmadı. Elə yalnız Cülyettanın bu sözlərini dilə gətirdi:

“Mərhəmətli rahib, sən öz əllərinə qarşı çox sərtsən – orada yalnız möminlik əməlləri var! Bu dünyada daha müqəddəs əllər var – sən onlara toxuna bilərsən!”

Qısa dialoq zamanı bu sözlərin ardında gələn replikalar adama saxta görünürdü. Səs çox gözəl idi, lakin intonasiya tamam uyğun gəlmirdi və bu düzgün olmayan ton şeri, sanki, öldürdü, ifadə olunan hissələr qeyri-səmimi təsir bağışladı.

Dorian Qrey tamaşa baxdıqca rəngi ağarırdı. O sarsılmışdı və həyəcanı getdikcə artırdı. Nə lord Henri, nə də Bazıl ona bir söz demək istəmirdi. Sibil Veyn onlara tamamilə istedadsız aktrisa kimi göründü. Onlar tamam məyus olmuşdular.

Cülyettanı oynayan hər bir aktrisa üçün əsl məhəkdaşı ikinci hissədəki balkonda olan səhnədir; onlar bunu dərk edərək ikinci səhnəni gözlədilər. Əgər Sibil bu səhnəni də oynaya bilməsə, deməli, onun heç bir istedadı-filanı yoxdur.

Qız ay işığında balkonda görünəndə çox füsunkar idi; bunu inkar eləmək olmazdı. Lakin qızın oyunu çox pis təsir bağışladı; hətta səhnədə tamaşa davam etdikcə qızın ifaçılıq məharəti daha da zəifləyirdi. Onun səhnə hərəkətləri qeyri-təbii alındırı. Sözləri həddən artıq pafosla ifadə edirdi. Gözəl bir monoloqvardı tamaşada: *“Mənim üzüm gecənin zülməti altında gizlənib, lakin o, hələ də xəcalətdən alışib-yanır; çünkü bu gecə sən mənə qulaq asmişan...”*

Bu sözləri Sibil elə tərzdə deyirdi ki, elə bil, şagirddir, mətni təzə-təzə öyrənir və özü də ikincidərəcəli bir müəllim yanında dərs keçib. Balkondan əyilən zaman Sibil aşağıdakı misraları söylədi: *“Yox, yox, sən mənim sevincim olsan belə, and içmə! Gecəki sövdəmizdən sevinmədim mən; bu addım tələsik bir iş oldu, mənim üçün qəfildən. Elə bil, səmada ildirim çaxdı; çaxıb getdi, yox oldu! Ah, mənim sevgilim... gecən xeyrə, əzizim; qoy bu isti yay nəfəsi sevgimizin qönçəsini oxşasın; o gül açan-da biz də yenidən görüşərik...”*

Qız bu misraları elə mexaniki deyirdi ki, sanki, onların mənasını bilmirdi, ona çatmirdı. Bu, həyəcan, gərginlik əlaməti



deyildi. Əksinə, Sibil tamamilə özünü ələ almışdı. Bu, sadəcə, çox pis bir ifa idi. Görünür, aktrisa istedadsızdır. Hətta arxa cərgələrdə oturan kütlə tamaşaşa marağını itirdi; hamı səs salmağa, ucadan danışmağa başladı, fit çalanlar da oldu. Balkonun skamyalarına söykənən yəhudi menecer ayaqlarını yerə döyür, donquldanır və söyüş söyürdü. Bütün bunlara yalnız Sibil Veynin özü səhnədə laqeydlik göstərirdi.

İkinci hissə bitəndən sonra zalda səs-küy başladı və lord Henri ayağa durub paltosunu geyinərək dedi:

— Qız çox gözəl qızdır, Dorian, amma aktrisa kimi oynaya bilmir. Gəlin gedək!

— Yox, mən axıradək oturacağam, — Dorian kəskin və sərt hərəkətlə etiraz etdi. — Təəssüf edirəm ki, mənə görə bu axşamı itirdiniz. Hər ikinizdən üzr istəyirəm.

— Əzizim, görünür, Miss Veyn bu gün xəstədir, — Holvard onun sözünü kəsdi. — Biz başqa vaxt gələrik.

— Mən də istərdim belə düşünəm, — Dorian dedi. — Amma görürəm ki, o, sadəcə, soyuqluq və laqeydlik göstərir. O, tamam dəyişib. Dünən o, böyük aktrisaydı. Bu gün isə yalnız ən orta səvyyəli bir ifaçı oldu.

— Sevdiliyiniz qadın barədə belə danışmayın, Dorian. Sevgi sənətdən ucada durur.

— Sevgi də, sənət də — ikisi də yalnız təqlid formasıdır, — lord Henri dedi. — Gəl, Bazıl, gedək. Dorian, sizə də məsləhət görürrəm ki, burda qalmayasınız. Pls oyuna baxmaq ürəyə ziyandır... və bir də axı siz çatın razı olasınız ki, arvadınız aktrisa olsun. Buna görə də sizin üçün nə fərqi var o, Cülyettanı necə oynayı? Qız çox sevimlidir. Əgər o, həyatı da teatr sənəti kimi belə az qanırsa, deməli, onunla yaxınlıq sizə daha çox məmənunluq gətirəcək. Əsl həqiqətdə isə iki cür insan var ki, onlar maraqlı adamlar hesab olunurlar: həyat haqqında hər şeyi bilənlər və həyat haqqında heç nə bilməyənlər.... Allah xatırınə, mənim əzizim, bunu facianə qarşılıma! Cavan qalmağın sırrı bundadır ki, həyəcandan qaçaSAN, nılgarançılıqdan uzaqlaşasan. Onlar adamı dəli edir. Gəlin bizimlə gedək klubu! Biz Sibil Veynin sağlığına içər, papiros çəkərik! Qız mələkdir, sizə bundan artıq nə lazımdır ki?

— Harri, çıxın gedin! — Dorian çımxırdı. — Mən yalqız qalmaq istəyirəm. Bazil, siz də gedə bilərsiniz. Ah! Görmürsünüz, ürəyim partlayır?

Oğlanın yanaqlarından isti göz yaşları axdı. Dodaqları titrədi, lojanın arxasına çəkilərək divara söykəndi və əlləri ilə üzünü örtdü.

— Gedək, Bazil, — lord Henri Bazil üçün gözlənilməz olan qəribə müləyimliklə müraciət etdi. Hər ikisi lojanı tərk etdi.

Bir neçə dəqiqədən sonra səhnənin işıqları yandı; pərdə açıldı və üçüncü hissə başladı. Dorian Qrey lojadakı yerinə qayıtdı. Onun rəngi ağarmışdı; o, təkəbbürlü və laqeyd görüñürdü. Tamaşa davam edirdi; adama elə gəlirdi ki, bunun sonu olmayıacaq. Zal, demək olar, yarıyadək boşalmışdı; salonu ağır çəkmə tappiltiları və gülüş səsləri bürümüşdü. Bu, əməlli-başlı uğursuzluq əlaməti idi. Aktyorlar sonuncu hissəni, demək olar, boşalmış auditoriya üçün oynayırdılar. Nəhayət, pərdə istehzalı gülüşlər və ugultular altında bağlıldı.

Tamaşa qurtaran kimi Dorian Qrey səhnənin arxasına yürüdü. Sibil öz qrim otağında tək qalmışdı. Onun siması təntənəli görüñürdü, gözləri parıldayır, qız, sanki, günəş kimi işiq saçırı. Yarıçıq qönçə dəcləqlərinə yalnız onun özünə məlum olan sırlı təbəssüm qonmuşdu. Dorian Qrey içəri girəndə qız böyük sevində ona baxdı və ucadan qışqırdı:

— Dorian, mən bu axşam çox pis oynadım!

— Elədir, çox pis oynadınız! — Dorian təsdiq etdi və qızə arılaşılmaz təəccübə baxdı. — Dəhşət idil! Çox pis idil! Siz xəstə-zad deyilsiniz ki? Heç bilirsiniz bu necə dəhşətli bir oyun idil? Mən çox iztirab çəkdir! Xəcalət təri tökdüm!

Qız güldü.

— Do-ri-anın, — o, oğlanın adını ahəngli bir səslə uzadaraq (elə bil, bal udurdu!) cavab verdi, — Do-ri-an, siz anlamalıydınız! İndi, yəqin ki, başa düşdünüz, eləmi?

— Nəyi başa düşdüm axı? — Dorianı hırslı soruşdu.

— Mənim bugünkü pis oyunu!.. və mən nə üçün bundan sonra həmişə pis oynayacağam? Mən heç vaxt əvvəlki kimi yaxşı oynamayacağam!



Oğlan çıyıllarını təəccüblə çəkdi.

— Mənçə, siz xəstələnibsiniz! Əgər özünüüzü nasaz hiss edirdinizsə, gərək oynamayaydınız. Axi özünüüzü gülməli vəzliyyətə salırsınız! Mənim dostlarım bu oyundan çox dərinxdilar. Elə mən özüm də dilxor oldum.

Sibil, elə bil, ona qulaq asmırıldı; qız sonsuz nəşə içindəydi; onun bütün vücudunu bəxtəvər bir fərəh bürümüşdü. Qız hey-rət içində ucadan dedi:

— Dorian! Dorian! Mən sizi tanımamışdan qabaq səhnə ilə nəfəs alırdım. Səhnə mənim həyatım idı; mənə elə gəlirdi ki, teatr mənim əsl həyatımdır! Bir gün Rozalind olurdum, bir gün Porsiya olurdum. Beatrice-nin sevinci mənim sevincim idı, Kordelianın kədəri mənimki olurdu. Mən hər şeyə və hər kəsə inanırdım. Mənimlə birgə səhnədə oynayan sadə aktyorlara mən Allah kimi baxırdım. Rəngarəng səhnələr mənim dünyam idı. Mən kölgələrdən savayı heç nə görmürdüm və onları da real həyat kimi qəbul edirdim. Amma sən... sən geləndən sonra... ah! Mənim məhəbbətim! Mənim füsunkar sevgim! Sən mənim qəlbimi məhbəsdən azad etdin! Sən mənə əsl həyatın nə demək olduğunu anlatdın! Və bu axşam həyatımda ilk dəfə olaraq mənim gözlərim açıldı; mən səhnədə məni əhatə edən zahiri parıltını, saxtalığı, mənasiqliğι və cəfəngiliyi görüb dum; bu axşam ilk dəfə olaraq anladım ki, Romeo qocadır, yaramazdır, qırımları; və bağçadaki o ay ışığı da həqiqi ay ışığı deyil, bağça özü də yalançı bağçadır, sadəcə, miskin bir dekordur; və o sözlər ki mən ifa edirdim, mənə qeyri-təbii göründü! Onlar mənim həqiqi sözlərim deyildi; qəlbimdən gələn səslər də deyildi. Mən yalnız sənə görə anladım ki, həyatda sənətdən də ali bir şey varmış! Mən əsl sevginin nə demək olduğunu anladım! Sənət sevginin yalnız solğun əksiymiş! Ah, mənim sevincim! Mənim gözəl şahzadəm! Mən kölgələr arasında yaşamaqdan yorulmuşam! Sən mənə dünyanın bütün sənətlərindən daha qiymətlisən! O səhnədə məni əhatə edən marionetkalar nəyimə lazımdır, hə? Bu gün teatra gələndə heç özüm də başa düşə bilmədim ki, mənə nə olub! Niyə hər şey gözümə yad göründü?! Düşünürdüm ki, bu gün əla oynayacağam! Lakin

birdən anladım ki, məndə heç nə alınmır! Qəflətən başa düş-düm ki, qeyri-təbii ola bilmirəm, buna görə ürəyimdə sevindim, çox sevindim! Mən zalda səs-küy eşidir, buna yalnız gülürdüm! Axi orada oturan adamlar bizim sevgimiz barədə nə bilirlər? Dorian, məni buradan apar! Gel o yerə gedək ki, orada heç kəs olmasın – bizdən başqa! Mən indi teatra nifrat edirəm! Mən səhnədə yaşamadığım, duymadığım sevgi-məhəbbət səhnəsini oynaya bilərdim; lakin indi bunu edə bilmirəm, çünkü real həyatda əsl sevgi atəşində yanıram! Ah, Dorian, Dorian, sən məni başa düşürsənmi? Axi indi mənim sevən bir qadın rolunda oynamağım təhrif olar, saygısızlıq kimi qəbul olunardı! Bax mən bunu məhz sənə görə anladım!

Dorian özünü divanın üstünə atdı və üzünü yana çevirdi.

– Siz mənim sevgimi öldürdünüz! – piçildədi.

Qız heyrət içində güldü. Oğlan susdu. Qız ona yaxınlaşdı, körpə barmaqlarını oğlanın saçlarına toxundurdu. Sonra diz çöküb dodaqlarını oğlanın əllərinə toxundurdu. Oğlan əllərini çəkdi və birdən canında gizilti duydu; sonra divandan qalxıb qapıya sarı yeridi.

– Bəli, – Dorian çıxmırıldı, – siz mənim məhəbbətimi öldürdünüz! Bundan əvvəl siz mənim xəyallarımı qanadlandırdınız! İndi siz məndə heç bir maraq belə oyatmırıñız! Mən sizə laqeydəm! Mən sizi sevirdim! Çünkü siz çox gözəl oynayırdınız! Sizin istedadınızvardı, mən sizdə böyük bir aktyor sənətkarlığı görürdüm! Siz böyük şairlərin arzularını həyata keçirirdiniz; sənətin kölgə və ilgimlərinə canlı forma və məzmun verirdiniz! İndi isə bütün bunlar bitdi! Siz indi mənim üçün mənasız və dayaz bir qadın kimisiniz! Aman Allah, mən necə də axmaq olmuşam! Sizə olan sevgim necə də sərsəmlik imiş! İndi siz mənim üçün heç kimsiniz, heç kim! Sizi bir daha görmək belə istəmirəm! Sizi heç xatırlamayacağam da, adınızı belə dilimə gətirməyəcəyəm! Siz heç təsəvvürünüzə belə gətirmirsiniz ki, mənim üçün nə demək idiniz! İlahi! Mən sizə necə iftixarla baxırdım! Aman Allah! Yox, yox... mən bu barədə düşünmək belə istəmirəm!.. Kaş heç sizi görməyəydim! Siz mənim bütün gözəl duyğularımı məhv elədiniz! Siz sevgi barədə nə bilirsiniz ax? Heç nə! Əgər



sevginin aktyorluq sənətinizi öldürdüyünü deyirsinizsə, onda əsl sevgi haqqında heç nə bilmirsiniz, heç nə! Sənətsiz siz heç kimsiniz, heç kim! Mən siz böyük aktrisa, gözəl sənətkar, məşhur etmək istəyirdim! Bütün dünya sizə qıtbə edəcək, sizə baş əyəcəkdi və siz mənim soyadımı daşıyacaqdınız! Bəs indi kim-siniz? Zahiri gözəlliyi olan üçüncüdərəcəli bir aktrisa, vəssalam!

Sibilin rəngi ağarmışdı, qız əsirdi; o, əllerini bir-birinə sıxıb güclə danişirdi, sözlər onun boğazında ilışıl qalmışdı, kəkalayırdı:

— Do-ri-an, siz zarafat edirsınız, eləmi? Siz mənimlə oynayır-sınız...

— Oynayıram? Mən oynamağı sizin öhdənizə buraxıram! Siz bunu daha yaxşı bacarırsınız... — oğlan acı-acı etiraz elədi.

Qız ayağa qalxdı; sanki, qəlbinə iri bir daş bağladılar, üzünə ağırlı kədər qondu və o, əlini Dorianın çıynıñə qoyub onun göz-lərinin içini baxdı. Oğlan qızı itələdi və bağırdı:

— Mənə toxunmayın!

Qız astadan inildədi və özünü ləçəkləri yolunmuş gül kimi oğlanın ayaqları altına atdı. Piçılıtyla yalvarmağa başladı:

— Dorian, Dorain, nə olar, məni atmayın! Çox Üzr istəyirəm bugünkü oyunuma görə! Mən yalnız sizin barənləzdə düşünür-düm! Amma mən bundan sonra yaxşı oynamamağa çalışacağam... Sevgi qəflətən qapımı döydü. Mən yenə çalışaram... Əlbəttə, yəqin ki, siz məni öpməsəydiniz, mən heç sevginin nə olduğunu da bilməzdim... Əzizim, məni bir də əpənl! Getməyin, mən buna döza bilmərəm! Ah, aman Allah, məni tərk etməyin! Mənim qardaşım... Ah, o, bu barədə heç düşünmür də... o, zarafat edirdi... Ah! Doğrudanmı, siz məni bağışlaya bilərsiniz? Mən söz verirəm ki, bundan sonra daha çox məşq edib yaxşı oyna-yacağam! Mənə bu qədər amansız olmayıñ! Mən sizи dünyam qədər sevirəm! Axi mən, sadəcə, bir dəfə sizni qane etmədim... birçə dəfə... Əlbəttə, siz düz deyirsiniz, Dorian... Mən gərək unut-mayaydım ki, aktrisayam. Bu axmaqlıq idi; lakin mən özümlə bacara bilmədim. Məni tərk etməyin! Dorian, getməyin!

Qız göz yaşları içində döşəməyə sərildi; elə bil, yaralanmış quş idi, yerə düşmüştü. Dorian Qrey isə gözəl gözlərini qızı dikmiş, təkəbbürlü istehza ilə dodaqlarını tərpədirdi. Adətən,

sevilib, sonra atılan adamların iztirabları hansısa gülunc bir şey təsiri bağışlayır. Sibil Veynин hərəkəti də Doriana mənasız melodramatik davranış kimi göründü; qızın göz yaşları və hönkürtüsü onu daha da qıcıqlandırdı.

— Yaxşı, mən gedirəm, — nəhayət, oğlan sakitcə və uca səslə dilləndi. — Daşürəkli adam olmaq istəməzdim, lakin mən sizinlə bir daha görüşə bilmərəm. Siz məni peşman etdiniz...

Qız səssizcə göz yaşı tökü, susurdu; o, sürünərək oğlana bir qədər də yaxınlaşdı. Onun balaca əlləri kor kimi irəli uzanıb, sanki, oğlunu axtarırdı; lakin Dorian üzünü çevirib otaqdan çıxdı. Bir azdan oğlan artıq teatr binasından aralanmışdı.

Dorian hara getdiyini dəqiq bilmirdi. Sonralar dumanlı şəkildə yadına düşəcəkdi ki, o, teatrdan çıxıb yarımqaranlıq küçələrlə miskin görkəmdə olan evlərin yanından ötmüş, zülmət qaranlığın qoynuna aldığı hündür alaqapılardan keçib-getmişdi; yüngül əxlaqlı qadınlar boğuq səslə, sərt gülüşlərlə onu arxadan çağırmışdı. Yanından səndirləyə-səndirləyə yekə meymunlara bənzəyən sərخoslar söyüş söyə-söyə, ya da donquldana-donquldana ötüb-keçmişdilər. Dorian evlərin kandarında boynunu bükən donuq baxışlı səfil uşaqları görmüş, qaranlıq həyətlərdən gələn cingiltili qışqırıq və söyüşlər eşitmışdı.

Dan yeri söküləndə o, Kovent Qardenə çatmışdı. Hava açılmaq üzrəydi; sanki, yerin başı üstünü ağarmış alovlu göy üzü almışdı; səma mirvari dənəsi kimi parıldayırdı. Kimsəsiz küçələrdə yavaş-yavaş zanbaqlarla dolu olan yük arabaları görünürdü. Hava güllərin ağır ətrinə bürünmüş və bu güllərin gözəlliyyi onun qəlbinin ağrısını bir qədər azaldırdı. Dorian bazara girdi, yük arabalarını boşaldan adamlara tamaşa etdi; yüksəşiyənlardan biri ona albalı verdi, Dorian təşəkkür etdi və sonra təəccüb içində özünə sual verdi ki, görəsən, nə üçün yediyi albalıya görə yüksəşiyən ondan pul almadı? Albalılar gecənin yarısı dərilmişdi və hələ də aylı gecənin sərinliyi onların üstündə hopub qalmışdı. Dorianın yanından əllərində zolaqlı zanbaq, san və qırmızı qızıl-gül səbətləri tutmuş oğlanlar qalaq-qalaq yığılmış zərif tərəvəz topaları arasından dəstə-dəstə ötüb-keçirdilər; binalara yapışq sütunlu eyvanlarının altında üstü-başı tökülmüş, sir-sifətləri



günəşdən yanmış və başı qırılmış qız uşaqları veyllənirdilər; onlardan bir qrupu isə meydandakı kafenin qapısı öündə durub boynunu bükmişdö. Ağır yük atları sürüşür, ayaqlarını yerə döyəcləyir, bellərindəki yəhərlərini və yüklərini cingildədiridilər. Yükdəşyanlardan bəzisi başını kisə topalarının üstünə qoyub mürəğğü vururdu. Sınəsi rəngli, çəhrayı ayaqlı göyərçinlər ətrafdə dolanır, yerə düşmüş taxıl dənələrini dimdikləyirdilər.

Nəhayət, Dorian arabacılarından birini çağırırdı və evə yollandı. Az sonra o artıq evinin qapısı ağızındaydı; o, sükutla qərq olmuş həyətlərə, meydana, daha sonra isə pəncərələri kip bağlanmış evlərə baxdı. Göt üzü tərtəmiz idi; evlərin damları gümüş kimi parıldayırdı; qonşu evin bacasından tüstü qalxır, sədəfli havada tutqun lent kimi burulurdu.

Hansısa dojun¹ qondolasından² gətirilmiş zərli, iri Venesiya fənərlərinin işıqları palid panelli geniş hollun girəcəyindən görünür, tavandan asılmış qazla dolu üç jiklyör³ közərirdi: jiklyörler ağ alovun dairəyə aldığı mavi, nazik ləçəklər kimi sayışındı. Dorian onları üfürdü, şlyapasını və plasını stolun üstünə tulladı; kitabxanadan keçib birinci mərtəbədə yerləşən iri yataq otağının qapısını açdı; o, buranı bu yaxında öz zövqünə uyğun yenidən qurmuş, daha dəbdəbəli etmiş, İntibah dövrünün nadir divar xalçaları ilə bəzəmişdi; Dorian bu xalçaları Selbi Royaldağı evinin çardağından tapıb çıxarmışdı. Yataq otağının qapısını açarkən gözü Bazil Holvardın çəkdiyi portretinə sataşdı. Dorian diksindi və geri çəkildi; sanki, nədənsə heyvətə gəldi, sonra otağa girdi. Lakin yaxasına taxlığı qönçali sancağı çıxarıb dayandı; o, bir anlıq qərarsız vəziyyətdə durdu, görünür, onu nəsə karıxdırmış, təşvişə salmışdı. Nəhayət, o, geriyə, kitabxanaya qayıtdı və öz portretinə yaxınlaşaraq ona xeyli diqqətlə baxdı. Pəncərənin san ipək pərdələrinin kölgəsi altında və otağa düşən zəif işıqda portredəki şəklin sıfəti ona bir qədər qəribə göründü; sanki, şəklin üzü dəyişmişdi, cizgilər fərqli görünürdü; ağız büküslərində qəddarlıq duyulurdu. Necə də qəribədir!

¹ Doj – orta əsrlərde Venesiya və Genuyada respublika başçısı

² Qondola – kayutu olan Venesiya qayığı; ikinci mənası: hava balonunda, aerostat və dirijablarda sənişinlərin oturduğu yer

³ Jiklyör – mayelərin, yaxud qazların işlənməsini qaydaya salmaq üçün cihaz

O dönüb pəncərə qabağına gəldi; pərdələri araladı. Sübh şəfəqləri otağı işıqlatdı və künc-bucaqda gəzən qəmli kölgələri süpürüb apardı. Lakin portretin sıfət cizgilərində nəsə qaribə bir dəyişiklik əmələ gəlmışdı; bu, açıq-əşkar görünürdü. Gün şüalarının işığında o, lap aydın gördü ki, ağız cizgilərində amansız büküslər yaranıb və hətta bundan dərhal sonra Dorian güzgündə özünə, sanki, cinayət törətmüş bir adam kimi baxdı. O səksəndi; tələsik stolun üstündəki fil sümüyündən olan və mələklərin təsvirləri ilə bəzədilmiş çərçivəli dairəvi əl güzgüsünü (bu güzgү lord Henrinin ona verdiyi çoxsaylı hədiyyələrdən biri idi) götürdü, özünə baxdı. Axi onun dodaqlarında portretdəki kimi büküslər yoxdur! Bu, nə olan şeydir?

Dorian gözlərini ovuşturdurdu; portretə daha da yaxın gəldi, yenə diqqətlə şəklə baxmağa başladı. Şübhəsiz, rənglər yerindəydi, şəklin ora-burasını da düzəldib-eləməmişdilər. Lakin üz cizgiləri açıq-əşkar dəyişmişdi. Bu, onun əksi deyildi! Onun portreti qorxunc şəkildə dəyişmişdi!

Dorian kresloya oturub fikrə getdi. Birdən yadına düşdü ki, portret hazır olan gün Bazıl Holvardın studiyasında o nələri söyləmişdi. Bəli, o, çox gözəl xatırladı: o vaxt Dorian demişdi ki, çox istəyir özü yox, portret qocalsın; o özü əbədi gənc qalmاق istəyir. Qoy onun gözəlliyi itib getməsin, saralıb-solmasın; əvəzində bütün ağrı-acılar, həzz və iztirablar, günahlar portretin sıfətində eks olunsun! Bəli, o, bunu istəmişdi, bunu arzulamışdı! İstəmişdi ki, həyatının bütün iztirab və ağrı izləri yalnız kətan parça üzərində görünüsün; Dorian özü isə üzündə ilk dəfə dərk etdiyi gənclik çağının əbədi təravətini, sevinc və fərəhini, zərif əlvənlığını qoruyub saxlaya bilsin. Görəsən, doğrudanmı, onun istəkləri çin olub? Belə şeylər qeyri-mümkündür! Hətta bu barədə düşünmək belə adama dəhşətli gəlir! Bununla belə, onun qarşısındaki portretdə dodaqlarının qəddar büküsləri əmələ gəlib; o, bunu görür!

Amansızlıq! Məgər o, amansızlıq edib? Günahkar qızın özü deyilmi? Onun nə günahı var ki? O, Sibili böyük aktrisa kimi görür və buna görə də ona vurulmuşdu. Qız onun ümidi lərini puça çıxardı, onu peşman etdi. Qız onun sevgisinə layiq



olmayan dəyərsiz bir adam oldu! Lakin Dorian bu dəqiqələrdə qızın onun ayaqlarına düşüb uşaq kimi ağladığını, ona yalvardığını xatırladı; yadına düşdü ki, o, Dorian, çox sərt bir qəddarlıq göstərdi, qızı laqeydiliklə seyr etdi. Görəsən, nə üçün belə etdi? Axi niyə onun ürəyi birlən-birə daşa döndü? Axi o da əzab çekmişdi?! Tamaşa vaxtı, o dəhşətli üç saatı kim yaşımişdi? Dorian! O ağrılı və iztirablı saatlar ona bir əsr kimi görünmüdü; o, bu əzabları yaşamışdı! Axi hər halda, onun həyatı da qızın həyatı kimi qiymətlidir, dəyərlidir! O, Sibilə əbədi yara vurdu, axı qız da Dorianı saatlarla incitmış, onu peşman etmişdi! Qadınlar kişilərə nisbatən dərdi, ağrı-acını yüngül keçirirlər; onlar yaranışdan belədir! Qadınlar yalnız hissələrlə yaşayır, emosiyalara üstünlük verirlər! Qadınlar məşuqlarını da ona görə əldə saxlayırlar ki, emosiyalarını onların üstüne tökə bilsinlər. Bunu lord Henri demişdi ona; lord Henri, görünür, qadınları yaxşı tanır. Bəs Sibil Veyn nə üçün onu bu qədər narahat edir, hə? O qız Dorian üçün daha heç km-dır, heç kim!

Bəs bu portret necə olsun? Bu nə məsələdir belə? Bu portret onun həyatının gizlilərini özündə saxlayır; bu portret onun taleyiidir. Portret ona sevməyi öyrətmüşdi – öz gözəlliyinə vurulmağı anlatmışdı. Doğrudanmı, bu portret ona özünə, öz gözəlliyinə, qəlbinə nifrat bəsləməyi də öyrədəcək? Bu kətan parçadakı o portretə Dorian bundan sonra necə baxacaq, hə?

Yox! Bu, olsa-olsa, qəlb çırpıntılarının törətdiyi aldadıcı hissələrdir! O, dəhşətli bir gecə yaşamışdı! Onun beynində qəfiətən sırlı qırmızı ləkə yaranmışdı – bu, adamı dəli edər! Şəkil heç dəyişməmişdi! Bu barədə düşünmək, sadəcə, dəlilik əlamətidir!

Lakin portretdəki adam şəkli ona istehzayla baxırdı; şəklin füsunkar üzünə qəddar təbəssüm qonmuşdu. Onun qızılı saçlarını səhər günəşinin şəfəqləri yalayırdı. Mavi gözləri canlı Dorianın baxışları ilə toqqusdu. Dorianın qəlbində hədsiz mərhəmət oyandı; bu şəfqət özünə qarşı deyildi, portretdəki əksinə qarşı idi! Portretdəki adam dəyişmişdi və görünür, bundan sonra daha çox dəyişəcəkdir! Onun qızılı qıvrım saçları bozarıb çallaşacaq. Qırmızı və ağ qızılığullar saralıb-solacaq. Dorianın

işlətdiyi hər bir günah bir ləkə kimi portretin üzünə vurulacaq və onun portret gözəlliyi beləcə korlanıb məhv olacaq...

Lakin o, bir daha günah işlətməyəcək! Portret dəyişsin, ya heç dəyişməsin, dəxli yoxdur – bütün hallarda bu portret onun vicdanı olaraq qalacaq! Bu gündən etibarən yoldan çıxmaya-
caq, nəfsini boğacaq! O, bir daha lord Henrini görməyəcək!
Onunla görüşməyəcək! Hər halda, onun incə zəhər kimi təh-
lükəli nəzəriyyələrinə qulaq asmayacaq! Bazılın bağında Henrini
dinləyəndən sonra Dorian yoldan çıxdı; onda qeyri-mümkün
şeylər üçün ehtiraslı meyillər oyandı.

Dorian Sibil Veynin yanına qayıtmaq qərarına gəldi; o gedib günahlarını yuyacaq! Onunla evlənəcək, Sibili yenidən sevməyə çalışacaq! Bəli, bu, onun borcudur! Qız, görünür, ondan daha çox iztirab çekib. Yaziq qızçıqaz! Dorian nə qədər axmaq və amansız olub ona qarşı! Onun qızı olan məhəbbəti mütləq qayıtmalıdır! Onlar birlikdə xoşbəxt olacaqlar. Onun Sibillə birgə həyatı təmiz və gözəl olacaq!

Dorian yerindən qalxdı; portretə əsə-əsə bir də baxdı.

– Necə qorxundur, aman Allah! – donquldanaraq pəncə-
reyə tərəf yeriyb onu açdı.

Dorian yaşıl çəmənli bağçaya çıxdı, dərindən nəfəs alaraq təmiz sübh havasını uddu; bu sübh havası, sanki, başındakı qara-qura fikirləri də çıxarıb atdı; o yalnız Sibil barədə düşüməyə başladı. Onun əvvəlki məhəbbətinin məsum eks-sədəsi qəlbini qayıtdı; Dorian qızın adını çəkdi, qəlbində Sibili təkrar-təkrar səslədi. Şəh basmış bağçada civildəşən quşlar gül-ciçəyə, sanki, Sibil barədə nəsə oxuyurdular.

SƏKKİZİNCİ FƏSİL

Dorian yuxudan duranda günortadan xeyli keçmişdi. Xid-
mətçisi bu müddət ərzində bir neçə dəfə ayaqları ucunda onun
yataq otağına girmiş, cavan sahibinin oyanıb-oyanmadığını
yoxlamaq istəmişdi; o, sahibinin bu qədər yatmasına təəccüb
eləmişdi. Nəhayət, yataq otağından zəng gəldi; Viktor əlində



çay sinisi ehtiyatla içeri girdi; köhnə, balaca Çin sinisində çay fincanından savayı bir yiğin məktub da vardi. Xidmətçi üç hündür pəncərəni örtən yaşlı ipək pərdələri araladı. Gülümsəyərək dedi:

- Müsyö, siz bu gün bərk yatmışınız...
- Saat neçədir, Viktor? – Dorian Qrey yuxulu-yuxulu soruşdu.
- İkiyə on beş dəqiqə işləyib, müsyö!

– Yaman yatıb qalmışam! – Dorian ağır-agır durub çarpayıda oturdu, çaydan bir-iki qurtum içdi, sonra məktubları eşələməyə başladı. Məktublardan biri lord Henridən gəlmüşdi, özü də bu gün səhər onu əllə gətirib təhvıl vermişdilər. Dorian bir anlıq tərəddüd elədi, sonra məktubu kənarə itələdi. O biri məktubları ötəri nəzərdən keçirdi; həmişəki kimi, onu nahara dəvət edirdilər – müxtəlif dəvətnamələr, vizit kartları, rəsm sərgilərinin açılışı, xeyriyyə konsertləri və sair və ilaxır... Bütün bu korrespondensiyalar – mövsümün ən qızığın çağında kübar bir cavan adama gələn adı göndərişlər idi. Məktubların arasında kifayət qədər yüksək məbləğdə bir hesab qaiməslər də vardi – bu, XV Lüdovik Üslublu gümüş tualet ləvazimatlarına görə idi ki, bunu da Dorian öz qəyyumlarına göndərməyə cəsarət etməmişdi; onlar tama-mılə köhnə düşüncəli adamlar idi və başa düşmürdülər ki, bizim dövrə insana yalnız lazımsız şeylər lazım olur; məktublar arasında Cermenin küçəsindəki sələmçilərdən də bir neçəsi vardi və onlar nəzakatlı bir dillə təklif edirdilər ki, hər hansı bir tələb olarsa, çox aşağı faizlərlə ssuda verməyə hazırlıdırlar.

On dəqiqədən sonra Dorian durub ipək kaşmiri xalatını geyindi və ornamentli daşlarla döşənmiş vanna otağına girdi. Uzun yuxudan sonra sərin su vannası onun ruhunu təzələdi və vannadan çıxanda Dorianın əhvalı yaxşılaşdı; gecəki olaylar, sanki, unuduldu. Yaddaşında dünənki gecənin yalnız xırda-mırda detalları oyanırdı: o, hansısa dramda iştirak edibmiş! Lakin bütün bunlar ona dumanlı yuxu kimi gəlirdi.

Dorian geyinib kitabxanaya düşdü və açıq pəncərəyə yaxın dairəvi, balaca masada onun üçün düzəldilmiş yüngül fransız səhər yeməyi süfrəsi arxasında oturdu. Gözəl gün idi. Müləyim havadan ətir qoxusu gəlirdi. Otağa ari girdi və vizildaya-vizildaya

Dorianın stolunun üstündəki Çin vazasına qoyulmuş sarı qızıl-güllərin başına fırlanmağa başladı. Dorianın üzünə məmənun bir bəxtəvərlik qonmuşdu.

Birdən onun nəzərləri portretin qarşısında qoyduğu ekrana sataşdı və o diksində.

— Müsyö, sizə soyuq deyil ki? — bu an ona omlet gətirən xidmətçisi soruşdu. — Bəlkə, pəncərəni örtüm?

Dorian başını buladı:

— Yox, soyuq deyil!

Doğrudanmı, bütün bunlar olmuşdu? Yəni portret dəyişmişdim? Bəlkə, bu, onun korlanmış təxəyyülünün nəticəsi idi? Onu qara basmışdı və ya portretin fərəhli təbəssümü əvəzinə onun gözünə, bəlkə də, idbar sima görünmüştü? Axı kətan parça üzərinə həkk olunan rənglər necə dəyişə bilər? Absurddur! Bir gün Bazılə bunları deyəcək! Yəqin, o da Dorianla məzələnəcək, bəs deyincə güləcək ona!

Amma yox! Bütün ötənlər ona, elə bil, canlı kimi görünür! O, portretin qəddar sıfətini əvvəlcə qaranlıqda, sonra da gün işığında görmüşdü! Ağzının ətrafindakı büküşləri də! İndi isə o, səbirsizliklə xidmətçinin otaqdan çıxmasını gözləyirdi; əmin idi ki, tək qalan kimi dözməyəcək, ekranı portretin qabağından götürüb ona baxmaq istəyəcək. Dorian həqiqəti öyrənməkdən qorxurdu.

Xidmətçi siqaret və qəhvə gətirdi, sonra otaqdan çıxmaq istədi; Dorianın ürəyindən dəli bir istək keçdi; o, xidmətçiye demək istəyirdi ki, otaqda qalsın, çıxmasın. Lakin xidmətçi qapını örtüb gedəndən sonra Dorian zəngi basdı, onu geri çağırıldı. Viktor müntəzir durdu və sahibinin əmrlərini gözləməyə başladı. Dorian xidmətçiye dedi:

— Mən evdə yoxam, Viktor! — Dorian dərindən bir ah çəkdi, Viktor təzim edib çıxdı.

Dorian süfrə arxasından durub bir siqaret yandırdı; ekranla üzbəüz taxtin üstündə yerini rahatladı. Ekran qədimiydi, basma-naxışlı qızılı ispan dərisindən idi; üstünə XIV Lüdovik üslubunda əlvan bəzəklər vurulmuşdu. O, gözlərini ekranə zilləmiş, öz-özündən soruşdurdu ki, görəsən, bu ekran parça nə vaxtsa insan həyatının sırrının üstünü bax beləcə örtübmü?



Hə, o, indi neyləməlidir, ekranı portretin qabağından kənara çəksinmi? Bəlkə, elə yaxşısı budur, beləcə qalsın? Bunu öyrənməyin nə mənəsi var axı? Əgər həqiqətən portret dəyişib, onda dəhşət olacaq! Yox, əgər dəyişməyib, onda niyə narahat olur? Birdən kimsə təsadüfən portretə baxıb görse ki oradakı şəklərin cizgiləri dəhşətli dərəcədə dəyişib, onda necə olsun? Birdən Bazil Holvard gəlib öz əsərinə baxmaq istədi, o, nə deyəcək? Bazil mütləq ona baxmaq istəyəcək. Yox! Dorian gərək portretə baxsın, ekranı onun qabağından çəkib götürsün! Bunu dərhal etmək lazımdır! Naməlum şeydən ötrü iztirab çəkməkdən pis şey yoxdur!

Dorian durub hər iki qapını bağladı. O istəyirdi ki, öz portretinin eyiblərini yalnız özü görsün! Beləliklə, o, ekranı portretin qabağından kənara çəkdi və öz portreti ilə üzbəüz qaldı. Bəli, bu bir həqiqət idi: portret dəyişmişdi!

Sonralar Dorian tez-tez və hər dəfə də təəccübə xatırlaya-caqdı ki, ilk anlar o portretə, demək olar ki, obyektiv bir maraqla baxırmış. Belə bir dəyişikliyin baş verməsi ona yuxu kimi görünürdü; lakin bu, baş vermişdi, yuxu deyildi. Doğrudanmı, bu, onun qəlbini ilə kətan üzərində forma və rənglər yaranan kimyəvi atomlar arasındaki hansısa ağlaşıgmaz bir bənzəyişdir? Ola bilərmi ki, bu atomlar kətan üzərində onun qəlbinin səsini əks etdirsin, yaxud onun yuxularını çıx etsin? Bəlkə, bu şəkildə ayrı bir sırr, möcüza və yaxud dəhşətli, çox qorxunc bir səbab var? O titrədi və qorxdu; geriyə, taxta san gedib uzandı və oradan qorxa-qorxa bir daha şəkər baxmağa başladı.

Lakin ona bir şey təsəlli verirdi: portret ona artıq nəyilsə öyrətmişdi. Portret ona öyrətmişdi ki, o – Dorian – Sibil Veynə qarşı amansızlıq edib, qızla ədalətsiz davranışın! Bunu dərk etməyi öyrətmişdi portret! Sibildən üzr istəmək hələ gec deyil; o, öz səhvini düzəldə bilər! Sibil onun arvadı olar! Onun uydurma və xudbin sevgisinə qız təsir göstərər, ona xeyirxah hissələr aşılıyar; və Bazil Holvardın çəkdiyi portret isə həyatda həmişə ona yol göstərər, onu idarə edər: bəzilərini Yaxşılıq, bəzilərini Vicdan, bəzilərini isə Allah xofu idarə edir! Nə olar, onu da Portret idarə edər! Həyatda vicdan əzabına qarşı narko-

tiklər mövcuddur; bunlar əxlaqi dəyərləri, tərbiyəni bihuş edən vasitələrdir. Lakin burada, onun gözləri qarşısında açıq-aşkar görünən pozğunluq rəmzi durub – bu, günahın əyani nəticəsidir! Bu sübut-dəlil həmişə onun gözləri qarşısında olacaq və ona deyəcək ki, insan öz qəlbini məhv etməyə qadirdir.

Saat üçü, sonra dördü vurdu; yarım saat da ötdü və Dorian Qrey hələ də yerindən tərpənmirdi. O, həyatın bütün al-qırımızı saplarını bir yerə yiğib onlardan hansısa bir naxış hörməyə, içində azlığı ehtirasların qırımızı labirintində öz yolunu tapmağa çalışırdı. O nə etməli, nə düşünməli olduğunu bilmirdi. Nəhayət, yerindən qalxıb stola yaxınlaşdı və sevdiliyi qızə alovlu bir məktub yazdı; məktubda peşman olduğunu bildirir, bağışlanmasıనı yalvarır və özünü axmaq və dəli adlandırırırdı. Səhifədən-səhifəyə adladıqca o daha çox peşmançılıq sözləri yazar və ağrı içində qovrulduğunu deyirdi. Vicdan əzabında da bir təntənə var. Biz öz-özümüzü günahkar hesab edəndə düşüñürük ki, özgə heç kimin bizi belə günahlandırmaga haqqı yoxdur. Bizim günahlarımızı, əslində, keşiş yox, etiraflarımız, tövbəmiz bağışlayır. Dorian məktubu yazıb qurtaran kimi, sanki, özünü yüngül hiss etdi və ona elə gəldi ki, günahları bağışlanmışdır.

Birdən qapı döyüldü və o, lord Henrinin səsini eşitdi.

– Dorian, əzizim, mən sizi görmək istəyirəm, vacib işim var! İcazə verin, içəri girim! Nə olub, niyə qapını bağlayıb özünüzə qapanmışınız?

Əvvəlcə cavab vermədi, səssizcə yerində donub-qaldı. Qapı fasıləsiz döyüldü və Henrinin səsi daha bərkdən gəlirdi. Hə, yaxşı olar ki, lord Henriyi içəri buraxsın və indən belə başlayacağı yeni həyatı barədə ona danışın; o, lazıim gəlsə, lord Henriylə dalaşacaq və əgər zərurət yaranarsa, onunla bütün əla-qələri belə kəsəcək.

O, cəld yerindən qalxdı, ekranı tələsik portretin qabağına çəkdi və bundan sonra qapını açdı. Lord Henri içəri girən kimi gileyini bildirdi:

– Dorian, belə şeylər heç yaxşı deyil! Siz olub-keçən hadisələr barədə çalışın düşünməyəsiniz! Unudun onları getsin!



— Siz Sibil Veyni nəzərdə tutursuz?

— Əlbəttə! — lord Henri oturub əlcəklərini asta-asta çıxarmağa başladı, — Ümumiyyətlə, deyim ki, bir tərəfdən bu heç də yaxşı iş deyil; o birlə tərəfdən isə axı bu, sizin də günahınız deyil! Deyin görüm, tamaşa qurtarandan sonra siz o qızı gördünüz mü?

— Hə, gördüm...

— Mən elə belə də düşünürdüm. Siz küsüşdünüz, eləmi?

— Mən çox kobudluq etdim, Harril Hətta ona qarşı çox qəddarlıq etdim! Amma indi sakitəm. Hətta olanlara görə təəssüf də etmirəm. Bu, mənə özümü daha yaxşı tanımaqda kömək etdi...

— Ah, Dorian, mən buna şadam! Mən qorxurdum ki, siz vicedan əzabı çəkəsiniz və hətta o gözəl qızılı qırırm saçlarınızı belə yolasınız!

— Bunları yaşadım, — Dorian başını tərpədərək güldü. — İndi mən özümü daha bəxtiyar hiss edirəm. Əvvəla, dərk etdim ki, vicedan nə deməkdir. Bu heç də sizin mənə dediyiniz kimi deyil. Bu, bizdə olan ən ilahi bir şeydir! Ona lağ etməyin, Harri, bir daha, hər halda, mənim yanında bir daha ona istehza ilə baxmayıñ! Mən insan olmaq istəyirəm, təmiz vicedanı olan insan! Mən qəlbimi murdarlamaq istəmirəm!

— Dorian, bu, təbiyə və əxlaq üçün çox gözəl bir estetik bünövrədir ki! Təbrik edirəm siz! Bəs nədən başlamaq istəyirsiniz?

— Sibil Veynlə evlənməkdən!

— Sibil Veynlə evlənmək? — lord Henri ayağı qalxıb ucadan səsləndi və Dorianə təəccübə baxıb əlavə etdi. — Amma əziz Dorian...

— Bəli, Harril! Bilirəm nə deyəcəksiniz?.. Nikah barədə nəsə pis bir şey! Lazım deyil, deməyin! Belə şeylər barədə mənə bir daha heç nə deməyin! İki gün əvvəl Sibilə təklif etdim ki, mənə ərə gəlsin. Mən vədimə xilaf çıxmaq istəmirəm. O, mənim arvadım olacaq.

— Sizin arvadınız olacaq? Dorian!.. Siz mənim məktubumu almamışınız? Bu gün səhər yazmışam sizə... və mənim xidmətçim onu sizin evinizi gətirib...

— Məktub? Ah... hə, hə, yadına düşdü... Mən onu hələ oxumamışam, Harri. Qorxurdum ki, orada mənim xoşlamadığım

şeylər ola bilər. Siz öz qəbirüstü yazılarınıza həyatı tikə-tikə doğrayırsınız...

— Onda sizin heç nədən xəbəriniz yoxdur, hə?

— Nə demək istəyirsiniz?

Lord Henri otaqda gəzisməyə başladı; sonra Dorian Qreyin yanında oturdu, onun hər iki əlini ovuclarının içini aldı, onları bərk-bərk sıxdı.

— Dorian, — lord Henri piçildədi, — mən məktubda.... qorxmayı... yazmışdım ki... hə, bildirmişdim ki, Sibil Veyn... ölmüşdür...

Oğlanın dəhşətli bir qışqırıq qopdu; o, Henrinin əllərini kənarə itələyib bağırıldı:

— Ölüb? Sibil ölüb?! Yox, ola bilməz! Yalandır! Dəhşətli yalandır! Bunu necə dilinizi gətirirsiniz?

— Bu, yalan deyil, Dorian! Həqiqətdir! — lord Henri dedi.

— Bugünkü qəzetlərin hamısı yazıçı! Sizə yazmışdım ki, mən gələnə kimi heç bir qəzetə-filana baxmayasınız! Yəqin ki, istintaq olacaq və mən istəyirəm ki, bu işə siz cəlb olunmayasınız! Parisdə belə hallar adamı məşhurlaşdırır, amma Londonda insanlarda mövhumatlılıq hələ də qalıb. Burada gərək öz kar-yeranı qalmaqalla başlamayasan. Qalmaqallar qocalara aiddir; onlar diqqətdən kəndə qaldıqları üçün bunu yaradırlar ki, diqqəti cəlb etsinlər. Ümidvaram ki, teatrda sizin kim olduğunu bilmirdilər. Əgər belədirse, onda hər şey qaydasındadır, narahat olmağa dəyməz. Sibilin qrim otağına girəndə siz kimsə gördümü? Bu, çox vacib məsələdir...

Dorian bir müddət susdu. O, dəhşətə gəlmışdı və rəngi-ruyu ağappaq ağarmışdı. Nəhayət, dili topuq vura-vura piçildədi:

— Harri, siz... deyə-sən... istintaq... dediniz, hə? Bu nə deməkdir? Məgər Sibil... Ah... Harri! Mən buna dözə bilmərəm! Tez olun, danışın! Hər şeyi danışın!

— Dorian, şübhə etmirəm ki, bu, sadəcə, bədbəxt bir hadisədir; lakin camaat da gərək belə düşünə. Danışırlar ki, həmin gecə, təxminən, birin yarısında anasıyla teatr binasını tərk edərək qız deyib ki, qrim otağında nəyişə unudub. Qızı xeyli gözləyiblər, amma o, geri qayıtmayıb; nəhayət, onu öz qrim otağında döşəmədə sərilmış vəziyyətdə tapıblar. Qız səhvən



zəhərli bir dərman udub; bu dərmandan, adətən, qrim üçün istifadə edirmişlər. Mən bilmirəm bu nə olan şeydir, lakin onun tərkibində, gərək ki, ya sianlı turşusu var, ya da ağ qurğuşun məhlulu... Yəqin, sianlı turşusu olub, çünki qız dərhal keçinib...

— Ah! Harri! Harri! Nə dəhşətli xəbərdir! — oğlan inildədi.

— Əlbəttə, faciədir, çox böyük faciədir! Lakin siz gərək özüñüzü bu məsələyə qatmayasınız! “Standard” qəzeti yazıb ki, qızın on yeddi yaşı varmış. Amma üzdən ona az yaş vermək olardı; o, məsum uşaqlı kimi görünürdü və görünür, elə buna görə də səhnədə təcrübəsiz idi. Dorian, siz gərək bu faciəni qəlbinizə salmayasınız. Gəlin gedək mənimlə nahar eləyək, sonra operaya gedərik. Bu gün Patti oxuyur, hamı orada olacaq. Siz mənim bacımın lojasında otura bilərsiniz; operaya onunla bir neçə cazibəli qadın da gələcək.

— Deməli, mən Sibil Veyni öldürdüm! — Dorian Qrey dodaq-ucu mızıldadı. — Nə fərq var ki, elə bil, onun balaca boğazını briçaqla doğramışam; amma mənim bağçamda qızılıgullər hələ də gözəldir, buna baxmayaraq, quşlar burada hələ də oxuyur... bəxtəvər-bəxtəvər oxuyurlar. Lakin mən bu axşam sizinlə nahara, sonra operaya, daha sonra isə harasa şam yeməyinə gedəcəyəm... Həyat necə də qeyri-adı və faciəvidir! Əgər bütün bunları kitabda oxusaydım, doğrusu, ağlayardım. Amma indi bunlar həyatda baş verir, özü də mənimlə baş verir; və mən o qədər sarsılmışam ki, heç ağlaya da bilmirəm. Budur, baxın, mənim sevgi məktubum orada durub; mənim həyatda ilk ehtiraslı sevgi məktubum. Sizə qəribə gəlmirmi? Mən bu məktubu, ilk sevgi məktubumu ölmüş bir qızə yazmışam?! Maraqlıdır, mən bilmək istəyirəm: o bənizi solub-saralmış ölü'lər nə hiss edirlər? Sibil! Sibil hiss edirmi, görəsən? Məni eşidə bilimi, hiss edə bilirmi, bunlardan xəbəri varmı? Ah, Henri! Mən onu necə sevirdim?! İndi mənə elə gəlir ki, bu, çoxdan olub, lap çoxdan! O, mənim üçün hər şey idi, mənim həyatım idi! Sonra bu məşum ölüm gecəsi gəldi! Doğrudanmı, ötən gecə olub? Həmin o məşum gecə — o, səhnədə çox pis oynadı və mənim qəlbim, demək olar ki, qırıldı... Sonra Sibil mənə hər şeyi izah elədi. Bu, elə təsirli, elə həssas idi ki! Mən isə ona “axmaq”

dedim... Sonra yenə nəsə oldu o gecə... mən onu sizə deyə bilmərəm. Lakin bu, dəhşət idi... və mən qərara aldım ki, Sibilin yanına qayıdım... Başa düşdüm ki, səfəh iş görmüşəm... Budur... o öldü! Aman Allah! Aman Tanrı! Harri, mən neylə-yəcəyəm? Siz təsəvvür etmirsiniz məni hansı təhlükə gözləyir?! Mən hansı bəlaya düşmüşəm? İndi məni heç kəs ayaq üstə saxlaya bilməz! Mən yixilmişəm! Sibil məni saxlaya bilərdi! Sibil özünü öldürməməli idi! Onun buna haqqı yox idi! Bu, səfəhlik, axmaq bir addım olub!

– Əzizim Dorian, – lord Henri portsıqarından papiros çıxarıb cavab verdi, – qadın yalnız bir yolla kişini dəyişdirə bilər: onu elə zinhara gətirər ki, o, həyata qarşı bütün marağını itirər. Əgər siz o qızı evlənsəydimiz, siz də bədbəxt olardınız. Əlbəttə, onunla yaxşı davranışlarınız. Sevdiyin adam olanda bu daha asan olur. Lakin o qız günlərin bir gündündə başa düşəcəkdi ki, siz onu sevmirsiniz. Qadın başa düşəndə ki onun əri ona qarşı laqeyddir, dəhşətli dərəcədə zövqsüz olur, başlayır dəbdən düşmüş pal-paltar geyməyə, yaxud onun çox qəşəng şlyapası peydə olur ki, bunu da ona özgə kişi alır. Bu qeyri-bərabər izdivacın sosial həqarət olduğu bir yaria dursun, mən, onsuz da, bunun əleyhi-nəydim, çalışırdım bu baş verməsin, mən sizi əmin edirəm ki, bütün hallarda o qızla sizin nikahınız uğursuz olacaqdı.

– Məncə, düz deyirsiniz, – oğlan piçıldadı və otaqda var-gəl etməyə başladı, sıfəti tamamilə ağarmışdı, – lakin düşünürdüm ki, mən onunla evlənməliydim. Əgər bu faciə bizim evlənməyimizə mane oldusa, bu, mənim günahım deyil. Siz, deyəsən, demişdiniz ki, yaxşı qərarların başında ağır bədbəxtlik daşı firlanır; onlar həmişə gec qəbul olunur. Yəqin, mənimki də ona bənzədi...

– Xeyirxah niyyətlər təbii qanunlara qarşı atılan faydasız addımlardır. Onların kökündə xalis təkəbbür, özündən bədgü-manlıq var. Onların nəticəsi sıfra bərabərdir. Onlar bizə hərdən sevinc bəxş edir, lakin çox vaxt mənasız, boş duyğular verir və bu duyğular da yalnız zəif adamlar üçün təsəlliidir. Bax belə. Xeyirxah niyyətlər bank çeklərinə bənzəyir – bu çekləri o adamlar yazıb verir ki, onların heç cari bank hesabları da yoxdur.



– Harri, – Dorian qorxa-qorxa gəlib Henrinin yanında oturdu, – niyə axı mən istədiyim kimi əzab çəkə bilmirəm? Doğrudanmı, mənim qəlbim yoxdur? Hər halda, mən belə düşünmürəm. Siz necə fikirləşirsiniz?

– Son iki həftədə sizin etdiyiniz çoxsaylı səfəh hərəkətlərdən sonra sizə qəlbsiz insan demək olmaz, Dorian, – lord Henri nəvazişlə gülümsündü. Dorian qaşlarını çatdı.

– Bu cür cavab mənim xoşuma gəlmir, Harri, – Dorian etiraz etdi. – Lakin şadam ki, siz məni qəlbsiz insan hesab etmirsiniz. Mən belə bir adam deyiləm, bunu biliram. Lakin hər halda, baş verən bədbəxt hadisə mənə o qədər də təsir etmədi, yəni “lazım olduğu dərəcədə” demək istəyirəm. Bu hadisə, elə bil, mənim üçün gözəl bir pyesin qeyri-adı sonluğudur; bu pyesdə yunan faciə janının ən müdhiş gözəlliyi var; bu faciədə mən də iştirak edirəm, özü də əhəmiyyətli dərəcədə, lakin bu faciədən mən sağ-salamat çıxmışam, yaralanmamışam.

– Maraqlı məsələdir, – lord Henri dedi; qarşısındaki gəncin düşüncəsiz ehoizmisi ilə oynamaq ona ləzzət verirdi. – Çox maraqlı məsələdir, çox! Düşünürəm ki, bunu belə izah etmək olar: həyatda çox vaxt əsl faciələr elə qeyri-estetik forma alır ki, bizi öz kobud azgınlığı, son dərəcə məntiqsizliyi və mənasızlığı, zəriflikdən belə əlamət olmaması ilə incidir, əzab verir. Onlar bizə vulqar təsiri bağışlayır. Onlar bizə yalnız heyvani hissələr bəxş edir və biz buna qarşı üsyən edirik. Lakin bəzən də biz həyatda elə dramlarla qarşılaşıraq ki, orada bədii gözəllik elementlərini görürük. Əgər bu gözəllik həqiqi gözəllikkörsə, onda hadisələrin dramatizmi bizə təsir edir və biz qəflətən görüürük ki, artıq aktyorlar deyil, sadəcə, faciənin tamaşaçısı qismindəyik. Ya da həm aktyoruq, həm də tamaşaçı. Biz öz-özümüzü seyr edirik və bu mənzərənin son dərəcə qeyri-adiliyi bizi valeh edir. Bəs indiki halda nə baş verib? Qız sizə görə, sizi sevdiyi üçün özünə qəsd edib. Təəssüf ki, mənim həyatımda belə bir hadisə baş verməyib. Versəydi, mən onda məhəbbətə inanardım və o qızın qarşısında daim baş əyərdim. Lakin məni sevənlərin hamısı – onlar o qədər də çox olmayıb, amma olub – inadla yaşamış, hətta mən onları və onlar məni atandan sonra da uzun

illər yaşamışlar. Bu qadınlar kökəlmış, dairixdinci və dözülməz olmuşdular. Mən onlarla görüşəndə onlar dərhal xatirələri dilə gətirirlər. Ah, bu qadın yaddaşı! Dəhşətli qadın yaddaş! Belə də cəza olar? Onları gör necə ətalət, ruhi durgunluq bürüyüb! İnsan gərək özünü həyatın rəngləri altında gizlətsin, onun detallarını heç vaxt xatırlamasın. Təfərruatlar həmişə bayağı olur.

— Mən bağçada lalə əkməli olacağam, — Dorian ah çəkdi.

— Buna ehtiyac yoxdur, — lord Henri etiraz elədi. — Həyatda bizim üçün hər zaman hazır lalələr var; əlbəttə, biz uzun zaman unuda bilmirik. Mən nə vaxtsa bütün mövsüm ərzində yaxama bənövşə taxdım; bu, ölmək istəməyən sevgi üçün yas saxlamaq nişanəsi idi. Lakin axır ki, o sevgi öldü. Yadıma gəlmir ki, onu nə öldürdü. Görünür, bu, o qadının mənə vədi idi: mənim üçün bütün həyatını qurban verməyə hazır olduğunu demişdi. Bu, həmişə dəhşətli an olur; o, insana əbədiyyətdən qorxmaq hissini təlqin edir. Beləliklə, təsəvvür edin ki, ötən həftə, ledi Hampşirgildə gördüm ki, həmin xanım mənimlə yanaşı oturub; və o qadın nəyin bahasına olur-olsun, hər şeyi təzədən başlamaq istəyirdi; keçmiş eşələyib qurdalayır, gələcək üçün yolu təmizləməyə çalışırdı. Mən bu sevgi romanımı gül kolları altında basdırmışam. Amma o qadın onu təzədən qazib çıxardı və məni inandırmağa çalışırdı ki, mən onun həyatını korlamışam. Qeyd etməliyəm ki, o, naharda öküz kimi yeyirdi və mən bundan heç də təəccüblənmədim. Amma baxın görün necə bir ədəbsizlikdir bu! O qadında zövq deyilən şey yox idi! Görürsünüz, keçmişin bütün gözəlliyi ondadır ki, o keçmişdir! Qadınlar isə heç vaxt görmürlər ki, pərdələr artıq endirilib. Onlar həmişə altıncı hissəni gözləyir, tamaşa qurtardıqdan sonra da onun davamını istəyirlər; hətta tamaşaya maraq oləndə belə qadılara elə gəlir ki, ardı olacaq. Əgər onlara imkan versən, hər bir komediya faciə ilə bitər və əksinə, hər faciənin də axını komik olar. Həyatda qadınlar gözəl aktrisadırlar, lakin onların heç bir artistlik duyumu yoxdur. Dorian, siz məndən daha çox xoşbəxtsiniz; sizi inandırıram ki, mənim yaxın olduğum heç bir qadın mənə görə özünü öldürməzdii; amma Sibil Veyn sizə görə özünə qəsd etdi. Adı qadınlar hər zaman təskinlik tapırlar.



Onlardan bəziləri sentimental xarakterlidir. Yaşına uyğun olmayan paltar, yəni *mauve*¹ geyən, yaxud otuz beş yaşında çəhrayı lentləri sevən qadınlara heç vaxt inanmayıñ. Bu, o deməkdir ki, həmin qadınların keçmişlər var. Bəzilər qadınlar isə qəflətən öz qanuni ərlərində min cür müsbət keyfiyyət tapırlar və bu da onlara böyük təsəlli verir. Onlar özlərini elə göstərirler ki, guya, onların xoşbəxt nikahı var, guya, bu nikah dünyada günahların ən yaxşısidir. Bəziləri təsəllini dində tapır. Dinin sırları onlar üçün ən gözəl eşqbazlıqdır; mənə bu barədə bir qadın danışdı və mən özüm də buna inanıram. Bundan başqa, zinakar qadına zinakar desən, qəbul etməz, lovğa və şöhrətpərəst desən, daha məmənnun olar. Bizim hamımızı vicdan xudbin edir... Bəli, bəli, bizim zəmanədə qadınların təsəlli tapıldığı şeylərin sayı-hesabı yoxdur. Mən hələ ən vacibini demədim...

– Nəyi demədiniz, Harri? – Dorian dalğın halda soruşdu.

– Ohhh... qadınlar üçün ən vacib təsəlli budur: öz məşuq-larını itirəndən sonra özgənin məşuqunu əlindən almaq! Mötbəber cəmiyyətdə bu, həmişə qadına bəraət qazandırır. Amma əslində, Dorian, Sibil Veyn o qadınlardan deyildi. O qız bizim həyatda rast gəldiyimiz qadınlara bənzəmirdi. Onun ölü-mündə nəsə heyrətamız bir gözəllik var! Mən şadam ki, belə möcüzələrin baş verdiyi dövrə yaşayıram. Bu hadisələr bizə sevginin var olduğunu, əsl məhəbbətin mövcudluğunu aşılıyır. Bu hadisələr bizim istehza ilə baxdığımız sevginin, təmiz romantik duyğuların və hissələrin real olduğunu göstərir.

– Mən ona qarşı çox kobud oldum. Siz bunu unudursunuz...

– Düzüñə qalsa, qadınlar kobuduğu, özü də açıq kobuduğu sevirlər. Qadınların heyrətamız güclü ibtidai instinktləri olur. Biz onlara azadlıq vermişik, lakin buna baxmayaraq, onlar öz sahiblərini axtaran qul kimi qalıqlar. Onlar itaət etməyi sevirlər... Mən inanıram ki, siz çox gözəl hərəkət etmisiniz. Mən sizi heç vaxt qəzəbli və hırslı görməmişəm; lakin təsəvvürümə gətirirəm ki, siz qəzəbli olduğunuz zaman necə maraqlı görünmüsünüz! Nəhayət... siz srağagün gecə mənə bir söz dediniz... elə bildim

¹ Açıq-çəhrayı-benövşəyi (fr.)

bu, sizin təxəyyülünüzün məhsuludur... İndi başa düşürəm ki, siz tamamilə düz deyirmişsiniz... bax belə!

– Mən nə demişdim, Harri?

– Siz demişdiniz ki, Sibil Veyn sizin üçün bütün romantik qəhrəmanlar deməkdir; o, bir gün Dezdemona olur, bir gün Ofelya və bir gün də Cülyetta... bir də görürsən Cülyettadan sonra imocin kimi səhnəyə çıxır.

– O, bundan sonra daha səhnəyə çıxmayaçaq... – Dorian piçildədi və əlləri ilə üzünü örtdü.

– Əlbəttə, o, bir daha geri dönməz. O, öz sonuncu rolunu oynayıb getdi. Qoy o qızın miskin qrim otağındakı ölümü, sadəcə, sizə hansısa on yeddinci əsrin faciəvi bir tamaşasından, yaxud bir pyesdən qeyri-adi və kədərli bir səhnə təsəvvürü bağılaşın; yaxud Websterin, Fordun, ya da Siril Turnerin əsərlərindəki bir parçanı xatırlatsın. Bu qız, əslində, heç vaxt yaşamayıb və əslində, heç vaxt da ölməyib... Sizin üçün, əlbəttə, o qız Şekspirin pyeslərində görünən və onları daha da gözəlləşdirən bir yuxu, xəyal idi; o, bir ney idi – Şekspir təرانələrini daha da zənginləşdirən, ona daha çox həyatsevərlik gətirən bir ney! O məsum qız real həyatda rast gəldiyi ilk toqquşmadaca yaralandı və həyat-dan getdi. İstəyirsiniz Ofelya üçün ağlayın; Kordeliarının boğulub öldürülməsinə görə başınıza kül tökünlər! Brabanitionun qızının ölü-münə görə də göyləri qarğıyın! Lakin Sibil Veyn üçün nahaq yera göz yaşı axıtmayıñ! O qız o birlərindən daha az real idi!

Araya dərin sükut çökdü. Axşam düşmüştü. Bağçada kölgələr səssizcə gəzişir, şeylərin rəngi yavaş-yavaş solğunlaşırıdı.

Bir azdan Dorian Qrey başını qaldırdı, ah çəkərək dedi:

– Harri, siz mənə özümü tanımaqda kömək etdiniz. Mən də elə beləcə düşünürdüm, amma qorxurdum. Qorxurdum ki, bunu özüm özümə izah edə bilməyəm. Siz məni necə yaxşı tanıyırsınız! Gəlin baş verən hadisə barədə bir daha danışma-yaq! Bu, dəhşətli yaşantı idi, vəssalam! Bilmirəm, həyatda mən bir daha belə ağlagəlməz şeylə rastlaşacağammı?

– Sizin həyatınız hələ qabaqdadır, Dorian! Bu cür gözəllik ki sizdə var, sizin üçün aşılmaz sədd olmayıacaq...

– Birdən mən əldən düşmüş qoca, sıfətini qırışlar basmış bir adam oldum? Onda necə olacaq, Harri?



— Hə, onda... — lord Henri ayağa dardu, getməyə hazırlaşdı, — hə, bax onda, Dorian, əzizim, siz gərək hər qələbə üçün mübarizə aparasınız... İndi isə o qələbələr özü sizin ayağınza gəlir. Əlbəttə, siz gərək öz gözəlliyinizi də qoruyasınız. O, bizi lazımdır. BİZİM zamanda adamlar olduqca çox oxuyurlar; bu da onlara müdrik olmaqdə maneçilik törədir. Bizim zəmanədə adamlar həm də çox düşüncülərlər, bu da onların gözəlliyinə mane olur. Yəni gözəl olmaq üçün az düşünmək lazımdır. Biz sizi qorunmalıyıq. İndi isə geyinin, vaxtdır, gedək nahar eləyək. Onsuz da, gecikirik.

— Harri, yaxşısı budur, mən birbaşa operaya gəlim, orada görüşək. İndi çox yorulmuşam. Yemək istəmirəm. Sizin bacınızin lojasının nömrəsi neçədir?

— Gərək ki, iyirmi yeddi. İkinci mərtəbədədir. Qapının üstündə bacımın soyadı yazılıb. Mənimlə gəlmədiyiñizə və nahar etməməyiñizə təəssüflənirəm...

— Vallah, yorulmuşam, Harri... Sizə hədsiz minnətdaram. Hər şeyə görə. Söylədiklərinizə görə... İndi bilişəm ki, əsl dostum sizsiniz. Məni sizin kimi başa düşən yoxdur.

— Bu, bizim dostluğumuzun hələ başlanğıcıdır, Dorian, — lord Henri dostunun əlini sıxaraq cavab verdi. — Hələlik, görüşənədək. Ümidvaram ki, onun yarısına kimi görüşəcəyik. Unutmayın, Patti oxuyur....

Lord Henri çıxandan sonra Dorian zəngi basıb Viktoru çağırıldı. Viktor lampaları gətirdi və pərdələri endirdi. Dorian səbirsizliklə Viktorun otaqdan çıxmاسını gözledi. Ona elə gəlirdi ki, xidmətçi bu gün daha çox eşalənir.

Viktor gedən kimi o, ekranı portretin qabağından çekdi. Yox! Portredə heç bir yeni dəyişiklik baş verməmişdi! Görünür, Sibil Veynin ölümü barədə xəbər portretə daha öncə çatmışdı, Dorianın özündən qabaq! Bu portret onun həyatının bütün olaylarından onlar baş verəndən dərhal sonra xəbər tutur. Görünür, o məşum ağız büküsleri də o zaman peydə olmuşdu ki, Sibil Veyn həmin vaxt zəhər içirmiş! Ya da, bəlkə də, portredə canlı Dorian Qreyin törətdiyi əməllər yox, onun qəlbində və ruhunda baş verən dəyişikliklər eks olunur? Bütün bunları götür-qoy edən

Dorian öz-özünə düşünürdü: birdən gözəl günlərin birində portret onun gözləri qarşısındaca dəyişdi, onda nə olar? Dorian bunu həm istəyir, həm də bu barədə düşünməkdən belə qorxurdu.

Zavallı Sibil! Bu nə sevgi hekayəti idi baş verdi?! O, tez-tez səhnədə ölürdü, ölümü səhnədə yaşayırdı! İndi isə ölüm özü gəlib onu apardı! Sonuncu tamaşa o necə də pis oynadı?! Görəsən, Sibil ölkəkən ona lənətlər yağıdırıbmı? Yox, ola bilməz! Sibil Dorianə olan məhəbbətinə görə getdi bu dünyadan! Bəli, sevgidən ötrü getdi! Və bundan sonra Sevgi onun üçün ən müqəddəs şey sayılacaq. Sibil ondan ötrü həyatını qurban verdi və bununla da hər şeyi özüylə yuyub-apardı. Dorian bir daha ogecəki teatr oyununu xatırlamayacaq, ogecəki oyundan aldığı sarsıntılı təəssüratları, peşmançılıq hissələrini unudacaq. Sibil onun xatırəsində faciəli rolları məharətlə oynayan ən parlaq aktrisa kimi qalacaq, unudulmaz faciə obrazı kimi qalacaq! O qız həyat səhnəsinə bir məlaikə kimi göndərilmişdi ki, dünyaya ali Sevginin var olduğunu göstərsin. Heyrətamız faciə obrazı?! Sibilin məsum çöhrəsi, məftunedici çevikliyi və utancaq məlahəti yadına düşdükçə Dorianın gözlərindən yaş axmağa başladı. O, tələsik göz yaşlarını sildi və yenidən portretə baxmağa başladı.

O düşünürdü ki, seçim etməyin vaxtı gəlib çatmışdır. Bəlkə, elə seçim çoxdan edilib? Bəli, həyat özü onun əvəzinə seçim edib; həyat və onun həyata sonsuz marağrı edib bunu! Əbədi cavanlıq, sönməz ehtiras, incə və qadağan olunmuş həzzlər, xoşbəxtlik coşqusu, bundan da azığın günah dəlilikləri – bütün bunlara yiyələnəcək, bütün bunları o yaşamalıdır! Qoy portret də onun eyiblərinin, rüsvayçılıqlarının yükünü daşısın! Vəssalam!

Birdən düşünəndə ki portretdəki o gözəl üz eybəcər hala düşəcək, ürəyində ağrı hiss etdi. Haçansa o, gicbəsərlik edərək Narsisə bənzəmək üçün portreti öpmüşdü, kətan parçada təsvir olunan o gözəl dodaqları öpmüşdü; o dodaqları ki, indi onlar zalimcasına büküşüb eybəcər hala düşərək ona yanğı verir. O, hər səhər uzun müddət portretin qarşısında dayanır, ondan zövq alırıdı. Hərdən hiss edirdi ki, portretə, deyəsən, vurulub. Görəsən, doğrudanmı Dorianın hər bir hərəkəti, hər bir zəif cəhəti indi bu portretdə eks olunacaq? Doğrudanmı, o portret



eybəcər və qorxunc bir rəsmə döñəcək və onu günəş işığı düşməyən zirzəmidə ağızını qifillayıb həmişəlik gizlətməli olacaq? Çox təəssüf! Çox heyif!

Dorian bir anlıq istədi ki, dua etsin; dua etsin ki, onunla portret arasında mövcud olan fövqəltəbi əlaqə qırılsın. Portretdəki dəyişiklik ona görə yaranmışdı ki, o özü nə vaxtsa bunu arzulamışdı. Bəlkə, dua edib Allaha yalvarandan sonra portret daha eybəcər hala düşməyəcək? Məgər insan, həyatı hələ əməlli-başlı dərk etməyən bir adam daim cavan qalmaq imkanından imtina edərmi? Qoy bu imkan fantastik olsun! Lap, qoy lap təhlükəli nəticələri olsun! Bundan başqa, axı bu imkan onun əlində idimi? Doğrudanmı, portreti onun istək və duaları dəyişdirib? Bəlkə, elə bu dəyişiklik elmin sırlı qanunları ilə tənzimlənir? Fikir canlı orqanızmə təsir etmək gücünə malikdirsə, ola bilsin ki, elə ölülərə də, cansız əşyalara da təsir etməyə qadirdir! Bundan başqa, fikirlərimiz və düşüncələrimizin, şüurlu istəklərimizin təsiri olmadan bizdən kənardakı qüvvələr hissərimizlə, əhvali-ruhiyəmizlə bərabər səs-səsə verə bilməzəm? Axı hansısa gizli bir sevginin, qəribə cazibə qüvvəsinin təsiri altında atom atoma can atır. Bir sözə, indi səbəb axtarmaq da vacib deyil. O, bir daha heç vaxt hansısa kənar qüvvələri, fövqəltəbi qorxunc qüvvələri köməyə çağırımayacaq. Qoy portret dəyişsin, onun nəsibi dəyişməkdirsə, qoy belə olsun! Vəssalam! Buna dərin bir mənə verməyə də lüzum yoxdur!

Lakin bu prosesi müşahidə etməyin özü əsl ləzzətdir! Portret onun ən məhrəmanə niyyətlərini öyrənmək üçün Dorianın özünə imkan verəcək. Portret onun üçün sehri güzgü olacaq. Bu güzgüdə o, nə vaxtsa özünün əsl sıfətini görmüşdü; indi isə bu güzgü onun qəlbinin içini də göstərəcək! Və kətan üzərindəki Dorian üçün qış gələndə canlı Dorian ətirli, gözəl yaz-yay fəsilləri ilə nəşələnəcək. Portretin üzündəki rənglər solub gedəndə və o, qalaylanmış gözləri ilə birlikdə ağ tabaşırı ölü maskası kimi olanda canlı Dorianın üzü gəncliyin bütün təravətini qoruyub saxlayacaq. Onun füsunkarlıq rəngi solmayıacaq, onun həyat nəbzi daim güclü döyüñəcək! Qədim yunan allahları kimi o da əbədi güclü, çevik və həyatsevər olacaq.

Onun portretinin dəyişməyinin nə əhəmiyyəti var axı? Onun özünə ki heç nə olmayıacaq, o, daim cavan qalacaq; bu daha vacib deyilmi?

Dorian ekranı əvvəlki yerinə çəkərək portretin üzünü örtdü, gülümsədi; sonra yataq otağına getdi, xidmətçi burada müntəzir durmuşdu. Bir saatdan sonra o artıq operada idi və lord Henri arxadan onun oturduğu kresloya dirsəklənmişdi.

DOQQUZUNCU FƏSİL

Ertəsi gün səhər yemək vaxtı Bazil Holvard gəldi.

— Şadam ki, sizi evdə tapdım, Dorian, — Bazil ciddiyətlə dedi. — Ötən gün gecə gəlmışdım, dedilər operaya getmisiniz. Əlbəttə, mən buna inanmadım və sizin harada olduğunuzu bilmədiyimə təəssüf etdim. Bütün gecəni çox narahat oldum; hətta qorxdum ki, nəsə yeni bir bədbəxtlik də baş versin. O acı xəbəri eşidən kimi gərək mənə telegram vuraydınız, çağırayıdınız; mən xəbəri təsadüfən klubda olarkən “Qloub” axşam qəzetində oxudum. Dərhal bura gəldim və sizi evdə tapmadığım üçün çox mütəəssir oldum. Bu bədbəxt hadisənin mənə necə ağır təsir etdiyini sizə deyə bilmirəm! Bilirəm sizin üçün necə ağırdır! Bəs dünən siz haradaydınız? Qızın anasığılə getdinizmi? Ona başsağlığı verdinizmi? Bir anlığa dünən istədim sizin dalınızca mən də ora gələm; ünvan qəzətdə var idi. Həradasa İsten Rouddadır, eləmi? Lakin sonra fikrimi dəyişdim. Qorxdum ki, birdən orada artıq adam təsiri bağışlayaram. Bu itkini, dərdi necə yüngülləşdirmək olar, aman Allah?! Yaziq ana! Bədbəxt qadın! Təsəvvür edirəm indi o nə çəkir! Axı onun bircə balası – yeganə qızıydı! Qadın nə deyirdi, hə?

— Əzizim Bazil, mən haradan bilim? — Dorian narazı halda, bir qədər də darıxan adam kimi donquldandı; qızılı muncuqlarla naxışlanmış gözəl Venesiya bakalındakı sarımtıl şərabdan bir qurtum vurdu. — Mən operada idim. Gərək ora gələydiniz. Mən orada Harrinin bacısını, ledi Qvendoleni gördüm. İlk dəfəydi o qadını görürdüm. Biz onun lojasında oturmuşduq. Çox gözəl



qadındır. Patti də əla oxuyurdu. Gelin pis şeylərdən danışma-yaq. Əgər onlardan danışmasaq, heç elə bilin ki, pis hadisələr də baş verməyib. Harrinin sözü olmasın, hadisələri reallaşdırın sözlərdir. Sibilin anasına gəlinçə isə... O qadın tək deyil, onun bir oğlu da var! Deyəsən, hələ yeniyetmədir! Lakin o, aktyor deyil, dənizçidir. Ya da nəsə bir işlə məşğuldur. Nə isə... yaxşısı budur, özünüz barədə danışın. Nə üzərində işləyirsiniz?

— Siz operaya getmişdiniz? — Holvard çox ağrılı səslə astadan təkrar etdi. — Sibil Veynin cənazəsi hansısa miskin bir otaqda olarkən siz də operaya getmişiniz, eləmi? Siz hələ başqa qadınların illahi gözəlliyyindən və Pattinin səsindən dəm vurursunuz? Sevdiyiniz qızın cənazəsi hələ heç qəbrə qoyulmamış siz gör nələr deyirsiniz? Eh, Dorian, o gözəl, zavallı qızçığazın ağ, zərif bədənin necə dəhşətlərə düşçər olacağı barədə bir fikirləşəydiniz!

— Bazıl, susun. Danışmayın! Mən bunu eşitmək istəmirəm!
— Dorian qışqırıb ayağa durdu. — Bu barədə bir daha söz deməyin. Olan oldu, keçən keçdi. Hər şey ötüb keçmişdə qaldı.

— Siz dünənə artıq keçmiş deyirsiniz?
— Vaxtın burası nə dəxli var axı? Zaman dardüşüncəli adam-lara lazımdır ki, hansısa hiss və təəssüratdan canını qurtarsın. Özünü idarə edə bilən adam üçün dərddən-qəmdən qurtulmaq həyatın yeni ləzzətlərini duymaq qədər asan bir işdir. Mən sar-sıntı və həyəcanlı yaştılarımın quluna dönmək istəmirəm. Mən onlardan mümkün qədər ibrət götürmək və hisslerimə də hakim olmaq istəyirəm.

— Dorian, bu dəhşətdir! Siz tamamilə dəyişmişiniz! Zahirən siz mənim studiyama hər gün gələn sevimli oğlan olsanız da, daxilən dəyişmişiniz! Siz mənim yanımı gələndə çox məsum, sevimli, dünyanın ən təmiz, pak və xeyirxah gənci idiniz, korlanmamışınız! İndi isə... bilmirəm, başa düşmürəm sizə nə olub! Siz elə danışırsınız ki... elə bil, qəlbiniz daşdır, sizdə heç bir mərhəmət, rəhm deyilən şey yoxdur! Bütün bunlar Harrinin işidir, onun təsiridir! Bəli, bəli, onun işidir, bilirəm.

Oğlan qıpqırmızı qızardı və pəncərəyə səni yeridi; bir anlıq bağçaya, günəş şəfəqlərinin yaladığı yaşıl otlara baxdı və nəhayət:

— Mən Harriyə çox şeyə görə borcluyam, Bazil! — cavab verdi. — Sizdən daha çox ona borcluyam. Siz məndə yalnız şöhrətpərəstliyi oyatdınız.

— Nə olar, Dorian, buna görə mən cəzamı almışam, ya da günlərin bir günü cəza alacağam...

— Nə demək istədiyinizi anlamırıam, Bazil, — oğlan dönüb ucadan soruşdu. — Siz məndən nə istəyirsiniz belə? Nə demək istəyirsiniz axı?

— Mən portretini çəkdiyim Dorian Qreyi istəyirəm, — rəssam kədərlə cavab verdi.

— Bazil, — oğlan rəssama sarı gedib əlini onun çıynınaq qoydu. — Siz çox gec gəlmisiniz. Dünən mən Sibil Veynin özünə qəsd etdiyini eşidəndə...

— Özünə qəsd edib? Allah, sən özün kömək ol! Doğru deyirsiniz? — Holvard dəhşət içində Doriana baxdı.

— Əzizim, siz elə bilirdiniz bu, sadəcə, bədbəxt hadisədir? Əlbəttə, o, özünü öldürmüştür!

Rəssam əlləri ilə üzünü örtdü.

— Bu, qorxulu bir şeydir! — o piçıldadı və əsməyə başladı.

— Yox, Bazil, burada qorxulu heç nə yoxdur! — Dorian Qrey cavab verdi. — Bu, əsrin ən böyük romantik faciələrindən biridir. Bir qayda olaraq, adı aktyorlar bayağı həyat sürürlər. Onlar yaxşı ər, sədaqətli arvad və ya nəsə ola bilərlər, onların hamısı darix-dırıcı adamlardır. Başa düşürsünüz də mənim nə demək istədiyimi — orta zümrəyə məxsus adamları deyirəm... meşşan tipli adamlardır; lakin Sibil Veyn onlara bənzəmirdi. O qız həyatın ən gözəl faciəsini yaşadı! O, həmişə qəhrəman olaraq qalacaq! Sonuncu gecədə siz onu gördünüz, o, səhnədə oynadı, pis oynadı, çünkü o, əsl sevginin mövcud olmasına inanmışdı, həyatdakı sevgiyə inanmışdı! Lakin o, həyatdakı sevginin puç olduğunu biləndə intihar etdi! Cülyetta kimi! Beləliklə də, o, həyatdakı Sibildən səhnədəki Sibile döndü, bunun üçün öldü! O əzab çəkirdi, onun başının üstünü şəhid olmaq şöhrəti almışdı. Onun ölümündə faydasız əzabin pafosu var; onun ölümündə, sanki, əhəmiyyətsiz gözəllik var... Lakin elə bilməyin ki, mən əzab çəkmirəm. Bazil, dünən elə bir an oldu ki... əgər siz



altının yarısında, ya da haradasa, altya on beş dəqiqə qalmış gəlsəydimiz, mənim göz yaşlarını görərdiniz. Hətta Harri də – bu xəbəri mənə dünən o gətirmişdi – deyə bilər ki, mən nələri yaşadıム.. Mən dəhşətli dərəcədə sarsılmışdım. Sonra bunlar ötüb-keçdi. Mən o sarsıntılı anları bir daha yaşaya bilmərəm ki! Onları heç kəs təkrarən yaşaya bilməz, əlbəttə, sentimental adamlardan başqa! Siz isə, Bazıl, mənə qarşı çox ədalətsiz hərəkət edirsiniz. Siz bura mənə təsəlli verməyə gəlmisiniz. Təşəkkür edirəm, lütfkarsınız. Lakin gördünüz ki, mən artıq təskinlik tapmışam – buna görə əsəbiləşirsiniz, əndişələnirsiniz! Budur, bax, insanın sənə təsəllisi! Mənim yadıma Harrinin söylədiyi bir lətifə düşür: bir filantrop həyatının iyirmi illini ədalətsiz qanunlarla və sui-istifadələrlə mübarizəyə sərf edibmiş. Konkret nəyə – yadımda deyil, amma axırda o, öz məqsədinə nail olub. Sonra görüb ki, bütün bunlar boş bir şey imiş və peşman olub. O daha heç nə etməyə qadir deyilmiş və demək olar ki, üzüntülü, sixıntı bir həyat keçirərək əsl mizantrop¹ kimi ömrünü başa vurub. Hə, əziz dost, əgər siz də, həqiqətən, mənə təsəlli vermək istəyirsənizsə, mənə olmuş hadisələri unutmağı öyrədin, ya da bu hadisələrə rəssamin gözü ilə baxmağı! Səhv etmirəmsə, təsəlli barədə Gete yazıb; yazıb ki, biz sənətdə təskinlik tapınq, eləmi? Yadımdadır ki, sizin studiyada olarkən əlimə qalın üzlü bir kitab keçdi, onu vərəqləyərkən bu gözəl ifadəni oxudum: *consolation des arts*.² Dözdür, mən sizin Marlova gedəndə haqqında danışdığınız o gənc oğlana bənzəmirəm. O, inamla deyirdi ki, sarı atlaz parça insana təskinlik gətirir, bütün həyat sarsıntılarına qarşı təskinlik vasitəsidir. Mən gözəl şeyləri xoşlayıram; onları ələ götürməyi, onlara toxunmağı sevirəm. Qədim zərxara, yaşıł tunc, fil sümüyündən hazırlanmış məməlatlar, otaqların gözəl avadanlıqları, rahatlıq, cah-calal, dəbdəbə – bütün bunlar adama nə qədər zövq verir! Lakin mənim üçün sənətkarın yaradıcı instinctti daha önemlidir; mən onun insanda yaratdığı yeni çizgiləri daha qiymətli sayıram. Henrinin dediyi kimi, öz şəxsi həyatının tamaşaçısı olmaq o deməkdir ki, sən özünü dünyəvi iżtirablar-

¹ *Mizantrop* – adamlardan qaçan, adamayovuşmaz, adamsevməz

² Sənətdə təskinlik (*fr.*)

dan qoruyursan. Bilirəm, belə bəlağatlı sözlər sizi təəccübələndirir. Siz hələ də anlamamışınız ki, mən artıq yetişmişəm. Sizinlə tanış olanda mən məktəbli oğlan idim. İndi yekə kişi olmuşam. Mənim artıq yeni-yeni meyillərim, düşüncələrim, ideyalarım yaranıb. Dünyagörüşüm dəyişib, mən tamam başqa adam olmuşam. Lakin mən istəmirəm ki, buna görə siz məni sevməyəsiniz, Bazil. Siz mənim dostum olaraq qalmalısınız; hər zaman. Əlbəttə, mən Henrini də çox sevirdəm. Amma bilirəm ki, siz ondan yaxşısınız. Siz güclü deyilsiniz, siz həyatdan çox qorxursunuz, lakin siz daha yaxşısınız. Biz birlikdə necə də xoşbəxt idik! Bazil, məni tərk etməyin, məndən küsməyin! Mən necə varamsa, eləyəm! Nəyəmsə, buyam, bundan artıq, ya da əskik ola bilmərəm. Vəssalam!

Rəssam qəribə hissələr keçirdi. Gənc oğlan onun üçün çox əziz idi və onunla tanış olandan bəri rəssamin yaradıcılığında əməlli-başlı dönüş əmələ gəlmişdi. Dorianı bir daha məzəmmət etməyə onun gücü çatmadı; bircə bununla təsəlli tapdı ki, bu gəncin belə sərt və daşürəkli olması ötəri haldır, keçəcək. Axi onun yaxşı cəhətləri çoxdur! Dorianda nə qədər nəcabət var!

— Yaxşı, Dorian, — rəssam kədərlə gülümsədi, — mən sizinlə bir daha bu dəhşətli hadisə barədə danışmayacağam. İnanmaq istəyirəm ki, bu işdə sizin adınız hallanmayacaq. İstintaq bu günə təyin olunub. Sizi hələ çağırmayıblar ki?

Dorian başını tərpədərək “yox” dedi, “istintaq” sözünü eşidən kimi dilxor oldu. Ona elə gəldi ki, bu işdə nəsə bir kalliq və bayağılıq var.

Dorian cavab verdi:

— Onlar mənim adımı bilmirlər, heç məni tanımlırlar...

— Şübhəsiz, qız bilirdi, elə deyil?

— Soyadımı bilmirdi, adımı bilirdi və əminəm ki, o, mənim adımı heç kəsin yanında dilinə gətirməyib. Sibil mənə deyirdi ki, hamı mənim kim olmağımla maraqlanır, lakin cavabında o da deyib ki, guya, mənim adım “Gözəl şahzadə”dir. Adam lap kövrəlir, Bazil! Siz mənə Sibilin şəklini çəkə bilərsinizmi? Siz onun şəklini çəkməlisiniz. İstəyirəm onun xatirəsini əbədiləşdirəm. O, mənim yaddaşımda bir-iki öpüş və zərif sözlərə qalmamalıdır.



– Çalışaram bir şey edim, Dorian. Amma siz gərək yenə mənim studiyama gələ və mənim yanımda oturasınız. Sızsız bunun öhdəsindən gələ bilmərəm.

– Mən bir daha gəlib sizin üçün pozada durmayacağam, Bazill! Bu, mümkün deyill! – oğlan bağırınb geri çəkildi. Rəssam təəccüblə Doriana baxdı.

– Bu nə oyundur, əzizim?! Yəni, doğrudanmı, mənim çəkdiyim portret sizin xoşunuza gəlməyib? Hanı o portret? Niyə şəklin önünə ekran qoymusunuz? Mən ona baxmaq istəyirəm. Axı o, mənim ən yaxşı əsərimdir! O ekranı götürün şəklin qarşısından! Bu nə deməkdir, sizin xidmətçinin nə ixtiyarı var o şəkli bir künçdə gizlətsin? Elə mən içəri girən kimlə hiss etdim ki, otaqda nəsə çatışır!

– Bazil, xidmətçinin günahı yoxdur! Yəni siz inanırsınız ki, mən buna yol verim? Xidmətçi mənim otağımı mənim zövqümə görə bəzəyə bilərmi? O, hərdənbir mənim üçün güllər seçir, vəssalam. Ekranı isə mən qoymuşam portretin qabağına. Burada portretin üstünə çox gün düşürdü.

– Çox gün düşür? Ola bilməz, əzizim! Bura portret üçün ən münasib yerdır. Qoy bir baxım ona.

Holvard otağın künçünə sarı yeridi. Birdən Dorian Qreydən dəhşətli qışqırıq qopdu və o, cəld qاقıb ekranla rəssamın arasına girdi.

– Bazill – oğlanın rəngi ağardı, – siz ona baxmayınlı istəmlərəm portretə baxasınız!

– Baxmayılm? Öz əsərimə baxmayılm? Ciddi deyirsiniz? Niyə, nə üçün? – Holvard gülə-gülə soruşdu.

– Bazil, siz bunu etsəniz, and içirəm ki, ölenədək sizinlə danışmayacağam! Tamam ciddi deyirəm! Heç bir izahat vermərəm və məndən də heç nə soruşmayın! Bir də deyirəm: əgər ekrana toxunsanız, bizim aramızda hər şey qurtaracaq.

Holvard heyrət içindəydi. Onun gözləri bərəlmış və Dorian Qreyə zillənmişdi. Rəssam onu heç vaxt bu halda görməmişdi. Oğlan, doğrudan da, qəzəbdən ağarmışdı. Əllərini düyünləmişdi, gözlərindən od çıxırdı. Dorian başdan-ayağa əsirdi.

– Dorian!

– Susun!

– Sizə nə olub? İstəmirsinizsə, əlbəttə, baxmaram! – rəssam quru və soyuq tərzdə dilləndi, pəncərəyə tərəf getdi. – Amma... axı... öz çəkdiyim portretə baxmağı mənə qadağan etmək gülməli görünür... Özü də mən onu Parisdə sərgidə nümayiş etdirmək istədiyim bir vaxtda... Payızda... Nəzərə alın ki, onun üzünə yenə lak çəkmək lazımlı gələcək. Deməli, mən onsuz da, şəklə baxmaliyam... Bunu nə üçün indi etməyim, hə?

– Sərgiyə? Nə dediniz, sərgiyə göndərmək istəyirsiniz? – Dorian Qrey səsini ucaldı; içində qəribə qorxu hissi doldu. Deməli, dünya onun sırrını biləcək? Deməli, adamlar onun ən məhrəm hissələrinə baxacaqlar? Yox, bu mümkün deyil! Nəsə (amma nə?) etmək lazımdır, özü də dərhal!

– Hə, sərgi Parisdə olacaq. Ümid edirəm ki, siz buna etiraz etməyəcəksiniz. – rəssam sözünə davam etdi. – Jorj Petit mənim ən yaxşı kolleksiyalarımı yığıb Rü de Sez küçəsində xüsusi sərgi nümayiş etdirmək istəyir. Bu sərgi oktyabrın ilk həftəsində açılacaq. Portreti bir aylığa aparacaqlar. Məncə, siz qısa müddətə bu portretdən ayrıla bilərsiniz. Həmin dövrdə siz, onsuz da, şəhərdə olmayıacaqsınız. Əgər siz onu claim ekran altında gizlətsəniz, onu necə qoruya bilərsiniz?

Dorian Qrey əlini alına apardı. Alnı tərləmişdi. Ona elə gəldi ki, dəhşətli bir təhlükə ilə üzləшиб. Səsini yenə ucaldı:

– Axı siz cəmi bir ay bundan qabaq demişdiniz ki, bu əsəri heç vaxt sərgiyə göndərməyəcəksiniz! Niyə fikrinizi dəyişdiniz? Siz axı o adamlardansınız ki, sabit olmağınızla qurulanırsınız; lakin əslində, əhval adamınız, tez-tez dəyişirsiniz! Dəmdəməkisiniz! Fərq bundadır ki, sizin əhvali-ruhiyyənizin heç bir mənası olmur! Siz təntənəli surətdə məni əmin etdiniz ki, heç bir vəchlə, milyon da versələr, mənim portretimi sərgiyə göndərməyəcəksiniz! Harriyə də eyni sözləri dediniz! Yadınızdan çıxmayıb, əlbəttə!

Dorian qəflətən susdu, gözləri parıldadı. Lord Henrinin bir dəfə ona yarızarafat, yarıciddi söylədiyi sözləri xatırladı: “Əgər istəyirsinizsə ki maraqlı vaxt əldə edəsiniz, onda Bazili məcbur edin desin: o, nə üçün sizin şəklinizi sərgiləmək istəmir.



O, mənə bunu söylədi və mənim üçün bu, bir kəşf oldu...” Aha, görünür, Bazilin də sırrı var, nəsə gizlədir məndən. Bu sırrı ondan öyrənmək lazımdır, o, buna çalışacaq!

— Bazil, — Dorian Holvarda daha da yaxınlaşdı və düz onun gözlərinin içində baxdı. — Bizim hər birimizin sırrı var. Siz öz sırrınızı mənə açın, mən də özümüñkünü açaram sizə. Nə üçün siz mənim portretimi sərgiləmək istəmirdiniz?

Rəssam diksindi və qeyri-ixtiyari geri çəkildi.

— Dorian, əgər bu sırrı sizə desəm, siz məni əvvəlki kimi sevməyəcək və mənə güləcəksiniz. Buna isə dözə bilmərəm. Bir halda ki siz tələb edirsiniz portretə baxmayım, qoy belə olsun. Axi mənim üçün əsas seçim sizsiniz; sizlə ki görə biləcəyəm... Elə deyil? Siz istəyirsiniz ki, mənim yaratdığım ən gözəl əsəri hamidən gizlədəsiniz? Nə olar, mən razi. Sizin dostluğunuz mənim üçün şan-şöhrətdən daha qiymətlidir.

— Yox, Bazil, siz mənə bunu deməlisiniz, — Dorian təkid etdi.

— Məncə, buna mənim haqqım çatır.

Dorianın qorxu hissi uçub getmiş, bütün şüuru maraq içində yanındı. O, Bazil Holvardın sırrını açmaq qənaətindəydi.

— Gəlin əyləşək, Dorian, — rəssam narahat-narahat təklif etdi.

— Oturaq. Amma bir sualıma cavab verin, xahiş edirəm. Siz portretdə elə bir xüsusi dəyişiklik hiss etməmisiniz ki? Nəsə bir şey, məsələn, ilk baxışda gözə çarpmasın, amma birdən sizin gözünlüzə sataşsin... bax elə bir şeyi deyirəm!

— Bazill! — Dorian səsini ucaltdı, əlləri əsə-əsə kreslonun tutacağından yapışdı və qorxa-qorxa gözlərini rassama bərəldi.

— Deməli, görmüsünüz, biliräm! Heç nə deməyin, Dorian, əvvəlcə məni dinləyin. Bizim ilk görüşümüzdən sizin şəxsiyyətiniz məni valeh etmişdi və mən tamamilə sizin təsiriniz altında idim. Siz mənim qəlbimə, şüuruma, gücümə, istedadıma anlaşılmaz dərəcədə hakim kəsilmişdiniz; siz mənim üçün elə bir ideal idiniz ki, sənətkar üçün bu ideal bütün ömrü boyu əlçatmaz arzu olur. Mən sizə heyran olmuşdum. Sizi hər kəsə qısqanırdım. Mən sizi yalnız özümə məxsus etmək istəyirdim. Sizinlə birlilikdə olanda özümü xoşbəxt hiss edirdim. Hətta mənim yanımıda olmadığınız vaxt belə siz mənim təxəyyülündə can-

lanır, sizin obrazınız sənətlə məşğul olanda mənə ilham verirdi. Əlbəttə, bunu heç vaxt sizə bildirməzdim. Siz heç bunu başa da düşməzdiniz. Mən özüm də bunu çətinliklə anlayırdım. Yalnız bircə bunu hiss edirdim ki, qarşımıdakı mükəmməllik təcəssümüdür, mən ideal görürəm və buna görə də dünya mənim gözlərimdə füsunkar bir möcüzəydi; özü də həddən artıq məftunedici gözəllik kimi görünürdü və dəli bir məftunluq hətta qəlb üçün bir qədər də təhlükəliydi. Mən bilmirəm bunlardan hansı daha çox qorxuludur – dəli məftunluğu qəlbdə saxlamaq təhlükəlidir, yoxsa onu itirmək. Həftələr ötürdü, siz isə mənim qəlbimə daha çox hakimlik edirdiniz. Nəhayət, ağlıma yeni bir ideya girdi. Mən sizi yaraşıqlı yaraq-əsləhədə Paris kimi çəkmişdim; mən sizi Adonis kimi ovçu geyimində, əlində işildayan nizəylə təsvir etmişdim; daha sonra sizi imператор Adrianın gəmisində oturan yerdə, Nil çayının bulanıq yaşıł dalğalarını seyr edərkən çəkmişdim; şəkillərimin birində siz Qədim Yunanistan meşələrinin birində yerləşən sakit gölə baxırsınız və onun sakit axan gümüşü sularında öz gözəl əksinizi görüb fərəhəlnirsınız. Bu obrazlar fəhmlə yaradılmışdı və bunu bizim sənət tələb edirdi; bu obrazlar ideal obrazlar idi, real görünmürdü. Lakin gözəl günlərin birində – mən hərdən bu günə taleyiñ yazdığını gün deyirəm – mən sizin canlı portretinizi yaratmağı qərara aldım; necə varsınız elə, yəni keçmiş dövrlərin geyimində yox, adı bugünkü gündəlik kostyumda, müasir şəraitdə... və budur... bilmirəm burada hansı qüvvə rol oynadı – realizm metodumu, ya sizin o füsunkar surətinizin canlı olaraq qarşımıda maskasız-filansız durmasımı – deyə bilmərəm. Bircə bunu bilirəm ki, mən bu portret üzərində işləyəndə elə bilirdim ki, hər rəng, hər cizgi, firçamın kətana toxunuşundan qopan hər bir səs mənim sirrimi faş edir. Mən qorxurdum ki, adamlar portreti görən kimi sizi necə ilahiləşdiriyimi biləcəklər, Dorian. Hiss edirdim ki, bu portretdə çox şey demişəm, bu portretə canımı qoyuram. Bax onda qərara gəldim ki, onu heç vaxt sərgiyə göndərməyim. Siz inciyirdiniz, açıqlanırdınız bir qədər, amma bunun mənim üçün nə demək olduğunu, səbəblərin mənim üçün nə qədər ciddi olduğunu anlamırdınız. Bunları



Harriyə danışında o, mənə güldü. Əlbəttə, bu, mənim vecimə də deyildi. Portreti çəkib qurtarandan sonra studiyada onuna üzbəüz oturdum, rəsmə baxarkən hiss etdim ki, mən səhv etməmişəm... Bir neçə gündən sonra isə portreti studiyadan apardılar. Və mən o əsərin dözülməz gözəllik cazibəsindən qurtulandan sonra mənə elə gəldi ki, rəsmdə gördükərimin hamısı yalnız mənim təxəyyülümün məhsuludur; adamlar portredə yalnız sizin heyrətamız gözəlliyinizi və rəssamin istedadını görəcəklər, başqa heç nə! Hətta indi də mənə elə gəlir ki, rəssamin hiss və həyəcanlarının onun əsərlərində eks olunması fikri yanlışdır. Sənət düşündüyümüzzdən də abstrakt bir şeydir. Forma və rənglər bizi yalnız forma və rənglərdən danışır, başqa heç nədən xəbər vermır. Cox vaxt mənə elə gəlir ki, sənət rəssamı meydana çıxarmaqdan daha çox, onu gizlədir. Məhz buna görə də Parisdən dəvət alanda qərara aldım ki, sizin portretiniz mənim sərgim üçün bir şah əsəri olsun. Heç vaxt düşünməzdim ki, siz bundan imtina edərsiniz. İndi isə görürəm ki, siz düz deyirsiniz. O portret sərgilənə bilməz. Mənə acığınız tutmasın, Dorian. Sizə məftun olmamaq olmur, siz bunun üçün yaranmışınız. O vaxt mən Harriyə də elə bunu demişdim.

Dorian Qrey uzun, rahat bir nəfəs aldı. Rəng-ruyu özünə gəldi, dodaqlarına zərif təbəssüm qondu. Təhlükə sovuşmuşdu. İndiki halda onu heç bir şey qorxutmurdu. Dorianın rəssama qeyri-ixtiyari yazılı gəldi; o, bu gün qəribə etiraflar edirdi; fikirləşirdi ki, görəsən, o – Dorian – özü də haçansa kiməsə məftun ola bilərmi, onun qəlbinə kim hökm edə bilər? Lord Henri onu cəzb edir, lakin onun cazibədarlığı təhlükədir başdan-ayağa... Lord Henri həddən artıq ağıllıdır və çox abırsız adamdır; o, sevilmək üçün yararlı deyil. Görəsən, Dorianın da nə vaxtsa pərəstiş etdiyi adam olacaqmı? Görəsən, tale ona hansı nəsibi yazıb? O, bu həyəcanları da yaşaya biləcəkmi?

– Dorian, – Holvard dedi, – doğrusu, portredəki dəyişikliklərin baş verməsini görməyiniz mənə çox qəribə gəldi. Doğrudanmı, siz bunu görürsünüz?

– Hə, mən orada nəsə gördüm, – oğlan cavab verdi. – Gör-düyüüm şeylər məni çox heyrətləndirdi...

- Onda icazə versəniz, mən də bir baxardım...
- Dorian başını buladı.
- Bazıl, məndən xahiş etməyin... Yox, yox... Siz ona heç yaxın gələ bilməzsiniz!
- Nə olar, bir vaxt gələr, baxaram...
- Heç vaxt!
- Bəlkə də, siz haqlısınız! Yaxşı, sağ olun, mən getdim. Siz yeganə adamsınız ki, mənim sənətimə həqiqi təsir göstərdiniz. Yaratdığını ən gözəl əsərlərə görə mən sizə borcluyam. Ah! Kaş sizə söylədiklərimdən nələr çəkdiyimi biləydiniz!
- Əzizim Bazıl! – Dorian dedi. – Siz mənə nə dediniz ki? Sadəcə, mənə dediniz ki, mənimlə fəxr edirsınız, mənə pərəstiş edirsınız! Bu heç kompliment də deyil!
- Mənim sizə heç kompliment demək niyyətim də yox idi! Bu, etiraf idi! Mən bunu edəndən sonra, elə bil, nədənsə məhrum oldum. İçimdən nəsə çıxıb getdi. Görünür, öz hissərini heç vaxt gərək sözlə ifadə etməyəsən.
- Bu etiraflar mənim gözləntilərimi azdırıcı...
- Nə üçün? Siz nə gözləyirdiniz ki, Dorian? Siz portretdə məgər başqa şeylər də görmüsünüz? Orada daha nələr ola bilər ki?
- Heç nə! Orada ayrı heç nə yoxdur... Nə üçün soruştursunuz? Bir də pərəstiş sözünü dilinizi gətirməyin. Bu axmaqlıqdır. Biz sizinlə dostuq və həmişə dost kimi qalmalıyıq...
- Axi sizin Harriniz də var... – deyən rəssamın səsindən məyusluq sezildi.
- Harri! Harri! – oğlan qəfil gülüşlə səsini ucaldı. – Harri gündüzlər mümkün olmayan şeylər danışmaqla məşğul olur, gecələr isə ağlagılməz işlər görür. Belə bir həyat tərzi mənim də xoşuma gəlir. Lakin çətin və ağır dəqiqələrimdə inanmırıam ki, Harrinin yanına qaçım. Ağrılı anlarımı sizinlə bölüşmək daha yaxşıdır.
- Siz yenə mənim emalatxanama gəlib pozada duracaqsınızmı?
- Mümkün deyil!
- İmtina etməklə siz mənim rəssamlıq sənətimi məhv edirsiniz! Dorian, heç kəs öz idealına iki dəfə rast gəlmir. Öz idealını bircə dəfə tapanlar da elə çox nadir hallarda olur.



— Səbəblərini izah edə bilmirəm, Bazil. Lakin biliram ki, mən bir daha pozada durmayacağam. Portretdə nəsə bir məşumluq var. O da öz xüsusi həyatını yaşayır. Mən gəlib sizinlə bir fincan çay içərəm. Bu daha yaxşı olar.

— O, sizin üçün daha yaxşıdır... — Holvard narazı-narazı don-quldandı. — Yaxşı, onda gedim, hələlik. Çox təəssüf ki, portretə baxmağa icazə vermədiniz. Neyləmək olar? Sızi başa düşürəm.

Holvard gedən kimi Dorian Qrey öz-özünü güldü. Yazıq Bazill O, əsl həqiqəti bilmədi! Qəribədir! Dorian özü öz sırrını ona açmadı və üstəlik, dostunu məcbur elədi ki, sırrını desin. Təsadüfən o, qələbə calmışdı! Dostunun sırrını öyrənmişdi! Bazillin etrafından sonra ona çox şey aydın oldu. Rəssamin gic qısqanlıq alovları və ona ehtiraslı bağlılığı, valehedici mədhiyyələri, lakin bəzən qəribə təmkini və qapalı olması — bütün bunları başa düşdü, aydınlaşdır! Dorian bir anlıq məyus oldu. Romantik məftunluqla boyanmış belə bir dostluqdan nəsə faciə qoxusu gəlirdi.

Dərinəndən ah çəkdi və zəngi basıb xidmətçini çağırıldı. Bütün hallarda portreti buradan götürüb gizlətmək lazımdır. Bu sırrın açılmasına yol vermək olmaz! Portreti bircə saat belə otaqda qoymaq axmaqlıq olardı; bura onun hər hansı bir dostu, ya tanışı gələ bilər.

ONUNCU FƏSİL

Xidmətçi içəri girəndə Dorian oğrun-oğrun ona baxdı. Görəsən, Viktor ekranın arxasındakı portret barədə nə düşünür? O, portretə baxa bilərmi? Xidmətçi isə özünü soyuqqanlı aparır, sakitcə durub Dorianın əmrlərini gözləyirdi. Dorian sıqaret yandırdı və güzgünün qabağına sarı yeridi; o, güzgündən xidmətçinin əksini apaydın görürdü. Viktorun üzündə heç bir ifadə yox idi, o, təmkinlə növbəti xidməti vəzifəsinin icrasını gözləyirdi. Yox, ondan ehtiyatlanmağa dəyməz! Bununla belə, Dorian qət etdi ki, hər halda, ehtiyat tədbirləri də görsə, pis olmaz.

Dorian astadan danışmağa başladı; Viktorə dedi ki, ev işlərinə baxan qulluqçu qadını çağırırsın, sonra bəzəkli taxta sexinə

getsin, ustadan xahiş eləsin ki, bura dərhal iki fəhlə göndərsin. Dorianə elə gəldi ki, xidmətçi otaqdan çıxanda ekrana tərəf gözəcə da olsa, baxdı. Bəlkə, heç baxmayıb? Dorianın gözünə belə göründü, hə?

Bir azdan qulluqçu missis Lif tələsik kitabxanaya daxil oldu; qadının əynində qara ipək don, əllərində isə köhnə dəbli barmaqsız əlcəklər vardi. Dorian qadından keçmiş dərs otağının acharını istədi.

— Köhnə dərs otağının? — qadın təəccübləndi. — Ora toz-torpaq içindədir, mister Qrey! Qoyun əvvəl təmizləyim, səliqə-sahmana salım, sonra ora girin. Ser, indi bu vəziyyətdə ora girmək olmaz! Düz deyirəm, ora biabırçı kökdədir.

— Lif, oranı təmizləmək lazımlı deyil! Mənə yalnız açarı verin!

— Ser, vallah, ora girsəniz, üst-başınız tamam batacaq! Düz beş ildir, o dərs otağının qapısı açılmır. Lord həzrətlərinin ölü-mündən bəri oraya kimsənin ayağı dəyməyib.

Mərhum babasının adını eşitcək Dorian diksindi. Onun yad-daşında qocanın çox pis xatirəsi qalmışdı.

— Eybi yoxdur! Mən, sadəcə, ora baxmaq istəyirəm, vəssə-lam! Açıarı verin!

— Buyurun, götürün, ser! — yaşılı qadın əlləri titrəyə-titrəyə topa açarlar arasından dərs otağının açarını ayırdı. — Alın, bu da açar... Ser, axı... siz belə vəziyyətdə otağa girməzsiniz, eləmi? Bəlkə, ora köçmək fikriniz var? Məgər bura, aşağı otaq rahat deyil?

— Yox, yox, belə bir fikrim yoxdur! — Dorian tələsik cavab verdi. — Təşəkkür edirəm, Lif! Gedə bilərsiniz.

Ev işlərini idarə edən qadın bir anlıq ləngidi, istədi məişət məsələləri ilə bağlı bəzi xırda təfərrüatları ev sahibinə söyləsin. Dorian dərindən ah çəkdi və qadına dedi ki, bütün məsələləri özü həll eləsin, o, Lifə inanır. Qadın otaqdan razı halda çıxdı.

Qapı örtülən kimi Dorian açarı cibinə qoyub otağa göz gəzdirdi. Gözünə al-qırmızı rəngli, qızılı ilmələrlə tikilmiş ipək örtük sataşdı; bu atlaz örtük XVII əsrin axırlarında Venezsiya incəsənətinin gözəl nümunələrindən biriydi; babası onu nə vaxtsa Bolonya yaxınlığında monastırdan gətirmişdi. Bəli, elə bu örtüklə də o dəhşətli portreti bağlamaq olar! Ola bilsin, bu



örtükdən nə vaxtsa dəfn mərasimləri üçün istifadə olunub. İndi bu atlaz parça meyitdən də daha dəhşətli qoxu verən bir şəkli örtəcək; əks halda o portret qorxunc sarsıntılar, təhlükələr yaradacaq və bunların sayı-hesabı olmayıcaq! Qurdalar meyiti gəmirlən kimi, Dorian Qreyin də günahları onun kətan parça üzərindəki portretini gəmirəcəkdir. Onlar şəklin gözəlliyini gəmirəcək, portreti pis kökə salacaqlar; şəkli murdarlayacaqlar, ona biabırçı görkəm verəcəklər. Portret isə, hər halda, yaşayaçaq, daim canlı olacaq.

Bu düşüncələr Doriani çırmışdırı və o, əslində, şəkli nə üçün gizlətmək istədiyini Bazilə söyləmədiyinə görə bir anlıq peşmançılıq hissi yaşadı. Bazil, şübhəsiz, onu lord Henrinin təsirlərindən qoruya, hələ üstəlik, onun özünü də zəhərli və təhlükəli ehtiraslardan çəkindirə bilərdi.

Bazilin ona qarşı məhəbbəti (bu, doğrudan da, əsl sevgiyidi!) çox xeyirxah və ali bir hissdir! Bu, gözəlliyyə qarşı instinktdən doğan və insan zəifləyən kimi ölüb gedən adı fiziki aludəcilik deyil. Yox! Bu sevgi Mikelancelo sevgisidir; bu sevgi Monten, Vinkelman¹ və Şekspir sevgisidir. Bəli, Bazil onu xilas edə bilərdi. Lakin artıq çox gecdir. Keçmişlə hər zaman peşmançılıq hissili, unutmaqla və ya inkar etməklə ütülmək olar. Gələcək isə qaçılmazdır. Dorian hiss edirdi ki, onun içində elə ehtiraslar qaynaşır ki, onlar çöle çıxsa, nəticəsi pis olar; əgər onun dumanlı şirin xəyalları həyata keçsə, onun həyatına kölgə düşəcək.

Dorian al-qırmızı-qızılı örtüyü taxtın üstündə götürdü, onu əllərində tutub ekranın arxasına keçdi. Portretin üzündə başqa dəyişiklik-zad olmamışdı ki? Yox, ona elə gəldi ki, olmayıb; hər halda, o, şəkəl daha böyük həqarətlə baxdı. Qızılı qıvrım saçlar, mavi gözlər və çəhrayı dodaqlar – necə var yerindəydi. Yalnız üzün ifadəsi dəyişmişdi; o, öz qorxunc simasıyla dəhşətli görünürdü. Bazilin Sibil Veynə görə danlaqları, mənasız və boş məzəmmətləri yanında bu qorxunc sıfət daha eybacər idi! Portretdən onun öz qəlbi idi ona baxan, onu ittihəm edən! O, öz qəlbinə cavab verməliydi! Dorian ağrı hiss edə-edə

¹ Johann Vinkelmann (1717–1768) – görkəmli alman incəsənət nəzəriyyəcisi, sənətşünas

dəbdəbəli örtüyü portretə doladı. Elə bu vaxt qapı döyüldü; Dorian ekranın arxasından çıxıb qapıya boylandı. Xidmətçi Viktor otağa girdi.

— Müsyö, fəhlələr gəlib.

O düşündü ki, Viktoru dərhal harasa göndərmək lazımdır; qoy portreti fəhlələrin hara qoyacaqlarını bilməsin. Viktorun ağıllı, bic gözləri var; bəlkə də, orada bir hiyləgərlik də gizlənib! Etibarsız adamdır! Dorian yazı masası arxasına keçib lord Henryə xırda bir məktub yazdı; xahiş edirdi ki, ona oxumaq üçün bir şey göndərsin, həm də xatırlatdı ki, onlar bu axşam doqquza on beş dəqiqə işləmiş görüşməlidirlər.

— Bunu dərhal lord Henryə çatdırın və cavabını da gözləyin, — kağız parçasını Viktora uzatdı, — fəhlələrə də deyin, gəlsinlər içəri...

Bir azdan qapı yenə döyüldü və Cənubi Audli küçəsindəki taxta sexinin məşhur ustası mister Habbard və onun çox yön-dəmsiz bir köməkçisi içəri girdilər. Mister Habbard qırmızısifət, sənşin bakenbardlı bir adam idi. Onun incəsənətə isti münasibəti əhəmiyyətli dərəcədə lap qədimdən əksəriyyəti pulsuz-parasız olan müştərilərlə — rəssamlarla ölçülürdü. Adətən, o, sifarişçilərin evinə getmirdi, gözləyirdi ki, sifarişçilər özləri onun sexinə gəlsinlər. Lakin Dorian Qrey üçün həmişə istisnalar olurdu. Dorianda qəribə bir cazibədarlıq vardı ki, bu da hamını ovsunlayırdı. Hətta onu görməyin özü adamda məmnunluq doğurdu.

— Mister Qrey, mənə görə bir qulluq? — sex ustası yoğun, cilli əllərini bir-birinə sürtə-sürtə soruşdu. — Fikirləşdim ki, şəx-sən özüm gəlim, sizin qulluğunuzda durmaq şərəfinə nail olum! Bir gözəl çərçivə əldə etmişəm, satış mərkəzindən gətirdim onu, ser. Qədim Florentin malıdır. Fontildən gətiriblər. Bu çərçivə dini şəkillər üçün çox münasibdir, mister Qrey!

— Mister Habbard, bağışlayın, sizə əziyyət verdim! Əlbəttə, dini şəkillərə bir o qədər maraq göstərməsəm də, gəlib o çərçivəyə baxaram. Amma bu gün istəyirəm ki, bu şəkli yuxarı mərtəbəyə aparaq. Çox ağırdır. Ona görə də xahiş elədim ki, siz iki fəhlə göndərəsiniz.

— Heç bir əziyyəti yoxdur, mister Qrey! Sizə xidmətdən şad olaram. Hansı şəkildir, ser?



— Bax bul! — Dorian ekranı portretin qabağından itələyib çəkərək cavab verdi. — Örtüyünü çıxarmadan onu yuxarı apara bilərsinizmi? Elə beləcə! Qorxuram cizila. Ona görə örtük çəkmişəm üzünü.

— Ser, burada çətin bir iş yoxdur, — sex ustası dilləndi və dərhal köməkçisiylə işə girişdi; onlar uzun latun zəncirlərdən asılmış portreti açmağa başladılar. — Onu hara qoyacaqıq, mister Qrey? — usta soruşdu.

— Mən sizə yolu göstərərəm, mister Habbard. Xahiş edirəm, dalimca gəlin. Yox, ya da siz düşün qabağa. Lap yuxarıdadır yer... çox təəssüf... Biz əsas pilləkənlə qalxacaqıq, o enlidir.

Dorian qapıları taybatay açdı; onlar holla girdilər, orada işə pilləkənlə yuxarı qalxmağa başladılar. Çərçivənin böyüklüyü portreti yaman ağırlasdırmışdı; Dorian hərdənbir fəhlələrə kömək də edirdi. Mister Habbard işə onun zümrəsindən olan bütün adamlara xas yaltaqlıqla buna etiraz edirdi; zadəganlar faydalı işlər görə bilməzdilər.

— Ser, şəkil yaman ağırdır ha! — usta yuxarı mərtəbəyə çatanda alnının tərini sildi.

— Hə, yaman ağırdır, — Dorian da dodaqucu təsdiq etdi, sonra portretin qoyulacağı otağın qapısını açdı.

Bu otaq onun həyatının bütün sırrını saxlayacaq, onun qəlbini adamların gözündən gizlədəcəkdir. Dörd ildən çox idi o, bu otağa girmirdi; balaca olanda bura onun otağı olmuşdu; böyüyəndən sonra işə bura oldu dərs otağı. Bu böyük və rahat otağı mərhum babası lord Kelso xüsusi olaraq nəvəsi üçün düzəltmişdi; lakin anasına heyrətamız dərəcədə oxşadığına, ya hansısa başqa səbəblərə görə lord Kelsonun uşağı görməyə gözü yox idi, çalışırkı ki, nəvəsini özündən uzaq saxlaşın. Dorian gördü ki, o vaxtdan bəri otaqda elə bir dəyişiklik baş verməyib; iri italyan sandığı da yerində durub; fantastik şəkildə rənglənmiş divarlar, panellər, onların zərli, naxışlanmış qəlibləri hələ də qalır; o, uşaq vaxtı çox vaxt bu qəliblərin arxasında gizlənərdi. Qırmızı ağacdan düzəldilmiş kitab şəkfi da yerindəydi, vərəqləri töküllüb dağlımış dərsliklərlə doluydu; arxa tərəfdəki divardan işə hələ də qədim Fələməng xalçası asılmışdı; xalça

Üzərində rəngi çox solmuş kral və kraliça bağda şahmat oynayırdı; təsvirdəki arxa planda dəmir əlcəkli əllərində quş tutmuş şahin ovçuları dəstə-dəstə at belində gedirdilər. O unudulmaz çağlar necə yadına düşdü! Dorian ətrafa nəzər yetirdikcə yalqız uşaqlığının, demək olar ki, hər anı, sanki, geri qayındırı. O, məsum uşaqlıq çağlarını yadına saldı; pak, təmiz, günahsız çağlar! Bir-dən ona elə gəldi ki, bu eybəcər və məşum portreti bura qoymaq, bu paklıq yuvasında gizlətmək qorxuludur. Hələ o, məsum uşaqqı olanda ağlına belə gəlməzdii ki, onu məhz belə bir gələcək gözləyir. Lakin evdə başqa belə bir etibarlı yer yoxdur ki, portreti gizlədəsən. Otağın açarı indi ondadır və bundan sonra bu otağa heç kəs gire bilməz. Qoy kətan parçadakı şəkin üz-gözü öküz kimi küt, amansız, çırkin və eybəcər olsun, cəhənnəmə ki! Onu heç kim görə bilməyəcək! Heç Dorian özü də onu görməyəcək. Nəyinə gərək? Öz qəlbinin eybəcər şəkildə belə parçalanıb dağılmışına niyə baxsın ki? O, öz gəndiliyini qoruyub saxlamışdı; bu kifayətdir, ona bu bəs edər! Bundan başqa, məgər o, özünü islah edə bilməzmi? Məgər rüsvayıcı gələcəkdən qaçmaq olmazmı? Bəlkə, elə onun həyatına böyük bir sevgi daxil oldu və onu tamamilə təmizlədi? Bu sevgi onu qəlbində və canında doğulan sonraki günahlarından qoruya bilər; hələ o ağlagəlməz günahlar sırlıdır, onların şəklini heç kim çəkməyib və bu sehrin özü də onlara qorxunc, məşum füsunkarlıq verir. Ola bilsin ki, günlərin bir günü bax bu çəhrayı, həssas ağızlaşkı dəhşətli görünüş itib getsin və o zaman Bazıl Holvardın şedevr əsərini də dünyaya göstərmək mümkün olsun!

Yox, bu mümkün deyil! Kətan parça üzərindəki insan saat-basaat, həftəbəhəftə qocalır. Şəkildə günah və eyiblərin sırlı əksi ifadə olunsa da, o, yaşın, zamanın buraxdığı yaramaz izlərdən yaxa qurtara bilməyəcək. Yaş öz sözünü deyəcək! Yanaqları sallanacaq, qırış-qırış olacaq. Onun işığı oləzliyən gözlərinin ətrafında qara büküslər yaranacaq, gözlərinin yarışğını məhv edəcək. Saçları parlaqlığını itirəcək, bütün qocalarda olduğu kimi, onun da ağızı daim yarıçılı qalacaq. Bürüşüklü boynu, dərisi altından göyərib görünən damarları, soyuq əlləri, bükülmiş beli! Aman Allah! Lap mərhüm babası kimi olacaq! Qoca



vaxtında babası yaman şıltaq, sərt, kobud idi ona qarşılı! Eh, gərək portreti gizlətsin! Neyləmək olar?

— Mister Habbard, zəhmət olmasa, bura gətirin, — yorğun-yorğun geriyə boylandı. — Sizi yaman gözlətdim, üzr istəyirəm. Flkrə getmişdim, bir anlıq sizlə unutdum...

— Mister Qrey, eyib etməz, bir qədər dincəlmək bizimcün də xoşdur, — sex ustası dedi. — Hə, hara dediniz qoyaq bunu, ser?

— Fərqi yoxdur, qoyun bax bural Hə, belə. Asmaq lazımlı deyil. Elə divara söykəyin — yetər. Təşəkkürlər.

— Bu sənət əsərinə baxmaq olarmı, ser?

Dorian səksəndi.

— Mister Habbard, bu, sizin üçün maraqlı deyil, — gözlərini ustadan çəkmədən bildirdi. Bu anda o düşünürdü ki, əgər usta örtüyü qaldırıb o şəklə baxmağa cürat eləsə, onu tutub yerə yuxacaq. — Sizə daha əziyyət verməyəcəyəm. Çox sağ olun ki, özünüz gəldiniz və köməyinizi əsirgəmədiniz.

— Dəyməz, mister Qrey, dəyməz! Hər zaman xidmətinizdə hazırlam, ser!

Mister Habbard pilləkənləri ağır-agır endi, köməkçisi də onun dalınca düşdü; köməkçi utana-utana boylanıb iftixarla Dorianə baxırdı; o, ömründə Dorian kimi cazibəli, gözəl adam görməmişdi.

Aşağıda addım səsləri kəsilən kimi Dorian qapını bağlayıb açarı cibinə qoydu. İndi özünü rahat hiss edirdi. Bundan sonra heç kəs bu eybəcər şəkli görməyəcək! O, təkcə o, öz eyiblərini və günahlarını görəcək!

Dorian kitabxanaya düşəndə artıq saat altıya işləmişdi və otaga çay gətirmişdilər; qara əlvən ağacından düzəldilmiş sədəfli xırda çay stolunu ona ledi Radley bağışlamışdı; onun qəyyumu-nun arvadıydı, daim xəstəlikləri ilə əlləşirdi, ötən qış mövsümünü də Qahirədə keçirmişdi. Nə isə... Ledi Radleyin bağışladığı o sədəfli stolun üstündə lord Henridən gəlməş bir məktub və yanında da üz qabığı köhnəlmış bir kitab vardi. Çay sinisinin içinə isə “The St. James’s Gazette”¹ qəzetinin üçüncü nömrəsi

¹ “Sent Cem qəzeti”

qoyulmuşdu. Görünür, Viktor qayıdış gəlib. Görəsən, o, buradan gedən fəhlələrlə rastlaşıbmı? Onlardan gördükleri iş barədə bir şey soruşubmu? Əlbəttə, xidmətçi artıq kitabxanadan portretin çıxarıldığını bilir, hər halda, görüb ki, portret daha burada yoxdur. Çayı gətirəndə ekranın çəkildiyinə də fikir verib, portretin yeri də boşdur. Bəlkə də, günlərin bir günü o, Viktoru iş başında yaxalayacaq: xidmətçi gecələrin birində pilləkənlərlə qalxıb dərs otağının qapısını sindirə bilər! Öz evində casus saxlamaq dəhşətli şeydir! O eşitmişdi ki, varlı adamları həmişə onların xidmətçilərindən kimsə şantaj edir; xidmətçi ya gizlice məktub oxuyur, ya qapı arkasında pusub söhbətlərə qulaq asır, ya vizit kartlarını toplayır, ya da elə balışın altından rəngi solmuş gül ləçəyi və ya bükülmüş qadın krujevası tapır...

Dorian dərindən ah çəkdi və özünə çay süzdü; sonra lord Henridən gələn məktubu açdı. Henri yazırkı ki, ona axşam qəzeti və kitab göndərir; kitab Dorian üçün maraqlı ola bilər; daha sonra da qeyd edirdi ki, səkkiz on beş dəqiqədə mütləq klubda olacaq. Dorian qəzeti vərəqlədi, beşinci səhifədə onun gözünə qırmızı karandaşla nişanlanmış bir yazı sataşdı. Oxudu:

“Aktrisanın ölümüylə bağlı işin istintağı. Bu gün səhər Hokston Rouddaku Bel Taverndə rayon müstəntiqi mister Danbi gənc aktrisa Sibil Veynin cəsədi üzərində müayinə aparmışdır; gənc aktrisa Holbordndakı Royal Teatrına bu yaxınlarda işə götürülmüşdü. İstintaq müəyyən edib ki, ölüm bədbəxt hadisə nəticəsində baş vermişdir. Mərhumun anasına başsağlığı verilmişdir; qızının meyitinin yarılmاسında iştirak edən ana və doktor Birrel istintaqa bu barədə məlumat vermişlər; ana ifadə verərkən çox mütəəssir və həyəcanlı olmuşdur”. Dorian dilxor oldu; qəzeti cırıb parça-parça elədi və zibil yesiyyinə tulladı. Bu nə rəza-lətdir! Bu həqarət doğuran təfərruatlar necə də dəhşətli görünür! O, qəzeti göndərdiyi üçün lord Henridən bir qədər incidi. Hələ bir səfehlik edib xəbəri qırmızı karandaşla da dairəyə alıb! Axi Viktor onu oxuya bilərdi! Xidmətçi ingilis dilini də yaxşı bilir.

Elədir, çox güman ki, xidmətçi qəzeti oxuyub və nədənsə şübhələnməyə başlayıb! Axi niyə narahat olur ki? Onun bu məsələyə nə dəxli var? Dorian Qrey Sibil Veynin ölümündə



günahkar deyil ki... Heç qorxmağın yeri də yoxdur! Dorian Qrey qızı öldürməyib!

Gözü lord Henrinin göndərdiyi sarı kitabı sataşdı. Bu nədir, görəsən? Stola yaxınlaşdı; bu səkkizbucaqlı sədəfli stol ona gümüşdən pətək hörən naməlum Misir arılarının işini xatırlatdı; Dorian kitabı götürüb kresloda əyləşdi, vərəqləməyə başladı. Bir neçə dəqiqədən sonra o artıq mütlaliyə qapılmışdı. Çox qəribə kitab idi, beləsini heç vaxt oxumamışdı. Ona elə gəlirdi ki, gözləri öñündən dünyanın bütün günahları gözəl bir libasda, fleytanın həzin musiqi sədaları altında bir-bir ötüb-keçir. İndi o, şirin xəyal kimi arzuladığı çox şeyi canlı şəkildə görür. Heç yuxusuna belə girməyən şeylər indi onun gözləri qarşısında canlanır. Deyəsən, süjetsiz bir roman idi, daha doğrusu, psixoloji etüdlər idi. Əsərin yeganə qəhrəmanı cavan bir Parisli oğlan idi; bu cavan oğlan on doqquzuncu əsrдə bütün keçmiş əslərin ehtiras və əhvali-ruhiyələrinin dirçəldilməsi işi ilə məşğul olur. O, bəşər övladının ötən dövrlərdə yaşadığı hiss və həyəcanları, əhvali-ruhiyələri eynilə özü yaşamaq istəyir. Onu qeyri-təbii məhrumliyət formaları maraqlandırır ki, adamlar bunları düşüncəsiz olaraq ləyaqət adlandıırlar; eyni zamanda o formalara qarşı olan təbii ehtiras dalğaları maraqlandırır; müdriklər isə bunları hələ də əxlaqsızlıq adlandıırlar.

Kitab özünəməxsus səlis üslubda, aydın və rəvan dildə yazılmışdı; bununla belə, kitabı başa düşülməyən, qaranlıq olan coxsayı arqo və arxaik sözlər, texniki terminlər və incə tabirlər vardı. Belə bir üslubda fransız simvolistlər məktəbinin gözəl sənətkarları yazardılar. Kitabda çoxlu metafora, səhləb çiçəyinə bənzər ifadələr və incə təsvirlər vardı. İnsanın duygusal həyatı mistik fəlsəfi termin və anlayışlar vasitəsilə təsvir edilirdi. Çətin bir sual qarşısında qalırdın – bu nədir belə, kitab nədən bəhs edir? Orta əslərdə yaşamış hansısa bir müqəddəsin dini meyil və arzularının təsviridir? Yoxsa bu, günah işlədən müasirimizin utanmaz etirafındır? Bu, zəhərləyici bir kitab idi. Sanki kitabın səhifələrindən qalın papiros tüstüləri qalxır, adamın bey-nini korlaysırdı. Cümələlərin və ifadələrin ritmi, onların monoton ahəngi, mürəkkəb və zəngin nəqarətlər, düşənmiş təkrarlar

— bütün bunlar yalnız bir şeyə söykənirdi — xəstə xəyalpərvərliy! Və kitabı səhifədən-səhifəyə acgözlükə oxuyan Dorian bir də ayılıb gördü ki, artıq gün əyilib, otağın qıraqlarına axşam kölgəsi düşüb. Buludsuz yaşılaçalan səmada bir ulduz parlayırdı. Dorian pəncərədən düşən zəif işiqda sözləri seçənədək oxudu; nəhayət, xidmətçinin bir neçə xəbərdarlığından sonra durub o biri otağa keçdi; artıq gec idi, kitabı çarpayışının yanındakı xırda stolun üstünə qoyub geyinməyə başladı.

O, kluba çatanda artıq saat doqquza qalmışdı; lord Henri tək-tənha oturub onu gözləyirdi, çox əzgin və narazı görünürdü.

— Harri, üzr istəyirəm, — Dorian dedi, — vallah, mənim gecikməyimdə günahkar sizsiniz. Sizin mənə göndərdiyiniz kitab o qədər sehrlidir ki, ondan ayrılməq olmurdu, buna görə də saat yaddan çıxmışdı mənim üçün. Bilmədim gün nə vaxt qurtardı.

— Bilirdim ki, xoşunuza gələcək, — Lord Henri ayağa qalxıb cavab verdi.

— Mən demədim ki, xoşuma gəldi. Dedim ki, kitab məni “ovsunlamışdım”. Bunlar ayrı-ayrı şeylərdir.

— Belə de... Siz artıq fərqləri də bilirsiniz? — lord Henri mızıl-dadı. Onlar yemək otağına keçdilər.

ON BİRİNCİ FƏSİL

Dorian Qrey bir neçə il bu kitabın təsirindən qopa bilmədi; daha doğrusu, heç buna cəhd də göstərmədi. O, kitabın nəfis şəkildə Parisdə çap olunmuş birinci nəşrindən doqquz nüsxə sıfariş verdi; onlara müxtəlif rəngli üz çəkdirdi; bu rənglər onun əhvali-ruhiyyəsi və artıq, demək olar ki, idarə edə bilmədiyi dəyişkən fantaziyalarının şıltaqlıqları ilə harmoniya təşkil etməliydi.

Kitabın qəhrəmanı romantik hissələri ilə aqli çox qəribə şəkildə birləşən qəşəng bir parisli oğlan idi; o, sanki, Dorianın prototipiyydi; və elə bil, ondan çox-çox qabaq yazılmış bu kitab onun həyat tarixçəsini təsvir edirdi. Dorian bir məsələdə kitabın qəhrəmanından daha xoşbəxt idi: o, gənc parislinin uşaqlıqdan qəflətən itirdiyi heyvətamız gözəlliyyinə görə qorxu hissini heç



vaxt yaşamamışdı; və o, heç vaxt işildayan və hamar metal güzgülər qabağında özünə baxarkən dəhşətli hallar keçirməmişdi. Kitabın sonuncu fəslini Dorian bədxah bir hissə oxudu; elə bil, bu dərdə özünün mübtəla olmadığına daha çox sevinirdi; hər bir həzzdə, demək olar ki, hər zaman hansıa əzablı bir fərəh hissi olur. Deməli, həmin fəsildə insanın dərdi, kədəri, faciası təsvir edilir, bəlkə də, bir qədər pafoslu dillə təsvir ediliirdi; həmin dərdli insan özgələrdə və ətrafındakı adamlarda ən çox dəyərləndirdiyi şeyi əbədi itirmişdi və buna görə əzab çəkirdi.

Dorian sevinirdi; sevinirdi ki, Bazil Holvardın və onun ətrafında olan adamların da heyran olduğu gözəlliyi onu heç vaxt tərk etməyəcəkdi. Hətta Dorian Qrey barədə dumanlı şayiələr eşidən adamlar belə (onun şübhəli həyat tərzi barədə şayiələr isə, demək olar ki, bütün Londonda gəzib-dolasır və klublarda dedi-qoduya səbəb olurdu) bu rüsvayçı dedi-qodulara inana bilmirdilər: axı o, elə bir insan idi ki, hələ həyatın çirkabına bulaşmamışdı. Ədəbsiz danişan adamlar Dorian Qreyi görən kimi səslərini kəsirdilər. Onun üzünün dinc şəffaflığı onlar üçün, sanki, xəcalət tənəsi kimi görünürdü. Dorianın hər hansı bir məclisdə görünməsi itirilmiş paklığı xatırladırdı. Adamlar təəccüb edirdilər ki, bu cazibəli gənc bizim əxlaqsız və rəzil ehtiraslarla bürünmüş əsrimizin sarsaq təsirlərindən necə qurtula bilib? Dorian tez-tez uzun müddət evdə olmurdu və o, bu şübhəli və müəmmalı yayınmalardan sonra (ətrafındakı dostları və onu tanışanlar ondan şübhələnməyə başlamışdılar) evə qayıdır, xəlvəti olaraq yuxarı qalxır, dərs otağına girib qapını arxadan bağlayır, əlində güzgü uzun müddət portretin qarşısında dayanıb gah şəklə, gah da özünə baxırı və görürdü ki, şəkildəki Dorian getdikcə daha çox qocalır; güzgündəki əksi isə cavan və gümrah bir təbəssümlə ona gülümşəyir. Bu kontrast daha şox heyrət doğurduqca Dorian bundan daha çox həzz alındı. O, öz gözəlliyyinə daha çox vurulur, qəlbinin isə yoldan çıxmasını daha maraqla izləyirdi. O, çox böyük həyəcanla və həm də hansıa qeyri-təbii məmənunuqla portretdəki büküs və qırışları izləyir, eybəcər dəyliliklilərə diqqətlə baxaraq bəzən özü özündən soruşurdu: görəsən, günahın əlamətləri daha qorxunc və

mənfurdur, yoxsa yaşın? O, öz ağ əllərini portretə yaxınlaşdırır, şəklin gücdən düşüb kobudlaşmış əllərinə vurur, onları müqayisə edib gülürdü. O, vaxtından əvvəl qocalmış və eybəcərləşmiş portretə kinaya ilə baxır, onu lağa qoyurdu. Düzdür, hərdənbir gecələr öz yataq otağında uzanıb yuxusu ərşə çəkiləndə, yaxud gəmi təmiri ilə məşğul olan dokların yaxınlığında yerləşən pritondakı çirkli taxtlarda uzananda (o, pritona əynini dəyişib özgə adıyla tez-tez gedirdi) qəlb ağrısıyla düşünürdü ki, o, əxlaqsızlaşış; o, bütün həyatını korlayıb və bu anlar ona əzab verirdi; onda belə hallar nadir vaxtlarda baş qaldırırdı. Onun həyata sonsuz marağını lord Henri oyatmışdı və bu, Bazil Holvardın bağçasında baş vermişdi; bu maraq ona getdikcə daha çox ləzzət verirdi. O, öyrəndikcə daha çox şeyi bilmək istəyirdi. Onda bu həvəslərə qarşı canavar acliği yaranmışdı və bu acliğı söndürmək ehtirası da günü-gündən şiddətlənirdi. Lakin Dorian tədbirsiz də deyildi; hər halda, o, ictimai rəyə də xor baxmirdi və cəmiyyətlə münasibətlərində ədəb-nəzakət qaydalarını gözləyirdi. Qişda ayda iki dəfə, qalan bütün mövsümlərdə isə çərşənbə axşamı o, öz yaraşıqlı evinin qapılarını adamların üzünə açır, burada ən məşhur və dəbdə olan musiqiçilər öz məharətlərini göstərir, onun qonaqlarını əyləndirirdilər. Lord Henri bu ziyafətləri verməkdə ona kömək edirdi və belə məclislərdə – seçmə qonaqların siyahısının tərtib edilməsində, yerləşdirilməsində, stolun üstünün düzəldilməsində, ekzotik gülərin seçilib qoyulmasında, stol örtüklerinin, qədimi qızılı və gümüşü qab-qasığın düzülməsinə qədər hər şeydə lord Henrinin təcrübəsi vardı. Gələn qonaqlar arasında çox adam vardı ki, Dorian Qreyə ideal kimi baxır, yaxud özlərini belə göstəridilər; onlar Dorianı Eton və Oksford universitetlərinə tələbəlik illərində arzuladıqları və xəyallarında tutduqları insan kimi – əsl elmi dünyagörüşə malik olan mədəniyyətli və müasir ədəb-nəzakət qaydalarını və mədəniyyəti özündə birləşdirən dünyəvi bir sima kimi göründürdülər. Dorian onlara, Dantenin dediyi kimi – “gözəlliyyə səcdə etməklə qəlbini, özünü nəcibləşdirən” adamlardan biri kimi görünürdü. Və ya Getenin dediyi kimi, o, elə bir adam idi ki, “görünən dünya məhz onun üçün yaradılmışdı, onun üçün mövcud idi”.



Təbii ki, Dorian üçün incəsənətin birinci və ən böyük əsəri həyatın özü idi; qalan bütün sənətlər və əsərlər yalnız müqəddimədir. Əlbəttə, o, dəbə də önmə verirdi; dəbələ müəyyən vaxt çərçivəsində hamının qəbul etdiyi bütün təxəyyül və fantaziyaları həyata keçirmək olar; o, modabazlığa da üstünlük verirdi, çünki bu, özünəməxsus yolla gözəlliyyin mütləq müasirliyinə atılan addımdır. Onun geyim tərzü və modaya qarşı sonsuz həvəsi Mayfer ballarında və Poll Moll klublarında əylənən modabaz gənclərə vaxtaşını nəzərəçarpacaq dərəcədə təsir edirdi. Bu gənclər hər cəhətdən ona oxşamağa çalışır və onu təqlid edirlər; hətta onun kimi füsunkar olmaq və cah-calallı görünmək üçün Dorianın özünü də fikir vermədiyi ən xırda detalları belə gözdən qaçırmırdılar.

Dorian cəmiyyətdə həddi-bülüğə çatanlara verilən çox iddialı mövqə tutmuşdu; onun beynində belə bir fikir dolaşırdı: Neronun imperatorluğu dövründə “Satirikon”un müəllifi Roma üçün necə idisə, o da müasir London üçün eləcə ola bilər. Lakin lap ürəyinin dərinliklərində o düşünürdü ki, hamının məsləhətləşdiyi (hansi pal-paltarı geyinməli, hansi daş-qası taxmalı, nə bilim, qalstuğu və ya zənciri necə bağlamalı...) sadə “arbiter elegantiarum”¹ olmaqdansa, cəmiyyətdə daha əhəmiyyətli rol oynamamış lazımdır. O, yeni həyat fəlsəfəsi yaratmaq arzusunda idi; bu fəlsəfənin ağıllı əsası, öz ardıcıl prinsipləri olmalıdır; o, həyatın ali mənasını hiss və duyguların həyata keçirilməsində görürdü.

Ehtiraslara baş əymək çox vaxt və tamam düzgün olaraq mühakimə olunub; çünki adamlar instinkтив olaraq ehtiras və hissələrdən qorxurlar; onlar adamlarda güclü ola bilərlər və biliyimiz kimi, onlar yalnız rəzil və əxlaqsızlara xasdır. Lakin Dorian Qreyə elə gəlirdi ki, bu hiss və ehtirasların əsl təbiəti hələ indiyə kimi anlaşılmaz olaraq qalır; həmin ehtiraslar ona görə heyvani azığın ehtiraslar kimi yaşayır və adamlar hər zaman çalışıblar ki, onları ram edib boğsunlar; onlara qida verməyiblər, onlarda gözəlliyyə doğru ali və mütərəqqi cəhdin üstün əlamətlərindən biri olan yeni əxlaqi həyatın elementlərini görmək

¹ Moda qanunvericisi (*lat.*)

əvəzinə onları əzab və iztirablarıyla öldürüb'lər. Bəşəriyyətin ötüb gəldiyi yola nəzər salarkən Dorian çox pərişan hisslər keçirirdi. Sən demə, nə qədər boşluqlar olub, necə böyük səhv-lər buraxılıbmış, nə qədər güzəstlər olubmuş! Nəyə görə? Hansı mənasız bir şeyə görə?! Kökündə qorxu yatan mənasız, inadkar məhrumiyyətlər, özünüməhvətmə və özünüməhrumetmənin eybəcər formaları baş verib! Bəs nəticəsi nə olub? Cinsi pozğunluq və nəsil kəsilmə! Cırlaşma! Bu daha qorxulu və daha dəhşətliidir! Bu, insanların bilməməzliyi ucbatından qorunmağa can atdıqları, necə deyərlər, "deqradasiya"dan da qorxuludur! Təbiət hər zaman ilahi bir kinayə ilə tərkidünya olan şəxsləri nahaq yerə səhralara, vəhşi heyvanların yanına qovmayıb, müqəddəs zahidlərə həyat yoldaşı kimi meşələrin və çöllərin sakınlarını – dördayaqlı heyvanları göstərməyib!

Bəli: lord Henri düz deyir, düzgün proqnoz verir – yeni hedonizm¹ doğulur; bu əxlaq fəlsəfəsi həyatı tamam dəyişdirməli, onu sərt və bayağı puritanlıqdan azad etməlidir; bizim günlərdə puritanlığın nədən belə dirçəlməsini anlamaq olmur. Əlbəttə, hedonizm idrakin köməyinə əl atacaq, lakin ehtirasların çeşidli təbiətini heç bir nəzəriyyə və ya elmi dünyagörüşlə dəyişmək iqtidarında olmayacaq. Hedonizmin məqsədi – elə bu ehtirasların təbiətidir, təcrübəsidir, onun acı-şirin məhsulları deyil; bizim dövrdə asketizm², həm də kobud əxlaqsızlıq da hissəleri öldürür; hedonizm insanları həyatın hər anını tam dolğunluqla yaşamağı öyrədəcək; çünkü həyat özü yalnız ötəri və keçici bir andır.

Hərdən elə olur ki, adam səhərəyaxın şirin yuxu görür; istəyir ki, bu yuxular ölüm yuxusu kimi əbədi olsun, amma oyanır, yuxunun uzun olmamasına təəssüf edir; yaxud dəhşətli və qeyri-təbii sevinc hissindən sonra beyin hüceyrələrində gerçəkliliyin özündən də qorxulu olan yuxugörmələr oyanır; hər şeyi, elə bil, canlı və aydın, ləp fantastikada olduğu kimi görürsən; bunlar elə qüvvələr tərəfindən həyata keçirilir ki, bu qüvvələr

¹ Hedonizm – həyatın zövq və səfa üçün yarandığını iddia edən qədim yunan əxlaq nəzəriyyəsi

² Asketizm – zahidlik, tərki-dünyalıq



qotik sənət nümunələrini elə canlı edir ki, sanki, bunlar xəstə təxəyyüllü adamlar üçün yaradılıb. Bu oyanışlar hamiya tanışdır; görürsən ki, sübhün ağ barmaqları yavaş-yavaş pərdəyə dırmasıdır və adama elə gəlir ki, pərdə titrəyir, yellənir, yırğalanır. Qara əcaib kölgələr səssizcə otağın künc-bucağına düşür, sonra ərliyib gedir. Həyatdə isə yarpaqlar arasında artıq sərçələrin səsi eşidilir, kükçədən ayaq səsləri gəlir, adamlar işə tələsirlər, bəzən təpəliklərdən gələn küləyin nəfəsi və viyiltisi sükut içində qərq olmuş evin başına fırlanır; elə bil, qorxur ki, evin içində yatanları oyadar; lakin onun al-qırmızı sığınacağından axır ki, yuxunu qovmağa məcbur olur. Bir-birinin ardınca yüngül tor örtüklər qalxır, ətrafdə hər şey yavaş-yavaş öz əvvəlki forma və rəngini alır; və səhər sizin gözləriniz qarşısında dünyaya öz adı görkəmini təqdim edir. Donuq güzgülər yenə öz əvvəlki həyatlarını yaşamağa başlayır. Sönmüş şamlar harada idilərsə, orada da durub; onların yanındakı kitab isə hələ axıra qədər oxunmayıb; dünənki balda sizin yaxanızı bəzəyən solğun çiçək boynunu büküb, yaxud o məktub, sizin oxumağa qorxduğunuz o məktub, yaxud çox tez-tez oxuduğunuz o məktub da əvvəlki yerindədir. Sanki, heç nə dəyişməyib. Gecənin xəyalı kölgələrindən yenə tanış gerçəklilik boyanır. Bugünkü həyatı gərək dünən qoyub gəldiyin yerdən başlayasan; və biz ağrı ilə dərk edirik ki, fasıləsiz olaraq güc sərf etməyə məhkum olunmuşuq; adı stereotip məşğulliyətlərin yorucu labirintində fırlanır, eyni şeyləri təkrar edirik. Bu anlarda biz ehtiraslı istəklər yaşayınp; gözlərimizi açıb yeni dünya görmək istəyirik; bu dünya bir gecənin içində dəyişib; bizim bəxtlimizdən bu dəyişən dünyada hər şey yeni forma və rəng alıb; canlı və şəffafdır; dünya tam yeniliklərlə doludur, sırlarla doludur; orada keçmişə yer yoxdur, yaxud orada keçmiş üçün də bir balaca münasib yer saxlanılıb; əgər bu keçmiş hələ canlıdırsa, hələ ölməyibse, hər ehtimala qarşı, öhdəlik və ya təəssüf şəklində yaşayırsa! Çünkü hətta xoşbəxtlik haqqında xatirələrdə də bir özəl kədər var; ötüb-keçən hər bir həzzin xatırası isə adama ağrı gətirir.

Dorian Qrey məhz bu cür aləmlərin gerçəkləşməsini arzulayırdı; o düşünürdü ki, dəyişən dünyaların yaradılması həyatın

əsas məqsədi, yaxud məqsədlərindən biri olmalıdır; romantikanın əsas elementini özündə cəmləşdirə bilən yeni məstedici duyğular daılınca qaćmaq qeyri-adi bir həyatdır; onun ağlına tez-tez təbiətinə tamam yad olan ideyalar gəlirdi və o, bu ideyalann məkrli əsiri olurdu; lakin o, bu ideyalann əsas mahiyətini dərk edib maraqlarını doyuzdurandan sonra onlardan elə bir soyuq-qanlılıqla əl çəkirdi ki, bu, nəinki qızgrün ehtirasla bir araya sığmir, hətta bəzi müasir psixoloqların təbirincə desək, çox vaxt ehtiraslar üçün zəruri şərait yaradırdı.

Bir ara şəhərdə danışındılar ki, o, Roma katolik kilsəsinə üzv olmaq istəyir; əlbəttə, Roma katolik kilsəsinin mərasimləri Dorianın həmişə xoşuna gəlirdi. İbadətə aid olan gündəlik qurban qədim dünyanın qurbanlarına baxanda daha real görünürdü; bunlar onu həyəcana gətirirdi, hisslərə nifrət hissi aşlayan dualar onun içini tərpədirdi; bu qurbanlar ibtidai insan təbiətinin elementlərini, qədim insan faciəsini pafosla göstərməklə onu dəhşətli dərəcədə narahat edirdi.

Dorian kilsənin soyuq mərmər döşəməsi üstündə diz çökməyi sevirdi; o, atlaz bürüncəkli kilsə keşisinin ağ əlləri ilə yavaş-yavaş ianə qutusunun üstündəki örtüyü götürməsi səhnəsinə maraqla baxırdı; ya da görürdü ki, keşiş içi ağarmış şüşə fənərə bənzəyən ianə qutusunu (onun içində parıldayan daş-qaşlar olurdu) gətirdi; və bu zaman Dorian inanmaq istəyirdi ki, həqiqətən, bunlar mələklərin çörəyidir; ya da bəzən elə anlar olurdu ki, keşiş hövsələdən çıxıb coşur, sinəsinə döyür və öz günahlarına lənətlər yağdırırırdı. Onu valeh edən buxurdandan qalxan tüstü olurdu; onlar iri, qızılı güllərə bənzəyirdi; buxurdanlar krujevalı və tünd-qırmızı paltarlı, ciddi və təntənəli görkəmdə duran oğlan uşaqlarının əllərində yellənirdi. Kilsədən çıxarkən Dorian qara tövbə hücrəsinə də maraqla baxardı, bəzən isə onun tutqun kölgəsində oturub adamların köhnə taxta barmaqlıqlar arasından öz həyat həqiqətlərini necə piçilti ilə söyləmələrinə xeyli qulaq asardı.

Lakin Dorian heç vaxt bu və ya digər ehkamların təsirinə uymurdu; başa düşürdü ki, əgər o, rəsmi surətdə bu və ya digər dini ehkam və məzhəbləri qəbul etsə, əqli inkışafına zərbə



durmuş olar; o, heç vaxt belə səhv'lər etməzdi. O, daimi yaşadığı evini heç vaxt, sadəcə, mehmanxanaya yararlı olan və ay kiçiləndə, ulduzlar sönən vaxtı bir neçə gecəni və ya gecə saatını mehmanxanada keçirmək üçün yararlı olan bir ev kimi görmək istəmirdi. Bir vaxtlar o, mistika ilə maraqlanırdı; mistikanın sadə bir şeyi sırlı və qeyri-adi vergi kimi göstərmək vəzifəsi ilə məşğul oldu; və həmişə də mistikanın paradokslarla müşayiət olunduğunu gördü. Başqa bir vaxt o, alman darvinizminin materialist baxışlarına meyil göstərdi; və o, böyük həvəslə insanın fikir və ehtiraslarını yiğib beyinin boz maddəsinin hansısa qəfəsinə, yaxud bədəndəki hansısa ağ sinir lifinə topladı və məmənunyyat-lə aşkarladı ki, insanların ruhi vəziyyəti tamamilə fiziki vəziyyətdən asılıdır; bu fiziki vəziyyət patoloji xəstə və ya sağlam, normal və ya qeyri-normal ola bilər. Lakin Dorian üçün həyat haqqında bütün nəzəriyyələr, elmi baxışlar həyatın özü ilə müqayisədə ona ciliz və mənasız göründü; o, apaydın dərk etdi ki, təcrübə və reallıqla bağlı olmayan hər bir abstrakt nəticə faydasız və səmərəsizdir. O bilirdi ki, insanların hissi həyatı eynilə onun ruhi həyatı kimiidir, açılmasını gözləyən müqəddəs sırları var.

O, müxtəlif qoxuları və qoxulu maddələrin hazırlanması sırlarını öyrənməyə başladı; ətirli yağıları süzdü, Şərqdən gətirilmiş iyi qatranları yandırdı. Belə bir qənaəətə gəldi ki, insanların hər hansı bir iç əhvali-ruhiyyəsi hansısa hissi qavrayışlarla bağlıdır və Dorian onlar arasındakı əsl əlaqələri özü üçün aşkar etdi; məsələn, nə üçün dini ayınlar zamanı yandırılan qatranın ətri insanları mistik əhvali-ruhiyyəyə kökləyir, boz ənbər isə onlarda ehtirası alovlandırır? Nə üçün bənövşənin ətri ölü sevgi barədə xatırələri oyadır? Nə üçün müşk beyini dumanlandırır, aloe isə, deyilənə görə, ruh düşkünüyüünü aparıır?

Dorianın həyatında elə dövr də oldu ki, o, özünü tamamilə musiqiyə həsr etdi; belə vaxtlarda evində, məhəccərli pəncərələri, qızılı və al-qırmızı rənglərlə boyanmış tavanı, zeytun rəngli divarları olan uzun zalında qeyri-adi konsertlər təşkil edilirdi; zirək qaraçılardan kicik sitra¹ ilə şən, ruhu oxşayan ara mahnıları

¹ *Sitra* – üzərinə simler çəkilmiş üçkünc qutuşəkilli musiqi aleti; bu aletde, adətən, qaraçılardan ifa cdirdilər.

çalır, başlarına şal bağlamış əzəmətli tunislilər isə simləri tarım çəkilmiş iri musiqi aləti olan udu bir-bir götürüb ifa edir, zəncilər dişlərini qıçırdada-qıçırdada mis barabanlara monoton zərbələr endirir, əyinlərində sariq və çalma olan ariq, nərmənənazik hindular isə ayaqlannı qatlayıb qırmızı həsirlərin üstündə oturar, qamış və ya misdən düzəldilmiş uzun tütəklərini çalar, qabaqlarındakı zəhərli kobraları və buynuzlu eybəcər ilanları ovsunlayırdılar (bəlkə də, özlərini elə göstərirdilər ki, ilanları ovsunlaya bilirlərl!). Bu barbar musiqi növlərinin kəskin keçidləri və tükürpədici qarışq səsləri Dorianı həyəcana gətirirdi; belə anlarda ona nə Şubertin gözəl musiqisi, nə Şopenin klassik elegiyaları, nə də Beethovenin nəhəng simfoniyaları təsir edərdi. O, dünyanın bütün ölkələrinin musiqi alətlərini yığırıcı, hətta ən qədim və nadir musiqi alətlərini də toplayırdı; hətta bunlardan bəzilərini qədim ölü xalqların qəbirlərindən, yaxud dünyada hələ də mövcud olan, Qərb sivilizasiyası ilə toqquşmalardan salamat çıxmış vəhşi qabilə və tayfaların yaşadığı yerlərdən tapmaq olardı. Dorian bu alətlərin hər birinə toxunmağı, hərdənbir onları dinqildatmağı xoşlayırdı. Onun çoxsaylı kolleksiyası arasında Rio Neqro hindularının çaldığı "Juruparis" adlanan alət vardi; bu alətə baxmağı qadınlara qadağan etmişdilər, hətta gənclərə də bu alətə baxmağı güclü olana və şallaq alana kimi icazə vermiridilər. Kolleksiyalar arasında Perunun gil səhəngləri, bardaqları da vardi; onlar cingiltili quş səsləri çıxarırdılar; burada nə vaxtsa Çılıdə Alfonso de Ovallenin eşitdiyi insan sümüklərindən düzəldilmiş fleyta, Kusko yaxınlığında tapılmış oxuyan və adamın əsəblərini heyrətamız dərəcədə sakitləşdirən yəşəm daşı da vardi. Dorianın kolleksiyaları arasında içincə xırda çıqqıllar doldurmuş əlvan balqabaqlar da görmək olardı; onları tərpədəndə gurultu qopurdu; uzun Meksika klarneti də vardi – musiqiçi onu üfürmürdü, ifa zamanı klarnetin özündən hava çekirdi; Amazon tayfalarının işlətdiyi, hündür ağacların kəlləsində oturub gözətçilik edən növbətçi üçün saat siqnali kimi cingiltili səs çıxaran truba da kolleksiyadakı alətlər arasında idi; deyilənə görə, bu alətin səsini üç lyö¹ uevaqdan da eşitmək olurmuş. Onun evində

¹ Lyö – Fransada təqribən 4,5 km-ə bərabər qədim uzunluq ölçüsü



“teponatzlı” deyilən bir alət də vardı – bu alətin ağacdan vibrasiyalı iki dili vardı ki, onu ağ bitki şirəsi ilə rənglənmiş kitrədən düzəldilmiş çubuqlarla çalırdılar. Asteklərin zinqirovları üzüm salxımları kimi mismarlardan asılmışdı; silindrşəkilli ilan dərisi ilə kiplənmiş iri təbil, bəlkə də, bir vaxtlar Meksikada Korteslə birlikdə məbədə girən Bernal Diasın gördüyü təbilə bənzəyirdi; Bernal həmin alətin həzin səsini çox böyük ustalıqla, canlı təsvir edərək bizim üçün qoyub getmişdi.

Dorianı bu alətlərin fantastik cəhətləri və orijinallığı maraqlandırırdı; o, belə bir qəribə fikirlə məmənunluq tapırdı ki, sənət də təbiət kimi bəzən bədheybatlər yaradır; bu bədheybatlər öz forma və səsləri ilə insanın gözünü və səs duyumunu korlayıb məhv edir. Bir müddətdən sonra bu alətlər onu bezdirdi; və Dorian yenidən operadakı lojasında ya tək, ya da lord Henri ilə birlikdə oturub “Tanhauzer”ə məmənuniyyətlə qulaq asarkən ona elə gəldi ki, bu məşhur əsərin uvertürasında öz qəlbinin faciəsini görür.

Bir müddət keçəndən sonra Dorianda yeni həvəs oyandı; o, qılımətli daş-qası azarına tutuldu. Şəhərdə təşkil olunmuş balmaskaradların birində o, fransız admirali Anna de Joyes kimi kostyum geyindi; onun kamzoluna¹ beş yüz altmış ədəd mirvari dənəsi tikilmişdi. Onun bu azarı uzun illər davam etdi və demək olar ki, heç vaxt onu tərk etmədi. Dorian tez-tez günün çox hissəsini müxtəlif daş-qasılarını futlyarlarına seçib-yerləşdirməklə keçirirdi; bu kolleksiyalar arasında zeytun rəngli xrizoberil daşı (lampa işığında onun rəngi qırmızıya çalırdı), gümüşü damarcıqları olan kimofeyn daşı, püstə rəngli peridotlar, tünd-qırmızı və qızılı topazlar, karbunkullar, ortasında dördbucaqlı qırmızı ulduzlar parıldayan darçın rəngli sinamonlar, narinci və bənövşəyi spinellər, göy, qırmızı yaqut və sapırlılar vardi.

Dorian kəhrəbanın qırmızı qızılını, ağ mirvari dənələrini və bütün bərq vuran əlvən metalları çox sevirdi; o, Amsterdamdan qeyri-adi parlaq və iri qaşları olan zümrüt və bütün zadəganların həsəd apara biləcəyi firuzə daşı gətirdimişdi. O, qılımətli

¹ Kamzol – keçmişdə: qolsuz qısa kişi palτarı

daş-qasalar haqqında gözəl əfsanələr də axtarıb tapmışdı; məsə-lən, Alfonsonun «*Clericalis Disciplina*»¹ əsərində bir ilanın gözləri giasint qasılı üzüyə bənzədir; Makedoniyalı İsgəndərlə bağlı romantik tarixçədə isə deyilir ki, Ematiyanın fatehi İordan dərə-sində elə bir ilan görmüşdü ki, onun belində “zümrüd xaltalar” çıxmışdı. Filostratin nəql etdiyinə görə, “əjdahanın beyninin içində qiymətli bir daş var və əgər ona qızılı yazı işarələri və al-qırmızı parça göstərsən” əjdaha dərin yuxuya gedə bilər və o zaman onu öldürmək olar. Büyük əlkimyaçı Piyer de Bonifasa görə, almaz insanı gözə görünməz edə bilmək qüdrətinə malik-dir, hind əqiq daşı isə insanın nitqinin bəlağətli olmasına təsir edir; qırmızı-narınçı əqiqlər isə qəzəbi söndürür, insanı sakitləşdirir, giasint daşı yuxu gətirir, duru bənövşəyi ametist isə ağızdan şərab qoxusunu götürür. Süleymandaşı cinləri, şeytanları qovur, göyümtül-yaşıl rəngli akvamarın daşı isə ayın rəngini ağardır. San rəngli selenit daşı ayla birgə çıxır, ayla da batır; melokus daşı ogrunu ifşa edir, lakin yalnız çəpiş qanı onun gücünü azalda bilər.

Leonard Kamillus təzəcə öldürülmüş qurbağanın beynindən çıxarılan ağ daş görmüşdü; bu daş zəhərə qarşı ən yaxşı dərman oldu. Ərəb maralının ürəyindən tapılan bezoar daşı isə fəlakətli taun xəstəliyinə qarşı ən yaxşı dərman vasitəsidir. Hansısa ərəb quşlarının yuvasında aspilat daşı olur və Demokritin dediyinə görə, bu daş adamı yanğından mühafizə edir.

Seylon kralı öz tacqoyma mərasimində əlində tutduğu iri yaqut daşı ilə şəhərin küçələrini gəzmişdir; Pastor İohanın saray qapıları qiymətli əqiq daşlarından düzəldilmişdi və “onların üstünə kirpiyəoxşar zəhərli ilan buynuzları qoyulmuşdu ki, saraya heç kəs zəhər gətirə bilməsin”. Damın üstündə “iki qızıl alma asılmışdı, onların içində iki karbunkul daşı vardi; bu, ondan ötrüydü ki, gündüzlər qızıl parıldasın, gecələr isə karbunkul daşları”. Lodcun qəribə bir romanı var: “Amerika mirvarisi”. Burada yazılıb ki, kraliçanın yataq otağında “dünyanın bütün ismətli qadınlarının gümüşdən düzəldilmiş təsvirlərini görmək

¹ “Ruhanilər üçün nizamnamə” kitabı nəzərdə tutulur.



olar; onlar xrizolit, karbunkul, sapfir və yaşıl zümrüddən düzəldilmiş gözəl güzgülərə baxırdılar". Marko Polo Zipanqu camaatının öz ölülərinin ağızlarına qırmızı rəngli mirvari dürtdüyüünü görmüşdü. Dəniz əjdahasının mirvarılı vurulduğu barədə əfsanə də var; dənizçilər Peroz kralı üçün mirvarını dənizdən çıxarıb gətirəndən sonra əjdaha oğrunu tapıb öldürmişdə və özü də yeddi ay öz mirvarısı üçün ağlamışdı. Prokoplusun nəql etdiyinə görə, sonralar hunlar kralın başını aldadıb ona tələ qururlar və kral o mirvarini tullayıb. Mirvarını heç yerdə tapa bilmirlər, imператор Anastasus isə onu tapana beş yüz kilo qızıl vəd etmişdi. Malabar kralı bir venesiyaliya səcdə etdiyi allahların sayı qədər – üç yüz dörd mirvari dənəsindən ibarət təsbeh göstərmişdi.

Brantomun yazdığını görə VI Aleksandrın oğlu hersoq Valentin fransız kralı XII Lüdovikə qonaq gələndə onun atı başdan-ayağa qızıl yarpaqlara bələnmişdi; hersoqun şiyapası isə gözqarmaşdırın ikiqat yaqut daşlarla bəzədilmişdi.

Deyilənə görə İngiltərə kralı Çarlzin atının üzəngisindən dörd yüz iyirmi bir brilyant qas asılıbmış. II Riçardın bir plası varmış; zümrüd qasırla dolu olan bu pləşin qiyməti otuz min marka idi. Hollun təsvirinə görə, öz tacqoyma mərasimlənə, Tauer qalasına gedən VIII Henrinin kostyumu başdan-ayağa ləl-cavahirat idi. O yazırıdı: "Kralın əynində qızıldan zərxara vardi, sinəbəndi tamam brilyant qasıldan və müxtəlif qiymətli daşlardan hörülmüşdü. Onun çiyin qayışı isə ləl-cavahiratdan düzəldilmişdi". I Ceymsin sevgili məşuqələri nəfis qızıl sağanaqda zümrüd sırgalar taxırdılar; II Edvard Piyer Qavestona xalis qızıldan yaraq-əsləhə bağışlamışdı; bu geyim forması giasint daş-qasırla zəngin bəzədilmiş, onun qısa üst paltarına isə qızıl-dan güllər tikilmişdi, firuzə qasılan vardi; şiyapası isə xalis mirvari dənələrindən ibarət idi. II Henrinin dirsəklərinə qədər olan əlcəkləri qiymətli daş-qasırla bəzədilmişdi; onun təkbarmaq ov əlcəyinə isə on iki yaqut və əlli iki iri mirvari düzülmüşdü. Burqundiya hersoqluğunun sonuncu hersoqu Çarlzin şiyapasına armudabənzər sapfir və mirvarıllər düzülmüşdü.

Həyat bir zamanlar necə də gözəlmış!!! Gözlər bəxtəvər-bəxtəvər güləndə necə də gözəl görünürmüştə!!! Hətta ölüb-keçən

keçmişin cah-calalı və dəbdəbəsi barədə oxuyanda belə adamın ləzzətdən başı gicəllənir!

Daha sonralar Dorian Şimali Avropa xalqlarının soyuq evlərindəki divar nəqqaşlığını əvəzləyən naxışlı divar xalçaları ilə maraqlanmağa başladı. Bu sahəni öyrənərkən Dorian, demək olar ki, məyus olurdu və kədərli-kədərli düşünürdü ki, zaman həyatda nə qədər gözəl və təkrarolunmaz şey varsa, hamisini məhv edir. Hər halda, o özü bu prosesdə iştirak etmirdi. Yaylor bir-birini əvəz edirdi; bu müddət ərzində sarı nərgiz gülləri neçə dəfə açıb-solmuşdu, yenidən açmışdı, yenidən solmuşdu; lakin o qorxunc və dəhşətli gecələr hələ də təkrar olunur, portretdəki eybəcərliklər davam edir, amma Dorianın özü isə dəyişmirdi ki dəyişmirdi. Onun üzünü heç bir qış korlayıb xarab etməmiş, gözəlliyyinə heç bir xələl gətirməmişdi; o, əvvəlki kimi işiq saçırıcı. Amma gör insanın yaratdığı şeylərin taleyi necə qəribə olur? Hani bəs onlar, hara qeyb olublar? Hani o allahların divlərə qarşı döyüş səhnəsinin təsviri olan zəfəran rəngli mantiya? Afina üçün əsmər qızlar tərəfindən toxunan o mantiya haradadır? Hani Neronun Romadaki Kolizey amfiteatrı üçün sıfariş etdirdiyi o nəhəng örtük? Üstündə ulduzlu səma və qızıl qoş-qulu ağ atları qovan Apollonun təsviri olan o nəhəng qırmızı kətan parça haradadır? Dorian çox arzulayırdı ki, üstündə müxtəlif şirniyyat və dadlı yeməklər təsvir olunan, Günəş kahini üçün hazırlanmış o süfrə salfetlərini görsün. Onlardan ziyafət üçün istifadə etmək də olardı; və ya o, kral Kilperikin üstündə üç yüz qızıl arı olan cənaza örtüyünü, Pontus yepiskopunun heyrətlili qəzəbinə səbəb olmuş fərətastik büruncayı görmədiyinə təəssüf edirdi; sonuncu büruncayıñ üstündə “şirlərin, pişik cinsindən olan panterlərin, ayıların, itlərin, meşələrin, təpələrin, ovçuların, bir sözlə, rəssamin təbiətdən köçürüb biləcəyi nə varsa, hamisinin təsvirləri vardı”. Dorian Orlean şahzadəsi Carlzin da paltarını görmək istəyirdi; onun paltarının qol hissəsində bir nəgmənin misraları tikilmişdi və o, belə başlayırdı: “Madame, je suis tout joyeux”¹. Sözlərin yanında həmin nəgmənin notları

¹ Madam, mən çox xoşbəxtəm. (fr.)



davardı və özü də hər bir not xətti paltara qızıldan, dördbucaqlı not işarələrinin özü isə dörd mirvari ilə pərcimlənmişdi. Dorian Burqundiya kralıçası İohan üçün Reymdə tikilmiş sarayın otaqlarının təsvirini oxudu; otağın divarlarında “mİN ÜÇ YÜZ İYİRMİ BİR TUTUŞU, BEŞ YÜZ ALTMİŞ BİR KƏPƏNƏK TƏSVİR OLUNMUŞDU; QUŞLARIN QANADLARINDA KRALIÇANIN GERBİ PARILDAYIRDI, HAMISİ XALIS QIZILDAN İDİ.” Katerina de Mediçinin tabutu – üstündə aypara və günəş təsvirləri olan qara məxmər parçadan düzəldilmişdi; onun örtüyü güllü ipək şaldan idı, üstünə yaşıl çələnglərdən hörülülmüş qızılı və gümüşü bəzəklər vurulmuşdu, qıraqlarından sallanmış saçqlar isə mirvaridən idi. Tabut yataq otağına qoyulmuşdu; otağın divarlarından kraliçanın gümüşü zərxara parçanın üstündə pərcimlənən qara məxmərli gerbləri cərgə-cərgə asılmışdı. XIV Lüdovik ölen zaman otağında on dörd metr hündürlükdə qızıl sütunlar tikilmişdi. Polşa kralı Sobieskinin əzmətli yatağı da qızıl qatran parçası ilə tikilmiş çadırın altında durmuşdu və qıraqlarına Quranın kəlmələri firuzə qəşlərdən pərcimlənmişdi. Onun sütunları qızıl suyuna salınmış gümüşü ilmələrlə işlənmişdi; qiymətli daş-qas və medalyonlarla bəzədilmiş heyrətamız əl işləri idi. Bu çadırı polyaklar Vyana ətrafindəki türk düşərgəsindən götürmüştülər, onun qızıl günbəzindən əvvəller Məhəmməd peyğəmbərin bayraqı dalğalanmışdı.

Beləliklə, Dorian bütün ilboyu cidd-cəhdlə ən yaxşı kolleksiyalar topladı; müxtəlif naxışlı əl işləri, atlaz parçalar və s. Onun Dehlidən gətirilmiş gözəl hind kisəyləri vardi; bu nümunələrin üstündə qızıl palma yarpaqlarından və əlvən qanadlı böcəklərin təsvirlərindən ibarət naxışlar vardi; Dəkkə tənzifli o qədər şəffaf idi ki, Şərqdə “havadan yaranmış parça” kimi ad çıxarmışdı; bundan başqa, kolleksiyalar arasında “axar su” və “gecə şəhi” kimi ad çıxarılmış qəribə formalı və yazılı parçalar Yavadan gətirilmişdi, bunnar çinlilərin nəfis əl işləri idi; üz qabığı darçın rəngli və ya əntiqə mavi ipək atlazzdan olan kitablar, onların üstündəki zanbaqlar, fransız krallannın çox sevdiyi güllər, quş və müxtəlif təsvirlər vardi; macar krujevalı duvaqlar; Siciliya zərxaraları və möhkəm İspan məxmərləri, gürçü qızıl sikkələri, üstündə qızılı saçqlar və rəngli quş lələklərinin təsviri olan yapon “fukusas”ı yan-yana düzülmüşdü.

Dorian ibadət libaslarına qarşı da biganə deyildi; dini mərasimlərlə bağlı hər şeyə onun xüsusi marağdı vardi. Sidr ağacından düzəldilmiş sandıqlar evinin qərb hissəsindəki qalereyada yan-yanaya düzülmüşdü; o, bu sandıqlarda çox nadir və əsrarəngiz gözəlliyyə malik paltarlar, lap İsa peyğəmbərin gəlinlərinə layiq paltarlar saxlamışdı; axı İsa peyğəmbərin nişanlısı gərək al-qırımızı, qiymətli don geyinsin, zərif kətan parçadan don geyinsin ki, könüllü olaraq özünü olmazın məhrumiyyətlərə düşcar etmiş və yaralanmış yalın bədənini örtə bilsin. Dorianın kolleksiyasında moruq rəngli ipəkdən tikilmiş ruhani cübbəsi, bərbəzəkii zərxarası vardi; cübbənin ətəklərinin qıraqlarında qızılı nar dənələri və ananasşəkilli xırda mirvari dənələrindən tikilmiş, altıyarpaqlı güllərdən düzəldilmiş çələngin təsvirləri vardi; Orfey¹ kvadratlara bölünmüştü və hər bir kvadratda bakirə qızların həyat səhnələri təsvir olunmuşdu, bakirə qızın nikah mərasimi isə rəngli ipək parçalardakı təsvirlərdə nümayiş etdirilirdi. Bu, on beşinci əsr italyan əl işi idi; digər cübbələrdən biri yaşıl məxmərdən tikilmiş, üstündə iri yarpaq şəklində naxış vardi, ürəyəoxşar molyusk formasında dəstə-dəstə parçanın üstünə düzülmüş, onun uzun qolları üstünə isə ağ çıçəkiər gümüşü saplar və rəngli muncuqlarla ilmələnmişdi. Altıqanadlı mələyin başı qızılı rənglərlə şüşənin üstünə həkk olunmuşdu; Orfey özü isə rombabənzər naxışlarla hörülmüşdü, qırmızı və qızılı tikiş milləri ona xüsusi yaraşlıq verir, üstündə müqəddəs və əzabkeş insanların təsvirləri olan medalyonlar yellənirdi; bu müqəddəslər arasında müqəddəs Sebastyanın da təsvirini görmək olardı. Dorianın başqa ibadət libasları da vardi; bu libaslar mavi ipək parçadan, zərxaradan və qədimi güllü parçalardan ibarət idi; bu parçaların üstündə də müxtəlif təsvirlər vardi – ehtiras Allahı və çarmixa çəkilmiş İsa peyğəmbərin təsvirləri; bundan başqa, şir və tovuzquşlarının təsvirləri, müxtəlif embilemlər də ilmələnmişdi. Kolleksiyalar arasında ağ atlazzdan

¹ *Orfey* – əfsanəvi yunan müğənnisi; yunan mifologiyasına görə o, öz məlahəti səsiyle allahları və insanları valeh edərmiş, təbiətin gücünü ram etmək qabiliyyətində imiş. O həm də şair olub və rəvayətə görə Evridicə evlənib və qadının ölümündən sonra onu Cehənnəmə tullamışdır, özü isə içki və kef allahi Vakxının kahinələri tərefindən öldürülüb.



uzunqol bürünçəklər də vardi; bu ağır çəhrayı parçanın üzərinə də naxışlarla zanbaqlar, delfinlər, fransız gülləri ilmələnmişdi; kilsə və dini mərasimlər üçün nəzərdə tutulmuş moruq rəngli digər məxmər bürünçəklərdə isə üzərində ısanın və digər müqəddəslərin əksi olan bayraqlar, ələmlər vardi. Bütün bu predmetlər mistik mərasimlər zamanı istifadə olunurdu və bunlar Dorianın xəyallarını qanadlandıırırdı.

Bütün başqa kolleksiyaları kimi Dorianın səliqə-sahmanlı evində yerbayer edilmiş bu xəzinələr də, müvəqqət olsa da, qayğılarını unutdurur, artıq onun üçün dözülməz şəkil alan qorxu hissini götürürdü. Uzun zaman bağlı qalmış və bir vaxt uşaqlıq illərini keçirdiyi dərs otağına o bədheybət portreti özü qoydu, özü divardan asdı; o portretin dəyişən cizgilərində öz həyatının rüsvayçı həqiqətini görür, oxuyurdu; elə buna görə də portretin üstüne qırmızıyaçalan qızılı örtük çəkdi. Dorian bir neçə həftə bu otağa girmədi, portretə baxmadı, kətan parça üzərindəki o çirkin sıfəti unutdu; bu müddət ərzində o, əməlli-başlı özünə gəldi, əvvəlki həyatsevərliliyi, qayısız günləri, ehtiras və şövqlə dolu əhvali-ruhiyyəsi bərpa olundu. Lakin sonra qəflətən gecələrin birində o, yuxudan durub xəlvəti olaraq evdən çıxdı və hansısa Blu Qeyt Fildz yaxınlığında əxlaqsızlıq yuvalarına, pritonlara getdi və günlərini oralarda keçirməyə başladı; o, pritonlarda o qədər qaldı ki, axırdı onu oradan qovdular. Evə qayıdanda isə o, portretin qarşısında oturub ona baxmağa başladı; bəzən özünə də, portretə də nifrət etdi, bəzən isə günahlarını boynuna alan fərdiyyətçi qüruru ilə gülümsədi, öz yaramaz oxşarı ilə, Dorian üçün ağır bir yük daşımağa məhkum edilmiş oxşarı ilə qarşı-qarşıya oturub xəlvəti-xəlvəti kam almağa başladı.

Bir neçə ildən sonra Dorian portretə o qədər öyrəşdi ki, ondan ayrıla bilmir; hətta İngiltərədən başqa bir ölkəyə gedəndə də orada çox qala bilmir, danxır, evinə qayıdırı; o, lord Henrylə birlikdə tutduğu Truvilldəki villasından da imtina etdi; qış aylarını lord Henrylə bir neçə dəfə birlikdə yaşadığı Əlcəzairdəki ağ divarları olan evindən də imtina etdi; Dorian portretdən ayrılmağına dözə bilmirdi; portret onun həyatının ayrılmaz

hissəsi idi; bundan başqa, o qorxurdu ki, evdə olmayanda kimsə otağa girib, onun gizli saxladığı və möhkəm qoruduğu portretə baxa bilər.

Bununla belə, onda belə bir arxayincılıq davardı ki, portretə baxan adamlar heç nə başa düşməyəcək. Doğrudur, iyrənc eybəcərliyə baxmayaraq, portret açıq-aşkar ona oxşayır; axı onlar bundan nə öyrənəcəklər? Dorian onu şantaj etməyə çalışın hər kəsə yerini göstərib güləcək. Axı portreti o çəkməyib! Bəs bu rüsvayçı yaramazlığa görə onu kim günahlandıra bilər? Hə, lap elə tutaq ki, o, həqiqəti açıb söylədi, kim inanar buna?

Hər halda, o qorxurdu. Bəzən elə olurdu ki, o, Nottinqamşirdəki öz böyük malikanəsində ziyaflət məclisi düzəldib qonaq qəbul edirdi; öz dairəsinin kübar gəncləri arasında onun çıxlu yaxın dostları davardı; Dorian onları həm əyləndirir, həm də bütün qraflıqda öz israfçı dəbdəbəsi və füsunkar təntənəsi ilə heyrətə gətirirdi; bir də görürdün şadýanalığın şirin yerində qəflətən qonaqları tərk etdi, London küçələri ilə evinə tələsdi ki, görsün şəkil yerindədir, ya yox; otağın qapısını sindirmayıblar ki? Birdən onu oğurladılar, onda necə olacaq? Bu barədə düşüñəndə belə onun damarlarındakı qan donurdu. Cəmiyyət onun sırrını biləcəkdi axı! Bəlkə də, adamlar artıq ondan şübhələnməyə başlamışdılar?!

Düzdür, Dorian çıxlarını məftun etmişdi, lakin elə adamlar vardı ki, ona inanmirdi, ona şübhə ilə baxırdı. Hətta onu, az qala, Vest End klublarının birinin üzvlüyüündən xaric etmək istədilər; halbuki ana tərəfdən əsil-nəcabətinə, habelə cəmiyyətdəki statusuna görə onun bu klubun üzvü olmağa tam haqqı çatırdı; danışındılar ki, bir dəfə Dorianın dostlarından biri onu Çörçill klubunun siqaret çəkmək üçün ayrılmış otağına aparanda hersoq Bervik və onun ardınca da başqa bir kübar adam nümayişkarana şəkildə durub salonu tərk etmişdilər. Dorianın iyirmi beş yaşı olanda artıq onun barəsində şübhəli söz-söhbətlər gəzirdi. Deyirdilər ki, onu kimsə şəhərin Uaytçapel hissəsində yerləşən əxlaqsızlıq yuvalarının birində görüb; hətta burada o, xarici matroslarla dava-dalaş da salıb; sonra danışındılar ki, o, şəhər ogruları və saxta pul kəsənlər ilə yaxın əlaqədədir və onların



da bütün biznes sırlarını bilir. Onun qəfil və müəmmalı “itməsi”ni çoxları biliirdi; və Dorian bütün bu müəmmalı “qeyblər”dən sonra yenidən cəmiyyət arasına çıxanda kişilər arasında pişhapiç başlayır, kǔnc-bucaqda dedi-qodular baş alıb gedirdi; onun yanından ötənlər ona həqarətlə baxır, yaxud da kinaya ilə gülür, don vurmuş sınaycı baxışlarını ona zilləyirdilər, elə bil, bununla demək istəyirdilər ki, de görüm, sən əsl həqiqətdə kimsən?!

Əlbəttə, Dorian bu eyhamlı baxışlara və xəbərdarlıq işarələrinə əhəmiyyət vermirdi; adamların əksəriyyəti onun açıqqəlblə olmasına, xeyirxahlığına və mehribanlığına, uşaq sadəlövhilüyünə, işıqlaşan gəndlikinə heyran qalmışdı və elə bu da Doriana qarşı bütün böhtanları, bir növ, təkzib edirdi. Lakin cəmiyyətin yuxarı təbəqələri Dorianın əvvəlki dostlarının ondan yavaş-yavaş aralandığını da sezirdi. Ona dəlicəsinə aşiq olan qadınlar, ona ehtiram və saygı göstərməklə ictimai nüfuzuna dayaq verənlər Dorian Qreyi görən kimi dəhşətə gəlir, utanır, rəngləri ağappaq olurdu. Beləliklə, Dorian barədə pişhapiçlar onun qərilbə, müəmmalı və təhlükəli gözəlliyyinə baxmaq üçün çoxlarının gözünü daha geniş açmışdı. Bundan başqa, Dorianın van, dövləti də bir tərəfdən müəyyən dərəcədə onun təhlükəsizliyini qoruyurdu. Hər halda, sivil cəmiyyət varlı və gözəl adamları nüfuzdan salan şeylərə inanmağa o qədər də meyilli olmur. Bu cəmiyyət instinkтив olaraq dərk edir ki, insanların yaxşı davranışları və hərəkətləri onun əxlaqından daha vacibdir və elə həmin cəmiyyət yaxşı aşpazı yüksək nüfuzlu malik olan adamdan daha çox qiymətləndirir. Mahiyyətcə bu, düzgün yanaşmadır: əgər qonaq getdiyiniz evdə sizə dadsız xörək və ya pis şərab versələr, ev sahibinin şəxsi həyatda tərbiyeli adam olması barədə düşünməyiniz köntöy bir təskinlik olardı. Bu məsələ müzakirə olunanda bir dəfə lord Henri demişdi ki, ən yüksək səxavət belə sizə evində kifayət qədər isti yemək verməyən insanın günahını yumur. Buna dair çox misallar gətirmək olar. Çünkü yaxşı cəmiyyətdə də eynilə sənətdə olan qanunlar hökmrandır, yaxud hakim olmalıdır; burada forma əsas rol oynayır. Ona mərasimin təsireddi təntənəsi və qeyri-təbiiyyi qatılmalıdır; bu forma özündə bizlə heyran edən romantik bir pyesin qeyri-reallığı ilə

parıltı və incəliyini birləşdirməlidir. Məgər qeyri-səmimilik, riyakarlıq böyük dəhşət hesab olunur? Düşünürəm ki, yox! Bu, sadəcə, bir üsuldur və bu yolla biz insanın şəxsiyyətinə rəngarənglik verə bilirik. Hər halda, bu, Dorian Qreyin fikirləriydi, o, belə düşünürdü. İnsanın “mən”ini mahiyyətcə sadə, dəyişməz, etibarlı və yekrəng hesab edənləri qətiyyətlə dayaz adamlar adlandırdı. Dorianə görə, insan saysız-hesabsız hiss və duyguları olan bir varlıqdır; insan mürəkkəb və rəngarəng varlıqdır, o, aqlasığzmanz fikir və ehtirasların mirası kimi yaranıb; insanın bədəni hətta ölən əccadlarının müdhiş xəstəlikləri ilə zəhərlənmişdir.

O, bağevinin soyuq şəkil qalereyası arasında gəzməyi və şəkillərə baxmağı xoşlayırdı; bu müxtəlif portretlərdəki insanların qanı onun damarlarında axırdı; məsələn, bu şəkillər arasında Frencis Osbornun təsviri etdiyi Filip Herberti götürək. Frencis özünün “Kraliça Yelizaveta və kral Ceymsin hakimiyyəti illəri barədə xatirələr” kitabında yazar ki, “Filip Herbert öz qısaömürlü gözəlliyi ilə sarayın sevimliyi idi”. Bəlkə, elə o, haradasa gənc Herbertin həyatını təkrar edir, hə? Bəlkə, elə Dorianla Herbertin genetik oxşarlıqları var, əccadlardan hansısa mikrob onun da qanına işləyib? Bəlkə, heç o mikrob Dorianın bədənинə hələ girməyib? Bəlkə, elə uzaq əccadının gözəlliyyinin erkən çıxklənməsi barədə instinkтив xatirəlidir onu oyadan? Məhz bu oyanışdan sonra Bazilin emalatxanasında qəflətən və demək olar ki, heç bir səbəb-filan olmadan öz dəli istəyini bildirməsi və bununla da bütün həyatını kökündən dəyişməsi baş vermədimi? Budur, qızılı saplarla tikilmiş kamzolda brilyant qaşlarla naxışlanmış mantiyada qızıl haşiyələrlə manjetdə ser Antoni Şerard durub; onun ayaqları yanında gümüşü yaraq-əsləhə vardır. Bəs o, öz nəsillərinə hansı mirası qoyub gedib? Bəlkə, elə Neapolitanlı Covannanın məşuqundan ona, Dorianə rüsvayı, əxlaqsız hərəkətlər miras qalıb? Bəlkə, elə Dorianın əxlaqsız hərəkətləri çoxdan ölüm getmiş o adamın həyata keçirilən arzularıdır? Bəlkə, o adam da sağlığında bu arzularını həyata keçirməyə cürət etmirmiş? Bu şəkillər arasında bir şəkil də vardi – ona gülümşəyirdi; bu, Yelizaveta Deveronun portreti idi: krujevalı



ləçəklərlə, mirvari naxışlı korsajda¹ yarıqlı çəhrayı əlcəklərdə kətanın üzərindən ona baxıb gülümşəyirdi. Sağ əlində gül var, sol əlində isə ağ-qırmızı qızılıgüllərdən hörülülmüş mınalı həmallı tutub. Yanındakı stolun üstündə isə mandolina² və alma var. Qadının xırda uzunburun ayaqqabılının üstünə gülşəkilli yaşıl bəzəklər vurulub. Dorian bu qadının həyatı barədə məlumatlı idi, onun məşuqları haqqında gəzən qərlibə söz-söhbətlərdən də xəbəri vardi. Görəsan, Doriana o qadının ehtirasları da keçibmi? Bu şəkildəki qadının ağır göz qapaqları altındaki uzunsov gözləri, sanki, ona hərmişliklə baxırdı. Bəs o Corc Villobi necə? Kırşanlı saçları və üzündəki fantastik xalı olan o kişidən Doriana nə miras qalıb, hə? Necə də şeytan sıfəti var?! Qara, qəmğin və zalim sıfəti var! Şəhvətli dodaqlarının büküşlərində təkəbbürlü nifrat hiss olunur. Sümükləri çıxmış sanı qollan boyunca büzməli krujevalar uzanıb, nazik barmaqlarında üzüklər parıldayır. On səkkizinci əsrin bu modabaz adamı cavaniqliqda lord Ferrarsın dostu olub. Bəs o ikinci adam, lord Bekenham? O da səltənət naibi Prins Regentin dostu olub; bu adam həm də onun missis Fitzherbertlə gizli izdivacının şahidi olub. Gör necə qürurlu görkəmi var, gör necə qəşəngdir zalim oğlu! Şabalıdı qırvım saçları və vüqarlı duruşu gör ona necə yaraşıq verir! Bəs o, Doriana hansı ehtirasını qoyub gedib? Onun müasirləri ona əxlaqsız və şərəfsiz deyirdilər. O, Karlton Hausdaku eyş-işrət və fahişəxana yerlərində məşhur idi; hələ bir Qarter Ordəni də parıldayırlı Yanındakı da arvadının portretidir, divardan asılıb; nazik dodaqlı, solğun bənizli bu qadın qara dondadır. Görünür, bu qadının da qanı onun damarlarında axır! Ah! Bütün bunlar necə də maraqlıdır?! Dorian düşünürdü.

Budur, bu da onun anası! Ledi Hamilton sıfətli qadın! Nərmlı dodaqları, elə bil, işlanıb. Dorian bilirdi ki, o, anasından nəyi götürüb! O, anasının gözəlliyyini götürüb; o, anasından özgə gözəlliyyinə ehtirasla vurulmayı götürüb! Anası portretdən ona gülümşəyir; rəssam bu qadını ehtiras düşkünü kimi təsvir edib,

¹ *Korsaj* – ilkin mənası: qədimdə qadın paltarının döşü örtən hissəsi; ikinci mənası isə qadın tumanının enli kəməri deməkdir.

² *Mandolina* – simli musiqi aləti

içki və kef allahı Vakxın kahinəsi paltarında çəkib. Onun saçlarından üzüm yarpaqları sallanıb; əlində tutduğu fincandan qıqqırmızı maye töküür. Portretin üzünün rəngi solğundur, lakin gözlər öz möcüzəli parlaqlığını və dərinliyini saxlamışdır. Dorianə elə gəlirdi ki, bu gözlər onu hər yerdə izləyir.

İnsan təkcə öz nəslinin əcdadına malik olmur; onun həm də ədəbiyyatda əcdadları olur; xüsusiyyətinə və ehtirasına görə Dorianə bu ədəbi əcdadların əksəriyyəti, demək olar, yaxın idi və əlbəttə, onların təsiri də daha güclü hiss olunurdu. Bəzən Dorian Qreyə elə gəlirdi ki, bəşəriyyətin bütün tarixi elə onun öz həyatının salnaməsidir; əsl həqiqətdə yaşanan real həyatının yox, xəyallarla, arzularla, istəklərlə yaşadığı həyatının; o, məhz bu həyatını ehtiraslarının və beyninin əmrlərinə tabe etdirmişdi. Ona elə gəlirdi ki, o, dünya sahnəsinə gəlib-gedən və günahı son dərəcə cazibəli, şəri isə son dərəcə məharətli edən bütün dəhşətli və qəribə obrazları tanıyır, onları dərk edir və bu obrazlar ona yaxındır. Sanki, onların həyatı hansısa sırlı tellərlə onun həyatına bağlanır.

Dorianın həyatına hədsiz təsir edən gözəl bir romanın qəhrəmanı da belə bir rəngarəng xülyalar sahibi idi; romanın yeddinci fəslində qəhrəman dəfnə çələnglərinə bürünmüş Tiberius kimi oturaraq ildirəmdan necə qorunduğuunu söyləyir; sonra o, Kapridə bağda oturub fillər haqqında tərbiyəsiz kitablar oxuduğunu, bu zaman böyür-başında cırdan və tovuzquşularının gəzdiyini danışır; və bir fleytaçı da buxurdanı yellədərək ətirli maddələri ətrafa səpələyir; o qəhrəman həm də Kaliqula kimi idi, tövlədə yaşıl alt köynəkli atlılarla əyyaşlıq edirmiş, alnında brilyantdan örtük asılmış atıyla birlikdə bir qabdan, yəni fil sümüyündən olan axurdan nahar edirmiş; o həm də Domisian kimi idi, mərmər, güzgü kimi parıldayan dəhlizdən keçərkən sönük gözləriylə onun həyatına son qoymuş xəncərin əksini axtarırdı; nə qədər qorxunc bir *taedium vitae*¹ hissi! Və o, elə oradaca həyatın heç nə əsirgəmədiyi, lakin sağalmaz xəstəliyə düşər olmuş adamlar kimi kədər içində batıb qalmışdı; sirkdə

¹ Heyatın boş və dözülməz olması hissi



oturan zaman o, şeffaf zümrüdlər arasından qanlı döyüş səhnələrini izləyirdi; bu döyüş səhnələrində al-qırmızı insan qanı töküür, sonra həmin insanları tünd-qırmızı rənglərlə və mirvari dənələri ilə bəzədilmiş xərəklərdə, gümüş nalları olan gözəçərpan qatırlarda daşıyırıldılar; adamlar onu Nalar küçəsindən öz Qızıl sarayına keçərkən lənətləyir, "Neron Sezar!" deyə qışqırır və ona lənətlər yağıdırıldılar; o həm də Elaqabalus kimiydil; öz üzünü onun kimi rəngləmiş, cəhrə qarşısında qadınlar arasında oturmuş və Günəşlə mistik kəbinini kəsdirmək üçün Karfagendən Ay allahını gətirməsini əmr edirdi.

Dorian bu fantastik fəsl və ondan sonrakı iki fəsli dəfələrlə oxumuşdu; qədim xalçaların minalı təsvirlərində gördüyü kimi, burada da adamların qorxunc və gözəl şəkilləri verilmişdi; bu şəkillərdəki adamları Toxluq, Pislik və Qana hərislik Bədheybət və Dəli etmişdi; Filippo – Milanın Hərsoqu – arvadını öldürmiş, onun dodaqlarını qırmızı zəhərlə boyamışdı ki, məşuqu da onu öpəndə zəhərləniib ölsün; Venesiyalı Pietro Barbi II Pavel kimi tanınmışdı, şöhrət düşkünüydü, ona pərəstiş edilməsinə və onun "Formosus" deyə çağırılmasına (yəni "Gözəl") nail olmuşdu; onun tacı iki yüz min florinə¹ başa gəlmışdı ki, bu da dəhşətli bir cinayət hesabına mümkün olmuşdu. Qian Mariya Viskonti insanları it eti ilə zəhərləmişdi; o öləndə onun meyiti onu sevən bir fahişə tərəfindən qızılğullarla örtülmüşdü; ağ atın belindəki Borcianın gözünün qabağında qardaş qardaşın qanını tökür və onun plaşı Perottonun qanına bulaşır; Florensiyanın arxiyepiskopu, gənc kardinal Pietro Riario papa IV Sikstusun istəkli oğlundur; Pletronun gözəlliyi onun əxlaq pozğunluğuna bərabərdir; o, Leonora Araqonu ağ və qırmızı ipək çadırda qəbul etmişdi; çadır nimfa² və kentavrularla³ bəzədilmişdi; o əmr etmişdi ki, eyş-işrət məclisində Qanimed və ya Hilas kimi xidmət göstərəcək oğlanı qızıl suyunə salsınlar; melanxolik xasiyyətli Ezzelini götürürək: onun qəm-kədərini dağıtməq üçün

¹ Florin – qədim italyan qızıl pulu

² Nimfa – qədim yunan mifologyasında: təbietin müxtəlif qüvvələrinən birini təmsil eden ilahə, peri

³ Kentavr – qədim yunan əsərində insan başlı at

yalnız ölüm sahnələri lazımlı gəlirdi, o, qana susamış bir insan idi, adamlar qırmızı şərabı necə içirdisə, o da insan qanını eləcə içirdi; əslən o, Şeytan oğluydu, öz atasının ürəyini qumara qoya-raq onunla qumar oynamış, onu aldatmış və udmuşdu; Canbatista Çibo rişxəndlə öz adını dəyişdirərək Günahsız qoy-muşdu; həmin o Çibonun tükənməkdə olan qanına bir yəhudü həkim üç cavan oğlanın qanını vurmuşdu; İzottanın sevgilisi Siqismondo Malatesta və Romada Allahın düşməni kimi portreti yandırılan lord Rimini; bu, o adamdır ki, salfetlə Polissenani boğub öldürdü; və o, Cinevra d'Estə zümrüd piyaladə zəhər ver-di; bu adam həm də əxlaqsız ehtiraslara olan pərəstişə bütperəst məbədi ucaltdı və xristianlar bu məbədə girib ibadət etdilər; öz qardaşı arvadına dəlicəsinə vurulan VI Karl da belə adamlardan idi; guya, cüzamlı xəstələrdən biri ona bildirmişdi ki, gələcəkdə o, sevgidən dəli olacaq; bu adamın beyni-başı xarab olan zaman onu bilirsiniz nə ilə sakitləşdirilmişlər? Saracen kartları ilə! Bəli, bəli, üstündə sevgi, ölüm və dəliliyin təsvirləri olan kartlarla; və nəhayət, bayram libasında olan Qrifonetto Baqlioni; şlyapası iri yarpaqşəkilli almaz qaşlarla ilmələnmiş bu adam Astorre və onun nişanlısının qatılı olmuşdu; bununla bərabər o, Simonettонu və onun zadəgan oğlunu da öldürmüştü; oğlan o qədər gözəl idi ki, o, Perucianın sarı meydanında uzanıb öləndə hətta ona nifrət edənlər belə göz yaşı tökürdülər; və hətta ona lənətlər yağıdıran Atlanta da onun ruhuna dualar oxumuşdu.

Bu adamların hamısında nəsə dəhşətli, qorxunc bir cazibə qüvvəsi olub; Dorian onları gecələr yuxuda görürdü və gündüzlər isə bu adamlar onun xülyalarını cuşa gətirir, təxəyyülünə dinclik vermirdilər. İntibah dövrü zəhərlənmənin qəribə və ağla-gəlməz üsullarını görüb: dəbilqə vasitəsilə zəhərlənmə, yanın məşəl vasitəsilə zəhərlənmə, qiymətli daş-qaşlardan ilmələnmiş yelpik və ya əlcəkiər vasitəsilə zəhərlənmə, qızıl suyuna salınmış müşklü şarlar və kəhrəba boyunbağılar vasitəsilə olan zəhərlənmələr; Dorian Qrey isə kitablar vasitəsilə zəhərlənmişdi. Bəzən onun üçün Şər, yaxud Şeytan, sadəcə, Gözəllik hesab etdiyi təsəvvürləri reallaşdırmaq vasitəsi rolunu oynayırdı.



ON İKİNCİ FƏSİL

Dorian sonralar doqquz noyabrı, otuz səkkiz yaşıının tamam olması ərəfəsini tez-tez xatırlayacaqdı.

Təxminən, gecə saat on bir radələrində o, lord Henrylə nahar edəndən sonra evə piyada qayıdırıldı; hava çox soyuq və dumansız idi; o, kürkünə bürünərək bütün vücudunu gizlətmışdı, yalnız gözləri görünürdü. Qrosvenor meydanı ilə cənub Odli stritin kəsişdiyi tina çatanda onun yanından bir adam ötüb-keçdi; əlində sakvoyaj vardı və o, yeyin addimlarla gedirdi, boz paltosunun yaxalığını qaldırmışdı. Dorian bu adamı tanıdı, Bazil Holvard idi. Nədənsə, onu anlaşılmaz bir qorxu hissi bürüdü. Özünü bilməməzliyə vurdu və guya, heç Bazili tanımadı, addimlarını isə yeyinlətdi.

Lakin Holvard onu görmüşdü. Dorian onun arxadakı səkidə dayandığını eşitdi və hiss etdi ki, Bazil onu təqib etməyə başladı. Heç bir dəqiqə keçmədi ki, Bazillin əli onun çlyninə toxundu.

— Dorian! Nə xoşbəxt təsadüfl! Mən düz saat doqquzdan sizin kitabxanada oturub sizи gözləmişəm! Nəhayət, sizin yorgun qulluqçunuza yazığım gəldi və ona evdən çıxanda dedim ki, gedib yatsın. Mən siz ona görə gözləyirdim ki, bu gecə on iki qatarı ilə Parisə gedirəm; dedim ki, getməmişdən qabaq sizini görüm. Siz ötüb-keçəndə sizini tanıdım, daha doğrusu, kürkü-nüzü tanıdım, lakin bir qədər tərəddüd etdim... Baş siz məni tanımadınız?

— Əzizim, belə dumanda adam tanımaq olar? Mən heç Qrosvenor meydanını tanıya bilmirəm. Bircə bilirəm ki, evim haradasa buralara yaxın yerdədir; amma heç buna da o qədər əmin deyiləm. Heyif ki, gedirsiniz; mən sizi çoxdan idi görmür-düm. Tez qayıdaqsınızmı?

— Yox! Altı ay qalacağam! Fikrim var ki, Parisdə bir emalatxana tutum, gırırmı orası, başlayım işləməyə; beynimdə bir şəkil tutmuşam, onu çəkib qurtarmayınca oradan çıxmayım! Nə isə... mən heç öz işlərim barədə sizinlə danışmaq istəmirdim... Bu da sizin qapınız, çatdıq. İcazə verin, bir-iki dəqiqəliyə içəri keçim, sizinlə səhbətim var...

— Buyurun, xahiş edirəm. Şad olaram. Qatara gecikməzsiniz ki? — Dorian ehtiyatsız soruşdu; sonra içəri girib arxadan qapını bağladı və pilləkənlərlə yuxarı qalxdı. Holvard dumanlı havada küçə lampasının tutqun işığı altında saatına baxdı. Dedi:

— Hələ vaxtim var, saat on birdir. Qatar birə on beş dəqiqə işləmiş yola düşür. Mən onsuz da, klubə gedirdim, dedim, bəlkə, sizi orada tapdım. Ağır şeylərimi qabaqcadan göndərmişəm ki, baqaja versinlər. Onları özümlə daşıyan deyiləm ki! Bircə bu sakvoyajı saxlamışam və buradan Viktoriya vağzalına da iyirmi dəqiqəlik yoldur. Çataram!

Dorian Bazılə baxıb gülümsündü, dedi:

— Belə de! Sən demə, məşhur rəssam belə səyahət edirmiş! Əl sakvoyajı və payız paltosunda! Keçin içəri, gəlin, gəlin, yoxsa duman evin içini gırəcək! Və xahiş edirəm, ciddi söhbət-filan da eləməyin! Bizim dövrdə, onsuz da, ciddi şeylər baş verməyir! Hər halda, baş verməməlidir.

Holvard başını yellədə-yellədə içəri girdi və Dorianın ardınca kitabxanaya keçdi. İri divar sobası çırtıçırtla yanır, lampalar işiq saçırı; şəbəkəli xırda stolun üstündə gümüşü yol sandıqçası vardı, ağızı açıq qalmışdı, içində sodalı su sifonları və uzun bühlür bakallar vardı.

— Dorian, görünüşünüz də, sizin xidmətçiniz mənə necə qulluq edib?! Özümü lap evdəki kimi hiss edirdim! Nə istəyirdim gətirirdi! Həm də sizin ən yaxşı sıqaretlərinizdən də gətirib verdi. Çox sevimli, qonaqpərvər oğlandır; deyərdim ki, hətta sizin əvvəlki xidmətçiniz vardi ha, fransız, ondan daha yaxşıdır... Yeri gəlmışkən, heç onu görmürəm, haradadır o fransız?

Dorian çiyinlərini çəkdi.

— Eşitdiyimə görə, missis Radleyin qulluqçusu ilə evlənib və birlikdə Parisə gediblər; qızı ingilis dərzisi kimi işə düzəldib. Deyirlər Parisdə indi anqlomaniya dəbdədir. Axmaq dəbdir, düz demirəm? Yeri gəlmışkən, Viktor yaxşı xidmətçi idi. Mənim ondan heç bir şikayətim də yox idi, düzdür, onu heç vaxt sevmirdim, amma o, mənə həmişə sədaqətli olmuşdu. Mən onu işdən azad edəndə gördüm ki, qüssələndi. Eh, nə isə... olur da, bir də görürsən ağlına min cür fikir gəlir, nə bilim, cəfəng şeylər...



Yenə sodalı brendi verimmi? Bəlkə, Reyn seltzer şərabi, hə? Mən həmişə Reyn şərabi içirəm. Görüm o biri otaqda qalıbmı o şərabdan?

— Təşəkkür edirəm, Dorian! Lazım deyil, heç nə istəmirəm! — rəssam dedi, sonra şlyapasını və paltosunu çıxartdı, onları sakvoyajına tulladı. — Əzizim, indi mən sizinlə ciddi söhbət eləmək istəyirəm. Üz-gözünüzü turşutmayın, onsuz da, mənə bu söhbəti başlamaq çətindir.

— Nə olub axı? Nə məsələdir? — Dorian heyratlı baxdı, tələsik divana əyləşdi. — Hər halda, mənim barəmdə deyil, eləmi? Bu gün özümdən də yorulmuşam, elə bil, istərdim ayrı bir adam olum...

— Elə məhz sizin barənidədir, — Holvard cavab verdi; onun səsində dərin bir ağız sezilirdi — və mən bunu sizə deməliyəm. Sadəcə, yarımcə saat vaxtinizi alacağam...

Dorian ah çəkdi və siqaret yandırıdı. “Yarımca saat!” — donquydandi.

— Dorian, qorxma, bu, o qədər də çox vaxt deyil! Bu söhbət sizin özünüüzə xeyirdir; mənə elə gəlir ki, siz bilməlisiniz: Londonda sizin haqqınızda dəhşətli şeylər danışırlar.

— Mən heç bu barədə eşitmək və bilmək belə istəmirəm. Mən yalnız başqları barədə dedi-qodulara qulaq asmağı xoşlaysıram; özüm barədə dedi-qodular məni maraqlandırmır. Bir də ki bunlarda heç bir yenilik dadi yoxdur.

— Yox, Dorian, bunlar siz maraqlandırmalıdır. Hər bir namuslu və nəcib adam gərək öz təmiz adının marağında olsun. Axı siz istəməzsiniz ki, camaat siz şərəfsiz və əxlaqsız adlandırısin? Əlbəttə, varınız, dövlətiniz, cəmiyyətdəki mövqeyiniz və sair və ilaxır, var... Amma mövqə və var-dövlət hər şey demək deyil. Vallah, mən özüm bunların heç birinə inanmırəm. Hər halda, mən sizi görəndə bu şayılərə inana bilmirəm. Axı insanın eybi öz möhürüնü həmişə onun üzünə vurur. Onu gizlədə bilməzsən. Bizzət adətdir, “gizli eyiblər”dən danışırlar. Lakin gizli eyiblər olmur. Onlar insanın ağız büküşlərində, ağırlaşmış göz qapaqlarında, hətta əllərinin formasında peydə olur. Ətən il bir adam, adını demirəm, siz onu tanıyırsınız, mənim yanımı gəlmisdi, öz portretini çəkdirmək istəyirdi. Əvvəller o adamı

görməmişdim, onun barəsində də heç nə bilmirdim. Lakin sonralar onun barəsində o qədər şeylər eşitdim ki! Portretə görə o, mənə külli miqdarda pul təklif etdi; lakin mən onun portretini çəkməkdən imtina etdim; onun barmaqlarının forması mənə nəsə xoş gəlmədi, onlarda nəsə bir xatakarlıq vardı. İndi bilişəm ki, zənnim məni aldatmayıb; həmin o cənabin tərcüməyi-halı biabırçılıqla doludur. Lakin siz... Dorian, sizin məsum, açıq, parlaq üzünüz var; sizin məsum, gözəl bir gəncliyiniz, qayğızış, kədərdən uzaq cavaklığınız... aman Allah, mən o şayiələrə, böhtanlara inana bilmirəm! Lakin mən sizi indi çox az-az görürəm, siz mənim studiyama daha gəlmirsiniz; və elə məndən uzaq olduğunuza görə də sizin barənizdə o səfəh şeyləri eşidəndə bilmirəm onlara nə cavab verim. Dorian, mənə izah edin görüm nə üçün hersoq Bervik klubda sizi görən kimi otaqdan çıxıb gedir, hə? Niyə Londonun əksər mötəbər dairəsi sizin evinə dəvət etmir, ya da sizin evinizdə olmaq istəmir? Siz axı lord Stavleylə dost idiniz? Ötən həftə mən onu naharda gördüm. Nahar süfrəsi ətrafında kimsə sizdən danışdı, sizin Dudleydəki sərgi üçün müvəqqəti verdiyiniz miniatürlərdən söhbət gedirdi; adınızı eşidən kimi lord Stavley əsəbiləşdi və dedi ki, o, ola bilsin ki, incəsənəti yaxşı bilən adamdır, lakin heç bir təmiz qızı bu adamlı tanış etmək olmaz; özünə hörmət edən ləyaqətli qadın isə onunla – yəni sizinlə – bir otaqda qalmaz! Mən ona dedim ki, Dorian mənim dostumdur və ondan izahat tələb etdim. O da hamının yanında mənə izahat verdi! Özü də açıq-aşkar! Necə böyük bir rəzalət?! Axı niyə sizinlə dostluq etmək gənclər üçün ölüm deməkdir, hə? O cavan oğlan, qvardiya əsgəri, bu yaxılarda özünü öldürən oğlanı deyirəm! Axı o, sizin yaxın dostunuz id?! Axı siz ser Henri Ashtonla da ayrılmaz dost idiniz? O da adını ləkələdi və İngiltərəni tərk etməyə məcbur oldu. Bəs Adrian Sinleton necə? Onun faciəli aqibətinə nə deyirsiniz? Lord Kentin yeganə oğlu və onun karyerasının sonu? Mən onun atasına rast gəldim dünən, müqəddəs Ceyms stritdə. Gördüm ki, o, rüsvayçı kədər içindədir. Biabır olub, adam arasına çıxa bilmir. Bəs gənc hersoq Pert necə olsun? İndi nə günə düşüb?! Hansı namuslu adam indi onunla salam-əleyk edəcək, hə?



– Bazıl, susun! Siz bilmədiyiniz şeylər haqqında danışırsınız!

– Dorian Qrey dodaqlarını gəmire-gəmirə onun sözünü kəsdi; onun səsində dərin nifrat duyulurdu. – Siz soruştunuz ki, məni görəndə Bervik nə üçün klubu tərk edir, hə? Qoy səbəbini deyim: ona görə ki, mən onun həyatı barədə hər şeyi bilirəm, o isə mənimki barədə heç nə bilmir. Onun damarlarında axan qan təmiz qan deyil, o, necə pak ola bilər axı? Siz Henri Ashton və gənc Pert barədə soruştunuz! Nədir, mən Ashtonu korlamışam, yoxsa o cavan hersoqun tərbiyəsini pozmuşam? Əgər o axmaq Kentin oğlu küçə fahisəsi ilə evlənibsə, burada mənim nə günahım var? Adrian Sinqletonu deyirlərən?! Bu adam borc sənədində öz dostunun imzasını saxtalasdınbsa, yenə mənəmmi günahkar? Bilirəm, İngiltərədə adamlar necə naqqallıq və qeybət edirlər. Meşşənlər özlərini xeyirxah kimi qələmə verir, öz lovgə nəsihətlərindən el çəkmirlər, nahar süfrəsindəki hər şeyi tixib özlərini elə göstərirler ki, guya, bunlar tanınmış adamların tərbiyəsiz hərəkətlərindən narahat olurlar, özləri də, guya, mötəbər cəmiyyətdə yaşayırlar və elə öz dairələrindən olan qara yaxdıqları adamları yaxından tanırı, elə onlar barədə də dedi-qodular yaradırlar. Bilirsınız, bizim ölkədə ağlına və başqa keyfiyyətlərinə görə bir adam ki qabağa getdi, dərhal ağızgöyçəklər başlayırlar onun barəsində dedi-qodulara. Bəs özləri? Özlərini əxlaqlı kimi qələmə verənlər necə? Bəs bu adamlar özlərini necə aparırlar? Əzizim, yaddan çıxarmayın ki, biz riyakarlar ölkəsində yaşayırıq.

– Dorian, – Holvard səsini ucaltdı, – məsələ bunda deyil! Bilirəm, İngiltərə çox pisdir və ingilis cəmiyyəti də doğru yolda deyil. Elə buna görə də istəyirəm ki, siz bu cəmiyyətdən yüksəkdə durasınız. Amma siz yüksəkdə olmadınız. O adam ki öz dostlarına pis təsir edir, pis nümunə göstərir, onu mühakimə etməyə bizim haqqımız var. Görünür, sizin dostlarınız bütün şərəf və ləyaqətlərini itirmişlər, tərbiyə, namus, əxlaq barədə anlayışlardan xəbərləri belə yoxdur. Siz onların beynini ehtiras, şəhvət lezzətləri ilə doldurmusunuz. Onlar uçuruma yuvarlanmışlar. Onları siz sürükləməsiniz oraya! Bəli, siz onları uçuruma itələmisiiniz, hələ bir heç nə olmayıbmiş kimi gülürsünüz də!

Mən daha dəhşətli şeylər bilirəm! Bilirəm ki, siz və Henri ayrılmaz dostlarınız. Heç olmasa, buna görə siz gərək onun bacısının təmiz adına ləkə gətirməyəsiniz! Onun gülüş və qeybət predmetinə çevrilib, dilə-dişə düşməyini rəva görməyəsiniz!

— Bazil, susun! Çox dərinə gedirsiniz!

— Mən bunları söyləməli və siz də qulaq asmalısınız! Hə, hə, qulaq asmalısınız mənə! Sizinlə tanışlığa qədər ledi Qvendolen haqqında heç bir söz-söhbət gəzmirdi, heç kəs cürət edib bu qadın barəsində bir kəlmə belə pis söz danışmazdı. Bəs indi? Baxın görün, Londonda özünə hörmət edən bir qadın varmı ki, onunla birgə parka gəzməyə çıxsın? Yox! Hətta onun uşaqlarına da onunla yaşamağa icazə vermədilər! Bu, hələ harasıdır? Sizin haqqınızda hələ çox şey danışırlar: siz əxlaqsız pritonlardan səhərə yaxın xəlvəti-xəlvəti çıxan görüblər; siz paltarlarınızı dəyişib Londonun ən mənfur küçələri ilə, gizli yollarla evinizə gəlirsiniz... Doğrudanmı bütün bunlar həqiqətdir? Bunlar nə dərəcədə real ola bilər? Mən birinci dəfə bunları eşidəndə bərk güldüm. Lakin indi... bu barədə tez-tez eşidir və dəhşətə gəlirəm. Hələ sizin bağ evinizdə nələr baş verir? Dorian, sizin barənizdə nələr deyirlər, bilirsiniz? Vallah, mən sizə moizə oxumuram, belə fikirləşirsinizsə, özünüz bilərsiniz! Yadımdadır, Harri deyirdi ki, özgəsinə öyüd-nəsihət verməyi xoşlayarı hər hansı bir adam belə bir vədlə başlayır: bu, birinci və sonuncu olacaq. Lakin hər dəfə də öz vədinə xilaf çıxır. Bəli, mən sizə nəsihət vermək istəyirəm. İstəyirəm ki, elə bir həyat sürəsiniz ki, sizə hörmət eləsinlər. İstəyirəm ki, siz ləkəsiz olasınız, nüfuzunuza, adınıza xələl gəlməsin. Alçaq və əclaf işlərdən uzaq olasınız! Ciyinlərinizi çəkməyin! Belə laqeyd-laqeyd də baxmayı! Siz adamlara güclü təsir göstərisiniz. Qoy bu, yaxşı mənada baş versin! Adamlara xeyir gətirsin, bəla yox! Danışırlar ki, siz adamlarla intim münasibətdə olduqdan sonra onları yolu xdurur, pozur, pis yola çəkirsiniz. Həmin adamin evinə daxil olub ona, onun evinə rüsvayçılıq gətirirsiniz. Bilmirəm bu düzdür, ya yox. Haradan bilim axı? Amma hər halda, bunu sizin barənizdə danışırlar. Bundan başqa, sizin barənizdə danışılan bəzi şeylərə inanmaya da bilmirəm. Lord Qlosester Oksfordda



oxuyarkən mənim ən yaxın dostum idi. O, mənə bir məktub göstərdi; bu məktubu ölümündən qabaq onun arvadı yazmış. Arvadı Mentondakı villasında yalqız keçinibmiş. Bu, dəhşətli və qorxunc bir etiraf id; beləsini heç vaxt eşitməmişdim. O qadın sizi günahlandırdırırdı. Mən dostuma dedim ki, bu, ola bilməz, yalandır! Mən Dorianı tanıyıram, o, belə alçaqlıqlar eləməz! Amma... Mən doğrudanmı sizi tanıyıram? Artıq bu sualları öz-özümə verməyə başlamışam və bu suala da cavab tapmaq üçün mən sizin qəlbinizə girməliyəm, görüm orada nə var!

— Qəlbimi görmək istəyirsiniz! — Dorian Qrey astaca piçildədi, dərhal ayağa durdu; onun rəngi qorxudan ağarmışdı.

— Bəli, — Holvard kədərlə dilləndi, səsində ağır təəssüf hissi duyuldu. — Sizin qəlbiniz görmək istəyirəm! Amma bunu yalnız Allah bacarar!

Birdən Dorian acı-acı güldü.

— Elə bu gecə mənim qəlbimi siz də görəcəksiniz! — deyib qışqırkı, sonra cəld stolun üstündəki lampanı qapıb əlavə etdi:

— Gəlin! Gedək göstərim, bu, elə sizin öz əl işinizdir! Gedək, gedək, ona baxın! Sonra da hamiya car çəkib söyləyərsiniz! Əgər istəsəniz, əlbəttə! Onsuz da, sizə heç kəs inanmaz! Lap elə inansayırlar belə, mənə daha çox vurulardılar! Bilirəm, bizim zəmanə səzdən daha yaxşıdır; siz bu zəmanə barədə zəhlətökən, pis-pis sözlər danişsanız da, o, səzdən yaxşıdır! Gəlin gedək, bəsdir əxlaq pozğunluğu barədə çərənlədinizi! Bu saat siz onuna üz-üzə gələcəksiniz! Onu açıq-aşkar görəcəksiniz!

Onun səsində dəli bir qürur duyulurdu. O lap şıltaq yeniyetmə kimi ayaqlarını yerə vurur, inadkarlıq göstəirdi. Dorian müdhiş sevinc hissi keçirirdi: nəhayət, o, öz sırrını kiminləsə bölüşə biləcəkdi. Bu adam elə onun portretini çəkən adam id; elə onun bütün rüsvayçılığına və əxlaqsız hərəkətlərinə səbəbkər da o idi, bu rəssam id! Elə bu adam da ömrünün qalan illərini bu portreti çəkdiyinə görə əzab çəkəcəkdi, mənfur xatirələri onu dinc yaşamağa qoymayacaqdı!

— Hə, hə, — deyən Dorian Holvarda sarı gəldi və gözlərini onun sərt baxışlarına zillədi, — mən indi öz qəlbimi sizə göstərəm! Siz bu saat yalnız Allahın görə biləcəyi şeyi görəcəksiniz!

Holvard geri çekildi. Dedi:

– Bu ki təhqirdir, Dorian! Mənə hörmətsizlik etməyin! Ah, gör mən necə dəhşətli və cəfəng sözlər eşidirəm?!

– Deməli, belə düşünürsünüz, hə? – yenə bərkdən güldü.

– Elədir! O ki qaldı bugecəki söylədiklərimə, mən onları sizin xeyriniz üçün deyirdim! Axı siz bilirsınız ki, mən sizin səda-qətli dostunuzam.

– Mənə toxunmayın! Sözünüzü deyin, demək istədiklərinizi deyib qurtarın!

Rəssam üz-gözündə qəffətən oynاشan ağrılar hiss etdi. Bir anlıq susdu və bütün canını kəskin bir şəfqət hissi bürüdü. Əslinə qalanda, onun Dorian Qreyin şəxsi həyatına qarışmağa haqqı yox idi! Lap elə tutaq ki, Dorian onun dediyi günahların on faizini işlədib, eşitdiyi şayılərin də bir qismi düzdür! Bəlkə, elə o özü də vicdan əzabı çəkir bundan?! Bazıl divar sobasına tərəf yeridi, yanın odun parçalarına baxdı; alovun dilləri qırov kimi ağ külün arasında oynayırdı.

– Bazıl, mən siz gözləyirəm, – Dorian sərt şəkildə dilləndi.

Rəssam səsini bir qədər ucaldıb dedi:

– Dorian, mənim sizdən eşitmək istədiyim budur: mənə düz-əməlli cavab verin görüm, bütün bu dəhşətli dedi-qodular və ittihamlar başdan-ayağa ağ yalandır, ya yox?! Deyin ki, yalandır, onda mən sizə inanaram! Bütün o ittihamları inkar edin, Dorian, deyin ki, yalan və böhtandır! Görürsünüz, mən necə iztirab çəkirəm? Aman Allah! Deməyin ki, bunlar həqiqətdir, deməyin ki, pozğunsunuz! Mən sizin əxlaqsız olmağınız barədə heç düşünmək belə istəmirəm!

Dorain Qrey gülümsədi. Onun dodaqları nifrətlə aralındı.

– Bazıl, gəlin pilləkənlə yuxarı çıxaq! – sakit-sakit piçıldadı.

– Mən gündəlik yazıram, orada mənim həyatımın hər bir günü təsvir olunub. Bu gündəliyi heç vaxt o otaqdan çıxartmırıam. Mən onu orada yazıram həmişə. Gəlin gedək, mən sizə o gündəliyi göstərərəm.

– Yaxşı, gedək, Dorian. Əgər siz istəyirsinizsə, mən yuxarı çıxaram. Onsuz da, qatara gecikmişəm. Eybi yox, sabah gedərəm. Amma xahiş edirəm, gündəliyi bu gecə oxumağa



məni məcbur etməyin. Mənə yalnız sizin düzgün, səmimi cavabınız lazımdır.

— Siz o cavabı ındı alacaqsınız! Burada mümkün deyil. O cavabı yuxanda verəcəyəm sizə; o qədər də uzun sürməyəcək.

ON ÜÇÜNCÜ FƏSİL

Dorian pilləkənlə yuxarı qalxmağa başladı, Bazil Holvard da onun ardınca çıxdı. Onlar yavaş-yavaş, ehtiyatla qalxırdılar. Adamlar, adətən, gecələr səssizcə gəzir, səs salmaqdan ins-tinkтив olaraq ehtiyat edirlər. Pilləkən və divarların üzərinə lampanın işığında onların əcaib siluetləri düşmüşdü. Külək pəncərə şüşələrini tərpədir, haradasa pəncərələrdən cingilti səsləri gəlirdi.

Pilləkənin düz başında Dorian lampanı yerə qoydu və cibindən otağın açarını çıxarıb qapıya saldı. Yavaşdan soruşdu:

— Bazil, siz həqiqəti bilmək istəyirsiniz, eləmi?

— Hə, Dorian, bilmək istəyirəm, sizin cavabınızı gözləyirəm...

— Çox gözəl, çox gözəl, — Dorian gülümsədi, artıq başqa bir tonla əlavə etdi: — Siz mənim haqqımda bütün həqiqətləri bilməyə haqqı çatan yeganə adamsınız, Bazil! Siz heç təsəvvür etmirsiniz ki, mənim həyatımı necə dəyişdirmisiniz.

Dorian lampanı qaldırb qapını açdı və içəri girdi. Otaqdan soyuq hava gəldi; xərif hava axını lampanın alov dilimlərini yellətdi, bir anlıq alovun rəngi tünd-narncıya çaldı. Dorian titrəyirdi.

— Qapını örtün, Bazil, — piçildədi və lampanı stolun üstünə qoydu.

Holvard təəccüb və heyrət içində otağa göz gəzdirdi. Burada, elə bil, uzun illər adam yaşamamışdı. Rəngi solmuş Fələməng divar xalçası, üstü pərdə ilə örtülmüş hansısa şəkil, qədim italyan sandığı, demək olar ki, boş kitab şəfi, bir də stol və stul — vəssalam! Dorian Qrey divar sobasının üstündəki şəmdanları yandırarkən Bazil buranın toz içində olduğunu yəqin etdi və gördü ki, xalça da deşik-deşikdir. Divarın dibindən sıçan qaçıdı; otaqdan rütubətli kif lyi gəlirdi.

— Bazil, deməli, siz hesab edirsiniz ki, insanın ürəyini yalnız Allah görür, hə? Bax bu örtüyü götürün oradan! İndi siz mənim qəlbimi görəcəksiniz!

Səsində soyuq kədər duyuldu.

— Dorian, siz dəli olmuşunuz! Ya da mənimlə oyun oynayır-sınız, hə? — Holvard təəccübələ donquldandı.

— Deməli, örtüyü götürmək istəmirsiniz, hə? Onda bunu mən edərəm! — o, cəld şəklin üstündəki örtüyü götürüb yerə tulladı.

Otağın zəif işığında eybəcərləşmiş portreti görən kimi rəssamdan dəhşətli bir çıçırtı qopdu; kətan parçadan ona rişxəndlə gülən qorxunc sıfət tuşlanmışdı. Şəkildəki sıfətdə elə bir ifadə vardı ki, adamın qəlbini ikrəh hissi ilə doldurur, özündən çıxarırdı. Aman Allah, axı bu, elə Dorian Qreyin sıfətidir! Nə qədər dəhşətli görünsə də, o, hələ də öz təbii gözəlliyini itirməmişdi. Onun seyrək saçlarında qızılı rənglər hələ də parlayır, həssas dodaqlarındakı al boyalar hələ də itib getməmişdi. Yuxulu gözləri maviliyini saxlamış, nazik, incə xətlərlə ayrılmış burun pərələrindən və boy-buxunundan nəciblik tam getməmişdi. Bəli, bu, Dorianın öz portreti idi. Amma... axı onu kim bu kökə salıb? Bazil Holvard, elə bil, öz şəklini tanıdı; portretin taxta çərçivəsi də onunkuydu; bu nədir belə, sirdir, möcüzədir, qorxulu bir seydir?! Ağlagəlməz möcüzə! Bazil qorxmağa başladı. Yanan şamlardan birini götürüb şəkli yaxınlaşdı; sol künclə onun imzası durdurdu; qırmızı, yekə xətlərlə kətan parçanın üstündə görünürdü. Lakin bu portret iyərənc bir karikatura idi; rəzil, amansız və mənfur bir təhqiq! O, heç vaxt belə bir şey çəkməmişdi! Axı onun çəkdiyi portret idi?! O, öz şəklini tanıdı; və bir anlıq onun bütün damarlarındakı qan dondu! Bunu o çəkmmişdi! Axı bu, nə deməkdir? Bu şəkil nə üçün belə qorxunc şəkildə dəyişmişdi? Bazil Doriana baxdı və gəncin baxışlarında dəlilik əlaməti sezdi. Dodaqları aramsız titrəyir, dili qurumuşdu, danişa bilmirdi; Holvard əlini alnına apardı, onu soyuq tər basmışdı.

Cavan oğlan divar sobasına söykənmiş, nəzərlərini rəssama zilləmişdi. Elə bil, böyük bir sirk artistinin oyununa tamaşa edirdi. Üzündə heç bir ifadə yox idi — nə kədər, nə də sevinc



əlamətləri vardi. Sanki, tamaşaçı gərgin vəziyyətdə hansısa səhnəni izləyirdi; Dorianın baxışları təntənə ilə alışib-yanırıldı. O, paltosunun yaxasından gülü çixarıb iyəlməyə başladı, ya da özünü belə göstərdi ki, guya, iyələyir.

– Bu nədir belə, Dorian? – nəhayət, Holvard qışqırdı; özü öz səsini tanımadı, onun səsi elə qəribə və sərt səsləndi ki, özü də məəttəl qaldı.

– İllər öncə, mən hələ yeniyetmə bir oğlan olanda sizə rast gəldim, – Dorian Qrey əlindəki gülü əzməyə başladı, – siz mənə təriflər söylədiniz, məni öz gözəlliyyidən məst olmağa öyrətdiniz; bir gün siz məni öz dostunuzla da tanış etdiniz, o da mənə gənc olmanın necə böyük səadət və gözəl bir bəxşış olduğunu anlatdı; siz isə mənim portretimi çəkdimiz; bu portret də gözəlliyyin böyük güc olması sırrını açdı. Bu dəlilik anlarında belə mən bilmirəm ki, buna təəssüf edim, yoxsa sevinim; mən arzu etmişdim... ya da bu bir dua idi. Bilmirəm...

– Yadıma düşür! Oh, mən bunu necə də xatırlayıram! Yox! Bu, ola bilməz! Otaq çox rütubətlidir! Kətanın Üstünü kif basıb! Ya da ola bilsin ki, mənim işlətdiyim rənglərdə hansıa aşındırıcı mineral maddələr varmış. Əmin edirəm ki, belə də olub. Amma sizin düşündüyüüz şeylər heç mümkün də deyil! Ağlınzıza belə gətirməyin!

– Ah, deməli, mümkün deyil, hə? – cavan oğlan donqulda-naraq pəncərəyə yaxınlaşdı, alğını tərləmləş soyuq şüşəyə dayadı.

– Axi siz mənə demişdiniz ki, portreti zay etmisiñiz!

– Yalan deyirdim! Əksinə, o, məni məhv etdi!

– İnana bilmirəm! İnana bilmirəm ki, bu şəkli mən çəkmişəm!

– Məgər bu şəkildə siz öz idealınızı görmürsünüz? – Dorian kədərlə soruşdu.

– Mənim idealım?... Necə dediniz, necə?..

– Siz belə deyirdiniz, məni siz belə adlandırırdınız...

– Nə olar, burada nə bir qəbahət var ki? Siz mənim üçün bir ideal idiniz, elə bir ideal ki, mən bir də həyatimdə heç vaxt ona rast gəlməyəcəyəm. Bu portretin üzü əxlaqsız adamın üzünə benzəyir.

– Bu, mənim qəlbimin sıfətidir!

– Aman Allah! Gör mən nəyə pərəstiş etmişəm!? O şəklin gözləri Şeytan gözlərinə oxşayır!

– Bazıl, bizim hər birimizin içində Cəhənnəm və Cənnət yaşayır! – Dorian ucadan əl-qol ata-ata əsəbiliklə qışqırdı.

Holvard yenə portretə san döndü və ona diqqətlə baxmağa başladı.

– Aman Tanrıım! – o heyrətləndi, – əgər bütün bu işlər, doğrudan da, həqiqətdirsə... gör öz həyatınızı necə korlamışınız? Belə çıxır ki, siz düşmənlərinizin düşündüyündən də betər adamsınız!

Bazıl şəmi kətan parçadakı portretə yaxınlaşdırıldı və bir də şəklə diqqətlə baxdı. İlk baxışdan elə görünürdü ki, kətan parçaya əl dəyməyib, rəssam necə çəkmişdisə, eləcə də qalmışdı. Görünür, dəhşətli korlanma prosesi portretin içindən başlanıb. Portretin hansısa fövqəladə gizli, gərgin həyatının təsiri ilə günah cüzamı onu içəridən yavaş-yavaş yemişdir. Bu, meyitin rütubətli qəbirdə çürüyüb getməsindən də qorxunc bir iş idi.

Bazılın əlləri əsdi; elə əsdi ki, şamdanadakı yanana şam döşəmənin üstünə düşdü. O, tələsik ayağı ilə şəmi söndürdü və ağır-ağır masanın yanındakı laxlayan stula əyləşdi, üzünü əlləri ilə örtdü.

– İlahi, Dorian, bu nə işdir?! Bu necə dərsdir belə?! Necə qorxunc bir dərsdir?!

Cavab gəlmədi; pəncərənin yanında alını şüşəyə söykəyen Dorianın hicqırıqları eşidildirdi.

– Dorian, dua edin, Allaha yalvarın! – rəssam dodaqaltı mızıldandı. – Uşaqlıqda bizi dua etməyə necə öyrətmişdilər, hə? Bizim günahlarımıza bağışla, ya Rəbb! Bizi düz yola gətir! Bizi bütün bədxahlıqlardan qoru! Gəlin bir yerdə deyək, Dorian! Sizin məgrurluğunuzun dualarına cavab verilib. Sizin bağışlanmanın dualarına da cavab veriləcək, Dorian! Mən sizə ləp çox pərəstiş etmişəm, ləp çox! Buna görə də cəzalandırılmışam. Siz də özünüzə ləp çox pərəstiş edirdiniz, özünüzü sevirdiniz. Bax bizim ikimizi də Allah cəzalandırdı!

Dorian Qrey yavaş-yavaş dönüb rəssama tərəf baxdı; onun gözlərindən yaş axındı. Güclə dedi:



– Bazıl, artıq gecdir, çox gecdir!

– Yox, Dorian, heç vaxt gec deyil! Gelin diz üstə çökək və yalvaraq, duaları yadımıza salaq! Məncə, Bibliyada haradasa belə bir ayə var: “Sizin günahlarınız qan kimi qırmızı olsa da, mən onları qar kimi ağappaq edəcəyəm...”

– Bu sözlərin indi mənimcün heç bir mənəsi yoxdur.

– Susun! Belə deməyin! Onsuz da, siz kifayət qədər günah işlətmisiniz! Ah, Dorian, Allah xatırınə, görmürsünüz bu lənətə gəlmış portret bizi necə acıqlı-acıqlı baxır?

Dorian portretə baxdı və birdən onun içində Bazıl Holvarda qarşı azığın bir nifrət hissi oyandı; elə bil, portretin mənfi enerjisi ona keçmişdi, onun qulaqlarına pis şeylər piçildiyirdi. Dorian vəhşi bir pələngə döndü və bu dəqiqələrdə o, stol arxasında əyləşən bu adama – rəssama dərin nifrət, ağlagılməz kin-küdürət bəslədi. Azığın baxışları ilə otağı aradı; gözü ağızı açılmış sandığın yanında bir neçə gün bundan qabaq qoyduğu biçağa sataşdı. Biçaq panldayırdı, onu bura gətirmişdi ki, kəndirli kəssin, sonra unudub burada qoymuşdu; yavaş-yavaş sandığa yaxınlaşdı və sonra Holvardın arxa tərəfinə keçib biçağı yerdən götürdü. Holvard yerində qurcalındı, elə bil, ayağa durmaq istəyirdi. Elə bu an Dorian rəssamin üstünə atılıb biçağı var gücü ilə onun qulağının dibinə soxdu; sonra başını stola əyləb bir neçə dəfə biçaqla zərbə endirdi.

Boğuş inilti otağı bürüdü və qan içində olan rəssamin dəhsətli xırıltısı eşidildi; onun qabağa uzanmış əlləri havada yelləndi və barmaqları bükündü. Dorian biçağı daha iki dəfə soxub-çixartdı, rəssam hərəkətsiz halda qalmışdı; döşəməyə nəsə töküldü. Dorian bir az gözlədi və sonra biçağı tullayıb sakitcə qulaq asmağa başladı.

Səs-səmir yox idi; döşəməyə, xalçanın üstünə tökülen qan damcılarının səsindən başqa səs gəlmirdi. O, ehtiyatla qapını açıb çölə çıxdı və ətrafa boylandı. Evdə heç kim yox idi, ətraf dərin sükut içində idi. O, bir neçə dəqiqə beləcə pilləkənin başında durdu, sürəhidən aşağı əyilib baxdı və zülmət qaranlıq quyusunda kimsənin olub-olmadığını ayırd eləməyə çalışdı. Sonra açarı çıxarıb içəri keçdi, qapını arxadan bağladı.

Rəssamin meyiti hələ də hərəkətsiz, oturmuş vəziyyətde idi, meyitin başı stolun üstünə əyilmişdi; onun qeyri-təbii gərilmiş əlləri uzun görünürdü. Əgər onun boynunun ardında bıçaq yaraları və oradan stolun üstünə tökülen qara qan laxtaları olmasaydı, adama elə gələrdi ki, o yatıb.

Bütün bunlar necə də bir göz qırpmında baş verdi! Qəribə də olsa, Dorian çox sakit idi; o, pəncərəni açdı, balkona çıxdı. Külək dumana qovmuşdu və səma nəhəng bir tovuzquşunun quyuğuna bənzəyirdi, orada saysız-hesabsız qızıl gözcük'lər yanındı. Aşağıda küçədən keçən polis gördü, öz sahəsini yoxlayırdı; polis əlindəki fənəri sakınları yatmış evlərin divarları boyunca gəzdirirdi. Küçənin tinindən bir keb qırmızı işığını yandırıb-söndürərək ötüb-keçdi. Hansısa qadın valay vura-vura yavaşça bağça məhəccərinə sarı yaxınlaşırı; qadın ciyinə saldığı şalını yellədirdi. O, arabir dayanır, geriyə boylanır, hətta bəzən xırıltılı səslə oxuyurdu. Polis nəfəri qadına yaxınlaşdı və ona nəsə dedi. Qadın şaqşaqanq çəkdi və ürəksiz addımlarla yoluna davam etdi. Külək sərtləşdi və yarpaqsız ağacların dəmir kimi qaralmış budaqlarını tərpətməyə başladı; Dorian titrətdi və içəri keçib pəncərəni ardınca bağladı.

O, açarı salıb qapını açdı. Heç öldürdüyü rəssamin meyitinə sarı gözəcü da olsa baxmadı. O, qeyri-ixtiyari anlayırdı ki, indi əsas məsələ baş verənlər barədə düşünməməkdir. Bu lənətə gəlmış portreti çəkən dostu, onun bütün bədbəxtliklərinin səbəbkəri və günahkarı artıq onun həyatından silinib getmişdi. Bu, elə bəs edərdi. Vəssalam.

Otaqdan çıxarkən lampa yadına düşdü. Bu lampa Mavritaniya əl işiyidi, nadir əşya idi; tünd gümüşdən hazırlanmışdı, ona parlaq qara rəng verilmiş, naxışlanmış, üstünə də iri firuzə qasılar qoyulmuşdu. Lampanın kitabxanadan götürülib yuxarı aparılması və orada qoyulması xidmətçini şübhələndirə, sonra da suallar yarana bilərdi. Dorian bir anlıq tərəddüd edib ayaq saxladı və sonra geri dönüb lampanı stolun üstündən götürdü. Bu zaman özünü saxlaya bilməyib meyitə də baxdı; o, hərəkətsiz idi, elə yerindəcə donmuşdu! Rəssamin ağarmış uzun meyit əlləri necə də qorxuludur! Sanki, qorxunc bir mum adam idi, qalmışdı orada!



Dorian qapını qifillaryandan sonra pilləkənləri ehtiyatla endi. Ayaqları altındakı pillələr arabir cınlıdır, sanki, ağrından inildəyirdi. Dorian bir anlıq yerində durdu, dinsədi, gözləyib ətrafa baxdı... Yox, hər şey normaldir, sakitlidir; təkcə onun ayaqlarının səsidi gələn, vəssalam.

Dorian kitabxanaya girəndə gözünə künkdəki sakvoyaj və palto sataşdı; onlar dərhal haradasa gizlədilməlidir! O, divarın içindəki məxfi şafını açdı və Bazilin şeylərini oraya dürtüb gizlətdi; bu şafa o, öz gizli geyimlərini qoyurdu, gecələr evdən çıxanda libasını tamam dəyişirdi ki, heç kəs onu tanımاسın, qayıdan sonra da gətirib qoyurdu yerinə. Bazilin şeylərini də ora yerləşdirdi və düşündü ki, sonra onları yandırı da bilər. Saatına baxdı, ikiyə iyirmi dəqiqə qalırdı.

Dorian oturub fikrə getdi. Hər il, demək olar ki, hər ay belə cinayətlərə görə qatillər İngiltərədə dar ağacından asılır; elə bil, hava da qəti kimi yoluxucu xəstəliyə mübtəla olub. Bəlkə də, hansısa fəlakətli, ya qana susamış bir ulduz Yerə yaxınlaşır... və bir də axı onu görən oldumu, ya kim sübut edə biləcək ki, onun cinayətini? Bazil Holvard onun evindən saat on birdə çıxıb. Və heç kim onun yenidən gəldiyini də görməyib. Demək olar ki, bütün xidmətçilər Selbi Royaldadır. Onun otaq xidmətçisi də çoxdan yatıb... Paris! Hə, hə, Bazil Parisə gedəcəkdi! Hami da elə biləcək ki, o, həqiqətən, on iki qatarıyla Parisə gedib. Axı o özü qapalı həyat sürürdü! Adətiydi Bazilin, hamidan qaçmaq və gizli həyat sürdürmək! Deməli, şübhələr üçün əsas yaranmışdan öncə hələ bir neçə ay keçəcək. Bir neçə ay! Cinayətin izini isə tez bir zamanda ört-basdır etmək olar.

Birdən başına ayrı bir fikir girdi. O, kürkünü və şlyapasını geyinib dəhlizə çıxdı. Burada bir anlıq durub gözlədi; qulağına kükədə gəzən polis nəfərinin ağır addımı səsləri dəydi; o, polisin fənərindən düşən işığın oynayan şüalarını izlədi. Dorian nəfəsini dərib gözləməyə başladı.

Bir azdan rəzəni itələyib yavaşça çölə çıxdı, qapını ehmalca arxasında örtdü. Sonra çöldən qapı zəngini basmağa başladı. Təxminən, beş dəqiqədən sonra onun otaq xidmətçisi çöl qapısına gəldi, o, yarıyxulu və alt palтарında idi.

— Frencis, bağışlayın, sizi yuxudan durğuzzum, — deyən Dorian içəri girdi. — Mən çöl qapısının açarını unudub evdə qoymuşam. Saat neçədir?

— Üçə on dəqiqə işləyib, ser! — xidmətçi yuxulu-yuxulu saatə baxıb cavab verdi.

— Üçə işləyib? Gecdir! Səhər doqquzzda məni oyadın! İşim var!

— Oldu, ser!

— Məni soruşan olubmu?

— Mister Holvard gəlmüşdi, ser! Saat on birə kimi gözlədi və sonra çıxıb getdi, qatara çatmalıydı.

— Oh! Çox təəssüf ki, onu görə bilmədim. Mənə bir mesajdan-zaddan qoymadı ki?

— Xeyr, ser! Amma dedi ki, əgər sizi klubda görməsə, onda gedib Parisdən məktub yazacaq!

— Yaxşı, Frencis! Saat doqquzzda məni oyatmağı unutmal

— Baş üstə, ser!

Xidmətçi çəkələklə dəhlizdə yeriyirdi. Dorian palto və şlyapasını çıxarıb balaca mızın üstünə tulladı və öz kabinetinə – kitabxanaya keçdi. Təxminən, on beş dəqiqə otaqda var-gəl etdi, dodaqlarını çeynəyə-çeynəyə düşündü. Sonra rəfdən “Mavi Kitab”ı götürüb vərəqləməyə başladı. Hə, bax elə bunu istəyirdi, istədiyi adamı tapdı: “Alan Kəmpbell, 152, Hertford strit, Mayfer”. İndi ona bu adam lazımdı.

ON DÖRDÜNCÜ FƏSİL

Ertəsi gün səhər saat doqquzzda Dorianın otaq xidmətçisi yataq otağına girib sinidə bir fincan sulu şokolad gətirdi və sonra pəncərənin taxta qapaqlarını açdı. Dorian sağ böyrü üstə, əlini başının altına qoyub rahatca yatırıldı. O lap uşaq kimi yatmışdı, elə bil, bütün günü dərs oxumuş, ya da həyət-bacada oynayıb yorulmuşdu.

Xidmətçi iki dəfə onun ciyininə toxundu ki dursun; Dorian gözlərini açanda dodaqlarına xəzif təbəssüm qonmuşdu; elə bil, indicə gözəl yuxu görmüşdü və o yuxunun təəssüratı altındaydı.



Lakin bu gecə o, heç bir yuxu görməmişdi. Bugecəki yuxusu nə şirin, nə də acı olmuşdu. Lakin gənclər, adətən, heç bir səbab olmadan da gülürlər. Elə gəndlikin gözəlliyi də bundadır.

Dorian çönbüb dırsekkləndi, sulu şokoladını qurtum-qurtum içməyə başladı. Pəncərədən noyabr günəşini güllümsəyirdi. Səma aydın, hava isə mülayim idi. Elə bil, may səhəri idı açılmışdı.

Dünən gecəki hadisə, onun dəhşətli və qanlı nəticələri yavaş-yavaş onun beyninə girir, sakit tərzdə bütün qorxunc təfərrüatları ilə birlikdə gözünün qabağında canlanırdı. O, qorxu içində bütün olanları xatırladı, canında gizlili hiss etdi; bir anlıq yenə Bazil Holvarda nifrat etməyə başladı; bu nifrat hissi anlaşılmaz idi, bu nifrat hissi dünən gecə onu bıçağı götürüb qan tökməyə vadar etmişdi. Dorian yenə dünənki kimi qeyzləndi, hiddətdən bədəni soyumağa başladı.

Rəssamın meyiti hələ də yuxarıda idı və onun üstünə günəş şüaları düşürdü. Ah! Lap dəhşətlidir ki! Belə dəhşətli və qorxunc işlər qaranlıq gecə üçündür, gündüz üçün deyil!

Dorianə elə gəldi ki, o, törətdiyi əməl barədə uzun-uzadı düşünsə, ya xəstələnəcək, ya da dəli olacaq. Elə günahlar var ki, onları xatırlamaq törətməkdən daha şirin gəlir adama; məsələn, qələbələr var ki, səndə ehtirasdan daha çox qürur doğurur; sənin qəlbindəki sevinc duyğularını oyadır və bu sevinc hissi digər hissələrdən fərqlənir. Lakin bu törədilən günah onlara bənzəmir, onu yaddaşdan silmək, ya da qovmaq lazımdır; üstünə xəşxəş dənələri səpmək lazımdır, onu elə beşikdəcə boğmaq lazımdır; yoxsa günah özü onu törədəni boğar.

Saat onun yarısı oldu; o, əlini alnınə apardı, sonra tələsik yerindən qalxdı; Dorian nə geyinəcəyini həmişəkindən daha diqqətlə götür-qoy etdi; xüsusi diqqətlə özünə qalstuk və ona vurulacaq sancaq seçdi; barmağına bir neçə üzük taxib-çixartdı. Səhər yeməyi süfrəsi arxasında çox oturdu, müxtəlif yeməklərin dadına baxdı, öz xidmətçisi ilə söhbət etdi; onunla Selbidəki bütün xidmətçilər üçün sıfariş vermək fikrində olduğu təzə liv-reyalardan¹ danışdı. Səhər poçtunu nəzərdən keçirdi. Bəzi

¹ Livreya – keçmişdə qapıcıların, xidmətçilərin və faytonçuların geydiyi xüsusi biçimli zərbaftlı növü

məktubları oxuyarkən gülümsündü. Məktublardan üçü onu dilxor etdi, birini isə bir neçə dəfə oxudu, üzü narazı və açıqlı ifadələr aldı, sonra cırıb tulladı. “Dünyada qadın yaddasından betər şey yoxdur!” – bunu bir dəfə lord Henri demişdi.

Dorian tələsik bir fincan qara qəhvə içib ağızını salftelə sildi və əli ilə otaqdan çıxmağa hazırlaşan xidmətçiye işarə elədi ki, gözləsin; sonra yazı masası arxasına keçib iki məktub yazdı. Birini cibinə qoydu, o birini xidmətçiye uzatdı.

– Frensis, bunu Hertford stritdəki 152 nömrəli evə apararsınız, əgər mister Kəmpbell şəhərdə deyilsə, onun ünvanını alarsınız, – dedi.

Bir azdan Dorian artıq evdə tək qaldı; sıqaret yandırıb başı lađı ağ kağızlarının üzərində müxtəlif şəkillər çəkməyə; gah gül şəkilləri, gah müxtəlif ornamentlər, gah da insan sıfətlərinin çizgilərini çəkdi. Onun çizdiyi insan sıfətlərinin hamısı Bazil Holvardinkına inanılmaz dərəcədə bənzəyirdi. O, qaşlarını çatıb ayağa durdu, kitab şkafına sarı getdi və rəfdən əlinə keçən ilk kitabı götürdü. Dorian qəti qərara gəldi ki, olanlar barədə düşünməsin; buna hələlik zərurət yoxdur.

Dorian divana uzandı və rəfdən götürdüyü kitabın üz qabığına baxmağa başladı. Bu, Qotierin “Emaux et Camees” kitabının nəfis Şarpanyte yapon nəşri idi; kitabı Jakmarın qravüraları bəzəyirdi. Üz qabığına limon rəngində naxış vurulmuşdu; qızılı çərçivə, qıraq xətlər və nöqtələr şəklində çəkilmiş narlar. Bu kitabı ona Adrian Sinqleton bağışlamışdı. Dorian kitabı vərəqlədi, Lasenerin əli barədəki poema üzərində dayandı; bu, “soyuq, san bir əl” idi, hələ cinayətin izi ondan getməmişdi; əllərinin üstündə kürən tüklər vardı, barmaqları favn barmaqlarına bənzəyirdi; Dorian qeyri-iradi həyəcanla öz nazik barmaqlannı baxdı və oxumaqda davam etdi, Venesiya barədəki gözəl misralara gəlib çatdı:

*Sur une gamme chromatique,
Le sein de peries ruisselant,
La Venus de l’Adriatique
Sort de l’eau son corps rose et blanc.
Les domes, sur l’azur des ondes
Suivant la phrase au pur contour,*



*S'enflent comme des gorges rondes
Que souleve un soupir d'amour.
L'esquif aborde et me depose,
Jetant son amarre au pilier,
Devant une facade rose,
Sur le marbre d'un escalier.¹*

Necə gözəl şeirdir! Bu misraları oxuyanda adam, elə bil, kayutu olan Venesiya qayığında yaşıl sularda üzür, al-qırmızı mirvarılı şəhərin qayığında; gümüşü burnu və külək istiqamətində üzən yelkənlə bir qayığın içində. Kitabdakı bu misralar Doriana Lidoda üzərkən qayığın arxasında uzanan fırızə zolaqları xatırlatdı. Şeirdəki rənglər onun yadına boğazı donuq əlvan rəngli quşları saldı; bu quşlar yüksəkdə uçur, sinələri bal rəngində olur; ya da görürsən ki, toz basmış qaranlıq tağ-tavanlar altında məmənnun-məmənnun gəzişirlər. Dorian başını balışa qoydu; gözlərini azca yumaraq öz-özünə piçildədi:

“Al-qırmızı fasadın qabağından keçib,
cərgə-cərgə pillələri qalxıram...”

Bütün Veneslya bax bu iki mlsada cəmlənib; Dorianın yadına bir payız fəslində bu şəhərdəki günləri düşdü; o, burada dəlicəsinə gözəl sevgi macəraları yaşamışdı və bu məhəbbət əyləncələri onu sərsəm hərəkətlərə vadardı. Hər yanda romantika vardi; lakin Venesiya da Oksford kimi romantik görüşlər üçün əlverişli yerdirdi; amma əsl romantika üçün fon hər şeydir, demək olar ki, hər şey. O zaman Bazil də bir müddət Venesiyada yaşadı; o, Tintorettdən ötrü ölürdü. Yaziq Bazıl! Necə dəhşətlə öldü!

O ah çəkdi və yenə kitabı götürdü; görünür, fikirlərini dağıtmaga çalışırdı. Şeirləri bir də oxumağa başladı; o, pəncərələri önündən qaranquşların uçuşduğu Smiramadakı kafe barədə oxuyurdı; bu kafedə hacılar kəhrəba təsbehlərini çevirir, başında

¹ Men bu xırda su çəlləyinin yüngül dalğaları arasından güzgü görürem; görürəm ki, Adriatik dənizinin Venerası gülür, qırmızı-ağ rəngdedir; bu kimsesiz sular ələmində, dalğalar üstündə üzən camelər — qız döşləri kimi suda görünür; bu döşlər ehtirasə gələndə qalxır; qayıqçı onun dalınca kəndir tullayır, al-qırmızı fasadın qabağından men də pillələri keçib-gedirəm... (Fransız dilindən setri tərcümə. — *Tərcüməçinin qeydi*)

çalma papaqları olan tacirlər uzun müştüklər sümürür, bir-birilə ciddi və vacib söhbətlər edirdilər; o, Konkord meydanındakı daş sütunlu abidə barədə oxudu; abidə mühacirətdə yalqız qalaraq qranit göz yaşlarını axıdır, Günəş üçün darıxır, çičəkli bitkilər yuvası qızmar Nil çayı üçün darıxır, oraya, sfinksler ölkəsinə can atır, qızılquşların və ağıqanadlı, qızılı dırnaqları olan əjdahalar vətəni üçün darıxır; orada timsahlar yaşıł, tüstülənən lillərin içərisində çapalayıb xırda boz gözlərini parıldadırlar... Sonra Dorian o şeirlər barədə düşündü ki, onlar öpülmüş mərmərdən gələn musiqi səsləri kimidir, onlar qeyri-adi heykəllər barədədir, Qotier bunları ən alçaq tonda səsi olan qadın səsiyle müqayisə edir və onlan “heyrətamız əjdaha” adlandırır; və onlar müqəvvə kimi Luvr muzeyinin porfir zalında durub baxır. Az sonra kitab Dorianın əlindən düşdü. Onun barmaqları əsəbdən titrəyir, vücudu qorxudan gizildəyirdi. Birdən Alan Kəmpbell xaricdə oldu? O gələnə kimi, Allah bilir, neçə gün keçəcək?! Bəlkə də, o, burası gəlməkdən imtina etdi? Onda bəs nə edəcək? Axi hər dəqiqə qiymətlidir!

Beş il bundan qabaq o, Alanla möhkəm dost olmuşdu; beş il önce onların arasından su da keçməzdı. Sonra necə oldusa, qəflətən ayrıldılar. Adam arasına çıxarıda və bir-birinə rast gələndə isə təkcə Dorian ona gülümsəyirdi. Alan Kəmpbell heç vaxt ona tərəf baxmadı.

Alan hündürboy və son dərəcə zəkali, ağıllı bir cavan idi, lakin onun təsviri incəsənətdən başı çıxmırıldı; və əgər bir qədər poeziyanın gözəlliyyini duymaq qabiliyyəti vardısa da, buna görə o, Dorianın minnətdar olmaliydi. Onun üstün cəhəti elmə həvəs göstərməyində idi. Kembricdə oxuduğu zaman vaxtının çox hissəsini laboratoriyalarda keçirərdi; təbiət elmləri kursunu da əla qiymətlərlə bitirmişdi. O, indi də kimya ilə maraqlanırdı; onun xüsusi laboratoriyası da vardi, gününün çox hissəsini burada keçirərdi; doğrudur, anası buna etiraz edirdi; anaya elə gəlirdi ki, oğlu, ən ažı, parlamentdə oturmalıdır və ananın dumanlı təsəvvürüne görə, kimya nəsə reseptlərə görə dərman düzəldən əczaçı kimi bir seydir. O həm də gözəl musiqiçi idi; iki alətdə – skripka və pianoda elə gözəl çalışdı ki, deyirdin bəs



bu, elə peşəkardır. Bax elə musiqi də onları bir-birinə yaxınlaşdırıldı; Dorianda insanları özünə bağlamaq məharəti vardi, o, bu bacarığını işə saldı (çox zaman bunu heç özü də dərk etmədən edirdi) və musiqi də bir yandan bu əlaqəyə təkan verdi. Onlar ilk dəfə ledi Berkşirin evində görüşmüştülər, həmin gecə ziyafətdə Rubinsteyn piano çalırdı; o gecədən sonra onlar operada və harada gözəl musiqi eşitmək mümkün idisə, orada da bir yerdə olurdular. Bu dostluq düz on səkkiz ay davam etdi. Kəmpbelli tez-tez gah Selbi Royalda, gah da Qrosvenor meydanında görmək olurdu. Bir çoxları kimi o da Dorian Qreydə həyatın bütün gözəllilikləri ilə nəşasının canlı tımsalını gördü. Dorianla Alan arasında hansısa bir anlaşılmazlıq, ya da hansısa bir söz-söhbət olduğunu heç kəs eşitməmişdi; və birdən adamlar dostlar arasında soyuqluq müşahidə eləməyə başladılar; onlar gördülər ki, iki dost hətta bir-biri ilə rastlaşanda belə salamlışdır, Kəmpbell Dorianın gəldiyi ziyaflıtlərdən həmişə vaxtından tez çıxıb gedir; daha sonra Alan çox dəyişdi, özünə qapanmağa başladı, onda qəribə hallar müşahidə olundu; hətta adama elə gəlirdi ki, o daha musiqini də bir elə sevmir; konsertlərə getmir, heç özü də calmağa razılıq vermir; bunu onunla izah edirdi ki, guya, elmi işləri başından aşır, musiqi ilə məşğul olmağa vaxt tapmır. Bu, əlbəttə, həqiqət idi. Onun biologiyaya marağı günbəgün artırdı, maraqlı təcrübələri ilə bağlı adı bir neçə dəfə elmi jurnallarda çəkilməyə başlamışdı. Bax bu gün Dorian Qrey elə bu adamı gözləyirdi; dəqiqəbaşı saatına baxır, vaxt ötdükçə həyəcanları da artırdı. Nəhayət, ayağa durub otaqda var-gəl eləməyə başladı; sanki, yaraşlı bir pələng qəfəsdə obaş-bubaşa gedib-gəlirdi. O, səssiz, in iaddımlar atırdı; əlləri buz kimi olmuşdu.

Bu narahatlıq dözülməz olmuşdu. Vaxt getmirdi, sürünenirdü, elə bil, vaxtin ayaqları qurğuşundan idi, elə bil, azığın burağan sürətlə burulub qara girdabın içində batmağa hazırlaşır. Orada Dorianı nə gözləyir? O, bunu bilirdi, o, bunu apaydin göründü; titrəyə-titrəyə soyuq və nəmli əlləri ilə göz qapaqlarını ovusdurur, sanki, gözlərinin basib kəlləsinin içində salmaq, beynini deşib özünü görmədən məhrum eləmək istəyirdi. Xeyri yox idi!

Beyin ehtiyatları ilə qidalanır və var gücü ilə işləyirdi; onun təxəyyül və xəyalat aləmi qorxu hissi ilə şiddətlənmişdi, ağrıdan qırvılan, burulan canlı varlıq kimiyyidi, oyuncaq kimi səhnədə atılıb-düşür, tez-tez dəyişən maskalar altından dişlərini qıçırıldı. Sonra birdən onun üçün vaxt dayandı. Hə, hə, bu kor, astagəl varlıq birdən-birəcə dayandı, daha sürünmədi; və vaxt dayanan kimi də dəhşətli, qorxunc fikirlər irəli çıxıb əl-qol açmağa başladı, onun mənfur gələcəyini qəbirdən çıxarıb Dorianə göstərdi və o da gözlərini bərəldib tükürpərdici bir qorxuya baxmağa başladı; bu dəhşət, elə bil, onu daşa döndərdi.

Nəhayət, qapı açıldı və xidmətçi içəri girdi. O, tutqun gözlərini xidmətçiye zillədi.

— Ser, mister Kəmpbell gəlib, — xidmətçi bildirdi. Dorian rahatca nəfəsini dərdi, dodaqlarına yüngül təbəssüm qondu, yanaqları əvvəlki qan rəngini aldı, dedi:

— Frensis, cəld olun, onu içəri dəvət edin!

Dorian, sanki, özünə gəldi və əvvəlki ruh düşkünlüyü və qorxaqlıq ötüb-keçdi. Xidmətçi təzim edib çıxdı. Az sonra Alan Kəmpbell içəri girdi; çox sərt və solğun idi; onun rəngi ağarmış sıfəti kömür kimi qara qaşları və saçları fonunda daha sərt görüñürdü.

— Alan! Gəldiyinizə görə təşəkkür edirəm, siz çox xeyirxahsınız.

— Qrey, mən demişdim ki, sizin evə bir də ayaq basmayım. Amma xidmətçinizin mənə gətirdiyi məktubdan aydın oldu ki, bu, ölüm-dirim məsələsidir.

Onun səsində ağırlıq və soyuqluq vardi. O, astadan və ehtiyatla danışındı. Dorianə dikilmiş sinayıcı və diqqətli baxışlarında həqarət vardi. O, əllərini paltosunun ciblərinə salmışdı və özünü elə göstərdi ki, guya, Dorianın ona uzaniqli əlini də görmədi.

— Hə, Alan, bu, ölüm-dirim məsələsidir, özü də təkcə bir adamınkı deyil... Əyləşin.

Kəmpbell stul çəkib oturdu, Dorian da qarşı tərəfdən əyləşdi. Hər ikisinin baxışları toqquşdu. Dorianın baxışlarında dərin peşmançılıq alovu yanındı. O bilirdi ki, görəcəyi iş çox dəhşətli bir şeydir.



Gərgin pauzadan sonra o, stolun başına söykənib astadan danışmağa başladı, hər bir sözü elə seçib ehtiyatla dedi ki, gərsün müsahibinə necə təsir edir.

– Alan, yuxarıdakı qapısı bağlı otaqda bir nəfərin meyiti var, o otağa məndən başqa heç kəs gira bilməz. Həmin adam on saat bundan əvvəl ölüb... Sakit olun! Mənə də elə baxmayın! Bu adam kimdir, nə üçün ölüb, necə ölüb – bunun sizə dəxli və aidiyyəti yoxdur! Siz, sadəcə, nə edəcəksiniz...

– Susun, Qreyl Mən daha heç nə eşitmək istəmirəm! Düzmü deyirsiniz, yoxsa yalanmı, bunun mənim üçün əhəmiyyəti yoxdur! Mən sizinlə iş görməkdən qətiyyətlə boyun qaçıram. Siz o qorxunc sırlarınızı də özünüzçün saxlayın, mənə bunlar daha maraqlı deyil.

– Alan, bu sırrı siz bilməlisiniz. Məhz bu sırr sizə maraqlı gələcək. Təəssüf edirəm, çox təəssüf edirəm, Alan! Təkcə siz məni xilas edə bilərsiniz! Mən özümə kömək edə bilmirəm. Məcburam sizi bu işə qarışdırırm. Başqa çıxış yolum da yoxdur! Alan, siz alımsınız, kimya və başqa sahələrdə mütəxəssis kimi tanınıbsınız. Siz elə etməlisiniz ki, yuxarıdakı meyitin izl-tozu belə qalmasın. Onu bura gələndə heç kim görməyib. Hamı elə bilir ki, o Parisdədir. Onun bir neçə ay gözə görünməməsi heç kəsdə təəccüb oyatmayacaq. Ona qədər elə etmək lazımdır ki, burada ondan əsər-əlamət belə qalmasın. Yalnız siz, Alan, siz bunu bacara, onu külə döndərə bilərsiniz.

– Dorian, siz dəli olmusunuz!

– Ah! Nəhayət ki, siz məni “Dorian!” deyə çağırırdınız.

– Vallah, siz dəlisiniz! Yoxsa siz bu dəhşətli etirafı mənə etməzdiniz. Siz hələ də bilmirsiniz ki, mən sizə bir qram da kömək edən deyiləm? Nədir? Elə bilərsiniz mən sizə görə öz nüfuzumu korlayacağam? Sizin o şeytani əməlləriniz barədə heç nə eşitmək belə istəmirəm!

– Alan, bu, intihar olub!

– Belə olan halda siz təbrik edirəm. Lakin onu intihara kim vadar edib? Əlbəttə ki siz, elə deyilmiş?

– Deməli, siz mənə kömək etməkdən boyun qaçırsınız?

– Əlbəttə, imtiha edirəm. Sizinlə əlbir olmaq istəmirəm. Nə

rüsvayçılıq etmisiniz, mənə dəxli yoxdur! Bu zibili özünüz qaynatmısınız! Düzü, sizin bu qələti etməyiniz məndə heç təəssüf hissi də doğurmur! Siz necə cürət edib məni də bu işə qatırsınız, hə? Mən bilən, siz adamları da yaxşı tanıyırırdınız? Dostunuz lord Henri sizə çox şeyi öyrədib, görünür, psixologiyani pis öyrədib. Mən sizə bir barmaq belə kömək etmərəm. Ünvani səhv salmısınız. Başqa dostlarınızın yanına gedin. Mənə müraciət etməyin!

— Alan, bu qətildir! Mən onu öldürdüm. Siz bilmirsiniz axı mən o adama görə necə iztirablar çekmişəm. Mənim həyatımın belə alınmasının baiskarı o adam olub! Yəziq Harridən çox o adam günahkardır! Ola bilsin ki, o, bunu özü də istəmirdi, lakin nəticəsi belə oldu.

— Qətl? Aman Allah, Dorian, siz gör nələr edirsınız? Mən sizi satmayacağam, bu, mənim işim də deyill! Amma hər halda, sizi, yəqin ki, tutacaqlar. Hər bir cinayətkar nəsə bir səhv buraxır və özünü ələ verir. Bütün hallarda bu işə qarışmayacağam!

— Siz qarışmalısınız! Dayanın, Alan, dayanın, məni dinləyin, axıradək qulaq asın mənə! Sizdən bircə şey xahiş edirəm: meyitin üzərində elmi təcrübə aparın! Siz xəstəxanalarda, meyitxanalarda olursunuz, orada elə şeylər edirsınız ki, heç tükünüz də tərpənmir. Siz bu adamı ölüxanada, ya da meyit yarılan laboratoriyalarda laxtalanmış qan içində görsəydiniz, o, sadəcə, sizə təcrübə üçün maraqlı obyekt kimi gələrdi. Dərhal işə girişərdiniz, heç tükünüz də tərpənməzdii. Ağlıniza belə gəlməzdi ki, siz nəsə pis iş görürsünüz. Əksinə, siz, bəlkə də, hesab edərdiniz ki, bəşəriyyətin rifahı naminə çalışırsınız, elmi zənginləşdirir, təqdirəlayiq biliklər əldə edirsınız və sair və ilaxır. Məncə, siz, onsuz da, bu işi dəfələrlə eləmisiniz və əlbəttə, meyiti məhv etmək sizin dəfələrlə gördüyüünüz meyityarma işlərindən az qorxuludur. Başa düşün, bu meyit mənim əleyhimə olan yeganə dəlildir. Əgər onu aşkar etsələr, deməli, mən batdım. Siz mənə kömək etməsəniz, əlbəttə, onu tapıb çıxaraçaqlar.

— Mən sizə kömək etmək istəmirəm, axı bunu sizə dedim! Bütün bunların işə, sadəcə, mənə aidiyyəti yoxdur, vəssalam!



– Alan, yalvarıram, mənə kömək edin! Mənim düşdürüüm vəziyyəti anlayın! Siz gəlməmişdən qabaq mən dəhşətli qorxu içində idim. Ola bilsin ki, günlərin birində siz də belə bir qorxuya yaşayacaqsınız... Yox, yox, Allah xatırınə, elə demək istəmədim. Allah eləməsin! Bu işə, sadəcə, elmi nöqtəyi-nəzərdən baxın. Axi siz meyitxanalarda ölüləri yaranda onlardan soruşturmusunuz ki, “bunlar haradandır”, elə deyil? Bunu da eləcə bilin, soruştmayıñ heç nə. Onsuz da, sizə lazıim olduğundan daha çox məlumat verdim. Xahiş edirəm, mənim xətrimə bu işi görün! Axi biz dost olmuşuq, Alan!

– Keçmiş xatırlamayıñ, Dorian, o ölüb!

– Bəzən bizim ölü sandığımız şeylər uzun müddət ölmək istəmir. Yuxarıdakı adam getmir, stulda oturub, başını əyib stolun üstünə, əllərini də qatlayıb. Alan! Alan! Əgər siz mənə kömək etməsəniz, mən məhv olacağam! Məni asacaqlar, Alan! Başa düşmürsünüz mənim vəziyyətimi? Məni cinayət törətdiyimə görə asacaqlar.

– Söhbəti uzatmağa lüzum yoxdur. Mən kömək göstərməkdən qəttyatlı imtina edirəm. Görünür, siz qorxudan dəli olmusunuz. Yoxsa mənə müraciət etməzdiniz, özü də bu işdən ötrü.

– Deməli, belə... imtina edirsınız?

– Hə, imtina edirəm...

– Alan, sizə yalvarıram...

– Xeyri yoxdur.

Dorianın gözlərində yenə peşmançılıq və təəssüf hissi parıldadı. Sonra o, stolun üstündən bir parça kağız götürüb nəsə yazdı; yazdığını iki dəfə oxudu, kağızı ehtiyatla büküb Alanın oturduğu stula tərəf tulladı. Sonra durub pəncərəyə sən getdi. Kəmpbell təəccüblə ona baxıb kağızı açdı. Məktubu oxuyan kimi onun rəng-ruyu ağardı, oturduğu yerdə qaldı. Özünü çox pis hiss etdi, ürəyi döyünməyə başladı; nəfəsi daraldı, bütün vücudunu əzginlik büründü. Bir anlıq özünü boşluqda hiss elədi, sanki, bu dəqiqə düşüb məhv olacaqdı. Bir-iki dəqiqəlik ölü sükütdən sonra Dorian geri dönüb Alana sən gəldi, əlini onun çlyninə qoydu.

– Bağışlayın, Alan, – piçildədi, – siz mənə başqa yol qoyma-

diniz. Mənim başqa çıxış yolum da yoxdur. Mən artıq bu məktubu yazmışdım. Budur, məndədir! Siz ünvani da görürsünüz. Əgər məni bu bələdan qurtarmasanız, məktubu göndərəcəyəm. Bundan sonra nə olacaq, özünüz bilirsınız. Siz imtina edə bilməzsiniz. Çox çalışdım siz ələ gətirəm; siz bunu etiraf etməlisiniz. Hələ heç kəs mənimlə belə danışmağa cürət etməyib; belə adam olsaydı, çoxdan o dünyalıq olmuşdu. Mən dözürdüm. İndi mənim növbəmdir. Şərtləri mən diktə edəcəyəm.

Kəmpbell üzünü əlləri arasına almışdı; o əsirdi.

— Hə, Alan, indi şərtləri mən diktə edəcəyəm. Sən artıq bunları bilirsən. Hə, hə, özünüzü ələ alın, qorxub-ürkmeyin! Çox sadə bir işdir, görmək lazımdır, vəssalam! Qərara gəlin, dərhal da işə başlayın!

Kəmpbelldən dəhşətdi bir inilti qopdu və o titrəməyə başladı. Sobanın üstündəki saatın çıqqıltıları, elə bil, vaxtı ayrı-ayrı əzab atomu dənəciklərinə bölmüşdü, bir-birindən dözülməz, ağrılı idi. Alanın başını, sanki, dəmir çənbər arasına qoymuşdular, o get-dikcə sıxlıq, kəsif ağrılar içində qovrulurdu; elə bil, onu təqib edən rüsvayçılıq artıq onu yaxalamışdı. Dorianın onun ciyninə qoyduğu əli ona qurğusun qədər ağır gəldi; sanki, bu qurğusun əl onu altına basıb əzəcəkdi. Bu dözülməz idi.

— Gedək, Alan, siz dərhal qərara gəlməlisiniz.

— Mən bunu edə bilmərəm, — o, qeyri-ixtiyari cavab verdi, elə bil, bu sözlər nəyisə dəyişə bilərdi.

— Siz etməlisiniz. Aynı çıxış yolunuz da yoxdur. Ləngiməyin.

Kəmpbell bir anlıq tərəddüd etdi, sonra soruşdu:

— Yuxarıdakı otaqda buxarı varmı?

— Hə, var. Qaz buxarısıdır, asbestlə işləyir...

— Mən evə getməliyəm, laboratoriyadan bəzi şeylər götürməliyəm.

— Yox, Alan, sizi buradan buraxan deyiləm. Kağız götürün, nə lazımdır yazın, mənim xidmətçim gedib tapıb gətirər.

Kəmpbell kağızda bir neçə söz yazdı, məktubun üstündə isə köməkçisinin adını yazdı. Dorian kağızı ondan alıb diqqətlə oxudu. Sonra zəngi basıb xidmətçisini çağırıldı, ona əmr etdi ki, tapşırığı cəld yerinə yetirsin, gedib göstərilən şeyləri gətirsin.



Xidmətçi qapını arxasında örtüb çıxan kimi Kəmpbell narahat olmağa, əsəbi-əsəbi durub gəzisməyə başladı. O, buxarıya yaxınlaşdı, qızdırımlı adamlar kimi titrətməyə başladı. Təxminən, iyirmi dəqiqə səssiz-səmirsiz qaldılar, heç kəs danışmadı. Otaqda milçək viziltisi eşidildi; saat çıqqıltıları, sanki, beyinə vurulan çəkic zərbələrini xatırladırı.

Saatın zəngi biri vurdu, Kəmpbell boylanıb Dorian Qreyə baxdı; gördü ki, onun gözləri yaşıla dolub. Onun kədərləi üzünün təmiz və inca cizgilərində Alanı özündən çıxaran nəsə vardi.

– Siz əclafsınız, əclaf! – donquydandı.

– Sakit olun, Alan! Siz mənim həyatımı xilas etmişiniz, – Dorian dedi.

– Sizin həyatınızı? Aman Allah! O hansı həyatdır belə? Siz günah işlədə-islədə gəlmisiniz, bu da axırı – cinayət törətdiniz! Sizin məndən tələb etdiyiniz iş həyatınızı qurtarmaq üçün deyil!

– Ah! Alan! – Dorian ah çəkərək dedi. – Kaş sizin mənə, heç olmasa, bir azca yazığınız gələydi!

Dorian dönüb pəncərədən bağçaya baxdı. Kəmpbell susdu.

Təxminən, on dəqiqədən sonra qapı döyüldü və Dorianın xidmətçisi içəri girdi; əlində qırmızı ağacdən düzəldilmiş iri bir yesik vardi, içi kimyəvi preparatlarla dolu idi; yesiyin içində uzun, halqavari polad yumaq, platin məftil və iki qəribə formalı dəmir qısqac vardi.

– Ser, bunları bura qoyum? – xidmətçi Kəmpbeldən soruşdu.

– Hə, hə! – Dorian onun əvazına dərhal cavab verdi. – Frensil, təassüf ki, sizə bir tapşırıq da verəcəyəm... Rıçmonddakı o bağbanın adı nə idi? Selbida bizə səhləb çiçəkləri gətirən adamı deyirəm...

– Harden, ser!

– Hə, hə, Harden... Siz elə bu saat Rıçmonda gedin, şəxsən Hardeni tapın, ona deyin ki, mənim əvvəllər sıfırı verdiyimdən iki dəfə çox səhləb çiçəyi göndərsin; özü də ağ rəngdə mümkün qədər az olsun.... Yox, dayan, aqları lazımdır... Bu gün hava da gözəldir, Rıçmond da çox gözəl yerdir, yoxsa mən sizə heç əzliyyət verib ora göndərməzdəm...

– Nə əzliyyəti, ser, xahiş edirəm belə deməyin! Saat neçədə qayıdım?

Dorian Kəmpbellə baxdı.

— Sizin eksperimentiniz nə qədər çəkəcək, Alan? — sakitcə və laqeyd-laqeyd soruşdu. Görünür, otaqda üçüncü şəxsin olması onu bir qədər də cürətləndirmişdi.

Kəmpbell qaşqabağını sallayıb dodaqlarını dişlədi.

— Beş saat çəkər, — dedi.

— Deməli, kifayət qədər vaxtınız var, Frensis, səkkizin yarısında gəlsəniz yaxşıdır... Ya da... dayanın, dayanın... onda belə edin, mənim paltaşları hazırlayın, sonra gedin, bütün gecəni sizə icazə verirəm. Özünüzə sərf edin. Mən bu axşam evdə yeməyəcəyəm, buna görə də siz mənə lazım deyilsiniz.

— Təşəkkür edirəm, ser... — xidmətçi sağollaşıb çıxdı.

— Alan, vaxt itirmək olmaz, gəlin gedək. Bu yeşik nə ağırdır!

Qoy bunu mən götürüm. O birlərini siz gətirin.

Dorian sürətlə və amiranə tərzdə danışındı; Kəmpbell özünü itaətkar kimi hiss elədi. Hər ikisi dəhlizə çıxdı. Pilləkənin yuxarı başına çatanda Dorian açarı çıxarıb otağın qapısını açdı. Sonra bir anlıq dayandı; onun gözlərindən həyəcan və qorxu oxunurdu, əlləri əsirdi. O, kəkələyə-kəkələyə dilləndi:

— Alan, içəri girməyə qorxuram.

— Qorxursunuz, girməyin. Mənə lazım deyilsiniz! — Kəmpbell soyuq cavab verdi.

Dorian qapını yarıya kimi açdı; gün şüalarının üstünə düşdüyü öz portretini gördü, portretin gözləri ona baxırdı. Şəklin qarşısında döşəməyə cırıq-cırıq olmuş örtük düşmüşdü. Yadına düşdü ki, ötən gecə o, ömründə ilk dəfə portretin üstünü örtməyi unutmuşdu; bir anlıq istədi dərhal cumub şəklin üstünü örtsün, lakin qəflətən dəhşət içində geri sıçradı. Portretin bir əlinin üstünə iyrənc rütubət qonmuşdu; qırmızı, işildayan bir nəmlik. Elə bil, kətan parçanı qanlı tər bürümüşdü. Bu nə demək idi? Aman Allah! Necə dəhşətli görünür? Bu, ona o donuq meyitdən də dəhşətli göründü. Meyit stulda oturub başını stola qoymuşdu, onun mənfur kölgəsi pərdəyə düşmüşdü, görünür, necə var, eləcə də durmuşdu yerində.

Dorian ağır-ağır nəfəsini dərdi və qapını daha geniş açıb cəld içəri girdi. Gözlərini yerə dikib meyitə arxasını çevirdi,



qətiyyətə yerə düşmüş al-qırmızı, qızılı rəngli örtüyү qaldırıb portretin üstünə saldı, heç gözünün ucuya da olsa, meyitə səri baxmadı.

Elə oradaca durub dayandı, geri baxmağa cürət eləmədi, gözlərini örtüyün üstündəki mürəkkəb naxışlara zillədi. Kəmpbellin içəri girdiyini, ağır şeyləri otağa daşıdığını, ona lazım olan digər ləvazimatları içəri yığdığını eşitdi. Birdən düşündü ki, görəsən, Bazil Holvardla Alan bir-birini tanıydırlarmı? Bəlkə, bir-birinə haradasa rast gəliblər? Belə olsa, görəsən, onlar bir-biri barədə nə düşünürlərmiş?

— İndi çıxın gedin buradan, — arxadan sərt səs gəldi.

Dorian geri döndü və çölə çıxmaga tələsdi; bircə bunu görə bildi ki, meyitin başı dik qalxıb, arxası üstə stula söykənib və Kəmpbell onun sapsarı sıfatını nəzərdən keçirir. Aşağı düşəndə Dorian eşitdi ki, otağın qapısı içəridən açarla bağlandı.

Saat səkkizə işləmiş Kəmpbell aşağı – kitabxanaya düşdü. O, solğun görünürdü, lakin tam sakit idi.

— Mən sizin xahişinizi yerinə yetirdim, işi görüb qurtardım, — astadan dilləndi. — İndi isə, sağ olun, əlvida! Həmişəlik! Mən bir daha sizi görmək istəmirəm!

— Siz mənim həyatımı xilas etdiniz, Alan. Mən bunu heç vaxt unutmaram.

Kəmpbell gedən kimi Dorian yuxarı çıxdı. Otağı kəskin nitrat turşusunun lyı bürümüşdü. Meyit isə artıq yerində yox idi.

ON BEŞİNCİ FƏSİL

Həmin gecə səkkiz otuzda Dorian Qrey geyinib-keçinib, yaxalığına da iri Parma bənövşəli sancağını taxaraq ledi Narbonun evinə getdi; evin xidmətçiləri Doriana təzim edərək onu qonaq otağına qədər müşayiət etdilər. Onun gicgahlarındakı qan sürətlə vurur, əsəbləri tarıma çəkilmişdi və o, nəzərəçarpacaq dərəcədə gərgin görünürdü; lakin o, ev sahibəsinin əlini adı qaydada nəzakətlə öpdü. Görünür, insan özünü artistliyə məcbur edəndə sakitlik və sərbəstlik təbii görünür; əlbəttə,

o gecə Dorian Qreyi görənlərin heç biri inanmazdı ki, o, belə bir faciəni yaşamalı olub; özü də əsrin ən dəhşətli bir faciəsini! O zərif, incə barmaqlar iti bıçağı sixa bilməzdi; o təbəssümlü dodaqlar arasından Allaha qarşı lənətli sözlər çıxa bilməzdi, bəşər cəmiyyətinin müqəddəs hesab elədiyi dəyərləri qarşıya bilməzdi! Dorian özü də öz arxayıncılığına və sakitliyinə mat qalmışdı. Elə anlar olurdu ki, o, öz ikili həyatı barədə düşünər-kən bundan dəhşətli bir həzz alırdı.

Həmin gecə ledi Narboronun evində qonaqlar çox deyildi; qadın az adam çağırılmışdı evinə. Ledi Narboro ağıllı qadın idi; lord Henrinin dediyi kimi, həqiqətən, nəzərəçarpacaq kifirliyinin xırda qalıqlarını qoruyub saxlamışdı. Bu qadın uzun illər nümunəvi həyat tərzi yaşamışdı; o, dərixdirci bir adamin, səfirlərdən birinin xanımı olmuşdu; ərinin ölümündən sonra qadın onu dəbdəbəli mavzoleydə dəfn elədi; bu mərmər məqbərənin dizaynını da qadın özü çəkmişdi. Ledi Narboro qızlarını da varlı adamlara ərə verdi; doğrudur, onlar çox yaşılı idilər, amma varlı olduqları üçün ledi qızlarını onlara ərə verdi; indi azad və sərbəst həyat yaşayır, əylənirdi – fransız romanları, fransız mətbəxi, fransız zirəklilikdən ləzzət alırdı; bir sözə, harada fransızlarla bağlı maraqlı şeylər əlinə keçirdisə, bundan ləzzət almağa çalışırdı.

Dorian onun sevimli tanışlarından sayılırdı; onunla söhbət edərkən qadın həmişə ləzzət aldığını söyləyir, deyirdi ki, kaş cavan olanda Dorianə rast gələydi. “Əzizim, o zaman mən sizə dəlicəsinə vurulardım, – deyə bildirirdi – və sizdən ötrü də öz ləçəyimi dəyirmənin üzərindən tullayardım. Nə xoşbəxt təsadüf ki, o zaman siz heç həyatda yox idiniz! Çünkü bizim vaxtimızda qadın ləçəkləri elə eybəcər və dəyirmənlər da elə bayağı işlərlə məşğul idi ki, mən heç adam tapa bilmirdim onunla eşqbazlıq edim. Əlbəttə, bütün bunların başlıca baiskanı Narboro idi. O, çox fərasətsiz, uzağı görə bilməyən bir adam idi; uzağı görə bil-məyən əri aldatmağın nə ləzzəti ola bilərdi, hə?”

Qadının bugecəki qonaqları da çox dərixdirci adamlar idilər. Qadın üzünü pırtlaşq yelpiyinin arxasında gizlədərək Dorianə piçildiyirdi ki, onun ərdə olan qızlarından biri qəflətən gəlmış, özü də ən pisi budur ki, ərini də gətirmişdir.



— Əzizim, hesab edirəm ki, qızım nəzakətsizlik edib, — qadın Dorianın qulağına piçılıtyla şikayətlənməyə başladı. — Əlbəttə, hər yay mən Hamburqdan qayıdanda onlara gedirəm və orada qalıram; axı mənim kimi yaşlı qadına təmiz hava da lazımdır və bundan başqa, gedəndə çalışıram, onları da hərəkətə gətirəm, onların özünə də bu lazımdır. Bilirsiniz necə həyat sürürlər orada? Sırf əyalət adamlarıdır! Sübh tezdən dururlar, çünki işgücləri başdan aşır; erkən də yatağa girirlər, çünki heç nə barədə düşünmürlər. Kraliça Yelizavetanın dövründən ta bu günə kimi bütün əyalətdə hələ bir dənə də olsun qalmaqla baş verməyib; günorta yeməyindən sonra başlarını qoyub yatırlar, vəssalam. Amma siz narahat olmayın, stolda onlarla yanaşı oturmayaq-sınız. Siz mənim yanımda oturacaq və məni də əyləndirəcəksiniz!

Dorian minnətdarlıq təbəssümü göstərdi, kompliment dedi və sonra ətrafa göz gəzdirdi; hə, doğrudan da, qonaqlar danıldırıcıydı. Gelənlərdən ikisini heç tanımadı, onları əvvəllər heç harada görməmişdi, digərlərindən biri Ernest Harroden idi; London klublarının daimi qonağı olan ortayaşlı maraqsız bir adam. Düşməni-zadı yox idi; lakin getdikcə altdan-altdan baxıb görürdü ki, onu sevməyən dostları peydə olur. O biri qonaq ledi Rukston idi; qarmaqburun, həddən artıq bəzənib-düzənmiş qırx yeddi yaşlı bu qadın özünü gözdən salmağa can atırdı; lakin o qədər sadəlövhəlük edirdi ki, heç kəs onun yüngül və ədəbsiz hərəkatlarına inanmaq istəmirdi. Missis Erlinn cəmiyyət arasında heç bir mövqeyi olmayan bir qadın idi; lakin o, mövqə qazanmağa can atırdı; venesiyalı qadınlar kimi kürən saçlarıvardı, sözləri bir qədər aydın tələffüz etmirdi, amma xoşagəlimli idi; ledi Narboronun qızı Əlis Çəpmən — tipik ingilis sıfəti olan (onu bir dəfə görən heç vaxt yadına salmazdı) zövqsüz geyinmiş cavan bir qadın idi; qırmızıyanaq ərinin ağ bakenbardlarıvardı; öz sinfinə mənsub adamların əksəriyyəti kimi mister Çəpmən də belə güman edirdi ki, hədsiz şadyanalıq edənlər tamamilə düşünmək qabiliyyəti olmayan adamlardır.

Dorian artıq bura gəlməyinə peşman olmuşdu; amma bir dən ledi Narboronun gözü buxarının üstündəki iri qızılı tunc saatın əqrəblərinə sataşdı və qadın qışkırdı:

— Henri Votton gecikir! Bu bağışlanmazdır! Mən bilərəkdən ona bu gün səhər dəvətnamə göndərdim və o da söz verib ki, gələcək.

Henrinin gəlmək xəbəri Doriana bir qədər təskinlik verdi; o, qapının açıldığını və Henrinin yumşaq və musiqili səsini eşidəndə onun peşmançılığı və darixmağı bir göz qırpmımda yox oldu; Henrinin məlahətli səsi onun qeyri-səmimi üzrxahlığına, sanki, füsunkarlıq gətirdi.

Lakin Dorian naharda heç nə yeyə bilmədi. Qabağındakı boşqablar bir-birinin ardınca dəyişdirilirdi, amma o, əlini birinə də vurmurdu. Ledi Narboro elə hey onu məzəmmətləyir, “zavallı Adolf bu yeməkləri məxsusi olaraq sizin üçün hazırlayıb” deyə tez-tez təkrar edirdi; lord Henri isə uzaqdan dostuna göz qoyur, onun sakitcə oturmağına, dalğın görünməyinə təəccüb edirdi. Xidmətçi Doriana tez-tez şampan şərabı süzürdü, o da bakalı götürüb başına çəkir, sanki, susuzluğununu yatırırdı.

— Dorian, — stola quş əti veriləndə, nəhayət, lord Henri səsləndi.

— Sizə nə olub bu gün? Elə bil, tamam başqa adam olmusunuz!

— Görünür, eşqə mübtəla olub! — ledi Narboro uca səslə dedi. — Və qorxur ki, mənə desə, onu qısqanaram. Düz də edir. Əlbəttə, mən qısqanaram onu!

— Əzizim ledi Narboro! — Dorian gülümsədi. — Düz bir həftədir mən heç kəsə vurulmamışam. Hə, hə, madam de Ferrol şəhəri tərk edəndən bəri düz bir həftə olar heç kəsi sevmirəm...

— Ehey, mən başa düşmürəm, necə ola bilər ki, siz kişilər belə bir qadına vurulursunuz?! — ledi Narboro vurğu ilə soruşdu.

— Doğrusu, mən bunu anlamırıam.

— Ledi Narboro, biz onu buna görə sevirik ki, o, sizi balaca qızçıqaz kimi xatırlayır, — lord Henri əlavə etdi. — O qadın bizimlə sizin qısa donunuz arasındaki yeganə körpüdür.

— Oooo, lord Henri, o heç mənim qız donumu belə xatırlamır. Lakin mən onu otuz il bundan qabaq Vyanadan tanıyır və yaxşı xatırlayıram; o zaman o, dekolte¹ geyərdi.

— Madam de Ferrol elə indi də dekolte geyir, — Henri zeytun götürüb cavab verdi, — və o qəşəng donunu geyinəndə adama

¹ Dekolte – boynu və döşü açıq don



pis bir fransız romanının nefis nəşrini xatırladır. Madam de Ferrol, doğrudan da, gözəl qadındır və ondan hər zaman nəsə bir sürpriz gözləmək olar... Onun ürəyi sevgiyə doludur, ailə həyatına da çox meyilli bir qadındır! Üçüncü əri öləndən sonra o qadının saçları kədərdən tamamilə saraldi.

- Harri, eyib deyil, utanmırsınız? – Dorian ucadan söyləndi.
- Bu ki daha çox poetik bir izahatdır! – deyən ev sahibəsi güldü. – Amma lord Henri Nə dediniz, üçüncü əri? Deməli, Ferrol onun dördüncü əridir, hə?
- Elədir ki var, ledi Narboro!
- Heç cür inanmaram!
- İnanmırsınız, mister Qreydən soruşun, onun ən yaxın dostlarından biridir!
- Düzdür, mister Qrey?
- Hər halda, o özü belə deyir, ledi Narborol – Dorian cavab verdi. – Bir dəfə ondan soruştum ki, Margaret de Navarre kimi onun da öz ərlərinin ürəklərini balzamlayıb belində gəzdirmək fikri yoxdur ki... Mənə dedi ki, heç vaxt bunu etməz, çünkü onun ərlərinin heç əzəldən ürəkləri olmayıb.
- Dörd ər! Burada deyərlər e, *trop de zèle*¹.
- Daha doğrusu, *trop d'audace*². Mən elə onun özünə də belə dedim, – Dorian əlavə etdi.
- Oh, əzizim, o qadının kifayət qədər cəsarəti var, özü də hər şeyə çatar, arxayı olun! Bəs bu Ferrol necə adamdır? Mən onu tanımiram.
- Çox gözəl qadınların ərləri, adətən, kriminal aləmə mən-sub olurlar, – deyə lord Henri şərabdan bir qurtum vurdu. Ledi Narboro yelpiyi ilə onu yüngülçə vurdu.
- Lord Henri, dünyayı-aləm sizi, doğrudan da, yüksək dərəcəli tərbiyəsiz adam hesab etməkdə haqlıdır. Mən buna heç də təəccüb eləmirəm.
- Doğrudan belədir? – lord Henri qışlarını qaldırıb soruşdu.
- Görünür, siz o biri dünyani nəzərdə tutursunuz? Bu dünya ilə isə mənim münasibətlərim əladır...

¹ Həddən artıq ehtiraslı həvəs (fr.)

² Həddən artıq cəsarat (fr.)

— Yox, Henri, mənim tanıldığım adamların hamısı deyir ki, siz çox təhlükəli adamsınız... — İedi Narboro başını bulaya-bulaya, az qala, çıçırdı.

Lord Henri bir anlıq ciddi görkəm aldı. Sonra:

— Bu, sadəcə, biabırçılıqdır! — dedi. — İndi adamın dalınca danışmaq, özü də belə şeylər danışmaq camaatın adətidir... sözsüz, bunlar düzidür, tamamilə doğrudur...

— O, düzələn deyil! — Dorian stola əylilib ucadan bildirdi.

— Mən də bu fikirdəyəm, — ev sahibəsi gülə-gülə təsdiqlədi.

— Lakin bura baxın, əgər siz hamınız madam de Ferrolun bu axmaqlıqlarından ağızdolusu danışib ona heyranlığını bildirir-sinizsə, onda gərək mən də ikinci dəfə əre gedim — dəstədən geri qalmamaq üçün, əlbəttə...

— Ledi Narboro, siz bir daha əre getməyəcəksiniz, — lord Henri etiraz etdi. — Çünkü siz ərdə ikən xoşbəxt olmusunuz... Adətən, qadınların birinci ərləri murdar olanda onlar ikinci dəfə əre gedirlər... Kişi də isə tamam başqa cürdür. Kişi ikinci dəfə ona görə evlənir ki, o, birinci arvadını çox sevirmiş. Qadınlar izdi-vacda xoşbəxtlik axtarırlar, kişilər isə öz səadətini riskə qoyurlar.

— Narboro o qədər də yaxşı ər deyildi... — ev sahibəsi dedi.

— Əgər o, ideal olsaydı, siz onu sevməzdiniz, əzizim. Qadın-lar bizi elə nöqsanlarıımıza görə sevirlər. Əgər bu çatışmazlıqlar bizdə ifrat dərəcədə olursa, onlar yenə bizi bağışlayırlar. Hətta ağlımız... Ledi Narboro, qorxuram bu danışdıqlarına görə məni bir daha ziyafətə dəvət etməyəsiniz. Neyləmək olar, həqiqət budur...

— Elədir ki var, lord Henri. Əgər qadınlar siz kişiləri nöqsan-larınıza görə sevməsəydi, neyləyərdiniz, hə? Onda heç biriniz evlənə bilməzdiniz, hamınız bədbəxt subay kimi qalardınız. Əlbəttə, bu da sizi özünüyü düzəltməyə, ya da dəyişdirməyə məcbur edə bilməzdi. İndi dəbdir, bütün evli kişilər subay kimi-dir, subay kişilər isə evli kimi gəzirlər...

— *Fin de siècle!*¹ — lord Henri fransızca mızıldadı.

— *Fin du globe!*² — İedi Narboro da fransızca ona etiraz etdi.

¹ Əsrin sonudur da! (fr.)

² Dünyanın axıdır, əsrin yox! (fr.)



— Kaş elə dünyanın sonu olaydı! — Dorian ah çəkdi. — Həyat başdan-ayağa ümidsizlikdir.

— Ah! Mənim əzizim! — ledi Narboro əlcəklərini stolun üstünə qoyub dilləndi. — Mənə deməyin ki, həyatınızdan bezmisiniz! Adam belə söz deyirsə, deməli, həyat onu bezdirib. Lord Henri çox əxlaqsız bir adamdır; bəzən mən də təəssüf edirəm ki, xeyirxah olmuşam; amma siz ayrı aləmsiniz, pis ola bilməzsınız... Bu, sizin üzünüzdən görünür. Mən sizə yaxşı bir arvad tapım gərək. Lord Henri, nə deyirsiniz, mister Qreyin evlənmək vaxtı deyilmi?

— Mən elə həmişə bunu deyirəm ona, ledi Narboro, — lord Henri təsdiq əlaməti olaraq başını tərpətdi.

— Deməli, biz ona münasib birini tapmalıyıq. Mən elə bu gün Debreti diqqətlə gəzib arayacaq, onun üçün gözəl xanımların siyahısını çıxaracağam.

— Yaşlarını da göstərəcəksiniz, ledi Narboro? — Dorian söhbətə sualla qoşuldu.

— Əlbəttə, göstərəcəyəm. Əlbəttə, bəzi düzəlişlərlə. Lakin belə işdə tələsməzlər. İstəyirəm ki, "Morning Post"da yazıldığı kimi, necə deyərlər, münasib izdivac olsun; siz və arvadınız xoşbəxt olasınız.

— Bizzət xoşbəxt izdivaclar barədə o qədər boş-boş söhbətlər edirlər ki! — lord Henri dedi. — Kişi hər hansı bir qadınla xoşbəxt ola bilər. Bu xoşbəxtlik o vaxta kimi olur ki, kişi artıq onu sevmasın.

— Siz nə abırsız adamsınız! — ledi Narboro öz stulunu geriyə dardı və başı ilə ledi Rukston'a işarə etdi. — Lord Henri, siz tez-tez bura gəlib mənimlə nahar edin! Siz mənə o biri tonusverici vasitələrdən daha çox təsir edirsiniz. Hətta deyərdim ki, ser Andrenin mənə yazdığı o dərmanlardan da yaxşı təsir edirsiniz və mənə qabaqcadan deyin ki, siz burada kimləri görmək istəyirsiniz. Çalışaram sizin üçün daha maraqlı adamlar yığım buraya.

— Mən gələcəyi olan kişiləri və keçmişini olan qadınları sevirəm, — lord Henri cavab verdi. — Onda gərək siz tamam qadınlardan ibarət kampaniya yığasınız, eləmi?

— Qorxuram, elə də olsun! — ledi Narboro qəhqəhə çəkdi, sonra ayağa durub əlavə etdi: — Ledi Rukston, əzizim, min dəfə

Üzr istəyirəm, tez durdum, görmədim, siz hələ papirosunuzu çəkib qurtarmamışınız...

— Eybi yox, ledi Narboro. Narahat olmayın, onsuz da, mən həddən artıq çox çəkirəm. Azaldacağam bu yaxında.

— Ledi Rukston, siz Allah, lazım deyil, — lord Henri dilləndi.

— Azaltmaq çox pis şeydir. Normada saxlamaq isə dadsız xörək kimi bir şeydir. İfrat çox isə, sanki, bayram ziyafətidir.

Ledi Rukston maraqla ona baxdı.

— Lord Henri, siz vaxt tapıb mütləq mənim yanımı gəlin, bunu mənə təfərrüatı ilə izah edin. Sizin nəzəriyyəniz mənə maraqlı gəldi, — ledi Rukston deyib yemək otağından çıxdı.

— Deməli, belə... Biz indi yuxarı qalxırıq... — ledi Narboro qapı ağızından səsləndi. — Siz də burada siyasətdən, qalmaqallardan az danışın, tez gəlin. Yoxsa orada hamımız dava salarıq...

Hami gülüşdü. Xanımlar çıxandan sonra mizin küncündə oturan mister Çəpmən vüqarla ayağa qalxaraq gəlib lord Henrinin yanında oturdu. Dorian Qrey də lord Henriyə yaxın əyləşdi. Mister Çəpmən dərhal bərkədən Ümumilər Palatasındakı vəziyyətdən danışmağa, öz rəqiblərinə qarşı kinayəli sözlər deməyə başladı. İngilis üçün ən müdhiş söz olan “doktrinaçı” sözü tez-tez onun ağızından çıxbı etrafə yayılırdı. Mister Çəpmən ingilis bayrağını Fiki qülləsinin başına çıxarıb sübut etməyə çalışırdı ki, Britaniya millətinin irsi kültüyü (o, bunu, əlbəttə, “ingilis sağlam düşüncəsi” adlandırdı) cəmiyyətin əsl dayağıdır.

Lord Henri qocanın sözlərinə gülürdü; nəhayət, dönüb Doriana baxdı və soruşdu:

— Hə, dostum, deyin görüm necəsiniz? Nahar vaxtı nəsa gözümə birtəhər dəyirdiniz!

— Mən yaxşıyam, Harri. Yorulmuşam bir qədər, vəssalam.

— Dünən gecə kefiniz çox yaxşıydı. Balaca hersoginyanı da valeh etmişdiniz. Qız mənə dedi ki, Selbiyə getmək istəyir.

— Söz verib ki, iyirmisində gəlsin.

— Monmout da onunla gələcək?

— Oh, əlbəttə ki!

— Bilirsən, o, məni boğaza yiğib; elə qızı da zinhara gətirib.

Qız çox ağıllıdır; hətta deyərdim ki, qadın üçün bu qədər ağıl



çoxdur. Birçə şeyi çatışdır: qadın zəifliyinin müqayisə olunmaz füsunkarlığı. Təsəvvür edin ki, əgər qızıl müqəvvanın gildən hazırlanmış ayaqları olmasayı, biz ona az qiymət qoyardıq. Hersoginyanın ayaqları gözəldir, lakin onlar gildən deyil. Onlar ağ çiniidəndir. Onun ayaqları oddan-alovdan keçib; od-alovun məhv edə bilmədiyi şeyi od bərkidir. Bu balaca qadın həyatda az şey görməyib.

— O, çoxdan ərdədir? — Dorian soruşdu.

— Özünün dediyinə görə lap çoxdan. Perlərin¹ kitabına görə, on il olar. Əlbəttə, on il Monmout kimi murdar adamla birləşə yaşamaq bir əsr kimidir. Bəs Selbiyə daha kimlər gələcək?

— Villobilər ailəsi, sonra lord Ruqbi arvadıyla birlikdə gələcək. Daha sonra ledi Narboro, Cefri Klouston, bir sözlə, adətən, kimlər gəlir onlardır... Hə, bir də mən lord Qrotiani da dəvət etmişəm.

— Hə, mənim ondan xoşum gəlir! — lord Henri razılıq etdi.

— Çoxları onu sevmir, amma nəsə onda mənə xoş gələn cəhətlər tapıram. Bəzən görürsən ki, geyiminə görə forsu yerə-göyə sığmir, amma bu eyibini onun yaxşı təhsilli olması örtür. O, tamamilə müasir dünyagörüşünə malik bir adamdır.

— Harri, hələ məlum deyil o gələcək, ya yox! Ola bilsin, atasıyla Monte-Karloya getsin.

— Ah! Bu valideynlər necə də dözlülməz xalqıdır! Çalışın o gəlsin, onu dillə tutun... Yerlə gəlmışkən, Dorian, dünən siz məndən çox tez ayrıldınız... heç on bir olmamışdı. Məndən sonra nə iş gördünüz? Yəni belə erkən evə getdiniz?

Dorian gözlərini tələsik onun üzündə gəzdirdi, sonra tutuldu, dedi:

— Yox, Harri, mən evə, təxminən, üç olardı çatdım.

— Kluba getmişdiniz?

— Hə, oradaydım, — Dorian cavab verdi, sonra dodağını dışlədi. — Daha doğrusu, yox, orada deyildim. Şəhəri gəzirdim. Nə elədiyim, harada olduğum da yadımdan çıxıb. Harri, siz hər şeylə maraqlanırsınız! Həmişə bilmək istəyirsiniz ki, adam nə iş görür. Mənse çalışıram nə etdiyimi unudum. Əgər bilmək

¹ Per – İngiltərə, Fransa ve Japoniyada yüksək zadəgan titulu

istəyirsinizsə, mən evə üçün yarısında getdim; açarı unutmuşdum, xidmətçini yuxudan dırğuzdum, qapını açdı. İstəsəniz ondan soruşa bilərsiniz.

Lord Henri ciyinlərini çəkdi.

– Əziz dostum, bu nə sözdür, nəyimə lazımdır? Gəlin gedək qonaq otağına. Yox, yox, mister Çəpmən, mən şerri içmirəm. Dorian, sizə nəsə olub? Nə olub, mənə söyləyin! Siz bu gün özünüzdə deyilsiniz!

– Harri, xahiş edirəm, fikir verməyin! Bu gün kefim yoxdur və hər şey məni qıcıqlandırır. Mən sabah, ya da birisi gün sizə gələrəm. Mənim adımdan ledi Narboroya üzrxahlıq eləyin, mən yuxarı qalxmayacağam. Evə gedirəm.

– Yaxşı, Dorian. Sabah sizi çaya dəvət edirəm. Gözləyəcəyəm. Hersoginya da gələcək.

– Çalışaram gəlim... – deyə Dorian çıxıb getdi.

Evə qayıdarkən yolboyu canını yenə qorxu hissi bürüdü; ona ələ gəlirdi ki, qorxunu dəfn edib, amma yox, o, yenə qayıdır Dorianə əzab verməyə başladı. Lord Henrinin təsadüfən verdiyi sual bir anlıq onun sakitliyini pozdu; lakin indi bu, ona lazım deyildi, o, özünü ələ almalı, təmkinini qorunmalıdır. Təhlükəli dəlləlli məhv etmək qalırkı; bunları düşündükçə Dorianın bütün vücudu qorxudan titrəyirdi. O şeylərə toxunmaq belə onun üçün dəhşətli idi.

Nə olur-olsun, o, bu işi də görməliydi. Kitabxanaya girərkən qapını içəridən bağladı, sonra Bazil Holvardın palto və sakvo-yajını divarın içindəki gizli seyfindən götürdü. Buxarı gurhagurla yanındı. Dorian ocağa əlavə bir-iki odun parçası atdı.

Mahud parçadan olan paltonun və alışb yanan dəri sakvo-yajın dəhşətli iyi vardi; mərhumun bütün şeylərinin yandırılması prosesi, təxminən, bir saat çəkdi. Axırda Dorianın ürəyi bulandı, başı gicəlləndi; sonra o, bir neçə Əlcəzair şamını mis kürədə yandırdı, əllərini və alınıni ətirli sirkə ilə yudu.

Birdən göz bəbəkləri genişləndi; gözləri əcaib şəkildə parıldadı; Dorian əsəbi-əsəbi alt dodağını çeynəməyə başladı. Pəncərələrin arasında qarağacdan düzəldilmiş Florentin şəkfi vardi; şəkafın üstüne qiymətli fil sümüyü və daş-qışlar taxılmışdı.



Dorian tilsimə düşmüş adamlar kimi durub matdım-matdım şkafa baxırdı; şkaf həm onu cəlb edir, həm də qorxudurdu, elə bil, orada nəsə, onun həm can atlığı, həm də nifrət etdiyi bir şey gizlədilmişdi. O, dəli bir İstəklə boğulurdu. Bir sıqaret yandırdı, sonra onu tulladı. Göz qapaqları aşağı endi, uzun, yumşaq kirpikləri yanaqlarına toxundu; lakin o, hələ də tərpənmir, gözlərini də şkafdan ayıra bilmirdi. Nəhayət, durub şkafa yaxınlaşdı, onu açıb gizli yayıcı basdı; oradan yavaş-yavaş üçkünc bir yesik çıxdı. Dorianın barmaqları ixtiyarsız ona toxundu, sonra o barmaqlar yeşilin içində girdi, oradan lakanmış balaca Çin mürçüsünü çıxartdı; mücrü qara-qızılı rəngdəydi, zərif əl işi idi, dalğavari ornamentləri, ipək bağlardan asılmış büllur muncuqları vardi, uclarına isə xırda metal qotazlar bərkidilmişdi. Dorian mücrünü açdı. Onun içində mumaoxşar və çox qəribə, ağır iyi olan yaşıl bir pasta vardi. Bir anlıq yerində quruyub qaldı, tərəddüd etdi; üzündəki təbəssüm də, elə bil, dondu. Otaq çox istiydi, Dorian isə üşüyürdü; dönbə saatə baxdı, on ikiyə iyirmi dəqiqə qalırdı. Mücrünü yerinə qoydu, şkafı örtdü və yataq otağına keçdi.

Gecəyarıdan keçmiş bürünc saatın zəngi çalınanda Dorian Qrey ayağa durdu, sadə paltarlarını geyindi, boynuna şərf doladı, bütün sifətini şərfin içində gizlədərək küçəyə çıxdı. Bond stritdə ikitəkərli at arabasına rast gəldi, əl eləyib çağırıldı və ünvanı piçılıyla sürücüyə söylədi. Sürücü başını buladı.

— Ora çox uzaqdır, ser! — bildirdi.
— Al, bu da sizin soveren¹, — Dorian dedi, — tez sürsəniz, birini də verəcəyəm...

— Baş üstə, ser, — sürücü cavab verdi, — bir saata oradasınız...

Dorian arabaya mindi, sürücü pulu cibinə qoyub atın başını döndərdi və çaya tərəf sürət götürdü.

¹ *Soveren* – İngilterədə: bir funt-sterlinqə bərabər qızıl pul vahidi

ON ALTINCI FƏSİL

Hava soyumuşdu; yağış yağmağa başladı. Gecənin çiçkin dumanında küçə lampalarının ölgün işqları vahimli göründü. Meyxanaların, demək olar ki, hamısı bağlanmışdı; onların qapısı ağızında yiğişan kişi və qadınların qaranlıq kölgələri görünürdü. Bəzi meyxanalardan gurultulu qazqıltı səsləri gəlirdi, bəzilərindən isə sərxoş adamların donqultuları və söyüşləri eşidilirdi.

Dorian Qrey arabada yarıuzanmış halda şlyapasını alına qədər dartıb böyük şəhərin mənfur iç üzünü izləyir, hərdən bir də ilk tanışlıq günündə lord Henrinin ona dediyi sözləri xatırlayıb dodaqucu təkrar edirdi: "Qəlbinizi duyğularla, duyğularınızı da qəlbiniz vasitəsilə müalicə edin". Bəli, elə bütün sırr də bundadır! Dorian tez-tez elə bunları etməyə çalışıb; bundan sonra da belə edəcək. Tiryək çəkmək üçün qumarxanalar, pritonlar var, orada əylənmək olar; daha betə fahişəxanalar da var ki, orada da köhnə günahlar barədə xatirələri təzələri ilə dəfn eləmək olar.

Saralılmış kəlləyə bənzəyən ay lap yaxınlıqda səmadan asılmışdı. Arabir nəhəng qara buludlar uzun caynaqlarını uzadıb ayın üzünü örtürdü. Küçə lampaları getdikcə azalır, küçələr isə darala-darala daha da tutqunlaşırırdı. Hətta sürücü bir dəfə yolu azdı və təxminən, yanım mil geriyə qayıtmalı oldu. At yorulmuşdu, gölməçələri şappıldada-şappıldada çapan heyvanın boynundan tər süzülürdü. Faytonun böyürlərindəki pəncərə şüşələri göldən boz, seyrək duman qatları arasında itmişdi.

"Qəlbinizi duyğularla, duyğularınızı qəlbiniz vasitəsilə müalicə edin!" – bu sözələr Dorianın qulaqlarında elə hey səslənirdi. Hə, hə, onun qəlbini ölümcul xəstə idi; məgər onu duyğular sağalda bilərmi? Axi o, günahsız qan tökmüşdü! Bunu nə ilə yumaq olar, hə? Ah! Bu günah bağışlanmır! Amma əgər vicdan əzabı çəkirsənsə, bağışlanmaq mümkün deyilsə, onda onu unut, sil onu xatirəndən, getsin birdəfəlik! Keçmişə öldür! İnsanı çalan ilanı öldürdüyün kimi öldür keçmiş! Doğrudan, axı Bazilin nə haqqıvardı onunla belə danışmağa, hə? Onu kim vəkil



tutub, nə haqla başqalarına hakimlik edirdi? O, elə dəhşətli söz-lər deyirdi ki! O sözlərə kim dözərdi, hə?

Üçtəkərli fayton yavaş-yavaş mənzilbaşına çatırdı; Dorian pəncərəni endirib sürücüyə qışqırdı ki, tələssin. O, tiryek çəkmək üçün yanındı, dəhşətli dərəcədə yanındı; boğazı qurumuş, hamar əlləri bükülüüb qic olmuşdu. Dorian öz əlağacı ilə ata güclü bir zərbə endirdi. Sürücü güldü və öz qamçısını da işə saldı. Dorian da güldü, lakin sürücü nə üçünsə susdu.

Yol uzandıqca uzanır, sanki, sonu görünmürdü. Darısqal küçələr şəbəkəsi geniş hörməcək torunu xatırladırdı. Küçələrin bir-birinə oxşaması adamı lap daxıxdırırdı. Duman getdikcə qatılışır, Dorianı isə vahimə basırdı.

Fayton kərpic zavodlarının yerləşdiyi kimsəsiz ərazilərdən ötdü. Duman seyrəlmışdı, zavodun uzunsov butulkalara bənzəyən kürəciklərini görmək olurdu; oradan yelpikvari narncı alov dilləri qalxırdı. Faytona it hürdü, haradasa uzaqlardan, qaranlıq içindən yol azmış qağayı qışkırtısı eşidildi. Atın ayaqları nəyəse ilişdi və o, kənara tullanıb dördnala çapmağa başladı.

Bir azdan onlar gilli yoldan burulub kələ-kötür yola çıxdılar; fayton guruldayırdı. Evlərin əksəriyyətinin pəncərələrindən işiq gəlmirdi, orada-burada isə işiq düşən pəncərə pərdələri arxasından tərpəşən fantastik siluetlər görünürdü. Dorian bu siluetlərə maraqla tamaşa edirdi; onlar yekə kuklalar kimi tərpəşir, canlı adamlar kimi hərəkət edirdilər. Dorian onlara nişrat etməyə başladı. Onun qəlbinə donuq bir kin qondu. Onlar tini burulan kimi açıq qapı ağızında durmuş bir qadın əl eləyib nəsə qışqırıldı; bir az getmişdilər ki, iki kişi arabanın dalınca düşdü, onları, təxminən, yüz metr təqib etdi. Faytonçu onları qırmandı qovdu.

Deyirlər, ehtiraslı adam özünə qapananda düşünməyə məcbur olur. Əlbəttə, Dorian Qrey dodaqlarını çeynəyərək üzüçü bir inadkarlıqla qəlb və duyğular barədə iblisənə sözləri təkrar-təkrar söyləyirdi və nəhayət, o, öz-özünə təlqin etdi ki, bu sözlər onun ruhunu tamamilə oxşayır və ehtiraslarına da bəraət verir; onuz da, bu ehtiraslar bəraətsiz də onu idarə edirdi. Onun bütün beyin hüceyrələrində yalnız bir fikir dolaşırıdı: həyata, yaşamağa olan dəli bir sevgi, insan iştahalarından ən

qorxulusu bütün sınırlarını və bədəninin hər bir əzاسını yerindən oynadır, titrəirdi. Şeyləri gerçəkləşdirdiyinə görə haçansa ona həqarətli görünən həyatın çirkinliyi indi ona elə həmin səbəbdən qiymətli olmuşdu. Çirkinlik yeganə gerçəklilik olmuşdu. Səs-küylü küçə savaşları, dava-dalaşlar, rüsvayçı və çirkin fahisəxanalar, əyyaşlıq və pozğunluq, oğru və quldurların alçaqlıqları – bütün bunlar cəmiyyətdə onun təxəyyülünə gözəl sənət əsərlərindən və nəgmələrin yel kimi gətirdiyi şirin xəyallardan daha güclü zərbələr endirmişdi. Bu çirkinliklər Dorianə lazım idi, çünki onlarda əyləncə, unutqanlıq vardı. Üç gündən sonra o, bütün keçmişin xatirələrindən xilas olacaqdı.

Sürücü qaranlıq bir döngəyə çatanda qəflətən faytonu saxladı; damlarından tüstü qalxan alçaq və köhnə evlərin üstündən gəmilərin qara dorları görünürdü. Şəffaf yelkənlərə bənzəyən ağ duman yumağı gəmilərin üfüqi ağaclarına sari qisılmışdı.

– Haradasa buralardadır, ser, eləmi? – faytonçu boğuşq səslə soruşdu.

Dorian səksəndi və dərhal pəncərədən küçəyə boylandı.

– Hə, buradır, – deyib cəld faytondan düşdü, sürücüyü söz verdiyi ikinci sovereni uzatdı, sonra tələsik addımlarla sahilboyu istiqamətinə getdi.

Uzaqdan hansısa iri ticarət gəmilərindən işıq gəlirdi. İşıqlar sayışır və gölməçələrin üzünə yayılırdı. Yenə uzaqdan özgə sulara yollanan daş kömür dolu gəmilərin qırmızı parıltıları görünürdü; sürüşkən döşəmə yol yaş makintosh kimi işildayırdı.

Dorian cəld sola buruldu; hərdən arxaya boylanıb əmin olmaq istəyirdi ki, onu izləyən yoxdur. Təxminən, yeddi-səkkiz dəqiqədən sonra o, köhnə, balaca bir evə çatdı; ev iki dağının fabrikin arasında yerləşirdi. Yuxarı mərtəbənin bir pəncərəsin-dən işıq gəlirdi. Dorian dayanıb qapını parolvari işarə ilə döydü. Bir azdan dəhlizdən ayaq səsləri gəldi və içəridən qapının cəftəsi açıldı. Qapı yavaş-yavaş açıldı və o, qapıda dumanlı görünən pota, tosqun adama heç nə demədən içəri keçdi; adam divara tərəf qıṣıldı və yol verdi ki, Dorian içəri girə bilsin. Dəhlizin başında çirkili, yaşılı pərdə asılmışdı; qapı açılan kimi külək pərdəni yellətdi. Dorian pərdəni aralayıb hündür olmayan uzun



bir otağa daxil oldu; otaq üçüncüdərəcəli rəqs salonuna bənzəyirdi. Divardan yanın qaz odluqları asılmışdı; onların güdü işığı güzgülüyə yapmış milçayı donuq və çapınə göstərirdi. Alovun dilləri qaz odluqlarının üstündəki büzməli dəmir təbəqələri orabura yellədirdi; döşəməyə sarımtıl taxta kəpəyi səpilmişdi, üzərində çirkli ayaqqabı və dağılmış tünd-qırmızı şərabın izləri görünürdü. Yanan xırda dəmir peçələrin böyründə bir neçə malaylı çömbəlib oturmuşdu; bir-birlə deyib-gülür, beşdaş oynayır, ağ dişlərini bir-birinə şaqquşlaşdırıb qıçırdırlar. Künçdə sinəsini stola söykəyib başını əlləri üstünə qoymuş bir matros oturmuşdu; piş rənglənmis pintl pıştaxta arxasında iki yorğun qadın öz palto-sunun qollarını şotka ilə iyri-iyri təmizləyən yaşlı bir kişiye sürtüşürdü. Dorian onların yanından ötəndə qadınlardan biri hirldaya-hirldaya yaşılı kişini göstərib dedi:

— Elə bilir bədənində qırmızı qarışqalar gəzir!

Kişi qorxaraq qadına baxdı və sizildamağa başladı.

Otağın qurtaracağında balaca bir pilləkən vardi, bu pilləkən qaranlıq, danışqal bir otağa aparırdı. Dorian pillələri qalxanda tiryəkin ətir saçan iyi burmuna dəydi. O, dərindən nəfəs aldı, qoxunu içinə çekdi, burun pərələri bu ləzzətdən titrədi. O, danışqal qaranlıq otağa girəndə lampa işığına sən əylən sarışın saçlı cavan bir oğlan uzun, nazik bir tənbəki çubuğu yandırırdı; oğlan Doriana baxıb başını tərəddüdlə tərpətdi. Dorian piçültiyə dilləndi:

— Adrian, siz də buradasınız?

— Harada olmaliyam ki? — etinəsiz bir cavab gəldi. — Mənimlə heç kəs danışmaq istəmir, hətta əvvəlki dostlarım da məndən qaçırlar...

— Mənsə elə bilirdim siz İngiltərəni tərk etmisiniz...

— Darlinqton əlini ağdan-qaraya vurmur... Qardaşım, nəhayət, borc sənədimi ödədi... Corc da məndən küsüb... Eh... cəhənnəmə ki! — ah çekdi. — Bax nə qədər ki bu kef var, dost-zad mənə lazımlı deyil! Amma mənim çoxlu dostum vardi ha!

Dorian diksindi; o, cırq döşəklərin üstünə səpələnmiş biçimsiz və qəribə şeylər, fiqurlar gördü; qic olub burulmuş əller və ayaqlar, açılmış ağızlar, donmuş göz bəbəkləri — bu mənzərə, sanki, onu tilsimlədi. Bu qəribə cənnət ləzzətində uyan adamların

halı ona tanış idi; o həm də yaxşı biliirdi ki, bu dərdli cəhənnəm əzabı onlara yeni həzzlərin sırrını öyrədir. İndi onlar özlərini xoşbəxt hiss edirlər... hətta onun özündən də xoşbəxtidlər; o isə fikir və düşüncələr əsirinə çevrilib. Xatirə dəhşətli bir xəstəlikdir, adamın qəlbini yeyib-dağdır. Onun gözləri önungdə tez-tez Bazil Holvardın ona dikilən baxışları canlanırdı. Onları unuda bilmirdi və birdən hiss etdi ki, artıq burada qalmaq iqtidarında deyil; Adrian Sinqletonun burada olması onu karıxdırı. O istəyirdi elə bir yerə getsin ki, onu orada heç kim tanımasın. O, öz-özündən qaçmaq istəyirdi. Ani sükudan sonra, nəhayət, dilləndi:

- Mən başqa yerə gedirəm.
- Tərsanəyə gedirsiniz?
- Hə...
- Yəqin ki, o vəhşi pişik də oradadır... O qadını daha bura buraxmırlar.

Dorian çıyılmasını çəkib dedi:

– Mənə nə? Bu sevən qadınlardan lap zinhara gəlmışəm... Nifrət edən qadınlardır. Həm də orada daha yaxşı tütün verirlər.

- Yox, elə buradakundandır...
- Nəsə oradakı mənim daha çox xoşuma gəlir. Gəlin gedək bir şey içək. Mən içmək istəyirəm.
- Yox, heç nə istəmirəm, – cavan oğlan imtina etdi.
- Eybi yox, içməzsiniz, gəlin gedək!

Adrian Sinqleton tənbəl-tənbəl durdu və Dorianın ardınca bufetə getdi. Başında cırıq çalma, əynində yırtıq palto olan mulat onları salamladı və dişlərini iyərənc şəkildə ağırtdı; brendi şüşəsini və bakalları onların qabağına qoydu. Piştaxta qabağında duran qadınlardır hal onlara yaxınlaşdırılar və başladılar səhbətə. Dorian arxasını qadınlara çevirdi və Adrian Sinqletona astadan nəsə dedi.

Qadınlardan biri malay kimi bürüşərək bic-bic güldü və o biri qadına baxıb istehzayla dedi:

- Bu gecə çox qürurluyuq, deyəsən?!
- Sən Allah, məni rahat burax! – Dorian qanlılıq qışkırdı. – Nə istəyirsən? Pul? Al, götür! Amma mənimlə danışma!



Bir anlıq qadının tutqun gözlərindən iki qırmızı qığılçım püşkündü; sonra qığılçımlar dərhal səndü, gözlər yenə əvvəlki kimi xumarlandı və ölüvaycasına oğlana baxdı. Qadın başını silklədi və piştaxtanın üstünə tullanmış monetləri acgözlükə qamarladı. Rəfiqəsi həsədlə ona baxdı.

– Ora getməyin xeyri yoxdur, – Adrian Sinleton etiraz etdi. – Mən ora getmək istəmirəm. Niyə axı gedim? Mən burada özümü daha yaxşı hiss edirəm.

– Sizə nəsə lazımlı olsa, yazarsınız mənə, yaxşımı? – deyib Dorian susdu.

– Bəlkə də, yazdım...

– Onda gecəniz xeyrə qalsın, mən getdim.

– Yaxşı yol, – cavan oğlan dedi və burun dəsmalını çıxarıb ağız-burnunu silə-silə pilləkənləri qalxmağa başladı.

Dorian ağrılı-agrılı onun dalınca baxdı, qapıya sarı yeridi. O, pərdəni aralayıb çıxanda arxadan bir qədər öncə pul verdiyi qadının kinayəli gülüşünü eşitdi. Qadın xırıltılı səslə, sözləri çeynəyə-çeynəyə dedi:

– İblisdən əmələ gələn itlib gedir!

Dorian dənüb çımxırdı:

– Kəs səsini, fahışə!! Ağzını yum!

Qadın barmaqlarını şıqqıldıdab səsini daha da ucaldı:

– Hə, istəyirsən səni “Gözəl şahzadə” çağırırsınlar?

Bu sözləri eşidən mürgülü dənizçi qəflətən aylıb dəll kimi ətrafa baxmağa başladı; qapı çırpılıb örtüldükdən sonra dənizçi yerindən sıçrayıb çölə çıxdı və elə bil, onu kimsə təqib edirdi.

Dorian sahil boyunca çıksın yağış altında addımlayırdı; Adrian Sinletona rast gəlməyi, nədənsə, onu çox həyəcanlandırmışdı və o, öz-özündən ürəyində soruşurdu ki, görəsən, Bazil Holvard doğru deyirdimi? Bazil düz onun gözünün içində dedi ki, Adrianın cavan ömrünün məhv olması Dorianın işidir; Dorianın gözləri bir anlıq kədərlə doldu; və o, dərhal da ayıldı. Axı onun nə günahı vardi? Həyat çox qıсадır; o qədər qıсадır ki, adam öz üzərinə əlavə heç nə, başqalarının səhvlərini belə götürmək istəmir. Hər kəs öz həyatını yaşayır, necə istəyir yaşayır, özü də öz elədiklərinə cavab verir. Yalnız təəssüf edirsən ki, bəzən insan etdiyi birçə

səhvinə görə bütün ömrü boyu əzab çəkir. Tale insanla hesab-kitabında insanın borcunu heç vaxt bağlamır.

Psixoloqların dediyinə görə, insanın həyatında elə anlar olur ki, günah işlətmək ehtirası (və ya adamların hesab elə-dikləri günah) adamı elə çulğayır ki, onun bədəninin hər bir əzələsində, beyninin hər bir hüceyrəsində təhlükəli instinktlər dolaşır. Belə anlarda kişi və qadınlar iradə azadlığını itirirlər. Onlar mexaniki olaraq ölümlərinə doğru gedirlər. Onların başqa çıxış yolları olmur; onların şüurları ya susur, ya da sadə-cə, ehtiras qiyamına bir qədər də kömək göstəririrlər. Teoloqlar bizi deyir ki, günahların ən dəhşətliyi itaətsizlik göstərmək, sözə baxmamaqdır. Axi o böyük Ruh – Şeytan göylərdən Yerə nə üçün qovulmuşdu? Qiyam qaldırdığına, itaət göstərmədi-yinə görə!

Hər şeyə laqeyd iblisanə hisslerin əsirinə çevrilmiş murdar təxəyyülləri və üsyankar qəlbi ilə birgə iri addımlarla irəliləyen Dorian yalnız günahlarına bəraət qazandırmaq ehtirasları içindəydi; o, qaranlıq, üstüörtülü keçidə gəlib çatanda (həmin fahişəxanaya gedəndə o, yolu qısaltmaq üçün bu keçiddən tez-tez istifadə edərdi) qəflətən kimsə arxadan onun ciyinlərindən yapışdı və bir göz qırıpında onun boğazından yapışib divara dayadı. Dorian müdafiə olunmaq üçün xeyli səy göstərdi və vəhşi bir nərə çəkib boğazını onu tutan adamdan qurtardı; elə bu an o, tapança çaxmağının şaqqılıtisini eşitdi; silah Dorianın düz alnına tuşlanmışdı. O, qarşısında dayanmış enlikürək, gödəkboy bir kişini qaranlıqda güclə görə bildi.

- Nə istəyirsiniz? – az qala, boğula-boğula soruşdu.
- Sakit ol! – kişi əmr etdi. – Tərpənsən, vuracağam.
- Dəli olmusunuz? Mən sizə neyləmişəm?
- Siz Sibil Veynin həyatını məhv etmisiniz. Mən isə onun qardaşıyam. Mənim bacım özünü öldürdü. Bilirəm, onun ölü-münə bais siz olmusunuz. Mən də söz vermişəm ki, sizi öldürüm. Neçə ildir, axtarırdım sizni, tapa bilmirdim. İziniz-tozunuz belə yox idi. Yalnız iki adam sizni təsvir edə bilərdi. Onlar da ölüb gediblər. Mən sizin barənizdə heç nə bilmirdim, bircə Sibilin sizni çağırıldığı o sevimli addan başqa. O adı bacım ver-



mişdi sizə. Bu gün təsadüfən o adı eşitdim. Sonuncu duanızı edin, indi gəbərdəcəyəm siz!

Dorian Qreyin qorxudan rəngi ağırdı. O kəkələdi:

— Mən ooo-nuuu tanımır-aaammm. Birinci dəfədir... eeeşidirəm. Siz dəli olmuşunuz-nədir?

— Tez olun, günahınızı boynunuza alın! Yoxsa Ceyms Veyn deyiləm, sizlə öldürməsəm! Bax sizə deyirəm, boynunuza alın!

Dəhşətli anlar yaşındı; Dorian bilmirdi nə desin, nə etsin.

— Diz üstə çökün! — Veyn bağırdı. — Sizə bir dəqiqə vaxt verirəm, kəlmənizi deyin, Allahdan son istəyinizi diləyin, vəssalam. Mən bu gecə gəmilyə çıxıb gedirəm Hindistana, getməzdən əvvəl bu işi görməliyəm. Tez olun, bir dəqiqə vaxtiniz var!

Dorianın əlləri yanına düşdü, dəhşət içində quruyub qaldı, bilmədi neyləsin. Birdən beyninə bir fikir girdi, ucadan dedi:

— Dayanın! Sizin bacınız nə vaxt ölüb? Neçə il keçib üstündən? Tez eləyin, mənə söyləyin!

— On səkkiz il! — dənizçi cavab verdi. — Niyə soruştursunuz? İllərin buna nə dəxli var?

— On səkkiz il! — Dorian təkrar edərək gülüdü. — On səkkiz il! Aparın məni işığa tutun, baxın mənim sıfətləmə!

Ceyms Veyn bir anlıq dayanıb Dorianın nə demək istədiyini anlamadı. Daha sonra o, Dorianı üstüörtlü arkadan sürüyüb küçə işığına tutdu. Duman və küləkdə fənər işığı nə qədər zəif olsa da, Dorianın sıfətini əməlli-başlı işıqlatdı və Ceyms Veyn inandı ki, az qala, kobud bir səhv edəcəkmiş, adamı nahaqdan öldürücəkmiş. Onun öldürmək istədiyi adamın üzü gənc bir oğlanın üzü kimi alışib-yanır, ləp yenileyətmə məsumluğu ilə güldürdü. Üzdən ona iyirmidən artıq yaş verməzdin. O zaman o adam onun bacısından bir balaca böyük ola bilərdi; aydın idi ki, bu, bacısının həyatını məhv etmiş həmin adam deyil.

O, Dorianı buraxıb geri çəkildi.

— Ah! Aman Allah! Mən nə edirəm? — qışkırdı. — Allah, Allah, az qala, sizlə öldürmüşdüm!

Dorian dərindən nəfəs aldı və arxayıñ-arxayıñ dedi:

— Hə, hə, az qala, siz dəhşətli bir cinayət törədəcəkdiniz! — Ceymsə sərt-sərt baxdı, sonra əlavə etdi: — Qoy dərs olsun sizə!

İnsan gərək qisas almağı öz boynuna götürməsin. Bunu Allahın ixtiyarına vermək lazımdır.

— Bağışlayın, ser, — Ceyms Veyn yavaşdan dedi. — Səhv etdim. O xarabada təsadüfən iki söz eşitdim və bu sözlər də məni çasdırdı.

— Yaxşısı budur, evə gedib tapançanı gizlədəsiniz, yoxsa başınız bəlaya düşər... — Dorian dedi və dönüb tələsmədən yoluna davam etdi.

Ceyms Veyn səkidə durub hələ də özünə gələ bilmirdi. Onun bütün bədəni əsirdi. Bir azdan qara bir kölgə nəm divar boyunca sürüşüb işıq zolağında göründü və səssiz addimlarla dənizçiyyə yaxınlaşdı və əlini Ceyms Veynin çıyninə qoydu. Ceyms səksəndi və dərhal geriyə qanırdı. Tiryəkhanada olan bayaqqı qadılardan biri idi.

— Onu niyə öldürmədin? — qadın ağızını, az qala, onun üzgün sıfətinə yapışdırıb piçılıyla soruşdu. — Sən Dehlidən hövlnak ayrılib çölə çıxanda bilirdim ki, onu təqib edəcəksən! Eh, səfəh oğlan! Gərək onu güllələyəyədin! Onun çoxlu pulu var, çox pis adamdır!

— O, mən axtaran adam deyil! Mənə özgə adamin pulu da lazım deyil! Mən bir adamdan qisas almalyam! İndi həmin adamin, təxminən, qırx yaşı olmalıdır. Bu adam isə lap uşaqdır. Şükür Allaha, yaxşı ki, onu öldürmədim, yoxsa əllərim günahsız adamin qanına batardı!

Qadın acı-acı güldü və kinayə ilə dedi:

— Oğlan uşağına bax hal! Qorxuram belə olmaya! Bax, artıq on səkkz ildir “Gözəl şahzadə” məni də bu yola sürükləyib!

— Yalan deyirsən! — Ceyms Veyn bağırdı.

Qadın əllərini göyə qaldırdı.

— Allaha and olsun, düz deyirəm!

— Allaha and içərsən?

— Yalan deyirəmsə, dilim qurusun! O, bura gələn adamların ən alçağıdır! Deyirlər ki, o, öz qəlbini Şeytana satıb, nə var-nə var, üzü göyçək qalsın! Mən artıq on səkkiz ildir onu tanıyıram, heç dəyişməyib, necə var, elə də qalıb! Amma mən... mənə bir bax... — qadının dodaqları kədərli təbəssümlə aralandı.



– Deməli, and içirsən, eləmi?
– And içirəm ki, belədir! – qadın xırıltılı səslə cavab verdi,
– amma məni ələ vermə, ondan qorxuram. Gecəni qalmağa da
mənə bir az pul ver!

Ceyms qəzəb içində söyüş yağdırı-yağdırı Dorian Qreyin
getdiyi tərəfə götürüldü, lakin Dorian itmişdi. Ceyms geriyə
baxanda qadınların da heç birini küçədə görmədi.

ON YEDDİNÇİ FƏSİL

Bir həftə sonra Dorian Qrey Selbi Royaldakı malikanasında
fusunkar hersoginya Monmaunla şüşəbənddə oturub şirin-şirin
söhbət edirdi; hersoginya öz almışlaşlı üzgün təsir bağışlayan
əriylə birgə ona qonaq gəlmışdı. Çay dəstgahı başlamışdı; zərif
çini qabların və gümüşü qab-qacağın üstünə krujevalı abajurun
altından iri lampanın zəif işığı düşürdü; stol arxasında herso-
ginya sahibəlik edirdi. Onun ağ əlləri fincanların üstüylə uçur,
al-qırmızı dodaqları isə təbəssümlə yumulub-açılırdı; görünür,
Dorian onun qulağına nəsə yaxşı bir şey piçıldı, ona görə də
hersoginya gülümsündü. Lord Henri hörmə kresloda yarıuzan-
mış halda oturub onlara göz qoyurdu. Ledi Narboro ərik rəngli
divanda oturub özünü elə göstərirdi ki, guya, o, hersoqun söh-
bətinə qulaq asır; qoca hersoq isə ona öz kolleksiyası üçün bu
yaxnlarda tapdığı Braziliya böcəyini təsvir edirdi. Smoking
geyinmiş üç cavan oğlan isə qadınlara xidmət edirdi.

Malikanəyə artıq on iki nəfər gəlmışdı, sabah da bir neçə
qonaq gəlməliydi.

– Nə barədə danışırsınız? – lord Henri stola yaxınlaşib finca-
nını mizin üstünə qoydu. – Qledis, yəqin, Dorian sizə mənim
planım barədə danışıb, hər şeyi xəç suyuna salıb təzədən adlan-
dırmaq planını deyirəm... Bu, çox yaxşı ideyadır...

– Henri, axı mən təzədən xəç suyuna salınmaq istəmirəm!
– hersoginya gözəl baxışlarını Henrinin üzündə gəzdirdi. – Mən
öz adımdan məmənunam və inanıram ki, mister Qrey də öz
adından razıdır...

— Əzizim Qledis, mən heç vaxt sizin və Dorianın gözəl adlanı dünyada heç nəyə dəyişmərəm. Hər ikinizin adı çox gözəldir. Mən, əsasən, gül adlannı nəzərdə tuturam. Dünən mən buton-yör¹ üçün səhləb çiçəyi dərdim. Əntiqə xal-xal çiçəkdir, ölümcül yeddi günah kimi cazipədardır. Bağbandan qeyri-ixtiyari soruşdum ki, bu çiçəyin adı nədir. Mənə dedi ki, bu, "Robinziana" sortlu gözəl bir güldür, ya da nəsə qulağa xoş gəlməyən bir şey dedi. Bu, kədərli bir həqiqətdir ki, biz şeylərə sevimli adlar verməyi yadırğamışıq. Axi söz hər şey deməkdir! Mənim heç vaxt davranışım və hərəkətlərə iradım olmur, amma sözə qarşı çox tələbkaram. Elə buna görə də mən ədəbiyyatda vulqar realizmi sevmirəm. Hər şeyi öz adıyla çağırıan insanı gərək məcbur edəsən ki, o həm də bu addan düzgün istifadə etsin. Bu, yeganə şeydir ki, insan onun üçün yaşayır.

— Yaxşı, onda sizi necə çağırıq, Harri? — hersoginya soruşdu.

— Onun adı Şahzadə Paradoksdur, — Dorian dedi.

— Bax bu, uğurlu tapıntı oldu! — hersoginya alqışladı.

— Belə bir adı daşımaq istəmirəm! — lord Henri kresloda oturub gülə-gülə etiraz etdi. — Yarlıq yapışdı, vəssalam, sonra ondan qaça bilmirsən! Yox, yox, bu, mərlik deyil, ondan imtina edirəm!

— Krallar sözlərindən dönmürlər, — gözəl qadın dodaqlarından zərif xəbərdarlıq səsi gəldi.

— Deməli, siz istəyirsiniz ki, mən öz taxt-tacımın müdafiəçisi olum?

— Bəli.

— Axi mən sabahın, gələcəyin həqiqətini bəyan edirəm!

— Mənsə bu günün səhvlerinə üstünlük verirəm, — qadın dedi.

— Qledis, siz məni tərk-silah edirsiniz! — Henri ucadan söylədi və qadının əhvali-ruhiyyəsinə qatıldı.

— Mən yalnız qalxanı əlinizdən alıb götürürəm, Harri, qılıncı yox.

— Mən gözəlliyə qarşı heç vaxt vuruşmuram, — Harri başını bulaya-bulaya dedi.

— Bu səhvdir, Harri! Mənə inanın! Siz gözəlliyi həddən artıq şisirdirsiniz.

¹ Butonyör — yaxaya taxılan qönçəli sancaq



– Bunu necə dilinizə gətirirsiniz? Əlbəttə, mən hesab edirəm ki, yaxşı adam olmaqdansa, gözəl olmaq daha yaxşıdır. Digər tərəfdən, o fikirlə də, ilk növbədə, razılaşırıam ki, yaramaz və çirkin adam olmaqdansa, elə yaxşı adam olmaq yaxşıdır.

– Belə çıxır ki, çirkinlik o yeddi ölümcül günahdan biridir? – hersoginya heyrətləndi. – Bəs axı siz elə indicə onları səhləb çiçəyi ilə müqayisə etdiniz?

– Qledis, çirkinlik yeddi günahdan biridir və Torilərin yaxşı bir nümayəndəsi kimi sizə də onların əhəmiyyətini azaltmaq lazımlı deyil. Pivə, Bibliya və o yeddi ölümcül günah bizim İngiltərəni necə var, eləcə də göstərir.

– Deməli, siz bizim ölkəmizi sevmirsınız, hə?

– Mən onunla yaşayıram, nəfəs alıram burada...

– Ona görə ki, bu ölkəni tənqid edəsiniz, hə?

– Bəs siz istərdinizmi mən Avropanın bizim ölkə barədəki fikirləri ilə razılaşım?

– Avropada bizim haqqımızda nə deyirlər axı?

– Deyirlər ki, Tartüf İngiltərəyə mühacir kimi gəlib və başla-yıb burada ticarət mağazası açmağa...

– Harri, bu, sizin zarafatdır, hə?

– Bunu sizə bağışlayıram, istifadə edə bilərsiniz...

– Mən bu məzəli zarafatı neynirəm? Ondan istifadə edə bil-mərəm... həqiqətə çox oxşayır!

– Qorxmayın! Bizim həmvətənlərimiz özlərini portretlərdə görəndə heç vaxt tanımlırlar.

– Axı onlar soyuqqanlı, praktik adamlardır...

– Daha doğrusu, hiyləgər və ehtiyatlı adamlardır. Onlar haqq-hesab tərtib edərkən (yəni balans tutarkən) öz axmaqlıq-larını var-dövlətlə örtür, eyiblərini isə riyakarlıqla...

– Hər halda, keçmişdə bız böyük işlər görmüşük!

– Qledis, böyük işləri bize sırrıylar...

– Axı biz də onları şərəflə daşımışıq!

– ... Fond Birjasına qədər... vəssalam.

Hersoginya başını yelləyib dedi:

– Mən millətin böyüklüyününə inanıram.

– Millət yalnız zirəklisin və inadkarlığın qalıqlarıdır...

- Yox! Onda inkişaf var!
- Tənəzzül məni daha çox heyrətləndirir.
- Bəs sənətdə, incəsənətdə necə? – Qledis tələsik soruşdu.
- Bu bir xəstəlikdir.
- Bəs sevgi-məhəbbətdə?
- Xülyadır.
- Din necə?
- Yayılmış saxta bir inam...
- Siz skeptik adamsınız.
- Qətiyyən yox! Skeptisizm inamın başlangıcıdır.
- Bəs siz kimsiniz axı?
- Müəyyən etdinsə, deməli, onu məhdudlaşdırırsan.
- Ah, heç olmasa, mənə bir ipucu verin...
- İplər qırılır. Siz labirintdə azmaq təhlükəsi ilə üzləşə bilərsiniz.
- Siz məni dalana dırədiniz. Gəlin ayrı şeydən danışaq.
- Ən yaxşı mövzu elə ev sahibinin özüdür. Çox illər bundan qabaq onun adını dəyişdirib “Gözəl şahzadə” qoymuşdular...
- Ah! Bunu yadına salmayın! – Dorian Qrey qışkırdı.
- Bizim ev sahibi bu gün yaman narahat görünür, – hersoginya qızardı. – Məncə, ona elə gəlir ki, Monmaunt mənimlə xalis elmi maraqlarından ötrü evlənib; məndə müasir kəpənəklərin ən yaxşı nümunəsini görə bildiyinə görə evlənib mənimlə...
- Lakin ümidi edirəm ki, o, sizdən sancaq kimi istifadə etməyəcək, hersoginya! – Dorian gülə-gülə cavab verdi.
- Ah! Mister Dorian, artıq mənim qulluqqumunu edir və hirsənəndə mənə sancaqlarını batırır.
- Bəs o, sizə niyə hirsənir belə, hersoginya?
- İnandırıım siz ki, boş-boş şeylərə görə, mister Qrey! Adətən, doqquza on dəqiqə işləmiş gəlirəm və ona deyirəm ki, doqquzun yarısına kimi vaxtim var, o, bu vaxta qədər məni geyindirməlidir.
- Nə pis xasiyyəti var! Siz ona xəbərdarlıq etməlisiniz!
- Bacarmıram, mister Qrey! Çünkü o, mənim üçün yaxşı şlyapa formaları düşünüb tapır; birini ledi Histongilə gələndə qoymuşdum, yadınızdadır? Görürəm, unudubsunuz, amma nəzakət xətrinə özünüzü elə göstərişsiz ki, guya, yadınıza



düşür. Hə, bax mənim ev qulluqcum həmin o şlyapanı heç bir şeydən düzəldib. Elə bütün yaxşı şlyapalar heç nədən yaranır.

— Yaxşı ad qazanmaq da eynilə belədir, Qledis, — lord Henri onun sözünü kəsdi. — İnsan nə iləsə özünü göstərib qabağa gedirsə, bununla o, düşmən qazanır. Bizzət yalnız qabiliyyətsiz, istedadsız adamlar populyar ola bilirlər.

— Bu, qadınlara aid deyil, Harril — hersoginya çevik hərəkətlə cavab verdi. — Qadınlar dünyani idarə edirlər. İnandırımlı sizi, biz qadınlar qabiliyyətsizliyə, istedadsız adamlara dözə bilmirik; biz qadınlar “qulağımızla sevirik...” — bunu kimsə deyib. Amma siz kişilər gözünüzlə sevirsiniz... Əlbəttə, əgər, ümumiyyətlə, sevirsinizsə...

— Mənə elə gəlir ki, biz elə həyatımız boyu bundan başqa heç nə eləmirik, — Dorian dodaqcu müzildədi.

— Ah! Onda belə çıxır ki, siz heç kimi həqiqətdə sevmirsiniz, mister Qrey? — hersoginya bir qədər qəmli zarafatla cavab verdi.

— Mənim əziz Qledisim! — lord Henri ucadan dedi. — Bunu necə dilinizi gətirirsiniz? Sevgi təkrar olunmaqla qıdalınır və yalnız təkrarolunma da incəsənətə meyil və həvəs oyadır. Bundan başqa, hər dəfə kimsə sevirsə, o, ilk dəfə sevir. Yəni adam sevəndə elə bilir birinci dəfədir sevir. Bu, bir növ, hər dəfə təkrar olunanda belə olur. Yəni ehtirasın predmeti dəyişir, ehtiras özü isə dəyişməz olaraq qalır, yeganə və təkrarolunmaz bir istək kimi qalır. Dəyişiklik yalnız onu şiddətləndirir. Həyat ən yaxşı halda insana yalnız bircə böyük an bağışlayır; və xoşbəxtliyin sırrı də bundadır ki, sən gərək bu böyük anı mümkün qədər tez-tez yaşayasan.

— Hətta bu an səni yaralasa da belə, hə? — hersoginya ani sükütdən sonra soruşdu.

— Bəli, xüsusilə bu an səni yaralayanda, — lord Henri cavab verdi.

Hersoginya Doriana tərəf göndü və qəribə baxışlarla onu süzdü.

— Mister Qrey, siz buna nə deyirsiniz? — qadın soruşdu.

Dorian bir qədər tərəddüd etdi, sonra başını irəli verib güldü və dedi:

— Mən həmişə Henrylə razıyam, hersoginya!

- Hətta düz deməsə belə, hə?
 - O, heç vaxt səhv eləmir, hersoginya!
 - Yaxşı, bəs onun fəlsəfəsi sənə xoşbəxtliyini tapmaqda kömək etdimi?
 - Mən xoşbəxtliyi heç vaxt axtarmamışam. O, kimə lazımdır axı? Mən həzz və ləzzət axtarmışam.
 - Sonda tapmışınızmı, mister Qrey?
 - Tez-tez. Lap tez-tez...
- Hersoginya ah çəkib dedi:
- Mən əmin-amanlıq axtarıram. Rahatlıq axtarıram. Bax indi mən bu saat gedib əynimi dəyişməsəm, onların ikisini də itirəcəyəm...
 - Hersoginya, icazə verin, sizin üçün səhləb çiçəkləri dərim,
 - Dorian dırub şüşəbənddən bağçaya düşdü.
- Siz ona yaman əzilib-büzülsünüz ha, Qledisl – lord Henri kuzeninə dedi. – Ehtiyatlı olun, o, çox cazibədardır.
- Belə olmasaydı, mübarizə də olmazdı!
 - Deməli, yunan yunanla görüşür, eləmi?
 - Mən troyalıların tərəfindəyəm. Onlar qadın uğrunda vuruşublar.
 - Onlar məğlub olublar.
 - Əsirlikdən də dəhşətli şeylər olur! – qadın cavab verdi.
 - Muğayat olun, yüyənsiz çapırsınız...
 - Çapmaq elə həyatdır da! – qadın cavab verdi.
 - Mən bunu bu gecə gündəliyimdə qeyd edəcəyəm!
 - Nəyi qeyd edəcəksiniz?
 - Yazacağam ki, əlini odda yandıran uşaq yenə oda can atır...
 - Od mənə toxunmadı, Harri. Mənim qanadlarıım salamatdır, görmürsən?
 - Qanadlarınız sizin üçün uçmaqdan başqa hər şeyə yarayır...
 - Görünür, şücaət kişilərdən qadınlara keçib. Bu, bizim üçün yeni bir yaştıdır...
 - Siz bilirsiniz ki, rəqibiniz var?
 - Kimdir?
- Lord Henri güldü, piçılıyla dedi:
- Ledi Narboro! O, Dorianə vurulub!



– Siz məni qorxudursunuz! Qədim tarixə aludə olmaq biz romantiklər üçün fəlakətdir.

– Siz romantiksiniz? Axi həmişə elmi metodlarla iş görürsünüz?

– Bizi kişillər belə öyrədib!

– Öyrətməyinə öyrədiblər, amma hələ sizi öyrənə bilməyiylər.

– Yaxşı, onda bizi bir qadın kimi xarakterizə edin! – hersoginya bir qədər də mövzunu uzatmağa çalışdı.

– Siz qadınlar sırsız sfinkslərsiz¹.

Hersoginya gülərək lord Henrini süzdü. Sonra Doriana işarə edib dedi:

– Bu mister Qrey harada qaldı? Gəlin gedək bağçaya, ona kömək edək. Axi nahara hansı rəngdə don geyinəcəyimi ona deməmişəm!

– Qledis, siz gərək onun dərdiyi çiçəklərin rənginə uyğun don geyinəsiniz.

– Onda bu, vaxtından qabaq təslim olmaq demək olar!

– İncəsənətdə romantika kulminasiya nöqtəsindən başlanır.

– Axi mən geriyə çəkilmək üçün özümə yol tapmaliyam...

– Partianlar² kimi, hə?

– Partianları səhralar xilas etdi. Mənsə bunu edə bilmərəm.

– Qadınlar üçün həmişə seçim mümkün olmur, – lord Henri cavab verdi, lakin bu vaxt bağçanın uzaq küncündən gurultu gəldi; sonra boğuş bir səs eşidildi, elə bil, nəsə tappilti ilə yerə düşdü. Hamı həyəcanlandı. Hersoginya qorxu içində donub yerində qaldı. Lord Henri də qorxa-qorxa qaçıb palma ağaclarının yarpaqlarını araladı və gördü ki, Dorian Qrey üzüqoylu huşsuz halda yerə yixilib.

Dorianı dərhal qonaq otağına gətirib divana uzatdilar; bir azdan o, özünə gəldi və təəccübə ətrafa baxdı.

– Nə olub? – o soruşdu. – Ah! Yadına düşdül! Harri, mən sağsalamatam?

Dorian əsməyə başladı.

¹ *Sfinks* – birinci mənası: Qədim Misirdə daşdan yonulmuş adam başlı şir heykeli; ikinci mənası: qədim yunan əsatirində: gövdəsi şir və ya it, başı isə qadın şəklində ikiqanadlı xeyali bir məxlüq; qəribə vücud, əsrarəngiz məxlüq,

² *Partian* – qədim Asiyada ölkə, yaxud ölkə vətəndaşı

— Elbəttə, əzizim, sağsan. Sadəcə, bayılmışınız. Görünür, yorğunluqdandır. Yaxşı olar ki, nahara gəlməyin. Sizi əvəz edərəm.

— Yox, mən gələcəyəm, — dedi, çətinliklə ayağa durdu. — Yaxşı olar ki, aşağı düşüm, tək qalmaq istəmirəm.

Dorian otağına keçib geyindi. Nahar süfrəsi arxasında Dorian özünü çox qayğısız və şən aparırdı; bu halın özündə dəli bir fədakarlıq da sezilirdi. Lakin o, hərdənbir dəhşət və qorxudan səksənir, yadına şüsbəndin pəncərəsindən ağappaq dəsmal kimi sıfətin — Ceyms Veynin sıfətinin ona tuşlandığı anı salırıdı: Ceyms Veyn onu izləyirdi.

ON SƏKKİZİNCİ FƏSİL

Növbəti gün Dorian evdən çölə çıxmadı; günün çox hissəsini öz otağında keçirdi; həyata qarşı marağın sönsə də, ölüm barədə düşünəndə onu vahimə basırdı. Təqib olunması, izlənməsi, ona tələ qurulması fikrini heç cür başından çıxara bilmirdi; bu fikir onu əzir, ona işgəncə verir, dincilik vermirdi. Külək qapı və pəncərə pərdələrini bir balaca tərpədən kimi Dorian diksinirdi; quru yarpaqlar pəncərə şüşələrinə çırpılanda dərhal ölümü barədə düşünür, öldürüleceyinin yaxınlaşdığını gözləri önünə gətirir və qəlbində dərin peşmanlılıq hissləri oyanırıdı. Gözlərini yuman kimi qarşısında, elə bil, o dənizçini gördüyü; sanki, tərləmiş pəncərələrdən o adam Doriana baxır və yenidən ağır bir əlin onun ürəyindən tutub sixacıq anların qorxusu canına hopurdu.

Ola bilsin ki, gecənin zülməti onun təxəyyülündə qisasçı kabusu canlandırır, gözləri qarşısına dəhşətli intiqam səhnəsini gətirirdi. Gerçəklilik xaosdur, lakin insan təxəyyülünün fəaliyyətində nəsə sərt bir məntiq var. Yalnız təxəyyül və xəyalımız vicdanımızı məcbur edir ki, cinayətin dalınca düşüb onu dabandabana izləsin. Yalnız təxəyyülümüz bizim hər bir günahımızın mənfur nəticələrinin şəklini çəkir. Gerçək faktlar dünyasında günahkarlar cəzalandırılır; möminlər mükafatlandırılır. Güclülər uğur qazanır, zəiflər uğursuzluğa düşür olurlar. Bax belə! Bundan başqa, əgər yad bir adam evin həndəvərində



dolanmışdısa, onu xidmətçi və gözəçilər mütləq görmüş olardılar. Şüşəbənd pəncərələrinin altındakı gül kərdilərində onun ayaq izləri qalardı, bağbanlar bu barədə dərhal ona məlumat verərdilər. Hə, hə, onu qara basıb! Yəqin, belədir! Sibil Veynin qardaşı onu öldürməyə gəlməmişdi. O, gəmiylə çıxıb gedib, Allah bilir haralarda, hansı sularda batıb qalacaq. Hə, əlbəttə, onun nə işi var burada?! O ki heç nə bilmir, Doriani tanımır, taniya da bilməzdil “Gözəl şahzadə”nın gəndlik maskası Dorianı xillas etmişdi!

Nəhayət, Dorian özünü inandırmağa çalışırdı ki, bütün bunnar qarabasmadır, sadəcə, onun gözlərinə görünmüştür; lakin düşünəndə ki vicdan bax belə mənfur kabuslar doğura bilər və onları məcbur edə bilər ki insanın gözü qarşısında canlısanınlar, dəhşətə gəlirdi; əgər onun cinayətinin kölgələri gecə-gündüz hər künc-bucaqdan çıxıb ona baxsalar, onu məsxərəyə qoyub təhqir etsələr, ziyaftılardə qulağına nəsə piçildasalar, yatanda gəlib üzünə buzlu barmaqlıyla toxunsalar, bütün həyatı cəhənnəm əzabına dönməzmi?! Bunları düşünəndə Dorian qorxudan rəng verib-rəng alır, bütün bədəni soyuyurdu. Axi nə üçün o, özündən çıxıb dostunu öldürdü?! O səhnə yadına düşəndə az qalırdı ürəyi partlasın! O səhnə, elə bil, indi də gözlərinin qarşısında canlanır! Hadisənin hər bir dəhşətli təfərrüati, elə bil, yaddaşında yenidən oyanır, daha qorxunc görünməyə başlayırdı! Onun cinayətinin zəhmli kölgəsi qanlı bürünçəkdə zamanın qədərsiz qaranlığından çıxıb Dorianə boylandı.

Saat altıda lord Henri gələndə gördü ki, Dorian ağlayır. O, qəm-qüssədən ürəyi partlayan adamlar kimi hönkürtü vururdu.

Dorian yalnız üç gündən sonra evdən bayra çıxmaga cürət etdi. Qış səhərinin təmiz havasına qarışan şamağacıların ətri onun gümrəhligini və həyat eşqini yenidən oyatdı. Amma dir-çəliş təkcə havayla bağlı deyildi; indi Dorianın bütün qəlbi ona uzun zaman dinclik verməyən, içini, az qala, darmadağın edən sonsuz iztirablarla qarşı üsyən edirdi. İncə qəlbli, həssas təbiətli insanlarda həmişə belə olur. Belə adamları ram olunmayan güclü ehtiraslar məhv edir. Bu ehtiraslar ya öldürür, ya da özləri ölürlər. Xırda dərdlər və ciliz sevgi hissələri uzunömürlü olur. Böyük sevgi və

böyük kədər isə izafî gücə malik olduqları üçün məhv olub gedir. Bundan əlavə, Dorian möhkəm əmin olmuşdu ki, o, öz sarsıcı təxəyyülünü qurbanıdır; və artıq öz qorxulu anlarını da təəssüf hissi ilə, bir qədər də etinasız duyğularla xatırlamağa başladı.

Səhər yeməyindən sonra o, hersoginya ilə birlikdə düz bir saat bağçada gəzdi; daha sonra parkın içindən keçib ovçuların dolaşdığı yerə gəlib çıxdı. Çəmənliyin üstünü xirtildayan quru çirov basmışdı. Səma ağızı üstə çevrilmiş mavi metaldan olan fincana bənzəyirdi. Sakit gölün sahillərindəki qamışlığın ətrafını nazik buz qatları örtmüşdü.

Şamağacı meşəsinin kənarında Dorian hersoginyanın qardasını, ser Cefri Kloustonu gördü; Klouston tüfəngindən iki boş patron çıxarırdı. Dorian ikitəkərli arabadan tullanıb düşəndə ekipaj xidmətçisinə atı evə aparmağı əmr etdi, özü isə kolluqların və ayıdosşayı pöhrəliklərinin arasıyla qonağına san getdi. Kloustona çatan kimi:

- Hə, Cefri, yaxşı ov eləyə bildiniz? – soruşdu.
- Bir o qədər yox, Dorian. Görünür, quşların çoxu uçub gedib açıqlığa. Məncə, lançdan sonra gəlsək yaxşıdır, həm də yerimizi dəyişərik. Bəlkə, oralarda bəxtimiz gətirə...

Dorian onunla bərabər addımlayındı; meşənin canlı ətri, onun yaşıllıqları arasından bərq vuran günəşin qızılı və qırmızı zolaqları ağac gövdələrinin üzərinə düşür, hərdənbir meşədən eşidilən sürəkçilərin boğuq qışqırtıları və tüfəng çaxmaqlarının iti şaqquşları eşidilirdi; bir sözlə, hər şey onu vəcdə gətirir, fərəhləndirir və qəlbini ecəzkar azadlıq duyğuları ilə doldururdu. Bu dəqiqələrdə onun bütün ruhunu qayğısız səadət və sevinc duyğuları bürümüşdü.

Qəflətən, təxminən, iyirmi yard aralıda ot basmış köhnə təpəciyin arxasından bir dovşan qaçıdı; uzun, qara qulaqlarını şəkləyən dovşan arxa ayaqlarını uzadaraq qızılıağac cəngəlliyyinə tərəf gullə kimi götürüldü. Ser Cefri dərhal ciyindən asdığı tüfəngini götürdü, onu dovşana sarı tuşladı. Heyvanın heyrətədici ürkək hərəkətləri Dorianı məftun etdi və o, dərhal qışkırdı:

- Cefri, onu vurmayın! Qoy yaşasın!
- Nə olub, Dorian, bu nə deməkdir? – Cefri güldü və dovşan



cəngəlliyyə girən anda o, gülə atdı. Bir anda iki tükürpərdici səs gəldi – yaralanmış dovşanın və ağrından inildəyən insanın səsi.

– Aman Allah! Mən, deyəsən, sürəkçini vurdum! – ser Cefri ufuldadı, sonra: – Bu eşşəyin orada nə ölümü var?! Hey, gülə atmayıñ! Adam yaralanıb! – öz nişançılanına üzünü tutub əlavə etdi.

Baş nişançı əlində dəyənək qaça-qaca yaxınlaşdı, ucadan soruşdu:

– Haradadır, ser? O haradadır?

Bütün zonada gülə səsləri dərhal kəsildi.

– Oradadır, – deyən ser Cefri acıqlı-acıqlı cəngəlliyyə tərəf talaşdı. – Adamlarınızı niyə buralara soxursunuz, hə? Mənim bütün ovumu zəhrimara döndərdiniz!

Dorian gördü ki, hər ikisi budaqları əyə-əyə qamışlığının içində girdi. Bir azdan gün ışığının düşdüyü meşə kənarında onların insan cəsədini necə daşdıığını gördü. Dorian dəhşət içinde üzünü çevirdi. Ona elə gəldi ki, bədbəxtlik onu hər yerdə təqib edir. O, ser Cefrinin nişançıdan adamın ölüb-ölmədiyini soruştugunu eşitdi. Nişançı cavab verdi ki, adam ölüb. Meşə birdən-birə canlandı, adamlar tökülsədülər, ayaq səsləri gurlaşdı, hay-küy qopdu. Sınəsi qırmızı iri bir qırqovul qanadlarını pırıldadaraq ağacların yuxarı budaqlarının arasıyla uçub getdi.

Bu ağırlı dəqiqələr Dorianə bitməyən əzablı saatlar kimi görüñürdü və elə içindəki bu ağır yükü çəkərkən birdən kimsə əlini onun çiyinə qoydu. Hövlinak dönüb qarşısında lord Henrini gördü.

– Dorian, – lord Henri dedi, – yaxşısı budur, onlara deyim ki, bu gün ovu dayandırısim; belə vəziyyətdə ovu davam etdirmək yaramaz.

– Kaş bu ovu birdəfəlik qadağan edəydilər! – Dorian acı-acı dedi. – Bu çox amansız və murdar əyləncədir! O adam ölü?..

Dorian sözünü axıradək deyə bilmədi.

– Hə, öldü... – lord Henri tamamladı. – Gülə onun sınavını deşik-deşik edib. Görünür, o, elə yerindəcə keçinib. Gəlin, Dorian, gəlin gedək evə...

Onlar əsas xiyabanla dlinib-danışmadan, təxminən, əlli yard getdilər. Nəhayət, Dorian lord Henryə səri dönüb ağır yük götürmiş adamlar kimi dedi:

— Bu, çox pis əlamətdir, Harri, çox pis!

— Nə demək istəyirsiniz? — lord Henri soruşdu, sonra dərhal özü də cavab verdi: — Hə, bu bədbəxt hadisəni deyirsiniz... Əzizim, neyləmək olar? O adamın öz səhvi idi... Güllənin qabağına niyə çıxırdı axı? Bir də axı bizdə nə günah var? Əlbəttə, Cefri üçün olduqca xoşagəlməz bir hadisə oldu; sürəkçiləri belə dəlmə-deşik eləmək də düzgün deyil. Adamlar nə düşünər? Deyərlər ki, Cefri yaxşı ovçu deyil. Axı o, sərrast ovçudur?! Nə isə... Gəlin bu barədə bir daha danışmayaq...

Dorian başını bulayıb dedi:

— Yox, Harri, ürəyimə damıb ki, bu, çox bəd əlamətdir. Nəsə, elə bilirom dəhşətli bir şey olacaq. Ola bilsin ki, mənim başıma gəlsin...

Lord Henri güldü.

— Dünyada ən dəhşətli şey danışmaqdır, — dedi. — Bax bu, Dorian, elə yeganə bağışlanmaz günahdır. Lakin bizi belə bir təhlükə gözləmir, əlbəttə, əgər bizim dostlarımız nahar vaxtı o bədbəxt hadisə barədə danışmasalar... Gərək onlara xəbərdarlıq edək ki, bu mövzu qadağandır... O ki qaldı əlamətə, deyim ki, heç bir əlamət-filan olmur, cəfəngiyatdır bu! Tale bizi müjdəçilər, ya da xəbərcilər göndərmir! Tale kifayət qədər müdrik və ya kifayət qədər amansızdır bu sarıdan! Bundan əlavə, Dorian, deyin görüm, sizi axı nə narahat edir, sizə nə ola bilər? Sizin hər şeyiniz, insanın arzuladığı nə varsa, hamısı varınızdır. Hami sizə həsəd aparır, hər kəs sizin yerinizdə olmaq istərdi...

— Harri, mənsə öz yerimi hər hansı birinə verməyə sevinədim. Gülməyin, Harri, düz deyirəm. Bayaq ölü bədbəxt kəndlilə məndən daha xoşbəxtidir. Ölüm qorxulu deyil ki! Ölümün yaxınlaşması dəhşətdir. Mənə elə gəlir ki, ölümün mənfur qanadları artıq mənim başımın üzərində qara boğanaq kimi yellənir. Ah, ilahi! Məgər görmüsünüz ki, orada, ağacların arxasında hansısa adam gizlənib, məni güdüür, məni gözləyir?

Lord Henri Dorianın titrəyən əlcəkli əlinin tuşlarılığı istiqamətə baxdı və gülə-gülə dedi:

— Hə, görürəm. Bağbanı görürəm, sizi gözləyir. Məncə, sizdən soruşaçaq ki, bu gün stola hansı çiçəklərdən dərib qoysun.



Əzizim, sizin əsəbləriniz yaman gərilib! Şəhərə qayıdanda müt-ləq gəlin gedək, sizi öz həkimimə göstərim!

Dorian bağbanın onlara yaxınlaşdığını görən kimli rahatca nəfəs aldı. Bağban şlyapşını azca qaldınb sixila-sixila lord Henriyə təzim etdi, salamlaşdı və cibindən bir məktub çıxarıb öz sahibinə uzatdı.

– Hersoginya ülyahəzrətləri dedi ki, cavab üçün gözləyim,
– bağban piçıldadı.

Dorian məktubu cibinə qoyub soyuqqanlı tərzdə dedi:

– Hersoginya ülyahəzrətlərinə deyin ki, mən indi gəlirəm...

Bağban cəld döñüb tələsik malikanəyə təref üz qoydu.

– Bu qadınlar riskli şeylər etməyi necə də sevirlər! – lord Henri gülə-gülə dedi. – Onlardakı bu keyfiyyəti çox xoşlayıram. Qadın dünyada hər kəslə eşqbazlıq etməyə hazırlıdır, ta o vaxta qədər ki, carnaat duyuq düşüsün.

– Harri, siz də riskli şeylər danışmayı xoşlaysınız! Bu məsə-lədə isə çox səhv edirsiniz! Hersoginya mənim çox xoşuma gəlir, amma mən onu sevmirəm!

– O isə sizi çox sevir, amma deyim ki, sizdən heç də çox xoşu gəlmir. Buna görə də sizdən yaxşı cütlük çıxar...

– Siz dedi-qodu yaradırsınız, Harri! Özü də bu dedi-qodu-nun heç bir əsası yoxdur!

– Hər bir qeybətin, dedi-qodunun əsasını əxlaqsızlığa inam təşkil edir, – lord Henri siqaret yandırıdı.

– Hami, siz bəlağatlı sözlər naminə hər kəsi qurban verərsiniz!

– İnsanlar qurbangaha çıxırlar ki, özlərini qurban versinlər.

– Kaş mən də sevə biləydim! – Dorian ah çəkdi, – lakin mənə elə gəlir ki, artıq bu qabiliyyətimi itirmiş, istək və arzularımı tamam yaddan çıxarmışam. Mən həmişə həddən artıq özüm barədə düşünmüşəm. Mənim şəxsiyyətim artıq özümə yük olub. Mən qacılıq gizlənmək istəyirəm, hər şeyi unutmaq, hər kəsdən qaćmaq istəyirəm. Bura gəlməyim də lap axmaqlıq idi. Fikrim var ki, Harveyə teleqram göndərim, qoy yaxtanı hazırlasın; yaxtada adam özünü təhlükəsiz hiss edir.

– Nədən qorunursunuz, Dorian? Sizə nəsə bədbəxtlik üz verib, nəsə olub? Niyə susursunuz? Bilirlərni ki, mən həmişə sizə kömək etməyə hazırlam...

— Harri, mən sizə deyə bilmərəm; görünür, bütün bunlar mənim fantaziyamdır. Bayaqkı bədbəxt hadisə mənə pis təsir etdi, əhvalımı korladı. Hiss edirəm ki, mənim də başıma belə bir iş gələ bilər...

— Fikir verməyin! Bu bir cəfəngiyatdır!

— Bəlkə də, düz deyirsiz! Amma bu hiss məni tərk etmir. Özümlə bacara bilmirəm. Ah, budur, hersoginya! Əsl Artemida-dır, ingilis donunda! Biz qayıtdıq, hersoginya!

— Mister Qrey, mən artıq hər şeyi bilirəm, — hersoginya dedi.

— Yaziq Cefri dilxor olub! Özü də deyirlər ki, siz ondan xahiş etmişiniz, dovşana gülə atmasın! Təsadüfə bax e! Çox qəribədir!

— Hə, çox qəribədir! Heç özüm də bilmirəm necə oldu dedim ki, dovşanı vurmayıñ. Bəlkə də, sadəcə, şıltاقlıq idi. Dovşan elə sevimli görünürdü ki... Amma çox nahaq sizə o adam barədə deyiblər. Dəhşətli hadisə idi...

— Acınacaqlı hadisədir, — lord Henri düzəliş etdi, — bunun heç psixoloji dəyəri yoxdur, maraqlı da deyil. Əgər Cefri onu bilərəkdən öldürsəydi, onda ayrı cür olardı! Hadisə son dərəcə maraq kəsb edərdi! O zaman mən, ümumiyyətlə, əsl qatillə böyük məmnuniyyətlə tanış olmaq istərdim!

— Harri, siz necə dəhşətli adamsınız! — hersoginya bağırdı.

— Elə deyil, mister Qrey? Harri, ah, mister Qrey yenə də naxoş layıb, deyəsən. Yıxılmaq istəyir...

Dorian güclə özünü saxladı və gülümsündü.

— Boş seydir, hersoginya, mənim sinirlərim yaman pozulub. Vəssalam. Görünür, bu gün çox gəzdim. Harri yenə nə dedi, eșitmədim. Pis söz danişdı? Sonra mənə deyərsiniz. İndi məni bağışlayın, gedim bir az uzanım.

Onlar gəzə-gəzə şüşəbənddən meydançaya çıxan enli pillə-kənin yanına gəlib çatdilar. Dorian şüşə qapını açıb içəri girəndən sonra lord Henri hersoginyaya sarı dönüb yuxulu gözlərini qadına dikdi, soruşdu:

— Siz ona bərk vurulmusunuz?

Hersoginya bir qədər susdu, sonra gözlərini uzaqlara, mənzərəli yerlərə zilləyib cavab verdi:

— Bunu özüm də bilmək istərdim...



Lord Henri başını buladı.

— Bilmək sevgini öldürə bilər. Bizi valeh edən yalnız qeyri-müəyyənlilikdir. Dumanda şeylər qeyri-adi görünür.

— Axi dumanda yolunu aza bilərsən.

— Ah, əzizim Qledis, bütün yolların sonu eyni nöqtəyə dirənir.

— O nədir elə?

— Ümidsızlıq. Hər şeyin sonu məyusluqdur.

— Mənim həyat yolum da ümidsızlıklə başlayıb, — hersoginya ah çəkdi.

— O, sizə hersoq tacının içində gəlib.

— Mən bu çiyələk yarpaqlarından bezmişəm.

— Onlar sizə yaraşır.

— Bu gül ləçəklərini yalnız camaat arasına çıxanda taxıram.

— Baxın, sonra onlar üçün darixacaqsınız.

— Özümdə saxlayacağam hamısını...

— Monmauntun qulağına çata bilər...

— Qocalar qulaqdan bir az o məsələ...

— Doğrudanmı, o, heç vaxt sizi qısqanır? — lord Henri təəccübləndi.

— Yox! Kaş bircə dəfə qısqanayıd!

Henri ətrafa göz gəzdirdi, sanki, nəsə arayırırdı.

— Nə axtarırsınız? — hersoginya soruşdu.

— Folqanızdakı düyməni salıb itirmisiniz.

Hersoginya qəhqəhə çəkdi.

— Axi maska hələ üzümdən düşməyiib.

— O, sizin gözlərinizi daha da sevimli edir, — lord Henri cavab verdi.

Qadın yenə güldü. Onun dodaqları arasından görünən dişleri qırmızı meyvənin içindəki ağ tumları xatırladırdı.

Yuxanda Dorian Qrey öz otağında divanın üstündə uzanmışdı; onun bütün əzələləri qorxudan titrəyirdi. Həyat birdən-birə onun üçün dözülməz yük olmuşdu. Bədbəxt sürəkçinin dəhşətli ölümü, onun məşədə vəhşi heyvan kimi güllələnməsi Dorlana öz həyatının sonu kimi görünürdü. O, lord Henrinin bayaqkı həyasız zarafatlarını da hissiz-duyğusuz udmuşdu.

Saat beşdə zəngi basıb xidmətçini yanına çağırıldı və ona tapşırıldı ki, axşam sürət qatarı ilə şəhərə yollanacaq, şeylərini qablaşdırınsın, doqquzun yarısına isə araba hazır olsun. O, qəti qərara gəldi ki, bir daha Selbidə bircə gecə belə qalmasın; bura kabus yuvasıdır, burda ölüm həttə gün işığında belə adamın başı üzərində dolaşır, meşədəki otların üstünə isə qan ləkələri düşüb.

O, lord Henriyə məktub yazdı; məktubda deyirdi ki, o, şəhərə, həkimlə məsləhətləşməyə gedir; Henridən xahiş edirdi ki, onun əvəzindən qonaqlarını əyləndirsin. O, məktubu yazıb qurtaranda qapı döyüldü, xidmətçi girib dedi ki, Dorianın baş sürükcisi gəlib, onu görmək istəyir. Dorian dodaqlarını dışladı, bir anlıq tərəddüddən sonra qəşqabağını töküb dedi:

— Qoy gəlsin!

Baş sürükcisi içəri girən kimi Dorian yeşikdən çek kitabçasını çıxarıb qənşərinə qoydu və qələmi götürərək dedi:

— Yeqin, bu səhərki o bədbəxt hadisəyə görə gəlmisiniz?

— Elədir ki var, ser!

— O yaxşıq evli idi? Onun ailəsi varmı? — Dorian ehtiyatla soruşdu. — Varsa, onda mən onları darda qoymaram, ehtiyaclarını ödəyərəm, onlara pul göndərərəm. Sizcə, nə qədər lazımdır?

— Ser, biz bilmirik o adam kimdir. Elə buna görə də cürət edib sizi narahat etdim.

— Bilmirsiniz? — Dorian narahat-narahat təzədən soruşdu.

— Necə yəni? Məgər o, sizin adamlardan deyil?

— Xeyr, ser. Mən onu heç vaxt görməmişəm, tanımiram da. Əyin-başından görünür ki, dənizçidir.

Qələm əlindən düşdü. Qəflətən quruyub qaldı, elə bil, ürəyi dayandı.

— Dənizcidir? — yenə soruşdu. — Deyirsiniz dənizcidir, hə?

— Bəli, ser. Üz-gözündən, əyin-başından da bilinir. Qollannın hər ikisi tatuirovka ilə doludur.

— Üstündən bir şey təpilib? — deyə Dorian sürükciyə tərəf əyilib gözlərini bərəltdi. — Sənədi-filanı, adı, soyadı varmı?

— Xeyr, ser! Bir az pul, bir də altı patronlu tapança vardı üstündə... Adı-zadı yoxdur. Görünür, sadə ailədən çıxb, amma abırılı adama oxşayırıdı... Bize elə gəlir ki, dənizcidir...



Dorian sıçradı. Canında dəhşətli bir ovuntu hissi duydu.

– Meyit haradadır? – qışqırdı. – Cəld olun! Onu görməliyəm!

– Onu tövləyə qoymuşuq, ser! Camaat cənazəni evində saxlamaq istəmir. Deyirlər ki, cənaza bədbəxtlik rəmziidir.

– Fermada, tövlədə deyirsiniz? Tez gedin oraya, məni gözləyin, gəlirəm! Mehtərlərdən birinə deyin, mənə at gətirsən... Ya da... yox... Mən özlüm gedərəm tövləyə... Belə daha tez olar.

Heç on beş dəqiqə keçmədi ki, Dorian Qrey uzun xiyaban boyunca bacardığı qədər sürətlə at çapırıcı. Ağaclar bir-bir arxada qalır, ürkək kölgələr yolboyu bir-birinə sarılırdı. Birdən at gözlənilmədən yana çevrildi, tanış aq hasara sarı döndü; az qala, yəhər qarışq Dorianı tullayacaqdı belindən. O, atın boyunu qamçıladı, heyvan, elə bil, ox kimi yayından çıxdı və havanı yara-yara irəli götürüldü. Atın ayaqları altındakı çıqqıllar ətrafa uçurdu.

Nəhayət, o, fermaya çatdı. Həyətdə iki nəfər veyllənirdi; Dorian atdan düşüb yüyəni onlardan birinə verdi. Lap axıncı tövlədən işıq gəlirdi. Elə bil, Ürəyinə damdı ki, cənaza də oradadır. Tələsilik həmin tövləyə sarı yeridi, qapı sürgüsünü itələdi; lakin içəri girmədi, bir anlıq tərəddüd etdi; fikirləşdi ki, bax o, bu dəqiqə elə bir keşf edəcək ki, bu, ya ona əbədi dinclik gəti-rəcək, ya da elə ömrünün axırınadək ona iztirab verəcəkdir. Qapı cirildədi və o, içəri girdi.

Meyit tövlənin uzaq küçündə uzadılmışdı, onu kisəyə qoymuşdular; əynində yöndəmsiz köynək və mavi şalvar vardi. Üzünü ala-bəzək çit dəsmalla örtmüşdülər. Yanında butulkanın ağızına taxılmış yoğun şam yanındı. Dorian qorxudan əsdi və ona elə gəldi ki, dəsmalı meyitin üzündən götürməyə cəsarəti çatmayacaq; tövlədə işləyən fəhlələrdən birini çağırıb dedi:

– Dəsmalı onun üzündən götürün, meyita baxmaq istəyirəm!

Ferma işçisi dəsmalı götürəndən sonra Dorian bir qədər də yaxına gəldi və onun dodaqları sevincdən aralandı. Bu, meşədə gülə ilə öldürülən adam idi – Ceyms Veyn idi!

O, beləcə bir neçə dəqiqə durub sakitə baxdı; Dorian evə qayıdır gələndə gözləri yaşla doluydu; o, sevincdən ağlayırdı; sağ qaldığı üçün ağlayırdı!

ON DOQQUZUNCU FƏSİL

— Siz niyə mənə sübut eləməyə çalışırsınız ki, özünüzü yaxşı hiss etməyə başlaysınız, hə? — lord Henri ağ barmaqlarını qızılğıl suyu ilə dolu fincanın içində salaraq səsini ucaltdı. — Siz tamam yaxışınız. And için ki, dəyişməyəcəksiniz, belə də qalacaqsınız.

Dorian Qrey başını buladı.

— Yox, Harri, — dedi. — Mən çox ağır günahlar etmişəm həyatda. Bundan sonra bircə günah belə işlətməyəcəyəm! Dünəndən artıq xeyirxah işlərə başlamışam.

— Dünən harada idiniz ki?

— Kənddə idim. Tək getdim və orada xırda bir karvansarada qaldım. Yalnız qaldım.

— Əzizim, kənddə hər kəs xeyirxah ola bilər, — lord Henri gülümsədi. — Orada heç bir günah şirnikləndirici deyil. Elə buna görə də kənddə yaşayan adamlar sivilizasiyadan tamam uzaq olurlar. Mədəniyyət isə elə şeydir ki, ona qovuşmaq o qədər də asan iş deyil. Ona qovuşmaq üçün iki yol var: ya mədəni olmalısan, ya da əxlaqsız! Kənd adamlarının isə bu iki yoldan heç birinə çıxışı yoxdur. Bax buna görə də onlar mömin olub, xeyirxahlıq durğunuğunda batıblar.

— Mədəniyyət və əxlaqsızlıq! — Dorian təkrar etdi. — Mən bunların hər ikisi ilə bağlı adamam; indi mənə çox dəhşətli gəlir ki, bunların ikisi də üst-üstə düşə bilər, ikisi də birləşə bilər. Bu barədə düşünmək qorxuludur. Yox, Harri, mən başqa adam olmaq istəyirəm. İndi tamam yeni bir idealım var. Düşünürəm ki, mən artıq dəyişirəm.

— Axi siz mənə demədiniz, dünən hansı xeyirxah iş görmüsünüz? Ya da səhv etmirəmsə, dediniz, bir neçə xeyirxah iş görmüsünüz? — deyən lord Henri öz boşqabına təmizlənmiş qırmızı çiyelək qoyub, üstünə şəkər tozu səpdı.

— Mən sizə deyərəm, Harri. Amma sizdən başqa heç kəsə deyə bilmərəm. Mən bir nəfəri bağışladım. Bəlkə də, bu, kiməsə mənəsiz görünə bilər, amma siz məni başa düşərsiniz. Bağışladığım adam qadındır; o da Sibil Veyn kimi çox gözəl və cazibədar idi. O, mənə Sibili xatırladırdı və bəlkə, elə buna görə də ilk



baxışdan məni özüñə cəlb etdi. Siz Sibili xatırlayırsınız mı? Ah, üstündən neçə illər keçib! Nə isə... O qadın, Hetti, əlbəttə, bizim təbəqədən deyill. Adı bir kəndli qızı idi. Lakin mən, həqiqətən, ona vurulmuşdum və əmin idim ki, bu sevgidir! Bütün gözəl may ayı ərzində həftədə iki-üç dəfə qızın yanına gedirdim. Dünən bağda ona rast gəldim. Alma ağacılarının çiçəkləri onun saçlarına tökülmüşdü və o gülürdü. Biz bu gün səhər çıxb getməli idik. Lakin qəflətən mən qərara gəldim ki, o qızı necə varsa – təmiz, pak, məsum gördüyüüm vaxtlardakı kimi saxlayım, məhz elə beləcə də qalsın burada, onu heç yerə aparmayım.

— Dorian, belə görürəm, bu təzə duyuş, ehtiras sizə çox məmənun edib, — lord Henri onun sözünü kəsdi. — Lakin sizin gələcək dinc həyatınızı əvəzinizə mən tamamlaya bilərəm. Siz o qızı yaxşı məsləhət vermisiniz və onun qəlbini sindirmisınız. Bu, sizin mürvətli həyatınızın başlangıcı olub.

— Harri, siz nə insafsız adamsınız! Siz gərək belə sözləri diliñizə gətirməyəsiniz! Hettinin qəlbini sinməyib. Əlbəttə, o ağladı, göz yaşı tökdü. Amma axı o, bakırə qaldı, mən onun namusuna toxunmadım! O, Perdita kimi yaşaya bilər, eziilmiş qızılıgül bağçasında qalıb yaşaya bilər.

— Deyirsiniz, o, vəfasız Florizel üçün göz yaşı töksün, hə? — lord Henri kresloya yayilaraq gülə-gülə dedi. — Əzizim Dorian, sizdə hələ də uşaq sadəlövhilüyü var! Siz elə bilişiniz bu qız öz təbəqəsindən olan ürəyi istədiyi adamla indən belə sevişə biləcək? Onu çox kobud arabaçıya, ya da kəndçi bir adama əra verəcəklər. Lakin sizinlə tanışlıq və o qızın sizə sevməsi öz işini gördü; o, öz ərinə nifrat bəsləyəcək və özünü daim bədbəxt qadın kimi hiss edəcək. Əxlaqi baxımdan deyə bilmərəm ki, bu, sizin böyük fədakarlığınızdır. Hətta başlangıç üçün bu, çox bəsidiir. Bundan başqa, siz necə biləcəksiniz ki, indi Hetti nə edir, bəlkə, elə o, Ofeliya kimi gölməçələrdə üzür, ətrafında da gözəl suzanbağılar, hə?

— Harri, bəsdirin, mən daha dözə bilmirəm! Siz hər şeyə lağ edir, sonra da özünüzdən ən dəhşətli facə qondanırsınız! Sizə hər şeyi danışdığım üçün peşmanam. Nə deyirsiniz-deyin, onu

bilirəm ki, mən düz hərəkət etmişəm. Bunu cəsarətlə deyirəm. Yazıq Hett! Bu gün səhər fermanın yanından atla çapıb gedəndə onun pəncərədən boylanıb baxan çöhrəsini gördüm, yasəmən kimiymi, ağappaq. Gəlin bu barədə bir də danışmayaq və məni də inandırmağa çalışmayın ki, ömrümüzdə atdıgım ilk yaxşı addım, fədakarlıq və xeyirxah bir iş, əslində, cinayətdir. Mən yaxşı adam olmaq istəyirəm... Nə isə, bu barədə qurtaraq. Mənə özünüz barədə danışın. Şəhərdə nə var, nə yox? Nə danışırlar? Çoxdandır kluba getmirəm...

— Camaat hələ də yazıq Bazilin yoxa çıxmasından danışır!

— Mənsə elə biliirdim onlar artıq bu barədə danışmaqdan usanıblar, — Dorian özünə şərab sözə-süzə qaşlarını çataraq bicbic Henryə baxdı.

— Nə danışırsınız, əzizim! Bu barədə, sadəcə, ay yarımdır danışırlar; amma bilirsən ki, bizim təbəqədən olan insanlar, adətən, bir mövzu barədə üç ay danışırlar. Onların ağılı elə yalnız belə-bələ şeylərə çatır. Əlbəttə, bu mövsümdə bəxtləri daha çox gətirib; danışmağa mövzuları çıxalıb — mənim boşanmağım, Alan Kəmpbellin intihar etməsi. İndi də Bazilin müəmmalı yoxa çıxması. Skotlənd Yardda təkidlə bildirirlər ki, noyabrın doqquzu gecə qatarı ilə Parisə gedən boz paltolu adam Bazil imiş; amma fransız polisləri xəbər veriblər ki, Bazil adlı adam Parisə gəlməyib. Yəqin, bir-iki həftədən sonra xəbər tutarıq ki, Bazili San-Fransiskoda görüblər. Deyilənə görə, qəşəng şəhərdir San-Fransisko; amma bunu da deyirlər ki, San-Fransiskoda o biri dünyanın əlamətləri var...

— Sizcə, Bazilə nə olub? — Dorian soruşdu və şərab dolu stekanını qaldırıb işığa tutdu, sonra bu mövzuda belə təmkin nümayış etdirməsinə özü də mat qaldı.

— Bilmirəm, deyə bilmərəm. Əgər Bazil təcrid olunmağı seçibsə, bu, onun öz işidir. Əgər o, ölübsə, onda onun haqqında düşünmək belə istəmirəm. Ölüm yeganə şeydir ki, mən o barədə düşünəndə qorxuram; mən ölümə nifrat edirəm.

— Nə üçün axı? — Dorian tənbəlcəsinə soruşdu.

— Ona görə ki, — lord Henri sirkə flakonunu burnuna aparıb iyəldi, sonra davam etməyə başladı, — bizim zəmanədə insan



ölüm dən başqa hər şeyə dözə bilər. Ölüm və bayağılıqlı Bax bu iki seydir on doqquzuncu əsrin adamina anlaşılmaz və izahsız görünən. Gəl gedək, qəhvəmizi musiqi zalında içək, Dorian! Şopendən bir şey çalın mənim üçün! Mənim arvadımın qoşulub qəçdiyi adam da Şopendən yaxşı şeylər çalırdı. Zavallı Viktorya! Mən onu çox sevirdim, onsuz ev boş görünür. Əlbəttə, ailə həyatı yalnız vərdişdir, çox pis bir vərdişdir! Lakin insan ən pis vərdişindən belə çətinliklə ayrılır. Daha doğrusu, ən pis vərdişdən əl çəkmək daha çətindir. Onlar insan şəxsiyyətinin ən mühüm hissəsidir.

Dorian heç nə demədi və durub sakitcə o birlə otağa keçdi, piano arxasında oturub barmaqları ilə onun ağ və qara dilləri üzərində gəzişməyə başladı. Qəhvə içəri veriləndə o dayandı və lord Henridən soruşdu:

— Harri, sizcə, Bazili öldürə bilərlər? Bu heç ağlınzı gəlirmi?

Lord Henri əsnayib dedi:

— Bazil tanınmış adam idi, həmişə də Voterberi saatı taxırdı, ucuzvari bir saat idi. Onu nə üçün öldürsünlər ki? Siz deyən ağıllı adam da deyildi ki, düşmənləri çox olsun. Əlbəttə, o, çox istedadlı rəssamdır, lakin Velaskesi çəkə bilən böyük rəssam... kütün birisi, darixdirci adam da ola bilər. Bazil, doğrudan da, cansızıcı adam idi. O, cəmi bir dəfə mənim marağımı səbəb olub, bu da çox illər bundan qabaq. O zaman Bazil mənə etiraf etdi ki, o, siz çox sevir, siz onun İlham pərlisiniz, siz onun yaradıcılığına stlmul verirsınız.

— Mən Bazili çox sevirdim, — Dorian kədərlə bildirdi. — Deməli, heç klimin ağlına gəlmir ki, onu öldürüb'lər?

— Bəzi qəzetlərdə bu versiya yazılıb. Mən isə buna inanmiram. Parisdə, əlbəttə, şübhəli yerlər var, amma Bazil elə yerlərə gedən adam deyil. Onda öyrənmək həvəsi, demək olar, yoxdur; bu, onun əsas çatışmayan cəhətidir.

— Harri, əgər desəm ki Bazili mən öldürmüşəm, nə deyərdiniz, hə? — Dorian bu sözləri deyərkən gözlərini lord Henryə zillədi.

— Deyərdim ki, əziz dostum, siz özgə rolunda çıxış etməyə çalışırsınız... O xarakter sizə münasib deyil. Bütün cinayətlər

qeyri-əxlaqidir, bütün əxlaqsızlıqlar da cinayətdir. Siz, Dorian, cinayət törədə bilməzsiniz, buna heç qabiliyyətiniz də yoxdur. Bağışlayın ki, belə bir qənaətlə sizin mənliyinizə toxundum, amma siz əmin edirəm ki, bu bir həqiqətdir deyirəm. Cinayətkarlar hər zaman aşağı təbəqənin adamları olurlar, mən onları da heç mühakimə etmirəm. Mənə elə gəlir ki, onlar üçün cinayət nədir, bizim üçün də incəsənət elədir. Yəni sadəcə, həm cinayət, həm də incəsənət bir vasitədir, güclü hiss və duygular bəxş edən vasitə!

— Güclü hiss və duygular bəxş edən vasitə? Deməli, sizin sözünüzdən belə çıxır ki, insan bir dəfə cinayət etdi, ikinci dəfə də etməyə qadirdir? Boş şeydir, Harri!

— Oh! Kimsə bir şeyi tez-tez edirsə, deməli, ondan ləzzət alır... — deyə lord Henri güldü. — Bu da həyatın ən vacib sırlarından biridir. Bununla belə, qətli həmişə səhv bir addım hesab edirəm. Nahardan sonra insanlarla danişa bilmədiyin şeyləri heç vaxt eləmək lazımdır! Nə isə, gəlin zavallı Bazil söhbətini bitirək. İnanmaq istərdim ki, onun sonu sizin güman etdiyiniz kimi çox romantik olsun. Lakin hər halda, mən buna inanmırıam. Bəlkə də, o, omnibusdan Sena çayına düşüb və konduktor da bunu camaatdan gizlədib ki, başağrısı olmasın. Hə, düşünürəm ki, elə belə də olub. İndi, Allah bilir, o, Senanın lilli, yaşıl sularının dibində uzanıb, üstündən ağır yük gəmiləri keçir, saçlarına da uzun yosunlar ilisib. Bilirsiniz, Dorian, onun təsviri incəsənətdə bundan sonra nəsə yaratmasına inanmırıam. Son on ildə onun yaratdığı əsərlər çox zəif idi...

Dorian cavab vermək əvəzinə ah çəkdi; lord Henri isə durub otağın o biri küncünə sarı yeridi və orada bambuq şüvülünün üstündə oturan nadir Yava tutuquşusunu tumarlamağa başladı. Onun barmaqları bu boz qanadlı, çəhrayı kəkilli və quyruqlu iri quşun belinə toxunan kimi ağ pərdəli göz qapaqlarını qara güzgү gözlərinin üstünə salladı və dala-qabağa yellənməyə başladı.

— Hə, belə işlər, Dorian, — lord Henri döndü, cibindən dəsmal çıxararaq söhbətinə davam etdi. — Onun şəkilləri, demək olar ki, çox zəif idi. Nəsə çatmir onlarda. Görünür, Bazil öz



idealını itirib. Siz onunla yaxından dostluq edən dövrdə o, böyük rəssam idi. Sonra bu dövr qurtardı. Siz nə üçün aralandiniz? Yəqin, boğaza yiğdi, hə? Əgər belə olubsa, Bazil bunu heç vaxt bağışlamazdı; çünkü bütün danixdinci adamlar belədir. Yeri gəlmışkən, onun çəkdiyi o gözəl portret necə oldu? Sizin portreti deyirəm! Bazil o şəkli çəkib qurtarandan bəri onu bir dəfə də görməmişəm. Oh! Yadıma gəlir, bir neçə il bundan qabaq siz mənə demişdiniz ki, onu Selbiyə göndərmisiniz, nəsə o şəkil ya yolda itib, ya da nəsə onu uğurlayıblar?.. Belə bir şey eşitmışdım sizdən... Tapılmadı, hə? Heyif! Bax əsl şedevr o portret idi! Yadıma gəlir ki, mən onu almaq istəyirdim. Heyif, o vaxt onu almadım. Gərək alaydım! Bu əsər Bazilin şah əsəriydi. O, bu əsəri yaradıcılığının çıxaklılığı bir dövrdə yaratmışdı. O vaxtdan bəri onun çəkdiyi şəkillər bir elə marağa səbəb olmayıb; o da ingilis təsviri sənət nümayəndələri kimi qarışq şəkillər çəkir, yəni xoş niyyətlə pis işin qarışığından yaranan sənət nümunələri. Portretin itkin düşməsi barədə siz qəzetə elan vermisiniz? Gərək verəydiniz...

— Bilmirəm, yadımda deyil, Harri, — Dorian cavab verdi.
— Deyəsən, vermişdim. Amma düzünü deyim, o portredən heç xoşum gəlmirdi. Ona görə nə qədər pozada oturdum... təəssüf edirəm. Bu barədə xatırlamaq belə istəmirəm. Bilmirəm bu söhbət niyə ortaya çıxdı?! Bilirsınız, Harri, mən portretə baxanda həmişə hansısa pyesdəki misralar yadıma düşürdü; deyəsən, "Hamlet"dən idi... Nəsə... necəydi o... hə... hə... "Kədərin rəngi kimi O surət də donuqdur... qəlbsizdir... Qəlbsiz sıfət, kədərin rəngi kimi... Hə, hə, belə idi, deyəsən, Harrı! Bax o portret də mənə bu duyğuları yaşadırdı.

Lord Henri gülüb dedi:

— Əgər insan həyata rəssam kimi yanaşsa, onun beyni olar onun qəlbini.

Dorain Qrey başını bulayıb pianoda yüngül bir akkord vurdu.

— Kədərin şəkli kimi, qəlbsiz sıfət kimi, eləmi?

Lord Henri kresloya yayxandı, yarıqapalı gözlərinin ucuyla ona baxıb dedi:

— Yeri gəlmişkən, Dorian, əgər insanın ürəyi, qəlbi olmasa, bütün dünyani qazansa belə, nə xeyri olacaq? Bunun nə faydası axı? Təsəvvür edin ki, insanın hər şeyi var, amma qəlbi yoxdur...

Musiqi dərhəl kəsildi və Dorian gözlərini bərəldib lord亨
riyə baxdı.

—Bunu məndən niyə soruştursan ki, Harri?

—Əzizim, — lord Henri qaşlarını təəccübə çatıb davam etdi, —çünki düşünürəm ki, siz mənə cavab verə bilərsiniz. Başqa bir şey yoxdur. Ötən bazar günü mən parkdan keçirdim, gördüm ki, Marbl arkasının yanında bir topa adam yiğilib, üst-başlarının cır-cındır töküldürdü; onlar hansısa bir küçə moizəcisinə qulaq asırdılar. Mən yaxınlaşış oradan ötəndə qəfildən qulağıma onun dediyi sözlər dəydi və moizəcinin sözlərinin həyəcanı məni, doğrusu, heyrətləndirdi; Londonda belə küçə səhnələrinə tez-tez rast gəlmək olar. Təsəvvür edin: çıxınlı bazar günü, makintoşda olan zavallı bir xristian, müxtəlif ölçülü çətirlər altından görünən saralıb-solmuş sıfətlərin əhatəsi və nəhayət, havaya yayılan bu heyrət doğuran sözlər tarixi fəryad kimi adımı təsirləndirir; çox maraqlı və təsiredicili sözlər idi. Mən həmin o “peyğəmbərə” demək istəyirdim ki, yalnız incəsənətin qəlbi var, amma insanını yoxdur. Lakin qorxdum ki, məni başa düşməsin.

— Yox, Harri, belə deyill! İnsanın qəlbi var, bu reallıqdır, özü də dəhşətli reallıqdır. Onu almaq olar, satmaq olar, dəyişmək olar. Onu zəhərləmək, yaxud da xilas etmək olar. Bizim hər birimizin qəlbi var. Mən bunu bilirom.

— Siz buna tamamilə əminsınız, Dorian?

— Tamamilə əminəm!

— Oh! Bu, yəqin, xülyadır! Nəyə ləp çox inanırsansa, əslində, gerçəklidə o yoxdur, mövcud deyill! İnamın bədbəxt aqibəti, təəssüf ki, belədir! Bizi buna sevgi öyrədir! Vay, vay, vay, Dorian, sizin necə ciddi və qüssəli simanız var?! Belə ciddi olmayın! Bizim zəmanənin belə mövhumatçı olmayı nəyimizə lazımdır axı! Yox, biz daha qəlbin mövcudluğuna inanmaya-
cağıq! Vəssalam! Mənim üçün bir şey çalın! Lirik bir şey çalın və



mənə deyin görüm, cavan qalmağınızın sırrı nədədir? Necə oldu ki, cavanlığınıizi qoruyub saxlaya bildiniz? Burada bir sırr olmalıdır... Mən sizdən cəmi on yaş böyükəm, görün nə kökə düşmüşəm? Qırışlar basıb, solub-saralmışam... Siz, doğrudan da, gözəlsiniz, Dorian. Necə var, elə də qalmışınız, bu gecə isə daha füsunkar görünürsünüz... Sizi ilk dəfə gördüyüüm gün yadına düşür, o gün necə də utancaq, məsum, qeyri-adlı idiniz! Əlbəttə, siz dəyişmişiniz, amma xarici görkəminiz heç dəyişməyib. Sizin sırrınızı öyrənmək istərdim! Gəncliyimi qaytarmaq üçün mən dünyada nə desəniz edərəm, yalnız gimnastikadan başqa. Erkən durmaqdan, yaxud sağlam həyat tərzlə yaşamaqdan başqa!.. Gəndlik! Onunla heç nəyi müqayisə etmək olmaz! "Cahil və təcrübəsiz gənclik" demək nə qədər axmaqlıqdır! Mən çox böyük hörmətlə o adamların mühakimə və fikirlərinə qulaq asıram ki, onlar məndən çox-çox cavandırlar. Gənclik bizi ötüb-keçib, həyat onlar üçün ən sehrlidir və möcüzəli qapılarını açır; yaşılı adamların isə həmişə əleyhinə olmuşam. Mən bunu prinsipə görə edirəm. Bax dünən baş verən hadisə barədə yaşlı adamlardan fikirlərini soruşsanız, onlar sizə 1820-ci illərdə hökm sürən və dəbdə olan mülahizələr söyləyəcək; o zaman kişilər uzun corablar geyir, hər şeyə inanır, demək olar ki, heç bir şey bilmirdilər. Ah, necə gözəl musiqidir, çalışınız! Yəqin, Şopen bunu majorkada yazıb, dənizin dalgaları onun villasına çırplılmış, duzlu sıçrantılar pəncərələri döyəcləyirmiş. Çox romantikdir! Nə yaxşı ki, bizim tayı-bərabəri olmayan, müstəsna bir sənət növümüz var! Dayanmayın, çalın! Mənə elə gəlir ki, siz indi cavan Apollonsunuz, mənsə, sizə qulaq asan Marsı... Dorian, mənim də öz dərdlərim var, onları heç sizə də demirəm. Qocalığın faciəsi onda deyil ki, insan qocalır; faciə bundadır ki, qəlbən cavan qalır... Hərdən özüm də öz səmimiyyətimə heyran qalıram! Ah, Dorian! Necə də xoşbəxtsiniz! Sizin həyatınız necə də gözəldir! Hər şeyin dadına baxmısınız! Üzüm şirələrini çıxarıb içmisiñiz, üzümləri ağızınızda əzmisiñiz... Sizdən heç nəyi gizlətməyiblər! Həyatın hər şeyini siz musiqi kimi qəbul etmişiniz, musiqi kimi! Buna görə də həyat sizlə korlamayıb! Siz elə həmin Doriəsiniz, eynilə qalmışınız!

— Yox, Harri, mən həmin Dorian deyiləm!

— Siz elə həmin Doriantsınız, bunu mən deyirəm! Maraqlıdır, görəsən, sizin sonrakı həyatınız necə olacaq? Amma özünüüzü dəyişməklə onu korlamayın! İndi siz mükəmməl bir adamsınız. Baxın a, yarımcıq adam olmayın! İndi sizi heç nədə məzəmmət etmək olmaz! Başınızı bulamayın! Siz özünüz də bunu bilirsiniz! Özünüüzü də aldatmayın, Dorian! Həyatı istək və niyyətlər idarə etmir! Həyat bizim sinir toxumalarımızdan, orqanızmimizin xüsusiyyətlərindən, yavaş-yavaş inkişaf edən hüceyrələrimizdən asılıdır; orada fikir və düşüncələrimiz gizlənir, arzu və istəklərimiz, ehtiraslarımız doğulur; məsələn, siz özünüüzü güclü adam kimi təsəvvür edir və düşünürsünüz ki, təhlükəsiz vəziyyətdəsiniz; sizə heç bir şey təhlükə yaratmır. Lakin otaqdakı predmetlərin təsadüfi işiqləndirilməsi, yaxud səhər səmasının tonu, yaxud da haçansa sizin sevdiyiniz və xatırələrinizi oyadan bir ətir iyi yadınıza düşəndə və ya çoxdan unutduğunuz bir şerin misrasına kitabda yenidən rast gələndə, yaxud da çoxdan çalmadığınız bir musiqi parçası... — bax bizim həyatımızın axarı bu xırdalıqlardan asılıdır, Dorian! Brauning haradasa bu barədə yazır; bizim öz hissələrimiz də bunu təsdiq edir; məsələn, mən haradasa bir balaca “ağ yasəmən” ətrinin qoxusunu hiss etdimə, elə bil, həyatımın ən möcüzəli, heyrətamız bir ayını təzədən yaşayıram. Ah, kaş sizinlə yerimi dəyişə biləydim! Adamlar bizim ikimizi də mühakimə ediblər; lakin cəmiyyət həmişə sizə pərəstiş edib. Onlar hər zaman sizə pərəstiş edəcəklər. Siz bizim əsimizin axtardığı adamsınız; həm də əsimiz sizi tapıldığı üçün qorxur. Mən şadam ki, siz heç vaxt heykəl-zad yonub düzəltməmisiniz, şəkil, portret çəkib-eləməmisiniz, ümumiyyətlə, özünüzdən nəsə bir şey yaratmamışınız. Sizin sənətiniz həyat olub. Siz özünüüzü musiqiyə həsr etmisiniz. Sizin günləriniz isə sizin sonetləriniz olub.

Dorian piano arxasından durub əlini saçında gəzdirdi, bir anlıq sükutdan sonra piçiltıyla dedi:

— Elədir, mənim həyatım gözəl keçib; lakin mən bir daha belə yaşamaq istəmirəm və mən bir daha belə bəlağətli nitqlər də eşitmək istəmirəm. Harri, siz mənə belə sözlər də deməyin!



Siz mənim barəmdə çox şeyi bilmirsiniz. Əgər bilsəydiniz, yəqin ki, məndən üz döndərərdiniz. Gülürsünüz, hə? Gülməyin!

— Niyə çalmırsınız, Dorian? Oturun, çalın, xahiş edirəm, mənə yenə həmin o lirik parçanı çalın! Baxın, səmaya, o tutqun göylərə baxın, görün bal kimi sapsarı böyük ay necə süzür! O, sizi gözləyir, sizin çalmağınızı gözləyir, sizin o gözəl musiqi sədalarınız altında o ay Yerə yaxınlaşmaq istəyir. Çalmaq istəmirsiniz? Onda gəlin klub'a gedək. Biz çox gözəl bir axşam yaşadıq, onu xoşluqla da bitirmək lazımdır. Klubda bir gənc oğlan olacaq, o, sizinlə tanış olmaqdan ötrü ölüür! Bu, lord Puldur, Burnmautların böyük oğlunu deyirəm. O artıq eynən sizin kimi qalstuk taxır, yalvarır ki, onu sizinlə tanış edim. Sevimli cavandır, hətta bir suyu da sizə çekir.

— Yox, getmirəm, — Dorianın üzünə kədər qondu, gözlerinin içində qəmli bir hüzn vardi. — Bu gün çox yorulmuşam, Harri. Klub'a gedə bilmərəm. On bər qalıb, bir qədər tez yatmaq istəyirəm...

— Nə olar, Dorian, hələ tələsməyin, bir az da çalın. Siz heç vaxt belə gözəl çalmamışdiniz! Bu gün, nəsə, xüsusilə təsirlili çaldınız!

— Mən əməlisaleh adam olmağa qərar vermişəm, onun üçün belə gözəl çaldım, — Dorian gülümsündü. — Artıq yaxşılığa doğru bir qədər dəyişiklik baş verib...

— Bircə mənə qarşı dəyləsməyin, Dorian! Biz sizinlə həmişə dost olacağıq!

— Amma siz, Harri, məni bir kitabla zəhərlədiniz, yadınızdır? Mən bunu bağışlamayacağam! Harri, söz verin ki, siz o kitabı bir də başqa birisinə göndərməyəcəksiniz! Bu, zərərli kitabdır!

— Əzizim, siz, həqiqətən, əxlaqdan dəm vuran adam olmağa başlamısınız! Lap yeni məslək qəbul etmiş adamlar kimi olmusunuz, qorxuram əqidənizi dəyişib adamlara da deyəsiniz ki, etdiyiniz günah əməllərinizdən yorulmusunuz, qoy onlar sizin günahları təkrar eləməsinlər. Bütün bu cəhd'lər faydasızdır. Sizinlə mən kimiksə — oyuq! İkimiz də buyuq! Necə variqsə, eləcə də qalacağıq! O ki qaldı kitaba, deyim ki, mən sizl

“kitabla” heç vaxt zəhərləyə bilmərəm. Belə şeylər olmur həyatda. Sənət insanın fəaliyyətinə təsir etmir, əksinə, sənət insanın fəaliyyət istəyini dondurur, iflic edir. Sənət tamam neytral bir mövqə tutur. Belə deyək də, sizin dediyiniz o “əxlaqsız kitab”lar dünyaya elə dünyanın səhv'lərini və qüsurlarını göstərən kitablardır. Vəssalam. Gəlin ədəbiyyat barədə mübahisələrimizi indi qoyaq qırğığa. Sabah mənim yanına gəlin. Saat on birdə mən at sürməyə gedəcəyəm, biz birlikdə gedə bilərik. Daha sonra isə mən siz iedi Branksomgilə səhər yeməyinə apararam. O, çox sevimli qadındır və sizinlə də məsləhətləşmək istəyir; divar xalçası almaq istəyir. Xahiş edirəm, gəlin, gözləyəcəyəm! Ya da istəyirsiniz, gedərik bizim balaca hersoginyamızın yanına, orada səhər yeməyi yeyərik, hə? O deyir ki, Dorian tamam bizi unudub. Bəlkə, Qledisdən bezmisiniz? Mən bunu duymuşdum. Onun hazırlıqlığı adamı təngə gətirir. Hər halda, on birə kimi gəlin bize.

– Harri, məgər mən mütləq gəlməliyəm?

– Əlbəttə! İndi park daha gözəldir. O qədər yasəmənlər var ki! Sonuncu dəfə mən bu yasəmənləri sizinlə tanış olduğum il görmüşdüm!

– Yaxşı, gələrəm, saat on bir üçün orada olaram... Gecəniz xeyrə qalsın, Harri, – Dorian dedi; və qapıya çatanda o, bir anlıq ayaq saxladı və elə bil, daha nəsə demək istəyirdi, sonra ah çəkib otaqdan çıxdı.

İYİRMİNCİ FƏSİL

Gözəl, iliq bir gecə idi; hava o qədər müləyim idi ki, Dorian küçəyə çıxanda paltosunu geyinmədi, əlinin üstünə atdı; ipək şərfini isə boğazına doladı. O, sıqaret çəkə-çəkə evə tərəf gedirdi; birdən frak geyinmiş iki cavan onu ötüb-keçdi və onlardan birinin o birisinə piçiltıyla dediyi “Ora bax, Dorian Qreydir!” sözlərini eşitdi və o, ötən günləri xatırladı; xatırladı ki, bir zamanlar adamlar onu tanıayıb bir-birinə işarə verəndə, o, öz adını eşidəndə, insanların ona baxdığını, onun barəsində danışdığını eşidib görəndə bundan məmənnun olurdu. Bəs indi necə?



O, öz adını tez-tez eşitməkdən yorulmuşdu; artıq bundan zin-hara gəlmışdı. Həyatın əsas dadi-ləzzəti kənddədir; o, tez-tez o kəndə gedirdi, elə həmin kənddəki gözəllik bunda idil ki, onu orada heç kim tanımadı. Onu sevən qız da demişdi ki, yoxsul-dur; qız da ona inanmışdı. Bir dəfə qız da dedi ki, o, keçmişdə əxlaqsız hayatı sürüb; qız isə ona gülmüş və demişdi ki, əxlaqsız adamlar qoca və yaramaz olurlar. İlahi, o qızın gülüşlərini heç unuda bilmirl! Qız güləndə elə bilirdin qaratoyuqdur, nəğmə oxuyur! O qızçıqaz çit donunda və yanları enli şiyapasında necə də füsunkar görünürdü! O, sadə, avam bir kəndlil qızydı; lakin onun hər şeyi vardi, Dorianın itirmiş olduğu bütün şeylər o qızda vardi.

Dorian evə çatanda gördü ki, xidmətçisi hələ yatmayıb, onu gözləyir; o, xidmətçisində dedi ki, gedib yatsın, özü isə kitabxa-naya keçib divanın üstüne sərələndi; lord Henrinin bu gün ona söylədikləri barədə düşünməyə başladı.

Görəsən, o, düz deyirdimi? Doğrudanmı, insan istəsə də, özünü dəyişdirə bilməz? Bu anlarda Dorian öz məsum yeniyet-məlik çağlarını, lord Henrinin bir vaxtlar ona dediyi çirkaba bulaşmayan “ağ-çəhrayı gəncliyi”ni həsrətlə xatırladı. O bilirdi ki, gəncliyini ləkələyib, əxlaqını pozub, təxəyyül və ehtiraslarına qol-qanad verib, mənəviyyatını tamam yaddan çıxarıb; onun ehtiras və zərərli meyilləri başqalarına da pis təsir etmiş, onların ölümünə səbəb olmuş, bu isə ona amansızcasına həzz və zövq vermişdi; axı onun ömrü, hayatı ən təmiz, ən məsum bir həyat idi, onun gələcəyi vardi, parlaq gələcəyi! Amma o neylədi? Öz gələcəyinin üstündən xətt çəkdi, onu ləkələdi. Doğrudanmı, bunları düzəltmək olmaz? Görəsən, bütün bunları düzəltmək üçün onun imkanı olacaqmı? Bəlkə, elə doğrudan da, dəyişmə-yin faydası yoxdur?

Ah! Nə üçün o, qürur və ehtiraslarının azığın anlarında göylərə üz tutub yalvardı; yalvardı ki, portret onun ağır günlərinin yükünü daşısın, özü isə gəncliyini, gözəlliyyini qoruyub saxla-sın!? Bax bütün faciələrin səbəbi də bunda idi, onun səhvi bunda oldu! Bax elə həmin anlarda o, öz həyatını məhv etdi! Daha yaxşı olardı ki, həyatda etdiyi hər bir günahına görə o,

dərhal cəzalandırılaydı! Cəzada təmizlənmə var! Əslində, “Günahlarımıza görə bizi bağışla” deməzlər, “Cinayətimizə görə bizi cəzalandır!” deyərlər! Bəli, ədalətli Allahdan bunu diləmək lazımdır!

Stolun üstündə lord Henrinin Doriana çoxdan bağışladığı bir güzgü vardı; güzgünün çərçivəsində həkk olunmuş şıltaq eşq allahları əvvəlki kimi gülür, əylənirdilər; Dorian güzgünü götürdü, sənki, o dəhşətli gecədəki kimi bir hal yaşadı – həmin gecə o, ilk dəfə portretdə dəyişiklik aşkarlamışdı; Dorian gözlərini güzgünün çərçivəsindəki naxışlara zillədi, gözləri yaşırdı. Bir dəfə onu dəlicəsinə sevən bir nəfər Doriana məktub yazmışdı, məktub bu sözlərlə qurtarırdı: “Dünya başqalaşdı, çünkü biz gəldik dünyaya; biz fil sümüyündən və qızıldan yaranmışıq. Sizin dodaqlarınızın büküşləri və incəliyi dünya tarixini yenidən yazacaq”. İndi Dorianın yadına bax həmin o büt pərəst sözlər düşdü; o, həmin sözləri elə hey dodaqucu təkrar etdi. Amma elə bir az sonra o, öz gözəlliyyinə nifrət etməyə başladı; və o, güzgünü hırslı döşəməyə cirparaq ayaqqabısının dabanı ilə xincim-xincim etdi. Onun həyatını məhv edən, zülmətə döndərən bu gözəllik oldu! Gözəllik və əbədi gənclik arzulamışdı özünə, amma onlar onu məhv etdi! Vaxt vardi, o yalvarırdı hər ikisi üçün! İndi... Onlar olmasayı, bəlkə də, həyatı tərtəmiz, ləkəsiz qalardı! Demə, gözəllik bir maskaymış, gənclik isə məsxərə! Yaxşı, bəs ən yaxşı halda gənclik nə deməkdir? Gənclik – yaşıl, kal meyvə, gənclik – sadəlövhəlük, səthi təəssüratlar və qeyri-sağlam müləhizələr çağıdır! Bəs nə üçün o, gəncliyyin libasını geyinmişdi? Gənclik onu korlamışdı!

Yaxşısı budur, keçmiş barədə düşünməyəsən. Axi indi heç nəyi dəyişə bilməzsən. İndi gələcək barədə düşünmək lazımdır. Ceyms Veyn Selbidəki qəbiristanlıqda adsız bir qəbirdə uzanıb; Alan Kempbell laboratoriyada özünü güllələdi və ölümünün sırrını özü ilə qəbrə apardı; amma o, bu sırrı istər-istəməz bildi. Bazil Holvardın yoxa çıxması barədə söz-söhbətlər də bitəcək, həyəcan və gərginliklər azalacaq; əslində, elə bu proses gedir. Deməli, onu heç bir təhlükə gözləmir. Əslinə qalandan onu üzən, sarsıdan Bazil Holvardın ölümü deyildi; onu sarsıdan, ona əzab



verən öz qəlbinin ölümüydü; onun qəlbini ölmüşdü, canlı bədənində ölü bir ürək vardi! Bazil onun həyatını məhv edən bir portret çəkmişdi; Dorian da onu bağışlaya bilmədi! Deməli, elə bütün günahlar portretdədir! Bundan başqa, Bazil ona nalayıq sözlər də demişdi, o, bunlara dözmüşdü... Qətl, sadəcə, onun qəzəbinin coşan vaxtına düşdü. Bəs Alan Kampbell? Onun intihar etməsi necə olsun? Bu, Alanın şəxsi işiydi, vəssalam! Ona nə aidiyyəti var axı?!

Yeni həyat! O, yeni həyat istəyirdi! O, yeni həyata başlamğa hazırlaşırdı! Dorian söz vermişdi ki, bunu etsin; and içmişdi ki, bunu mütləq edəcək! Hətta yeni həyata artıq başmışdı da! Hər halda, o, bakır, məsum qızçıqazı bağışladı, ona alicənablıq göstərdi! Bundan sonra heç vaxt məsum qızları yoldan çıxarmayacaq! O, namusla yaşayacaq!

Hetti Merton barədə düşünə-düşünə Dorian götür-qoy edirdi: bəlkə, ağızbağlı otaqdakı portretdə də dəyişikliklər yaranıb? Çox güman ki, portretin cizgiləri də dəyişsin! Yaxşılığa doğru dəyişsin! Hə, hə, ola bilsin ki, o da dəyişib, daha qorxulu deyil, daha onda şeytani cizgilər də yoxdur! Əgər Dorian özü dəyişibsə, Dorianın həyatı dəyişibsə, onda mütləq bu, portretdə də özünü bürüzə verməlidir; şəklin üzündəki qırışlar, günah və qlösür ləkələri getməlidir! O şeytani cizgilər, bəlkə də, yox olub! Qoy yuxarı qalxsin, getsin görsün portreti!

Dorian lampa götürdü və pilləkənlərlə sakitcə yuxarı qalxmaga başladı; otağın qapısını açanda dodaqları sevincdən aralandı, onun heyratımız gənc çöhrası işiq saçdı. Bəli, o indən belə əməlisaleh adam olacaq və bu mənfur portret də bir daha onu qorxu və dəhşət içində saxlamayacaq. Dorian hiss etdi ki, nəhayət, qəlbindən ağır bir yük götürülür.

Dorian səssiz addımlarla yavaş-yavaş içəri girdi, qapını, adəti üzrə, arxadan bağladı və portretin üstündən örtüyü götürdü. Elə bu an Doriandan dəhşətli bir qışkırtı, ağrılı bir inilti qopdu. Portretdə heç bir dəyişiklik baş verməmişdi! Şəklin yalnız gözlərindən bir qədər biclik yağırdı, dodaqları istehzayla əylənilmişdi. Portretdəki adam əvvəlkindən də eybəcər hala düşmüştü; qolundakı qırmızımtıl nəm daha parlaq görünürdü, elə

bil, ora təptəzə qan sürtmüşdülər. Dorian titrəməyə başladı. Deməli, onu ömründə ilk dəfə xeyirxah iş görməyə sövq edən yalnız quruca şöhrətpərəstlik hissiymiş! Ya da lord Henrinin rişxəndlə dediyi kimi, bu, yeni bir duyğu yaşamaq istəyindən başqa bir şey deyilmiş! Ya da bəlkə, elə bu, bəzən bizim özümüzdən də xeyirxah olan hərəkətləri etməyə məcbur edən gözə soxulmaq cəhdidir? Ya bəlkə, elə bunların hamısının cəmidir? Axı nə üçün şəklin üstündəki qan ləkələri çoxalıb? Bu ləkələr qırışlı barmaqların üstüylə sürüşüb gedir, elə bil, dəhşətli yoluxucu xəstəlik kimi yayılır... Portretin ayaq hissələrində də qan vardi; bəlkə, elə qan onun əllərinə oradan damıb, hə? O biri əlində də qan var axı?! O biri əlində Bazili öldürən bıçağı tutmamışdı! Bu nədir belə, cinayəti boynuna alsınmı? Bu, nəyin əlamətidir belə? Yəni o, Dorian, cinayəti boynuna alıb özünü polisə təhvil verməlidir? Şüurlu olaraq ölümə getməlidir! Dorian güldü. Çox pis fikirdir! Bundan əlavə, əgər gedib cinayəti boynuna alsa belə ona kim inanacaq? Öldürülmüş adamın heç bir izi-tozu yoxdur! Dəlil-sübut üçün heç nə qalmayıb! Bazılə məxsus hər şey məhv edildi, yandırıldı! O özü yandırıldı hamısını! Əgər həqiqətən boynuna alsa, camaat ona dəli deyəcək! Yox, əgər təkid etsə, israr etsə ki Bazili o öldürüb, onda onu dəlilər evinə aparıb qoyerlar.

Axi etiraf etmək onun borcu idi; hamının qarşısında güməhini boynuna almaq onun borcu idi; camaatin qınağı, məzəmməti, cəzası rüsvayçılıqdır! Qadir Allah var və o böyük Yaradan insanları vicdanın səsinə qulaq asmağa çağırır; Allah-taala buyurur ki, insan gərək öz günahını göyün və yerin qarşısında boynuna alınsın, etiraf etsin; və o, Dorian, bu günahlarını etiraf etməyincə heç bir şey onu təmizləyə bilməz, heç nə onu təzələyə bilməz! Onun günahı, cinayəti? Nə dedin, cinayət? Dorian ciyinlərini çekdi. Bazil Holvardın ölümü onun üçün bütün əhəmiyyətini itirmişdi. O, Hetti Mertonu düşünürdü. Bax o güzgү, o ədalətsiz güzgү yalan deyir! Günahkar onun qəlbinin güzgüsüydü! Özünəvurğunluq? Bəlkə, hər şeyi bilmək həvəsi? Ya bəlkə, riyakarlıq? Doğrudanmı onun fədakarlığında bunlardan heç biri



olmamışdı? Bəlkə, elə yalnız bu hisslər idi onu fədakarlığa sövq edən, hə? Yox! Yalandır! Onun fədakarlığında daha çox şeylər vardı. Hər halda, Dorianə belə gəldi.

Yox! O, şöhrətpərəstliyinə görə Hettiyə rəhm etmişdi; o, öz xeyirxahlığını riyakarlıq donuna bürümüşdü. Hər şeyi bilmək həvəsiydi onu fədakarlığa sürükləyən! Bax inidə o, hər şeyi dürüst anladı.

Bəs bu qətl hadisəsini neyləyək? Məgər bu da onu ömrü boyu beləcə təqib etməlidir? Görəsən, doğrudanmı, keçmiş ona daim ağır yük olacaq? Bəlkə, elə yaxşısı budur, etiraf etsin cinayəti? Heç vaxt! Onun əleyhinə İsləyən birçə dəlil var, düzdür, çox zəif dəlildir, amma var – o da portretidir! Portreti məhv etmək lazımdır, vəssalam! Axi portreti nə üçün bu qədər saxlayıb, hə? Əvvəllər şəklə baxanda xoşhallanırdı; göründü ki, portret onun əvəzinə dəyişir, yaşlaşır, qocalır. Bu prosesin özü ona ləzzət verirdi. Son zamanlar isə bu ləzzət heç ürəyincə deyildi, portret onu gecələr yatmağa qoymur; ona işgəncədən başqa nə verir ki? O, şəhərdən çıxanda fikri-zikri evdə qalırdı, qorxurdu ki, kimsə çıxıb portretə baxar, onun eybəcər olduğunu görər. Elə portret barədə düşüncələr onu bir dəqiqə belə rahat buraxmayıb, onun bütün həyatını zəhərə döndərib; sevinə bilmir, əylənə bilmir, hətta onun ehtiraslarına da ələm gətirib. Portret, elə bil, onun vicdanıdır. Hə, hə, vicdanıdır onun! O, bu portreti məhv etməlidir, vəssalam!

Dorian ətrafa göz gəzdirdi, bıçağı gördü; o, bu bıçaqla Bazil Holvardı öldürmüştü! Dorian bu bıçağı neçə dəfə təmizləmişdi; bıçağın üstündə heç bir ləkə-filan qalmamışdı, o parıldayırdı. Bu bıçaq rəssamı öldürmüştü, qoy onun yaratdığı əsəri də öldürsün! Qoy bu bıçaq onunla bağlı nə varsa, hər şeyi məhv etsin! Keçmiş i də öldürsün! Keçmiş i öldürəndən sonra Dorian Qrey azadlığa çıxacaq! O, kabus gətirən eybəcər qəlb həyatını öldürəcək! Və bu dəhşətli, qorxunc narahatlıqlara, təhlükə qoxulu ehtiyat tədbirlərinə də birdəfəlik son qoyular! Dorian yenidən dinc həyatına başlayar...

O, bıçağı götürüb portretə soxdu. Elə bir dəhşətli çıçırtı qopdu ki, səsə aşağıdakı xidmətçilər oyanıb bayırı çıxdılar.

Nəsə ağır bir şey tappılıtlı ilə yerə yığıldı; küçədən keçən iki nəfər dayanıb böyük evin yuxarı mərtəbəsindəki işiq gələn pəncərəyə sarı baxdı; sonra onlar polis çağırmağa getdilər və bir azdan polislə birlikdə qayıtdılar. Polis nəfəri bir neçə dəfə zəngi basdı, içəridən heç bir cavab gəlmədi. Bütün ev qaranlıq içindəydi, bircə yuxarıdakı pəncərədən işiq gəlirdi. Bir qədər gözlədikdən sonra polis nəfəri qapıdan geri çekildi və qonşunun artırmasına durub evi güdməyə başladı.

– Bu ev kimindir, konstabl?¹ – bayaqqı iki nəfərdən biri polisdən soruşdu.

– Mister Dorian Qreyin evidir, ser.

Bayaqqı adamlar bir-birinə baxdılar; sonra istehza ilə gülərək çıxıb getdilər. Onlardan biri Henri Ashtonun dayısı idi.

Evin içində, xidmətçilər yatan tərəfdə yarıçılpaq adamlar həyəcan içində bir-biri ilə piçıldışırlar; yaşılı qadın, missis Lif əllərini dizlərinə vurub ağlayırdı; Frensis meyt kimi ağarmışdı.

Təxminən, on beş dəqiqədən sonra Frensis faytonçunu və nökerlərdən birini çağırırdı; üçü də ayaqlarının ucunda pilləkənləri qalxdı. Yuxarıdakı otağın qapısını döydülər, cavab gəlmədi. Başladılar bərkdən çağırmağa. Doriandarı hay gəlmədi. Nəhayət, qapını sindırmağa çalışdırılar, bir şey çıxmadı; sonra yuxarıya, dama qalxıb oradan balkona düşdülər. Rəzələr köhnə olduğundan pəncərələr asanlıqla açıldı.

Otağa girəndə onlar öz sahiblərinin divardan asılmış, sonuncu dəfə gördükleri gözəl simasını eks etdirən portretini gördülər; Dorianın ən gözəl gənclik çağının təsviri sehrlili təbəssümə onlara baxındı. Döşəmədə isə ürəyinin başına bıçaq soxulmuş bir meyt uzanmışdı; frak geyinmişdi, üzü qırışmış, solğun və eybəcər bir adam idi. Xidmətçilər onu yalnız barmağındaki üzüklərdən tanıdlılar.

¹ Konstabl – İngiltərədə və ABŞ-da kiçik polis rütbəsi

PYESLØR



DİQQƏTDƏN KƏNAR QALAN QADIN

(Dördpərdəli komediya)

İŞTİRAKÇILAR:

Lord Illinqvort

Ser Con Pontefrakt

Lord Alfred Rafford

Mister Kelvil

Arxidiakon (baş keşiş) doktor Dobeni

Cerald Arbetnot

Farker – nökər

Frensis – nökər

Ledi Hanstenton

Ledi Karolin Pontefrakt

Ledi Statfild

Missis Ollonbl

Miss Ester Vorsley

Alisa – xidmətçi

Missis Arbetnot

Birinci pərdə. Hanstentonlar ailəsinin malikanəsi.

Balkonun qabağındakı çəmənlilik.

İkinci pərdə. Hanstentonların qonaq otağı.

Üçüncü pərdə. Hanstentonların zalı.

Dördüncü pərdə. Missis Arbetnotun evi. Qonaq otağı.

Hadisələr müasir dövrdə baş verir.

Şir şəhəri.

BİRİNCİ PƏRDƏ

Hanstentonların malikanəsi. Balkonun qabağındaçı çəmənlilik. Ser Con və ledi Karolin Pontefrakt, miss Ester Vorsley böyük bir qaraçöhrə ağacının altında oturublar.

LEDİ KAROLİN. Miss Vorsley, mənçə, siz birinci dəfədir ingilis bağ evində qalırsınız, hə?

ESTER. Bəli, ledi Karolin.

LEDİ KAROLİN. Sizin Amerikada, deyilənə görə, bağ evləri, belə malikanələr yoxdur, hə?

ESTER. Var, amma çox azdır.

LEDİ KAROLİN. Sizdə kənd varmı? Yəni bizdə buna kənd yerləri deyirlər...

ESTER (*gülür*). Ledi Karolin, bizim ölkəmiz dünyanın ən böyük ölkəsidir. Bizə məktəbdə öyrədirdilər ki, bəzi ştatlarımız böyüklüyünə görə bütövlükdə Fransa və İngiltərənin ərazisinə bərabərdir.

LEDİ KAROLİN. Ah! Təsəvvür edirəm sizdəki yelçəkənləri! (*ser Cona*) Con, şərfini bağlaşana! Başım çıxmır, əgər şərfi bağlamırsansa, mən bunu niyə özümlə daşıyıram?

SER CON. Mənə soyuq deyil, Karolin.

LEDİ KAROLİN. Mənçə, yox, Con! Hə, miss Vorsley, belə gözəl yer görmüşdünüz? Düzdür, ev bir qədər nəmişlikdir, özü də sizə deyim ki, dözülməz dərəcədə rütubəti var. Hərdən ledi Hanstenton adamları bura dəvət edəndə diqqətsizlik göstərir. (*ser Cona*) O qadın həlləm-qəlləm adamları xoşlayır! Lord Illinqvort, əlbəttə, görkəmli adamdır. Onunla görüşməyin özü bir şərəfdır. Amma o parlamentin üzvü var e, mister Kettl...

SER CON. Kettl yox, əzizim, Kelvil...

LEDİ KAROLİN. Hə, o Kelvil, görünür, mötəbər adamdır. Hələ ondan heç kim heç nə eşitməyib; indiki dövrdə elə bu özü artıq adama çox şey deyir. Sizə deyim ki, missis Ollonbi ona o qədər də münasib deyil.

ESTER. Mənim missis Ollonbidən xoşum gəlmir. Xoşum gəlmir azdır, ləp zəhləm gedir ondan.



LEDİ KAROLİN. Bilmirəm, vallah, miss Vorsley, sizin kimi əcnəbi qonaq üçün nə dərəcədə belə demək yaxşı səslənir; sizi dəvət ediblər ki, adamlarla tanış olasınız, onların birbaşa yaxşı, yaxud pis olmasını dili gətirmək nə dərəcədə nəzakətlı səslənir. Missis Ollonbi çox yaxşı ailədəndir. O, lord Blakasterin bacısı qızıdır. Doğrudur, deyirlər ki, əra getməmişdən qabaq o qız iki dəfə evdən qaçmışdır. Lakin siz özünüz də bilirsiniz, insanlar necə ədalətsizdirler. Mən şəxsən inanıram ki, o, evdən bir dəfə qaçıb.

ESTER. Mister Arbetnot çox sevimlidir.

LEDİ KAROLİN. Ooo, əlbəttə! O bankda işləyən cavan oğlanı deyirsiniz də! Ledi Hanstenton çox yaxşı eləyib onu da dəvət edib; görünür, o gənc lord İllinqvortun da xoşuna gəlib. Amma bilmirəm bu Ceyn onun adı vəzifəsini böyük məklə yaxşı iş görmü? Miss Vorsley, bizim vaxtimızda çörəkpulu qazanan adamları belə məclislərdə görməzdin. Bu, qəbulolunmaz hal hesab olunurdu.

ESTER. Amerikada məhz belə adamlara daha çox hörmət edirlər.

LEDİ KAROLİN. Buna şübhəm yoxdur.

ESTER. Mister Arbetnotun gözəl xasiyyəti var! O çox sadə, çox səmimi adamdır. Mənə elə gəlir ki, o, həyatda rast gəldiyim ən yaxşı xasiyyətli adamlardan biridir. Onunla tanış olmaq da bir imtiyazdır.

LEDİ KAROLİN. Miss Vorsley, İngiltərədə gənc qızın əks cinsin nümayəndəsi barədə belə ehtiras və şövqlə danışması ayıb sayılır. İngilis qadınları əra gedənə qədər öz hissələrini gizlədirlər. Onlar evləndikdən sonra bu hissələri bürüzə verirlər.

ESTER. Məgər İngiltərədə qızla oğlanın dostluq etməsinə icazə vermirlər?

Ledi Hanstenton əlində şal və balış tutmuş nökərin müşəyi ilə daxil olur.

LEDİ KAROLİN. BIZ bunu arzuolunmaz hesab edirik. Ceyn, biz elə indicə danışırıq ki, nə yaxşı sizdə belə xeyrinxah adamlar

topluşib. Sizin seçmə insanları bir araya toplamaq kimi əla istedadınız var. Elə bil, vergidir verilib sizə.

LEDİ HANSTENTON. Əzizim Karolin, siz necə də nəcib qadınsınız! Məncə, biz hamımız bir-birimizlə əla yola gedirik. Ümidvaram ki, bizim füsunkar amerikalı qonağımız da ingilis kənd malikanəsindən özüylə xoş xatırələr aparacaq. (*Nökərə*) Frencis, balışı bura qoyun. Mənim şalımı da verin. Yox, şotland şalımı gətirin, şotland şalımı!

Nökər şalın dalınca çıxır. Mister Cerald Arbetnot daxil olur.

CERALD. Ledi Hanstenton, sizə xoş xəbər gətirmişəm. Lord Illinqvort indicə mənə təklif elədi ki, onun köməkçisi olum.

LEDİ HANSTENTON. Köməkçisi? Doğrudan, Cerald, bu lap əla xəbər oldu ki! Bu, o deməkdir ki, sizin qarşınızda parlaq bir gələcək açılır. Sizin sevimli ananız çox sevinəcək. Gərək onu axşam bura gəlməyə razı salım. Cerald, necə bilirsiniz, ananız gələrmi? Bilirəm ki, o, heç yerə getmir, dilə tutmaq da bir fayda vermır.

CERALD. Oh! Məncə, gələcək, ledi Hanstenton. Əlbəttə, əgər bilsə ki oğluna yeni vəzifə təklif ediblər, gələr.

Nökər daxil olur, şali gətirir.

LEDİ HANSTENTON. Mən ona bu barədə yazacağam və xahiş edəcəyəm ki, bura gəlsin. (*Nökərə*) Frencis, bir dəqiqli gözləyin. (*Məktub yazır*.)

LEDİ KAROLİN. Mister Arbetnot, sizin kimi gənc bir oğlan üçün əla başlangıçıdır!

CERALD. Həqiqətən elədir, ledi Karolin. İnanıram ki, mən etimadı doğrulda biləcəyəm.

LEDİ KAROLİN. Mən də buna inanıram.

CERALD (Esterə). Miss Vorsley, siz heç məni təbrik etmədiniz?!

ESTER. Siz buna çox sevinirsiniz?

CERALD. Əlbəttə, sevinirəm! Bu, mənim üçün hər şey deməkdir: indiyədək xəyal etdiyim ümidişim gerçəkləşir.



ESTER. Həyatda hər şey ümidiə bağlıdır. Həyat elə ümid deməkdir.

LEDİ HANSTENTON. Karolin, mənçə, lord İllinqvort diplomatik işə can atır. Yəqin ki, onu Vyanaya göndərəcəklər. Lakin bu xəbər düz çıxmaya da bilər.

LEDİ KAROLİN. Ceyn, mənçə, İngiltərənin xaricdəki təmsilçisinin subay olmasına yol verməzlər. Bu, məsələni bir qədər qəlizləşdirə bilər.

LEDİ HANSTENTON. Karolin, narahat olmayıñ. İnanın ki, siz əbəs yerə narahat olursunuz. Bundan başqa, deyim ki, lord İllinqvort hər vaxt evlənə bilər. Mən ümid edirdim ki, o, ledi Kelso ilə evlənəcək. Lakin mənçə, o deyirdi ki, Kelsonun ailəsi böyükdür. Ya da deyəsən, ayaqları böyükdür deyirdi? Nəsə, ikisindən biriydi, unutmuşam. Lakin mən çox tövssüf edirəm. O qadın, elə bil, səfir arvadı olmaq üçün yaranmışdı.

LEDİ KAROLİN. Hə, elədir, Kelsonun ad-soyadları yadda saxlamaq, adamların sıfətini isə unutmaq kimi əntiqə qabiliyyəti var.

LEDİ HANSTENTON. Karolin, bu ki təbiidir, elə deyil? (Nökərə) Henryə deyin ki, cavabı da gözləsin. Cerald, mən sizin sevimli ananızı bir neçə cümlə yazdım; sizin işinizdə bağlı yaxşı xəbəri və onun mütləq nahara gəlməsini arzuladığımızı da yazdım.

Nökər çıxır.

CERALD. Siz çox alicənab qadınsınız, ledi Hanstenton. (Esterə) Miss Vorsley, bir az gəzişəkmi?

ESTER. Məmnuniyyətlə. (Ceraldla birlikdə çıxır.)

LEDİ HANSTENTON. Mən Cerald Arbetnot üçün çox sevinirəm. Axi o, mənim havadarımdır. Həm də çox məmənunam ki, lord İllinqvort mənim heç bir müdaxiləm, yaxud eyhamım olmadan özü ona iş təklif edib. Heç kəs ondan nəsə xahiş olunmasını sevmir. Yadıma gəlir ki, zavallı Şarlotta Paqdeni cəmiyyət bir vaxt tamamilə təcrid etdi; çünkü o elə kimi görürdü, ona öz fransız mürəbbiyəsini təklif edirdi.

LEDİ KAROLİN. Hə, Ceyn, mən də o mürəbbiyəni görmüşüm. Ledi Paqden onu bizi göndərmişdi. Hələ Elinordan əvvəl idi. Mürəbbiyə çox gözəl idi və mötəbər evlərdə işləmək üçün təhlükəliydi. Düşünürəm ki, ledi Paqden bunu ondan yaxasını qurtarmaq üçün istəyirdi.

LEDİ HANSTENTON. Hə, onda məsələ aydınlaşdır.

LEDİ KAROLİN. Con, çəmənlik sənin üçün çox rütubətlidir. Yaxşı olar ki, gedib çəkmələrini geyinəsən.

SER CON. Mənə belə rahatdır, Karolin. Narahat olma!

LEDİ KAROLİN. Con, mən səndən yaxşı bilirəm. Sözümə qulaq as! Dediymi elə!

Ser Con durub gedir.

LEDİ HANSTENTON. Karolin, siz onun nazi ilə çox oynayırısnız. Lap ərköyünləşdirirsiniz onu! (*Missis Ollonbi və ledi Statfild daxil olurlar. Missis Ollonbiyə*) Hə, əzizim, park xoşunuza gəldimi? Deyirlər, ağacları çox yaxşıdır.

MİSSİS ALLONBİ. Ah! Ledi Hanstenton, ağaclara söz ola bilməz! Möcüzədir!

LEDİ STATFİLD. Hə, hə, elədir, çox gözəldir!

MİSSİS ALLONBİ. Hər halda mənə elə gəlir ki, əgər mən kənddə altıca ay yaşasaydım, elə maraqsız olardım ki, heç kəs mənə maraq göstərməzdil.

LEDİ HANSTENTON. Əzizim, sizi əmin edirəm ki, kəndin belə bir təsiri yoxdur. Götürək Meltorpu, heç buradan iki mil deyil, o kənddən olan ledi Belton lord Fezersdalla qaçıdı. Hadisə mənim yaxşı yadımdadır. Yazıq lord Belton üç gün keçmədi ki, öldü; bilinmədi sevincdən ürəyi partladı, yoxsa podaqradan. Yadımdan çıxıb nədən öldü! O vaxt bizdə çoxlu qonaq vardi, bura yığışmışdıq, hamı elə bu hadisədən danışırı.

MİSSİS ALLONBİ. Düşünürəm ki, qaçmaq qorxaqlıq əlamətidir. Bu, o deməkdir ki, sən təhlükədən qaçırsan. Bizim həyatımızda isə təhlükə çox nadir hallarda baş verir.

LEDİ KAROLİN. Mənim müşahidəmə görə, indiki müasir gənc qadınların əsas məqsədi odla oynamamaqdır.



MİSSİS ALLONBİ. Ledi Karolin, odla oynamağın birinci şerti yanmamaqdır. O adamlar yanır ki, onlar oyunun qaydalarını bilmirlər.

LEDİ STATFİLD. Bəli, anlayıram. Bunu bilmək çox faydalıdır.

LEDİ HANSTENTON. Əziz missis Ollonbi, bilmirəm belə bir nəzəriyyə ilə dünya necə yola gedəcək!

LEDİ STATFİLD. Ah! Dünya kişilər üçün yaranıb, qadınlar üçün yox!

MİSSİS ALLONBİ. Ooo, belə deməyin, ledi Statfild. Biz kişilərdən daha yaxşı vaxt keçiririk. Kişiərən nisbətən qadınlara daha çox şey qadağandır.

LEDİ STATFİLD. Elədir, tamam doğru deyirsiniz. Bu heç mənim ağlıma gəlməmişdi.

Ser Con və mister Kelvil daxil olurlar.

LEDİ HANSTENTON. Hə, mister Kelvil, işinizi qurtardınız?

KELVİL. Bugünkü yazı işlərimi bitirdim, ledi Hanstenton! Çox çətin bir iş idi. Müasir ictimai xadim indi özünü gərgin işə verməlidir, çox gərgin işləməlidir; və onun gərgin əməyinin qiymətləndirilməsinə də inanmırıam.

LEDİ KAROLİN. Con, çəkmələrini geyindin?

SER CON. Hə, canım, geyindim!

LEDİ KAROLİN. Yaxşı olar ki, bura, mənim yanımı gələsən, Con! Bura daha çox kölgə düşür.

SER CON. Mən tamam rahatam, Karolin. Narahat olma.

LEDİ KAROLİN. Məncə, yox! Dedim ki, gəl yanımda otur! (*Ser Con ayağa durub yerini dəyişir.*)

LEDİ STATFİLD. Mister Kelvil, bu gün nədən yazıldınız?

KELVİL. Adı bir mövzudan, ledi Statfild! Əxlaqi təmizlikdən...

LEDİ STATFİLD. Belə bir mövzudan yazmaq, yəqin, çox maraqlı olar?

KELVİL. Əlbəttə. Bizim günlərdə belə bir mövzunun çox böyük ümumxalq əhəmiyyəti var. Fikrim var ki, parlament sessiyası başlamazdan əvvəl bu məsələ ilə bağlı öz seçicilərim karşısındakı çıxış eləyim. Hesab edirəm ki, ölkənin yoxsul sınıfının

nümayəndələri daha yüksək mənəvi dəyərlərə nəzərəçarpacaq dərəcədə maraq göstərirlər.

LEDİ STATFILD. Nə yaxşı! Onlar necə də nəcibdirlər!

LEDİ KAROLİN. Mister Kettl, siz qadınların siyasətlə məşğul olmalarına tərəfdarsınız?

SER CON. Kelvil, əzizim, Kelvil!

KELVİL. Ledi Karolin, qadınların siyasi həyatımıza təsirinin günbəğün artması sabahımıza ümid doğurur. Qadınlar həmişə mənəviyyatın – həm ictimai, həm də fərdi əxlaqın tərəfindədirlər.

LEDİ STATFILD. Bunu sizdən eşitmək çox-çox xoşdur!

LEDİ HANSTENTON. Ah, əlbəttə! Qadınların mənəvi ləyaqəti! Bax bu çox vacib məsələdir. Karolin, məncə, hörmətli lord İllinqvort qadılarda mənəvi keyfiyyətləri lazımlıca dəyərləndirmir!

Lord İllinqvort daxil olur.

LEDİ STATFILD. Deyirlər, lord İllinqvort çox əxlaqsız adamdır.

LORD İLLİNQVORT. Ledi Statfld, onu kim deyir, hansı adamlar deyir? Görünür, o biri dünyanın adamlarıdır. Bu dünyadın adamları ilə isə mən çox yaxşı münasibətdəyəm. (*Missis Ollonbinin yanında oturur.*)

LEDİ STATFILD. Mənim tanıdığınıım hər kəs deyir ki, siz təbiiyəsiz adamsınız.

LORD İLLİNQVORT. Bizim dövrə adamlar özlerini çox dəhşətli aparırlar: insanın dalınca əsl həqiqəti deyirlər.

LEDİ HANSTENTON. Ledi Statfld, hörmətli lord İllinqvort tamam ümidsizdir. Nə qədər çalışımsa, onu düzəldə bilmədim, buna görə də daha buna cəhd də göstərmirəm. Bundan ötrü gərək direktorlar şurası və ödənişli katibi olan xeyriyyə cəmiyyəti yaradasan. Lord İllinqvort, sizin artıq katibiniz var, elə deyilmi? Cerald Arbetnot bizi dedi ki, ona vəzifə təklif etmisiniz. Nə xeyrxah iş görmüsünüz!

LORD İLLİNQVORT. Ooo, belə deməyin, ledi Hanstenton! Xeyrxahlıq qorxulu sözdür. Gənc Arbetnot ilk baxışdan çox xoşuma gəlmışdı; düşünürəm ki, o, mənim axmaq-axmaq düşündüyüm işlərdə mənə çox yararlı köməkçi olacaq.



LEDİ HANSTENTON. O, sevimli bir gəncdir, anası isə mənim ən əziz rəfiqələrimdən biridir. İndicə bizim amerikalı gözəlçayla gəzməyə çəxdı. Doğrudan, o qız çox gözəldir, elə deyilmi?

LEDİ KAROLİN. Hətta ifrat gözəldir! Bu amerikalı gözəlçələr bütün yaxşı adaxları ovlayırlar. Niyə axı onlar öz evlərində oturub qalmırılar? Axı həmişə bizi deyirlər ki, Amerika qadınlar üçün cənnəti-məkandır.

LORD İLLİNQVORT. Tamam doğru deyirlər, ledi Karolin. Elə buna görə də Həvva kimi onlar da çalışırlar ki, oradan qəcib getsinlər.

LEDİ KAROLİN. Miss Vorsleyin valideynləri kimdir?

LORD İLLİNQVORT. Təəccübülü olsa da, amerikalı qadınlar öz valideynlərini gizlədirlər.

LEDİ HANSTENTON. Əzizim, nə demək istəyirsən? Miss Vorsley yetim qızdır, Karolin. Onun atası, məncə, milyoner, ya da filantrop, hər halda, ikisindən biri olub; mənim oğlum Bostonda olanda o qızın atası oğluma çox böyük qonaqpərvərlik göstərib. Düzü, bilmirəm o, pullarını necə qazanıb...

KELVİL. Məncə, o, qazancını Amerika manufakturasından götürüb.

LEDİ HANSTENTON. Amerika manufakturası nədir belə?

LORD İLLİNQVORT. Amerika romanları...

LEDİ HANSTENTON. Çox qəribədir!.. Nə olar, miss Vorsleyin var-dövlətinin haradan gəlməsindən asılı olmayıaraq mənim ona çox böyük hörmətim var. O qız qeyri-adı dəracadə çox qəşəng geyinir. Bütün amerikalı qadınlar yaxşı geyinirlər. Onlar əyin-başlarını Parisdən alırlar.

MISSIS ALLONBI. Ledi Hanstenton, deyirlər, yaxşı amerikalılar “öləndən” sonra Parisə gedirlər.

LEDİ HANSTENTON. Doğrudanmı? Bəs pis amerikalılar “öləndən” sonra hara gedirlər?

LORD İLLİNQVORT. Ooo, onlar da Amerikaya gedirlər.

KELVİL. Lord İllinqvort, görürəm siz Amerikanı lazımı qədər qılıymətləndirmirsiniz. Amerika çox gözəl ölkədir; xüsusilə nəzərəalsaq ki, cavan ölkədir.

LORD İLLİNQVORT. Amerikanın cavanlığı onun ən qədim ənənələrindən biridir. Artıq onun üç yüz yaşı var. Amma ame-

riikalılara qulaq asanda adama elə gəlir ki, onlar hələ körpəlik çağlarını yaşayırlar. Lakin mədəniyyətə gəlincə, deməliyəm ki, onlar hələ uşaqlıq dövründədirlər.

KELVİL. Şübhəsiz, Amerikanın siyasi həyatı çox korrupsiyalışdır. Güman edirəm ki, siz bunu nəzərdə tutursunuz.

LORD İLLİNQVORT. Bəlkə də!

LEDİ HANSTENTON. Deyirlər, indi elə hər yerdə siyasət pis gündədir. Əlbəttə, İngiltərədə də eyni vəziyyətdir. Hörmətli mister Kardyu sadəcə, ölkəni pis günə qoyub. Bilmirəm missis Kardyu bunu necə rəva görür? Lord Illinqvort, əminəm ki, siz savadsız kütləni seçkidiə səsverməyə buraxmağı məqbul saymazsınız.

LORD İLLİNQVORT. Mənçə, elə yalnız onları seçkiyə buraxmaq lazımdır.

KELVİL. Lord Illinqvort, siz siyasətdə kimin tərəfindəsiniz?

LORD İLLİNQVORT. Mister Kelvil, heç vaxt heç kim heç nəyin tərəfində durmamalıdır. Kiminsə tərəfini saxlamaq səmi-miyyətin başlangıcıdır, onun dalınca da addimbaaddım ciddilik irəliləyir; nəticədə insan zinhara gəlir bundan. Bununla belə, Ümumilər Palatası mahiyyətinə görə zərərsiz qurumdur. Qanunvericilik yolu ilə insanları yaxşılığa, comərdliyə gətirib çıxarmaq olmaz; bu, elə özü də nəsə yaxşı bir şeydir.

KELVİL. Amma siz Ümumilər Palatasının yoxsul təbəqənin iztirablarına həmişə biganə qaldığını inkar edə bilməzsiniz.

LORD İLLİNQVORT. Bu da onun xəstəliyidir və ümumiyyətə, bu, əsrin bələsidir. İnsan gərək canlı həyatın sevincinə, gözəlli-yinə, rəngarəngliyinə şərik olsun. Həyatın yara və zillətlərindən nə qədər az danışsan, bir o qədər yaxşıdır, mister Kelvil.

KELVİL. Axır ki, ist end hələ də vacib problem olaraq qalır.

LORD İLLİNQVORT. Elədir ki var! Bu, köləlik problemidir. Biz isə bu problemi qulları əyləndirməklə həll etməyə çalışırıq.

LEDİ HANSTENTON. Əlbəttə, sizin dediyiniz kimi, ucuz əyləncə yolu ilə çox iş görmək olar; bizim hörmətli doktor Dobeni, buradakı pastorumuzu deyirəm, qışda kasıblar üçün əla əyləncə gecələri düzəldir. Qışda kasıblara başqa vasitələrlə də köməklik etmək olar; məsələn, onlara sehrli lampalar göstərmək olar, yaxud hər hansı bir missionerin moizələrinə qulaq



asmağı təşkil eləmək olar, ya da buna oxşar tədbirlər həyata keçirməklə xeyriyyəcilik əyləncələrinin sayını artırmaq olar.

LEDİ KAROLİN. Ceyn, mən kasıblar üçün bu cür əyləncəli xeyriyyə tədbirlərinin qəti əleyhinəyəm; adyal və daş kömürlə təmin eləsən – kifayətdir. Varlılar üçün əyləncəli məşğulliyətlər, onsuz da, yetərlidir. Bizim zəmanədə əsas məsələ sağlamlıqdır. Bu isə qeyri-sağlam istiqamətdir, inanın, qeyri-sağlam yoldur.

KELVİL. Ledi Karolin, siz çox düz deyirsiniz.

LEDİ KAROLİN. Mənca, elə həmişə düz deyirəm.

MISSİS ALLONBİ. "Saqlamlıq" sözündən zəhləm gedir.

LORD İLLİNQVORT. Bizim dildə ən axmaq sözdür; amma gör sağlamlıq barədə təsəvvürlər camaatın arasında necə yaxşı yayılıb. İngilis kəndlisi bütün günü tülkü qovur; əti yeməli olmayan heyvanın dalınca səsini çıxarmadan qaçır.

KELVİL. Lord İllinqvort, mənim sizə bir sualım var: siz Lordlar Palatasını Ümumilər Palatasından daha mükəmməl qurum hesab edirsiniz?

LORD İLLİNQVORT. Əlbəttə, əlbəttə! Biz Lordlar Palatası olaraq heç vaxt ictimai rəylə qarşılaşmırıq. Bu da bizi mədəni institut kimi göstərir.

KELVİL. Siz ciddi deyirsiniz?

LORD İLLİNQVORT. Tamamilə ciddi deyirəm, mister Kelvil. (*Missis Ollonbiyə*) İndi adamlarda pis bir vərdiş yaranıb: öz fikirlərini bölüşəndən sonra adamdan soruşurlar ki, bu fikrin ciddidir, ya yox. Ehtirasdan başqa heç bir şey ciddi deyil. Ağıl indinin özündə də ciddi şey deyil və heç vaxt da ciddi olmayıb. O, sadəcə, bir alətdir, musiqi aləti, sən də onu çalırsan, vəssalam. Zənnimcə, ağlin ən ciddi forması mənim tanıdigım Britaniya ağlıdır. Savadsızlar isə Britaniya ağlığının üstündə baraban çalırlar.

LEDİ HANSTENTON. Baraban haqqında nə dediniz, lord İllinqvort?

LORD İLLİNQVORT. Mən, sadəcə, missis Ollonbiyə London qəzetlərində baş məqalələrin xülasəsini söyləyirdim.

LEDİ HANSTENTON. Siz qəzetlərdə yazılanların hamısına inanırsınız?

LORD İLLİNQVORT. İnanıram. İndi, onsuz da, yalnız o şeylər baş verir ki, onlara inanmaq qeyri-mümkündür. (*Missis Ollonbi ilə birlikdə qalxır.*)

LEDİ HANSTENTON. Missis Ollonbi, gedirsiniz?

MİSSİS ALLONBİ. Bağcaya düşürəm. Lord İllinqvort mənə dedi ki, orada qəşəng bir səhləb çiçəyi var – ləp yeddi ölüm günahı kimi bir çiçəkdir.

LEDİ HANSTENTON. Əzizim, məncə, orada beləsi yoxdur. Gərək bağbanla danışam.

Missis Ollonbi və Lord İllinqvort çıxırlar.

LEDİ KAROLİN. Maraqlı tipdir bu missis Ollonbi!

LEDİ HANSTENTON. O, bəzən öz acı dilini qarnında saxlaya bilmir.

LEDİ KAROLİN. Ceyn, məgər missis Ollonbi təkcə bunu nəzarətdə saxlaya bilmir?

LEDİ HANSTENTON. Əlbəttə, Karolin, güman ki, bu belədir. (*Lord Alfred daxil olur.*) Ooo, əziz lord Alfred, gəlin bura, gəlin burada oturun. (*Lord Alfred ledi Statfildin yanında oturur.*)

LEDİ KAROLİN. Ceyn, siz elə ucadtutma hamiya inanmaq istəyirsiniz. Amma bu, böyük səhvdir.

LEDİ STATFİLD. Ledi Karolin, siz doğrudanmı belə fikirdəsiniz ki, həyatda heç kmə inanmaq lazımdır?

LEDİ KAROLİN. Məncə, belə etsən, başın salamat olar, ledi Statfild. Əlbəttə, gərək biləsən ki, o adam həqiqətən yaxşı adamlıdır. Amma bizim zəmanədə bu çox çətin məsələdir. Adamları tanımaq olmur.

LEDİ STATFİLD. Eh, indi o qədər dedi-qodu, o qədər qeybət var ki!

LEDİ KAROLİN. Lord İllinqvort dünən gecə mənə dedi ki, hər bir dedi-qodunun mayası yaxşıca sıvanmış tərbiyəsizliklə yoğrulub.

KELVİL. Lord İllinqvort, əlbəttə, gözəl insandır; amma mənə elə gəlir ki, onun çatışmayan cəhəti budur ki, o, həyatın nəcibliyi və təmizliyinə olan inamdan məhrumdur; bu isə bizim əsrədə ən vacib keyfiyyət sayılır.



LEDİ STATFİLD. Elədir, elədir, çox vacib keyfiyyətdir, çox vacibdir!

KELVİL. Məndə belə bir təsəvvür yaranır ki, o, ingilis ailə həyatının bütün gözəlliklərini qıymətləndirmək iqtidarında deyil. Mən deyərdim ki, o, bu məsələyə münasibətdə yadelli baxışlarla zəhərlənib.

LEDİ STATFİLD. Ailə həyatından gözəl nə ola bilər, hə?

KELVİL. Bizim ailə həyatının əsasını ingilis əxlaqı təşkil edir, ledi Statfild. Biz bunsuz qonşularımız kimi olardıq.

LEDİ STATFİLD. Belə olsayıdı, necə də kədərli görünərdik! Elə deyil?

KELVİL. Bundan başqa, lord İllinqvortun bir cəhətini də qeyd edim: o, qadına, sadəcə, oyuncaq kimi baxır. Lakin mən heç vaxt qadına oyuncaq kimi baxmamışam. Qadın kişinin düşünən dostu, köməkçisidir: həm ictimai, həm də şəxsi həyatda. Qadın olmasayıdı, biz əsl ideallarımızı unudardıq. (*Ledi Statfildin yanında oturur.*)

LEDİ STATFİLD. Bu sözləri eşitməyimə çox şadam, çox-çox şadam!

LEDİ KAROLİN. Siz evlisiñiz, mister Kettl?

SER CON. Kelvil, əzizim, onun adı Kelvildir!

KELVİL. Bəli, ledi Karolin!

LEDİ KAROLİN. Uşaqlarınız var?

KELVİL. Var.

LEDİ KAROLİN. Neçə uşağıınız var?

KELVİL. Səkkiz!

Ledi Statfild diqqətini lord Alfredə yönəldir.

LEDİ KAROLİN. Yəqin, missis Kettl uşaqlarla dəniz sahilində istirahət edir? (*Ser Con onun çiyinlərinə toxunur.*)

KELVİL. Arvadım uşaqlarla istirahətdədir, ledi Karolin.

LEDİ KAROLİN. Əlbəttə, siz də onlara qoşulacaqsınız, eləmi?

KELVİL. Əgər ictimai işlərim imkan versə...

LEDİ KAROLİN. Sizin ictimai fəallyyyətiniz, yəqin ki, missis Kettlin ürəyincədir, hə?

SER CON. Kelvil, əzizim, onun adı Kelvildir!

LEDİ STATFIELD (*Lord Alfredə*). Lord Alfred, o qızılı haşiyəli siqaretləriniz necə qəşəngdir; çox gözəldir, çox!

LORD ALFRED. Bunlar, həqiqətən, bahalı siqaretlərdir. Mən yalnız xirdəyəcən borc içində olanda bunlardan çəkirəm.

LEDİ STATFIELD. Görünür, borc içində olmaq çox ağır, çox ağır bir dərddir, hə?

LORD ALFRED. İndiki zamanda gərək bir işlə məşğul olasan. Əgər mənim də borclarım olmasaydı, yəqin ki, düşünməyə də heç nə olmazdı. İndi kimi tarlıyıramsa, öz dostlarım qarışq, hamı borc içindədir.

LEDİ STATFIELD. Bəs borclu olduğunuz adamlar sizi narahat etmirlərmi? Yəqin, çox narahat edərlər, eləmi?

Nökər varid olur.

LORD ALFRED. Ooo, yox, yox! Axı onlar mənə yazırlar hər dəfə, mən ki yazmıram!

LEDİ STATFIELD. Çox, çox qəribədir!

LEDİ HANSTENTON. Ah, bax, Karolin, budur, məktub gəldi, missis Arbetnotdır. Çox təəssüf, o, nahara gəlməyəcək. Amma axşam gələcək. Çox sevinirəm, doğrusu. O elə sevimli qadındır ki! Onun xətti də gözəldir, iri, səliqəli... (*Məktubu ledi Karoline verir.*)

LEDİ KAROLİN (*məktuba baxır*). Ceyn, bir balaca qadın lətafəti çatmış! Qadınlarda ən çox məni valeh edən yegənə cəhət qadınılıqdır, qadın lətafətidir!

LEDİ HANSTENTON (*məktubu geri alır və stolun üstünə qoyur*). Oh! Karolin, o qadın çox lətafətlidir, incədir, mehribanıdır, ləyaqətlidir. Kaş siz pastorun onun barəsində dediklərini eşidəydiniz; o hesab edir ki, kilsə prixodunda missis Arbetnot onun sağ əlidir. (*Nökər ona nəsə piçildiyir.*) Sarı Qonaq otagi. Hə, əzizlərim, gedə bilərikmi? Ledi Statfield, gəlin gedək çay içməyə.

LEDİ STATFIELD. Məmnuniyyətlə. (*Onlar qalxıb çay otağına gedəndə ser Con ledi Statfieldin plaşını əlinə götürür.*)



LEDİ KAROLİN. Con! Sən yaxşı olar ki, o plası bacın ogluna ver götürsün! Mənim əl çantamı götürsənə!

Lord İllinqvort və missis Ollonbi varid olurlar.

SER CON. Əlbəttə, əzizim!

Çixılar.

MISSİS ALLONBİ. Qəribədir, kifir qadınlar həmişə ərlərini qısqanırlar, gözəl qadınlar isə heç vaxt qısqanmırlar.

LORD İLLİNQVORT. Gözəl qadınların vaxtı olmur. Onlar, sadəcə, özgə ərlərini qısqanmaqla məşğuldurlar.

MISSİS ALLONBİ. Güman etmək olar ki, ledi Karolin bu uzun illər ərzində evlilikdən boğaza yığılıb! Axi ser Con onun dördüncü əridir!

LORD İLLİNQVORT. Əlbəttə, tez-tez əra getmək də bir şey deyil. İyirmi illik sevgi romanı qadını məhv edir; o, xarabaliğa bənzəyir. Lakin iyirmi illik evlilik onu, sanki, ictimai binaya döndərir.

MISSİS ALLONBİ. İyirmi il sevgi romanı! Belə bir şey olurmu?

LORD İLLİNQVORT. Bizim zəmanədə yox! Qadınlar çox ağıllı olublar! Sevgi romanını qadındakı humor hissi qədər korlayan heç nə yoxdur!

MISSİS ALLONBİ. Ya da kişidə humor hissini olmaması...

LORD İLLİNQVORT. Tamamilə düz deyirsiniz. Məbəddə gərək hamı ciddi olsun! Sitayış olunanandan başqa!

MISSİS ALLONBİ. Sitayış olunan kişidir, eləmi?

LORD İLLİNQVORT. Qadınlar dizlərini çox gözəl əyirlər, kişilər bunu edə bilmir.

MISSİS ALLONBİ. Siz ledi Statfildi nəzərdə tutursunuz?

LORD İLLİNQVORT. Sizi əmin edirəm ki, mən ledi Statfild barədə düz on beş dəqiqədir düşünmürəm.

MISSİS ALLONBİ. Yəni o qadın müəmmadır?

LORD İLLİNQVORT. O, müəmmadan daha çox şeydir! O qadın kefdir!

MISSİS ALLONBİ. Kef, əhvallı-ruhiyyə uzun sürmür.

LORD İLLİNQVORT. Əsas gözəllik də elə burasındadır.

Ester və Cerald varid olurlar.

CERALD. Lord İllinqvort, hamı məni təbrik edir... Ledi Karolin, ledi Hanstenton... hamı. Güman edirəm ki, məndən yaxşı katib çıxacaq.

LORD İLLİNQVORT. Siz nümunəvi katib olacaqsınız, Cerald! (*Onunla söhbət edir.*)

MISSİS ALLONBİ. Kənd həyatı necədir, xoşunuza gəldimi, miss Vorsley?

ESTER. Cox xoşuma gəlir.

MISSİS ALLONBİ. London ziyafətləri üçün darixmamısınız?

ESTER. London ziyafətlərini xoşlamıram.

MISSİS ALLONBİ. Mənimsə çox xoşuma gəlir. Ziyafətlərdə ağılli adamlar heç vaxt qulaq asmırlar, axmaqlar isə həmişə susurlar.

ESTER. Məncə, axmaq adamlar çox danışırlar.

MISSİS ALLONBİ. Ah, mən heç vaxt qulaq asmırıam!

LORD İLLİNQVORT. Əzizim, əgər siz mənim xoşuma gəlməsəydiiniz, mən heç vaxt sizə o yeri təklif etməzdim. Buna görə də istəyirəm ki, siz həmişə mənim yanında olasınız. (*Ester Ceraldla gedir.*) Əntiqə oğlandır Cerald Arbetnot!

MISSİS ALLONBİ. Cox gözəl, doğrudan, çox gözəl oğlandır! Amma o amerikalı gözəlçədən heç xoşum gəlmir.

LORD İLLİNQVORT. Niyə?

MISSİS ALLONBİ. Dünən gecə mənə dedi ki, özü də lap astadan, onun cəmi on səkkiz yaşı var. Heç xoşum gəlmədi!

LORD İLLİNQVORT. Yaşını gizlətməyən qadına heç vaxt inanmaq olmaz. Yaşını söyləyən qadın nə desən danışa bilər.

MISSİS ALLONBİ. O həm də puritandır...

LORD İLLİNQVORT. Ah! Bax bu bağışlanmazdır artıq! Heç olmasa, kifir qadın puritan olsaydı, dərd yarıydı. Bu, onların yeganə bərəətidir. Amma bu amerikalı çox gözəl qızdır. Mən, sadəcə, onun gözəlliyyinə heyran olmuşam. (*Altdan-altdan missis Ollonbiyə baxır.*)



MISSIS ALLONBİ. Siz necə də pis adamsınız!

LORD İLLİNQVORT. Siz kimə dediniz pis adam?

MISSIS ALLONBİ. Bakırəliyə vurulan kişilərə!

LORD İLLİNQVORT. Bəs pis qadınlar kimdir, görəsən?

MISSIS ALLONBİ. Oh! O qadınlardır ki, kişilər heç vaxt onlardan doymurlar.

LORD İLLİNQVORT. Siz özünüzə qarşı həddən artıq amansızsınız!

MISSIS ALLONBİ. Onda bizi bir cins kimi tərif verin.

LORD İLLİNQVORT. Sirsiz sfinks'lər.

MISSIS ALLONBİ. Bu tərif puritan qadınlara da aiddir?

LORD İLLİNQVORT. Bilirsiniz, mən puritan qadınlara mövcud olmasına inanmırıam. Məncə, dünyada elə bir qadın yoxdur ki, ona göstərilən iltifatdan xoşlanmasın; bütün qadınlarnın qılıqlı sözlərdən xoşu gəlir. Bax məhz bu, qadınları dəfedilməz dərəcədə cazibəli edir.

MISSIS ALLONBİ. Yəni düşünürsünüz, dünyada elə bir qadın tapılmaz ki, öpülməkdən imtina etsin?

LORD İLLİNQVORT. Olsa da, cüzi sayda...

MISSIS ALLONBİ. Miss Vorsley icazə verməz ki, siz onu öpsəniz.

LORD İLLİNQVORT. Siz əminsınız?

MISSIS ALLONBİ. Qətl əminəm.

LORD İLLİNQVORT. Necə fikirləşirsiniz, əgər mən onu öpsəm, nə edər?

MISSIS ALLONBİ. Ya siz məcbur edəcək onunla evlənəsilənz, ya da sizə yağılı bir şillə vuracaq. Yaxşı, əgər o, əlcəklərini sifətinizə çırpsayıdı, bəs siz nə edərdiniz?

LORD İLLİNQVORT. Yəqin ki, ona vurulardım.

MISSIS ALLONBİ. Onda sizin onu öpməməyiniz məsləhətdir...

LORD İLLİNQVORT. Bu çağırışdır?

MISSIS ALLONBİ. Yox, havaya atılan oxdur.

LORD İLLİNQVORT. Bilirsinizmi ki, mən istədiyimə həmişə nail oluram?

MISSIS ALLONBİ. Bunu eşitməyimə təəssüflənirəm. Biz qadınlar, adətən, uğursuzlara pərəstiş edirik. Biz onların söykənəcək yeriyyik.

LORD İLLİNQVORT. Siz qaliblərə sitayış edirsiniz. Siz onlara sarılırsınız.

MISSİS ALLONBİ. Biz dəfnə yarpaqlarından hazırlanmış çələnglərlə onların daz başını gizlədirik.

LORD İLLİNQVORT. Qalibiyyət təntənəsi anından başqa hər zaman onların sizə ehtiyacı var.

MISSİS ALLONBİ. Qalibiyyət anında onlar maraqsız olurlar.

LORD İLLİNQVORT. Siz işvəli qadınsınız! (pauza)

MISSİS ALLONBİ. Lord illinqvort, sizdə bir cəhət var ki, həmişə mənim xoşuma gələcək.

LORD İLLİNQVORT. Yalnız elə birca cəhət? Amma mənim çatışmayan cəhətlərim çoxdur.

MISSİS ALLONBİ. Ah, onlara çox da üz verməyin. Qocalanda onlardan xilas ola bilərsiniz.

LORD İLLİNQVORT. Mən qocalmaq niyyətində deyiləm. Qəlb qoca doğulur, lakin get-gedə cavanlaşır. Həyatın kəmədiyası da budur.

MISSİS ALLONBİ. Bədən isə cavan doğulur, sonradan qocalır. Bu da həyatın faciəsidir.

LORD İLLİNQVORT. Bəzən bu, komediya da olur. Nə isə... Yaxşı, hansı müəmmalı səbəbə görə mən sizin həmişə xoşunuza gələcəyəm?

MISSİS ALLONBİ. Ona görə ki, siz heç vaxt mənə nəvaziş göstərməməsiniz!

LORD İLLİNQVORT. Mən heç vaxt başqa bir şey də etməmişəm.

MISSİS ALLONBİ. Doğrudan? Bunu görməmişəm.

LORD İLLİNQVORT. Nə böyük səadət! Yoxsa hər ikimiz üçün faciə olardı.

MISSİS ALLONBİ. Birlikdə bu faciədən sağ çıxardıq.

LORD İLLİNQVORT. İndi ölümündən başqa hər şeyə çarə tapmaq olar; və yaxşı nüfuz, addan başqa hər şeyə də dözmək olar.

MISSİS ALLONBİ. Siz yaxşı adın, nüfuzun nə olduğunu bilirsiniz?

LORD İLLİNQVORT. Çoxsaylı xoşagelməz hallardan biridir; mənim başıma heç vaxt gəlməyi!



MISSIS ALLONBİ. Ola bilsin ki, gəldi.

LORD İLLİNQVORT. Niyə məni qorxudursunuz?

MISSIS ALLONBİ. Siz o puritan qadını öpəndə deyərəm.

Nökər varid olur.

FRENSİS. Milord, Sarı Qonaq otağına çay verilib.

LORD İLLİNQVORT. Ledi Hanstentona deyin ki, bu saat
gəlirik.

FRENSİS. Baş üstə, milord. (Çixır.)

LORD İLLİNQVORT. Çay içməyə gedəkmi?

MISSIS ALLONBİ. Siz belə sadə əyləncələri xoşlayırsınız?

LORD İLLİNQVORT. Sadə əyləncələrdən ötrü ölüram.
Kompleksi olanların sonuncu sığınacaq yeridir. Lakin istəsəniz,
burada qala bilərik. Hə, gəlin burada qalaq. Qadınla kişi arasındaki
Həyat Kitabı bağdan başlanır¹.

MISSIS ALLONBİ. Və kəşfə bitir...

LORD İLLİNQVORT. Siz misilsiz dərəcədə yaxşı qılınc oynadırsınız. Amma sizin məşq qılıncınızın ucu sürüşüb düşüb.

MISSIS ALLONBİ. Maska hələ üzümdədir.

LORD İLLİNQVORT. O, sizin gözlərinizi daha da sevimli
edir.

MISSIS ALLONBİ. Təşəkkür edirəm. Gəlin gedək.

LORD İLLİNQVORT (*stolun üstündə missis Arbetnotun məktubunu görür, götürür və konvertin üstünə baxır*). Nə maraqlı xətdir! Bu, mənə uzun illər bundan qabaq tanıdığım bir qadının xəttini xatırladır.

MISSIS ALLONBİ. Kim idi o qadın?

LORD İLLİNQVORT. Oh! Heç kim! Əhəmiyyəti yoxdur!
Diqqəti cəlb edən qadın deyil! (*Məktubu stolun üstünə tullayıır və missis Ollonbi ilə artımanın pilləkənlərini qalxır. Onlar bir-birinə gülümsünürək*.)

Pərdə enir.

¹ Burada yaziçi Adəm və Həvvanın alma bağını nəzərdə tutur.

İKİNCİ PƏRDƏ

Ledi Hanstentonun qonaq otağı. Nahardan sonra. Lampalar yanır. Qadınlar divanda oturublar.

MİSSİS ALLONBİ. Ah, heç olmasa, bir qədər kişilərdən qurtulmaq can rahatlığıymış!

LEDİ STATFİLD. Hə, hə! Kişi lər bizdən əl çəkmirlər, elə hey təqib edirlər, elə deyil?

MİSSİS ALLONBİ. Təqib edirlər? Kaş belə olaydı.

LEDİ HANSTENTON. Əzizim!

MİSSİS ALLONBİ. Adamı yandıran odur ki, bu yaramazlar bızsız də xoşbəxt ola bilirlər. Buna görə də düşünürəm ki, hər bir qadının vəzifəsi onları gözdən qoymamaqdır; bax nahardan sonrakı bu kiçik tənəffüs dən savayı heç bircə dəqiqə də olsun onları nəzarətsiz buraxmaq olmaz! Bunsuz biz yazıq qadınlar quruyub gedərik, tamam kölgəyə dönərik.

Nökərlər qəhvə gətirirlər.

LEDİ HANSTENTON. Kəlgəyə dönərik, deyirsiniz, əzizim?

MİSSİS ALLONBİ. Bəli, ledi Hanstenton! Kişini əldə saxlamaq bilirsınız necə yorucu işdir! Onlar hey çalışırlar ki, sivişib aradan çıxınlar.

LEDİ STATFİLD. Mənə elə gəlir ki, əslində, biz qadınlar həmişə onlardan qaçıb gizlənməyə çalışırıq. Kişi lər çox amansız, qəddarlırlar, onların qəlbini yoxdur. Onlar öz güclərinə inanırlar və bu gücdən də yaxşıca istifadə edirlər.

LEDİ KAROLİN (*qəhvə fincanını götürür*). Kişi lərə bağlı nə boş-boş danışırsınız! Cəfəng səhbətlər edirsınız! Əsas odur ki, kişi yə öz yerini göstərəsən və o gərək bunu bilsin, vəssalam!

MİSSİS ALLONBİ. Ledi Karolin, bəs onun yeri haradır?

LEDİ KAROLİN. Hara olacaq? Arvadının böyrü! Kişi gərək arvadının yanında olsun!

MİSSİS ALLONBİ. Doğrudan? (*Qəhvə götürür*.) Bəs əgər o subaydırsa?



LEDİ KAROLİN. Əgər subaydırsa, onda özünə arvad axtar-
malıdır. Lap biabırçılıqdır! İndi cəmiyyətdə o qədər subay var ki!
Veyllənirlər! Gərək qanun qəbul edəsən ki, on iki ay müddə-
tində bütün subay kişilər evlənməlidir!

LEDİ STATFİLD (*qəhvədən imtina edir*). Birdən, məsələn,
o subay kişi ərli bir qadına vuruldu, onda necə?

LEDİ KAROLİN. Bu halda, ledi Statfield, onu gərək bir həftə-
liyə hansısa tərbiyəli ailədən çıxmış o qədər də gözəl olmayan
hansısa qızla evləndirəsən ki, özgə mülkiyyətində gözü olmasın.

MİSSİS ALLONBİ. Bilmirəm bizim kimi qadınlara nə dərə-
cədə “özgə mülkiyyəti” demək olar? Bütün kişilər ərli qadınlara
mülkiyyətidir. Ərli qadınlara mülkiyyətinin yeganə həqiqi tərif
budur. Biz ki heç kimə məxsus deyilik.

LEDİ STATFİLD. Oh, mən necə də sevinirəm bu sözləri eşit-
məyə! Nə yaxşı, nə yaxşı!

LEDİ HANSTENTON. Karolin, yəni siz doğrudanmı belə
hesab edirsiniz ki, vəziyyəti qanunvericilik aktı ilə düzəltmək
olar? Axi deyirlər, indi bütün evlilər subay kimi, bütün subaylar
isə evliliyi yaşayırlar.

MİSSİS ALLONBİ. Düzünə qalsa, mən heç vaxt evli ilə subay
kışını bır-bırindən ayıra bilmirəm.

LEDİ STATFİLD. Oh, mənçə, kişinin evli olub-olmadığını
dərhal bilmək olur məsələn, mən dəfələrlə müşahidə eləmişəm
ki, evli kişilərin gözlərində qəmli, kədərli ifadə var.

MİSSİS ALLONBİ. Mənim müşahidələrimə görə isə kişilər
yaxşı ərdirsə, çox darıxdırıcı olurlar, yox, əgər pis ərdirlərsə,
onda dəhşətli dərəcədə şöhrətpərəst, xudbin adamlardır.

LEDİ HANSTENTON. Hə də, deməli, belə çıxır ki, indi ər
tayfası mənim cavan vaxtlarimdakı kimi deyil, onlar tamamilə
dəyişiblər. Lakin qeyd etməliyəm ki, mənim yaziq Hanstento-
num çox gözəl insan idi və onun qızıl xarakteri vardı.

MİSSİS ALLONBİ. Ah, mənim ərim veksel kimi bir şeydir;
mən onu görməkdən usanmışam.

LEDİ KAROLİN. Amma siz o vekseli hərdənbir təzələyirsi-
niz, elə deyilmi?

MİSSİS ALLONBİ. Ooo, yox, ledi Karolin! Mənim bircə dənə
ərim olub, vəssalam! Görürəm, siz mənə həvəskar kimi baxırsınız.

LEDİ KAROLİN. Sizin baxışlarınıza baxanda adam təəccüb edir, vallah: necə olub ki, siz, ümumiyyətlə, ərə getmisiniz!?

MİSSİS ALLONBİ. Elə özüm də məəttəl qalmışam buna.

LEDİ HANSTENTON. Mənim əzizim, siz ailə həyatınızda çox xoşbəxtsiniz, bilirəm! Lakin siz öz xoşbəxtliyinizi başqalarından gizlətməyi xoşlaysınız.

MİSSİS ALLONBİ. İnanın ki, Ernestə ərə getməkdə mən çox böyük səhv eləmişəm.

LEDİ HANSTENTON. Oh, yox, əzizim, yox! Mən onun anasını çox yaxşı tanıydım; o, Strattonlardan idi, Karolin! Lord Krolandin qızlarından biri...

LEDİ KAROLİN. Viktoriya Starttonu deyirsiniz? Hə, hə, çox yaxşı xatırlayıram. Səfəh bir sarışın qadın idi, buxağı da yox idi.

MİSSİS ALLONBİ. Aaa, Ernestin buxağı var! Onun çox enerjili çənəsi var, dördküncdür! Hətta mən deyərdim ifrat dördküncdür!

LEDİ STATFİLD. Doğrudan siz düşünürsünüz ki, kişilərin çənəsi ifrat dördkünc ola bilir? Məncə, kişi gərək güclü görünsün, çox güclü! Onun çənəsi də kvadrat, tamam kvadrat şəklində olmalıdır.

MİSSİS ALLONBİ. Onda siz gərək Ernestlə tanış olasınız, ledi Statfield! Amma xəbərdarlıq edirəm: o danışmağı sevmir.

LEDİ STATFİLD. Mən sakittəbiətli kişiləri sevirəm.

MİSSİS ALLONBİ. Ernest heç də sakit deyil. O, bütün günü danişir. Lakin danışmağı bacarmır. Nədən danişir – başa düşə bilmirəm. Mən artıq uzun illərdir ona qulaq asmıräm.

LEDİ STATFİLD. Siz onu heç vaxt bağışlamamısınız, hə? Necə də kədərli mənzərədir! Elə həyat özü də başdan-başa kədərdir, elə deyilmi?

MİSSİS ALLONBİ. Ledi Statfield, həyat, sadəcə, *mauvais quart d'heure*¹-dir, bu on beş dəqiqə də xoşbəxt anlardan ibarətdir.

LEDİ STATFİLD. Hə, elə anlar olur, əlbəttə. Məgər mister Ollonbi bu anlarda nəsə bir səhv edib, ya çox, ləp çox axmaq hərəkətə yol verib? O, sizə acıqlanıbmı? Bəlkə, sizə pis söz deyib, ya bəlkə, əsl həqiqəti söyləyib, hə?

¹ Acı on beş dəqiqə (fr.)



MISSİS ALLONBİ. Eee, yox, əzizim, belə şey olmayıb! Ernest həmişə təmkinini saxlayır. Məni əsəbiləşdirən amillərdən biri də budur. Adamı təmkinli olmaqdan başqa heç nə belə qıcıqlandırmır. Müasir kişilərin təmkinli xarakterində nəsə müsbət bir öküz xısləti var. Mən çox təəccüb edirəm buna: necə olur ki, biz qadınlar yalandan buna dözürük.

LEDİ STATFİLD. Elədir, kişilərin müsbət xarakteri onu göstərir ki, onlar bizzən kobud, bizzən qəlbsizdirlər. Bu da çox vaxt ərlə arvad arasında baryer yaradır, elə deyilmiş? Amma hər halda, yənə mənim üçün maraqlıdır, axı mister Ollonbi nə edib belə, hansı qələti eləyib?

MISSİS ALLONBİ. İndi ki belədir, qoy deyim: əgər siz mənə təntənəli surətdə söz versəniz ki, söylədiklərimi hamiya və hər kəsa çatdıracaqsınız, deyərəm.

LEDİ STATFİLD. Təşəkkür edirəm, təşəkkür edirəm. Mən, təbii ki, çalışacağam əməl eləyəm.

MISSİS ALLONBİ. Biz Ernestlə nişanlananda o, diz çöküb mənə and içdi ki, onun həyatında əvvəller heç vaxt heç bir qadın olmayıb; o vaxt mən çox cavan idim və bunu sizə deməyə də ehtiyac yoxdur – ona inanmadım. Bədbəxtlikdən, mən bu barədə heç kəsdən bir şey soruşmadım. Evləndik və üstündən dörd-beş ay keçdi. Yalnız o zaman bildim ki, Ernest mənə əsl həqiqəti söyləyib. Bu cür ettraflar kişini maraqsız edir. Nəsə, daha orasını demirəm...

LEDİ HANSTENTON. Əzizim!

MISSİS ALLONBİ. Kişilər hər zaman çalışırlar ki, qadının ilk sevgisi olsunlar. Yəni qadın bakıra olsun, ondan əvvəl kişi görməsin. Bax onların da mənasız xudbinliyi budur. Biz isə, qadınlar, belə şeylərdə daha həssasiq. Biz kişinin sonuncu məhəbbəti olmaq istərdik.

LEDİ STATFİLD. Hə, nə demək istədiyinizi anlayıram. Çox gözəl, çooox, çooox gözəl...

LEDİ HANSTENTON. Əzizim, yəni siz doğrudanmı demək istəyirsiniz ki, ərinizin həyatında heç vaxt başqa qadın olmadığı üçün onu bağışlaya bilmirsiniz, hə? Karolin, siz heç belə şey eşitmisiniz? Mən lap məəttələm.

LEDİ KAROLİN. Oh... Ceyn, indi qadınlar o qədər təhsilli olublar ki! İndi bizi heç nə heyrətləndirməməlidir. Xoşbəxt nikahlardan başqa, əlbəttə! Bu da, mənçə, nadir hallarda olur bizim dövrdə.

MİSSİS ALLONBİ. Sizin dedikləriniz keçmişdə qaldı.

LEDİ STATFİLD. Amma mənə deyiblər ki, belə şeylər orta təbəqələr arasında hələ də baş verir.

MİSSİS ALLONBİ. Bunlar elə orta təbəqəyə yaraşan şeylərdir!

LEDİ STATFİLD. Hə, elədir, lap düz deyir! Doğru deyirsiniz, yaraşır, yaraşır!

LEDİ KAROLİN. Ledi Statfild, əgər orta burjua təbəqəsi haqqında dedikləriniz həqiqətdirsə, onda bu, onlara şərəf gətirir ki! Amma çox təəssüf etmək lazımdır ki, bizim dairədə arvadlar həmisi özlərini yelbeyin aparırlar; göründüyü kimi, onlara elə gəlir ki, bu, elə belə də olmalıdır. Mənçə isə cəmiyyətdə uğursuz nikahlann çıxalması da bu səbəbdəndir; bunu hamımız bilirik.

MİSSİS ALLONBİ. Bilirsiniz, ledi Karolin, arvadların yelbeyin olmasının bura qətiyyən aidiyəti yoxdur. Ailə daha çox ərin sağlamlaşdırıcı olmasına görə dağılır. Axı qadın onu daim və inadla mükəmməl ağıllı varlıq kimi görmək istəyən kişiyə necə xoşbəxt ola bilər?

LEDİ HANSTENTON. Əzizim!

MİSSİS ALLONBİ. Kişi – zavallı, kobud, ciddi, etibarlı və lazımlı kişi o cinsə məxsusdur ki, o artıq milyon illərdir rasional, ağıllı olub. Artıq o özü ilə heç nə edə bilməz, yəni özündə heç nəyi dəyişə bilməz. Bu artıq onun qanındadır. Qadının tarixçəsi isə bir qədər başqadır. Biz qadınlar həmisi sağlam düşüncənin mövcudluğuna qarşı şairanə etiraz etmişik. Biz elə əvvəldən bu düşüncənin təhlükəsini görmüşük.

LEDİ STATFİLD. Hə, elədir, doğru deyir! Ərin sağlam düşüncəsi üzüntülü bir şeydir. Deyin görünüm, siz ideal əri necə təsəvvür edirsiniz? Mənə elə gəlir ki, bunu sizdən eşitmək çox, lap çox faydalı olar.

MİSSİS ALLONBİ. İdeal Ər? Belələri, ümumiyyətlə, olmur! Bu anlayışın özü səhvdir.

LEDİ STATFİLD. Onda İdeal Kişi olsun! Məsələn, bizə olan münasibətlərində.



LEDİ KAROLİN. Yəqin ki, o, həddən artıq realist olmalıdır.

MISSİS ALLONBİ. İdeal Kişi? İdeal kişi bizimlə İlahələrlə danışdıqları kimi danışmalı, uşaqlarla necə rəftar edirsə, bizimlə də o cür rəftar etməlidir. O, bizim bütün ciddi xahişlərimizdən imtina etməli, bütün şıltاقlıq və ərköyünlüklerimizə də göz yummalıdır. O, hər zaman düşündüyünü deməməlidir; hər zaman düşünmədiyini deməlidir. Ağlındakını arvada bildirməməlidir; onun dediyi şeylər də düşündüklerindən az olmalıdır.

LEDİ HANSTENTON. Əzizim, axı o, hər ikisinin öhdəsindən necə gələ bilər?

MISSİS ALLONBİ. O, başqa gözəl qadınların dalmca qaçmamalıdır. Belə olsa, bu, onu göstərər ki, onun zövqü yoxdur, ya da onun zövqünün ifrat olması barədə şübhələr yaradır. Əlbəttə, o, bütün qadınlarla mülayim olmalıdır, lakin deməlidir ki, nəyə görəsə qadınlar onu cəlb eləmir.

LEDİ STATFİLD. Hə, hə, elədir, doğru deyir, çox, çox yaxşı dediniz. Özgə qadınlar barədə... tamam doğru...

MISSİS ALLONBİ. Əgər biz kişiye nədənsə sual veririksə, o, cavabında yalnız bizim özümüzə aldı məsələlərdən danışmalıdır. O, bizi bizzə olmayan keyfiyyətlərə görə də tərifləməli, göylərə qaldırmalıdır. Amma kişi gərək qadını məzəmmət edəndə də amansız olsun; bizi yatıb yuxuda belə görmədiyimiz səxavətimizə, xeyrəxahlığımıza görə amansızcasına danlamalıdır. O, bize nəsə faydalı şeylərin lazımlığına inanmamalıdır. Bu bağışlanmaz olardı. Amma əvəzində o, bizi istəmədiyimiz şeylərlə yükleməlidir.

LEDİ KAROLİN. Mən belə başa düşdüm ki, kişinin ömrü boyu elə iki vəzifəsi olmalıdır: qadına hədiyyə almaq və onu tərifləmək.

MISSİS ALLONBİ. O, cəmiyyət arasında bizi gözdən salmalı, təklikdə isə biza böyük ehtiram göstərməlidir. Axı hər necə olsa da, kişi gərək hər şeyə – bizim qurmaq istədiyimiz vay-şivən səhnəsinə hazır olmalıdır; o, dərhal miskin və təmamilə bədbəxt bir insan görkəmi almalıdır və elə, təxminən, iyirmi dəqiqə sonra əsəb illəşib ədalətli danlaqlarını bizi yağırmalı, sonra isə, təxminən, yarım saat dən atına münib bizi əbədi tərk etməlidir; səkkizə on beş dəqiqə qalmış bizi nahara gəlmək

Üçün əyin-başımızı dəyişmək istəyəndə o da açıq edib evdən çıxmalıdır. Və bundan sonra nələr olmalıdır? Bundan sonra qadın əsəbiləşib ondan əbədi ayrılaçğını deyir və o, qadına bağışladığı xırda-mırda hədiyyələri geri almaqdan imtina edir, and içir ki, onu bir də görməyəcək və qadına bir daha ağılsız məktublar yazmayacaq; bu zaman kişi tamamilə sarsılmalı, qəlbi, az qala, parçalanmalı və poçta gedib hər yarım saatdan bir qadına telegram vurmali, ya da faytonçusuyla ona məktublar göndərməlidir; sonra kişi klubda tək-tənha nahar etməli, hamı görməlidir ki, o, necə yalqız, necə də üzüntülü və miskindir. Bu sarsıntılı və üzücü hadisədən bir həftə sonra qadın kişiyə, axır ki, görüş təyin edir və bu görünüşdə əgər kişi özünü tam qüsursuz aparırsa (qadın, həqiqətən, ona qarşı çox amansız idil!), onda qadın ona öz səhvərini etiraf etməyə imkan verir; kişi düzgün hərəkət etmədiyini boynuna alandan sonra qadının borcu onu bağışlamaqdır; yalnız bundan sonra qadın hər şeyi müxtəlif variantlarla təzədən başlaya bilər.

LEDİ HANSTENTON. Ah, əzizim, siz necə də ağıllı qadınsınız! Bir sözü belə nəzərdən qaçırmırsınız!

LEDİ STATFIELD. Çox gözəl, təşəkkürlər, təşəkkürlər. Çox təsirli, çox maraqlıydı! Mən gərək bunların hamısını yadda saxlamağa çalışıbm. Sizin çıxışınızda o qədər maraqlı detallar, incə təfsilatlar vardı ki! Bunlar çox vacib, əhəmiyyətli şəylər idi!

LEDİ KAROLİN. Axi siz heç bizə demədiniz İdeal Ərin mükafatı nə olacaq?

MİSSİS ALLONBİ. Mükafat? Ooo! Kişiyyə sonsuz ümid imkanı verilir. Bu, onun bəsidiir.

LEDİ STATFIELD. Amma sizə deyim ki, kişi çox, çox tələbkardır, elə deyil?

MİSSİS ALLONBİ. Bunun bir elə əhəmiyyəti yoxdur. Qadın, hər halda, güzəştə getməməlidir.

LEDİ STATFIELD. Hətta İdeal Ərə də?

MİSSİS ALLONBİ. Əlbəttə, ona təslim ola bilər; əgər kişinin ondan doymasını istəmirsə.

LEDİ STATFIELD. Ah! Elədir! Əlbəttə! Bu çox, çox vacib məsələdir! Missis Ollonbi, necə bilirsiniz, görəsən, mən İdeal Ərə rast gələcəyəm? Dünyada onların sayı çoxdur?



MISSIS ALLONBİ. Ledi Statfild, bilirəm ki, Londonda düz dördən nəfər var.

LEDİ HANSTENTON. Oh, əzizim!

MISSIS ALLONBİ (yaxınlaşır). Nə olub axı? Xahiş edirəm, deyin görək nə olub?

LEDİ HANSTENTON (yavaşça). Tamam yadimdən çıxıb ki, o amerikalı cavan qız bütün günü bizim otaqda olub. Qorxuram bu ağıllı söhbətlər onu bir qədər pərt etsin.

MISSIS ALLONBİ. Ooo! Ona faydalı olar!

LEDİ HANSTENTON. Gəlin ümid edək ki, o, çox şeyi anla-madı. Zənnimcə, gedib onunla bir qədər danişsam yaxşıdır. (*Ayağa durub miss Vorsleyin yanına gedir.*) Miss Vorsley, əzizim! (*Onun yanında oturur.*) Otağın bu küçündə oturub necə sakit-sakit tamaşa edirsiniz! Görünür, kitab oxuyurdunuz? Bizim kitabxanada çoxlu kitab var.

MISS VORSLEY. Yox, mən sizin söhbətlərə qulaq asırdım.

LEDİ HANSTENTON. Bilirsınız, əzizim, burada deyilənlərin hamısına inanmaq lazımdır.

ESTER. Mən, ümumliyyətlə, onların heç birinə inanmadım.

LEDİ HANSTENTON. Nə yaxşı, əzizim!

ESTER (davam edir). İnana bilməzdim ki, sizin bəzi qonaqlarınız qadınların həyata münasibətlərini bu cür izah etsinlər.

Xoşagəlməz sükut

LEDİ HANSTENTON. Deyirlər, sizin Amerikada gözəl həyat hökm sürür. Oğlumun yazdıqına görə, haradasa bizimkina bənzəyir.

ESTER. Ledi Hanstenton, hər yerdə olduğu kimi, bizim Amerikada da insanların bir yerə toplasdığı xırda klublar, dəməklər var. Lakin əsl Amerika cəmiyyəti bütün yaxşı qadın və kişilərdən ibarətdir; bizim ölkədə yaşayan bütün yaxşı adamlardan ibarətdir.

LEDİ HANSTENTON. Necə ağıllı sistemdir! Mən deyərdim ki, çox xoşagəlimli bir sistemdir! Təəssüf ki, İngiltərədə həddən artıq sünə sosial baryerlər var. Biz, demək olar ki, cəmiyyətin orta və aşağı təbəqəsini görmürük.

ESTER. Amerikada aşağı təbəqə yoxdur.

LEDİ HANSTENTON. Doğrudan? Çox qəribə ictimai quruşdur!

MİSSİS ALLONBİ. O müdhiş qızçıqaz nə deyir belə?

LEDİ STATFİLD. Bu qızın çox üzüntülü bir təbiiliyi var, elə deyilmi?

LEDİ KAROLİN. Miss Vorsley, deyirlər, sizin Amerikada çox şey yoxdur, hə? Məsələn, xarabaliqlar, aztapılan şeylər...

MİSSİS ALLONBİ (*ledi Statfieldə*). Boş şeydir! Orada onların anaları da, həyat tərzləri də var!

ESTER. Ledi Karolin, ingilis aristokratiyası bizi aztapılan şeylərlə təmin edir. Aztapılan şeyləri hər yay gəmiylə göndərirler; gəmi gəlib lövbərini salandan sonra növbəti günü dərhal onlar bizə evlənməyi təklif edirlər. Xarabaliqlara gəlinçə isə deməliyəm ki, biz çalışırıq elə şeylər tikək ki, əbədi olsun; kərpic və ya daşdan uzunömürlü olsun. (*Durur ki, stolun üstündən yelpiyini götürürsün.*)

LEDİ HANSTENTON. Bu nədir belə, əzizim? Aaa, hə, hə, bu, sizin Dəmir sərginizdir, gülməli addır, yox?

ESTER (*ayaq üstə stolun yanında durur*). Ledi Hanstenton, buradakı həyatdan fərqli olaraq biz daha möhkəm, yaxşı, təmiz və həqiqi özüllər əsasında həyat qurmağa çalışırıq; şübhəsiz, bunlar sizə qəribə görünə bilər. Niyə də görünməsin? Siz, varlı ingilislər, özünüz də başa düşmürsünüz ki, necə yaşayırsınız. Axi necə başa düşəsiniz ki? Siz öz cəmiyyətinizdən bütün zərif və yaxşı şeyləri qovursunuz. Siz sadə və təmiz adamların hamisina gülürsünüz. Sizin kimilər özgə hesabına yaşayaraq, insanları istismar edərək fədakar adamlara lağ edir, onları məsxərəyə qoyurlar; siz kasıblara bir parça çörək atsanız belə, bunu ondan ötrü edirsiniz ki, onları müvəqqəti olsa da ram edəsiniz. Siz bütün bu var-dövlət, təmtəraq və rahatlığa baxmayaraq, yaşamağı bacarmırsınız; hətta yaşamağı bilmirsiniz. Sizə zövq verə bilən, gördüyüünüz, əllə toxuna bildiyiniz gözəllikdən xoşunuz gəlir; siz o gözəlliyi məhv etmək gücündəsiniz və məhv edirsiniz də! Lakin həyatın görünməz gözəllikləri var, gözə görünməyən ali gözəllikləri – onları siz başa düşə bilməzsınız! Çünkü heç bir



anlayışınız yoxdur onlardan! Siz həyatın müəmmalarını və tapmacalarını itirmisiniz! Ah! İngilis cəmiyyəti mənə çox dayaz, bəsit, xudbin və səfəh kimi görünür. Bu cəmiyyət kor və kardır. Bu cəmiyyət qızdırımlı cüzamlı xəstə kimi uzanır, ölü kapital kimi oturur, fəaliyyətsiz-filansız. Bu cəmiyyətdə hər şey yalandır, saxtadır!

LEDİ STATFİLD. Məncə, belə şeyləri bilmək maraqlı deyil, yaxşı, çox yaxşı da deyil, elə deyil?

LEDİ HANSTENTON. Hörmətli miss Vorsley, mən elə bilirdim ingilis cəmiyyəti sizin çox xoşunuza gəlib! Siz burada yaxşı uğur qazanmışsınız! Bizim ən dəyərli adamlarımız sizinlə fəxr ediblər, sizə heyran olublar. Yadımda deyil sizin haqqınızda lord Henri Veston nə deyib, amma biliram ki, nəsə tərifli sözlər işlədib; siz özünüz bilirsiniz ki, o, gözəlliyi necə dəyərləndirən inşandır.

ESTER. Lord Henri Veston! Hə, hə, ledi Hanstenton, mən onu xatırlayıram. Çox iyrənc gülüşü və dəhşətli keçmiş olan bir adam! Onu hər yerə dəvət edirlər. Heç bir nahar ziyafəti onsuz keçmir. Bəs onun məhv etdiyi adamlar haradadır? Onlar səfillərdir. Onların adları yoxdur. Siz onlara küçədə rast geləndə üzünüzü çevirirsiniz. Mən onların cəzalandırılmasından şikayət etmirəm. Qoy günaha batmış bütün qadınlar cəzalandırılsınlar.

Missis Arbetnot aynabəndə daxıl olur; bürüncəkdədir, başında krujevalı şal var. Sonuncu sözləri eşidəndə diksinsir.

LEDİ HANSTENTON. Mənim əzizim miss Vorsley!

ESTER. Məgər yalnız o səfillərin cəzalandırılması ədalətli olar? Qoy o birilər də cəzalarını çəksinlər! Əgər qadın və kişi ikisi də günah işlədibsə, qoy rədd olub getsinlər səhralığa; orada özləri bilər, bir-birinə iltifat da göstərə bilərlər, nifrat də. Hər ikisine lənət oxumaq lazımdır! İstəyirsiniz damğa vurun, amma birini cəzalandırın, o birini sudan quru çıxarmayın. Qanun hər ikisi üçün eyni olmalıdır. Sizin İngiltərədə qadınlara qarşı çox böyük bir ədalətsizlik hökm sürür. Bir şeyi qeyd edim: nə qədər ki siz qadının namussuzluğunu kişinən də namussuzluğu kimi qəbul edib boynunuza almamısınız, siz hər zaman ədalətsiz

olacaqsınız; Xeyir – yanar qüllədir, Şər isə tüstü bulududur; siz bunların hər ikisini çox dumanlı şəkildə görəcəksiniz, bəlkə də, heç görməyəcəksiniz; əgər görsəniz də, onlara baxmaq belə istəməyəcəksiniz.

LEDİ KAROLİN. Hörmətli miss Vorsley, ayaq üstəsiniz, zəhmət olmasa, mənim yumağımı bəri verə bilərsinizmi? Sizin arxanızdadır... Təşəkkür edirəm.

LEDİ HANSTENTON. Ooo! Mənim əziz rəfiqəm missis Arbetnot! Nə yaxşı oldu gəldiniz! Çox şadam! Mən heç eşitmədim, sizin gəlişinizi xəbər vermədilər, deyəsən...

MİSSİS ARBETNOT. Oh, mən birbaşa artırmadan gəldim! Heç büruncayımi də çıxarmadım! Mən bilmirdim sizin qonaqlığınız var, ziyafət verirsiniz...

LEDİ HANSTENTON. Ziyafət deyil. Sadəcə, evimizdə beşaltı qonağımız var; sizi onlarla tanış edim. (*Ona kömək etməyə çalışır, zəngi basır.*) İcazə verin. Karolin, bu, missis Arbetnotdur, mənim ən yaxın rəfiqələrimdən biridir. Ledi Karolin Pontefrakt, ledi Statfild, missis Ollonbi və... mənim cavan amerikalı rəfiqəm miss Vorsley... o elə sizin qabağınızca bizim necə pozulduğumuzu bizə başa salırdı...

ESTER. Ledi Hanstenton, mənim sərt danışmağım sizə elə göründü, zənnimcə. Lakin Ingiltərədə çox şey var ki...

LEDİ HANSTENTON. Əziz qızçıqaz, düşünürəm ki, siz çox şeyi düz dediniz; bu həqiqətləri söylədiyiniz anlarda elə gözəl görünürdünüz ki... Lord Illinqvort demişkən, çox ciddiyiniz. Lakin mənim fikrimcə, siz bircə şeyi çox sərt dediniz; bu da ledi Karolinin qardaşı zavallı lord Henri barədəydi. O elə yaxşı müsahibdir ki! (*Nökər daxil olur.*) Missis Arbetnotun şeylərini götürün. (*Nökər şeylərlə çıxır.*)

ESTER. Ledi Karolin, mən heç bilmirdim o, sizin qardaşınızdır. Çox təəssüf edirəm, sizi incitdiyimə görə... mən...

LEDİ KAROLİN. Mənim əziz qızım miss Vorsley! Sizin o xırda nitqinizdəki razı qaldığım bircə yer vardi, o da mənim qardaşımıla bağlı dediyiniz sözlər idi! Onun barəsində nə desəniz, çox yumşaq çıxar! Hesab edirəm ki, Henri şərəfsiz adamdır, tamamilə ləyaqətsiz adamdır. Bununla belə, Ceyn, sizin də



qeyd elədiyiniz kimi, mən boynuma almaliyam ki, Henri maraqlı həmsöhbətdir; onun aşpazı Londonda ən yaxşı aşpazdır; ləz-zətli nahardan sonra adam hər kəsi bağışlayar, hətta doğma qardaşını da...

LEDİ HANSTENTON (*miss Vorsleyə*). Hə, əzizim, indi yaxın gəlin, missis Arbetnotla tanış olun. Bu qadın o sadə, xeyirxah, yaxşı insanlardan biridir ki, biz onu, sizin dediyiniz kimi, öz cəmiyyətimizə heç vaxt buraxmırıq. Mən çox təəssüf edirəm ki, missis Arbetnot çox gec-gec bizi gəlir. Lakin bu, mənim günahım deyil.

MISSİS ALLONBİ. Bu kişilər də nahardan sonra itib-batırlar! Allah bilir, bizim haqqımızda nə danışırlar?

LEDİ STATFİLD. Doğru deyirsiniz? Yəni bizim barəmizdə danışa bilərlər?

MISSİS ALLONBİ. Yüz faiz əminəm.

LEDİ STATFİLD. Ah, necə pis adamdırlar! Bəlkə, biz artır-maya keçək?

MISSİS ALLONBİ. Oh! Hara deyirsiniz gedək! Təki bu dul və pintlə qadılardan canımızı qurtaraq. (*Qalxır və ledi Statfieldə qapıya san gedir.*) Ledi Hanstenton, biz, sadəcə, ulduzlara bax-mağə gedirik.

LEDİ HANSTENTON. Əzizim, o qədər ulduz var göydə! Coxlu... gedin baxın, gedin baxın, xoşunuz gələcəkl! Amma özünüzü soyuğa verməyin. (*missis Arbetnota*) Hə, əzizim, bundan sonra Ceraldı tapmaq çətin olacaq.

MISSİS ARBETNOT. Doğrudan, lord İllinqvort Ceralda iş təklif edib?

LEDİ HANSTENTON. Oh, əlbəttə, əlbəttə! Lord bunu böyük məmnuniyyətlə etdi və o, Ceraldı çox istəyir, oğlunuz haqqında yüksək fikirdədir. Siz hələ lord İllinqvortla tanış deyilsiniz, eləmi?

MISSİS ARBETNOT. Mən lordu heç vaxt görməmişəm.

LEDİ HANSTENTON. Şübhə etmirəm ki, onun adını eşitmisiniz.

MISSİS ARBETNOT. Təəssüf ki, eşitməmişəm. Mənim dün-yadan xəbərim yoxdur, o qədər qapalı həyat keçirirəm ki, bayırda nələr baş verdiyini bilmirəm. Demək olar ki, heç kəslə də ünsiyyətim olmur. Yadımdadır, gərək ki Yorkşirdə yaşayan

qoca lord İllinqvort barədə eşitmışdım. Bu da çox illər bundan əvvəl olub.

LEDİ HANSTENTON. Ah, hə, əlbəttə! O lord sonuncudan əvvəlki qraf idi. Çox maraqlı adam idi. Aşağı təbəqəli qadınla evlənmək istəyirdi, ya da istəmirdi, dəqiq yadımda deyil. Bu barədə çox danışırdılar. İndiki lord İllinqvort tamam ayrı aləmdir. Kübar kişidir. O nə iləsə məşğul... yox, heç nə ilə məşğul olmur... onsuz da, bizim məşğuliyyətlərimiz amerikalı gözəl qonağımızın xoşuna gəlmir. Missis Arbetnot, görəsən, o, sizin maraqlandığınız məsələ ilə maraqlanır mı? Necə fikirləşirsiniz, Karolin, lord İllinqvort kasıblarının sığınacaq yeriyə maraqlanır mı?

LEDİ KAROLİN. Ceyn, məncə, heç maraqlanmir.

LEDİ HANSTENTON. Hər kəsin öz zövqü var, elə deyilmə? Lakin lord İllinqvort yüksək vəzifə sahibidir, o istəsə, hər şey edə bilər. Əlbəttə, o, hələ gəncdir, varis titulunu təzəcə alıb; Karolin, bilmirsiniz o, nə vaxtdan lord İllinqvortdur?

LEDİ KAROLİN. Məncə, dörd ildir, Ceyn. Yadımdadır ki, lord titulunu mənim qardaşımın qəzetlərdə biabır edilən ilində aldı. Hə, hə, həmin il idi.

LEDİ HANSTENTON. Hə, mənim də yadıma düşdü. Elə dörd il olar. Bilirsiniz, missis Arbetnot, lord İllinqvortla titulu arasında çoxlu adam dayanmışdı. Orada, məsələn, ... kim idi o, Karolin, yadımdan çıxıb?

LEDİ KAROLİN. O bədbəxt Marqaretin oğlu. Yادından çıxıb, o, necə oğlan uşağı doğmaq istəyirdi?! Elə oğlan da oldu, amma öldü! Bundan sonra əri də öldü Marqaretin. O da dərhal ərə getdi, lord Askotun oğlanlarından birinə getdi. Deyirlər, əri onu yaman döyür...

LEDİ HANSTENTON. Ah, əzizim, bu, ailədəndir... onlar ailəlikcə belədirler... Biri də vardi, yadımdadır, pastor özünü dəliliyə vurmuşdu, deyəsən, yox, ya da dəliydi, özünü pastor kimi aparırdı... nə isə, dəqiq yadımda deyil; amma dəqiq bilirom ki, işə Kansler Məhkəməsi baxırdı və hökm verildi ki, onun ağlı başşadadır. Sonra mən onu yaziq lord Plamstedin yanında gördüm; saçlarında saman vardi, ya nəsə bir qəribə şey vardi... Yadıma



sala bilmirəm. Ledi Karolin, mən tez-tez heyifsilənirəm; heyifsilənirəm ki, əziz ledi Sesilya öz oğlunun lord titulu almasını görmədi.

MISSIS ARBETNOT. Ledi Sesilya?

LEDİ HANSTENTON. Hə, əzizim, lord İllinqvortun anası. Hersoginya Cerminqamın ən gözəl qızlarından biriydi; Tomas Harforda ərə getmişdi; o vaxt deyirdilər ki, o, Sesilyaya yaraşan ər deyil; amma deyim ki, ser Tomas Harford Londonun ən qəşəng gənci idi. Mən həmin ailəni yaxından tanıydım, hər iki oğlunu – Arturu və Corcu da tanııram.

MISSIS ARBETNOT. Yəqin ki, titula böyük oğul sahib oldu, hə, ledi Hanstenton?

LEDİ HANSTENTON. Yox, əzizim, böyük oğlanı ovda öldürdülər. Ya da... bilmirəm, Karolin, balıq ovuydu? Yadımdan çıxıb. Nə isə, bütün miras qaldı Corca. Mən də həmişə deyirəm ki, dünyada heç vaxt kiçik oğullarınkı gətirmir. Corc kimi.

MISSIS ARBETNOT. Ledi Hanstenton, mən bu saat Ceraldla danışmaq istəyirəm! Onu görə bilərəm? Dalınca adam göndərə bilərsiniz?

LEDİ HANSTENTON. Əlbəttə, əlbəttə, əzizim. İndi nökərlərdən biri gedib yemək otağından onu çağırıra. Mən bilmirəm bu kişiləri yemək otağında ləngidən nədir belə? (Zəngi basır.) Mən lord İllinqvortu ilk dəfə görəndə o, hələ Corc Harford idi, titulsuz-flansız, şəhərin, sadəcə, qəşəng cavanlarından biriydi, cibində də pul olmazdı, yaziq Sesilya ona xərdlik verərdi; Sesilya onu çox sevirdi. Mənçə, əsasən ona görə ki, oğlan atasıyla yola getmirdi. Oh, bu da bizim sevimli baş keşiş! (nökərə) Yox, lazımlımadı!

Ser Con və doktor Dobeni varid olurlar. Ser Con ledi Statfildə, doktor Dobeni də ledi Hanstentona yaxınlaşır.

DOKTOR DOBENİ. Lord İllinqvort bu gün çox maraqlıydı. Mən heç vaxt bugünkü kimi belə yaxşı istirahət etməmişdim. (Missis Arbetnotu görür.) Aaa! Missis Arbetnot!

LEDİ HANSTENTON (*doktor Dobeniyə*). Görürsünüz də, nəhayət, missis Arbetnotu bizi gəlməyə razı sala bildim.

DOKTOR DOBENİ. Bu, böyük şərəfdir, ledi Hanstenton. Missis Dobeni sizə qısqanlıq edəcək.

LEDİ HANSTENTON. Ah, çox təəssüf ki, missis Dobeni gələ bilmədi. Həmişəki kimi baş ağrısıdır, eləmi?

DOKTOR DOBENİ. Bəli, ledi Hanstenton! O, daim əzab çəkən bir qadındır! Amma o, yalqız qalandan xoşbəxt olur. Yalqızlıqdan məmənundur!

LEDİ KAROLİN (ərinə). Con!

Ser Con arvadına yaxınlaşır. Doktor Dobeni ledi Hanstenton və missis Arbetnotla danışır. Missis Arbetnot isə gözlərini lord İllinqvortdan çəkmir. Lord İllinqvort onu görmür, otaqdan çıxıb missis Ollonbiyə tərəf gedir. Missis Ollonbi ledi Statfildlə qapının yanında yanaşı durub artırmaya baxır.

LORD İLLİNQVORT. Dünyanın ən gözəl qadını özünü necə hiss edir?

MİSSİS ALLONBİ (ledi Statfildin əlindən tutur). Hər ikimiz yaxşıyıq, təşəkkür edirəm, lord İllinqvort! Bəs siz nə əcəb yemək otağında belə az qaldınız? Bizə elə gəldi ki, indicə çıxmışq oradan.

LORD İLLİNQVORT. Dəhşətli dərəcədə darıxdım. Bütün nahar boyu heç dodaqlarımı tərpədib danışmadım. Səbirsizliklə sizin yanınıza gəlməyi gözləyirdim.

MİSSİS ALLONBİ. Gərək gələyдинiz! Amerikalı xanım bizə mühazirə oxuyurdu.

LORD İLLİNQVORT. Doğrudanmı? Güman edirəm ki, bütün amerikalılar mühazirə oxumağı xoşlayırlar. Onların iqlimindən-dir, görünür. Bəs mühazirə nə barədəydi?

MİSSİS ALLONBİ. Təbii ki, puritanlıqdan...

LORD İLLİNQVORT. Mənim qarşımda o qızı geri qaytarmaq vəzifəsi durub, elə deyil? Mənə bunun üçün nə qədər vaxt verirsiniz?

MİSSİS ALLONBİ. Bir həftə.

LORD İLLİNQVORT. Bir həftə bəs edər!



Ceraldla lord Alfred daxil olurlar

CERALD (*missis Arbetnotun yanına gedir*). Ana, anacan!

MISSIS ARBETNOT. Cerald, özümü pis hiss edirəm. Məni evə apar, Cerald. Gərək gəlməyəydim.

CERALD. Bağışla, ana. Bu saat. Amma əvvəlcə lord İllinqvortla tanış oll (*Ona sarı yeriyir*.)

MISSIS ARBETNOT. Bu gün yox, Cerald!

CERALD. Lord İllinqvort, çox istərdim ki, sizi anamla tanış edim.

LORD İLLINQVORT. Böyük məmənuniyyətlə. (*missis Ollonbilyə*) Mən bu saat gəlirəm. Özgə anaları həmişə məni cana yiğir. Bütün qadınlar öz anaları kimi olurlar. Onların faciası də məhz bundadır.

MISSIS ALLONBİ. Kişilər isə atalarına heç vaxt oxşamırlar. Bu da onların faciəsidir.

LORD İLLINQVORT. Bu gün sizin çox gözəl əhvalınız var!

Dönür və Ceraldla birlikdə missis Arbetnota sarı gedir. Qadını görəndə heyrətdən geriyə sıçrayır, sonra yavaş-yavaş gözlərini Ceralda tuşlayır.

CERALD. Ana, bu, lord İllinqvortdur, mənə katib vəzifəsini təklif edən adam budur. (*Missis Arbetnot soyuq şəkildə təzim edir*.) Mənim üçün ən gözəl başlanğıcdır, anal Ümidvaram ki, lord mənə görə peşman olmayıacaq. Ana, lord İllinqvorta təşəkkür eləyəcəksən, eləmi?

MISSIS ARBETNOT. Əlbəttə, lord İllinqvort çox xeyirxah iş görüb; səninlə maraqlanıb...

LORD İLLINQVORT (*əlini Ceraldın çıynınə qoyur*). Ooo! Ceraldla mən artıq yaxın dost olmuşuq, missis... Arbetnot...

MISSIS ARBETNOT. Mənim oğlumla sizin aranızda ümumi heç nə ola bilməz!

CERALD. Ana, bu nə sözdür! Əlbəttə, lord İllinqvort çox ağıllı adamdır və dünyada hər şeyi bilir.

LORD İLLINQVORT. Mənim əziz oğlum!

CERALD. O, həyati hamidan yaxşı bilir. Lord İllinqvort, mən sizin yanınızda olanda özümü bisavad hiss edirəm; əlbəttə, mənim üstünlükərim də var. Amma azdır, mən o birilər kimi Oksfordda, ya da Etonda oxumamışam. Lakin görürəm lord İllinqvort belə şeylərə məhəl qoymur. Ana, o, mənə qarşı elə xeyirxahdır ki!

MİSSİS ARBETNOT. Lord İllinqvort fikrini dəyişə bilər. İnanmiram ki, sənin onun katibi olmanı istəsin.

CERALD. Ana!

MİSSİS ARBETNOT. Yadda saxla ki, özün də dedin, sənin üstünlüklerin azdır.

MİSSİS ALLONBİ. Lord İllinqvort, mən bir dəqiqəlik sizinlə danışmaq istəyirəm. Xahiş edirəm bura gələsiniz.

LORD İLLİNQVORT. Bağışlayın, missis Arbetnot! Cerald, ananızı əlavə çatınlıklar yaratmağa qoymayınl! Məsələ tamam həll olunub, elə deyilmi?

CERALD. Mən də elə düşünürəm. (*Lord İllinqvort missis Ollonbiya tərəf gedir.*)

MİSSİS ALLONBİ. Fikirləşdim ki, siz o qara məxmərlı qadın-dan heç vaxt yaxa qurtara bilməyəcəksiniz.

LORD İLLİNQVORT. O, çox gözəldir. (*Missis Arbetnot'a tərəf baxır.*)

LEDİ HANSTENTON. Karolin, bəlkə, hamımız musiqi zalına keçək? Miss Vorsley bizim üçün çalacaq. Əzizim missis Arbetnot, gəlirsiniz? (*doktor Dobeniya*) Bir gün miss Vorsleyi mütləq sizin yanınıza gətirəcəyəm. Çox istərdim ki, hörmətli missis Dobeni o qızın skripkada çalgısına qulaq assın. Ah, unutdum! Axı hörmətli missis Dobeni qulaqdan bir qədər zəifdir, eləmi?

DOKTOR DOBENİ. Onun karlığı böyük itkidir. O hətta mənim moizələrimi belə eşitmır. O, xütbələri evdə oxuyur. Lakin onun daxili ehtiyatları hələ tükənməyib; hələ çox şeyi qalıb...

LEDİ HANSTENTON. Görünür, o, çox oxuyur, hə?

DOKTOR DOBENİ. Yalnız iri şriftləri oxuya bilir. Görməsi zəifləyib, tez yorulur. Lakin heç vaxt şikayət eləmir. Heç vaxt!

CERALD (*Lord İllinqvorta*). Xahiş edirəm sizdən, musiqi zalına girməmişdən əvvəl anamlı danışın. Ona elə gəlir ki, siz mənə düşündüyüünüz şeyləri demirsınız.



MISSİS ALLONBİ. Siz gəlmirsiniz?

LORD İLLİNQVORT. Bu dəqiqə. Ledi Hanstenton, əgər missis Arbetnot icazə versə, mənim ona bir neçə kəlmə deyəcəklərim var. Biz bir azdan sizə qoşularıq.

LEDİ HANSTENTON. Ah, əlbəttə, əlbəttə! Onunla danışın, o da sizə təşəkkürlərini bildirəcək. Oğluna görə. Missis Arbetnot, belə təklif hər oğula verilmir. Əzizim, hesab edirəm ki, bu, sizin ürəyinizcədir.

LEDİ KAROLİN. Con!

LEDİ HANSTENTON. Amma missis Arbetnotu çox da yubatmayın, lord İllinqvort! Biz onsuz keçinə bilmərik! (*O birt qonaqların ardınca musiqi zalına keçir.*)

Musiqi zalından skripkanın səsi gəlir.

LORD İLLİNQVORT. Reyçel, deməli, o, bizim oğlumuzdur! Nə olar! Mən onunla fəxr edirəm! O, əsl Harforddur! Başdanayağa mənəm! Yeri gəlmışkən, Reyçel, niyə soyadı Arbetnotdur?

MISSİS ARBETNOT. Sənin üçün nə fərqi var ki, hansı soyadı daşıyır? Onsuz da, onun heç birinə hüququ yoxdur!

LORD İLLİNQVORT. Bəs niyə Ceralddır?

MISSİS ARBETNOT. Qəlbini parçaladığım adamın – atamın şərəfinə qoymuşam!

LORD İLLİNQVORT. Reyçel, bəsdir! Olan olub, keçən keçib. Yalnız birçə şeyl deyə bilərəm indi: mən oğlumuzdan çox, ləp çox raziyam. Cəmiyyət onu yalnız mənim şəxsi katibim kimi tanıyacaq! Lakin mənim üçün o çox əziz, çox doğma bir adam olacaq! Qəribədir, Reyçel, mənə elə gəlirdi ki, həyatım dolub qurtarıb. Amma belə deyilmiş. Orada nəsə çatışmırı, oğlum çatışmırı! İndi oğlumu tapmışam, çox sevinirəm ki, tapmışam!

MISSİS ARBETNOT. Sizin ona haqqınız yoxdur! Cüzi də olsa, ona hüququnuz çatmir! Oğul tamamilə mənə məxsusdur; mənim də olacaq!

LORD İLLİNQVORT. Əzizim Reyçel, siz iyirmi il ona sahib olmuşunuz; saxlamısınız, böyütmüsünüz. Onu indi niyə mənə verməyəsiniz? Heç olmasa, müvəqqəti... O həm də mənim oğlumdur.

MİSSİS ARBETNOT. Siz atıb getdiyiniz uşaq barədə danışır-sınız, hə? O uşaq barədə ki, az qala, acıdan və ehtiyacdən ölücəkdi, hə? Əlbəttə, sizdən asılı qalsayıdı, yəqin ki, ölücəkdi...

LORD İLLİNQVORT. Reyçel, siz yaddan çıxarmışınız, deyəsən; məni siz atmışınız. Mən sizi atmamışam.

MİSSİS ARBETNOT. Mən sizi ona görə tərk etdim ki, uşağı ad qoymaqdən imtina etdiniz. Uşaq anadan olmamış mən sizə yalvardım ki, mənimlə evlənəsiniz.

LORD İLLİNQVORT. O vaxt mənim gələcəyə heç bir ümidi qalmamışdı. Bundan başqa, Reyçel, mən sizdən yaşça çox kiçik idim. Mənim iyirmi iki yaşım vardi, yox, iyirmi idi. Bütün bu tarixçə başlayanda, sizin atanızın başında o tarixçə başlayanda mənim iyirmi bir yaşım vardi.

MİSSİS ARBETNOT. Kişi sahv hərəkət eləmək üçün kifayət qədər yaşıldırsa, o, bu səhvini düzəltmək üçün də kifayət qədər yaşılı olur.

LORD İLLİNQVORT. Əzizim Reyçel, mücərrəd düşüncələr həmişə maraqlı olur; amma əxlaqi baxımdan onların heç bir əhəmiyyəti olmur. Mənim, guya, oğlumu acliğa məhkum eləməyimə gəlinçə isə deməliyəm ki, bu, həqiqətə uyğun deyil və səfəhlikdir. Mənim anam sizə illik altı yüz funt təklif etdi, amma siz götürmədiniz, imtina etdiniz. Siz, sadəcə, itdiniz və uşağı da özünüzlə apardınız.

MİSSİS ARBETNOT. Mən ondan bir penni belə qəbul edə bilməzdim. Sizin atanız başqa cür adam idi. Biz Parisdə olanda o, mənim yanımıda sizə dedi ki, siz mənə evlənməlisiniz.

LORD İLLİNQVORT. Ooo! Borc bizim başqalarından tələb etdiyimiz şeydir, özümüzdən isə onu tələb etmirik. Əlbəttə, o vaxt mən anamın təsiri altındaydım. Cavanlıqda belə şeylər hamının başına gelir.

MİSSİS ARBETNOT. Bunu sizdən eşitməyimə çox sevinirəm. Cerald isə, təbii ki, sizinlə getməyəcək.

LORD İLLİNQVORT. Reyçel, bu nə cəfəngiyatdır!

MİSSİS ARBETNOT. Yəni, doğrudanmı, siz düşünürsünüz ki, mən öz oğluma icazə verəcəyəm ki...

LORD İLLİNQVORT. Bizim oğlumuza, Reyçel!



MISSIS ARBETNOT. Yox, mənim oğlumdur! (*Lord Illingvort ciyinlərini çəkir.*) Mən öz oğluma gəndliyimi korlayan, həyatımı məhv edən adamla getməyə icazə vermərəm! O adam mənim hər günümü zəhərə döndəmişdir! Siz başa düşmürsünüz ki, mənim keçmişim iztirab və rüsvayçılıqlarla dolu olub, hə?

LORD İLLİNQVORT. Əzizim Reyçel, açıq deməliyəm: Ceraldin gələcəyi mənim üçün sizin keçmişinizdən daha vacibdir.

MISSIS ARBETNOT. Ceraldin gələcəyini mənim keçmişimdən ayırmamaq olmaz!

LORD İLLİNQVORT. O məhz elə bunu etməlidir. Məhz elə siz də ona bu işdə kömək etməlisiniz. Siz nə yaman tipik qadınsiniz. Siz bir tərəfdən sentimental danışırsınız, o biri tərəfdən də iliyinizi qədər xudbinsiniz! Amma gəlin qalmaqla-filan yaratmayaq. Reyçel, mən xahiş edərdim ki, siz məsələyə sağlam düşüncə baxımından yanaşasınız; bizim oğlumuzun xeyri baxımından yanaşasınız; gəlin özümüzü bir kənara qoyaq, yalnız oğlumuzun xətri üçün məsələni yoluna qoyaq. Baxın, indi oğlumuz kimdir? Ucqar bir ingilis şəhərində, əyalət bankında xırda bir məmur. Əgər fikirləşirsiniz ki, o xoşbəxtidir, yanılırsınız. O narazıdır və xoşbəxt də deyil.

MISSIS ARBETNOT. Sizə rast gələnə qədər o, işindən tam razıydı. Siz onu korladınız.

LORD İLLİNQVORT. Əlbəttə, mən elədim. Narazılıq tərəqqi üçün ilk addımdır; həm fərd üçün, həm də bütövlükdə xalq üçün. Mən ki onda əlçatmadım; şeylərə həvəs oyatmaqla onu atmamışam. Ona əlverişli iş təklif etmişəm. Deya bilərəm ki, sevincdən uçmağa qanadı yox idi. Onun yerində kim olsaydı, belə edərdi. İndi isə siz yalnız biz doğma ata-oğul, oğul-ata olduğunuza görə onun karyerasını məhv etmək istəyirsiniz. Başqa sözlə, mən ona yad olsaydım, siz Ceralda icazə verəcəkiniz, hə? Deməli, siz onun yalnız mənim qanımdan, canımdan olduğuna görə qadağan edirsınız? Burada məntiq varmı?

MISSIS ARBETNOT. Mən onu buraxmayacağam!

LORD İLLİNQVORT. Siz ona necə qadağan edə bilərsiniz? Siz hansı bəhanə ilə onu mənim təklifimdən boyun qaçırmaga məcbur edəcəksiniz? Mən, əlbəttə, ona bizim doğma olduğu-

muzu deməyəcəyəm. Siz də cəsarət edə bilməzsiniz. Bunu bilirsiniz! Siz özünüz ona belə tərbiyə vermisiniz!

MİSSİS ARBETNOT. Mən onu yaxşı adam kimi böyütmüşəm.

LORD İLLİNQVORT. Tamamilə doğrudur! Bəs nəticəsi? Siz onu öz hakiminiz kimi böyütmüsünüz; əgər sizin keçmişinizi nə vaxtsa bilsə, o, sizi mühakimə edəcək. O, sizin üçün çox sərt və ədalətsiz hakim olacaq. Reyçel, özünüzü aldatmayın! Nə qədər ki balacadırlar, uşaqlar valideynləri sevirlər; elə ki böyüyürlər, başlayırlar onları mühakimə etməyə. Onlar, demək olar ki, heç vaxt valideynləri bağışlamırlar.

MİSSİS ARBETNOT. Corc, oğlumu əlimdən almayıñ! Mən iyirmi dərdli, əzablı il yaşamışam, o illərin acılarını, göz yaşlarını yola salmışam; məni bu həyatda bircə nəfər sevən adam var, o da oğlumdur. Sizin həyatınız parlaq, nəşəli və dəbdəbəli olub; xoşbəxt həyat sürmüsünüz və bircə dəfə də bizi yadınıza salma-mısınız. Dediyinizi görə, barəmizdə düşünmək üçün heç bir əsasınız olmayıb. Bizə rast gəlmeyiniz, sadəcə, təsadüfi hadisə olub, bədbəxt bir təsadüf. Xahiş edirəm, bir daha üstümüzə gəlməyin! Dünyada yeganə qiymətli bircə oğlumu məndən almayıñ! Sizin isə hər şeyiniz var, ondan başqa. Həyatımın o balaca üzümlüyünə toxunmayın, o balaca bağıma və o bağıñ yeganə su quyusuna əl vurmayıñ, buraxın bizi yalnız! Allah mənə qəzəbdənmi, ya mərhəmətdənmi, balaca bir quzu göndərib, onu əlimdən almayıñ! Corc, yalvarıram, Ceraldı aparmayın!

LORD İLLİNQVORT. Reyçel, siz indi Ceraldın karyerası üçün lazım deyilsiniz. Ona indi mən lazımmam! Vəssalam, bu mövzunu qapadaq!

MİSSİS ARBETNOT. Mən ona icazə verməyəcəyəm!

LORD İLLİNQVORT. Budur, bu da Cerald! Onun müstəqil qərar qəbul etmək hüququ var.

Cerald varid olur.

CERALD. Hə, anacan, güman edirəm ki, lord İllinqvortla məsələni həll etdiniz?

MİSSİS ARBETNOT. Yox, Cerald.



LORD İLLİNQVORT. Ananız bəzi səbəblərə görə sizin mənimlə getməyinizi istəmir.

CERALD. Nə üçün, ana?

MİSSİS ARBETNOT. Cerald, düşündüm ki, sənə burada mənimlə daha yaxşıdır. Bilmirdim ki, məni tərk etmək istəyirsən.

CERALD. Ana, sən nə danışırsan? Əlbəttə ki, mən səninlə birlikdə çox xoşbəxtəm. Lakin kişi həmişə anasıyla qala bilməz axıl Bunu heç kəs etmirl Mən özümə karyera qurmaq istəyirəm, mövqə qazanmaq istəyirəm; mən elə bilirdim sən mənim lord Illinqvortun katibi olacağımıla fəxr edəcəksən!

MİSSİS ARBETNOT. Səndən lord Illinqvorta katib çıxacağınızı zənn etmirəm. Bunun üçün sənin billyin azdır.

LORD İLLİNQVORT. Missis Arbetnot, sizin işlərinizə qarışmaq istəmirəm; lakin sonuncu ifadənizlə bağlı deməliyəm ki, bu məsələdə mən daha yaxşı hakiməm. Sizin oğlunuzun bütün göstəriciləri məni qane edir və mən ona güvənə bilərəm. Hətta mənim düşündüyümdən də artıqdır; çox artıqdır! (Missis Arbetnot susur.) Bəlkə, sizin başqa əsaslarınız var, missis Arbetnot! Axi nə üçün oğlunuzun bu vəzifəni tutmasını istəmirsiniz?

CERALD. Buna səbəb nədir, ana? Varsa, de!

LORD İLLİNQVORT. Missis Arbetnot, əgər səbəb varsa, xahiş edirəm deyəsiniz! Xahiş edirəm! Bizi indi mane olan yoxdur, üçümüzükl Nə deyəcəksinizsə, aramızda qalacaql!

CERALD. Hə, ana, səbəb varmı?

LORD İLLİNQVORT. Əgər oğlunuzla tək qalmaq istəyirsinzsə, mən sizi tərk edə bilərəm. Ola bilsin ki, sizin mənim eşitməyimi istəmədiyiniz ayrı səbəbləriniz var.

MİSSİS ARBETNOT. Mənim ayrı səbəbim yoxdur.

LORD İLLİNQVORT. Onda, Cerald, əziz oğlum, hesab edək ki, məsələ həll olundu. Gəlin gedək artırmaya, hərəmiz bir siqaret yandıraq. Missis Arbetnot, icazə verin deyim ki, siz çox müdrik bir addım atdiniz, çox müdrik! (Ceraldla çıxır.)

Missis Arbetnot tək qalır. O, yerində donub-qalır; üzündə dərin bir qüssə var.

Pərdə enir.

ÜÇÜNCÜ PƏRDƏ

*Ledi Hanstentongilin şəkil qalereyası. Arxa qapı artırımaq
açılır. Lord İllinqvort və Cerald. Lord İllinqvort divanda əyləşib.
Cerald isə kresloda oturub.*

LORD İLLİNQVORT. Cerald, ananız çox ağıllı qadındır. Mən bilirdim ki, nəhayət, razılıq verəcək.

CERALD. Lord İllinqvort, mənim anam çox vasvası qadındır; biliyəm, yəqin, o hesab edir ki, mən sizin katibiniz olmağa layiq deyiləm, çünki kifayət qədər savadım yoxdur. O, tamamilə düz fikirləşir. Mən məktəbdə oxuyarkən çox tənbəl idim; indi bu, öz nəticəsini göstərir və mən imtahan verməyə belə qorxuram.

LORD İLLİNQVORT. Əzizim Cerald, imtahanların heç bir əhəmiyyəti yoxdur. Əgər kişi centlmendirsə, deməli, o, lazımlı olan miqdarda bilir; yox əgər centlmen deyilsə, nə qədər bilsə də, xeyri yoxdur, onun zərərinədir.

CERALD. Lord İllinqvort, mən axı həyatı çox yaxşı bilmirəm.

LORD İLLİNQVORT. Qorxmayıñ, Cerald. Yadınızda saxlayın ki, siz həyatda ən gözəl şeyə – gəncliyə sahibsiniz! Gəncliyə tay ola biləcək ikinci bir gözəllik yoxdur həyatda! Yaşlı adamlar artıq həyatdan asılıdır. Gənclik isə həyatın ağasıdır. Gənclik üçün hər şey qabaqdadır. Hər kəs həyatda kral kimi doğulur, insanların əksəriyyəti də əksər krallar kimi sürgündə ölürlər; Cerald, mən gəncliyimi geri qaytarmaq üçün hər şey eləməyə hazırlayıram; bircə səhər tezdən durmayım, idman eləməyim, cəmiyyətin yararlı üzvü olmayıram.

CERALD. Axı siz özünüzü qoca hesab etmirsiniz, lord İllinqvort, elə deyilmi?

LORD İLLİNQVORT. Cerald, sizin atanız olmaq üçün mən kifayət qədər qocayam.

CERALD. Mən atamı xatırlamıram; o, çoxdan ölüb.

LORD İLLİNQVORT. Ledi Hanstenton mənə demişdi.

CERALD. Çox qəribədir ki, anam mənimlə heç vaxt atam barədə danışmır. Hərdən mənə elə gəlir ki, görünür, anamın ərə getdiyi adam ləyaqətsiz olub.



LORD İLLİNQVORT (*bir balaca üz-gözünü turşudur*). Doğru-dan? (*Durub Ceraldə yaxınlaşır və əlini onun çiyninə qoyur*.) Görünür, sizin üçün atasız çətin olub, Cerald?

CERALD. Ooo, yox, yox! Anam məni elə sevirdi ki! Mənim anam kimi ana yoxdur!

LORD İLLİNQVORT. Qəti şübhəm yoxdur! Lakin hər halda, düşünürəm ki, analar hərdən oğulları başa düşmür. Daha doğrusu, təsəvvür edə bilmirlər ki, oğulların qürur və ləyaqəti ola bilər, həyatı görmək, duymaq istəkləri, özlərinə ad-san, şöhrət yaratmaq istəkləri ola bilər. Axi siz, Cerald, ömrünüz boyu bu cindixanada, Rokleydə oturub qala bilməzsiniz, yox?

CERALD. Əlbəttə yox! Bu, dözülməz olardı!

LORD İLLİNQVORT. Əlbəttə, ana məhəbbəti çox şəfqətli, çox həssasdır, lakin o, hərdən həddən artıq xudbin olur. Mən demək istəyirəm ki, bu sevgidə həddən artıq xudbinlik olur!

CERALD (astadan). Mənə də elə gelir.

LORD İLLİNQVORT. Ananız çox yaxşı qadındır; lakin hətta ən yaxşı qadınların belə həyata baxışları dar çərçivədə olur, onların uzağı görmək qabiliyyətləri məhdud, maraqları isə xırda olur, elə deyilmi?

CERALD. Elədir, onlar bizim üçün maraqsız olan şeylər barədə daha çox düşünürülər.

LORD İLLİNQVORT. Görünür, sizin ananız çox mömin qadındır, ya da buna oxşar bir ruha meyilli dir, hə?

CERALD. Bəli, anam tez-tez kilsəyə gedir.

LORD İLLİNQVORT. Ooo, belə de! O, müasir qadın deyil! Amma müasir olmaq indi müasirlikdən geri qalmamaq deməkdir. Siz müasir olmaq istəyirsiniz, Cerald, elə deyilmi? Siz həyatı olduğu kimi görmək, qəbul etmək niyyətindəsiniz. Siz həyat barədə müxtəlif köhnə nəzəriyyələrlə başınızı doldurmaq istəmirsiniz. Baxın, sizə indi yaxşı bir cəmiyyətə qaynayıb-qarışmaq lazımdır. Londonun nahar ziyafətlərində danışmağı bacaran, söz sahibi ola bilən adam bütün dünyaya sahib çıxa bilər. Gələcək modabazlara məxsusdur. Zərif adamlar hökmranlıq etməlidir.

CERALD. Həmişə istəmişəm ki, qəşəng geyinəm; lakin eşitmışəm ki, kişi gərək öz xarici görkəmiylə çox da məşğul olmasın.

LORD İLLİNQVORT. İndi adamlar o qədər bəsit olublar ki, hətta xarici görkəmin fəlsəfəsini anlaya bilmirlər. Yeri gəlmış kən, Cerald, gərək qalstuk bağlamağı öyrənəsiniz. Yaxalıqdakı qöncəli sancaq üçün sentimentallıq da kifayət edər. Lakin qalstuk üçün əsas cəhət fasondur. Yaxşı bağlanmış qalstuk həyatda ilk vacib addımdır.

CERALD (gülür). Lord İllinqvort, ola bilsin ki, qalstuk bağlamağı öyrəndim, lakin sizin kimi danışmağı heç vaxt öyrənə bilməyəcəyəm. Mən danışmağı heç bacarmıram.

LORD İLLİNQVORT. Ooo! Hər bir qadınla elə danışın ki, guya, siz ona vurulmusunuz; hər bir kişiyə isə elə danışın ki, guya, o, sizi bezdirib; elə birinci mövsümün axırında görəcəksiniz ki, mükəmməl mərifəti olan kübar kişi nüfuzu qazanmışınız.

CERALD. Kübar cəmiyyətə girmək hüququ almaq çox çətindir, elə deyil?

LORD İLLİNQVORT. Bu gün kübar cəmiyyətə daxil olmaq üçün ya insanları yediddirmək, yəni onlara nahar ziyafətləri vermək, ya məmənun edib sevindirmək, ya da onları silkələyib sarsıtməq lazımdır. Vəssalam!

CERALD. Görünür, kübar cəmiyyət çox maraqlıdır, eləmi?

LORD İLLİNQVORT. Bu cəmiyyətin içində olmaq, demək olar ki, darıxdırıcıdır. Lakin onun çölündə olmaq isə, sadəcə, faciədir. Cəmiyyətsiz keçinmək olmaz. Əgər qadın kişiyə dəstək olmasa, o, heç vaxt həyatda uğur qazana bilməz; qadınlar isə cəmiyyəti idarə edirlər. Əgər qadınlar sənin tərəfində deyilsə, onda sən batdır. Yalnız bu zaman sən ya elə dərhal vəkilliyyin dalınca get, ya makler ol, ya da jurnalist.

CERALD. Qadınları başa düşmək çox çətindir, elə deyil?

LORD İLLİNQVORT. Siz heç onları başa düşməyə də çalışmayın. Qadınlar şəkildir. Kişiər isə problem. Əgər bilmək istəsəniz ki qadın əslində nə düşünür (yeri gəlmışkən deyim ki, bu, çox təhlükəlidir!), ona yalnız baxın, qulaq asmayıñ.

CERALD. Axi qadınlar çox ağıllıdır.

LORD İLLİNQVORT. Bax bunu həmişə onlara demək lazımdır. Lakin əzizim Cerald, filosoflara görə, qadınlar ruhun materiya üzərində, kişiər isə ruhun əxlaq üzərində qələbəsidir.



CERALD. Bəs nə üçün qadınlar, sizin dediyiniz kimi, cəmiyyəti idarə edirlər?

LORD İLLİNQVORT. Qadınların tarixi tıranlığın ən pis formasının tarixidir ki, dünya beləsinə rast gəlməyib. Zəiflərin güclülər üzərində zülmü. Bu, yeganə istibdad formasıdır ki, hələ də davam edir.

CERALD. Məgər qadınların təsiri saflaşdırırıñ insanı?

LORD İLLİNQVORT. İnsanı idrakdan başqa heç nə saflaşdırırıñ.

CERALD. Hər halda, hər cür qadın olur həyatda, elə deyil?

LORD İLLİNQVORT. Cəmiyyətdə iki cür qadın olur – gözəl olmayan qadınlar və boyalı qadınlar.

CERALD. Axı cəmiyyətdə yaxşı qadınlar da çoxdur, elə deyil?

LORD İLLİNQVORT. Həddən artıq çoxdur!

CERALD. Siz düşünürsünüz ki, qadınlar yaxşı ola bilməz?

LORD İLLİNQVORT. Bunu onlara heç vaxt deməyin; yoxsa onların hamısı dərhal dönüb olar yaxşı. Qadınlar füsunkarcasına ərköyün cinsdirlər. Hər bir qadın üsyankardır və o, özünə qarşı qəzəblə qiyam qaldırır.

CERALD. Lord İllinqvort, siz heç vaxt evlənməmisiniz?

LORD İLLİNQVORT. Kişi lə yorğun olduqları üçün evlənlər, qadınlar isə maraq üçün ərə gedirlər. Sonda hər iki tərəf peşman olur.

CERALD. Necə bilirsınız, insan evləndikdə xoşbəxt ola bilərmi?

LORD İLLİNQVORT. Əlbəttə, tamamilə xoşbəxt ola bilər! Lakin əziz Cerald, evli insanların xoşbəxtliyi onun evli olmadığı insanlardan asılıdır.

CERALD. Əgər o sevirsə, onda necə?

LORD İLLİNQVORT. İnsan gərək həmişə sevsin və məhz elə buna görə də heç vaxt evlənmək lazımlı deyil.

CERALD. Məhəbbət gözəl şeydir, eləmi?

LORD İLLİNQVORT. İnsan sevəndə əvvəlcə özünü aldadır, nəticədə başqalarını da aldatmış olur. Bax buna da məhəbbət deyirlər. Lakin bizim zəmanədə əsl ehtiraslı sevgiyə nadir

hallarda rast gələrsən. Bu, o adamlar üçün bir imtiyazdır ki, onların görməyə başqa işləri yoxdur. Bu, cəmiyyətin avara təbəqəsinin yeganə məşğulliyət növüdür, biz Harfordlar üçün isə həyatın yeganə mənasıdır.

CERALD. Harfordlar üçün?

LORD İLLİNQVORT. Bu, bizim nəslin soyadıdır. Cerald siz Perlər Kitabını¹ oxumalı, öyrənməlisiniz. Bu, yeganə kitabdır ki, cavan kübar adam əzbər bilməlidir; bu, ingilislərin ən yaxşı bədli kitabıdır, mən deyərdim. İndi, Cerald, siz mənimlə tamamilə yeni bir həyata qədəm qoyursunuz, mən istəyirəm ki, sizə necə yaşamağı öyrədim. (*Missis Arbetnot artırmada görünür, arxa planda.*) Çünkü dünya axmaqlar tərəfindən ona görə qurulub ki, orada ağıllı adamlar yaşasın.

Ledi Hanstenton və doktor Dobeni varid olurlar.

LEDİ HANSTENTON. Hə, deməli, siz buradaymışsınız, lord İllinqvort?! Yəqin, siz bu cavan dostumuza onun yeni vəzifələrini başa salırsınız; ona yaxşı məsləhətlərlə yanaşı, siqaret çəkməyi də öyrədirsiniz?

LORD İLLİNQVORT. Ledi Hanstenton, mən ona ən yaxşı məsləhətlər və ən yaxşı siqaretlər verirəm.

LEDİ HANSTENTON. Çox təəssüf edirəm ki, burada olmadım, sizi eşidə bilmədim. Lakin mən öyrənmək üçün artıq çox yaşıyam. Əlbəttə, sizdən başqa, möhtərəm baş keşş (*doktor Dobeniyə sarı dönür*), sizin kilsədə olanda öyrənirəm. Lakin orada da sizin nə deyəcəklərinizi qabaqcadan biliram və məni bu, o qədər də təsirləndirmir. (*Missis Arbetnotu görür.*) Ah, əzizim missis Arbetnot, xahiş edirəm bura gələsiniz, bizə qoşulun. Gəlin, əzizim! (*Missis Arbetnot varid olur.*) Ceraldın lord İllinqvortla söhbətləri uzun çəkib; zənnimcə, siz Ceraldə görə məmnunsunuz. Onun bəxti gətirib. Gəlin burada əyləşək. (*Otururlar.*) O gözəl naxıştkmə işiniz necə gedir?

MISSIS ARBETNOT. Mən hələ onun üzərində işləyirəm.

¹ Perlər Kitabı – İngiltərədə, Fransada, Yaponiyada yüksək zadəgan titulları baredə kitabdan söhbət gedir.



LEDİ HANSTENTON. Məncə, missis Dobeni də nəsə tikirdi, eləmi?

DOKTOR DOBENİ. Bir zamanlar gözəl əl işləri vardi, tikirdi. Amma indi onun barmaqlarında əməlli-başlı podaqra¹ var. Artıq doqquz-on ildir ki, əl işləri ilə məşğul olmur. Lakin onun başqa əyləncələri var. O, öz sağlamlığı ilə daha çox maraqlanır.

LEDİ HANSTENTON. Ah! Bu, həmişə adama ləzzət verir, elə deyil? Lord İllinqvort, siz nədən danışirdınız? Bizi də deyin.

LORD İLLİNQVORT. Mən Ceralda elə onu başa salırdım ki, adamılar həmişə öz faciələrinə gülürlər; bədbəxtliyə dözməyin yeganə vasitəsi də budur! Həm də bunun müqabiliндə insanların həyatda ciddi münasibət bəslədiyi bütün şeyləri komik tərzdə görmək lazımdır.

LEDİ HANSTENTON. Hm... Yenə həmişəki kimi lord İllinqvort danışanda heç nə anlaya bilmirəm. İnsanpərvər Cəmiyyət necə də diqqətsizdir! Onlar heç vaxt mənə köməyə gəlmir. Mənim batmaqdan başqa çıxış yolum qalmır. Lord İllinqvort, mənə dumانlı şəkildə elə gəlir ki, siz həmişə günahkar adamların tərefindəsiniz; mən isə həmişə çalışıram ki, müqəddəslərin tərefini saxlayım. Başqa heç nə başa düşmürəm dediklərinizdən. Bəlkə, elə bunlar boğulan adının xam xəyallarıdır.

LORD İLLİNQVORT. Müqəddəslərlə günahkarlar arasındaki yeganə fərq bundadır ki, hər bir müqəddəsin keçmiş var, hər bir günahkarın isə galacayı.

LEDİ HANSTENTON. Aaa! Bu, mənim lap axırına çıxdı kıl! Heç sözüm yoxdur! Biz, əziz missis Arbetnot, ikimiz də zamandan geri qalmışiq. Biz lord İllinqvortu başa düşə bilmərik. Yəqin, bizi lap çox qayğı ilə tərbiyə ediblər. İndi isə yaxşı tərbiyə adama yalnız mane olur. Yaxşı tərbiyə çox şeydən məhrum olmaq deməkdir.

MİSSİS ARBETNOT. Mən lord İllinqvortun hər hansı bir baxışyla razılaşsaydım, özümə yazığım gələrdi.

LEDİ HANSTENTON. Tamam düz dediniz, əzizim!

Cerald çiyinlərini çəkib anasına baxır. Ledi Karolin gəlir.

¹ Podaqra – bədəndə maddeler mübadilesinin pozulması nəticəsində əmələ gelən oynaq ve toxuma xəstəliyi

LEDİ KAROLİN. Ceyn, bilmirsiniz, Con haradadır?

LEDİ HANSTENTON. Əzizim, onun üçün nahaq yerə narahat olursunuz! O, ledi Statfldlədir, onları indicə Sarı Qonaq otağında gördüm. Görünür, onlar üçün xoşdur, birlikdə şənlənirlər. Dayanın, getməyin, Karolin, qalın. Xahiş edirəm, əyləşin.

LEDİ KAROLİN. Yaxşısı budur gedim Conu axtarmağa. (Çıxır.)

LEDİ HANSTENTON. Kişi'lərə bu qədər diqqət göstərmək olmaz! Karolinin narahat olmasına əsas da yoxdur axı! Ledi Statfld elə suyuşırın qadındır ki! O, hər şeyə eyni rəğbətlə yanaşır. Gözəl xasiyyətdir. (*Ser Con və missis Ollonbi varid olurlar.*) Budur, bu da ser Con! Aha, missis Ollonbi də gəlir! Görünür, mən elə onu missis Ollonbiylə görmüşəm. Ser Con, Karolin sizi bərk axtanır.

MISSİS ALLONBİ. Biz onu konsert zalında gözləyirdik, əziz ledi Hanstenton!

LEDİ HANSTENTON. Ah! Hə, hə, əlbəttə, konsert zalında! Mənsə elə bildim qonaq otağındasınız. Yaddaşım elə etibarsız olub ki! (*doktor Dobeniyyə*) Missis Dobeninin əla yaddası var, elə deyilmi?

DOKTOR DOBENİ. Əvvəllər öz yaddaşıyla qürur duyurdu; lakin sonuncu tutmasından sonra yalnız uşaqlığını xatırlayır. Amma deyim ki, o, bu xatırələrlə böyük təsəlli tapır.

Ledi Statfld və mister Kelvil varid olurlar.

LEDİ HANSTENTON. Aaa! Əzizim ledi Statfld! Mister Kelvil sizinlə nə danışırkı?

LEDİ STATFLD. Dərk elədiyimə görə, bimetallizmdən¹.

LEDİ HANSTENTON. Bimetallizmdən? Məgər bu, söhbət üçün müvafiq mövzudur? Bildiyimə görə, indi camaat hər şeydən danışır. Azaddırlar da, nədən istəyirlər danışırlar. Yaxşı, əzizim missis Ollonbi, bəs ser Con sizinlə nədən danışdır?

MISSİS ALLONBİ. Pataqoniyanadən².

¹ *Bimetallizm* – burada iki metala, məsələn, qızıl və gümüşə əsaslanan pul sistemi nəzərdə tutulur.

² *Pataqoniya* – Argentinada gözəl təbiətə malik ərazi



LEDİ HANSTENTON. Doğrudanmı? Necə uzaq və yönədməsiz bir mövzu! Şübhəsiz, ibrətamız olardı.

MISSİS ALLONBİ. O, Pataqoniya haqqında çox maraqlı danişirdi. Sən demə, vəhşi heyvanlar hər şeyə tamamilə mədəni adamların baxdığı kimi baxırlar. Onlar necə də inkişaf ediblər!

LEDİ HANSTENTON. Nə edirlər bəyəm?

MISSİS ALLONBİ. Göründüyü kimi – hər şey.

LEDİ HANSTENTON. Hörmətli baş keşiş, deməli, ibrətamız haldır ki, insan təbiətinin eyni cür olmasını biləsan. Nə isə, dünya elə həmin dünyadır, heç dəyişməyib! Elə deyilmi?

LORD İLLİNQVORT. Bütün dünya iki sınıfə bölünür: birincilər qara camaat kimi ağlaşılmaz şeylərə inanırlar, ikincilər isə ağlagelməz şeylər icad edir...

MISSİS ALLONBİ. Sizin kimi?

LORD İLLİNQVORT. Bəli, mən həmişə özümə mat qalıram. Bu, yeganə şeydir ki, ondan ötrü yaşamağa dəyər.

LEDİ STATFİLD. Bəs son zamanlar siz heyrətedici nə iş görüüsünüz belə?

LORD İLLİNQVORT. Mən özümdə müxtəlif cür gözəl keyflyyətlər icad eləmişəm.

MISSİS ALLONBİ. Hə, belə de! Belədə birdən-birə mükəmməl ola bilməzsiniz. Bunu bir qədər yavaş-yavaş edin, tədricən...

LORD İLLİNQVORT. Mən dərhal mükəmməl olmağa da can atmırıam. Daha doğrusu, ümidi varam ki, olmayıacağam da! Bu heç də yerinə düşməzdii. Qadınlar bizi qüsurlarımıza görə sevirlər. Əgər qüsurlarımız kifayət qədərdirsə, onda onlar bizə hər şeyi bağışlayarlar; hətta bizim nəhəng ağlımızızı da!

MISSİS ALLONBİ. Bizdən sizin istedadınızı təhlil eləməyi xahiş etmək belə tez deyil ki? Biz pərəstişi bağışlayınp, bizdən bundan artıq tələb etmək olmaz!

Lord Alfred varid olur. O, ledi Statfieldin yanında əyləşir.

LEDİ HANSTENTON. Biz qadınlar hər şeyi bağışlamalıyıq. Elə deyil, əziz missis Arbetnot? Əminəm ki, siz də mənimlə razılaşarsınız.

MİSSİS ARBETNOT. Yox, razılaşmırıam, ledi Hanstenton. Məncə, çox şey var ki, qadınlar heç vaxt onları bağışlamır.

LEDİ HANSTENTON. Hansı şeylərdir?

MİSSİS ARBETNOT. Başqa qadının həyatını məhv etmək. (Yavaş-yavaş səhnənin arxasına tərəf yeriylir.)

LEDİ HANSTENTON. Elədir, çox kədərli haldır. Lakin zənimcə, indi elə gözəl idarələr var ki, orada belə qadınlara baxırlar; onları düz yola gətirirlər; məncə, həyatın sırrı elə bundan ibarətdir ki, hər şeyə mümkün qədər soyuqqanlı və yüngül yanaşsan.

MİSSİS ALLONBİ. Həyatın sırrı ondadır ki, yersiz hissə qapıl-mayasan.

LEDİ STATFİLD. Həyatın sırrı ondadır ki, dəhşətli dərəcədə aldadıldığınız zaman gərək məyusluğunuza, ümidişliyiniziə əylənəsiniz.

KELVİL. Ledi Statfield, həyatın sırrı nəfslə, tamahla mübarizə aparmaqdadır.

LORD İLLİNQVORT. Həyatın heç bir sırrı yoxdur. Həyatın məqsədi, əgər o da varsa, həmişə cəzbedici, şirnikləndirici şeylər axtarmaqdadır. Onlar çox azdır. Bəzən bütün günü yelə verirsən, amma bir dənə də olsun cəzbedici şey tapmirsən. Bu, sadəcə, dəhşətdir. Gələcək üçün qorxmağa başlayırsan.

LEDİ HANSTENTON (*yelpikə onu hədələyir*). Bilmirəm niyə, amma mənə elə gəlir ki, sizin burada dənişdiqlərinizin hamısı, sadəcə, təriyəsizlidir. Lakin sizə qulaq asmaq çox maraqlı idi.

LORD İLLİNQVORT. Hər bir fikir əxlaqsızdır. Onun mahiyətində dağidiciliq var. Siz nə barədəsə düşünəndə həmin o “nə barədə”ni məhv edirsəniz. Fikrin təsiri kimi ölümçül heç nə yoxdur.

LEDİ HANSTENTON. Lord İllinqvort, mən heç nə başa düşmədim. Amma şübhə etmirəm ki, bunlar hamısı həqiqətdir. Şəxsən mən çox fikirləşdiyim üçün özümü heç qınamıram. Məncə, qadınlara çox düşünmək ziyandır. Onlar hər şeydə olduğu kimi, bunda da orta həddi gözləməlidirlər.

LORD İLLİNQVORT. Orta hədd çox mənfur bir xüsusiyyətdir. Yalnız ifrat cəhd qələbəyə aparır.



LEDİ HANSTENTON. Mənçə, bunu yadimdə saxlayacağam. Bu ifadə gözəl səslənir. Amma mən hər şeyi unutmağa başlayram. Aman Allah, necə böyük bədbəxtlik!

LORD İLLİNQVORT. Bu elə sizin güclü füsunkar gözəlliklərinizdən biridir, ledi Hanstenton. Qadınlara yaddaş gərək deyil. Qadında yaddaş zövqün məhv olmasının başlangıcıdır. Qadının şiyapasına baxan adam dərhal deyə bilər ki, bu qadının yaddası var, ya yox.

LEDİ HANSTENTON. Lord illinqvort, siz necə də sevimlisiniz! Siz həmişə belə qənaətə gəlirsiniz ki, biz qadınların ən biabırçı cəhəti elə bizim ən böyük məziyətimizdir. Sizin həyata baxışlarınız adama təskinlik verir.

Nökər varid olur.

NÖKƏR. Doktor Dobeninin kareti gözləyir!

LEDİ HANSTENTON. Əzizim baş keşiş! Hələ on birin yarısındır ki!

DOKTOR DOBENİ (*durur*). Ledi Hanstenton, təəssüf ki, mən getməllyəm. Çərşənbə günləri missis Dobeni çox pis yatır.

LEDİ HANSTENTON (*ayağa durur*). Yaxşı, sizi ləngitməyim. (*Qapıya qədər yola salır*.) Mən nökərə tapşırdım ki, karetə bir cüt kəklik qoysun. Yəqin ki, onlar missis Dobenin xoşuna gələcək.

DOKTOR DOBENİ. Ah, siz çox səxavətlisiniz, ledi Hanstenton. Amma deyim ki, indi missis Dobeni bərk şeylər yemir; hələmişik şeylər yeyir. O, çox həyatsevərdir, çox! Şikayət-filan da eləmir. (*Ledi Hanstentonla birlikdə çıxır*.)

MISSİS ALLONBİ (*lord illinqvorta yaxınlaşır*). Bu gün ay necə də gözəldir!

LORD İLLİNQVORT. Gedək aya baxmağa. Bizim zəmanədə nəsə dəyişkən şeylərlə əylənmək xoşdur.

MISSİS ALLONBİ. Sizin güzgüñüz var.

LORD İLLİNQVORT. Bu güzgү çox amansızdır. O, mənə yalnız qırışlarımı göstərir.

MISSİS ALLONBİ. Mənim güzgүüm daha tərbiyəlidir. O, mənə heç vaxt həqiqəti demir.

LORD İLLİNQVORT. Deməli, sizə vurulub.

Ser Con, ledi Statfild və lord Alfred çıxırlar.

CERALD (*lord İllinqvorta*). Olar mən də sizinlə gəlim?

LORD İLLİNQVORT. Əlbəttə, əzizim! (*Üçü də çıxışa tərəf gedir.*)

Ledi Karolin varid olur, ətrafa boylanır, otərəf-butərəfə baxıb eks tərəfə keçir; ser Con və ledi Statfildin getdiyi istiqamətə yeriyir.

MİSSİS ARBETNOT. Cerald!

CERALD. Nə olub, ana!

Lord İllinqvortla missis Ollonbi çıxırlar.

MİSSİS ARBETNOT. Çox gecdir. Gəl gedək evə!

CERALD. Anacan, əzizim! Gəl bir az da qalaq. Lord İllinqvortla olmaq elə maraqlıdır ki! Yeri gəlmışkən, ana, mənim sənə böyük bir sürprizim var! Biz bu ayın axırında Hindistana yola düşürük.

MİSSİS ARBETNOT. Gedək evə!

CERALD. Sən istəyirsənsə, gedək, ana. Qoy lord İllinqvortla xudahafızlaşım, beşcə dəqiqəyə gəlirəm. (*Cixır.*)

MİSSİS ARBETNOT. Əgər istəyirsə, məni tərk etsin! Amma onunla yox! Heç vaxt onunla yox! Mən buna dözə bilmərəm! (*Obaş-bubaşa gedir.*)

Ester daxil olur.

ESTER. Missis Arbetnot, necə gözəl bir gecədir!

MİSSİS ARBETNOT. Doğrudan?

ESTER. Missis Arbetnot, çox istərdim ki, sizinlə yaxından tanış olum. Əlbəttə, əgər icazə versəniz. Siz buradakı o biri qadınlara bənzəmirsiniz. Bu gün qonaq otağına girəndə, elə bil,



nəsə təmizlik və paklıq gətirdiniz özünüzlə. Mən özümü çox gic kimi apardım. Bəzən lazımi anda lazım olan sözləri demirlər; lazım olan adama demirlər.

MISSİS ARBETNOT. Mən dediklərinizin hamısını eşitdim. Raziyam sizinlə, miss Vorsley.

ESTER. Bilmirdim ki, siz eşitmisiniz. Lakin bilirdim ki, siz mənimlə razılaşacaqsınız. Günah işlətmiş qadın cəzalandırılmalıdır, eləmi?

MISSİS ARBETNOT. Elədir.

ESTER. Axı o qadını namuslu kişi və qadınların məclisinə buraxmaq olmaz!

MISSİS ARBETNOT. Elədir, olmaz!

ESTER. Kişi də eynilə beləcə cəzalandırılmalıdır.

MISSİS ARBETNOT. Eynilə, düzdür! Bəs uşaqlar, əgər varsa, onlar da cəzalandırılmalıdır?

ESTER. Bəli! Belə lazımdır. Ataların günahları uşaqların üstünə düşür. Bu, ədalətli qanundur. Allah tərəfindən verilmiş qanundur.

MISSİS ARBETNOT. Allah tərəfindən verilmiş ən amansız qanunlardan biridir! (*Dıvar sobasına tərəf yeriyir.*)

ESTER. Missis Arbetnot, oğlunuzun siz tərk etməsinə təəssüflənirsiniz?

MISSİS ARBETNOT. Bəli.

ESTER. Siz onun lord illinqvortla getməsinə razısınız? Əlbəttə, bu işdə mövqə, pul var. Lakin mövqə, vəzifə, pul hələ hər şey demək deyil, düzdür?

MISSİS ARBETNOT. Onlar heç nə demək deyil; onlar yalnız bədbəxtlik gətirir insana.

ESTER. Onda bəs nə üçün oğlunu buraxırsınız onunla?

MISSİS ARBETNOT. Oğlum özü belə istəyir.

ESTER. Əgər siz ondan xahiş eləsəniz ki getməsin, o, sizə qulaq asar, elə deyil?

MISSİS ARBETNOT. O artıq qəti qərara gəlib ki, getsin.

ESTER. Oğlunuz sizin sözünüzdən çıxa bilməz. O, sizi həddən artıq çox istəyir. Ondan rıca edin, xahiş edin ki, getməsin. İcazə verin, mən onu sizin yanınıza göndərim. İndi o, lord illinqvortla artırmadadır. Mən onların yanından ötəndə gördüm ki, gülürlər.

MİSSİS ARBETNOT. Narahat olmayın, miss Vorsley, mən gözləyərəm. Bu çox da vacib deyil.

ESTER. Yox, mən ona deyəcəyəm ki, siz gözləyirsiniz. Xahiş edirəm, sizdən rica edirəm, ona deyin ki, getməsin. (*Çıxır.*)

MİSSİS ARBETNOT. O gəlməyəcək... Bilirəm... o gəlməyəcək...

Ledi Karolin daxil olur. O, həyəcanla otərəf-butərəfə göz gəzdirir. Cerald varid olur.

LEDİ KAROLİN. Mister Arbetnot, icazə verin soruşum: siz oralarda ser Conu görmədiniz ki?

CERALD. Yox, ledi Karolin, artırımda yox idi.

LEDİ KAROLİN. Çox qəribədir! Onun artıq yatmaq vaxtı keçib! (*Çıxır.*)

CERALD. Anacan, bağışla ki, səni gözlətdim. Tamam unutmuşdum. Ana, bu gün elə yaxşı gündür ki! Mən heç vaxt belə sevinməmişdim!

MİSSİS ARBETNOT. Getməyinə görə sevinirsən?

CERALD. Yox, ana, belə demə. Əlbəttə, təəssüflənirəm ki, səni yalnız qoyub gedirəm. Sən ən yaxşı anasan. Bütün analardan yaxşısan. Axi lord İllinqvort demişkən, elə bütün ömrümüz boyu bu cindir şəhərdə, Rokleydə yaşamaq olmaz ki! Sənin üçün, bəlkə də, bunun fərqi yoxdur. Amma mənim üçün fərqi var. Qürur, ad-san məsələsidir bu. Mən daha çox şey əldə etmək istəyirəm. Karyera, vəzifə istəyirəm. İstəyirəm elə bir şey edim ki, sən mənimlə fəxr edəsən. Lord İllinqvort mənə kömək edəcək. O, mənim üçün hər şey edəcək.

MİSSİS ARBETNOT. Cerald, oğlum, lord İllinqvortla getmə! Yalvarıram sənə, oğlum, getmə onunla! Cerald, nə olar, getmə!

CERALD. Ana, nə tez fikrini dəyişdin?! Bir anın içində sənə nə oldu belə? Heç özün də bilmirsən nə danişırsan, ana?! Saat yarımbundan qabaq qonaq otağında razılıq verdin; indi fikrini dəyişirsin, etiraz edirsən? Həyatımın yeganə şansından məni məhrum etmək istəyirsin? Mən bu yeganə şansımı əldən verməliyəm? Ana, sənə nə olub? Lord İllinqvort kimiləri həyatda adama çox nadir hallarda rast gəlir axı! Məgər bu, belə deyil,



ana? Çox qəribədir, mən xoşbəxtliyin bir addımlığında ikən doğma anam mənə mane olur! Bundan başqa, ana, sən bilirsənmi ki, Ester Vorsleyi sevirəm. Axi onu necə də sevməyim, hə? Onu elə sevirəm ki, hətta bunu sənə deyə də bilmirəm; sevgimi ifadə edə bilmirəm. Əgər mənim vəzifəm, mövqeyim olsa, onda gələcəyə də ümidi olacaq... Mən... mən... o qiza... ürəylim!... Başa düşürsən, ana... Lord İllinqvortun katibi olmaq nə deməkdir? Belə bir başlangıç bilirsən nə deməkdir? Bu karyera... məni gözləyir... öz qapılarını açıb mənim qarışında. Əgər mən lord İllinqvortun katibi olsam, Esterə də evlənmək təklifi edə biləcəyəm. Yoxsa hansısa cindir bank məmuru yüz il də qalsa, bunu edə bilməz...

MISSIS ARBETNOT. Oğlum, sən miss Vorsleylə nikaha ümid etmə. Mənim onun həyata baxışlarından xəbərim var. O, elə indicə mənə bunların hamısını dedi. (*pauza*)

CERALD. Onda mənim qarışında yalnız mənsəbə çatmaq məsələsi qalır ki! Hər necə olsa, bu, nəsə deməkdir! Mən o mənsəbi əldə etməyə şadam! Sən həmişə mənsəbimin yolunda mənə mane olmağa çalışmışan, ana! Mənim iddialarımı, arzu və qürurumu boğmağa çalışmışan, elə deyilmi? Sən həmişə mənə demisən ki, dünya fanidir, pozgundur, uğurlara can atmağa dəyməz, cəmiyyət miskindir, nə bilim nəəə... Amma bax mən bunlara inanmiram indi! Ana, məncə, dünya nəşəylə doludur. Düşünürəm ki, cəmiyyət arasında olmaq maraqlıdır və maraqlı da olmalıdır. Düşünürəm ki, uğurlara can atmağa dəyər. Ana, mənə öyrətdiklərinin hamısı yanlışdır, sən mənə düzgün tərbiyə verməmişən. Lord İllinqvort uğur adamıdır, onun nallıyyətləri çoxdur. O, zəmanə adamıdır, zamanla ayaqlaşa bilir. O, cəmiyyət arasında yaşayır və cəmiyyət üçün yaşayır. Mən də onun kimi olmaq üçün hər şeyimi verərdim.

MISSIS ARBETNOT. Mənim üçün isə kaş sən ölüydin, belə sözlər deməyəydin!

CERALD. Ana, axı sən nə üçün lord İllinqvorta qarışan, hə? Mənə de görüm, nə olub? Nə olub axı?

MISSIS ARBETNOT. O, pis adamdır.

CERALD. Necə yəni pisdir? Başa düşmürəm...

MİSSİS ARBETNOT. Deyərəm.

CERALD. Məncə, sən ona görə lord İllinqvorta pis deyirsən ki, o, sənin kimi düşünmür, sənin inandıqlarına da inanmır. Ana, axı kişilər qadılardan fərqlidir. Təbiidir ki, onların dünyagörüşləri müxtəlifdir.

MİSSİS ARBETNOT. Məsələ lord İllinqvortun nəyə inanıb-inanmadığında deyil, bunun əhəmiyyəti də yoxdur. O, sadəcə, pis adamdır, vəssalam.

CERALD. Ana, bəlkə, sən onun haqqında bir şey bilirsən, mənə demirsən, hə? Görünür, nəsə öyrənmisən onun barəsində, hə?

MİSSİS ARBETNOT. Hə, bilişəm. Onu tanıyıram.

CERALD. Əminsən?

MİSSİS ARBETNOT. Tam əminəm.

CERALD. Çoxdəri bilirsən bunu?

MİSSİS ARBETNOT. İyirmi ildir.

CERALD. İyirmi il bundan qabaq insanların həyatında nələr baş verdiyini indi xatırlatmaq, səncə, ədalətlidirmi? Axı lord İllinqvortun cavanlığının bizi nə aidiyyəti var? Bunun bizim üçün nə əhəmiyyəti var ki?

MİSSİS ARBETNOT. O adam necə olubsa, indi də elədir və bundan sonra da elə olacaq. İnsan xarakteri dəyişmir.

CERALD. Ana, lord İllinqvort nə edib? Söylə mənə. Əgər o, rüsvayçı bir hərəkət edibsə, mən onunla getməyəcəyəm. Sən məni ki yaxşı tanıyırsan?!

MİSSİS ARBETNOT. Cerald, yaxın gəl, oğlum. Yanımda otur, ləp uşaqlıqda necə otururdunsa, elə otur. O zaman sən mənim əziz, balaca körpəm idin.

Cerald anasının yanında oturur.

MİSSİS ARBETNOT (*oğlunun saçlarını tumarlayır, əlini sığallayıır*). Cerald, nə vaxtsa bu həyatda bir qız yaşayırıdı; çox gənc idi, təxminən, on səkkiz yaşı olardı. O vaxt lord İllinqvortun adı Corc Harford idi. Həmin o Corc Harford o qızla tanış oldu. O qız təcrübəsiz, həyat haqqında heç bir təsəvvürü olmayan məsum bir qız idi. Oğlan isə ağıllıydı, hər şeyi bilirdi. Oğlan qızı məcbur elədi ki,



qız ona vurulsun. Qız elə möhkəm vuruldu ki, onunla qaçmağa məcbur oldu; öz ata ocağını tərk etdi. Qız oğlanı elə ürəkdən sevirdi ki! Oğlan söz verdi ki, qızla evlənsin. Qız da ona inandı! Qız o vaxt çox gənc idi və həyatın nə demək olduğunu bilmirdi. Oğlan isə toyu bu həftədən o biri həftəyə, bu aydan o biri aya təxirə salır, vaxtı uzadırdı. Qız həmişəki kimi ona inanmaqdə davam edirdi. Qız sevirdi. Qızın uşağı oldu; lakin uşaq olmamışdan qabaq qız oğlana yalvardı ki, onunla uşağın xətrinə evlənsin; heç olmasa, uşağı ad qoysunlar ki, qızın günahı uşağın üstünə düşməsin. Uşağın nə günahı var, o, məsum bir körpə idi. Oğlan imtiha etdi. Bələliklə, uşaq doğulandan sonra qız uşağı da götürüb oğlunu tərk elədi; qızın hayatı, qəlbini, nəyi vardısa məhv oldu, parçalandı; onun içindəki bütün nəcib hissəleri, xeyirxah duyğuları da öldü. Qız dəhşətdi iztirablar içində qaldı və indi də o iztirablarla yaşayır. O qız bütün həyatı boyu iztirab və əziyyətlərə qatlaşış yaşıyacaq. O qız üçün nə rahatlıq, nə sevinc, nə də bağışlanması var! O qadın öz zəncirini bir cinayətkar kimi sürüyür. O qadın cüzamlı xəstələr kimi maska taxır. Od o qadını təmizləyə bilmir. O qadının yanğını su söndürə bilmir. O qadına heç nə şəfa gətirə bilməz! O qadını heç bir yuxu dərmanı yatızdırı bilməz! O qadını heç bir tiryək kefləndirə bilməz! O ölmüşdür! Onun qəlbini ölmüşdür!... Bax buna görə mən lord İllinqvortu pis adam hesab edirəm. Bax buna görə mən istəmirəm ki, mənim oğlum onunla getsin!

CERALD. Ana, əzizim, bütün bunlar, əlbəttə, faciəli səslənir. Lakin mənə elə gəlir ki, qız da lord İllinqvort qədər günahkardır. Axi yaxşı qız, əsl yaxşı qız öz atası evindən onunla evlənməyən adamla qaça bilərmi? Əsl tərbiyəli qız onunla evlənməyən bir kişiyə bir yerdə yaşayarmı? Tərbiyəli qız belə etməz!

MİSSİS ARBETNOT (pauza). Cerald, mən bütün etirazlarımı geri götürürəm. Sən lord İllinqvortla hara istəsən gedə bilərsən.

CERALD. Ah, mənim əziz anam! Belə də bilirdim! Bilirdim ki, sən mənə mane olmaq istəməzsən! Sən Allahın yaratdığı ən yaxşı qadınsan! Lord İllinqvorta gəlincə isə deməltiyəm ki, o, belə vicdansız və alçaq hərəkətlər eləməyə qadir deyil. Mən buna inanmirəm, sadəcə, inanmirəm.

ESTER (*səhnə arxasından qışqırır*). Buraxın məni! Buraxın!

Ester qorxa-qorxa qaçıır, özünü Ceraldın üstünə atır, ona siğınır.

ESTER. Ooo! Mənə kömək edin! Məni onun əlindən qurtann!

CERALD. Kimdən?

ESTER. O, məni təhqir etdi! Mənə kömək edin!

CERALD. Kim? Kimdir o? Kimdir? Kimdir sənə cürət edən?

Səhnənin arxasından lord İllinqvort görünür. Ester Ceraldın qoynundan çıxıb lordu göstərir.

CERALD (*qəzəb və hiddətlə*). Lord İllinqvort, siz dünyanın ən məsum bir varlığını təhqir etmisiniz! Bu qız mənim anam kimi təmiz bir məxluqdur! Siz mənim dünyada hər şeydən çox sevdiyim bir qızı təhqir etmisiniz! Mən onu anam qədər sevirəm! Mən sizi öldürəcəyəm! Əgər göydə Allah varsa, sizi məhv edəcəyəm!

MİSSİS ARBETNOT (*Ceraldə tərəf qaçıır və onu saxlayır*). Yox, yox! Oğlum, lazımlı deyil!

CERALD (*anasını itələyir*). Mane olma, ana, mən onu öldürəcəyəm!

MİSSİS ARBETNOT. Cerald!

CERALD. Burax məni, ana! Dedim ki burax!

MİSSİS ARBETNOT. Dayan! Cerald, dayan dedim sənə! O, sənin atandır!

Cerald anasının əlindən tutur, onun üzünə baxır. Ana yavaş-yavaş döşəməyə doğru əyilir, üz-gözündə dəhşətli bir utanc hissi dolaşır. Ester ayaqlan ucunda qapıya san gedir. Lord İllinqvort dodaqlarını gəmirərək qaşqabağını sallayır. Bir an keçir, Cerald anasını qaldırır, onun çıyılardan yapışır və otaqdan çıxanır.

Pərdə.



DÖRDÜNCÜ PƏRDƏ

Missis Arbetnotun qonaq otağı. Arxadan böyük fransız şüşə pəncərəsi görünür. Pəncərə bağa açılır. Soldan və sağdan qapı var. Cerald Arbetnot yazı masasında nəsə yazır. Alisa varid olur, onun dalinca ledi Hanstenton və missis Ollonbi daxıl olurlar.

ALİSA. Ledi Hanstenton və missis Ollonbi! (*Qonaqların gəlişini xəbər verib çıxır*)

LEDİ HANSTENTON. Sabahınız xeyir, Cerald!

CERALD (durur). Sabahınız xeyir, ledi Hanstenton. Xoş gör-dük, missis Ollonbi!

LEDİ HANSTENTON (oturur). Cerald, biz gəldik ki, əziz ana-niza baş çəkək! Ümidvarlıq ki, o, indi sapsağlamdır!

CERALD. O, hələ öz otağından çıxmayıb, ledi Hanstenton.

LEDİ HANSTENTON. Ah! Ötən gecə hava yaman boğanaq id! Mənçə, bugünkü havada şimşək var! Bəlkə də, bu bir müsl-qidir, bilmək olmaz! Musiqi həmişə adama romantik lad verir, daha doğrusu, adamin əsəblərinə təsir edir!

MISSİS ALLONBİ. Bizim zəmanədə bunların ikisi də bir şeydir!

LEDİ HANSTENTON. Əzizim, nə demək istədiliyinizi başa düşmürəm; çox şadam ki, başa düşmürəm. Zənnimcə, siz nəsə yaxşı bir şey demədiniz. Ooo, görürəm siz missis Arbetnotun gözəl qonaq otağını seyr edirsiniz. Gözəl otaqdır, həm də köhnə dəblədir, eləmi?

MISSİS ALLONBİ (dəstəli gözlüyü ilə otağa göz gəzdirir). Əsl ingilis evidir; xoşbəxt ailə ocağı!

LEDİ HANSTENTON. Çox dəqiq sözdür, əzizim. Lap düz-gün ifadə elədin. Cerald, əzizim, ananızın ətrafında kim varsa, hamısına ondan yaxşı impulslar gəlir.

MISSİS ALLONBİ. Lord Illinqvort deyir ki, bütün təsirlər pisl-dır, müsbət təsirlər isə ikiqat ziyandır.

LEDİ HANSTENTON. Lord Illinqvort missis Arbetnotla yaxından tanış olsa, o, öz fikrini dəyişər. Mən onu mütləq bura gətirəcəyəm.

MİSSİS ALLONBİ. Mən də istərdim lord İllinqvortu xoşbəxt ailə ətrafında görüm.

LEDİ HANSTENTON. Əzizim, bu, ona çox faydalı olacaq. İndi, az qala, bütün London qadınları evlərini səhləb çicəkləri ilə, nə bilim xaricilərlə, fransız romanları ilə bəzəyirlər. Amma burada otaq, görüşünüz, necə sadə və səliqəlidir. Təbii güllər, adamı şoka salmayan kitablar, şəkillər... Bu şəkillərə baxanda utanmırsan.

MİSSİS ALLONBİ. Amma mən utanıb-qızarmağı sevirəm.

LEDİ HANSTENTON. Nə olar, utanmaz ənlik barədə nə qədər desən danışmaq olar; əlbəttə, əgər lazımlı olan anda qızarmağı bacarırsansa. Yaziq Hanstenton mənə deyərdi ki, sən çox nadir hallarda qızarırsan. Lakin o özü də çox xırdaçı adam idi. O, məni öz dostlarıyla tanış etməzdii; yalnız yaşı yetmiş ötmüş dostlannan başqa heç kəslə qoymazdı danışmağa. Yaziq qoca lord Ashton da onlardan biriydi. Sonralar öyrəndim ki, Ashtonun özü də boşanma proseslərində çox iştirak edib. Bədbəxtlikdir, vallah!

MİSSİS ALLONBİ. Mən yetmiş yaşlı kişiləri daha çox xoşlaşırıam. Onlar qadınlara ölənə kimi sevgi təklif edirlər. Məncə, yetmiş yaş kişi üçün ideal yaşdır.

LEDİ HANSTENTON. Cerald, bu qadın düzələn deyil, eləmi? Ümidvaram ki, mən bundan sonra sizin ananızla tez-tez görüşəcəyəm. Axı siz lord İllinqvortla tezliklə çıxıb gedəcəksiniz, elə deyil?

CERALD. Mən fikrimi dəyişdim və lord İllinqvortun katibi olmayıcağam!

LEDİ HANSTENTON. Ola bilməz, Cerald! Bu ki ağılsızlıqdır! Nə üçün, səbəb nədir belə?

CERALD. Məncə, bu yer mənim üçün deyil.

MİSSİS ALLONBİ. Kaş o yeri mənə təklif edəydi. Amma lord İllinqvort deyir ki, mən kifayət qədər ciddi deyiləm.

LEDİ HANSTENTON. Əzizim, gərək bu evdə belə şeylər danışmayasınız. Missis Arbetnot bizim firlandığımız əxlaqsız cəmiyyət barədə heç nə bilmir; o, bu cəmiyyətə girmək istəmir. Çox tərbiyəli qadındır. Mənim üçün böyük şərəf idi ki, o, dünən bizə gəldi. Bu da bizim ziyaftə çox böyük alıcınlıq gətirdi.



MISSIS ALLONBİ. Ah! Deməli, buna görə sizə elə gəldi ki, havada şimşək qoxusu var, eləmi?

LEDİ HANSTENTON. Əzizim, bunu necə dilinizi gətirirsiniz? Bu şeylər arasında ümumi heç nə yoxdur! Cerald, doğrusu, deyin görünüm siz axı bu yerə niyə münasib saymırıñız özünüüz?

CERALD. Bizim lord İllinqvortla həyata baxışlarıñız fərqlidir.

LEDİ HANSTENTON. Axı, əzizim Cerald, sizin yaşıınızda həyata nə kimi baxış ola bilər ki? Siz yaşda cavanların həyata baxışı olur ki? Bu, tamam yersizzdir. Bu baxımdan sizi gərək baş-qaları idarə edə. Lord İllinqvort sizə çox yaxşı bir vəzifə təklif edib; onunla səyahətə çıxsanız, dünyani görərsiniz, öyrənərsiniz; daha doğrusu, lazımlığı qədər gəzib-görərsiniz dünyani, əlverişli şəraitlərdə müxtəlif lazımı adamlarla tanış olarsınız; bu da sizin karyeranızın başlangıcı üçün ən vacib şərtdir.

CERALD. Mən dünyani görmək istəmirəm, artıq onu gördüm.

MISSIS ALLONBİ. Mister Arbetnot, ümid edirəm ki, siz hələ həyatdan doymamısınız. Əgər kişi bunu deyirsə, deməli, həyatdan bezib.

CERALD. Mən anamı qoyub getmək istəmirəm.

LEDİ HANSTENTON. Ax, Cerald, Cerald, bu artıq tənbəllikdir! Yalnız tənbəllik demək olar buna! Anamı tək qoymaq istəmirəm! Sizin ananızın yerində olsaydım, təkidlə deyərdim ki, gedin!

Alisa varıd olur.

ALİSA. Miledi, missis Arbetnot üzr istəyir; onun başı bərk ağnyır və bu gün o, heç kəsi qəbul eləyə bilmir. (*Cixır.*)

LEDİ HANSTENTON. Başı ağnyır? Cox təəssüf! Cerald, bəlkə, siz axşam ananızla bizi gələsiniz, hə? Əlbəttə, əgər ananız özünü yaxşı hiss eləsə...

CERALD. Bu gün çətin, ledi Hanstenton!

LEDİ HANSTENTON. Onda sabah! Ah, kaş atanız olaydı, o heç qoyardımı sizni burada sürünəsiniz. O, dərhal sizni lord İllinqvortla göndərərdi. Amma analar həmişə zəif olur. Onlar hər şeydə oğullara güzəştə gedirlər. Ah, biz yalnız qəlbimizlə yaşayırıq, qəlbimizlə! Gedək, əzizim, gedək, hələ kilsəyə də

getməliyəm, missis Doheniyə də baş çəkməliyəm; mənə elə gəlir o da özünü pis hiss eləyir. Qəribədir, çox qəribədir, baş keşə buna necə dözür, başım çıxmır! O, ərlərin ən yaxşısıdır! Sözün həqiqi mənasında nümunəvi ərdir! Hələlik, Cerald! Anna-nıza ən səmimi salamımı çatdırın.

MİSSİS ALLONBİ. Xudahafiz, mister Arbetnot.

CERALD. Sağ olun. (*Ledi Hanstenton və missis Ollonbi çıxırlar. Oturub məktubları oxuyur.*) Mən indi burada hansı soyadı yazım? Nə imza qoyum? Mənim heç birinə hüququm çatmır. (*İmza qoyur və məktubu konvertin içənə yerləşdirir, ünvanı yazır və məktubu surğuclamaq istəyir. Qapı açılır. Missis Arbetnot daxil olur. Cerald surğucu yerə qoyur. Ana və oğul bir-birinə baxırlar.*)

LEDİ HANSTENTON (açıq şüşəli qapıdan boylanır). Cerald, bir də sağ olun. Biz birbaşa sizin gözləl bağınızdan keçib-gedirik və mənim məsləhətlərimi də unutmayın. Lord İllinqvortla dərhal çıxbın.

MİSSİS ALLONBİ. Hələlik, mister Arbetnot! Baxın a, səyahətdən qayıdanda mənim üçün yaxşı bir şey gətirin. Hind şalı olmasın a, bax, məbada hind şalı gətirəsiniz!

Çıxırlar.

CERALD. Mən ona məktub yazdım.

MİSSİS ARBETNOT. Kimə?

CERALD. Atama. Yazdım ki, o, saat dörd üçün bura gəlsin.

MİSSİS ARBETNOT. O gəlməyəcək. Mən onu evimin kandarına belə buraxmaram.

CERALD. O gəlməlidir.

MİSSİS ARBETNOT. Cerald, əgər sən lord İllinqvortla getmək istəyirsənsə, bu saat get. Dərhal çıx get ki, mən ölməyim. Lakin mənim onunla görüşməyi xahiş eləmə!

CERALD. Ana, başa düş, məni lord İllinqvortla getməyə heç kəs məcbur eləmir. Səni tərk etməyə də heç kim vadar etmir. Sən ki məni yaxşı tanıırsan! Mən ona yazdım ki...

MİSSİS ARBETNOT. Nə yaza bilərsən axta ona?

CERALD. Anacaq, bilmirsən ki, nə yaza bilərəm?



MISSİS ARBETNOT. Yox!

CERALD. Ana, yəqin ki, təxminən bilirsən. Ana, düşün, nə etmək olar? Bax bu günlərdə təcili nə edə bilərik? Yaxşı-yaxşı düşün!

MISSİS ARBETNOT. Heç nə etmək olmaz!

CERALD. Mən lord İllinqvorta yazdım ki, o, səninlə evlənməlidir.

MISSİS ARBETNOT. Mənimlə evlənməlidir?

CERALD. Hə, anal! Mən onu məcbur edəcəyəm! O, sənə etdiyi pislikləri yuyub-təmizləməlidir. Günahını yurnalıdır. Ədalət qalib gəlməlidir! Gec də olsa, ana, ədalət zəfər çəmlədir! Bir neçə gündən sonra sən lord İllinqvortun qanuni arvadı olacaqsan.

MISSİS ARBETNOT. Cerald, axı...

CERALD. Axısı-maxısı yoxdur. Mən bunu təkidlə tələb edirəm. Mən onu məcbur edəcəyəm. Onun imtina eləməyə cəsarəti çatmaz.

MISSİS ARBETNOT. Axı mən imtina edirəm ondan, Cerald!
Mən lord İllinqvorta ərə getməyəcəyəm!

CERALD. Ərə getməyəcəksən? Ana!

MISSİS ARBETNOT. Mən ona getmərəm...

CERALD. Axı başa düşmürsən... Bu, səndən və məndən ötrüdür... Bu izdivac vacibdir. Bu izdivac məlum səbəblərə görə baş tutmalıdır! Onsuz da, mənə bunun köməyi dəyməyəcəkl! Mənə ad verməyəcəkl! Əslində isə bu, mənim haqqım olardı! Lakin sənin üçün bunun mənası olacaql! Gec də olsa, sən, ana, mənim atamın arvadı olacaqsan. Məgər bunun əhəmiyyəti yoxdur?

MISSİS ARBETNOT. Mən ona ərə getməyəcəyəm!

CERALD. Ana, sən ona getməlisən!

MISSİS ARBETNOT. Yox, getməyəcəyəm! Sən günahın yuyulmasından danışırsan? O günahı nə ilə yumaq olar ki? Mən rüsvay oldum, o isə yox! Bunu yumaq olar? Kişiylə qadının adı tarixçəsidir, vəssalam. Həmişə belə olub, bundan sonra da belə olacaq. O tarixçənin sonu da adı sonluqdur. Qadın əzab çəkir. Kişi isə azad gəzir.

CERALD. Ana, bilmirəm bu, adı sonluqdurmuy? Ümid edi-

rəm ki, adı deyil. Lakin sənin həyatın, hər halda, bununla bitmir. Burada kişi gərək öz günahını yusun. Bu azdır hələ. Bu, keçmişü ütüləyə bilməz. Lakin hər halda, gələcəyi ki işiqladır, açır, sənin üçün yaxşılaşdırır!

MİSSİS ARBETNOT. Mən lord İllinqvorta ərə getməkdən imtina edirəm.

CERALD. O özü sənin ayağına gəlib sənə evlənmək təklif eləsə, sən ona başqa cür cavab verərdin. Unutma ki, o, mənim atamdır!

MİSSİS ARBETNOT. Əgər o özü gəlsə, nə eləsə, xeyri yoxdur, mənim cavabım qəti olacaq: yox! Unutma ki, mən də sənin ananam!

CERALD. Ana, səninlə çox çətindir danışmaq! Başa düşmürəm axı niyə sən məsələyə düzgün yanaşmırsan, yeganə düz mövqedən baxmırsan? Bu, sənin həyatının əzablarını məhv edə bilər, bu, bizim adımızın üstündəki kölgəni süpürüb ata bilər! Bunun üçün məhz izdivac lazımdır! Başqa çıxış yolumuz yoxdur! Toydan sonra isə biz ikimiz də səninlə buradan gedərik! Amma əvvəlcə gərək toy olsun! Əvvəla, bu, sənin öz qarşında olan öhdəliyindir! İkincisi isə bütün qadınlar qarşısındaki öhdəliyindir! Bəli, dünyadakı digər qadınlar qarşısındaki borcundur! Qoy o bilsin ki, qadınları aldatmaq olmaz! Qoy bir daha qadınları aldatmasın!

MİSSİS ARBETNOT. Mənim qadınlara borcum yoxdur! Mənə heç bir qadın kömək eləmədi. Mən heç bir qadında təskinlik tapa bilmədim. Heç kim mənə təsəlli belə vermədi. Qadınlar bir-birinə qarşı çox amansız olurlar. Dünən gecə o qız, yaxşı qız olsa da, mənim yanından elə aradan çıxdı ki, elə bil, taun xəstəliyinə tutulmuşdum. Bəli, o, düz elədi. Mən pis qadınam, rüsvay olmuşam. Lakin mənim səhvlərim mənim özümə aiddir, özümüñküdür! Mən bu günah yükünü özüm daşımalıyam. Tək daşımalıyam. Axı günah işlətməyən qadınlarla mənim nə əlaqəm ola bilər? Günahkar qadınla günahsız qadın arasında ümumi nə ola bilər axı? Onlar heç vaxt bir-birini başa düşməzlər!

Ester daxil olur.



CERALD. Ana, yalvarıram sənə, mən deyəni elə.

MİSSİS ARBETNOT. Hansı oğul bu dəhşətli qurbanı anasına təklif edər? Dünyada belə bir oğul tapa bilərsənmə? Yox!

CERALD. De görüm, hansı ana öz uşağının atasına ərə getməkdən imtina edib? Belə bir ana olmayıb!

MİSSİS ARBETNOT. Nə olar, qoy mən birinci olum. Mən isə bunu etməyəcəyəm.

CERALD. Ana, sən Allaha inanırsan və məni də bu ruhda böyütmüsən. Onda qoy sənin inamın, o inamın ki mənə uşaqlıqda onu qanınlı-canınlı öyrətmisən, qoy o inamın sənə desin ki, mən düz deyirəm. Sən bunu bilirsən, sən bunu hiss edirsən.

MİSSİS ARBETNOT. Bilmirəm və hiss etmirəm də! Mən heç vaxt kilsəyə gedib diz çökməyəcəyəm və Allahdan belə bir iyrənc təhqirə – Corc Harfordla izdivaca xeyir-dua diləməyəcəyəm! Yox, mən kilsənin mənə əmr etdiyi o sözləri dilimə gətirə bilmərəm! Mən bunu istəmirəm və buna cürət edə bilmərəm! Axı mən necə and içə bilərəm ki, nifrat etdiyim adamı sevəcəyəm; axı mən necə dilimə gətirə bilərəm ki, məni rüsvay edən bir adama hörmət edəcəyəm. Öz gücündən istifadə edib məni günaha batırın bir kəsə itaət edəcəyləmə necə and içə bilərəm? Yox! Izdivac sevən adamların mərasimidir. Izdivac onun kimi adamın və mənim kimisinin ayını deyil! Cerald, mən hamını aldatmışam! Səni istehza və təhqirlərdən qorumaq üçün bütün dünyani aldatmışam. Mən iyirmi il cəmiyyətə yalan demişəm. Mən cəmiyyətə həqiqəti söyləyə bilməzdəm. Kim deyə bilərdi ki? Lakin mən öz xeyrim naminə Allaha yalan deyə bilmərəm və Allah qarşısında adamları da aldada bilmərəm. Yox, Cerald, heç bir mərasim, heç bir toydan söhbət belə gedə bilməz. Heç bir kilsə və qanun məni Corc Harfordla birləşdirə bilməz! Ola bilsin ki, mən indi də onunla çox bağlıyam; məni oğurlayaraq varlı edən bir şəxslə bağlıyam, mən öz həyatımın çirkabında qiymətli bir mirvari tapmışam, ya da mənə elə gəlir ki, bu, qiymətli mirvarıdır. Ola bilər...

CERALD. İndi mən səni başa düşmürəm.

MİSSİS ARBETNOT. Kişiilər ananın nə olduğunu heç vaxt başa düşmürlər. Mənim o biri qadılardan fərqim o olub ki,

onlar qarşında günahkardır; mən özüm də günahkaram ona görə ki, ağır cəza almışam və böyük rüsvayçılıq yaşamışam. Bütün bunlara baxmayaraq, mən səni doğmaq üçün ölümün gözlərinin içində baxdim. Səni yedizdirmək üçün ölümlə mübarizə aparmalı oldum. Ölüm səndən ötrü mənimlə savaşa girmişdi. Bütün qadınlar balasından ötrü ölümlə mübarizə aparmalı olurlar. Ölüm sonsuz qadın kimidir, onun uşağı olmur və o məhz buna görə bizdən uşaqlarımızı almaq istəyir. Cerald, sən lüt idin, mən səni geyindirdim, sən ac idin, mən səni yedizdirdim. Bütün uzun qış gecələrini mən sənə qulluq etdim, gecə-gündüz bilmədim; əgər sevdiyin adamdan ötrü alçaq bir işə, yaxud xidmətə gedirsənsə, o, alçaq deyil! Mən isə.... Ah! Əziz oğlum, mən səni necə sevirdim! Samueli sevən Hannadan¹ da, bəlkə, çox sevirdim! Sənin sevgiyə, qayğıya, nəvazişə ehtiyacın vardı. Çox zəif idin, səni yalnız bu sevgi xilas edə bildi. İnsanın həyatını yalnız sevgi xilas eləyə bilər. Lakin oğullar çox vaxt diqqətsiz olurlar və anaları qərəzsiz yaralayırlar və bizə həmişə elə gəlir ki, onlar böyüyəndə bizi qiymətləndirərlər və bizi lazımlıca başa düşərlər. Lakin bu, belə deyil. Həyat onların başını özlərinə elə qarışdırır ki, onlar analanıyla yox, özlərinə bab olan, xoş gələn adamlarla dostluq edirlər... Onların öz əyləncələri var – bu əyləncələrdən biz məhrum edilmişik; onların öz maraqları var – bizi bu maraqlar yaddır. Onlar tez-tez bizə qarşı ədalətsizlik edirlər, ya da həyatda rast gəldikləri çətinliklərə görə bizi günahlandıırlar, həyatın şirin və xoş anlarını isə bizimlə bölüşdürürlər... İndi sənin çox dostlann peyda olub, sən onları evində olmusan, onlarla birlikdə sevinmişən, mən isə öz sırımı içimdə saxlayaraq sənin elədiklərini eləməyə cürət etməmişəm; evdə qalmışam və özümə qapanmışam, günəşdən gizlənmişəm və qaranlığa mübtəla olmuşam. Mənim o mötəbər ailələrdə nə işim vardı ki? Mənim keçmişim həmişə mənimlə olub. Sən elə bilirdin ki, mən həyatın sevincərinə laqeydəm? Boynuma alıram: mən onlar üçün darixurdım, lakin bu ləzzətlərə toxunmağa belə cürət etmirdim; düşünürdüm ki, mənim buna haqqım da yoxdur.

¹ Hanna – İncildə Peyğəmbər Samueli dünyaya getirən qadın



Sən elə biliirdin ki, mənim kasıblar arasında işləməkdən xoşum gəlir. Sənə elə gəlirdi ki, bu, mənim nəsibim, vəzifəmdir. Belə deyildi! Axi mən hara gedə bilərdim? Xəstələr onların balışını düzəldən əllərdən soruşmurlar ki, təmizsiniz, yoxsa çırkı? Can verən adamlar üçün fərq! yoxdur – onları öpən dodaqlar günaha batıb, ya yox? Mən hər zaman səni düşünmüşəm; mən onlara sənə lazımlı olmayan sevgini vermişəm; onlara məxsus olmayan hissələrimi xərcdəmişəm. Sən isə düşünürdün ki, mən kilsəyə tez-tez gedirəm, başımı kilsə işlərinə həddən artıq çox qarışdırıram. Bəs hara gedə bilərdim? Allahın evi yegənə evdir ki, günahkarları sevində qarşılıyır; sən isə hər zaman mənim qəlbimdə idin, Cerald, hər zaman və hər yerdə! Mən hər gün, səhər-axşam Allahın evində diz çöküb yalvaranda heç vaxt öz günahlarının bağışlanmasıni diləməmişəm, peşman olduğumu da etiraf etməmişəm. Axi mən necə edəydim bunu; bu günahımın məhsulu sən idin, əziz oğlum, sən! Hətta indi, bax bu an sən mənimlə sərt davranışanda belə mən peşman deyiləm. Yox! Sən mənim üçün bakırəlikdən, paklıqdan daha qiymətlisən! Mənim üçün təmizliyimi əbədi qoruyub saxlamaqdansa sənin üçün daha yaxşı, deyərdim, ən yaxşı ana olmaq daha yaxşıdır... Ah, oğlum, sən niyə bunları görə bilmirsən, niyə məni başa düşmürsən? Axi bizi mənim rüsvayçılığım birləşdirdi, mənim günahım səni mənə daha da doğmalaşdırdı, qiymətli etdi. Mən səndən ötrü qəlbimi və bədənim satmışam, ona görə səni bu qədər sevirəm. Xahiş edirəm, məndən belə bir alçaq addımı atmağı rica eləmə. Sən mənim günahımın uşaqlısan, daim beləcə qal, oğlum!

CERALD. Anacan, mən bilmirdim ki, sən məni belə sevir-sən. Bundan sonra mən sənə daha yaxşı oğul olacağam, söz verirəm! Biz heç vaxt bir-birimizdən ayrılmayacaqıq... Lakin... ana... bu məsələdə mən heç nə edə bilmirəm. Sən gərək atama əra gedəsən. Sən gərək onun qanuni arvadı olasan. Bu, sənin borcun və vəzifəndir!

ESTER (*missis Arbetnota tərəf yüyürür və onu qucaqlayıır*). Yox! Yox! Lazım deyil! Bu, əslində, sizin həyatınızın ilk rüsvayçılığı olacaq. Əsl şərəfsizlik sizə ilk dəfə olaraq toxuna bilər. Atın onu, mənimlə gedək. İngiltərədən başqa da ölkələr var. Bəli,

bəli, okeanın o tayında ölkələr var! Daha yaxşı, daha müdrik, daha ədalətli ölkələr var! Dünya böyük və genişdir!

MİSSİS ARBETNOT. Ooo, yox, mənim üçün dünya böyük deyil! O, mənim üçün əl içindən də kiçikdir! Yolumun üstündə isə yalnız tikanlar var!

ESTER. Belə olmaz! Biz haradasa yaşıl dərələr, şəffaf sular taparıq; əgər ağlamaq lazımlı gəlsə, onda birlikdə ağlayarıq! Axi biz ikimiz də onu sevirdik!

CERALD. Ester!

ESTER (*onu özündən aralayırlar*). Yox, yox, lazımlı deyil! Siz məni sevə bilməzsınız! Əgər ananızı sevmirsinizsə, məni sevə bilməzsınız! Ananızın qarşısında diz çöküb ona səcdə etmirsinizsə, mənə ehtiram göstərə bilməzsınız! Bu anada qadının bütün məşəqqətləri, iztirabları cəmləşib. Onun simasında bütün qadınlara böyük dərd üz verib.

CERALD. Ester, Ester! Bəs mən nə edim?

ESTER. Siz atanız olmuş adama hörmət edirsiniz?

CERALD. Hörmət? Mən ona nifrat edirəm. O, çox şərəfsiz adamdır!

ESTER. Təşəkkür edirəm, dünən siz məni onun əlindən qurtardınız.

CERALD. Boş seydir! Sizin üçün mən ölümə də gedərəm. Lakin siz axı mənə demədiniz, indi mən nə etməliyəm?

ESTER. Məgər mən indicə sizə təşəkkür etmədim? Məni qurtardığınıza görə...

CERALD. İndi bəs nə edim?

ESTER. Qəlbinizin səsini dinləyin, ondan soruşun, məndən yox! Mənim anam olmayıb. Mənim xilas olunası, ya da şərəfsizlik ümidiñə buraxılışı anam olmayıb!

MİSSİS ARBETNOT. Ah, o amansızdır! Amansız! Qoy mən gedim!

CERALD (*anasının üstünə atılır, onun qarşısında diz çökür*). Ana, anacan, məni bağışla! Bağışla məni, anacan, səhv elədim!

MİSSİS ARBETNOT. Əllərimi öpmə, onlar soyuqdur. Mənim qəlbim də soyuyub, o sıniñ.

ESTER. Ah, belə deməyin, missis Arbetnot! Ürək yaralarla



yasayır. Həzz qəlbி daşa döndərə bilər, var-dövlət onu üzə bilər, lakin... dərd... kədər yox! Dərd onu sindirə bilməz! Bir də axı sizin nə dərdiniz var ki! Bu dəqiqələrdə siz ona daha çox doğmalaşdırınız; siz heç vaxt bu qədər ona əziz olmamışdır! Heç vaxt! Ona qarşı mərhəmətli olun, iltifatınızı ondan əsirgəməyin!

CERALD. Ana, sən mənə həm ana, həm də atasan! Mənə daha heç kim lazım deyill! Bütün bunları mən yalnız səndən ötrü deyirdim, yalnız səndən ötrül Ah, ana, danişsana, heç olmasa, bir söz del Yəni, doğrudanmı, mən bir sevgimi tapıb, o birini itirdim? Bunu mənə demə, ana! Ah, ana, sən yaman amansızsan! (*Durur və hönkürtü ilə divana sərələnir.*)

MISSİS ARBETNOT (*Esterə*). O, özünə başqa bir sevgi tapıbmı?

ESTER. Siz ki biliyiniz, mən onu ilk baxışdan sevmişdim.

MISSİS ARBETNOT. Biz çox kasıbıq, qızım.

ESTER. Əgər insanı sevirlərsə, o, kasib ola bilməz! Heç kəs, heç bir insan kasib ola bilməz! Mən öz var-dövlətimə nifrat edirəm. O, mənə mənəvi işgəncə verir. Qoy o, bu mənəvi işgəncəni mənimlə paylaşın.

MISSİS ARBETNOT. Axı bız rüsvay olmuşuq. Biz atılmışların sırasındayıq. Ceraldın heç rəsmi adı da yoxdur. Ataların günahı oğulların adına yazılır. Bu, Allahın qanunudur.

ESTER. Mən düz demədim. Allahın qanunu yalnız məhəbbətdir!

MISSİS ARBETNOT (*durur, Esterin əlindən tutub divanda sərələnən Ceraldə san gəllir; Cerald başını əlləri arasına alıb, missis Arbetnot oğluna toxunur, Cerald başını qaldırır*). Cerald, mən sənə atanı verə bilmərəm, amma sənin üçün arvad gətirdim.

CERALD. Ana, mən sizin heç birinizə layiq deyiləm!

MISSİS ARBETNOT. Əgər birinci qadın gəlirsə sənin yanına, deməli, sən layıqsən buna! Cerald, sən öz arvadınla məni tərk edib getsən... hərdən məni xatırla, yaddan çıxarma məni, oğlum! Dua edəndə mənim üçün də dua et! İnsan gərək ən xoşbəxt anlarında da dua etsin! Sən isə xoşbəxt olacaqsan, əziz oğlum!

ESTER. Siz həqiqətənmi bizzən ayrılmak istəyirsiniz?

CERALD. Ana, sən ki bizi qoyub getməyəcəksən, eləmə?

MISSİS ARBETNOT. Mən sizə şərəfsizlik gətirə bilərəm!

CERALD. Ana!

MİSSİS ARBETNOT. Onda bir az yanınızda qalaram! Sonrasına baxarıq, əgər istəsəniz, həmişəlik sizinlə qalaram.

ESTER (anaya). Gəlin bizimlə bağa gedək!

MİSSİS ARBETNOT. İndi yox, bir azdan.

Ester və Cerald çıxırlar. Missis Arbetnot qapıya yaxınlaşır.

Divar sobasının yanında ayaq saxlayır. Güzgüyə baxır. Alisa varid olur.

ALİSA. Gələn var, miledi.

MİSSİS ARBETNOT. Deyin ki, evdə yoxam! Verin görüm vizit kartını. (*Kartı alır və oxuyur.*) Deyin, onu qəbul edə bilmərəm.

(*Lord İllinqvort daxil olur. Missis Arbetnot onu güzgüdə görür. Diksinir, lakin dönəmür. Alisa çıxır.*) Corc Harford, sizə bu gün nə lazımdır? Mənə deməyə sözünüz də yoxdur! Bu evi sakit buraxın!

LORD İLLİNQVORT. Reyçel, Cerald bizim haqqımızda hə seyi bilir! Hansısa bir ortaq məxrəcə gəlməliyik; elə etməliyik ki, hər üçümüzü razı salsın. Səni əmin edirəm ki, mən ona ən yaxşı, ən səxavətli ata olacağam!

MİSSİS ARBETNOT. Oğlum hər an içəri girə bilər. Dünən gecə sizi xilas etdim. Amma bu gün çətin söz verirəm buna. Mənim oğlum çox sarsıntı keçirib, çox sarsıntılıdır. O, bu rüsvayçılığı da çox ağır keçirir, xahiş edirəm, çıxın gedin buradan.

LORD İLLİNQVORT (*oturaraq*). Dünənki gecə həddən artıq uğursuz bitdi. O səfəh qız, o puritan qız o səhnəni ondan ötrü düzüb-qoşdu ki, mən onu öpmək istədim. Məgər öpüşdə pis bir şey var?

MİSSİS ARBETNOT (*dönür*). Öpüş bütün həyatı korlaya bilər, Corc Harford! Mən bunu bilişəm və çox yaxşı da bilişəm!

LORD İLLİNQVORT. Gəlin indi bu barədə mübahisə etməyək. Bu gün də dünən olduğu kimi bizim üçün hər şeydən vacib oğlumuzdur! Onu çox sevirəm; sizə də məlumdur ki – hərçənd bu, sizə qəribə də gələ bilər – mən, sadəcə, onun dünən gecə özünü aparmasına heyvət etdim. O, bir an tərəddüd etmədən



o dəymədüşər qızı müdafiəyə qalxdı; mən də elə öz oğlumu belə görmək istəyirdim! Bundan başqa, məgər mənim oğlum bütün hallarda puritan müdafıə eləməzmi? Əlbəttə eləyər. İndi baxın, görün nə təklif edirəm...

MISSİS ARBETNOT. Lord İllinqvort, sizin heç bir təklifiniz mənim üçün maraqlı deyil.

LORD İLLİNQVORT. Bizim yaramaz ingilis qanunlarına görə, mən Ceraldi oğulluğa götürə bilmərəm. Lakin mən öz mirasımı ona saxlaya bilərəm. İllinqvort, əlbəttə, nəslin mülküdür, lakin bu, ev deyil, danıxdırıcı bir kazarmadır. O, Aşbinı götürə bilər, ora daha gözəl yerdir, İngiltərənin şimalında yerləşən Harboro ov üçün ən gözəl yerdir, oranı da götürə bilər, ya da Müqəddəs Ceyms Skverdəki evi. Centlmenə bundan artıq nə lazımdır ki?

MISSİS ARBETNOT. Əlbəttə, heç bir şey!

LORD İLLİNQVORT. Titula gəlinçə isə bizim demokratik zəmanədə o maneədir. Mən, sadəcə, Corc Harford olanda hər şeyim vardı; nə istəyirdim, hər şey edirdim. İndi isə yalnız baş-qalarının arzuladığı bircə şeyim var; bu isə daha xoşagelməz bir şeydir. Buna görə də mən təklif edirəm ki...

MISSİS ARBETNOT. Axi mən sizə dedim, sizin təklifiniz məni maraqlandırmır. Xahiş edirəm çıxıb gedəsiniz.

LORD İLLİNQVORT. Oğlan yarıml il sizinlə, yarıml il də mənimlə yaşayar. Bu, ədalətli olar, mənca. Siz maddi yardım alarsınız, nə qədər istəsəniz, harada istəsəniz yaşaya bilərsiniz. Sizin keçmişinizə gəlinçə isə, o barədə heç kəs heç nə bilmir; məndən və Ceralddan başqa. Hə, əlbəttə, o ağpalılar puritan qızdan başqa. O, bu barədə danışa bilməz; onu öpmək istəyən barədə də susacaq! O zaman qadınlar onu axmaq hesab edəcək, kişilər isə dəymədüşər! Siz də heç nədən qorxmayacaqsınız! Nədən qorxacaqsınız ki?! Mənim Ceralddan başqa varisim olmayıacaq axı! Bir də axı, bəlkə, mən özüm də evləndim!

MISSİS ARBETNOT. Siz gecikmisiniz. Mənim oğluma lazımdıysınız. Biz sızsız də keçinərik!

LORD İLLİNQVORT. Siz nə demək istəyirsiniz, Reyçel?

MISSİS ARBETNOT. Ceraldin karyerası üçün siz artıq lazımdıysınız ona. İndi siz artıq adamsınız.

LORD İLLİNQVORT. Başa düşmürəm.

MISSIS ARBETNOT. Pəncərədən baxın. (*Lord illinqvort pəncərəyə yaxınlaşır.*) Yaxşı olar ki, onların gözünə görünməyəsiniz. Xoşagelməz xatirələri oyatmayın. (*Lord illinqvort heyrətlə kənara çəkilir.*) Cerald o qızı sevir. Onlar bir-birini sevirlər. Biz sizdən qurtulduq. İndi buradan çıxıb getmək istəyirik.

LORD İLLİNQVORT. Hara?

MISSIS ARBETNOT. Sizə deməyəcəyik; əgər axtarıb-eləsəniz, biz sizi tanımayacağıq. Yəni, bu, sizi təəccübləndirir? Bəs siz dodaqlarını öpüşlə zəhərləmək istədiyiniz o qızdan, həyatını rüsvayçılıqla örtdüyüñüz o gəncdən, namusunu ləkələdiyiniz o anadan nə gözləyirdiniz?

LORD İLLİNQVORT. Reyçel, siz necə də amansız olmusunuz!

MISSIS ARBETNOT. Bir vaxtlar həddən artıq yumşaq, həlim idim. İndi mənim üçün belə yaxşıdır. Dəyişmişəm.

LORD İLLİNQVORT. O vaxt mən çox cavan idim. Biz kişilər həyatı çox erkən tanımağa başlayıñıq.

MISSIS ARBETNOT. Biz qadınlar isə həyatı çox gec başa düşürük. Bax qadınla kişi arasında fərq də bundadır.

Pauza.

LORD İLLİNQVORT. Reyçel, mən oğlumsuz yaşaya bilmərəm. Ola bilsin, mənim pullarım ona lazım olmasın. Ola bilsin, mənim özüm də ona lazım deyiləm; amma onsuz mən yaşaya bilmərəm. Reyçel, xahiş edirəm, bizim yaxınlaşmağımıza kömək edin. Əgər istəsəniz, siz bunu edə bilərsiniz. (*Gözü stolun üstündəki məktuba sataşır.*)

MISSIS ARBETNOT. Mənim oğlumun həyatında sizin yeriniz yoxdur. Siz onun üçün maraqlı deyilsiniz.

LORD İLLİNQVORT. Onda nə üçün o, mənə məktub yazır?

MISSIS ARBETNOT. Anlamadım...

LORD İLLİNQVORT. Bu məktub nədir belə? (*Məktubu götürüb göstərir.*)

MISSIS ARBETNOT. Bu... hə... belə... boş bir seydir. Verin onu mənə.



LORD İLLİNQVORT. Axi o, mənə yazılıb.

MISSİS ARBETNOT. Məktubu açmayın. Qadağan edirəm sizə...

LORD İLLİNQVORT. Hm. Ceraldın xəttidir....

MISSİS ARBETNOT. Bu məktub sizin əlinizə düşməməli idi.

Bu məktubu səhər yazmışdı, məndən xəbərsiz. İndi isə peşman olub yazdığını, çox peşman olub! Onu açmaq olmaz. İcazə vermirəm sizə. Verin bura məktubu.

LORD İLLİNQVORT. Məktub mənədir, deməli, mənimkidir.
(Açıır, oturub tələsmədən məktubu oxuyur.)

Missis Arbetnot gözlərini bir an belə ondan çəkmir.

LORD İLLİNQVORT. Reyçel, siz, yəqin ki, bu məktubu oxumusunuz?

MISSİS ARBETNOT. Yox! Oxumamışam!

LORD İLLİNQVORT. Bilirsiniz nədən yazıb?

MISSİS ARBETNOT. Bilirəm.

LORD İLLİNQVORT. Mən onun yazdıqları ilə heç cür razılaşa bilmərəm. Guya, mən sizinlə evlənməliyəm. Mən buna qəti etiraz edirəm. Lakin oğlumu qaytarmaq üçün, bəli, mən buna gedərəm, sizinlə evlənməyə hazırlam. Raziyam, Reyçel və sizə də ömrüm boyu hörmət eləməyə hazırlam, öz arvadım kimi ehtiram göstərməyə hazırlam. Mən sizinlə evlənərəm. Sizə münasib olan vaxtda evlənərəm. Söz verirəm sizə.

MISSİS ARBETNOT. Siz artıq bir dəfə söz vermişdiniz. Yerinə yetirmədiniz.

LORD İLLİNQVORT. İndi and içirəm, yerinə yetirəcəyəm və bu, sizə sübut edəcək ki, mən oğlumu sevirəm, özü də heç də sizdən az sevmirəm. Reyçel, mən sizinlə evlənən zaman gərək bütün mənsəb və şöhrətpərəstlik niyyətlərimdən əl çəkim; bütün ali plan və niyyətlərimdən imtina edim, əlbəttə, əgər şöhrətpərəstliyi, mənsəbi ali niyyət saymaq olarsa...

MISSİS ARBETNOT. Mən sizin təklifi qəbul edə bilmərəm, lord İllinqvort!

LORD İLLİNQVORT. Siz zarafat edirsinz?

MISSİS ARBETNOT. Yox, zarafat eləmirəm, ciddi deyirəm.

LORD İLLİNQVORT. Səbəb?

MİSSİS ARBETNOT. Mən artıq səbəbinəogluma izah eləmişəm.

LORD İLLİNQVORT. Yəqin, nəsə sentimental bir izahat olub, eləmi? Siz qadınlar yalnız hissə və hissiyyatınızə görə yaşıyarsınız. Sizin heç bir həyat fəlsəfəniz yoxdur.

MİSSİS ARBETNOT. Bəli, düz deyirsiniz. Biz hissimizlə yaşayırıq, hissiyyata görə yaşıyırıq. İstəsəniz, lap ehtirasla yaşayırıq, ehtiraslara görə yaşıyırıq. Mənim iki ehtirasım var, lord İllinqvort: oğluma sevgim və sizə nifrətim! Onları öldürə bilməzsiniz! Biri o birindən qidalanır.

LORD İLLİNQVORT. O, necə sevgidir ki, nifrəti özünə doğma qardaş sayır?

MİSSİS ARBETNOT. O sevgi Ceralda olan sevgidir! Siz bunu qorxunc hesab edirsinizmi? Nə olar, bu, qorxunc sevgidir. Bütün sevgilər qorxuncdur! Bütün sevgilər faciədir! Mən sizi nə vaxtsa sevirdim, lord İllinqvort. Ah, sizi sevmək qadın üçün necə böyük faciədir!

LORD İLLİNQVORT. Yaxşı, siz, doğrudanmı, mənə ərə gel-məkdən imtina edirsiniz?

MİSSİS ARBETNOT. Bəli!

LORD İLLİNQVORT. Ona görə ki, mənə nifrət edirsiniz, eləmi?

MİSSİS ARBETNOT. Bəli!

LORD İLLİNQVORT. Və mənim oğlum da mənə nifrət edir, eləmi?

MİSSİS ARBETNOT. Yox!

LORD İLLİNQVORT. Mən buna sevinirəm, Reyçel!

MİSSİS ARBETNOT. O, sadəcə olaraq, sizə həqarətlə baxır!

LORD İLLİNQVORT. Çox təəssüf! Mən ona heyisilənirəm, çox heyisilənirəm!

MİSSİS ARBETNOT. Özünüyü aldatmayın, Corc! Uşaqlar əvvəlcə valideynləri sevirlər, böyüküyəndə isə onları mühakimə edirlər. Və demək olar ki, valideynləri heç vaxt bağışlamırlar.

LORD İLLİNQVORT (*həmin məktubu yavaş-yavaş təzədən oxuyur*). İcazə verin soruşum: bu gözəl məktubu, bu ruhsal məktubu yazan uşağın fikrini necə dəyişdirdiniz? Onu buna necə inandırdınız?



MISSIS ARBETNOT. Mən yox, o birisi inandırırdı.

LORD İLLİNQVORT. Kimdir o nümunəvi məxluq?

MISSIS ARBETNOT. O puritan qadın, lord İllinqvort. (pauza)

LORD İLLİNQVORT (*qaşqabağını sallayırlar, sonra yerindən durub stola yaxınlaşır; stolun üstündə onun şlyapası və əlcəkləri var, o əlcəklərdən birini götürür; missis Arbetnot da stolun yanında dayanıb*). Görürəm, burada mənlik bir iş yoxdur, Reyçell

MISSIS ARBETNOT. Elədir!

LORD İLLİNQVORT. Bu, son görüşdür, hə?

MISSIS ARBETNOT. Zənnimcə, həmişəlik vidalaşmaqdır, lord İllinqvort!

LORD İLLİNQVORT. Necə qəribədir! O gecə yadına düşür, sizin məndən ayrılib getdiyiniz gecə! Bu anlarda sizin üzünüzdəki ifadələr eynilə ogecəki ifadələri xatırlatdı mənə! O dodaqlar da ogecəki dodaqlar kimidir, bir-birinə sıxlıb. Düz sözümdür, Reyçel! Məni heç bir qadın sizin kimi sevməyib! Siz özünüzü mənə təzə-tər çiçək kimi bağışladınız, mən o çiçəklə nə istəsəydim, edə bilirdim. Siz dünyanın ən gözəl oyuncası, ən cazibəli, məftunedici qısa romanı... (*Saatını çıxarır.*) İktiyə on beş dəqiqə qalıb! Hanstentonglə getmək lazımdır! Mən sizlə bir daha görməyəcəyəm! Mən, həqiqətən, çox təəssüf edirəm! Öz sevgilinə öz zümrənin arasında rast gəlmək adama qəribə gəlir; öz arvadının həmin zümrədə belə yüksək ehtirama layiq olması...

Missis Arbetnot əlcəyi götürüb lord İllinqvortun sıfətinə çırır. Lord İllinqvort utandığından qızanıb geri çəkilir, sarsılır. Sonra özünü ələ alıb pəncərəyə yaxınlaşır, oğluna baxır, ah çəkib otaqdan çıxır.

MISSIS ARBETNOT (*höñkürtü vurur və divana yixılır*). Bunu o deyə bilərdi! O deyə bilərdi bunu!

Cerald və Ester bağdan qayıdır gəlirlər.

CERALD. Anacan, əzizim! Sən niyə gəlmədin bağa? Özümüz geldik sənin dalınca! Ana, sən ağlamışan? (*Diz çökür qarşısında.*)

MİSSİS ARBETNOT. Mənim oğlum! Mənim əziz balam! Yavrum mənim! (*Əlini oğlunun saçlarında gəzdirir.*)

ESTER (*onlara yaxınlaşır*). İndi sizin iki uşağınız var. İcazə verin, mən də sizin qızınız olum.

MİSSİS ARBETNOT (*qızı baxır*). Bəs siz istəyirsinizmi ki, mən sizin ananız olum?

ESTER. Mən yalnız elə bunu istəyirəm, tək birçə sizi istəyirəm; tanıdığım bütün qadınlar arasından sizi ana kimi istəyirəm!

Onlar üçü də qucaqlaşış bağa gedir. Cerald stola yaxınlaşış şlyapasını götürmək istəyir. Lord İllinqvortun döşəməyə düşmüş əlcəyini görür və onu yerdən qaldırır.

CERALD. Ana, bu əlcək kimindir? Qonağınvardı? Kim idi?

MİSSİS ARBETNOT (*dönüb oğluna baxır*). Ooo, heç kim, oğlum! Əhəmiyyətsizdir onun barəsində danışmaq! Dıqqətəlayiq olmayan bir adam idi!

Pərdə.



İDEAL OR

(Dördpərdəli komediya)

*İstedadlı, həssas, alicənab və xeyirxah
dostum Frank Harrisə xırda bır İthaf*

İŞTİRAKÇILAR:

Qraf Kaverşem – Qarter ordenli kavaler
Vikont¹ lord Qorinq – onun oğlu
Ser Robert Çiltern – baron, xarici işlər nazırının müşaviri
Vikont de Nanjak – Londonda fransız səfirliliyinin attaşesi
Mister Monford
Meyson – ser Robert Çilternin eşikağası
Fipps – lord Qorinqin eşikağası
Ceyms, Harold – nökərlər
Ledi Çiltern
Ledi Markbl
Qrafinya Bezildon
Missis Marçmont
Miss Meybl Çiltern – ser Robert Çilternin bacısı
Missis Çivli

Birinci pərdə. Ser Robert Çilternin Qrosvenor meydanındakı evi. Səkkizgusalı zal.

İkinci pərdə. Ser Robert Çilternin qonaq otağı.

Üçüncü pərdə. Lord Qorinqin Kurzon stritdəki evinin kitabxanası.

Dördüncü pərdə. İkinci pərdədəkli şərait.

Hadisələr bizim günlərdə Londonda cərəyan edir.
Pyesin bütün hadisələri 24 saat ərzində baş verir.

¹ Vikont – Fransa və İngiltərədə zədəgan rütbəsi

BİRİNCİ PƏRDƏ

Ser Robert Çiltermin Qrosvenor meydanındakı evi. Səkkizguşəli zal. Otaq işıqlıdır, qonaqlarla doludur. Yuxarıda pilləkəndə ledi Çilterm durub. İyirmi yeddi yaşı olar. Gözəldir, klassik gözəlliyi olan bir qadın tipi. O, yuxarı qalxan qonaqları salamlayır. Tavandan pilləkənin üstüylə şamdanlı çilçıraq sallanır. Pilləkənin divarından XVIII əsr iri fransız xalçası asılıb; üstündə Buşemin “Məhbəbbətin təntənəsi” təsvirləri var. Sağ tərəfdəki qapıdan zəif musiqi səsi gəlir, simli kvartet səsidir. Sol tərəfdəki qapılar o biri otaqlara açılır. Missis Marçmont və ledi Bezildon XVI Lüdovik üslublu divanda yan-yana oturublar. Hər ikisi çox qəşəngdir, ince və zərif görünür. İnce cazibədarlıq onlann maneralarına bir qədər də füsunkarlıq götürir. Vatto bu vəziyyətdə onların portretlərini məmənuniyyyətlə çəkərdi.

MİSSİS MARÇMONT. Margaret, bü gün Hartloksa gedəcəksiniz?

LEDİ BAZİLDON. Yəqin ki! Bəs siz?

MİSSİS MARÇMONT. Mən də gedəcəyəm. Onlar danxdırıcı ziyaflətlər verirlər, eləmi?

LEDİ BAZİLDON. Daha deməyin, dəhşətdir! Özüm də məəttəl qalıram ki, mən ora niyə gedirəm. Heç anlaya bilmirəm: ümumiyyətlə, axı mən belə yerlərə nə üçün gedirəm?

MİSSİS MARÇMONT. Məsələn, mən bura gəlirəm ki, maraqlı və faydalı bir şey öyrənəm.

LEDİ BAZİLDON. Ah! Mənim öyrənməkdən zəhləm gedir!

MİSSİS MARÇMONT. Elə mənim də. Həm də axı belə yerlər adamı işgüzar dairələrlə bir səviyyədə qoyur, elə deyil? Lakin əziz Gertruda Çiltern həmişə deyir ki, guya, mənim gərək həyatda ciddi məqsədim olsun. Bura da onu tapmaq ümidiylə gəldim.

LEDİ BAZİLDON (*qonaqlara dəstəli gözlüyü ilə baxır*). Axı mən burada həyatın ciddi məqsədi ola biləcək elə bir adam görmürəm. Bax, o cənab var e, məni stola dəvət edən, elə bütün günü mənə öz arvadından danışdı.



MİSSİS MARÇMONT. Nə bayağı adammış!

LEDİ BAZİLDON. Çox bayağı və duzsuz! Bəs sənin kavalerin nə danışırı?

MİSSİS MARÇMONT. Mənim haqqımda danışırı.

LEDİ BAZİLDON (*süzgün-süzgün*). Maraqlıydı sizə?

MİSSİS MARÇMONT (*başını bulayaraq*). Bir damcı belə maraqlı deyildi.

LEDİ BAZİLDON. Ah, əzizim Marqaret, biz sizinlə necə də əzabkeşik!

MİSSİS MARÇMONT. Bu, bizi necə də yaraşır, Oliviya!

Hər ikisi durub müsiqi çalınan zala tərəf gedir. Cavan attaşə, öz qalstukları və ingilispərəstliyi ilə tanınan vikont de Nanjak yaxınlaşır, yüngülvari təzim edir və söhbətə qoşulur.

MEYSON (*pilləkənin yuxarısından təzə qonaqların gəldiyini elan edir*). Mister və ledi Ceyn Barford. Lord Kaverşam.

Lord Kaverşam görünür, yaşlı bir centimendir, təxminən, yetmiş yaşı var; qırmızı lent və Qarter ordeni taxib, lap köhnə liberalların bir tipidir, Lorensin rəsmlərindəki adamlara bənzəyir.

LORD KAVERŞAM. Axşamınız xeyir, ledi Çiltern! Mənim avara oğlum hələ gəlməyib?

LEDİ ÇİLTERN (*gülür*). Yox, lord Qorinq hələ gəlib çıxmayıb, deyəsan!

MEYBL ÇİLTERN (*lord Kaverşama yaxınlaşır*). Nə üçün siz lord Qorinqə avara deyirsiniz?

Meybl Çiltern alma ağacının çıçəkləri kimi ağaççəhrayı rəngdə olan ingilis qadın gözəlliyinin mükəmməl nümunəsidir; ondan təzə-tər yaz güllərinin ətri gəlir. Saçlarından zər töküür, elə bil, günəşin şüalarıdır, bərəq vurur; xırda ağızında dodaqları azca aralıdır, uşaqlı kimli, elə bil, nəsə gözləyir. O, gəndliyinin və bakirəliyinin son dərəcə cazibədar amansızlıq, heyranedici ərköyünlük çağındadır. Sağlamdüşüncəli adamlar üçün o heç bir

incəsənət əsərini xatırlatmır; lakin o, həqiqətən, Tanaqra heykəl-ciynə bənzəyir: belə bir kompliment, yəqin ki, bu xanımın heç xoşuna gəlməzdi.

LORD KAVERŞAM. Çünkü o, avara həyat tərzi keçirir.

MEYBL ÇİLTERN. Bunu necə dilinizə gətirirsınız? Hər səhər saat onda mən Görürəm ki, o, Haydparkda at sürür, həftədə üç dəfə operaya gedir, gündə, heç olmasa, yeddi dəfə paltarını dəyişir, demək olar ki, hər axşam ziyaflətlərə gedir... Bunun harası avara həyat oldu?

LORD KAVERŞAM (*qadına baxır, gözlərində minnətdar bir təbəssüm var*). Siz, doğrudan da, füsunkar gənc ledisiniz!

MEYBL ÇİLTERN. Oh, lord Kaverşam, siz necə də mərhəmətli və nəzakətliiniz! Xahiş edirəm bizə tez-tez gəlin. Bilirsiniz ki, biz hər çəşənbə evdə oluruq. Oh, orden sizə necə də yaraşır!

LORD KAVERŞAM. Mən heç yerə getmirəm! Düzü, London cəmiyyətindən bezmişəm. Əgər məni öz şəxsi dərzimə təqdim etsələr, etiraz etmərəm; çünkü o, həmişə bilir kimə səs vermək lazımdır. Amma heç vaxt arvadımın şlyapasını tikən dərzisinin stolunda oturmaram. Çünkü ledi Kaverşamin bütün şlyapaları çox pis gündədir.

MEYBL ÇİLTERN. Ah, belə deməyin, lord Kaverşam! London cəmiyyətinə nə olub axı, mən onu sevirəm! Düşünürəm ki, son zamanlar o, yaxşılığı doğru xeyli dəyişib. Məncə, indi bizim cəmiyyət gözəl sarsaqlardan və parlaq lunatiklərdən ibarətdir. Elə cəmiyyət bunlardan ibarət olmalıdır da!

LORD KAVERŞAM. Hm! Bəs Qorinq bunlardan hansıdır: gözəl sarsaq, yoxsa parlaq lunatik?

MEYBL ÇİLTERN (*ciddiyətlə*). Hələlik lord Qorinqi xüsusi kateqoriyaya aid etmək məcburiyyətində qalmışam. Amma o, sürətlə inkişaf edir.

LORD KAVERŞAM. Hansı tərəfə inkişaf edir?

MEYBL ÇİLTERN (*yüngülə əylərək*). Çok güman ki, bu yaxınlarda bunu sizə deyəcəyəm, lord Kaversham...

MEYSON (*qonaqların gəldiyini elan edir*). Ledi Markbil! Missis Çivili!



Ledi Markbi və missis Çivli daxil olurlar. Ledi Markbi xoşa-gəlimli yaşlı bir qadındır, cəmiyyət arasında tanınır, ağ saçları səliqə ilə “a la marquise” formasında düzəltdirib, əynində gözəl krujevası var; onu müşayiət edən missis Çivli arıq, uzun qadındır, quru, qırmızı rəngdə boyanmış dodaqları onun ağbəniz çöhrəsini, elə bil, ikiyə bölüb; sarışın saçları, qartal burnu, uzun boynu var; boz- yaşıl, narahat gözləri var. Gündüzəyi paltanının üstündə briliyant qasalar var, səhləb çiçəyinə bənzəyir, adamda maraq oyadır. Qadının bütün hərəkətləri gözəl görünür və ümumilikdə o, incəsənət əsəridir, lakin bu əsərdə həddən artıq çox məktəbin təsirlərinin izləri görünür.

LEDİ MARKBİ. Əzizim Gertrudal! Axşamınız xeyir olsun! Sizin qonaqpərvərliyiniz və lütfkarlığınızdan istifadə edib mən öz rəfiqəm missis Çivli də buraya gətirmişəm. Sizin kimi gözəl qadınlar bir-birinizi tanımlısınız!

LEDİ ÇİLTERN (*müləyim təbəssümə missis Çivliyə sən gedir, sonra qəflətən dayanır, amiranə təzim edir*). Məncə, biz haradasa görüşmüşük missis Çivliylə. Onun ikinci dəfə ərə getdiliyini bilmirdim.

LEDİ MARKBİ (*mehribancasına*). Ah, bizim günlərdə qadınlar daha tez-tez ərə getməyə başlayıblar, elə deyilmiş? İndi bu bir dəbdir. (*Hersoginya Meriboroya üzünü tutur*.) Axşamınız xeyir, əziz hersoginya, hersoq necadır? Kamağılığı hələ də var? Hə, belə də olmalıydı... elə onun mərhüm atası da ağILDAN zəif idi... Nəsildən-nəslə səhbəti var e! Elə deyil?

MISSIS ÇİVLİ (*yelpliyini yellədə-yellədə*). Ledi Çiltern, doğrudan biz sizinlə görüşmişük? Yadıma sala bilmirəm harada... Mən uzun müddət idi İngiltərədə deyildim...

LEDİ ÇİLTERN. Missis Çivli, biz məktəbdə bir yerdə oxumuşuq.

MISSIS ÇİVLİ (*ucadan*). Doğrudan? Mən tamam məktəb illərimi unutmuşam. Bircə onu deyə bilərəm ki, o illər acı xatirələr kimi yaddaşımnda qalıb.

LEDİ ÇİLTERN (*soyuq tərzdə*). Bu, məni heç də təəccübləndirmir!

MISSIS ÇİVLİ (*qılıqla*). Ledi Çiltern, bəri başdan deyim ki,

sizin ərinizlə tanış olmayı sabırsızlıklə gözləyirəm. O, xarici işlər nazirliyinə gedəndən Vyanada ancaq ondan danışırlar. Qəzetlər hətta onun soyadını düzgün yazmayı öyrənib. Təkcə bu elə onun şöhrətindən xəbər verir.

LEDİ ÇİLTERN. Missis Çivli, düşünmürəm ki, sizinlə mənim ərim arasında nəsə ümumi oxşar cəhətlər olsun! (*Uzaqlaşır.*)

VİKONT DE NANJAK. Ah! Əziz madam, nə gözəl sürpriz! Mən sizi Berlindən sonra görməmişdim!

MİSSİS ÇİVLİ. Elədir, sonuncu dəfə Berlində görüşmüşük, vikont! Düz beş il keçib!

VİKONT DE NANJAK. O vaxtdan bəri siz daha da cavanlaşmış, gözəlləşmişsiniz. Buna necə nail olmusunuz?

MİSSİS ÇİVLİ. Sizin kimi qəşəng adamlarla danışlığı hər zaman özüm üçün bir prinsip etdiyimə görə, vikont!

VİKONT DE NANJAK. Ah! Siz məni yoldan çıxarırsınız! Buna burada belə deyirlər: siz mənim üstümə yağı sürtürsünüz!

MİSSİS ÇİVLİ. Doğrudan, burada belə deyirlər? Ah, necə pis sözdür!

VİKONT DE NANJAK. Bunların çox maraqlı dili var. Hesab edirəm ki, bu ifadəli və ibarəli dil daha geniş yayılmağa layiqdir.

Ser Robert Çiltern daxil olur. Qırx yaşı olsa da, cavan görünür. Üzü təmiz qırıilib, qara gözləri, qara saçları var. Üz cizgiləri aydın görünür. Lakin xoşagəlimli deyil. Çox adam ona hörmətlə yanaşır. Qüsursuz maneralan var, təkəbbürlü əlamətləri də görünür. Adama elə gəlir ki, o, həyatda hansı uğurlara nail olmaq lazımlı olduğunu yaxşı dərk edir və bununla qürur duyur. Əsəbi adam təsiri bağışlayır, yorğun görünür. Sərt ağız cizgiləri ilə dümdüz çənəsi arasında heyrətedici bir kontrast var; dərin və romantik ifadəli gözləri adama nəsə deyir. Onun xarici görkəmindəki bu ziddiyətlər adamda onun daxili aləmi barədə də şübhələr yaradır: düşünürsən ki, bu adamın içində və çölündə ehtiraslar və ağıl, fikir və hissələr ayrı-ayrılıqda yaşayır; onlardan hər biri zorla qapadılıb, iradənin əmrini gözləyir. Zərif burun pərələri, arıq, solğun əlləri, sıvri barmaqları da əsəbdən xəbər verir. Onu koloritli adam adlandırmış da düzgün olmazdı.



Ümumilər Palatasında koloritlik ola bilməz. Lakin Van Deyk¹ böyük məmnuniyyətlə bu adamın başının şəklini çəkərdi.

SER ROBERT ÇİLTERN. Ledi Markbi, axşamınız xeyir! Güman edirəm ki, ser Conu da özünüzlə gətirmisiniz, buradadır?

LEDİ MARKBİ. Oh! Mən sizə ərimdən daha qəşəng adamlar gətirmişəm. Ser Con siyasətlə ciddi məşğul olandan çox dözlüməz olub. Həqiqətən də, sizin Ümumilər Palatası nə qədər faydalı olmağa çalışırsa, bir o qədər də ziyan verir.

SER ROBERT ÇİLTERN. Mənçə, yox, ledi Markbil! Bütün hallarda biz əlimizdən gələni edirik ki, mümkün qədər vaxtimizi daha çox boş-boşuna öldürək; hə, kimdir o gətirdiyiniz qəşəng qonaqlar?

LEDİ MARKBİ. Missis Çivili! Mənə elə gəlir ki, o, Dorsetşir Çiviliilərindən biridir. Amma dəqiq bilmirəm; indi ailələr o qədər qarışq olub ki! Görürsən, tanığın nəsildən olan adam axırda gəlib olur tamam başqa birisi!

SER ROBERT ÇİLTERN. Missis Çivli? Mən bu adı eşitmışəm, deyəsən!

LEDİ MARKBİ. O, Vyanadan təzə gəlib.

SER ROBERT ÇİLTERN. Belə de! Mənçə, artıq bilirəm kimdən danışırsınız!

LEDİ MARKBİ. Oh! Əlbəttə! O, hər yerdə olur, çoxlu dostu var; onlar haqqında elə maraqlı şeylər danışır ki! Mən gələn qış mütləq Vyanaya gedəcəyəm! Ümidi edirəm ki, bizim səfirlilikimdə yaxşı aşpzə var, eləmi?

SER ROBERT ÇİLTERN. Əgər olmasa, bizə xəbər verin, səfiri geri çağırıq! Zəhmət olmasa, mənə missis Çivlini göstərin. Mən bu qadını görmək istəyirəm.

LEDİ MARKBİ. Gəlin sizi tanış edim. (*missis Çivliyə sən dönərək*) Əzizim, ser Robert Çiltern sizinlə tanış olmaq üçün sinov gedir!

SER ROBERT ÇİLTERN (*təzim edir*). Füsunkar missis Çivliyə tanış olmaq üçün hər kəsin ürəyi gedir. Vyanadakı attaşemiz elə yalnız sizin barənidə yazır bizi.

¹ *Van Deyk Antoni (1599–1641)* – Flamand rəssamı; İngiltərədə evlərdə işləyib.

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm, ser Robert. Komplimentlə başlayan tanışlıq mütləq möhkəm dostluğa çevirilir. Çünkü başlanğıc, özül düzgün qurulur. Bundan başqa, sən demə, biz ledi Ciltlər də bir-birimizi çoxdan tanıırmışıq!

SER ROBERT ÇİLTERN. Doğrudan?

MİSSİS ÇİVLİ. Əlbəttə. Elə indicə xanımınız mənə xatırlatdı ki, biz məktəbdə bir yerdə oxumuşuq. İndi yadımı düşür, tamam xatırladım. O, həmişə yaxşı davranışa görə mükafat alardı. Hə, hə, çox yaxşı yadımı düşür: o, əla davranışına görə mükafat alardı.

SER ROBERT ÇİLTERN (gülür). Bəs siz, missis Çivli, hansı mükafat almışınız?

MİSSİS ÇİVLİ. Eh! Mənim mükafatlarım bir qədər gec olub! Güman etmirəm ki, onlar yaxşı davranışdan ötrü idil! Unutmuşam!

SER ROBERT ÇİLTERN. Əminəm ki, onlar nəsə gözəlliyyə görə olub!

MİSSİS ÇİVLİ. Bilmirəm qadınlar gözəl olduqlarına görə mükafat alır, ya yox? Amma düşünürəm ki, buna görə onlar həmişə cəzalandırılırlar. O qədər gözəl qadınlar tanıyıram, onlar vaxtından əvvəl dəridən-qabıqdan çıxırlar ki, kavalərləri yalnız onlara baxsın, xəyanət etməsinlər. Bax sizin bu London gözəl-chələrinin əzabkeş və üzücü sıfətlərini görəndə bundan başqa izah tapmırıam.

SER ROBERT ÇİLTERN. Cox hüznlü fəlsəfədir! Missis Çivli, başa düşürəm ki, sizin izahatınıza təsnifat verməyə cürət edirəm... Amma xahiş edirəm bir sualıma cavab verəsiniz: siz optimist adamsınız, ya pessimist? Axi indi yalnız bu iki məzhəb dəbə minib...

MİSSİS ÇİVLİ. Nə ondanam, nə də bundan! Optimizm ürəkdən gələn qəhqəhə ilə başlayır, pessimizm isə mavi eynəklərlə bitir. Bundan əlavə, bunların hər ikisi pozadan başqa bir şey deyil!

SER ROBERT ÇİLTERN. Siz təbii qalmaq istəyirsiniz?

MİSSİS ÇİVLİ. Hərdən. Lakin bu poza çox çətindir, çox davam gətirə bilməzsən!

SER ROBERT ÇİLTERN. Bəs belə bir nəzəriyyə barədə bizim



indi tez-tez eşitdiyimiz psixoloji roman müəllifləri nə deyərdilər, görəsən?

MISSİS ÇİVLİ. Ah! Qadınların gücü bundadır ki, onu psixologiya ilə izah edə bilməzsən. Kişi ləri analiz eləmək olar, qadınları isə... onlara gərək pərəstiş edəsən, çox sevəsən...

SER ROBERT ÇİLTERN. Deməli, siz düşünürsünüz ki, elm qadın problemi qarşısında acizdir?

MISSİS ÇİVLİ. Elm heç vaxt qeyri-reallığın öhdəsindən gələ bilməz. Buna görə də bu dünyada elmin gələcəyi yoxdur.

SER ROBERT ÇİLTERN. Sizcə, qadınlar irrasionaldır, yəni qeyri-reallığı təmsil edirlər?

MISSİS ÇİVLİ. Bəli... yalnız yaxşı geyinən qadınlar.

SER ROBERT ÇİLTERN (*nəzakətlə təzim edərək*). Burada mən sizinlə razi deyiləm. Xahiş edirəm, əyləşəsiniz. Hə, indi mənə deyin görüm, sizi o gözəl Vyananı tərk edib bizim bu dumanlı Londona gəlməyə nə vadər etdi? Bəlkə də, bu, nəzakətsiz sualdır.

MISSİS ÇİVLİ. Nəzakətsiz suallar olmur, nəzakətsiz cavablar olur.

SER ROBERT ÇİLTERN. Hər halda, mənim üçün maraqlıdır: gəlmişiniz siyasi xarakter daşıyır, yoxsa bu bir əyləncə həvəsidir?

MISSİS ÇİVLİ. Siyasət mənim yeganə əyləncəmdir. Görürsünüz də, indi qırx yaşa qədər qadını yoldan çıxarmağa icazə verilmir, yaxud qadın qırx beş yaşa çatmamış onu romantik olmağa qoymurlar; bax belə... bizi yazılıq qadınlar, otuzaşlı qadınları deyirəm, nə ilə məşğul olaq? Buna görə də bizə qalır yalnız siyasət və yaxud da xeyriyyəçilik işləri ilə məşğul olmaq.. Amma deyim ki, xeyriyyəçilik öz əziz-xələf adamlarını zinhara gətirməyi xoşlayan qadından ötrü, sadəcə, sonuncu sıgnacaqdır. Mən siyasətə üstünlük verirəm. Məncə, bu daha... necə deyim... yaraşıqlıdır!

SER ROBERT ÇİLTERN. Siyasət xeyirli sahədir! Karyera üçün də əlverişlidir.

MISSİS ÇİVLİ. Hərdən! Bəzən isə qumar oyunudur, ser Robert! Bəzən də görünən ki, siyasət çox darıxdırıcı olur.

SER ROBERT ÇİLTERN. Bəs siz siyasətdə bunlardan hansını tapmışınız?

MİSSİS ÇİVLİ. Mən? Hər üçünün qarışığını. (*Yelpiyini əlin-dən salır.*)

SER ROBERT ÇİLTERN. İcazə verin! (*Yelpiyi yerdən qaldırır və qadına uzadır.*)

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm.

SER ROBERT ÇİLTERN. Amma siz mənim əsas sualıma cavab vermədiniz. Hər halda, nə üçün birdən-birə Londona gəlməyi qərara aldiniz və bizi bu şərəfə layiq bildiniz? Mövsüm, demək olar ki, qurtarmaq üzrədir...

MİSSİS ÇİVLİ. Oh! London mövsümü məni maraqlandırır! Cox, necə deyim, izdivacı-nikahlı bir mövsümünüz var! Burada qadınlar ya tilovunu atıb ər tutur, ya da ərlərinindən qaçıb gizlənlər. Mən sizi görmək istəyirdim. Doğru deyirəm. Bilirsiniz də qadın marağı nə deməkdir... Demək olar ki, kişilərinki kimidir. Doğrusu, sizi nə üçün görmək istəyirdim? Sizdən bir şey xahiş etmək istəyirəm.

SER ROBERT ÇİLTERN. Ümidvaram ki, bu, balaca bir şey deyil, missis Çivli! Çünkü təcrübəmə görə bilirəm ki, xırda xahişləri yerinə yetirmək çox çətin olur.

MİSSİS ÇİVLİ (*bir qədər fikirləşəndən sonra*). Yox, düşünmürəm ki, bu xırda işdir.

SER ROBERT ÇİLTERN. Buna çox şadam. Xahiş edirəm deyin, nə məsələdir?

MİSSİS ÇİVLİ. Sonra deyərəm. (*Qalxır.*) Olarmı sizin bu gözəl evinizi gəzim? Eşitmışəm. gözəl şəkil qalereyanız var? Zavallı baron Arnheym mənə deyirdi ki... Baronu xatırlayırsınız mı?.. Deyirdi, sizin kolleksiyanızda Koronun¹ əsrarəngiz peyzajları var!

SER ROBERT ÇİLTERN (*az qala, nəzərəçarpacaq dərəcədə diksinqərək*). Siz Baron Arnheymi yaxşı tanıydınız?

MİSSİS ÇİVLİ (*gülərək*). Cox yaxından. Bəs siz?

SER ROBERT ÇİLTERN. Bir vaxtlar tanıydım.

MİSSİS ÇİVLİ. Cox gözəl insan idi, elə deyilmi?

SER ROBERT ÇİLTERN (*bir qədər pauzadan sonra*). Elədir, demək olar ki, hər cəhətdən gözəl adam idi.

¹ *Koro Jan Batist Kamill* (1796–1875) – fransız rəssamı, peyzaj ustası



MISSİS ÇİVLİ. Heyif ki, o, memuarlarını yazmadı. Yazsaydı, çox maraqlı olardı!

SER ROBERT ÇİLTERN. Düzdür. O da qədim yunanlar kimiydi, səyahətlərdə olmuşdu, adamları və şəhərləri yaxşı tanıydı.

MISSİS ÇİVLİ. Həm də axı onun Penelopa¹ kimi evdə gözləyən ağır bir yükü də yox idi!

MEYSON (bildirir). Lord Qorinq!

Lord Qorinq daxil olur. Onun otuz dörd yaşı var. Amma həmişə deyir ki, daha cavandır. Üzündə heç bir ifadə yoxdur. Ədəb-ərkan maskası taxib, elə bil. O ağıllıdır, lakin özü belə düşünməyi xoşlamır. Qüsursuz modabazdır; kim ona romantik desə, hirsənə bilər. O, hayatı bir oyun sanır, adamlarla münasibətləri normaldır. Anlaşılmaz olmasından xoşlanır. Bu keyfiyyət, elə bil, onu başqalarından bir pillə yuxanda qoyur.

SER ROBERT ÇİLTERN. Axşamınız xeyir, mənim əzizim Artur! Missis Çivli, icazə verin, lord Qorinqi sizə təqdim edim. Londonda ən avara bir adam!

MISSİS ÇİVLİ. Mən lord Qorinqlə artıq görüşmüşəm.

LORD QORINQ (təzim edərək). Heç düşünməzdim ki, siz məni yadda saxlamışınız, missis Çivli!

MISSİS ÇİVLİ. Mənim gözəl yaddaşım var. Amma yalnız istədiyim şəyləri yadda saxlayıram. Hə, siz hələ evlənməmişsiniz?

LORD QORINQ. Məncə... hələ yox!

MISSİS ÇİVLİ. Necə də romantiksiniz!

LORD QORINQ. Oh! Mən əsla romantik deyilməm. Hələ qocalamışam. Romantikanı özümdən yaşça böyük'lərə buraxıram!

SER ROBERT ÇİLTERN. Missis Çivli, lord Qorinq öz Boodle² klubunun tipik məhsuludur!

MISSİS ÇİVLİ. Bu klub onu qəbul etdiyinə sevinməlidir.

LORD QORINQ. Siz Londonda çox qalacaqsınız?

¹ Penelopa – Homerin “Odisseya”sına işaretdir; Penelopa Odisseyin arvadıdır, o, ailəye, ərə sedaqqət simvolu idi.

² Boodle Club – Londonun məşhur siyasi klublarından biridir, 1764-cü ildə yaradılıb, ora üzv olmaq üçün məhdudiyyətlər qoyulurdu.

MİSSİS ÇİVLİ. Müəyyən mənada havadan asılıdır. Bir az da buradakı yeməklərdən, bir qədər də ser Robertdən...

SER ROBERT ÇİLTERN. Ümid edirəm ki, siz bizi Avropa müharibəsinə düşçə etmək istəmirsiniz, eləmi?

MİSSİS ÇİVLİ. Hələlik buna bir təhlükə yoxdur! (*Lord Qorinqə istehzali bir təbəssüm atır, sonra da ser Robert Çilternin müşayiəti ilə zaldan çıxır.*)

Lord Qorinq tələsmədən Meybl Çilternə yaxınlaşır.

MEYBL ÇİLTERN. Siz çox gecikirsiniz!

LORD QORİNQ. Mənimcün darixmişdınız?

MEYBL ÇİLTERN. Çooxxxx!

LORD QORİNQ. Heyif, bilməmişəm, yoxsa daha çox ləngi-yərdim... Xoşlayıram kimsə mənimcün danxsın...

MEYBL ÇİLTERN. Nə egoist adamsınız!

LORD QORİNQ. Hə, mən çox xudbinəm!

MEYBL ÇİLTERN. Lord Qorinq, siz həmişə mənə pis cəhətlərinizi deyirsiniz...

LORD QORİNQ. Mən hələ onların yarısını demişəm, miss Meybl!

MEYBL ÇİLTERN. O biri cəhətləriniz də çox pisdir?

LORD QORİNQ. Lap dəhşətdir! Mən gecələr onlar barədə düşünəndə dərhal yuxuya gedirəm.

MEYBL ÇİLTERN. Nə olar, sizin pis cəhətləriniz mənim xoşuma gəlir. Heç mən istəmirəm ki, siz onları düzəldəsiniz.

LORD QORİNQ. Siz necə də nəcibsiniz! Amma siz elə həmişə nəcibsiniz! Yeri gəlmışkən, miss Meybl, sizə bir sual vermək istəyirəm: bu missis Çivlini buraya kim gətirib? O qadını deyirəm, yasəmən rəngli donda olan qadını. İndicə sizin qardaşınızla otaqdan çıxdı.

MEYBL ÇİLTERN. Oh! Hə, o qadın! Məncə, onu ledi Markbi gətirib. Niyə soruşursunuz ki?

LORD QORİNQ. Heç. Elə-belə. Mən o qadını çoxdan idi görmürdüm.

MEYBL ÇİLTERN. Nə mənasız səbəbdür!



LORD QORINQ. Bütün səbəblər mənasızdır.

MEYBL ÇILTERN. O qadın kimdir belə?

LORD QORINQ. Ooo! Gündüzlər dahi, gecələr isə gözəlçə!

MEYBL ÇILTERN. O qadın mənim heç xoşuma gəlmir!

LORD QORINQ. Bu, onu göstərlər ki, sizin əla zövqünüz var!

VİKONT DE NANJAK (yaxınlaşır). Ah, gənc ingilis xanımının
çox zəngin zövqü var, elə deyil? Çox zəngin, sayı-hesabı olma-
yan bir zövq!

LORD QORINQ. Elə qəzetlərimiz də həmişə belə yazır!

VİKONT DE NANJAK. Mən sizin ingilis qəzetlərini oxuyu-
ram. Cox maraqlı çıxar.

LORD QORINQ. Deməli, əziz Nanjak, siz, yəqin, elə-belə
oxuyursunuz, yalnız mənasını duyursunuz!

VİKONT DE NANJAK. Mən çox istərdim ki, dərindən başa
düşüm, amma ingilis dili müəllimim mənə qadağan edir. (*Meybl
Çilternə üzünü tutaraq*) Madmazel, icazə verin sizi musiqi
salonuna müşayiət edim.

MEYBL ÇILTERN (çox hırslı görkəm alır). Böyük məmnu-
niyyətlə, vikont! Böyük məmnuniyyətlə... (*Lord Qorinqə san
dönüb çəpəki baxır*). Siz də musiqi salonuna gəlirsiniz?

LORD QORINQ. Əgər indi orada musiqi yoxdursa, gələrəm...

MEYBL ÇILTERN (aciqli-acıqli). Musiqi almancadır! Onsuz
da, siz onu başa düşməyəcəksiniz. (*Kəskin şəkildə dönüb
vikontla zala gedir, lord Kaverşam oğlunun yanına gəlir*.)

LORD KAVERŞAM. Hə, ser! Neyləyirsən burada? Adətin üzrə
vaxt öldürürsən, eləmi? Sən gərək indi yataqda olaydın! Yatmaq
vaxtidir! Belə gec yatmaq olmaz! Eşitmışəm, sən ötən gecə ledi
Raffordun evində düz səhər saat dördə kimi rəqs eləmisən?

LORD QORINQ. Yox, ata, saat dördə on beş dəqiqə qalmışdı.

LORD KAVERŞAM. Başa düşmürəm də! Sən indiki bu Lon-
don cəmiyyətinə necə dözürsən? Kütłə yığıncağıdır! Heç nə
barədə danışırlar!

LORD QORINQ. Mən də heç nə barədə danışmağı xoşlayı-
ram, ata! Bu, yeganə seydir ki, bu barədə mən nəsə bilirəm.

LORD KAVERŞAM. Sən, deyəsən, yalnız elə kef üçün yaşayırsan!

LORD QORINQ. Ondan başqa nə var ki, yaşayasan, ata?

Bəs nə üçün yaşayım, xoşbəxtlik üçün? Xoşbəxtlik qədər insani qocaldan şey yoxdur.

LORD KAVERŞAM. Sən qəlbsiz adamsan, ser! Sənin qəlbin yoxdur!

LORD QORİNQ. Məncə, var, ata! Ooooo, axşamınız xeyir, ledi Bezildon!

LEDİ BAZİLDON (*gözəl qasılarını qaldırır*). Siz buradasınız? Mən heç bilmirdim ki, siz siyasi klublara gedirsiniz!

LORD QORİNQ. Mən siyasi klubları çox sevirəm. Bu klublar yeganə yerdir ki, adamlar orada siyasətdən danışmırlar.

LEDİ BAZİLDON. Mənsə siyasətdən danışmağı xoşalyıram. Bütün günü danışsam, yorulmaram. Amma siyasetçilərə qulaq asmaqdan zəhləm gedir. Başa düşmürəm ki, bu parlamentdə oturan bədbəxt adamlar öz bitməyən debatlarına necə dözürlər?!

LORD QORİNQ. Öz debatlarına qulaq asırlar ki, dözsünlər!?

LEDİ BAZİLDON. Doğru deyirsiniz?

LORD QORİNQ (*daha ciddi tərzdə*). Əlbəttə! Axi qulaq asmaq çox təhlükəli bir seydir! Qulaq assan, səni inandırıra bilərlər! O adam ki özünü ağlın gücü ilə inandırmağa imkan verdi, deməli, çox ağılsız adamdır!

LEDİ BAZİLDON. Ah! Bu kişilərdə çox şey var ki, mən indi-indi başa düşürəm! Əvvəller heç bilmirdim. Qadınlarda da çox şey var ki, ərləri o şeyləri heç qiymətləndirə bilmir.

MİSSİS MARÇMONT (*ah çəkərək*). Bizim ərlərimiz heç vaxt bizzət olan şeyləri qiymətləndirmirlər. Biz bundan ötrü də başqalarına müraciət etməli oluruq!

LEDİ BEZİLDON (*təsdiqləyir*). Bəli, düz deyir, başqalarına! Həmişə başqalarına!

LORD QORİNQ (*gülür*). Və bunu o qadınlar deyir ki, onların ərləri Londonun ən yaxşı ərləri kimi tanınmışlar, hə?

MİSSİS MARÇMONT. Bax elə bədbəxtlik də bundadır! Biz buna dözə bilmirik! Mənim Recinaldım tamam ümidsiz bir comərddir. Hərdən elə dözülməz olur ki! Belə bir adamlı tanış olmaq son dərəcə maraqsızdır!

LORD QORİNQ. Necə böyük dəhşət! Əslində, biz bunu hamiya deməliyik!



LEDİ BAZİLDON. Heç mənimkini demirsiniz? Mənim Bezildonum lap betərdir! Evdə oturmağı elə sevir ki, elə bil, subay oğlandır!

MİSSİS MARÇMONT (*ledi Bezildonun əlini sıxır*). Yaziq Olliyam! Biz səninlə nümunəvi ərlərə getmişik, indi də bax belə – altını çəkirik!

LORD QORİNQ. Mən deyərdim ki, belə hallarda ərlər əzab çəkir.

MİSSİS MARÇMONT (*özünü təhqir edilmiş sayaraq dikəlir*). Oh, yox, əzizim, elə deməyin! Onlar mümkün qədər xoşbəxt və razıdırlar. Amma əsl faciə budur ki, onlar bizə həddən artıq inanırlar! Hə, faciə elə bundadır!

LEDİ BAZİLDON. Elədir, əsl faciə də budur!

LORD QORİNQ. Bəlkə, elə bu, komedyadır, ledi Bezildon?

LEDİ BAZİLDON. Nə dediniz, lord Qorinq? Komediya? Ayıb deyil? Belə niyə deyirsiniz?

MİSSİS MARÇMONT. Məncə, lord Qorinq həmişəki kimi düşmən düşərgəsindədir; bayaq mən gördüm ki, o qadınla, missis Çiviliyə səhbət edirdi...

LORD QORİNQ. Missis Çivli gözəl qadındır!

LEDİ BAZİLDON (*gərgin vəzifyətdə*). Xahiş edirəm, bizim yanımızda başqa qadınları tərifləməyin! Heç olmasa, gözləyəydiniz! Macal verin, bizi tərifləyəydiğə də!

LORD QORİNQ. Mən gözlədim!

MİSSİS MARÇMONT. Onu görməyəcəksiniz! Biz o qadını tərifləmək belə istəmirik! Mənə söylədilər ki, o qadın bazar ertəsi operada olub və orada şam yeməyi zamanı Tommi Rafforda deyib ki, London cəmiyyəti başdan-ayağa kuklalardan və zövqsüz adamlardan ibarətdir.

LORD QORİNQ. Düz deyir. Kişiər hamısı zövqsüz, qadınlar isə kukla kimi çox gözəldirlər. Elə deyil məgər?

MİSSİS MARÇMONT (*bir qədər susduqdan sonra*). Ooo! Yəni düşünürsünüz ki, missis Çivli bunu demək istəyib?

LORD QORİNQ. Əlbəttə və məncə, bu, yetərinə lap ağıllı bir məzəmmətdir!

Meyblı Çilləm daxıl olur. O da səhbətə qoşulur.

MEYBL ÇİLTERN. Siz niyə missis Çivli barədə danışırsınız? Sən bir işə bax, hamı ondan danışır! Lord Qorinq deyir ki... hə, siz onun barəsində nə dediniz, lord Qorinq? Ah, hə, yadıma düşdü, deyir, o qadın gündüzlər dahidir, gecələr isə gözəlçə!

LEDİ BAZİLDON. Necə dəhşətli bir uyğunsuzluq var! Çox sünə görünür!

MISSİS MARÇMONT (*xəyalala dalaraq*). Mən dahilərə bax-mağı, qəşəng kişilərə qulaq asmağı xoşlayıram.

LORD QORİNQ. Ah! Missis Marçmont, bu artıq ədəbsizlik-dir axı!

MISSİS MARÇMONT (*çox məmənnun halda işiq saçır*). Mən şadam ki, siz mənə bunu dediniz. Marçmontla düz yeddi ildir ailə qurmuşuq, o, heç vaxt mənə ədəbsiz deməyiib. Kişiər çox diqqətsiz olurlar!

LEDİ BAZİLDON (*qadına sarı dönərək*). Mən həmişə demişəm, əzizim Margaret, siz Londonun ən ədəbsiz qadınısınız.

MISSİS MARÇMONT. Ah! Düz deyirsiniz, Oliviya, siz axı mənə həmişə lütfkarlıq göstərmisiniz.

MEYBL ÇİLTERN. Deyin görüm, əgər qadın yemək istəyirsə, bu da ədəbsizlikdir? Mən bərk acmışam. Lord Qorinq, siz məni şam süfrəsinə müşayiət edərsinizmi?

LORD QORİNQ. Böyük məmnuniyyətlə, miss Meybl! (*Birgə gedirlər.*)

MEYBL ÇİLTERN. Mənim sizə heç sözüm yoxdur! Bütün axşamı mənimlə heç bir kəlmə belə kəsmədiniz!

LORD QORİNQ. Necə danışa bilərdim axı? Siz o diplomat uşaqlı-muşaqla getdiniz.

MEYBL ÇİLTERN. Siz gərək bizim dalımızca düşəydimiz; belə vəziyyətlərdə sırtıqlıq yalnız nəzakət sayılırdı. Nəsə bu axşam sizdən xoşum gəlmir!

LORD QORİNQ. Siz isə mənim çox xoşuma gəlirsiniz...

MEYBL ÇİLTERN. Nə olar, bunu bir qədər nümayışkaranə göstərin, görüm də! (*Onlar pilləkənlə aşağı düşürlər.*)

MISSİS MARÇMONT. Oliviya, mən nəsə özümü birtəhər hiss edirəm, elə bil, zəifləmişəm... Şam etmək istərdim. Nəsə çox acmışam, böyük məmnuniyyətlə yemək yeyərdim...



LEDİ BAZİLDON. Margaret, mən acımdan ölürem!

MİSSİS MARÇMONT. Bu kişilərin heç vicdanı yoxdur! Belə şeylər barədə düşünmürlər heç!

LEDİ BAZİLDON. Kişilər xalis heyvan xislətlidirlər, əzizim; daha dəqiq, kobud materialistlərdirlər, vəssalam!

Vikont de Nanjak digər qonaqlarla birgə musiqi zalından çıxır; bütün qonaqları dıqqətə nəzərdən keçirəndən sonra ledi Bezildona yaxınlaşır.

VİKONT DE NANJAK. Qrafını, icazə verin, sizi şama dəvət edim!

LEDİ BAZİLDON (*soyuq tərzdə*). Mən heç vaxt axşamlar yemirəm, vikont! Təşəkkür edirəm.

Vikont getmək istəyir. Ledi Bezildonunu görən kimi dərhal yerindən durub onun əlindən tutur.

LEDİ BAZİLDON. Amma sizinlə böyük məmənuniyyətlə yemək otağına düşərəm.

VİKONT DE NANJAK. Mən yeməyi çox sevirəm. İştaha səri-dən tamam ingilisəm.

LEDİ BAZİLDON. Siz elə əsl ingilisə oxşayırsınız, vikont! Lap Ingilis kimisiniz.

Onlar ötüb-keçirlər. Missis Marçmonta modabaz bir cavan oğlan, sıq geyinmiş mister Monford yaxınlaşır.

MİSTER MONFORD. Missis Marçmont, şam yeyirsiniz?

MİSSİS MARÇMONT (*süzgün*). Təşəkkür edirəm, mister Monford, mən axşamlar yemək yemirəm. (*Sonra cəld qalxır və onun əlindən tutur.*) Amma sizin yanınızda oturaram və sizə baxaram.

MİSTER MONFORD. Mən yemək yeyəndə kiminsə mənə baxmağını xoşlamıram.

MİSSİS MARÇMONT. Onda başqasına baxaram.

MİSTER MONFORD. Heç bu da mənim ürəyimcə deyil.

MISSIS MARÇMONT (*sərt*). Mister Monford, xahiş edirəm, belə ictimai yerdə mənim üçün ağır qısqanlıq səhnəsi düzəltməyin!

Digər qonaqlar kimi onlar da pilləkənlə aşağı düşürlər; bu vaxt pilləkənlə ser Robert Çiltern və missis Çivli qalxırlar, onlar zala girirlər.

SER ROBERT ÇİLTERN. Missis Çivli, İngiltərəni tərk etməmişdən öncə kiminsə bağ evinə qonaq getmək fikriniz yoxdur ki?

MISSIS ÇİVLİ. Oh, yox! Mən sizin ingilis bağ evlərindəki ziya-fətləri xoşlamıram. İngiltərədə hətta səhər yeməyi vaxtı da adamlar süfrəni tündləşdirirlər. Ah, elə darıxdırıcı olur ki! Yalnız küt adamlar səhər yeməyi vaxtı gərgin olurlar. Bundan başqa, bir də görürsən ki, hansısa ailə üzvü başladı yeməkdən qabaq moizə oxumağa, ya da nəsə duaya oxşar bir şey. Mənim İngiltərədə qalmağım, əslində, sizdən asılıdır, ser Robert. (*Divanda əyləşir*.)

SER ROBERT ÇİLTERN (*onun yanında oturur*). Ciddi deyirsiniz?

MISSIS ÇİVLİ. Çox ciddi deyirəm. Mən sizinlə böyük bir siyasi və maliyyə şirkəti barədə danışmaq istəyirəm, bu, Argentina kanalının tikintisi ilə məşğul olan bir aksioner şirkətidir.

SER ROBERT ÇİLTERN. Missis Çivli, doğrudanmı, sizi belə darıxdırıcı və praktik mövzular maraqlandırır?

MISSIS ÇİVLİ. Mən darıxdırıcı və praktik mövzuları çox sevirəm. Amma darıxdırıcı və praktik adamları sevmirəm. Bunnar arasında böyük fərq var. Bundan başqa, bilirəm ki, siz də beynəlxalq kanal layihələri ilə maraqlanırsınız. Siz lord Radleyin köməkçisi olmusunuz, elə deyilmə? Bizim hökumətimizin Süveyş kanal layihəsini alan vaxtı...

SER ROBERT ÇİLTERN. Elədir. Amma Süveyş kanalı tamam başqa bir iş idi. Böyük və əhəmiyyətli layihə idi. O, bizim Hindistana birbaşa yolumuzu açırdı. Imperiyanın maraqları naminə biz onu öz nəzarətimizə götürməliydik. Bu Argentina layihəsi isə adı birja firıldağıdır.

MISSIS ÇİVLİ. Alverdir, ser Robert! Çox cürətli və gözəl alver!

SER ROBERT ÇİLTERN. Missis Çivli, inanın mənə, bu firıldaq-



dir. Gəlin şeyləri öz adıyla çağırıq. Bu, bizim işimizi daha da asanlaşdırır. Bizim Xarici İşlər Nazirliyində bu kanal barədə bütün məlumatlar var. Hətta mən oraya xüsusü komissiya göndərdim ki, hər şeyi məxfi şəkildə öyrənib bizi məlumat versin; onlar bildirdilər ki, torpaq işləri hələ təzə-təzə başlayıb, amma yiğilmiş pullar bilinmir hara xərclənib. Bu, ikinci Panamadır, onun uğur qazanacağı sual altındadır. Güman edirəm ki, siz ora sərmayə qoymamınızı! Siz ağıllı qadınsınız.

MISSIS ÇİVLİ. Mən o layihəyə çoxlu sərmayə qoymuşam.

SER ROBERT ÇİLTERN. Belə bir ağılsız işi görməyi sizə kim məsləhət verdi?

MISSIS ÇİVLİ. Sizin və mənim köhnə dostumuz!

SER ROBERT ÇİLTERN. Kim?

MISSIS ÇİVLİ. Baron Arnheim.

SER ROBERT ÇİLTERN (*qaşlanını çatır*). A... bəli, bəli... xatırlayıram. O, öləndən sonra belə bir şayiə gəzdi ki, onun bu finldaqla əlaqəsi var.

MISSIS ÇİVLİ. Bu, onun sonuncu romanı idi; daha doğrusu, sonuncudan qabaqkı.

SER ROBERT ÇİLTERN (*ayağa durur*). Axi siz mənim Korotlarımı görmədiniz? Onlar musiqi zalindadir. Bu şəkillər musiqi ilə səsləşir, elə deyilmə? İcazə verin, onları sizə göstərim.

MISSIS ÇİVLİ (*başını bulayır*). Nəsə bu axşam əhvalim yoxdur; o gümüşü-çəhrayı toranlıqlara baxmağa həvəsim gəlmir. Biznesdən danışmaq istəyirəm. (*Əlli ilə işarə edir ki, ser onun yanında otursun.*)

SER ROBERT ÇİLTERN. Mənim sizə bir məsləhətim var, missis Çivili: gələcəkdə öz pullarınızı təhlükəsi az olan layihələrə yatırın. Bu kanalın taleyi, əlbəttə, İngiltərənin layihəyə münasibətindən asılıdır; sabah mən komissiyanın hesabatını parlamentə təqdim edəcəyəm.

MISSIS ÇİVLİ. Siz bunu etməməlisiniz. Ser Robert, nəinki mənim maraqlarından ötrü, habelə öz marağınızdan ötrü bunu etməyin.

SER ROBERT ÇİLTERN (*təəccübə qadına baxır*). Öz marağım? Əzizim missis Çivili, nə demək istəyirsiniz? (*Yanında ayləşir.*)

MISSIS ÇİVLİ. Ser Robert, mən sizinlə açıq danışacağam.

İstəyirəm ki, siz o hesabatı parlamentdən geri götürəsiniz; əsas bu olsun ki, komissiya yaxşı araşdırmayıb məsələni, nəticələr səthidir, ya da onlara yanlış məlumatlar verilib, yaxud da başqa bir səbəb tapın. İstəyirəm əlavə olaraq deyəsiniz ki, hökumət bu layihəyə yenidən baxacaq; siz hesab edirsınız ki, Argentina kanalı layihəsi tamamlanandan sonra onun böyük beynəlxalq əhəmiyyəti olacaq. Hər halda, siz bilirsiniz, belə vəziyyətlərdə nazirlər nə deyirlər. Bir neçə bayağı söz... İndiki dövrdə dirləyən adamlarda bayağı və boş sözlərdən başqa heç nə beləcə əlverişli təəssürat yaratır. Şit və duzsuz sözlər adamları ovsunlayır. Bunu mənim xətrimə edərsiniz, eləmi, ser Robert?

SER ROBERT ÇİLTERN. Missis Çivli, inana bilmirəm ki, siz ciddiyətlə mənə belə bir təklif edirsınız!

MISSİS ÇİVLİ. Tamam ciddi deyirəm.

SER ROBERT ÇİLTERN (*soyuq tərzdə*). Hər halda, yenə deyi-rəm, icazə verin, bunu zarafat kimi qəbul edim.

MISSİS ÇİVLİ (*çox inandıncı və çilgın*). Ah! Mən ciddi deyi-rəm! Əgər dediyimi eləsəniz... mən ... sizə yaxşı pul verəcəyəm...

SER ROBERT ÇİLTERN. Pul verəcəksiniz?

MISSİS ÇİVLİ. Əlbəttə.

SER ROBERT ÇİLTERN. Məncə, sizi başa düşmədim... Nə demək istəyirsiniz?

MISSİS ÇİVLİ (*divana söykənib ser Robertə baxır*). Çox təəssüf edirəm. Mən Vyanadan bura gəldim ki, siz məni necə lazımdır başa düşəsiniz.

SER ROBERT ÇİLTERN. Başa düşmürəm siz!

MISSİS ÇİVLİ (*daha mülayim tonla*). Əziz Robert, axı siz işgüzar adamsınız! Qiymətinizi deyin, məncə, sizi satın almaq mümkündür. Bizim dövrdə hər kəsi almaq olar. Amma bəziləri çox bahadır – məsələn, mən. Lakin siz, mənə elə gəlir çox da baha qiymət deməyəcəksiniz.

SER ROBERT ÇİLTERN (*acıqla durur*). İcazə versəniz, sizin faytonu çağırardım. Missis Çivli, siz xaricdə çox qalmışınız, görünür, indi siz, sadəcə olaraq, ingilis centlmeni ilə nə danışdığınıizi anlamırsınız.

MISSİS ÇİVLİ (*yelpiyini ona toxunduraraq saxlayır, yelpiyi*



eləcə saxlayıb danışır). Mən kiminlə danışdığını yaxşı bilirəm və bunu da bilirəm ki, siz dövlət sırrını hansısa birja alverçisinə satmaqla uğurlarınızın əsasını qoymusunuz.

SER ROBERT ÇİLTERN (*dodağını dişləyir*). Bu nə deməkdir?

MISSİS ÇİVLİ (*ayağa durur və düz müsahibinin üzünə baxır*). O deməkdir ki, mən sizin var-dövlətinizin və karyeranızın əsl mənbəyini bilirəm; bir də... sizin məktubunuza da mənim əlimdədir.

SER ROBERT ÇİLTERN. Hansı məktub?

MISSİS ÇİVLİ (*həqarətlə*). Sizin baron Arnheymə lord Radleyin köməkçisi olarkən yazdığınız məktub! Məktubda barona deyirsiniz ki, Süveyş kanalının səhmlərini alınsın. Bu məktub isə hökumətin Süveyş kanalı səhmlərini almaq qərarından üç gün əvvəl yazılib.

SER ROBERT ÇİLTERN (*boğuq səslə*). Yalandır, düz deyil!

MISSİS ÇİVLİ. Siz elə bilirdiniz məktub məhv olub gedib? Nə yaman sadəlövhsünüz! Məktub məndədir.

SER ROBERT ÇİLTERN. Bu, sadəcə, alver idi, bir şey deyildi ki! Bütçə hələ Ümmünilər Palatasından keçməyib. Onu keçirməyə də bilərlər, təsdiq etməzlər, vəssalam.

MISSİS ÇİVLİ. Bu, finldaq idi, ser Robert! Gəlin hər şeyi öz adıyla çağırıq. Bu, işimizi asanlaşdırır. Və İndi isə mən bu məktubu sizə satmaq istəyirəm; əvəzində siz gərək açıq-aşkar Argentina layihəsini müdafiə edəsiniz. Siz bir kanalla varlanınız. İndi də mənə və dostlarımı kömək eməlisiniz ki, biz də o biri kanalla varlanaq.

SER ROBERT ÇİLTERN. Sizin təklifiniz... bu ki alçaqlıqdır... mən buna alçaqlıq deyirəm!

MISSİS ÇİVLİ. Ooo, yox, bu olmadı! Ser Robert, bu, həyatın bir oyunudur, biz onu gec, ya tez oynamalıyıq!

SER ROBERT ÇİLTERN. Mən sizin xahişınızı yerinə yetirə bil-məram.

MISSİS ÇİVLİ. Yəni deyirsiniz, siz bunu edə bilməzsiniz, hə? Bilirsiniz ki, siz uçurumun bir addımlığındasınız? Şərtləri siz diktə etmirsiniz. Siz şərtləri qəbul etməlisiniz. Tutaq ki, imtina etdiniz...

SER ROBERT ÇİLTERN. Onda nə olar?

MISSİS ÇİVLİ. Əzizim ser Robert, onda bilirsiniz nə olacaq? Siz məhv olacaqsınız, vəssalam! Yadınızda saxlayın! Sizin bu

ingilis puritanizmi sizi gör hara gətirib çıxarıbl! Qədimdə heç kəs bir az da olsa, qonşusundan özünü yaxşı göstərməyə çalışmazdı. Əslində, qonşudan daha yaxşı görünmək meşşanlıq və pis təriyə sayılardı. İndi hər biriniz əxlaq dəlisi olmusunuz mənimcün. Hər kəs təmizlik, satılmazlıq, namusluq, daha nə bilim yeddi cür ləyaqətli məziyyət sahibi olmalıdır. Bəs nəticəsi hanı, hə? Siz hamınız ağac çəlikləri kimi bir-birinizin dalınca yıxılacaqsınız. Heç bir il keçmir, İngiltərədə kimsə yox olur. Əvvəllər qalma-qallar adama daha çox şan-şöhrət gətirərdi; adamla daha çox maraqlanardılar. İndi qalmaqal insanı məhv edir. Sizinki də heç yaxşı olmayıacaq. Sizi məhv edəcək. Əgər bilsələr ki, siz cavallığınızda, nazırın köməkçisi olduğunuz vaxtlarda külli miqdarda pul alıb dövlət sərrini vermisiniz və bu da sizin var-dövlətinizin və karyeranızın əsasını qoyub, onda vay halınıza. Siz ictimaiyyətdən qaçıb gizlənə bilməyəcəksiniz. Bütün bunlardan sonra, ser Robert, siz hansı ixtiyarla öz gələcəyinizi məhv edirsınız ki? Yaxşısı budur, elə düşməninizlə diplomatik saziş bağlayın, qurtarıb getsin! İndiki halda mən sizin düşməninizəm. Sizdən də güclüyəm. Böyük ordu mənim tərəfimdədir. Sizin, əlbəttə ki, yüksək vəzifəniz var. Bu da sizin həssas yerinizdir. Siz onu müdafiə etmək qabiliyyətində deyilsiniz. Mən isə hücumdayam. Qeyd edim ki, sizə moizə də oxumuram. Mən sizə iltifat göstərdim, sizi bağışladım; mənə sağ ol deyin. Keçmişdə siz çox bic, həm də əxlaqsız bir hərəkət etmisiñiz, bu da sizə çox fayda gətirib. Nə istəyirdiniz, onları da almışınız: var-dövlət, vəzifə, cəmiyyətdə mövqə. İndi isə bunun əvəzini ödəmək vaxtı çatıb. Gec-tez hər şey üçün cavab verməli olursan. Həyat bunun üstündə qurulub. İndi siz ödəməlisiniz. Buradan getməmiş siz mənə söz verməlisiniz ki, hesabatı geri götürəcəksiniz və parlamentdə layihənin lehinə darılaşacaqsınız.

SER ROBERT ÇİLTERN. Siz mümkün olmayan şey tələb edirsiniz.

MİSSİS ÇİVLİ. Siz bunu mümkün etməlisiniz. Axi bundan başqa çıxış yolunuza da yoxdur. Ser Robert, bilirsınız də ingilis qəzetləri necədir! Təsəvvür edin ki, bu evi tərk edən kimi faytonu dərhal qəzetlərdən birinin ofisinə sürdüracayəm, bu



məktubu onlara verəcək, sonra da qalmaqla barədə danışacağam. Görün onlar necə sevinəcək! Sizi böyük məmənuniyyətlə palçığa batıracaq, sonra da söyəcəklər, bir sözə, yixib-sürüyəcəklər. Üz qabığında hansısa yoğunlaşmış müxbir özündənrazi halda məqalə yazacaq, sizi rüsvay edəcək!

SER ROBERT ÇİLTERN. Susun, yetər! İstəyirsiniz mən hesabatı geri götürüm və parlamentdə də qısaca çıxış edib deyim ki, layihənin gələcəyi var, hə?

MISSİS ÇİVLİ (*divanda əyləşir*). Bəli, mənim şərtim belədir.

SER ROBERT ÇİLTERN (*yavaşdan*). Sizə nə qədər desəniz pul verərəm!

MISSİS ÇİVLİ. Ser Robert, hətta sizin də öz keçmişinizi almağa pulunuz çatmaz! Bunu heç kəs edə bilməz!

SER ROBERT ÇİLTERN. Mən sizin xahişinizi yerinə yetirə bilmərəm. Yox, bunu etməyəcəyəm!

MISSİS ÇİVLİ. Etməlisiniz! Əgər etməsəniz... (*Dərhal yerindən qalxır*)

SER ROBERT ÇİLTERN (*özünü itirmiş halda*). Dayanın, bir dəqiqə! Siz mənə nə təklif edirsiniz bəs? Axı dediniz, siz mənim məktubumu özümə qaytaracaqsınız?

MISSİS ÇİVLİ. Əlbəttə. Söz verirəm. Mənə inana bilərsiniz. Sabah axşam doqquzun yarısında mən parlamentdə olacağam, görüşə gələnlər üçün ayrılmış balkonda. O vaxta kimi mənim istədiyim bəyanatı versəniz, sizə məktubu qaytaracağam. Bunun üçün kifayət qədər fürsətimiz olacaq. Özü də sizə xoş arzular diləməkə. Mən sizinlə təmiz oyun oynayıram... Əlində kozır varsa, gərək həmişə təmiz oynayan! Bunu mənə baron Arnheym öyrədib! O, mənə daha çox şey... öyrədib...

SER ROBERT ÇİLTERN. Mənə düşünməyə vaxt verin.

MISSİS ÇİLTERN. Yox, siz indi qərara gəlməlisiniz!

SER ROBERT ÇİLTERN. Heç olmasa, bir həftə... üç gün vaxt verin!

MISSİS ÇİVLİ. Mümkün deyil! Mən bu gecə Vyanaya teleqram vurmaliyam!

SER ROBERT ÇİLTERN. Aman Allah! Sizi mənim qarşıma kim çıxardı belə?!

MİSSİS ÇİVLİ. Şərait! (*Qapıya sarı yeriyir.*)

SER ROBERT ÇİLTERN. Dayanın, getmeyin! Raziyam! Hesabat geri götürüləcək! Mən elə edərəm ki, kanalla bağlı mənəsual versinlər.

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm. Bilirdim ki, biz razılığa gələcəyik. Elə ilk görüşdən sizin necə adam olduğunuzu bildim. Mən sizi analiz etdim, sizin məndən xoşunuz gəlməsə belə, sizi öyrənirdim. Hə, indi isə mənim faytonumu çağırtdıra bilərsiniz. Sizin qonaqlar artıq şam yeməyindən qayıdırılar. Siz ingilislər isə həmişə yeməkdən sonra romantik olursunuz. Mən də buna dözə bilmirəm.

Ser Robert Çilttern çıxır. Qonaqlar görünürlər, onların arasında Ledi Çilttern də var. Ledi Markbi, lord Kaverşam, Ledi Bezildon, missis Marçmont, vikont de Nanjak, mister Monford da buradadır.

LEDİ MARKBİ. Aaa, əzizim missis Çivli, ümidvaram darıxmadınız! Ser Robert adamı elə əyləndirir ki, eləmi?

MİSSİS ÇİVLİ. Lap çox əyləndirir! Onunla söhbətdən elə ləzzət aldım ki!

LEDİ MARKBİ. O, özünə çox maraqlı və parlaq karyera qurub və füzunkar bir xanımla evlənilər. Ledi Çilttern ali prinsiplərlə yaşayış qadındır; bunu söyləməyə şadam! Mən artıq başqalarına nümunə ola bilmirəm, bir qədər yaşılaşmışam! Lakin həmişə nümunəvi qadınlara heyran oluram, onlara xüsusi hörmətim var. Ledi Çilttern də adamlara, belə deyək də, çox nəcib təsir göstərir; amma bəzən onun ziyafları darıxdırıcı keçir. İnsan hər şeyi yaxşı edə bilməz ki, düzdür? Hə, indi mən getməliyəm, əzizim. Sabah sizin dalınızca gəlimmi?

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm.

LEDİ MARKBİ. Saat beşdə gedərik parka. Bir az gəzərik orada. İndi parkın ən gözəl vaxtıdır. Orada hər şey təptəzə görünür.

MİSSİS ÇİVLİ. Adamlardan başqa!

LEDİ MARKBİ. Elədir, insanlar bir qədər üzülbülər, elə bil. Mən müşahidə etmişəm ki, mövsümün sonlarında çox adamın bəynində, elə bil, yumşalma gedir. Lakin elə yüksək ziyalılıqdansa bu yaxşıdır. Yüksək mədənilik xarici görkəmi də korlayır. Mədəni,



oxumuş qızların burunları nəyə görəse yekə olur, kişilər belələrini sevmirlər. Gecəniz xeyrə qalsın, əzizim! (ledi Çilternə) Gecəniz xeyrə, Gertruda! (Lord Kaverşamın qoluna gırıb çölkçür.)

MISSİS ÇİVLİ. Ledi Çiltern, nə möhtəşəm eviniz var! Mən çox gözəl bir gecə yaşadım. Sizin ərinizlə tanışlıq çox maraqlı oldu.

LEDİ ÇİLTERN. Missis Çivli, mənim ərimlə nə üçün tanış olmaq istəyirdiniz?

MISSİS ÇİVLİ. Oh, sizə deyim... Mən onu Argentina kanalı layihəsi ilə maraqlandırmaq istəyirdim. Yəqin, eşitmisiniz bu kanal barədə. Onu da deyim ki, əriniz tez ipə yatan adamdır, daha doğrusu, ağıllı mühakimələrlə dərhal razlaşan adamdır. Bu da kişilərdə çox nadir hallarda baş verir. Mən dərhal onu razi saldım. On dəqiqəyə məsələni həll etdim onunla, fikrini dəyişdirdim. Sabah parlamentin axşam iclasında o, layihənin lehinə danışacaq. Biz ikimiz də ora gedib onun nitqinə qulaq asmalıyıq. Bu, əsl hadisə olacaq!

LEDİ ÇİLTERN. Siz, yəqin, səhv edirsınız. Mənim ərim bu finldaqqı sövdəgərliyi müdafiə etməz.

MISSİS ÇİVLİ. Ooo, mən sizə əmin edirəm, artıq məsələ həll olunub. İndi mən Vyanadan buraya üzülcü bir yol qət etdiyimə peşman da deyiləm. Səfərim tam uğurlu alındı. Amma əlbəttə, qarşidan gələn iyirmi dörd saat müddətində hər şey sırr olaraq qalmalıdır.

LEDİ ÇİLTERN (soyuqqanlı). Sırr? Nə sırr? Kiminlə kim arasındakı sirdən danışırsınız?

MISSİS ÇİVLİ (gözələri parıldayır). Sizin ərinizlə mənim aramda...

SER ROBERT ÇİLTERN (daxıl olur). Missis Çivli, sizin karetiniz artıq buradadır...

MISSİS ÇİVLİ. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın, ledi Çiltern. Gecəniz xeyrə, lord Qorinq. Mən Klariç hotelində qalıram. Mənə baş çəkməyə gəlmək fikriniz yoxdur ki?

LORD QORINQ. Arzu etsəniz, gələrəm, missis Çivli!

MISSİS ÇİVLİ. Oh! Bu qədər rəsmi olmayıñ! Yoxsa mən özüm sizə baş çəkərəm. Görürəm, İngiltərədə belə şeylər məqbul deyil. Xarıcdə daha mədəni cəmiyyət var. Ser Robert, mənlə aşağıya qədər ötürərsinizmi? İndi bizi sizinlə daha yaxın dostuq,

ümmüni maraqlarımız var, eləmi? (Ser Robert Çilternin qolundan yapışır, zala tərəf boylanır.)

Ledi Çiltern pilləkənə doğru yeriyir, onların dalınca baxır. Onlar pilləkənlə aşağı enirlər. Ledi Çilternin sıfəti qızanır, incik və həyəcanlı görkəm alır. Sonra qonaqlardan kimsə ona yaxınlaşır, birlikdə sol qapıya tərəf gedirlər.

MEYBL ÇİLTERN. Necə iyrənc qadındır!

LORD QORİNQ. Miss Meybl, yaxşı olar ki, siz gedib yatasınız.

MEYBL ÇİLTERN. Lord Qorinq!

LORD QORİNQ. Mənim atam bir saat bundan qabaq mənə dedi ki, gedib yatım. İndi də mən sizə məsləhət görüləm bunu. Mən faydalı məsləhətlərlə həmişə belə davranıram: onları, sadəcə, başqalarına ötürürəm. Onlarla ayrı cür heç nə etmək də olmur. Bəzən onlardan mənə heç bir qram da fayda gəlmir.

MEYBL ÇİLTERN. Lord Qorinq, siz həmişə məni otaqdan qovursunuz. Mənçə, siz şir ürəyi yemisiniz. Özü də mənim heç yatmaq niyyətim də yoxdur. (*Divana tərəf gedir.*) Gəlin burada oturaq, hər şeydən danışaq; amma Kral Akademiyasından, missis Çivli və şotland dialektində yazılmış romanlardan başqa hər şeydən danışa bilərik! Çünkü danışmaq istəmədiyim mövzular adamın ürəyincə deyill. (*Divanın üstündəki balışın yanında nəsə görür.*) Aaa, bu nədir belə? Kimsə brilyant saçılığanını itirib, deyəsən? Necə gözəldir, ilahi? Bax! Kaş beləsindən mənim də olaydı! Amma Gertruda mənə yalnız mirvari taxmağa icazə verir. Mirvarini taxmaqdan bezmişəm! Mirvari taxanda mən yaxşı, ağıllı görünürəm, mədəni görünürəm. Görəsən, bu brilyant saçılığan kimindir?

LORD QORİNQ. Hə, maraqlıdır. Görəsən, onu kim salıb?

MEYBL ÇİLTERN. Gözəl saçılığandır!

LORD QORİNQ. Elədir, əntiqə bilərzikdir!

MEYBL ÇİLTERN. Bu, bilərzik deyil, saçılığandır!

LORD QORİNQ. Onu bilərzik kimi də taxmaq olar! (*Brilyanti qadından alır, yaşıl portmanetini çıxarıır, saçılığını ehtiyatla ora qoyur, sonra pencəyinin qoltuq cibində gizlədir. Bütün bunları çox soyuqqanlılıqla edir.*)



MEYBL ÇİLTERN. Nə edirsiniz?

LORD QORİNQ. Miss Meybl, istəyirəm bir xahiş edim...

MEYBL ÇİLTERN (çox həvəslə). Ooo, axır ki! Mən bunu bütün günü gözləyirdim!

LORD QORİNQ (*ilk anda pərt halda, sonra özünü dərhal ələ alır*). Bu saçığanı götürdüyümü heç kəsə deməyin! Kimsə onu axtarıb-eləsə, ya da yazıb-eləsə, o saat mənə xəbər eləyin!

MEYBL ÇİLTERN. Doğrudan, qəribə xahişdir!

LORD QORİNQ. Bilirsiniz, mən bu saçığanı nə vaxtsa bir nəfərə bağışlamışdım!

MEYBL ÇİLTERN. Bağıtlamışdınız?

LORD QORİNQ. Bəli.

Ledi Çiltern daxil olur. O biri qonaqlar artıq gediblər.

MEYBL ÇİLTERN. İndi ki belədir, onda gecəniz xeyrə qalsın! Gecəniz xeyrə, Gertruda! (*Çıxır*)

LEDİ ÇİLTERN. Gecən xeyrə, əzizim! (*Lord Qorinqə*) Gördünüz də, ledi Markbi kimi gətirmişdi bura?

LORD QORİNQ. Hə, gördüm. Çok da yaxşı sürpriz deyildi. O qadın bura nə üçün gəlmüşdi?

LEDİ ÇİLTERN. Görünür, Roberti yoldan çıxarmaq üçün gəlib! Gəlib ki, özünün marağında olduğu bir layihəni parlamentdən keçirmək üçün Robertə müdafiə etdirlən. Argentina kanalını deyirəm.

LORD QORİNQ. Mənca, o, ünvanı səhv salıb, elə deyil? O, sizin ərinizi anlaya biləcək bir qadın deyill!

LEDİ ÇİLTERN. Haradan? Mənim ərim kimi təmiz, gözəl təbiətli bir adamı haradan anlasın axı!

LORD QORİNQ. Elədir. Görünür, Roberti tora salmaq o qadın üçün çox çətin olub! Təəccübüdür! Hərdən ağıllı qadınlar elə səhvlər buraxırlar ki!

LEDİ ÇİLTERN. Nə? Siz buna ağıllı deyirsiniz? Mənca, bu axmaqlıqdır.

LORD QORİNQ. Bunlar çox vaxt ikisi də bir seydir. Gecəniz xeyrə qalsın, ledi Çiltern!

LEDİ ÇİLTERN. Gecəniz xeyrə!

Ser Robert Çiltern daxil olur.

SER ROBERT ÇİLTERN (*dodağını çeynəyir*). Artur, gedirsiniz? Bəlkə, bir az da oturasınız?

LORD QORİNQ. Təəssüf ki, otura bilmərəm. Hələ Hartlokama da dəyməliyəm. Orada macar orkestri macar musiqisi ifa edir. Görüşənədək, hələlik. (*Çıxır.*)

SER ROBERT ÇİLTERN. Əzizim, sən bu gecə necə də füsunkarsan!

LEDİ ÇİLTERN. Robert, mənə de görüm, sən o qadını müdafiə edəcəksən, ya yox? De ki, sən o firıldaq Argentina layihəsini dəstəkləməyəcəksən! Sən bunu edə bilməzsən!

SER ROBERT ÇİLTERN (*geriyə çəkilir*). Bunu sənə kim dedi?

LEDİ ÇİLTERN. O qadın! Missis Çivli! Hər halda, indi o, özünü belə təqdim edir! O, bunu elə məzə ilə deyirdi ki, elə bil, mənə elə salırdı. Robert, mən bu qadını tanıyıram. Amma sən tanımırsan. Biz məktəbdə onunla bir yerdə oxumuşuq. O qadın elə məktəb illərində də beləcə yalançı, tərbiyəsiz idi; o, hamiya öz axmaq hərəkətləri ilə təsir edirdi; ona inanıb onunla dostluq edənlər onu yaxşı tanıydırlar. Mən ona nifret edirdim, ondan zəhləm gedirdi. O oğruydu. Oğurluğa görə onu məktəbdən qovmuşdular. Sən isə ona imkan verirsən ki, səni dilə tutsun, səni razılığa gətirsin!

SER ROBERT ÇİLTERN. Gertruda, əzizim, bütün bunlar, ola bilsin ki, həqiqətdir; lakin bunlar çoxdan olub axı! Yaxşı olar ki, bunları unudaq! Missis Çivli o vaxtdan bəri dəyişə də bilər! Axı insanı yalnız keçmişinə görə mühakimə etməzlər!

LEDİ ÇİLTERN (*tam arxayıñ*). Bizim keçmişimiz biz özümüzük. Necə yəni, insanı nə üçün keçmişinə görə mühakimə etməsinlər?

SER ROBERT ÇİLTERN. Bu insafsızlıqdır, Gertruda!

LEDİ ÇİLTERN. Bu ədalətlidir, Robert! Bilirsənmi, o, özünü öyürdü ki, guya, sən ona söz vermisən ki, bu Argentina kanalını öz nüfuzun, adınlı müdafiə edəcəksən! Axı mən sənin öz ağızından eşitmışəm ki, bu bir vicdansız dələduzluqdur!



SER ROBERT ÇİLTERN (*dodağını dışləyir*). Ola bilsin, səhv etmişəm. Biz hamımız hərdən səhv edirik.

LEDİ ÇİLTERN. Axi sən elə dünən deyirdin ki, komissiyanın hesabatını almışan, komissiya bu layihəni qətiyyətlə pişləyir!

SER ROBERT ÇİLTERN (*otaqda var-gəl etməyə başlayır*). Mənim əsasım var deyəm ki, komissiya üzvlərini aldadıblar, ya da onlara yanlış məlumatlar verilib. Bundan başqa, Gertruda, axı siyaset və şəxsi həyat – bunlar ayrı-ayrı şeylərdir. Bunlarda ayrı-ayrı qanunlar işləyir, onların məqsədləri də fərqlidir.

LEDİ ÇİLTERN. Dəxli yoxdur! Həm siyasetdə, həm də şəxsi həyatda insan gərək yüksəkdə dursun. Mən burada fərqli görmürəm!

SER ROBERT ÇİLTERN (*dayanır*). Sən də belə hesab et ki, indiki halda bu praktik məsələdə mən öz fikrimi dəyişdirmişəm. Vəssalam.

LEDİ ÇİLTERN. Vəssalam?

SER ROBERT ÇİLTERN (*sərt*). Hə!

LEDİ ÇİLTERN. Robert! Mənim sənə belə bir sual verməyim özü bir dəhşətdir! Amma.... de görüm, sən mənə əsl həqiqətin hamısını söylədin, ya yox?

SER ROBERT ÇİLTERN. Niyə soruştursan axı?

LEDİ ÇİLTERN (*pauzadan sonra*). Niyə cavab vermirsən?

SER ROBERT ÇİLTERN (*oturur*). Gertruda, həqiqət çox mürəkkəb məsələdir! Siyaset isə çox mürəkkəb mexanizmdir! Orada hər şey bir-biri ilə bağlı, bir-biri ilə əlaqəlidir. Bir də görürsən, sənə bir xidmət göstərilər, sən də gərək bunun əvəzində nəsə edəsən. Çox vaxt siyasetdə gərək kompromisə gedəsən. Hami belə edir.

LEDİ ÇİLTERN. Kompromisə gedəsən? Robert, sən niyə bu gün mənə ayrı şeylər deyirsən? Axi mən səndən bu şeyləri eşitməyə alışmamışam? Sən niyə birdən-birə dəyişdin?

SER ROBERT ÇİLTERN. Mən dəyişməmişəm. Lakin bəzən şərait insandan güclü olur.

LEDİ ÇİLTERN. Heç bir şərait əxlaqi qanunlardan güclü ola bilməz.

SER ROBERT ÇİLTERN. Yaxşı... əgər mən desəm ki...

LEDİ ÇİLTERN. Nə desən?

SER ROBERT ÇİLTERN. Belə etməyə məcburam... Bu, çox vacibdir.

LEDİ ÇİLTERN. Namussuz olan bir şey vacib ola bilməz! Əgər bu, belə vacibdirsə, onda bəs mən səndə nəyi sevmişəm, hə? Robert, bu, belə deyil, hə? De ki, bu, belə deyill! Nəyinə lazımlı bunu etmək? Bu, sənə nə verəcək? Pul? Axi bizə pul lazımlı deyil! Özü də bu cür pul?! Natəmiz mənbədən gələn pul insanı ləkələyir! Bu, sənə hakimiyyət verəcək? Axi hakimiyyət də öz-özlüyündə puç bir seydir! Yalnız yaxşılıq etmək insanı hakim edə bilər, o, insana məmnunluq gətirir. Bəs onda nə üçün sən razılıq verirsən, Robert? Də görüm, nə üçün bu alçaqlığı boynuna götürmək istəyirsən?

SER ROBERT ÇİLTERN. Gertruda, sənin belə danışmağa haqqın yoxdur. Mən sənə izah elədim artıq; bu, sadəcə, ağıllı bir kompromisdir. Başqa bir şey deyil!

LEDİ ÇİLTERN. Robert, başqları üçün və bir də ki həyatda yalnız tamah axtaranlar üçün bu, yaxşı bir şeydir! Amma sənin üçün yox, Robert, sənə yaraşmış! Sən başqları deyilsən! Sən həmişə yüksəkdə durmusan! Həyatın çirkabları səndən yan keçib. Sən hamı üçün, mənim üçün də ideal olmusan, şərəf və ləyaqət ideali! Beləcə də qal, Robert! Sən bu yüksək idealdan, ali dəyərlili varişliyindən əl çəkmə! Bu fil sümüyündən olan qülləni dağıtma! Robert, kişi qadını sevə bilər, hətta qadın ondan aşağıda dursa belə, çirkaba bulaşsa, rüsvay olsa, pozğunluq etsə, namusunu tapdasa belə, o, qadını sevə bilər; lakin biz qadınlar üçün sevgi sitayış deməkdir; əgər bu sitayış və ehtiram yoxdursa, deməli, sevgi də yoxdur! Ah, mənim sənə olan sevgimi öldürmə, Robert!

SER ROBERT ÇİLTERN. Gertruda!

LEDİ ÇİLTERN. Bilirəm, həyatda keçmiş mənfur sırlarla dolu olan adamlar var; insan nə vaxtsa şərəfsiz bir hərəkət edir, belə şeylər olur! Sonra da buna başqa bir şərəfsiz hərəkətlə cavab verməli olursan. Ah, Robert, mənə demə ki, sən də belə etmisən! Robert, de görüm, sənin həyatında da gizli bir şərəfsizlik, ya gizli bir rüsvayçılıq olubmu? Bu saat mənə de, elə indicə de! Yoxsa...

SER ROBERT ÇİLTERN. Yoxsa nə...?

LEDİ ÇİLTERN (yavaşdan). Yoxsa... gərək biz ayrılaq...



SER ROBERT ÇİLTERN. Ayrılaq?

LEDİ ÇİLTERN. Hə, ayrılaq! Həmişəlik və əbədi! Belədə bizim hər ikimiz üçün yaxşı olar!

SER ROBERT ÇİLTERN. Gertruda, mənim keçmiş həyatımda elə bir şey yoxdur ki, sən bilməyəsən.

LEDİ ÇİLTERN. Mən bunu bilirdim, Robert, mən buna əmin idim. Lakin nə üçün sən bu gün belə dəhşətli şeylər danışırsan? Sən bu gün özünə oxşamırsan! Yaxşı, gəl bu barədə danışma-yaq! Sən missis Çiviliyə yazarsan ki, bu dələduz layihəni müdafiə etməyəcəksən, hə? Əgər sən ona söz vermisənsə, onda sözünü geri götür! Vəssalam!

SER ROBERT ÇİLTERN. Mütləq gərək yazam?

LEDİ ÇİLTERN. Başqa yol var bəyəm?

SER ROBERT ÇİLTERN. Mən onunla görüşüb bunu ona deyə bilərəm.

LEDİ ÇİLTERN. Sən onunla bir daha görüşməyəcəksən. Bir daha görüşməyəcəksən, onunla bir kəlmə belə danışmayacaqsan! O qadın sənin kimi adamlı danışmağa belə layiq deyill! Elə bu saat götür ona yaz, indicə yaz ona! Elə yaz ki, o qadın başa düşsün: sənin qərarın dəyişməyəcək!

SER ROBERT ÇİLTERN. Bu saat yazım, deməli...

LEDİ ÇİLTERN. Hə, elə bu dəqiqə!

SER ROBERT ÇİLTERN. Axi indi gecdir! Bir azdan on iki olacaq!

LEDİ ÇİLTERN. Eybi yoxdur! Heç nə olmaz! O qadın elə bu saat bilməlidir ki, ünvanı səhv salıb! Sən belə alçaq hərəkətlər edə bilməzsən! Sən namuslu və düz adamsan! Gəl, bax bu stol arxasında otur, yazi! Yaz ki, o layihəni müdafiə etməkdən imtina edirsən! Çünkü sən bunu şərəfsizlik sayırsan! Belə də yaz – şərəfsizlik! Yəqin, o qadın bu sözü anlayar!

Ser Robert Çiltəm məktub yazır. Sonra yazdıqlarını oxuyur.

SER ROBERT ÇİLTERN. Hə, belə daha yaxşı olar! (Zəngi basır.) İndi də qoyum konvertə!

(*Məktubu konvertə qoyur. Meyson içəri girir.*) Meyson, bu məktubu təcili Klaric hotelinə aparın. Cavab lazımdır.

*Meyson gedir.
Ledi Çiltern əyilib ərini qucaqlayır.*

LEDİ ÇILTERN. Robert, sevgi insanı müdrik edir. Mən hiss edirəm ki, bu gün səni nəsə dəhşətli bələdan qurtarmışam, sən hörmətdən düşə bilərdin. Mənə elə gəlir ki, sən öz qüdrətinə, öz qabiliyyətinə inanmırsan; başa düşmürsən ki, bizim siyasi həyatımızın havasının təmizlənməsində sənin nə qədər rolun olub; bütün bunlar sənin etibarlı, namuslu, təmənnasız olmağına görə baş verib; sənin hər zaman ciddi məqsədlərə və yüksək ideallara səylə xidmət göstərməyin hesabına mümkün olmuşdur. Mən isə bunları başa düşürəm və buna görə də səni sevirəm, Robert!

SER ROBERT ÇILTERN. Məni sev, Gertruda, həmişəlik sev mənil!

LEDİ ÇILTERN. Mən səni hər zaman sevəcəyəm, çünkü sən mənim məhəbbətimə həmişə layiq olacaqsan. Axi pak və qüsursuz olan şeyi necə sevməmək olar! (*Ərini öpür və zaldan çıxır.*)

Ser Robert Çiltern bir müddət otaqda var-gəl edir; sonra oturub üzünü əlləri ilə örtür. Eşikağası gəlir və lampaları söndürməyə başlayır.

SER ROBERT ÇILTERN (*başını qaldırır*). İşığın söndürün, Meyson! Söndürün işiqları!

Eşikağası lampaları söndürür. Otaq qaranlıqlaşır. Yalnız pilləkənin yuxarıından sallanmış çilçirağın işığı qalır, onun işığı “Məhəbbətin təntənəsi” qədimi divar xalçasının üstünə düşür.

Pərdə.



İKİNCİ PƏRDƏ

Ser Robert Çilternin qonaq otağı. Son dəbdə geyinən lord Qorinq kresloya yayxanıb. Ser Robert Çiltern buxanının qarşısında oturub, sobanın daş divarına söykənib. O, həyəcanlı və çox narahat görünür. Söhbət ərzində o, bir neçə dəfə durub otaqda var-gəl edir.

LORD QORINQ. Əzizim Robert, bu çox xoşagelməz hadisədir. Çox xoşagelməz hadisə! Gərək hər şeyi arvadınıza danışaydınız! Özgələrinin arvadlarından sırr əldə etmək bizim dövrün vacib təntənəsidir. Belə ki, klubda mənə həmişə bunu dazbaş adamlar deyirlər, axı onlar hər şeyi daha yaxşı bilirlər. Amma heç bir kişi gərək öz arvadından sırr saxlaması. Onsuz da, arvad gec-tez hər şeyi biləcək. Qadınlar bu sandan çox həssasdırular, yaxşı iy bilirlər. Onlar görünən şeylərdən savayı hər şeyi görürər.

SER ROBERT ÇILTERN. Artur, mən arvadıma heç nə deyə bilmədim. Axı nə vaxt deyə bilərdim? Dünən gecə? Əgər desəydəm, mən bitmişdim, gərək elə o saat ayrılaydım. Mən dünyada yeganə sevdiyim və pərəstiş etdiyim qadını gərək itirəydim; o, mənim qəlbimdə sevgi yuvası quran yeganə qadındır. Yox, mən dünən gecə ona heç nə deyə bilməzdim. Bilirsiniz o, nə edərdi? Elə həmin dəqiqə məndən üz döndərib gedərdi. Mənə nifşət və həqaratlə baxardı... Dəhsətə gələrdi...

LORD QORINQ. Yəni ledi Çiltern bu qədər ləyaqətlidir, mükəmməl qadındır?

SER ROBERT ÇILTERN. Əlibəttə! Arvadım çox mükəmməl və ləyaqətli qadındır!

LORD QORINQ (*sol əlindəki əlcayı çıxarı*). Çox təəssüf! Əzizim, bağışlayın, mən bunu demək istəmirdim! Lakin əgər sizin dedikləriniz düzdürsə, onda mən həyatla bağlı ledi Çilternlə ciddi söhbət eləməli olacağam.

SER ROBERT ÇILTERN. Faydasızdır!

LORD QORINQ. Yoxlamaq olarmı?

SER ROBERT ÇILTERN. Əlibəttə, amma onun baxışlarını heç nə dəyişdirə bilməz!

LORD QORİNQ. Olsun! Ən pis halda bu bir psixoloji eksperiment olacaq!

SER ROBERT ÇİLTERN. Belə eksperimentlər çox təhlükəlidir!

LORD QORİNQ. Əzizim, belə götürəndə hər şey təhlükəlidir! Belə olmasaydı, yaşamağın mənəsi da olmazdı... Bax belə! Hə, dostum, siz gərək ona hər şeyi lap çoxdan açıb söyləyəydiniz.

SER ROBERT ÇİLTERN. Nə vaxt? Evlənmək ərefəsində? Necə bilirsiniz, o, bütün bunları, yəni mənim var-dövlətimin haradan gəldiyini və mənim karyeramın necə qurulduğunu bilsəydi, mənə ərə gələrdi? O, adamların əksəriyyətinin rüsvayçılıq və şərəfsizlik adlandırdığı hərəkətlər barədə xəbər tutsaydı, heç mənə ərə gələrdimi?

LORD QORİNQ (yavaşdan). Elədir, adamlar bu hərəkətləri elə belə də adlandırırlar! Buna şübhə də ola bilməz!

SER ROBERT ÇİLTERN (dərdli). O adamlardır ki, onlar elə özləri də hər gün bundan da min dəfə pis hərəkətlər edirlər. O adamlar ki, mənim sırrım onlarının yanında toya getməlidir.

LORD QORİNQ. Buna görə də onlar özgə sirlərinin faş edil-məsinə sevinirlər. Bu, ictimaiyyətin diqqətini azdırır, yəni adamlar onların öz biabırçılıqlarını yaddan çıxarırlar, diqqət özgələrə yönəlir.

SER ROBERT ÇİLTERN. Yaxşı, lap düzünə qalsa, axı mənim bu hərəkətim kimə bir pislik gətirib, hə? Heç kimə!

LORD QORİNQ (gözlərini ona zilləyərək). Yalnız sizin özünüzə, Robert!

SER ROBERT ÇİLTERN (*bir anlıq susduqdan sonra*). Yaxşı, bir şeyi deyim; məndə o zamankı hakimiyyətin görmək istədiyi tədbirlər barədə qeyri-rəsmi məlumatlar vardi. Mən onlardan istifadə eləmişəm. Bax bugünkü külli miqdarda var-dövlətlərin mənbəyi də elə bu qeyri-rəsmi məlumatlardır. Çox adı şeylərdir bunlar.

LORD QORİNQ (*əlağacını başmağına toxundura-toxundura*). Onların adı nəticəsi də olur ictimai qalmaqla!

SER ROBERT ÇİLTERN (*yenə otaqda var-gəl edir*). Artur, mənim on səkkiz il bundan qabaq etdiyim hərəkətlər, deyirsiniz, indi başımı ağrıda bilər, hə? Sizcə, bu, ədalətli olar? Necə ola bilər ki, lap südəmər uşaqlı vaxtı buraxdığını bir səhv indi mənim



karyerama son qoysun? O zaman mənim iyirmi iki yaşım vardı; mən yaxşı ailədən çıxmışdım və kasib idim; bunlar cəmiyyətdə bu gün iki bağışlanmaz günah hesab edilir. Necə ola bilər ki, gəncliyində buraxdırığın səhvə, ya da elə günaha görə sənin həyatını alt-üst eləsinlər? Bütün ömrün boyu qazandığın hər şeyi məhv eləsinlər, hə? Necə ola bilər? Bu, sizcə, ədalətlidir? Adam nə qədər zillət çəkir, əzab-əzliyətə qatlaşır, bütün ömrü boyu əlləşir-vuruşur, qurur, yaradır, qazanır, sonra da deyirlər, nə bilim, bir səhv buraxmisan haçansa, hər şeyini dağıdırıq, məhv edirik! Sizcə, Artur, bu, nə dərəcədə düzgündür?

LORD QORİNQ. Həyat heç zaman ədalətli olmur, Robert. Bəlkə, elə buna görə də o, bizim əksəriyyətimiz üçün daha yaxşıdır.

SER ROBERT ÇİLTERN. İddiaları olan hər kəs öz zəmanəsi ilə elə zəmanənin öz silahı vasitəsilə vuruşmalı olur. Bizim zəmanənin silahı puldur! Bizim zəmanənin Allahı var-dövlətdir! Müvəffəqiyyət qazanmaq istəyirsənə, pulun olmalıdır! Vəzifə, mövqe, hər nə istəyirsənə, pulun olmalıdır, vəssalam!

LORD QORİNQ. Robert, siz özünüzü çox ucuz qiymətləndirirsiniz! İnanın mənə, siz elə var-dövlətsiz də müvəffəqiyyət qazana bilərdiniz!

SER ROBERT ÇİLTERN. Hə, ola bilsin, qocalanda... O zaman mənim hakimiyyətə gəlmək ehtirasım da sönə bilərdi, heç ondan ləzzət də ala bilməzdim. O zaman mən lap əldən düşərdim, pis kökdə, qocalmış olardım... heç kimə lazımlı olmayan əşya olardım... Yox, mənə gənc ikən uğur lazımdı! Gəndlik uğur qazanmaq üçün ən münasib vaxtdır! Mən gözləyə bilməzdim!

LORD QORİNQ. Elədir, siz hələ gənc ikən uğur qazanmışınız. Bizim günlərdə heç kim belə uğurlu karyera qurmayıb. Qırx yaşında xarici işlər nazirinin katibi olasan! Çox gözəl karyeradır, vallah!

SER ROBERT ÇİLTERN. İndi bütün bunları məndən alsalar, necə olar, hə? Mən bunları yaramaz və rüsvayçı bir ictimai qalmaqla görə itirsəm, necə olar, hə? İctimai fəaliyyətlə məşğul olmağa mənə qadağalar qoysalar, necə olar, hə?

LORD QORİNQ. Robert, axı sən özünü pula görə necə sata bilmişən?

SER ROBERT ÇİLTERN (*həyəcanla*). Mən pula satılmamışam!
Mən çox baha qiymətə uğur almışam, vəssalam!

LORD QORİNQ (*məyus-məyus*). Elədir, siz ona görə çox
ödəmişiniz. Axı ilk dəfə bu fikri sizin başınıza kim qoydu?

SER ROBERT ÇİLTERN. Baron Arnheym!

LORD QORİNQ. O əclaf, hə?

SER ROBERT ÇİLTERN. Yox, o çox incə adam idi, ağılı yaxşı
işləyirdi. Baron mədəni, gözəl və məqsədyönlü adam idi. Tanı-
dığım adamlar arasında ən ağıllı adamlardan biri idi.

LORD QORİNQ. Ah! Mən şərəflü axmaqlara üstünlük veri-
rəm. Ağılsızlığın şərəfinə nə qədər desən söz demək olar.
Şəxsən mən ağılsızların qarşısında baş əyirəm! Təsəvvür edin ki,
bu, mənim ən doğma hissərimdir. Lakin deyin görüm, necə
oldu ki, o, bu işə girişdi? Mənə təfərrüati ilə danışın.

SER ROBERT ÇİLTERN (*özünü yazı stolunun yanındakı kres-
loya atır*). Günlərin bir günü lord Radleygildə nahardan sonra
baron başladı uğurlardan danışmağa; dedi ki, müasir dövrdə
uğur qazanmaq üçün çox dəqiq qaydalar var və bu tamam
dəqiq bir elmdir. Sonra o, yavaşça bizə bütün fəlsəfələrdən ən
qorxuluşu barədə – güc və hakimiyyət fəlsəfəsi barədə danışdı;
bizə İncilin ən yaxşı moizələrini, Qızıl İncil barədə moizələr
oxudu. Mənə, o gördü ki, mən ona çox diqqətlə qulaq asıram
və onun danışdıqları mənə çox təsir edib; bir neçə gündən sonra
mən ondan məktub aldım, məni evinə dəvət edirdi. O, Park-
Leyndəki evdə yaşayırırdı, indi orada lord Vulkomb yaşayır. Yaxşı
yadımdadır məni qarşılıamağı; onun əyri solğun dodaqlarına
qəribə bir təbəssüm qonmuşdu. O, məni öz gözəl şəkil qalere-
yasına apardı, qədimi divar xalçalarını, qiymətli daş-qasılarını, fil
sümüyündən düzəldilmiş müxtəlif məmulatları göstərdi; yaşa-
diği dəbdəbəli həyatın bütün gözəlliklərini hiss etməyi mənə
anlatdı; sonra mənə dedi ki, cah-calal, dəbdəbə yalnız fondur,
yalnız pyescləki dekorasiyadır; lakin yaşamaq naminə yeganə
dəyərli şey hakimiyyətdir; hakimiyyətdən ötrü yaşamağa dəyər;
başqa adamlar üzərində, dünya üzərində hakimiyyət! Ən ali həzz
budur! İnsan üçün ləzzətli şey budur həyatda! Bu, yeganə
sevincdir ki, heç vaxt heç kim doymur! Bu hakimiyyəti əldə



etmək üçün bizim zəmanədə gərək varlı olasan! Hakimiyyətə aparan yegana yol var-dövlətdir!

LORD QORİNQ (astadan, hər sözə ciddi diqqət yetirərək). Cox xırda bir fəlsəfədir!

SER ROBERT ÇİLTERN (ayağa durur). O zaman mən belə düşünmürdüm. Elə indi də belə düşünmürəm. Var-dövlət mənə böyük güc və hakimiyyət verdi. Həyatımın ilkin mərhələsində o, mənə azadlıq bəxş elədi; azadlıq isə hər şey deməkdir. Siz heç vaxt yoxsul olmamısınız, buna görə də sizin üçün şan-şöhrət, iddialı olmaq yad kimidir. Baronun mənim qarşısında hansı ürfüqlər açdığını anlamaq sizin üçün çatın olar. Belə uğur fürsətləri çox az adama nəsib olur.

LORD QORİNQ. O adamların bəxti gətirib... əlbəttə, əgər nəticələrə əsaslanısa... Deyin görün, axı bu baron sizi, nəhayət, necə tora saldı? Necə oldu ki, siz onun dediklərini eləməyə razi oldunuz?

SER ROBERT ÇİLTERN. Mənimlə xudahafızlaşəndə dedi ki, əgər ona nə vaxtsa çox qiymətli məlumatlar ötürsəm, məni çox varlı bir adam edəcək. Söhbət o məlumatlardan gedirdi ki, heç kəsə bəlli deyildi, sırr idi; mən o zaman parlaq gələcək barədə xoş xəyallara dalırdım, iddialarla yaşıyırdım, hakimiyyətə çatmaq arzum sonsuz idi. Altı həftədən sonra mənim əlimin altından məxfi sənədlər keçdi...

LORD QORİNQ (ayağının altındaki xalçaya baxa-baxa). Dövlət sənədləriydi?

SER ROBERT ÇİLTERN. Hə.

LORD QORİNQ (ah çəkir, sonra əlini alına aparı, yuxarı baxır). Robert, heç vaxt ağlıma gəlməzdi ki, siz bu qədər zəif adam olasınız... Baron Arnheym sizi yoldan çıxara bilərmiş...

SER ROBERT ÇİLTERN. Nə? Zəif adam? Ah, mən bu sözü eşitməkdən bezmişəm. Mən bu sözü başqaların barədə deyəndə də iyrənirəm. Zəifə bax a! Artur, yəni siz, həqiqətən, düşünürsünüz ki, yalnız zəif adamları yoldan çıxarmaq mümkündür? Sizi inandırıram ki, elə təhlükəli azmalar var ki, onlara uymaq, aldاناq adamdan daha çox güc və cəsarət tələb edir. Bütün həyatını qumara qoymaq, hər şeyl bircə anda riskə qoymaq (dəxli yox-

dur, hakimiyyətə görəmi, ya da həzzə görəmi!) zəiflik deyil! Bunun üçün gərək insanda iblisanə bir şücaət olsun! Mənim bu cəsarətim var idi! Elə həmin günün axşamı mən oturub barona məktub yazdım (o qadın indi həmin məktubu deyir!). Həmin məktuba görə o, ən azı, milyon funt qazandı!

LORD QORİNQ. Bəs siz?

SER ROBERT ÇİLTERN. Mən ondan yüz on min funt aldım.

LORD QORİNQ. Siz daha bahalı idiniz, Robert.

SER ROBERT ÇİLTERN. Yox, bu pul mənə istədiyim hər şeyi – hakimiyyəti və çoxlu başqa şeyləri verdi. Dərhal parlamentə keçdim. Baron vaxtaşını mənə maliyə məsələləri üzrə məsləhətlər verirdi. Beş il ərzində mən var-dövlətimi, demək olar ki, üç dəfə artırdım. Sanki, əlim gətirirdi, nədən yapışırımsa, alınırdı. Pulla bağlı nə vardısa, hamısı, elə bil, dərhal alınırdı və hərdən özüm də bundan qorxurdum. Yadımdadır, haradasa oxumuşdum ki, Allah bizi cəzalandırmaq istəyəndə arzularımızı yerinə yetirir.

LORD QORİNQ. Robert, mənə deyin görüm, etdiyiniz əmələ görə heç peşmançılıq hissələri keçiribsinizmi?

SER ROBERT ÇİLTERN. Yox. Düşünmüşəm ki, mən zəmanənin öz silahıyla zəmanəyə qarşı vuruşmuşam və qalib gəlmisəm.

LORD QORİNQ (kədərlə). Sizə elə gəlir ki, qalib gəlmisiniz, hə?

SER ROBERT ÇİLTERN. Əlbəttə. (uzun pauzadan sonra) Artur, bu söylədiklərimdən sonra, doğrudan, siz mənə həqarətlə baxırsınız?

LORD QORİNQ (dərindən ah çəkir). Robert, sizə yazığım gəlir, düz sözümdür, sizə çox yazığım gəlir.

SER ROBERT ÇİLTERN. Mən nə vaxtsa vicdan əzabı çəkdiyimi demirəm. Sözün həqiqi mənasında mən heç onun nə olduğunu da bilmirəm. Amma dəfələrlə olub ki, mən fidyə vermişəm, çalışmışam ki, bunun əvəzini nə iləsə ödəyəm. Taleyin mərhəmətini lazımlıca qiymətləndirim... Məsələn, baron Arnheymin mənə verdiyi puldan iki dəfə xeyriyyə məqsədləri üçün də istifadə etmişəm.

LORD QORİNQ (gözlərini ona sən tuşlaysın). Xeyriyyə məqsədləri üçün? İlahi! Robert, görün siz nə qədər pislik etmişiniz!



SER ROBERT ÇİLTERN. Ah! Belə deməyin! Artur, mənimlə belə danışmayın!

LORD QORİNQ. Bağışlayın, Robert! Mən həmişə lazımlı olmayan şeyləri deyirəm. Daha doğrusu, əslində, nə düşündüyülmü deyirəm. BİZİM zamanda belə şeylər çox təhlükəlidir. Adamlar tərsinə başa düşür. Bu iyənc hadisəyə gəlincə isə deyim ki, bu məsələdə mənim köməyilmə arxalana bilərsiniz. Mən sizə bacardığım qədər kömək edəcəyəm. Siz özünüz də bunu yaxşı bilirsınız.

SER ROBERT ÇİLTERN. Təşəkkür edirəm, Artur. Amma nə edək, hə? BİZ nə edə bilərik?

LORD QORİNQ (*əlini cibinə salır*). Həəəə... Ümumiyyətlə, belə bir deyim var ki, ingilislər insanın həmişə düzgün olması barədə səylə danışmasını sevmirlər, onun səhvini boynuna almasını isə xoşlayırlar. Bu da bizim ən yaxşı cəhətlərimizdən biridir. Lakin indiki halda səhvi boynuna almaq yaramaz! Robert, məni bağışlayın, o pulları ki siz almısınız ha, o pullar... nəsə yaman çırlıdır... bundan əlavə, siz əgər boynunuza alsanız ki, pulları götürüb bu işi görmüsünüz, onda sizin bir daha əxlaqdan danışmağa ixtiyarınız olmayıacaq. İngiltərədə isə belədir ki, əgər insan, heç olmasa, həftədə iki dəfə əxlaq barədə kütłə qarşısında, ya tamam əxlaqsız publika qarşısında çıxış edə bilmədi, deməli, onun siyasi gələcəyi də yoxdur. O ya gərək çıxıb getsin nəbatat bağında işləsin, ya da kilsədə rahiblik eləsin. Yox, etiraf etmək yaramaz, bu, sizi məhv edər.

SER ROBERT ÇİLTERN. Artur, bu, doğrudan, məni məhv edər. Yeganə yolum axıradək mübarizə aparmaqdır.

LORD QORİNQ (*kreslədan durur*). Robert, bax elə mən də sizdən bunu gözləyirdim. Əlbəttə! Mübarizə aparmaq lazımdır. Axıradək! Bundan başlamaq lazımdır: arvadınıza hər şeyi deyin!

SER ROBERT ÇİLTERN. Yox, mən bunu edə bilmərəm!

LORD QORİNQ. Mənə inanın! Bunu etməlisiniz!

SER ROBERT ÇİLTERN. Mən bunu bacarmaram! Bu, onun mənə olan məhəbbətini öldürəcək! Yaxşısı budur, o qadın, missis Çivili barədə mənə danışın! Mən özümlü necə müdafiə edəcəyəm ondan? Görünür, siz onu əvvəllər tanıymışsınız, hə?

LORD QORINQ. Bəli, tanıyırdım.

SER ROBERT ÇİLTERN. Yaxşı tanıyırdınız?

LORD QORINQ (*qalstukunu düzəldir*). Elə yaxından tanıyırdım ki, bir dəfə, az qala, Tenbigildə onunla evlənəcəkdir... Bizim yaxınlığımız... təxminən, üç gün çəkdi...

SER ROBERT ÇİLTERN. Bəs niyə evlənmədiniz, nə oldu?

LORD QORINQ (*ehtiyatla*). Ah, yadımda deyil. İndi heç bunun əhəmiyyəti də yoxdur. Yeri gəlmışkən, siz ona pul təklif etmədiniz ki? O qadın bir zamanlar puldan ötrü ölürdü.

SER ROBERT ÇİLTERN. Təklif etdim. İstədiyi qədər pul təklif etdim. İmtina etdi.

LORD QORINQ. Deməli, füsunkar Yevangelist qızılı da bəzən gücsüz olur? Varlılar hər şeyə qadir olmur.

SER ROBERT ÇİLTERN. Elədir, hər şeyə qadir ola bilmirlər. Artur, hiss edirəm ki, mən bu ictimai rüsvayçılıqdan qaça bilmə-yəcəyəm. Bu biabırçılıq baş verəcək, görərsən, baş verəcək! Əvvəllər bilməz idim qorxu nə olan şeydir! İndi bilirəm. Elə bil, kiminsə buz əli sənin ürəyini sıxır. Elə bil, ürəyin havada döyü-nür, boşluqdadır, zəifləyir, taqətdən düşür... bu saat dayanacaq.

LORD QORINQ (*yumruğunu stola çırır*). Robert, siz onunla mübarizə aparmalısınız! Onunla axıradək mübarizə aparmalısınız!

SER ROBERT ÇİLTERN. Axi necə?

LORD QORINQ. İndi bilmirəm necə. Bu barədə heç bir qram belə təsəvvürüm yoxdur. Lakin hər kəsin bir zəif nöqtəsi olur. (*Buxarıya tərəf gedir və güzgüdə özünə baxır*.) Atam deyir ki, hətta mənim də qüsurlarım var. Ola bilsin ki, var. Bilmirəm.

SER ROBERT ÇİLTERN. Missis Çivlidən qorunmaq üçün hər hansı bir silahdan istifadə etmək hüququm var, elə deyilmi?

LORD QORINQ (*hələ də güzgüyü baxır*). Sizin yerinizdə olsaydım, çox da xırdaçılığa getməzdəm. O qadın elə özü də özünü müdafiə etməyə qadirdir.

SER ROBERT ÇİLTERN (*stolun arxasına keçib oturur, qələm götürür*). Yaxşı, onda mən bu saat bizim Vyanadakı səfirliyimizə bir telegram vurum ki, öyrənsinlər görüm, bu qadın kimdir, ona qarşı bir şey toplaya bilərlərmi? Ola bilsin, onunla bağlı bir gizli qalmaqla da var; qadın onun faş edilməsindən çəkinə bilər.



LORD QORINQ (*yaxasındaki sancığı düzəldir*). Ooo, mənçə, missis Çivli o müasir qadılardandır ki, yeni qalmaqalın da ona başına qoyduğu şyapa kimi yaraşacağını hesab edir; hər ikisini – gah onu, gah da şyapasını hər gün saat beş otuzda parkda gəzərkən nümayiş elətdirir. Əmlinəm ki, o qadın qalmaqaldan ötrü ölürlər; və qalmaqalsız günü ötüşsə, yaşaya bilməz.

SER ROBERT ÇİLTERN (*yazır*). Nə üçün belə düşünürsünüz?

LORD QORINQ (*döñür*). Gördünüzmü, dünən axşam nə qədər ənlilik sürtmüşdü, əynindəki paltarlar isə az idi. Qadında ənlilik çox, paltar az olursa, deməli, bu, pərişanlıq və ümidişizlik əlamətidir.

SER ROBERT ÇİLTERN (*zəngi basır*). Mənçə, Vyanaya teleqram vurmaq da lazımdır.

LORD QORINQ. Soruşmaq həmişə lazımlıdır, cavab vermək isə həmişə vacib deyil.

Meyson gəlir.

SER ROBERT ÇİLTERN. Mister Trafford otağındadır?

MEYSON. Bəli, ser.

SER ROBERT ÇİLTERN (*yazdığı kağızı konvertə qoyub onu ehtiyatla yapışdırır*). Ona deyin ki, bu məktubu dərhal şifrələsin və təcili göndərsin. Yubanmasın.

MEYSON. Oldu, ser.

SER ROBERT ÇİLTERN. Ah! Dayanın, onu bura verin! (*Konvertin üstündə nəsə yazır, onu təzədən Meysona qaytarır.*)

Meyson məktubu alıb çıxır.

SER ROBERT ÇİLTERN. Görünür, o qadının baron Arnheymə güclü təsiri varmış. Bu nəymış, görəsən?

LORD QORINQ (*gülərək*). Mənim üçün də maraqlıdır.

SER ROBERT ÇİLTERN. Mən ölündək onunla mübarizə aparağam. Təki arvadım bu barədə heç nə bilməsin!

LORD QORINQ (*ucadan*). Siz onunla bütün hallarda mübarizə aparmalısınız!

SER ROBERT ÇİLTERN (*pərişan-pərişan*). Əgər arvadım bilsə,

mübarizənin də mənəsi olmayıcaq! Hə, bax Vyanadan cavab alan kimi sizə deyəcəyəm. Bu bir şansdır, ümidi azdır, amma hər halda, ümidsizlik də yoxdur. Mən o qadınla onun öz silahıyla vuruşacağam. Yalnız belə ədalətli olar. Əminəm ki, o qadının keçmiş var.

LORD QORİNQ. Gözəl qadınların əksəriyyətinin keçmiş olur. Məsələ bundadır ki, necə keçmiş olur! Keçmişin də paltar kimi dəbi olur. Ola bilsin ki, missis Çivlinin keçmişinin çox açıq-saçıq olub, indi o şeylər dəbdədir. Bundan başqa, əzizim Robert, missis Çivlini qorxudacağınızı çox da bel bağlamayın. Mənim bildiyimə görə, o, qorxaq qadın deyil. O, bütün kreditörlerini üstələyib, onları əzib gəlib çıxbı və o, heç vaxt özünü itirmir.

SER ROBERT ÇİLTERN. Ah! Mən indi ümidi lə yaşıyıram. Saman çöpünə də əl ataram. Mən gəmisi batan adama bənzəyirəm. Su artıq dizimə qədər qalxıb, ətrafda isə dəhşətli firtına var. Susssss! Arvadımın səsi gəlir!

Ledi Çilttern daxil olur, gəzinti paltarında.

LEDİ ÇİLTERN. Axşamınız xeyir, lord Qorinq!

LORD QORİNQ. Axşamınız xeyir, ledi Çilttern! Parkda idiniz?

LEDİ ÇİLTERN. Yox! Mən elə indicə Liberal Qadın Assosiasiyanından gəlirəm. İclasdaydım. Yeri gəlmışkən, Robert, sənin üçün orada yaman əl çaldılar. (*Sonra üzünü lord Qorinqə tutur.*) Hə, indi çay içmək istəyirəm. Siz hələ buradasınız, eləmi? Bizimlə çay içərsinizmi?

LORD QORİNQ. Bir az oturaram, təşəkkür edirəm.

LEDİ ÇİLTERN. İndi gəlirəm, qoy şlyapamı çıxarıram.

LORD QORİNQ (*çox ciddi*). Xahiş edirəm, şlyapanızı çıxarımayın. Sizə çox yaraşır. Gözəl şlyapadır. Ümidvaram ki, Liberal Qadın Assosiasiyası şlyapanızı sürəkli alqışlarla qarşılıyib.

LEDİ ÇİLTERN (*gülümsəyərək*). Bizim bir-birimizin şlyapalarına göz yetirməkdən savayı görüləcək daha vacib işlərimiz var, lord Qorinq.

LORD QORİNQ. Doğrudan? O, hansı işlədir belə?

LEDİ ÇİLTERN. Ah! Çox darıxdırıcı, çox cəlbedici və çox



faydalı işlərdirlər! Məsələn, sənaye qanunvericiliyi haqqında, qadın-lann hüquqları, səkkiz saatlıq iş günü, parlament seçkiləri... bir sözlə, sizin üçün çox maraqsız görünən bütün məsələlər. Lord, bax biz bu məsələlərdən danışırıq.

LORD QORİNQ. Və heç şlyapalardan bir kəlmə belə danış-mırsınız, ha?

LEDİ ÇİLTERN (*aciqli*). Heç vaxtl (*Qapıya sən gedir*.)

SER ROBERT ÇİLTERN (*Lord Qorinqin əlini tutur*). Artur, siz mənim əsl dostumsunuz! Mənə həmişə yaxşı dost olmusunuz! Əsl dost!

LORD QORİNQ. Robert, mən hələ sizin üçün nə etmişəm ki! Sizə hələ heç bir kömək edə bilməmişəm! Özüm də buna pərişanam.

SER ROBERT ÇİLTERN. Siz həqiqəti söyləməkdə mənim yardımçı oldunuz. Bu elə özü də, bir növ, köməkdir. Mən hələ heç vaxt bunu kimsəyə deməmişdim, bu, mənə əzab verir, qəlbimi parçalayırdı...

LORD QORİNQ. Həqiqət elə bir şeydir ki, mən həmişə ondan mümkün qədər tez qaçmaq istəyirəm. Çox pls vərdişdir. Mənə bəzən klubda yaşılı üzvlər arasında zlyan gətirir. Onlar güman edirlər bu, ondan irəli gəlir ki, mən özüm haqqında çox yüksək fikirdəyəm. Bəlkə də, belədir.

SER ROBERT ÇİLTERN. Artur, əzizim, Allah özü şahiddir ki, mən həqiqətin tərəfdarı olmuşam həmişə! Ah, mən necə istayırdım həqiqəti deyim... Mən həqiqətlə, düzgünlükə yaşamağı necə istayırdım! Namusla yaşamaqdan gözəl və uca nə var ax! (*Ah çəkir, qapıya tərəf gedir*.) Artur, biz tezliklə görüşəcəyik, eləmi?

LORD QORİNQ. Əlbəttə! Nə vaxt istəsəniz! Əgər maraqlı bir şey çıxmasa qarşıma, bu gün axşam subaylar balına gedəcəyəm. Amma sabah səhər mən sizə baş çəkərəm. Əgər məni bu gecə yenə görmək istəsəniz, onda Kurzon stritə məktub göndərin, gəlim.

SER ROBERT ÇİLTERN. Təşəkkür edirəm!

Robert qapının ağızına çatanda buduardan¹ ledi Ciltəm çıxır.

¹ Buduar – keçmişdə varlı qadınların qəbul otağı

LEDİ ÇILTERN. Robert, sən gedirsən?

SER ROBERT ÇILTERN. Əzizim, mən məktub yazmaliyam...

LEDİ ÇILTERN (üstünə yeriyir). Robert, çox gərgin işləyirsən.

Heç özün barədə düşünmürsən. Sən çox yorğun görünürsən.

SER ROBERT ÇILTERN. Boş seydir, əzizim, keçib-gedər.

(Arvadını öpür və çıxır.)

LEDİ ÇILTERN (lord Qorinqə). Xahiş edirəm, əyləşin. Mən çox şadam ki, siz gəldiniz. Mən sizinlə söhbət etmək istəyirəm... Əlbəttə, şlyapa barədə yox, heç Liberal Qadın Assosiasiyyası barədə də danışmaq istəmirəm... Birinci məsələ siz çox maraqlandırır, ikinci isə az...

LORD QORINQ. Siz mənimlə missis Çivli barədə danışmaq istəyirsiniz?

LEDİ ÇILTERN. Bəli, tapdınız. Ötən gecə siz gedəndən sonra mən anladım ki, o qadın həqiqəti söyləyir. Təbii, mən dərhal Roberti məcbur elədim ki, sözünü geri götürsün. O qadına yazsın ki, təklifdən imtina edir.

LORD QORINQ. Hə, Robert mənə dedi.

LEDİ ÇILTERN. Əgər Robert ona verdiyi vədi yerinə yetir-səydi, onda bu, onun nüfuzuna ilk ləkə olardı. Robert təmiz və saf olmalıdır. O, başqa kişilər kimi deyil. O, başqaları kimi hərəkət edə bilməz. (*Lord Qorinqə baxır, o isə susur.*) Siz mənimlə razı deyilsiniz məgər? Siz ki Robertin ən yaxşı dostusunuz! Siz bizim ən yaxın dostumuzsunuz! Bizim ikimizdən başqa Roberti daha yaxşı kim taniya bilər ki? Heç kəs! Onun məndən və siz-dən gizlin heç bir sırrı yoxdur!

LORD QORINQ. Əlbəttə, əlbəttə! Onun məndən gizlin bir sırrı yoxdur. Hər halda, mən biləni, bu belədir.

LEDİ ÇILTERN. Bəlkə, mən Robert haqqında düz fikirləşmişəm, hə? Bilirəm, mən yanılmırıam. Amma siz mənimlə açıq danışın.

LORD QORINQ (düz onun gözlərinin içində baxaraq). Lap açıq danışım?

LEDİ ÇILTERN. Əlbəttə! Gizlətməyə nə ehtiyac var ki?

LORD QORINQ. Elədir, ehtiyac yoxdur! Lakin mən düşünürəm ki... daha keçib, icazə verin, açıq danışım... real həyata gələndə...



LEDİ ÇİLTERN (*gülümşeyir*). ...Həmin o real həyat barədə siz çox az şey bilirsiniz, lord Qorinq...

LORD QORINQ. Şəxsi təcrübə baxımından düzdür, heç nə bilmirəm... lakin müşahidələrim mənə bəzi şeyləri deyir. Məncə, praktik həyatda uğur – söhbət böyük uğurdan gedir – bir qədər qarışq məsələdir. Daha doğrusu, onun və şöhrətin qazanılması yollarında bir qədər qarışqlıq, dolaşqlıq olur. Əgər insan zirvəyə qalxmağa qəti qərar veribsə, onu heç kəs saxlaya bilməz. Əyri yolla dırmaşmaq lazımdırsa, o dırmaşacaq. Yaxud palçıqdan, çirkabdan keçmək lazım gəldisə...

LEDİ ÇİLTERN. Yəni?

LORD QORINQ. Yəni o, çirkabdan keçmək lazım gəldikdə mütləq oradan keçəcək... Mən əlbəttə, ümumiyyətlə deyirəm bunu.

LEDİ ÇİLTERN (*vurğuya*). Əminəm ki, elədir ki var. Siz mənə niyə belə qəribə tərzdə baxırsınız, lord Qorinq?

LORD QORINQ. Ledi Çiltern, bəzən mən düşünürəm ki... siz... sizin mühakimələriniz çox sərtdir... hər halda, həyat barədə siz bir balaca sərt düşünürsünüz... Məncə, siz daha çox səbirsizsiniz... Dərinə getsək, elə hər kəsin bir zəif damarı olur, bəlkə, zəiflikdən də pis cəhəti olur. Elə götürək hər hansı bir görkəmli siyasi xadimi, mənim atamı, məsələn, yaxud lord Mertonu, ya da elə Roberti, nə vaxtsa, lap çoxdan kiməsə bir axmaq, deyək ki, elə ehtiyatsız bir məktub yazıb...

LEDİ ÇİLTERN. Ehtiyatsız? Nə demək istayırsınız?

LORD QORINQ. Elə bir məktub ki, onun özünü gözdən salır, ləkələyir... Mən, əlbəttə, təsəvvür edirəm...

LEDİ ÇİLTERN. Robert belə ehtiyatsız hərəkətlər edə bilməz. O, sarsaq hərəkətlərə heç yol verməz.

LORD QORINQ (*pauzadan sonra*). Hər kəs ehtiyatsız hərəkət edə bilər. Heç kim səhv və ya sarsaq hərəkətlər etməkdən sığortalanmayıb.

LEDİ ÇİLTERN. Siz pessimistsiniz? Sizin o biri modabazlar buna nə deyəcək, hə? Yəqin, onlar da yas içində olarlar...

LORD QORINQ (*qalxır*). Yox, ledi Çiltern, mən pessimist deyiləm. Əslində, mən heç əmin də deyiləm ki, pessimizmin nə demək olduğunu bilirəm, ya yox! Mənim bildiyim şey budur

ki, həyati anlamaq üçün gərək bir qədər ona mərhəmət, lütfkarlıq göstərəsən, insanı başa düşmək üçün mütləq gərək ona mehriban və xeyirxah olasan. İnsanlar arasında yaşayırsansa, onlara qarşı gərək mehriban olasan, xeyirxahlıq göstərəsən. Bu sevgidir, alman fəlsəfəsi deyil, dünyanın, həyatın izahı sevgidir, məhəbbətdir. Bu sevgi bizim dünyamızın, bu aləmin əsasıdır. Mən bilmirəm göylərdə, o biri dünyada necədir, bizim gerçək dünyamızdan danişram. Ledi Çiltern, sizə bir şey demək istəyirəm... Əgər, Allah eləməmiş, sizə bir bədbəxtlik üz versə, ya da bir işə düşsəniz, çətin vəziyyətdə olsanız, yadda saxlayın ki, hər zaman sizə kömək etməyə hazırlam. İnanın mənə, əlimdən gələni edərəm sizin üçün. Sadəcə, mənə iki kəlmə yazın ki, "sizi görmək istəyirəm". Dərhal gələrəm. Ya da dərhal birbaşa mənim yanına gəlin.

LEDİ ÇİLTERN (təəccübə ona baxır). Lord Qorinq, siz tamam ciddi şeylər deyirsiniz. Sizi heç vaxt belə ciddi görməmişdim!

LORD QORİNQ (gülür). Bağışlayın, ledi Çiltern, daha ciddi olmaram!

LEDİ ÇİLTERN. Amma ciddi olanda siz mənim xoşuma gəlirsiniz.

Meybl Çiltern daxil olur. Əynində gözəl don var.

MEYBL ÇİLTERN. Əzizim Gertruda, lord Qorinqə belə dəhşətli şeylər söyləməyin! Ciddilik ona yaraşmaz. Xoş gördük, lord Qorinq və xahiş edirəm, bacardıqca qeyri-ciddi olun!

LORD QORİNQ. Məmnuniyyətlə, miss Meybl, olardım... amma bu gün nəsə alınmır. Hə, təəssüf ki, mən indi gedirəm...

MEYBL ÇİLTERN. Elə mənim gəlməyimi gözləyirdiniz! Nə pis maneranız var e! Yüz faiz bilirəm ki, sizi çox pis tərbiyə ediblər!

LORD QORİNQ. Elədir, çox pis!

MEYBL ÇİLTERN. Kaş sizi mən tərbiyə edəydim!

LORD QORİNQ. Heyif!

MEYBL ÇİLTERN. İndi də çox gecdir, elə deyil?

LORD QORİNQ (gülür). Çox da əmin deyiləm buna...

MEYBL ÇİLTERN. Səhər at sürməyə gedəcəksiniz?



LORD QORİNQ. Hə, saat onda.

MEYBL ÇİLTERN. Unutmayın ha!

LORD QORİNQ. Heç elə şey olar! Yeri gəlmışkən, ledi Çiltern, bugünkü "Morning Post"da sizin dünənki qonaqlarınızın siyahısı yoxdur. Görünür, siyahını verə bilməyiblər, onun yerini şəhər sovetinin iclasının hesabatı, ya kilsə konfransı barədə material, ya da bunlara oxşar zibil məlumatlar tutub. O siyahını mənə verə bilərsinizmi? Bunu istəməyə xüsusi səbəbim var, ona görə lazımdır...

LEDİ ÇİLTERN. Mister Trafford sizə bir nüsxə verər.

LORD QORİNQ. Təşəkkür edirəm.

MEYBL ÇİLTERN. Tommi Londonda ən lazımlı adamdır.

LORD QORİNQ (*ona san dönərək*). Bəs Londonda ən füsun-
kar adam kimdir?

MEYBL ÇİLTERN (*təntənə ilə*). Mən!

LORD QORİNQ. Maşallah, çox ağıllısınız, tapdınız! (*Şiyapa-
sını və əlağacını götürür*.) Xudahafiz, ledi Çiltern! Dediklərimi
unutmayın, yaxşıımı?

LEDİ ÇİLTERN. Unutmaram. Amma bilmirəm bunları mənə
nə üçün dediniz?!

LORD QORİNQ. Elə mən özüm də yaxşı bilmirəm. Sağ olun,
miss Meybl!

MEYBL ÇİLTERN (*bır qədər yalançı məyusluqla*). Təəssüf ki,
gedirsiniz! Mən sizə nəsə söyləmək istəyirdim... bax mənim
başına bu gün dörd əntiqə macəra gəlib, hətta dörd yarım...
Qalsayıdınız, sizə də söyləyərdim.

LORD QORİNQ. Hətta dörd yarım, hə? Bəs mənim üçün
saxlamadınız o macəralardan? Ay sizi, eçoist!

MEYBL ÇİLTERN. Mən heç istəmirəm sizin başınıza macəra
gəlsin! Onlar sizə zərər gətirər!

LORD QORİNQ. Bax bu, yeganə amansız bir söz idı ki, siz
mənə heç vaxt deməmişdiniz. Amma bu sözü elə sevimli dedi-
niz ki! Hə... sabah onda! Oldu?

MEYBL ÇİLTERN. Düz saat onda!

LORD QORİNQ. Dübbədüz! Amma mister Traffordu gətir-
məyin ha!

MEYBL ÇILTERN. Oh, yox, mən Tommini götürməyəcəyəm! Tommi etibardan və gözümdən düşüb.

LORD QORİNQ. Bunu sizdən eşitməyimə şadam. (*Təzim edir və çıxır.*)

MEYBL ÇILTERN. Gertruda, Tommi Traffordla siz özünüz danışardınız da!

LEDİ ÇILTERN. Yaxşı Tommi yenə nə edib sizə? Robert deyir ki, Tommi ən yaxşı köməkçidir.

MEYBL ÇILTERN. Tommi yenə mənə evlənmək təklif etdi. Hər dəfə də elə bunu edir. Dünən konsertdə də mənə evlənmək təklif etdi; o anda mən tamam müdafiəsiz idim, çünki hansısa mürəkkəb bir trio ifa olunurdu; heç ağızımı da aça bilmədim. Müsiqicilər axı ağılsız xalqdır, adamı lal görmək istayırlar. Özü də bu, o vaxt olur ki, sən kar olub heç müsiqiye qulaq asmaq belə istəmirsan. Bu gün səhər isə o, yenə mənə evlənməyi təklif etdi, özü də küçədə, o Axillesin qorxunc heykəlinin qarşısında; gör e, o dəhşətli sənət əsərinin qarşısında həmişə nəsə qorxulu hadisələr baş verir. Bilmirəm bu polis hara baxır! Lanç zamanı Tomminin gözlərinin parıltısından bildim ki, o, yenə mənə evlənmək təklifi edəcək, lakin mən vaxtında onu saxladım və dedim ki, mən bimetallistəm. Doğrusu, heç özüm də bilmirəm bu nədir. Məncə, heç kəs bilmir mənasını. Lakin bu söz Tommini düz on dəqiqə susdurdu. Onun üzü tamam dəyişmişdi. O, mənə təklifini ucadan söyləsəydi, dərd yanydı, heç olmasa, camaatda bir maraq yaradardı bu. Yoxsa qulağıma piçıldır, heç kəs də eşitmır... Tommi hissiyyata qapılınca, elə bil, həkimdir, xəstəsiylə danışır. Mən Tommini çox sevirəm, amma onun evlənmək təklifi metodu tamam köhnəlib. Gertruda, xahiş edirəm, siz ona deyin ki, heç olmasa, həftədə bir dəfə təklifini eləsin, özü də ucadan söyləsin bunu.

LEDİ ÇILTERN. Əziz Meybl, belə danışmayın. Axi Robert mister Trafford barədə çox yüksək fikirdədir. O inanır ki, Tomminin parlaq gələcəyi var.

MEYBL ÇILTERN. Ah! Dünya dağıla, mən parlaq gələcəyi olan adama ərə getmərəm!

LEDİ ÇILTERN. Meybl!

MEYBL ÇILTERN. Bilirəm, əzizim. Siz parlaq gələcəyi olan



adamla evlənmisiniz, eləmi? Lakin Robert axı dahidir, siz isə nəcib, fədakar qadınsınız. Dahilərə dözə bilirsiniz. Mənim isə heç dözümüm yoxdur, Robert yeganə dahidir ki, ona dözürəm. Bir qayda olaraq dahilər dözülməz olurlar. Cox danışırlar, elə deyilmi? Pls vərdişdir! Həm də yalnız özləri barədə düşünlərlər, amma istəyirəm ki, mənim barəmdə düşünsünlər. Ah! Məşqi-min vaxtıdır! Ledi Bezildongilə getməlyəmlı Biz axı canlı şəkillər düzəldəcəyik, yadınızdan çıxıb? Nə bilim nəyinsə təntənəsi... Məncə, bu elə mənim təntənəm olacaq... (*Ledi Çiltemi öpür və çıxır, yenə geri qayıdır.*) Ah, Gertruda, bil尔斯ınız sizlə görməyə kim gəlir? O qorxunc xanım, missis Çivili! Əntiqə də geyinib! Siz onu dəvət eləmisiniz?

LEDİ ÇİLTERN (ayağa durur). Missis Çivli? Bizi gəlir? Ola bilməz!

MEYBL ÇİLTERN. Hə, bu odur, özüdür ki var! Təbii görünütüdə olmasa da, özüdür! Pilləkənləri qalxır.

LEDİ ÇİLTERN. Meybl, sən get, gecikirsən. Ledi Bezildon səni gözləyir.

MEYBL ÇİLTERN. Ah! Qoy ledi Markbiylə görüşüm, sonra! O çox mehriban qadındır. Məni məzəmmət edəndə xoşlanıram.

Meyson daxil olur.

MEYSON (məlumat verir). Ledi Markbi, missis Çivli!

Ledi Markbi, missis Çivli daxil olurlar.

LEDİ ÇİLTERN (qonaqların qabağına çıxır). Əzizim ledi Markbi, sizi görməyimə çox şadam, nə yaxşı oldu gəldiniz! (*Onun əlini sıxır və uzaqdan soyuq tərzdə missis Çivliyə təzim edir.*) Missis Çivli, buyurun, əyləşin!

MISSİS ÇİVLİ. Təşəkkürlər. Bu, miss Çiltemdir? Onunla tanış olmaq istərdim.

LEDİ ÇİLTERN. Meybl, missis Çivli səninlə tanış olmaq istəyir.

Meybl Çiltem yüngülçə təzim edir.

MİSSİS ÇİVLİ (əyləşir). Miss Çiltern, dünən gecə əyninizdəki paltar çox yaraşıqlı idi. Çox sadə və qəşəng idi.

MEYBL ÇİLTERN. Doğrudan? Gərək bunu dərzimə deyim. Sürpriz olar onun üçün. Sağ olun, ledi Markbi!

LEDİ MARKBİ. Gedirsınız?

MEYBL ÇİLTERN. Təəssüf ki, gedirəm. Məşqə tələsirəm. Mən orada hansısa canlı şəklin başının üstündə durmaliyam.

LEDİ MARKBİ. Nə dedin? Başının üstündə? Məsləhət gör-mürəm, əzizim! Məncə, bu, çox zərərlidir. (*Divanda missis Çivliyə yanaşı oturur.*)

MEYBL ÇİLTERN. Ledi Markbi, axı bu, xeyriyyə məqsədiylədir. Ləyaqətsiz kasıblann xeyrinə edilir. Bu kateqoriyadan olan kasıblara yazığım gelir. Mən onların katibiyəm, Tommi isə xəzinədan.

MİSSİS ÇİVLİ. Bəs lord Qorinq?

MEYBL ÇİLTERN. Lord Qorinq sədrdir.

MİSSİS ÇİVLİ. Bu vəzifə üçün o ən münasib adamdır. Əgər mənim tanışığım vaxtdan bəri dəyişməyibse...

LEDİ MARKBİ (dalğın). Meybl, siz çox müasir qızsınız. Bir qədər də ifrat dərəcədə deyim. Bu isə qorxulu bir şeydir. İfrat dərəcədə müasirlik yaramaz. Qəflətən dəbdən düşə bilərsən. Mən buna çox rast gəlmışəm.

MEYBL ÇİLTERN. Ah, necə dəhşətli bir perspektivdir!

LEDİ MARKBİ. Ah! Mənim əzizim, əsəbiləşməyə dəyməz! Siz həmişə beləcə gözəl olacaqsınız! Bax ən etibarlı dəb budur! Sizə deyim ki, bu, yeganə dəbdir ki, onu İngiltərə yaradıb.

MEYBL ÇİLTERN (əyilib təzim edərək). İngiltərəyə və... özümə görə çox təşəkkür edirəm, ledi Markbi! (*Çixır.*)

LEDİ MARKBİ (ledi Çilternə sarı dönür). Əzizim Gertruda, biz missis Çivlinin brilyant saçlığınından ötrü gəlmışık; dünən o, deyəsən, düşüb burada, tapılmayıb ki?

LEDİ ÇİLTERN. Bizdə düşüb?

MİSSİS ÇİVLİ. Bəli. Mən Klavic hotelinə qayıdanda gördüm ki, yoxdur. Düşündüm ki, yəqin, burada salmışam.

LEDİ ÇİLTERN. Mən bu barədə bir şey eşitməmişəm. Amma indi eşikağasını çağırıb soruşaram. (*Zəngi basır.*)

MİSSİS ÇİVLİ. Ooo, ledi Çiltern, Allah xatırınə, narahat



olmayın. Yəqin, mən onu operada itirmişəm. Bura gəlməmiş-dən qabaq operaya getmişdim.

LEDİ MARKBİ. Hə, hə, ola bilər. Operada düşə bilər. Biz hamımız gün ərzində o qədər ora-bura gedirik ki, axşama üst-başımızda bir şey qalarsa, böyük seydir. Özümdən götürüm, hansısa qonaqlıqda kiminsə qonaq otağından çıxdımsa, hiss edirəm ki, üst-başında heç nə qalmayıb, bircə para-para olmuş mötəbər nüfuzumdan başqa... Və yalnız sonuncuya görə aşağı sinfin nümayəndələri karetimin pəncərəsindən mənə baxarkən kinayəlli eyhamlar vurmurlar. Məsələ bundadır ki, bizim cəmiyyətimiz əhali sıxlığı və artıqlığından əziyyət çəkir. Əslində isə emiqrasıya məsələlərini düzgün təşkil etmək lazımdır. Kimsə bununla əməlli-başlı məşğul olmalıdır. Bu çox faydalı iş ola bilər.

MISSİS ÇİVLİ. Ledi Markbi, mən sizinlə tamamilə razıyam. Mən, təxminən, altı ildir ki, Londona gəlmirdim. Deməliyəm ki, kübar cəmiyyət dəhşətli dərəcədə qatışq bir cəmiyyətə çevrilib. Hər yanda qəribə-qəribə adamlar peydə olublar.

LEDİ MARKBİ. Düz deyirləriniz, əzizim. Amma gərək onlarla yaxınlıq etməyəsən; məsələn, mənim evimə gələn adamların, demək olar ki, yansını mən heç tanımiram. Həqiqətən, onlar barədə elə şeylər eşidirəm ki, heç tanış olmaq belə istəmirəm də...

Meyson içəri girir.

LEDİ ÇİLTERN (*missis Çiviliyə*). Saçışının görünüşü necəydi, missis Çivli?

MISSİS ÇİVLİ. Brilyant qaşlarla bəzədilmiş saçışın idi, başında iri yaqut qası vardi. Çox yekə yaqut qası vardi.

LEDİ MARKBİ. Əzizim, axı məncə, siz demişdiniz ki, sapfir idi, yaqut deyildi?

MISSİS ÇİVLİ (*gülür*). Yox, ledi Markbi, yaqut idi.

LEDİ MARKBİ (*başını bulayın*). Həə. Çox da yaraşıqlı idi, əminəm.

LEDİ ÇİLTERN. Meyson, bu gün səhər buranı yığışdıranda brilyant saçışının görəməmisiniz ki?

MEYSON. Xeyr, miledil

MISSİS ÇİVLİ. Ledi Çiltern, doğrudan deyirəm, çox da vacib deyil. Çox üzr istəyirəm sizi narahat etdiyimə görə...

LEDİ ÇİLTERN (*soyuq tərzdə*). Nə narahatlıq var ki! Yaxşı, Meyson, gedin. Çay gətirin.

Meyson çıxır.

LEDİ MARKBİ. Nəsə itirmək adama ağır gelir. Yadıma gelir, bir dəfə Batda uzun illər bundan qabaq mən əyləncə mərkəzində gözəl bir brilyant bilərziyimi itirdim; onu mənə ser Con bağışlamışdım. Con bir daha mənə heç bir şey bağışlamadı. O, son vaxtlar elə xarab olmuşdu ki! Həqiqətən, bu Ümumilər Palatası bizim ərlərimizi ağlaşımaz dərəcədə korlayır. Vallah, parlament fəaliyyəti ailə səadətinin düşmənidir. Hələ bir buna dəhşətli bir ad da qoyublar – qadınların ali təhsil yuvası...

LEDİ ÇİLTERN (*gülümşəyir*). Ledi Markbi, bizim evdə bu küfrdüür. Robert qadınlar üçün daha yüksək ali təhsilin qızgrün tərəfdarıdır. Mən də həmçinin.

MİSSİS ÇİVLİ. Mənsə daha çox kişilər üçün ali təhsil məsələlərinə üstünlük verərdim. Bu sarıdan onlar korluq çəkirlər.

LEDİ MARKBİ. Düz deyirsiniz, əzizim. Amma qorxuram bu, kara gəlməyə. Məncə, kişi inkişaf etməyə qabil deyil. O, artıq yüksək nöqtəyə çatıb, amma hansı yüksəklikdədir, hara qədər gedib, bundan Allahın xəbəri yoxdur, elə deyil? Qadınlara gəlincə isə, hər halda, siz, Gertruda, gənc nəslə aidsiniz, əmin-nəm ki, bir halda ki siz təsdiq edirsiniz, problem yoxdur. Mənim vaxtimda bu məsələlər başqa cür idi. Bizi öyrədirdilər ki, heç nə anlamayaq. Köhnə tərbiyə sistemi idi; maraqlıydı. Mən yazış bacımla birgə oxuyurdum, heç nə anlamırdım. O qədər şey vardi ki, başımız çıxmırıldı onlardan. Desəm, uzun bir siyahı alınar. Lakin deyirlər, müasir qadınlar hər şeyi başa düşürərlər.

MİSSİS ÇİVLİ. Ərlərindən başqa... Bu, yeganə seydir ki, müasir qadın onu heç vaxt başa düşmür...

LEDİ MARKBİ. Əzizim, çox yaxşı ki başa düşmür... Əgər başa düşsəydi, dünyada bircə dənə belə xoşbəxt ailə qalmazdı, hamısı dağılırdı. Gertruda, bu, əlbəttə, sizə aid deyil. Sizin nümunəvi bir əriniz var. Kaş mən özümkü barədə də bu sözləri deyəydim! Bax mənim Conum parlamentin iclaslarına gedəndən xarab olub;



dəhşətli danişq tərzi yaranıb. Əvvəller heç o, belə deyildi, yəni parlamentin iclaslarına getməyən vaxtları deyirəm. O, elə bilir, evdə də parlamentdə oturub, buna görə də o, kənd təsərrüfatı işçilərinin vəziyyətini, yaxud Metodist¹ Kilsəsini, ya da elə bunlara bənzər ədəbsiz bir məsələni müzakirə etməyə başlayanda mən nökərləri otaqdan çıxarmağa məcbur oluram. Axı yaxşı deyil! Görürsən ki, sənə iyirmi üç il qulluq edən şəxsi eşikağan bufetin yanında boynunu büküb qızarır, nökərlər isə küncdə-bucaqda sirkdəki kimi atılıb-düşürər. Sizi əmin edirəm ki, əgər Conu təcili Lordlar Palatasına göndərməsələr, bizim həyatımız məhv olacaq. Onda Con siyasetə bər daha maraqlanmaz, düzdür? Lordlar Palatası sağlamadıuşuncalı yerdir! Ora centlmenlər assambleyasıdır. Amma indiki mövqeyində ser Con çox əzablı bir sınaq dövrünü yaşayır. Uzağa niyə gedirəm, ləp bu gün sahər yemək zamanı qəflətən durub buxanya yanaşdı, əllərini cibinə salaraq var gücüyle bağıraraq ingilis xalqına müraciət etdi. Əlbəttə, mən buna dözə bilmədim, dərhal fincanımdaki kofeni içib qurtardım və bayira çıxdım. Lakin onun qalmaqallı nítqi bütün evi başına götürmüdü. Gertruda, görəsən, sizin Robert də belədir?

LEDİ ÇİLTERN. Amma mən siyasetlə çox maraqlanmırıam, ledi Markbı! Robert siyasetdən danişanda mən qulaq asmağı xoşlayıram.

LEDİ MARKBİ. Hər halda, ümid edirəm ki, o, ser Con kimi özünü tamamilə "Mavi Kitab"lara həsr etmir. Bu heç bri üçün faydalı ola bilməz.

MİSSİS ÇİVLİ (süzgün). Mən heç vaxt Mavi Kitabı oxuma-mışam. Mən sarı cildli kitablara üstünlük verirəm.

LEDİ MARKBİ (sadəlövhəcasınə). Hə, hə, sarı daha fərəhli rəngdir. Mən gəndliyimdə tez-tez sarı palтарlar geyərdim. İndi də geyərdim, amma ser Con mənim tualetlərim barədə daim nəzakətsiz tənələr vurur. Kişilərin bundan nə başı çıxır axı!

MİSSİS ÇİVLİ. Əksinə, ledi Markbı, onlar elə əsl hakimdirlər.

LEDİ MARKBİ. Doğrudan? Eh... onların qoyduqları şiyapalarla baxanda mən bunu deməzdim.

¹ Metodist – İncili təbliğ edən ingilis-amerikan dini təriqətinin tərəfdarı

Eşikağası və nökər içəri girir. Çay fincanlarını ledi Çilternin qabağındakı stolun üstünə düzürlər.

LEDİ ÇİLTERN. Sizə çay verim, missis Çivli?

MISSİS ÇİVLİ. Təşəkkürlər. (*Xidmətçi missis Çivli üçün çay süzür və verir.*)

LEDİ ÇİLTERN. Sizə, ledi Markbi?

LEDİ MARKBİ. Yox. Təşəkkür edirəm, əzizim. (*Xidmətçilər çıxırlar.*) Məsələ bundadır ki, mən onca dəqiqəliyə zavallı ledi Brankasterə baş çəkməliyəm. Söz vermişəm. O, dəhşətli bir işə düşüb. Onun qızı, yeri gəlmışkən, çox sevimli, çox tərbiyəli bir qızçıqazdır, Şropşirdə məhəllə keşisinin köməkçisinə əra gedir. Çox kədərləndirici və dərdli bir faktdır. Mən başa düşə bilmirəm, bu kəndlili keşiş köməkçisinə əra getmək nə vaxtdan dəbə minib! Mənim vaxtimda biz qızlar onları hərdənbir gördük, dovşan kimi otərəf-butərəfə qaçırdılar. Lakin biz heç vaxt onlara belə diqqət yetirməzdik. İndi gör mənə nə deyirlər: kənddəki kübar cəmiyyət onları lap arı pətəyində bəsləyir. Mənə elə gəlir ki, bu, sadəcə, dinə qarşı hörmətsizlikdir. Ledi Brankasterin böyük oğlu atasıyla dalaşandan sonra, deyirlər ki, atası lord Brankaster klubda oğlunu görəndə üzünü “Tayms” qəzeti ilə gizlədir. Bununla belə, düşünürəm ki, bizim zamanda adı haldır ki, Müqəddəs Ceyms stritdəki bütün klublarda “Tayms” qəzətinini beləcə alıb üzlərinə tutsunlar. Çünkü baxırsan, nə qədər oğul atayla yola getmir, nə qədər ata oğulları ilə dalaşaraq danışmır. Məncə, bu çox pis haldır.

MISSİS ÇİVLİ. Mən də belə düşünürəm. İndiki dövrədə atalar gərək oğullardan çox şey öyrənsinlər.

LEDİ MARKBİ. Doğrudan, əzizim? Nəyi öyrənsinlər?

MISSİS ÇİVLİ. Yaşamaq sənətini. Bu, yeganə gözəl sənətdir ki, bizim nəsil tərəfindən yaradılıb.

LEDİ MARKBİ (*başını bulayır*). Ah! Görünür, lord Brankaster yaşamaq sənəti barədə az şey bilmir. Yaziq arvadından çox bilər. (*Ledi Çilternə*) Əzizim, siz axı ledi Brankasteri tanıyırdınız?

LEDİ ÇİLTERN. O qədər də yox! Ötən payızda o, Lanqton-gildə qalırdı, biz də oraya getmişdik.



LEDİ MARKBİ. Və deməli, siz onu görmüsünüz. Bütün kök qadınlar kimi elə görünür ki, guya, o, dünyanın ən xoşbəxt qadınıdır. Amma bu keşş köməkçisi məsələsindən savayı onun alləsinin başına nə qədər faciələr gəlib! Onun doğma bacısı, missis Cekil daha bədbəxt bir həyat yaşıyib; təəssüf ki, bu, onun öz səhvi ucbatından baş verməyib. Uğursuz izdivacdan sonra o qadın çox pərişan olmuşdu və... bilmirəm, deyəsən, monastırı getdi, ya da... dəqiq yadımda deyil, opera səhnəsində çıxış eləməyə... Hə, yox, yox, yadıma düşdü, naxışlı tikmələrlə məşğul olmağa başladı. Nə isə... həyatın bütün ləzzətindən məhrum oldu. (*Ayağa durur.*) Gertruda, indi, mənə icazə versəniz, mən missis Çivili sizin ixtiyarınıza buraxıb gedərəm. On beş dəqiqədən sonra onun dalınca gələrəm. Bəlkə, əzizim missis Çivli, siz bir qədər karetdə oturub məni gözləyəsiniz? Mən ledi Brankasterə başsağlığı verib dərhal qayidiram. Çox çəkməz!

MISSİS ÇİVLİ (*qalxın*). Etiraz etmirəm. Əgər orada məni narahat etməsələr, oturaram karetdə.

LEDİ MARKBİ. Hə, yaxşı yadıma düşdü, deyirlər, həmin o keşş bütün günü oralarda veyllənir.

MISSİS ÇİVLİ. Bağışlayın, mən heç vaxt şit xörəkləri sevmirəm.

LEDİ ÇİLTERN (*durur*). Missis Çivli bizzət oturub gözləsəydi, şad olardım. Onunla söhbət eləmək istəyirəm.

MISSİS ÇİVLİ. Ooo, təşəkkür edirəm, ledi Çiltərn! Siz çox mehbəbsiniz! Mən də sizinlə söhbətləşməkdən məmənnun olardım.

LEDİ MARKBİ. Hə, sizin ümumi xatirələriniz var da! Məsələn, usaqlıq, məktəb illəri... Necə də xoş olar! Hələlik, əzizim Gertruda! Bu gün ledi Bonargilə gələcəksiniz? O, hansısa bir dahini aşkara çıxarıb. Məncə, pis deyil, görmüşəm. Bu da elə rahat nəfəs almaq kimi bir şeydir, elə deyilmi?

LEDİ ÇİLTERN. Robertlə mən bu gün evdə şam edəcəyik; şamdan sonra bir yerə getməyə heç həvəsim yoxdur. Əlbəttə, Robert parlamentin axşamkı iclasına gedəcək. Lakin orada da heç bir maraqlı şey baş verməyəcək.

LEDİ MARKBİ. Evdə şam edəcəksiniz? Təklikdə? Darıxdinci deyil sizə? Ah, yadımdan çıxmışdı, sizin əriniz o adamlardan

deyil! Mənimki ümumi nüsxədir; qadını hər gün ümumi nüsxə görməkdən savayı heç bir şey belə tez qoçaltmaz. (Çıxır.)

MISSİS ÇİVLİ. Ledi Markbi çox yaxşı qadındır, elə deyil? Çox danışır, amma heç nə demir. Ondan yaxşı natiq çıxardı. Ərindən daha yaxşı danışır; onun əri tipik ingilis olsa da, çox danıxdırıcı adamdır, bəzən isə lap kobuddur.

LEDİ ÇİLTERN (*cavab vermir, ayaq üstə seyr edir, susur. Sonra ikisinin də baxışları toqquşur, ledi Çilttern solğun və pərişandır, missis Çivli çox məmnun görünür*). Missis Çivli, məncə, sizinlə açıq danışmaq vaxtıdır: qabaqcadan bilsəydim ki siz gələcəksiniz, ötən axşam heç sizi evimə dəvət eləməzdim.

MISSİS ÇİVLİ (*qıcıqlandırıcı gülüşlə*). Doğrudan?

LEDİ ÇİLTERN. Mən bunu edə bilməzdim.

MISSİS ÇİVLİ. Gertruda, görürəm bu illər ərzində siz heç dəyişməmişiniz.

LEDİ ÇİLTERN. Mən heç vaxt dəyişmirəm.

MISSİS ÇİVLİ (*qaşlarını çatır*). Deməli, həyat sizə heç nəyi öyrətməyib?

LEDİ ÇİLTERN. Niyə, öyrədib! Öyrədib ki, əgər insan haçansa şərəfsiz bir hərəkət edibə, onu bir də təkrar edə bilər; buna görə də həmin adamdan mümkün qədər uzaqlaşmaq lazımdır.

MISSİS ÇİVLİ. Və siz bu qaydanı hamiyami şamil edirsınız?

LEDİ ÇİLTERN. Bəli, hər bir adama! İstisna yoxdur!

MISSİS ÇİVLİ. Onda çox təəssüf edirəm, Gertruda, çox təəssüf!

LEDİ ÇİLTERN. Hə, indi siz artıq bilirsiniz ki, bir çox səbəblər görə bizim aramızdakı münasibətlər davam edə bilməz. Siz Londonda qaldığınız müddətdə bu qeyri-mümkündür.

MISSİS ÇİVLİ (*kresloya söykənir*). Gertruda, görürsünüz, mən etiraz etmirəm sizin məzəmmətlərinizə? İncimirəm də. Axi dediyiniz o ədəb qaydalarını qəbul etmək, sadəcə, bir pozadır; insan bəzən sevmədiyi bir admanın qarşısında bu pozada dayanmağa məcbur olur. Biliyəm, siz məni sevmirsiniz. Mən də sizə həmişə nifrət etmişəm. Buna baxmayaraq, bura gəlmışəm ki, sizə xidmətimi təklif edəm.

LEDİ ÇİLTERN (*həqarətlə*). Dünən gecə ərimə göstərmək



istədiyiniz xidməti deyirsiniz, eləmi? Şükür Allaha ki, mən onu sizin göstərəcəyiniz xidmətdən xilas etdim.

MISSİS ÇİVLİ (*cald ayağa durur*). Deməli, dünən gecə mənə həyəsiz bir məktub yazmağa onu siz məcbur etmisiñiz? Sözünü geri götürməyə onu siz vadar etmisiñiz?

LEDİ ÇİLTERN. Bəli.

MISSİS ÇİVLİ. Deməli belə! Onda elə edin ki, əriniz sözünün üstündə dursun. Sizə sabah səhərə kimi vaxt verirəm. Əgər sabah səhərə kimi əriniz mənim maraqlı olduğum o gözəl layihəni parlamentdə müdafisə etməyə hazır olduğunu bildirməsə...

LEDİ ÇİLTERN. O fırıldaq layihəni deyirsiniz?

MISSİS ÇİVLİ. Necə istəyirsiniz adlandıñ. Sizin əriniz mənim əlimdədir... Əgər sizin bir qram ağlınz varsa, siz onu məcbur edəcəksiniz ki, mən dediyimi etsin.

LEDİ ÇİLTERN (*durub ona san yeniyir*). Siz ədəbsiz adamsınız! Mənim ərimin sizinlə nə işi ola bilər? Özü də sizin kimi bir qadınla?

MISSİS ÇİVLİ (*acı gülüşlə*). Hə... Biz onunla bir bezin qıraqçıq. Sizin əriniz şərəfsiz bir adamdır; yalançıdır, buna görə də biz onunla rastlaşmışıq. Sizinlə onun arasında dərin bir uçurum var. Biz isə onunla daha yaxınıq. Biz bir-birimizə zəndirlə möhkəm bağlanmış düşmənlərik. Bizi birləşdirən də eyni cinayətdir.

LEDİ ÇİLTERN. Siz nə cəsarətlə mənim ərimi özünüzlə bir edirsınız? Nə cürətlə onu və məni təhdid edirsınız? Çoxın mənim evimdəni Siz mənim qapımın kandarından içarı girməyə belə layiq deyilsiniz.

Ser Robert Çiltern arxadan gəlir. O, arvadının sonuncu sözlərini eşidir. Missis Çivlini görür. Rəngi ağanır.

MISSİS ÇİVLİ. Sizin eviniz! Evinə bax! Siz bu evi şəraf və ləyaqətinizi satmaqla almışınız. Xəyanət və satqınlıq edərək qazandığınız pullarla almışınız! (*Geri dönür və Robert Çilterni görür*.) Ondan soruşun, bu var-dövlət haradandır? Qoy sizə desin ki, dövlət sırrını birja agentinə necə satib. Öyrənin görün, siz belə mövqə əldə etdiyinizə görə kimə borclusunuz?

LEDİ ÇİLTERN. Yalandır! Robert! O, düz deyir?

MİSSİS ÇİVLİ (*barmağı ilə Roberti göstərir*). Baxın! Görün o, bunu inkar edə bilərmi? Bunu inkar etməyə heç gücü çatmaz!

SER ROBERT ÇİLTERN. Çıxın gedin! Gedin buradan! Siz artıq nə istəyirdiniz, elədiniz.

MİSSİS ÇİVLİ. Nə istəyirdim? Hələ yox! Hələ sizinlə işim qurtarmayıb! Hər ikinizə səhərədək vaxt verirəm! Əgər sabah saat on ikiyə qədər mənim tələbim yerinə yetirilməsə, bütün dünya Robert Çilternin xəyanətindən xəbər tutacaq.

Ser Robert Çiltern zəngi basır, Meyson daxil olur.

SER ROBERT ÇİLTERN. Missis Çivlini yola salın!

Missis Çivli, elə bil, zərbədən səksənir. Sonra nəzakətlə ledi Çilternə təzim edir, ledi Çiltern cavab təzimi etmir. Qapının yanında duran ser Robertə yaxınlaşanda bir anlıq ayaq saxlayır və düz onun gözlərinin içini baxır. Sonra xidmətçinin müşayiəti ilə çıxr. Ər və arvad tək qalırlar. Ledi Çiltern, elə bil, yuxu görür, sonra dönüb ərinə tərəf təəccüb və həyrətlə baxır; elə bil, onu birinci dəfədir görür.

LEDİ ÇİLTERN. Sən dövlət sərrini satmışan? Sən həyatını yalanla başlamışan? Sən öz karyeranı şərəfsizliklə qurmusun? Ah! Mənə de ki, bunlar yalandır! De ki, bunlar düz deyil! Mənə yalan danış! Yalan de! De ki, o qadının dedikləri düz deyil!

SER ROBERT ÇİLTERN. Qadının dediklərinin hamısı doğrudur! Amma... Gertruda, qulaq as mənə! Sən bilmirsən, bu necə böyük bir tələ idi! Qoy sənə hamısını danışım! (*Arvadına səri gedir.*)

LEDİ ÇİLTERN. Mənə yaxın gəlmə! Toxunma mənə! Mənə elə gəlir ki, sən məni də palçığa bulamışan! Ah! Bu illər ərzində, deməli, sənin üzündə maska varmış! Dəhşətli, çırkli bir maska! Sən özünü pula satmışan? Ah! Oğru olmaq daha yaxşıdır, oğru! Sən özünü kim çox pul veribsə, ona satmışan, hə? Səni bazar-dan alıblar, hə? Sən bütün dünyaya yalan demisən! Və indi mənə yalan demək istəmirsən!

SER ROBERT ÇİLTERN (*arvadına səri yeriyir*). Gertruda!



LEDİ ÇİLTERN (*onun irəli uzadılmış əllərini rədd edir*). Yox, danışma! Heç nə demə! Sənin səsini eşitmək istəmirəm! O səs mənim xatırərimi oyadır, dəhşətli xatırərimi oyadır, eşidirsən? Sənin məni sevdiyini, mənim səni sevdiyimi xatırladır... O sözlər, o səslər dediyin sevgi sözlərini xatırladır mənə! Ah! Necə dəhşətlidir! Ah! Mən gör kimi sevmişəm?! Mən gör kimə pərəstiş etmişəm! Sən mənim üçün nəsə ideal bir adam idin! Nəsə ayrı bir dünya idin! Təmiz, saf, ləkəsiz, namuslu və şərəflı, xeyirxah! Mən sənə inanırdım! İnanırdım ki, həyat daha gözəl, dünya daha yaxşıydır, çünki sən vardın həyatda, sən yaşayırdın dünyada! İndi isə... Gör mən kimi öz idealim seçmişəm! Gör mən bütün həyatımın idealını kimdə görmüşəm?!

SER ROBERT ÇİLTERN. Bax elə bu, sənin səhvindir! Öz səhvindir! Bütün qadınlar aldanırlar! Axi siz qadınlar nə üçün bizi olduğumuz kimi sevmirsiniz? Nə üçün siz bizi səhvlərimizlə, nöqsanlarımızla birgə qəbul etmirsiniz? Nə üçün siz bizi dağ başına qoyursunuz? Bizim hamımızın ayaqları palçıqdandır; qadınların da, kişilərin də ayaqları palçıqlıdır! Kişiər qadınları onların zəif yerlərini bilib də sevirlər; kişi qadının bütün qüsurlarını, bütün qəribəliklərini və qeyri-mükəmməlliyini bildikdən sonra da sevir! Bəlkə, elə bu cəhətlərə görə kişi qadını daha çox sevir! Və bu da düzgündür! Ona görə ki, güclü olanın yox, zəif olanın sevgiyə ehtiyacı var! Bax elə buna görə də biz yaralananda, yaxud bizi kimsə yaralayanda sevgi köməyimizə çatmalıdır, sevgi bizim yaralarımızı sağalmalıdır! Əks təqdirdə sevgi nəyə lazımdır ki? Həqiqi sevgi sevginin özünə qarşı edilən xəyanət və cinayətlərdən başqa bütün günahları və cinayətləri bağışlamalıdır! Həqiqi sevgi sevgisiz həyatdan başqa bütün yaştıları əziz tutmalıdır! Kişiinin sevgisi bax belədir! Onun sevgisi geniş, böyükdür, qadının sevgisindən daha humanistidir! Siz düşünürsünüz ki, biz kişiləri ideal edirsınız! Yox! Siz yanlış bütər düzəldirsiniz özünüze! Sən də məni yanlış və yalançı büt eləmisən özünə! Məni qoymusan dağın başına! Mənim isə cəsarətim çatmayıb ki, aşağı düşəm, sənə öz yaralarımı göstərəm, zəif yerlərimi boynuma alıb sənə söyləyəm! Mən sənin sevgini itirməkdən qorxurdum; indi bax, elə onu itirdim!

Axırı nə oldu? Dünən gecə sən mənim həyatımı məhv etdin! Bəli, bəli, məhv etdin! O qadının tələbi mənə etdiyi təklifin yanında heç nə idi! O qadın təhlükəsiz həyat, dinclik, stabililik təklif edirdi! Mən düşünürdüm ki, gəndiyimdə etdiyim bir xəta artıq dəfn olunub! Lakin o xəta qəflətən mənim qarşıma çıxdı; dəhşətli, məhvədici və ləyaqətsiz bir xəta! O, mənim boğazım-dan yapışdı! Mən onu öldürə bilərdim, onu yenidən qəbrə salıb basdırıa bilərdim, onun izlərini yox edib birdəfəlik itirə bilərdim! Sən mənə mane oldun. Bunu sən bilirsən! Səndən başqa heç kim bilmir, sən bilirsən! İndi isə... mənim gələcəyim yoxdur! Qabaqda məni yalnız ictimai rüsvayçılıq gözləyir! Mənim bütün ümidiyərim öldü! Məni biabırçı utanc, xalqın istehzalı qınaqları gözləyir! İndi məni haradasa, uzaq bir yerdə tənha həyat, vicdan əzabı və bəlkə də, bu cəmiyyətin həqarətləri içində yalqız bir ölüm gözləyir! Yox! Qoy qadınlar bir daha ərlərindən ideal düzəltməsinlər! Qoy qadınlar kişilərdən səcdəgah düzəltməsin, sonra da onlara sitaş etməsinlər! Yoxsa qadınlar daha çox insan həyatını məhv edərlər! Sənin kimi, mənim böyük məhəbbətlə sevdiyim qadın kimi! Sən də mənim həyatımı məhv etdin! (Gedir.)

Lədi Çiltern ona tərəf qaçır. Lakin qapı çırplılır, qadın qapının ağzında qalır. Rəngi solmuşdur, özünü itirir, köməksiz hiss edir özünü. Elə bil, suda bir ağac çöpüdür, yellənir. Onun açılmış qolları güllələşənləri kimi havada oynayır. O, uşaq kimi zanyır.

Pərdə.

ÜÇÜNCÜ PƏRDƏ

Lord Qorinqin evi. Kitabxana. Sağ tərəfdəki qapı zala çıxır. Soldakı qapı papiros çəkmək üçün otağa açılır. Arxadakı qapı qonaq otağına açılır. Divar sobası yanır. Eşikağası Fipps səliqə ilə qəzetləri yazı masasının üstünə yiğir. Fipps həvəssiz və soyuqqanlı görünür. Bəziləri onu ideal xidmətçi adlandırırlar. Sfinks ondan daha ünsiyyətcildir. Fipps maneralı bir maskadır.



Onun ağılı və emosional hayatı barədə heç bir məlumat yoxdur. O, elə bil, sadəcə, formadır.

Lord Qorinq daxıl olur. Frakdadır. Yaxasında sancaq var. İpək şlyapa geyib. Ağ əlcəklər geyinib. Çlynin plaş atıb. XVI Lüdovik sayağı əlağacı gəzdirir. Müasir dəbin ən xırda atributu belə yaddan çıxmayıb. Görünür, lord dəblə six bağlı adamdır, dəbi özü yaradır, sonra isə onun başında durur. Bəşəriyyətin fikir tarixində o, yeganə filosofdur ki, yaxşı və zövqlə geyinməyi bacanır.

LORD QORINQ. Fipps, mənim ikinci qönçəli sancağımı gətirdiniz?

FİPS. Bəli, milord. (*Lordun şlyapasını və əlağacını alır, yeni sancağı sinidə ona uzadır.*)

LORD QORINQ. Necə qəşəngdir! Fipps, Londonda bu sancağı taxan yeganə diqqətəlayiq adam mənəm, deyəsən!

FİPS. Bəli, milord. Bunu müşahidə eləmişəm.

LORD QORINQ (*köhnə sancağı çıxarı*). Fipps, görürsən, sən özün nə geyinirsənsə, o da dəb deməkdir. Başqalarının geyindiyi isə dəb deyil.

FİPS. Bəli, milord.

LORD QORINQ. Ədəbsizlik də belədir: o, sadəcə, başqalarının etdiyi hərəkətlərdir.

FİPS. Bəli, milord.

LORD QORINQ (*yeni sancağını taxır*). Yalan isə başqa adamların həqiqətidir.

FİPS. Bəli, milord.

LORD QORINQ. Başqaları dəhşətli məxluqdur. Ən yaxşı cəmiyyət elə insanın özüdür.

FİPS. Bəli, milord.

LORD QORINQ. Fipps, özünü sevmək bütün həyatın boyu davam edəcək bir romanın başlangıcıdır.

FİPS. Bəli, milord.

LORD QORINQ (*güzgüdə özünə baxır*). Fipps, hər halda, bu sancaq mənim xoşuma gəlmir. Elə bil, məni bir qədər yaşlı göstərir. Bu sancaqda, elə bil, yaşının ahil çağında olan kişillərə oxşayıram, hə, Fipps?

FİPS. Sizin xarici görünüşünüzdə heç bir dəyişiklik görmürəm, milord!

LORD QORİNQ. Görmürsünüz?

FİPS. Xeyr, milord.

LORD QORİNQ. Tam əmin deyiləm. Fipps, siz mənə daha münasib, bir qədər yüngül sancaq hazırlatdırın. Xüsusən cümlə axşamları.

FİPS. Milord, mən gül mağazasının sahibəsi ilə danışaram. Bu yaxında onun qohumlarından kimse vəfat edib. Görünür, sancağın belə alınması da bu səbəbdəndir.

LORD QORİNQ. Bizim ingilis cəmiyyətinin aşağı təbəqəsi üçün qeyri-adi xüsusiyyətdir! Onların qohumlarından daim kimse ölürlər!

FİPS. Bəli, milord. Bu barədə onların bəxti gətirir!

LORD QORİNQ (*geriyə dönüb ona baxır. Fipps soyuqqanlı halını saxlayır*). Hm... Fipps, məktub varmı?

FİPS. Bəli, milord. Üç dənə gəlib. (*Sinidə məktubları verir*.)

LORD QORİNQ (*məktubları götürür*). Fipps, iyirmi dəqiqə-dən sonra mənə karet lazımlı olacaq!

FİPS. Baş üstə, milord! (*Qapıya sarı gedir*.)

LORD QORİNQ (*çəhrayı rəngdəki məktubu ona göstərir*). Ooo! Bu məktub nə vaxt gəlib?

FİPS. Siz kluba gedəndən dərhal sonra onu bir nəfər əllə gətirib verdi.

LORD QORİNQ. Yaxşı, gedə billərsiniz! (*Fipps çıxır*.) Ledi Çilternin xətti və onun qeydlər üçün işlətdiyi kağız! Qəribədir! Gözləyirdim ki, Robert yassın! Ledi Çiltern, görəsən, nə yaza bilər mənə? (*Yazı masası arxasında oturub zərfi açır, oxuyur*.) “Mən sizi görmək istəyirəm. Sizə inanıram. Sizə gəlirəm. Gertruda”. (*Məktubu bükür, təəccübə qaşlarını qaldırır. Yenə məktubu başlayır oxumağa*.) “Sizi görmək istəyirəm. Sizə inanıram. Sizə gəlirəm”. Belə, deməli, o, hər şeyi öyrənilib. Yazıq qadın! Zavallı qadın! (*Saatını çıxarıb baxır*.) Çok gecdir axı! Saat ondur, bu vaxt adamın evinə gələrlər? Gərək Berkşirə getmə-yimi təxirə salımlı! Hər halda, gözləndiyin yerə getməmək həmişə xoş təsir bağışlayır. Subaylar klubunda məni gözləmirlər,



bax oraya gedərəm. Hə... çalışaram ledi Çilterni dilə tutum, qoy ərinin yanında olsun, onu tərk eləməsin. Hər bir ərli qadın belə etməlidir. Bədbəxtlik bundadır ki, qadınlarda mənəvi hisslər güclü olur. Elə buna görə də evlilik möhkəm olmur, ailələr dağlı-mağşa məhkəm olur. Saat on! Yəqin, indi gələr. İndi burada olar! Fippsə demək lazımdır ki, başqları üçün mən evdə yoxam! (Zəngi basmağa gedir.)

Fipps daxil olur.

FİPS. Lord Kaversam!

LORD QORİNQ. Eh! Bu valideynlər həmişə namūnasıb vaxtda peyda olurlar! Bu da təbiətin bir səhvidir! (*Lord Kaversam daxil olur*). Əziz ata, səni görməyimə çox şadamlı! (*Qabağına gedir*.)

LORD KAVERŞAM. Kömək elə, paltomu çıxarırmı!

LORD QORİNQ. Ata, bəlkə, heç çıxarmayasan?

LORD KAVERŞAM. Yox, qoy çıxarırmı. Burada nə yaxşı rahat kreslon var?

LORD QORİNQ. Hə, bu kresloda özüm otururam. Qonağım olanda.

LORD KAVERŞAM. Sağ ol! Burada külək-zad vurmur adamı?

LORD QORİNQ. Yox, ata, yelçəkən yoxdur...

LORD KAVERŞAM (*oturur*). Hə, çox yaxşı. Yelçəkən olanda dözə bilmirəm. Bızım evdə heç vaxt yelçəkən olmur.

LORD QORİNQ. Amma hərdən meh əsirl!

LORD KAVERŞAM. Nə? Meh? Başa düşmədim, nə demək istəyirsən? Mən səninlə ciddi söhbət eləməyə gəlmışəm, ser!

LORD QORİNQ. Bu gecə vaxtı? Saata bax bir, ata!

LORD KAVERŞAM. Saat ondur! Məncə, lap yaxşı vaxtdır!

LORD QORİNQ. Ata, bağışla, bu gün ciddi söhbətlər etməyə halim yoxdur! Bağışla məni, bu gün vaxtı deyill!

LORD KAVERŞAM. Bu nə deməkdir, ser?

LORD QORİNQ. Mövsüm vaxtı mən ciddi söhbətləri yalnız hər ayın çəşənbə günü saat dörrdən yeddiyə kimi aparıram.

LORD KAVERŞAM. Təsəvvür elə ki, çəşənbədir!

LORD QORİNQ. Axi indi yeddi dən keçib, ata, mənim həkl-

mim mənə icazə vermir, deyir ki, yeddi dən sonra ciddi söhbətlər eləmə! Belə olanda yuxuda danışıram, sayıqlayıram öz-özümə!

LORD KAVERŞAM. Yuxuda danışırsan? Nə olsun ki? Sən axı evli deyilsən?

LORD QORİNQ. Elədir, ata, evli deyiləm.

LORD KAVERŞAM. Hm... Bax elə bundan ötrü gəlmişəm ki, səninlə söhbət edəm. Sən təcili evlənməlisən! Sizin yaşınızda mən üç ay deyildi ki, subay qalmışdım, başladım sənin gözəl anana pərəstiş etməyə, onun qulluğunda durmağa. Evlənmək sənin borcundur, sən ömrün boyu kefə yaşamayaqsan ki! Bu gün hər bir ədəbli adam evlənməlidir! Həmişə kef çəkmək olar? Subay qalmaq indi daha dəbdə deyil. Subaylar etibardan düşmüş adamlarıdır. Onlar haqqında çox şey danışırlar. Sənin arvadın olmalıdır, ser! Dostun Robert Çilternə bax, gör nələrə sahib olub! Namusla, zəhmətlə, şərəfli əməklə və ağıllı arvadla hər şeyə nail olub! Sən niyə onun yoluyla getməyəsən, hə? Niyə ondan nümunə götürməyəsən?

LORD QORİNQ. Düşünürəm ki, mən də belə edəcəyəm, ata!

LORD KAVERŞAM. Əlbəttə, mən bunu çox istərdim. O zaman mən də rahat hiss edərəm özümü. İndi mən səndən ötrü yazış ananın gününü göy əsgiyə döndərmişəm. Sənin heç qəlbin yoxdur? Bizi yazığın gəlmir?

LORD QORİNQ. Nə danışırsan, ata! Elə demə!

LORD KAVERŞAM. Gərək çoxdan evlənəydin! Bir bax, otuz dörd yaşın var e!

LORD QORİNQ. Bilirəm, ata! Amma mən həmişə yaxama gözəl sancaq taxanda deyirəm ki, otuz iki yaşım var, ya da otuz bir yarım! Bu yaxamdaşı isə çox pis sancakdir, dəhşətdir lap!

LORD KAVERŞAM. Mənsə sənə deyirəm ki, otuz dörd yaşın var! Bundan başqa, bu otaq çox yelçəkəndir! Bu da sənin davranış və hərəkətlərinə pis təsir edir! Niyə mənə dedin ki, yelçəkən yoxdur burada? Mən güclü külək hiss edirəm! Lap çox tutur buranı! Düz məni tutur külək!

LORD QORİNQ. Məni də tutur, ata! Nə pis tutur yelçəkən?! Sabah gələrəm, səni görərəm, ata! Onda nədən istəsən, danışarıq. Qoy paltonu tutum, geyin!



LORD KAVERŞAM. Yox! Mən bura dəqiq bir niyyətlə gəlmİŞƏM! O niyyəti həyata keçirməmiş buradan gedən deyiləm! Sağlamlığıma zərər gəlsə də! Ya da səninkinə! Paltomu qoy o tərəfə!

LORD QORİNQ. Yaxşı, ata! Onda gəl keçək o biri otağa! (Qapının zəngi çalınır.) Bu otaqda yaman yelçəkən var! (Fipps içəri girir.) Fipps, sıqaret çəkilən otaqda sobanı yandırmışınız?

FİPS. Bəli, milord.

LORD QORİNQ. Gəl keçək oraya, ata. Siz elə asqırırsınız ki, adamın ürəyi paralanır.

LORD KAVERŞAM. Yaxşı, yaxşı! Mənim asqırmağa ixtiyarım yoxdur bəyəm?

LORD QORİNQ (üzrxahlıqla). Əlbəttə, var! Ata, mən yalnız sənə ürəyim yandığı üçün dedim belə!

LORD KAVERŞAM. Əh! Nəyimə lazımdır? Bu rəhmdillik və mərhəmət bu bələli dünyada, onsuZ da, həddən artıq çoxdur!

LORD QORİNQ. Səninlə razıyam, ata! Əgər insanlar bir-birinə az mərhəmət göstərsəydiLər, dünyada bədbəxtliklər, iztirablar da az olardı!

LORD KAVERŞAM (sıqaret çəkilən otağa gedir). Bu paradoxdur! Mən paradoxlara nifrət edirəm!

LORD QORİNQ. Elə mən də! Bizim dövrə kimi görürsən, paradoxdur başdan-ayağa! Adamın canı sıxlıR. Sən cəmiyyətdə hər kəsi apaydin görə bilirsən.

LORD KAVERŞAM (dönür, qalın kirpikləri arasından ogluna baxır). Sən həmişəmi anladığın şeyləri danışırsan?

LORD QORİNQ (bir qədər tərəddüldə). Bəli, ata! Diqqətlə qulaq asanda nə danışdığımı da bilirəm.

LORD KAVERŞAM (əsəb illəşərək). Diqqətlə qulaq asanda... hə? Həyəsiz küçüyə bax bir! (Sıqaret çəkilən otağa girir. Fipps daxil olur).

LORD QORİNQ. Fipps, indilərdə mənim yanımı bir xanım gələcək! İşlə əlaqədar! Gələndə onu qonaq otağına apar! Başa düşdün?

FİPS. Bəli, milord.

LORD QORİNQ. O qadının mənimlə vacib işi var!

FİPS. Başa düşürəm, milord!

LORD QORINQ. Daha heç kəsi qəbul etməyin! Heç bir şəkildə!

FİPS. Başa düşdüm, milord! (Zəng çalınır.)

LORD QORINQ. Ah! Bu, odur, yəqin! O qadındır! Onu özüm qarşılıyacağam! (Qapiya sən gedəndə lord Kaverşam o biri otaqdan başını çıxarıır.)

LORD KAVERŞAM. Mən səni çoxmu gözləyəcəyəm?

LORD QORINQ (karixir). Bu saat, ata, gəlirəm. Üzr istəyi-rəm! (Lord Kaverşam görünmür, üzünü Fippsə tutur.) Deməli, Fipps, danışdıq, düz qonaq otağına aparın onu!

FİPS. Baş üstə, milord!

Lord Qorinq siqaret çəkilən otağa girir. Nökər Harold missis Çivlini içəri müşayiət edir. Missis Çivli ilan kimi yaşılmıtlı-gümüşü libasdadır. Ciyinlərində ölgün qızılğıl rəngdə zolaqları olan qara atlaz parçadan manto var.

HAROLD. Madam, sizi necə təqdim edim?

MİSSİS ÇİVLİ (ona yaxınlaşan Fippsə). Lord Qorinq burada-dır? Mənə dedilər axı o evdədir?

FİPS. Madam, indi lord Qorinq lord Kaverşemla məşğuldur. (Soyuq tərzdə Harolda göz ağardır, o da dərhal gözdən itir.)

MİSSİS ÇİVLİ (öz-özünə). Nə yaxşı oğuldur!

FİPS. Madam, milord tapşırı ki, sizi qonaq otağına aparım. Xahiş elədi ki, bir az gözləyəsiniz. O, bu saat sizin yanınıza gələcək.

MİSSİS ÇİVLİ (təeccübələ). Lord Qorinq məni gözləyir ki?

FİPS. Bəli, madam.

MİSSİS ÇİVLİ. Siz buna əminsiniz?

FİPS. Milord mənə tapşırıb ki, gələn kimi sizi qonaq otağına aparım. (Qonaq otağının qapılannı açır.) Milordun tapşırığını dəqiqliklə yerinə yetirirəm!

MİSSİS ÇİVLİ (öz-özünə). Necə həssas bir diqqət! Gözlənil-məz qonağı gözləmək əsl müəsir təfəkkürün məhsuludur! (Qonaq otağına daxıl olur və otağa baxır.) Off! Bu subaylann qonaq otaqları necə səliqəsiz və narahat olurmuş! Bunları dəyişdirməli olacağam! (Fipps lampa gətinir.) Yox, yox, lampa lazım deyil! Onun işığı çox parlaqdır. Yaxşı olar ki, bir neçə şam yandırasınız!



FİPS (*lampanı geriyə, yazı masasının üstünə qoyur*). Baş üstə, madam!

MISSİS ÇİVLİ. Güman edirəm, şamların qəşəng abajurları var.

FİPS. Hələ ki onlardan heç kəs şikayət etməyib, madam! (*Qonaq otağına keçib şamları yandırmağa başlayır*.)

MISSİS ÇİVLİ (*öz-özünə*). Maraqlıdır, görəsən, o, hansı xanımı gözləyir? Onu iş başında yaxalamaq nə olardı! Kişiilər yaxalandıqları zaman həmişə axmaq görünürərlər! Kişiilər hər zaman yaxalarırlar! (*Otağa göz gəzdirə-gəzdirə yazı masasına yaxınlaşır*.) Maraqlı otaqdır! Nə maraqlı şəkildir! Aha, baxaq görək bu məktublar kimdən gəlib? (*Məktubları və vizitkaları eşələyir*.) Nə maraqsız şeylərdir! Hesablar, qaimələr! Bəs bu çəhrayı kağız nədir belə? Çəhrayı kağızda da məktub yazarlar? Lap gülməlidir! Bu lap orta təbəqənin sevgi romanının başlangıcına bənzəyir! Roman hissələrin büruza verilməsi ilə başlamamalıdır! Sevgi romanı ayıq başla başlamalı, bəxşışla nəticələnməlidir. (*Məktubu qoyur yerinə və yenə götürür*) Mən, deyəsən, bu xətti tanıyıram... Aaaa, Gertrudanın xəttidir. Hə, Gertruda Çiltemin, yadına düşür. Üslub da onunkudur – hər sətirdə on əmri! Və bütün səhifə əxlaq molzəsi ilə dolu olur! Görəsən, Gertruda bu dəfə nə yazar? Bəlkə, mənim barəmdə yazıb? Pls sözlər də yaza bilər! Ah, mən o qadına necə nifrət edirəm! (*Başlayır məktubu oxumağa*) “Sizə inanıram. Sizi görmək istəyirəm. Sizin yanınızda gəlirəm. Gertruda”. “Sizə inanıram. Sizi görmək istəyirəm. Sizin yanınızda gəlirəm. Gertruda”.

Üzü içiq saçır, sanki, qələbə sevincini yaşayır, elə istəyir ki, məktubu oğurlasın, Fipps içəri girir.

FİPS. Madam, qonaq otağındaki şamları yandırdım.

MISSİS ÇİVLİ. Təşəkkür edirəm. (*Tələsik qalxır, məktubu isə stolun üstündəki iri kağız qovluğunun altında gizlədir*)

FİPS. Madam, güman edirəm ki, abajurlar xoşunuza gələcək. Bunlar bizdə olan ən yaxşı abajurlardır. Bizim milordumuz nahar ərəfəsində həmişə bu işiqlar altında əynini dəyişir.

MISSİS ÇİVLİ (*gülümseyir*). Onda, əlbəttə ki, mülkəmməl olar.

FİPS (*ciddi*). Təşəkkür edirəm, madam.

Missis Çivli qonaq otağına gedir. Fipps qapını örtür və çıxıb gedir. Daha sonra qapı yenə yavaş-yavaş açılır, missis Çivli yenə yazı masasına yaxınlaşır. Birdən siqaret çəkilən otaqdan səs gəlir. Missis Çivlinin rəngi ağanır. Dayanıb qulaq asır. Səs-küy daha da artır. Qadın dərhal qonaq otağına qaçır, dodağını çeynəyir.

Lord Qorinqlə Lord Kaverşam daxil olurlar.

LORD QORİNQ (*etiraz edə-edə*). Ata, ay ata, əgər mənim evlənməyimi istəyirsənə, onda icazə ver, heç olmasa, vaxtı, yeri və arvadı özüm seçim də! Xüsusilə arvadı!

LORD KAVERŞAM (*quru*). Elə şey yoxdur! Bunlar mənə aiddir! Tanımırıam səni? Sənin seçdiyin adam kim olacaq ki? Bunu mən edəcəyəm! Burada mülkiyyət maraqları var. Hisslər rol oynamır. Sevgidir, hissdir, bunlar sonradan, evlilik dövründə gəlir adama.

LORD QORİNQ. Elədir, ata! O hisslər ərlə arvad bir-birinə nifrət etdikləri zaman gəlir adama... (*Lord Kaverşamin paltonu tutur.*)

LORD KAVERŞAM. Tamamilə doğrudur! Daha doğrusu, düz deyil, ser! Sən bu gün çox səfəh-səfəh danışırsan. Mənim dediyim odur ki, izdivacda əsas məsələ sağlam düşüncədir!

LORD QORİNQ. Axi sağlam düşüncəyə malik olan qadınların hamısı, nədənsə, kifir olur, ata! Özün görməmisən məgər? Əlbəttə, mən də eşitdiyimi deyirəm...

LORD KAVERŞAM. Ya kifir olsun, ya da gözəl, dəxli yoxdur, heç bir qadın sağlam düşüncəyə malik deyil! Yadında saxla – sağlam düşüncə biz kişilərə xas olan üstünlükdür.

LORD QORİNQ. Tamam doğru deyirsən, ata! Biz kişilər o qədər təvazökariq ki, bu üstünlüyüümüzdən heç vaxt istifadə etmirik, elə deyil?

LORD KAVERŞAM. Yox, mən istifadə edirəm! Birçə ondan istifadə edirəm, başqa şeydən yox!

LORD QORİNQ. Hə, hə, anam mənə deyib.

LORD KAVERŞAM. Elə sənin ananın xoşbəxtliyinin sırrı də bundadır! Sənsə qəlbsiz adamsan! Sənin heç qəlbin-zadın yoxmuş ki!



LORD QORINQ. Ata, bu nə sözdür! Elə deməl

Çıxırlar. Bir dəqiqədən sonra qəffətən lord Qorinq Robert Çilternlə birgə qayıdır. Həyəcanlıdır.

SER ROBERT ÇILTERN. Artur, əzizim, yaxşı ki həyatə düşdünüz, siz gördüm. Eşikağası dedi ki, siz evdə yoxsunuz! Cox qəribədir!

LORD QORINQ. Robert, məsələ bundadır ki, bu axşam mən çox məşğulam. Ona görə də belə bir tapşırıq verdim ki, evdə yoxam. Hətta atamı da soyuq qarşılıdım. Elə hey deyindilə ki, nə bilim yel çəkİR, soyuqdur, filan!

SER ROBERT ÇILTERN. Ah! Artur, mənə yox! Siz mənm üçün evdə olmalısınız! Siz mənim ən yaxşı dostumsunuz! Amma bilmək olmaz, bəlkə də, sabah siz mənim yeganə dostum olacaqsınız. Mənim arvadım hər şeyi bildi.

LORD QORINQ. Ah! Elə bilirdim belə olacaq!

SER ROBERT ÇILTERN. Bilirdiniz? (Ona baxır.) Bu, necə ola bilər?

LORD QORINQ (bir qədər tərəddüdlə). Elə içəri girəndə sizin üzünüüzün ifadəsindən bildim. Yaxşı, bəs ona kim deyib?

SER ROBERT ÇILTERN. Missis Çivli özü! İndi mənim sevdilim qadın hər şeyi bilir – bilir ki, mənim karyeram yalan və şərəfsizlik üstündə qurulub! Bilir ki, mən bütün həyatımı, ömrümü, evimi rüsvayçılıq qumu üstündə tikmişəm! Mən adı alverçiyəm, namusumu, qeyrətimi, ləyaqətimi satmışam! Mənə etibar edilən sırrı satmışam. Hələ şükür Allaha ki, lord Radley vaxtında öldü, bunları bilmədi. Ona necə zərbə vurdugumu bilmədən öldü! Kaş elə onda özüm ölüydəm! Yoldan çıxmayıyadım, alçaqlıq etməyəydim! (Üzünü əlləri ilə örtür.)

LORD QORINQ (pauzadan sonra). Vyanadan hələ cavab gəlməyib?

SER ROBERT ÇILTERN. Gəlib! (Gözləri işildayır.) Səfirliyin birinci katibindən bu axşam bir telegram almışam. Saat səkkizdə!

LORD QORINQ. Nə yazır?

SER ROBERT ÇILTERN. Heç nə! O qadına dair heç nə! Əksinə,

yazır ki, o qadının cəmiyyətdə nüfuzlu mövqeyi var. Özü də yuxarı dairələrdə. Hamı bilir ki, baron Arnheim var-dövlət və mirasının böyük bir hissəsini ona qoyub gedib. Bundan başqa heç nə öyrənə bilməmişəm.

LORD QORİNQ. Deməli, o qadın casus deyil.

SER ROBERT ÇİLTERN. Oh! Casuslar indi kimə lazımdır ki? Onların sənəti ölməkdədir. Onların vəzifələrini qəzetlər yerinə yetirir də!

LORD QORİNQ. Özü də pis yerinə yetirmir!

SER ROBERT ÇİLTERN. Artur, mən susamışam. Olarmı zəng edim, mənə bir şey gətirsinlər? Şərab, ya da seltzer!

LORD QORİNQ. Əlbəttə! Qoy mən deyim! (*Zəngi basır.*)

SER ROBERT ÇİLTERN. Təşəkkürlər! Artur, mən bilmirəm nə edim, bilmirəm! Necə edim, Artur, qalmışam belə! Siz axı mənim yeganə dostumsunuz! Birçə sizə inanıram! Mən sizə möhkəm inana bilərəm, elə deyil?

Fipps daxil olur.

LORD QORİNQ. Əzizim Robert, əlbəttə, inana bilərsiniz! Oh! (*Fippsə*) Şərab və seltzer gətirin!

FİPS. Baş üstə, milord!

LORD QORİNQ. Hə, Fipps!..

FİPS. Bəli, milord!

LORD QORİNQ. Üzr istəyirəm, Robert. Birçə dəqiqə sizi yalnız buraxım. Xidmətçiye bir-iki tapşırıq verəcəyəm.

SER ROBERT ÇİLTERN. Buyurun, buyurun!

LORD QORİNQ. O xanım gəlsə, deyin ki, evdə yoxam! Deyin, milord qəfildən şəhər kənarına getməli oldu! Başa düşdünüzmü?

FİPS. Milord, xanım qonaq otağındadır! Siz mənə dediniz ki, gələn kimi xanımı qonaq otağına aparıım. Mən də apardım.

LORD QORİNQ. Fipps, düz eləmisiniz! (*Fipps çıxır.*) Nə zibilə düşmüşəm?! Eybi yox, məncə, bu qarşıqlıqdan qurtulacağam! Mən onunla qapı arasından danışaram. Çətin vəziyyətdir, amma birtəhər yola verərəm də!

SER ROBERT ÇİLTERN. Artur, deyin görüm, mən nə etməli-



yəm? Mənə elə gəlir ki, bütün dünya başıma fırlanır. Həyatım məhv olur. Sanki, sükanı olmayan gəmi kimiyəm, qalmışam qaranlıq səma altında...

LORD QORİNQ. Robert, siz axı arvadınızı sevirsiniz, elə deyilmi?

SER ROBERT ÇİLTERN. Mən onu çox sevirəm. Əvvəllər elə biliirdim ki, həyatda əsas şey mənsəbdir, ad-sandır. Amma sən demə, belə deyilmiş. Əsas sevgidir, sevgil Sevgi hər şeydir həyatdal Mən öz arvadımı sevirəm. Amma onun gözündə düşmüşəm. İndi onun gözündə şərəfsiz bir adam kimiyəm. Hər şey bitdi! O, mənim necə adam olduğumu bildi!

LORD QORİNQ. Məgər o özü səhv'lər etməyib? Bəlkə, o da nə vaxtsa elə şeylər edib ki, təsir altına düşüb, ya da elə arzuolunmaz hərəkətlər edib ki... Doğrudanmı, o, sizi bağışlaya bilmir?

SER ROBERT ÇİLTERN. Mənim arvadımı deyirsiniz? Yox! Heç vaxt! O heç bilmir ki, zəiflik, yaxud tovlama nə deməkdir. Mən də o biri kişilər kimi puçam! Mənim arvadım da əksər yaxşı qadınlar kimi bizzən yüksəkdə durur; o, öz həqiqətində amansızdır, soyuq və sərtdir; o, İztirablara belə baş əymir. Lakin mən onu sevirəm! Artur, bizim uşağımız yoxdur; axı mən ondan başqa kimi sevilm? Bəs məni kim sevsin, hə? Bəlkə də, Allah bizi uşaqlı versəydi, onun ürəyi yumşalardı, o daha mərhəmətli olardı! Mənə qarşı mülayim olardı! Lakin Allah bizi tənha ev verdi. Gertruda isə mənim qəlbimi ikliyə böldü. Gəlin bu haqda danışmayaq. Bu axşam mən ona kobudluq etdim. Lakin günahkarlar müqəddəslərlə danışan zaman, yəqin, elə həmişə kobud olurlar. Allah bilir mən ona nə dedim; ona elə bir həqiqət söylədim ki, çox rəzil idi, kişilərin rəzil həqiqəti idi! Bu barədə danışmasaq yaxşıdır!

LORD QORİNQ. Sizin arvadınız sizini bağışlayacaq! Bəlkə də, bu dəqiqliklərdə o, sizi artıq bağışlayıb. Robert, o, sizi sevir! Niyə də bağışlamasın?

SER ROBERT ÇİLTERN. Allah eləsin! Allah eləsin! (*Üzünü əlli ilə tutur.*) Artur, bilirsiniz, mən sizə başqa şeylər də demək istəyirəm axı!

Fipps əlində sini, ləçkilər içəri girir.

FİPS (*içkiləri Robertə verir*). Şərab və seltzer, ser!

SER ROBERT ÇİLTERN. Təşəkkür edirəm.

LORD QORİNQ. Sizin karetiniz buradadır, Robert?

SER ROBERT ÇİLTERN. Yox, mən klubdan birbaşa bura piyada gəlmışəm.

LORD QORİNQ. Fipps, ser Robert mənim karetimi götürəcək.

FİPS. Oldu, milord. (*Çıxır*.)

LORD QORİNQ. Robert, inciməyin, mənim karetim sizi gözləyir!

SER ROBERT ÇİLTERN. Artur, icazə verin, bir beş dəqiqə də ləngiyim. Mən artıq bu gün palatada nə deyəcəyimi bilirəm. Argentina kanalı barədə müzakirələr saat on birdə başlayacaq. (*Qonaq otağından tarappılıt gəlir, kreslo aşır*.) Bu nədir belə?

LORD QORİNQ. Heç nə! Fikir verməyin.

SER ROBERT ÇİLTERN. O biri otaqda nəsə səs eşitdim. Elə bil, kreslo aşdı. Kimsə bizə qulaq asır.

LORD QORİNQ. Yox, yox! Orada heç kim yoxdur!

SER ROBERT ÇİLTERN. Yox, orada kimsə var! Otaqdan işiq da gəlir. Qapı da aralıdır. Kimsə mənim bütün sırlarımə qulaq asır. Artur, bu nədir belə?

LORD QORİNQ. Robert, siz həyəcanlısınız, gərginsiniz, əsəbi-leşmişiniz. Sizə elə gəldi. Orada heç kim yoxdur. Əyləşin, dostum!

SER ROBERT ÇİLTERN. Söz verin ki, orada heç kim yoxdur!

LORD QORİNQ. Bəli, söz verirəm!

SER ROBERT ÇİLTERN. Deyin vicdan haqqı. (*Əyləşir*.)

LORD QORİNQ. Vicdan haqqı!

SER ROBERT ÇİLTERN (*yenidən ayağa durur*). Artur, yox, özüm yoxlayacağam!

LORD QORİNQ. Yox, yox, yox!

SER ROBERT ÇİLTERN. Əgər heç kim yoxdursa, mən ora niyə baxmayım, hə? Artur, siz məni o otağa buraxmalısınız, mən ora baxmaliyam! Əmin olmaliyam ki, orada heç bir casus yoxdur və ailəmin də sırrını heç kim bilmir! Artur, siz bilmirsiniz, mən nə çəkirəm!

LORD QORİNQ. Robert, sakit olun! Mən axı sizə dedim orada heç kim yoxdur! Bu kifayət deyil?



SER ROBERT ÇİLTTERN (*otağa hücum çəkir*). Yox, kifayət deyil! Mən bu otağa girmək istəyirəm! Tələb edirəm! Siz dediniz orada heç kəs yoxdur! Bəs məni niyə buraxmırıñız ora?

LORD QORİNQ. Allah xatırınə, Robert, lazı̄m deyil! Orada kimsə var! O kimsəni siz görməməlisiniz!

SER ROBERT ÇİLTTERN. Ah, gördünüz, elə belə də bilirdim!

LORD QORİNQ. Mən sizə o otağa girməyi qadağan edirəm!

SER ROBERT ÇİLTTERN. Çəklin yolumdan! Mənim həyatım qumara qoyulub! Cəhənnəmə ki orada kim var! Mənə dəxli yoxdur, bu saat onu görməliyəm! Mən bilməliyəm ki, sırrımı kimi açmışam, mənim allə həyatımın gizlilişini kim eşidib! (*Otağa girir.*)

LORD QORİNQ. Ay Allah! Orada öz arvadıdır!

Ser Robert Çilttern geri qayıdır. Açıqlı və əsəbi halda

SER ROBERT ÇİLTTERN. Mənə izah edin görüm, o qadının burada nə işi var?

LORD QORİNQ. Robert, and içirəm ki, o qadın pak və güñahsızdır! Sizə qarşı da xəyanət etməyib!

SER ROBERT ÇİLTTERN. Alçaq, rəzil bir qancıq!

LORD QORİNQ. Robert, belə deməyin! O qadın sizdən ötrü gəlib bura. Ona görə gəlib ki, mənimlə məsləhətlaşın ki, sizi necə xilas etmək oları O, sizdən başqa heç kim sevmir! Yalnız siz sevir!

SER ROBERT ÇİLTTERN. Siz dəli olmuşunuz! Bu qadına sizin əlaqələrinizin mənə dəxli yoxdur! Qoy o, sizin sevgiliniz olsun! Siz elə bir-birinizi yaraşırıñız! Əla cütlüksünüz! O qadın əxlaqsız, tərbiyəsiz və utanmazdır, siz də – xəyanətkar dost, düşməndən də betərsiniz.

LORD QORİNQ. Yox, Robert, yalandır! Allaha and olsun, bu, düz deyil! Gəlin gedək içəri, qoy sizin yanınızda mən izah edim hər şeyi!

SER ROBERT ÇİLTTERN. Ser, icazə verin, gedim. Buraxın məni! Siz mənə kifayət qədər yalan danışdırınız! (*Cixır.*)

Ser Robert Çilttern çıxır, lord Qorinq qonaq otağına sarı

yüyürür, missis Çivli qarşısına çıxır və ona kinayəli, işvəli təbəssümə baxır.

MİSSİS ÇİVLİ (*bic-bic gülərək*). Axşamınız xeyir, lord Qorinq!

LORD QORINQ. Missis Çivli?! Aman Allah! Sizin mənim qonaq otağında nə işiniz var, hə?

MİSSİS ÇİVLİ. Qulaq asırdım. Qapı arasından danışıqlara qulaq asmaqdan ötrü sinov gedirəm! Adam həmişə belə vəziyyətlərdə elə maraqlı şeylər eşidir ki!

LORD QORINQ. Bu, Allaha da xoş getməz! Sizə elə gəlmir ki, bu, Tanrıının özünü də tovlamaq deməkdir, hə?

MİSSİS ÇİVLİ. Oh! Narahat olmayıñ, Tanrıının özünü neçə dəfə yoldan çıxarıblar, artıq buna öyrəşib!

İşarə edir ki, lord ona mantosunu çıxarmaqdə kömək eləsin, lord Qorinq itaətlə bunu edir.

LORD QORINQ. Çox şadam ki, gəlmisiniz. Mən sizə xeyir-xah bir məsləhət vermək istəyirəm.

MİSSİS ÇİVLİ. Oh! Allah xatirinə! Bunu etməyin! Qadına axşamlar geyinə bilməyəcəyi heç şeyi bağışlamaq lazımdır.

LORD QORINQ. Görürəm, siz əvvəllər olduğu kimi inadkarlıq göstərirsiniz.

MİSSİS ÇİVLİ. Daha çox! Mən təkmilləşmişəm! Yaxşılığığa doğru! Təcrübə toplamışam.

LORD QORINQ. Həddən artıq! İfrat təcrübə təhlükəlidir. Siqaret çəkirsiniz? Lordonda gözəl qadınların yarısı siqaret çəkir. Şəxsən mən o biri yanısına üstünlük verirəm.

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm. Mən, ümumiyyətlə, siqaret çəkmirəm. Mənim dərzim siqaret iyini xoşlamır. Qadının həyatda birinci vəzifəsi isə dərzisini razi salmaqdır. Elə deyil? İkinci vəzifəsi nədən ibarətdir – hələ heç kim bunu izah edə bilməyib.

LORD QORINQ. Siz burası Robert Çiltemin məktubunu mənə satmağa gəlmisiniz?

MİSSİS ÇİVLİ. Onu sizə bir neçə şərtlə təklif etmək üçün! Haradan bildiniz bunu?



LORD QORINQ. Çünkü siz bu barədə susursunuz. Məktub sizdədir?

MISSİS ÇİVLİ (əyləşir). Oh, yox! Görmürsən, mənim gözəl donumun cibi yoxdur? Gözəl tikilmiş paltarda cib olmur!

LORD QORINQ. Qiymətinizi deyin!

MISSİS ÇİVLİ. Necə də mənasız bir ingilissiniz! Bu ingilislər niyə düşüñürler axı həyatda çek kitabı hər şeyi həll edə bilər? Niyə, hə, əzizim Artur, niyə? Mənim pulum sizinkindən qat-qat çoxdurl Təxminən, Robert Çilterninki qədər pulum var! Mənə pul lazım deyil!

LORD QORINQ. Bəs nə istəyirsiniz, missis Çivli?

MISSİS ÇİVLİ. Məni niyə Laura çağırırsınız, hə?

LORD QORINQ. Mən bu adı xoşlamıram.

MISSİS ÇİVLİ. Vaxt vardi xoşlayirdiniz...

LORD QORINQ. Elədir. Buna görə də indi xoşlamıram.
(Missis Çivli jestlə onu yanında oturmağa çağırır, lord gülümşəyir və onun yanına gedir.)

MISSİS ÇİVLİ. Artur, bir zamanlar siz məni sevirdiniz.

LORD QORINQ. Hə, sevirdim.

MISSİS ÇİVLİ. Və məndən xahlış edirdiniz ki, sizin arvadınız olsun.

LORD QORINQ. Bu, sizə olan sevgimin təbii nəticəsi idi.

MISSİS ÇİVLİ. Sonra da məni atdiniz... ona görə ki, guya, məni Tenblinin qış bağında olarkən zavallı lord Mortleyklə mazaqlaşanda görmüşdünüz... Daha doğrusu, siz dediniz ki, görmüsünüüz...

LORD QORINQ. Bildiyimə görə, bu məsələni mənim vəklilik müəyyən şərtlərlə sizinlə həll edib. O şərtləri siz özünüz diktə etmişdiniz...

MISSİS ÇİVLİ. O zaman mən kasib idim, siz varlı...

LORD QORINQ. Elədir. Buna görə də siz özünüzü elə apardınız ki, guya, məni sevirsiniz.

MISSİS ÇİVLİ (çiyinlərini çəkir). Yaziq qoca lord Mortleyk! Onun danışmağa ikicə mövzusu vardi – biri arvadıydı, birlə də podaqrası! Və mən heç vaxt başa düşə bilmirdim ki, o, bunların hansı birlindən danışır. Bədbəxt qoca onların hər ikisini elə pis

söyürdü ki! Nə işə... Artur, siz o zaman çox sarsaq bir hərəkət etdiniz. Lord Mortleyk mənim üçün əyləncədən başqa bir şey deyildi. Belə deyək də – ingilis bağ evinə qonaq getdiyin zaman qeyri-ixtiyari özünü əyləncəyə aludə edən adamın rəzil məşğulliyəti kimi bir şey idi. Adam darixmaqdan orada nə desən edər! Bundan ötrü heç kimi günahkar saymazlar!

LORD QORİNQ. Bəli, çoxları belə hesab edir.

MISSİS ÇİVLİ. Mən sizi sevirdim, Artur.

LORD QORİNQ. Əziz missis Çivli, kimisə sevmək üçün siz həmişə çox ağıllı olmusunuz.

MISSİS ÇİVLİ. Amma sizi sevirdim. Siz də məni sevirdiniz. Özünüz də bilirsiz ki, məni sevirdiniz. Məhəbbət işə çox qeyri-adı bir hissdir. Əgər kişi nə vaxtsa bir qadını sevibsə, o, həmin qadın üçün hər şey edər. Birçə şeydən – o qadını sevməkdə davam etməkdən başqa! (*Əlini onun əllərinə toxundurur.*)

LORD QORİNQ (*əllərini ehtiyatla çəkir*). Elədir, hər şeyi edər, bircə sevməkdən başqa.

MISSİS ÇİVLİ (*pauzadan sonra*). Mən xaricdə yaşamaqdan bezmişəm. Londona gəlmək istəyirəm. İstəyirəm ki, gözəl bir evim olsun burada. Salonum olsun, qonaq qəbul edim. Əgər ingilislərə danışmağı, irlandlılar isə qulaq asmağı öyrətmək olsaydı, buradakı cəmiyyət, bilirsiniz, necə mədəni olardı! Bundan başqa, mən artıq yaşımin romantik mərhələsindəyəm. Mən dünən sizi Çilternlərin evində görəndə anladım ki, kimisə sevməli olsam, o yalnız siz olacaqsınız, Artur! Belə! Sizinlə evlənən günün səhərisi işə o məktubu sizə verəcəyəm. Robert Çilternin məktubunu! Bax mənim təklifim budur! Hətta mən o məktubu indi də verə bilərəm, əgər siz mənimlə evlənəcəyinizi söz versəniz.

LORD QORİNQ. Lap indi?

MISSİS ÇİVLİ (*gülür*). Sabah!

LORD QORİNQ. Ciddi deyirsiniz?

MISSİS ÇİVLİ. Tam ciddiyyətlə.

LORD QORİNQ. Məndən sizə yaxşı ər olmaz.

MISSİS ÇİVLİ. Mənə pis ər də yetərlidir. Mən artıq iki dəfə ərdə olmuşam. İkişini görmüşəm. Onlar məni dəhşətli dərəcədə əyləndirirdilər.



LORD QORİNQ. Demək istəyirsiniz ki, siz özünüz özünüzü
əyləndirirdiniz, eləmi?

MİSSİS ÇİVLİ. Mənim evliliyim barədə nə bilirsınız?

LORD QORİNQ. Heç nə. Lakin onu kitab kimi oxuya biliram.

MİSSİS ÇİVLİ. Necə yəni kitab? Hansı kitabdan danışırsınız?

LORD QORİNQ (qalxır). Say kitabından¹.

MİSSİS ÇİVLİ. Evinizə gələn qadını təhqir etmək nə dərəcədə nəzakət sayılır, hə?

LORD QORİNQ. Əgər qadın sizin kimi belə füsunkardırsa, cinsi onun üçün müdafiə rolunu oynamır. Onun cinsi kişi üçün bir çağınışdır.

MİSSİS ÇİVLİ. Yəni düşünürsünüz ki, bu, mənə komplimentdir, hə? Əzizim, qadınları komplimentlə tərk-silah etmək olmaz. Kişi ləri isə etmək olar. İki cins arasındaki fərq də bundadır.

LORD QORİNQ. Qadınlar heç vaxt heç nə ilə tərk-silah olunmurlar... hər halda, mənim bildiyimə görə.

MİSSİS ÇİVLİ (pauzadan sonra). Deməli, belə çıxır ki, siz dostunuz Robert Çilternin məhv olmasını görməyi mənimlə evlənməkdən daha məqbul sayırsınız, eləmi? Özü də hələ də cazibədarlığını itirməmiş mənim kimi bir qadınla evlənməkdən! Düşünürdüm ki, siz fədakarlıq göstərəcəksiniz. Artur, bu necə də yaxşı olardı! Ömrünüzün qalan hissəsini də yüksəklərdə keçirərdiniz!

LORD QORİNQ. Mən indi elə belə edirəm. Fədakarlığa gəlinəcə isə, onu gərək qanunla qadağan edəsən. Fədakarlıq özünü qurban verdiyin adamları əxlaqsız edir, adamlar həmişə yoldan çıxır, azırlar.

MİSSİS ÇİVLİ. Robert Çilterni nə iləsə əxlaqsızlaşdırmaç olmaz, hə? Yaddan çıxarmayın, mən onun əsl iç üzünü tanıyıram!

LORD QORİNQ. Sizin dediyiniz cəhətlər Robertin əsl mahiyyəti deyil! Bəli, raziyam sizinlə, onun gəncliyində etdiyi səhv hərəkətlər rüsvayçılıqdır, axmaqlıqdır, raziyam, şərəfsizlikdir... onun üçün ləyaqətsiz bir hərəkətdir, bunu da qəbul edirəm... amma bu, onun əsl mahiyyəti və iç üzü deyil!

¹ *Say kitabı* – Bibliyanın dördüncü kitabı, burada İsrailin tayfa və nəsilləri sadalanır. Eyham vurulur ki, missis Çivlinin erlerinin sayı-hesabı olmayıb.

MISSIS ÇİVLİ. Siz kişilər həmişə bir-birinizi müdafiə edirsiniz!

LORD QORİNQ. Siz qadınlar da həmişə bir-birinizi hücum edirsiniz!

MISSIS ÇİVLİ (*qıcıqlanır*). Mən yalnız bir qadına hücum edirəm, Gertruda Çilternə! Mən ona nifrat edirəm! İndi həmişəkindən daha çox nifrat edirəm ona!

LORD QORİNQ. Yəqin, ona görə ki, siz onun həyatını əsl faciəyə döndərmisiniz.

MISSIS ÇİVLİ (*ıstehzayla*). Qadının həyatında yalnız bir əsl faciə var; onun üçün keçmiş olan şey onun əbədi məşuqu, gələcək isə bir qayda olaraq əridir.

LORD QORİNQ. Ledi Çiltern sizin eyhamla danışdığınız həyatdan bixəbərdir.

MISSIS ÇİVLİ. Yeddi ölçülü əlcək geyən qadının başı heç nədən çıxmaz. Bilirsınız mı, Gertruda həmişə yeddi ölçüdə əlcək geyir? Görünür, elə bu da bizi bir-birimizdən fərqləndirir... Nə isə... Artur, deməli, bizim romantik görüşümüz bitdi, eləmi? Heç olmasa, siz bu görüşün romantik olması qənaətindəsinizmi, hə? Bir də fikirləşin, əgər sizin arvadınız olsam, mən öz diplomatik karyerəni qurban verməyə belə hazırlam! Siz imtina etdiniz. Çok yaxşı. Ser Robert mənim istədiyim Argentina kanalını müdafiə etməsə, mən onu ifşa edəcəyəm. *Voila tout!*¹

LORD QORİNQ. Bunu etməyin! Bu, alçaqlıq, viddansızlıq olar!

MISSIS ÇİVLİ (*çiyinlərini çəkiñ*). Belə gurultulu sözlər nəyə lazımkı! Onların heç bir mənası yoxdur ki! Bu, kommersiya sövdəsidir. Vəssalam. Sentimental hissələri bura qarışdırmaq olmaz. Mən Robert Çilternə təklif etdim ki, məndən nəyisə pulla alsın. O hesab edir ki, mənim qiymətim həddən artıq bahadır. Əgər o, mənim istədiyim qiyməti verməsə, onda cəmiyyətlə hesablaşmalı olacaq. Bu, ona daha baha başa gələcək. Daha nə deyim, sözüm yoxdur. Mən getməliyəm. Sağ olun! Siz mənim əlimi sıxmaq istəmirsiniz?

LORD QORİNQ. Sizin? Yox! Mən sizin Robert Çilternlə bağlı o kommersiya sövdənizi, hiyləgər niyyətinizi bağışlayardım.

¹ Bu qədər! Vəssalam! (fr.)



Mən deyərdim ki, bu firildaq elə bizim iyərənc biznes əsimizə layiq bir işdir. Bunu da keçərdim sizə; lakin siz, görünür, unutmusunuz ki, bura sevgi haqqında danışmağa gəlmışdiniz, sizin dodaqlarınızdan “məhəbbət” sözü qopanda mən duydum ki, artıq bu sözün özünü də ləkələdiniz; sizin üçün sevgi artıq bağlanmış kitabdır; siz dünyanın ən mötəbər, ən zərif bir qadınının evinə gedib hyləgərcəsinə ailəni dağıtmaq, ərinin o qadının gözündən salmaq, onun sevgisini öldürmək, qəlbini incitmək, bəlkə də, parça-parça etmək, o qadının idealını məhv edib həyatını büsbüütün zəhərləmək niyyətində olmusunuz! Bax bunu sizə bağışlaya bilməyəcəyəm! Bax bu, rəzalət və çirkinlikdir! Bunu heç cür bağışlamaq olmaz!

MISSİS ÇİVLİ. Artur, siz mənə qarşı insafsızcasına danışırınız. İnanın mənə, siz mənə ədalətsizlik edirsiniz. Əvvəla, mən Gertrudagilə heç o məqsədlə də getməmişdim, mənim onu incitmək, yaxud onunla oyun oynamamaq fikrim də yox idi. Biz ledi Markbiylə ora ona görə getdik ki, mən saçılığımı itirmişdim, haradasa salmışdım. Soruşmaq istəyirdik ki, bəlkə, Gertrudagildə düşüb. İnanmirsansa, ledi Markbılən də soruşa bilərsən. Ledi Markbıl təsdiq edə bilsən. Sonra ledi Markbıl çıxıb getdi, biz qaldıq tək. Bizim Gertruda ilə səhbətimiz isə yaxşı alınmadı. Gertruda özü mənə kinayəli və tənəli sözlər dedi. Mən də cavabını qaytardım, bəlkə də, bir qədər sərt oldum, amma nə isə... mənim məqsədüm bu deyildi, brilyant saçılığını tapmaq idi. Məsələ belə oldu.

LORD QORİNQ. Yaqut qasılı ilanabənzər brilyant saçılığan?

MISSİS ÇİVLİ. Hə, hə. Haradan bildiniz?

LORD QORİNQ. Çünkü o tapılıb. Daha doğrusu, onu mən tapdım, lakin gedərkən eşikağasına bu barədə deməyi unuttum. (*Qonaq otağına, yazı masasına tərəf gedir, masanın gözlərini açır.*) Saçılığan buradadır. Yox, o biri gözdədir. Bax budur, saçılığan! Sizinkidirmi? (*Gətirib göstərir.*)

MISSİS ÇİVLİ. Hə. Ah, necə sevinirəm. Nə yaxşı tapıldıl! Bu... Artur, mənə hədliyyədir...

LORD QORİNQ. Siz onu taxacaqsınız?

MISSİS ÇİVLİ. Mütləq. Mənə kömək edin. (*Lord Qorinq*

*qəflətən qadının saçlığını onun biləyinə taxır.) Nə edirsiniz?
Mən bilmirdim heç, bunu bilerzik kimi də taxmaq olar?*

LORD QORINQ. Doğrudan?

MİSSİS ÇİVLİ (*işvəylə öz gözəl əlini lorda uzadır*). Belə də pis deyil! Baxın, görün mənə necə yaraşır!

LORD QORINQ. Elədir. Onu sonuncu dəfə gördüyümdən də gözəldir.

MİSSİS ÇİVLİ. Nə vaxt görmüsünüz?

LORD QORINQ (*təmkinlə*). On il bundan əvvəl. Ledi Berkşirin boynunda, siz də ondan oğurlamışınız bunu.

MİSSİS ÇİVLİ (*diksənib geriyə çəkiliñ*). Nə? Bu nə deməkdir?

LORD QORINQ. Siz bu saçlığını mənim dayım qızı Meri Berkşirdən oğurlamışınız. Mən bu saçlığını o, əra gedəndə ona bağışlamışdım. O vaxt bədbəxt xidmətçidən şübhələndilər və onu rüsvayçılıqla qovdular. Ötən gecə mən bunu dərhal tanıdım. Qərara aldım ki, oğrunu tapana kimi heç kəsə bir kəlmə deməyim. İndi oğrunu tapmışam; onun etirafını eşitdim.

MİSSİS ÇİVLİ. Yalandır! (*Başını qaldıñır*.)

LORD QORINQ. Həqiqətdir! Özünüz də bilirsiniz! Həm də sizin üzünüzdə elə indi oğru sözü yazılıb!

MİSSİS ÇİVLİ. Yox, elə deyil, mən bu ittihamı rədd edirəm! Deyəcəyəm ki, mən bu miskin saçlığını heç vaxt görməmişəm! Onu heç əlimdə də tutmamışam!

Missis Çivli bilerziyi tələsik çıxarmağa çalışır. Lord Qorinq ona təbəssümələ baxır. Qadının əlləri bilerziyi çıxararkən titrəyir. Söyüş söyür.

LORD QORINQ. Missis Çivli, oğurluq sərf eləmir; çünkü oğru heç vaxt bilmir ki, necə gözəl bir şey oğurlayıb. Siz saçlığını çıxara bilmirsiniz? Bunu belə çıxarmaq olmaz, gərək bilsən, yayıcığı haradadır. Görünür, bilmirsiniz. Onu tapmaq çətindir.

MİSSİS ÇİVLİ. Əclaf! Donuzun biri donuz! (*Yenə çalışır ki, saçlığını açsın, amma aça bilmir*.)

LORD QORINQ. Oh! Gurultulu sözlər nəyə lazımdır? Onları indi heç bir mənası yoxdur.



MISSİS ÇİVLİ (*yenə hırsıla, hiddətlə qışqırı, saçılığanı dartır. Sonra dayanır, lord Qorinqə baxır*). Nə etmək fikrindəsiniz?

LORD QORİNQ. Eşikağasını çağıracağam. O, nümunəvi xidmətçidir, çağırışa dərhal gəlir. O gələn kimi isə polisin dalınca göndərəcəyəm.

MISSİS ÇİVLİ (*qorxudan əsir*). Polisə? Nə üçün?

LORD QORİNQ. Sabah Berkşirlər sizlə məhkəməyə verəcək. Buna görə də polis gəlib sizlə aparmalıdır.

MISSİS ÇİVLİ (*qorxudan üzüntülü görünür, rəngi ağarıb, dodaqları titrəyir. Üzündən maska düşüb. Bu anlarda ona baxmaq çox dəhşətlidir*). Bunu etməyin! Nə istəyirsiniz edərəm, Artur! Dünyada nəyi istəsəniz, edərəm sizin üçün!

LORD QORİNQ. Robert Çilternin məktubunu verin!

MISSİS ÇİVLİ. Yox!.. Dayanın! Qoyun bir qədər fikirləşim!

LORD QORİNQ. Robert Çilternin məktubunu verin!

MISSİS ÇİVLİ. Özümlə götürməmişəm axı! Sabah verərəm!

LORD QORİNQ. Yalan deməyin! Məktubu bu saat mənə verin!

(*Missis Çivli məktubu çıxanb uzadır. Onun rəngi meyit kimi ağarıb.*) Həmin məktubdur?

MISSİS ÇİVLİ (*boğuq səslə*). Hə, odur!

LORD QORİNQ (*məktubu götürür, baxır, diqqətlə gözdən keçirir və sonra onu lampa odunda yandırır*). Missis Çivli, sizin kimi gözəl və yaraşıqlı qadının sağlam düşüncədən, hər halda, məhrum olmamasını görmək çox xoşdur. Sizi təbrik edirəm.

MISSİS ÇİVLİ (*yazı masasının üstündə ledi Çilternin məktubu gözünə sataşır, məktubun ucu kitabın altından görünür*). Xahiş edirəm, bir stəkan su gətirin mənə!

LORD QORİNQ. Oh, əlbəttə! (*Otağın küncünə tərəf gedir, stəkana su süzür, arxası missis Çivliyə olanda, qadın ledi Çilternin məktubunu oğurlayır, lord Qorinq qayıdır suyu ona uzadanda qadın nazla imtina edir*)

MISSİS ÇİVLİ. Yox, istəmirəm, sağ olun. Mənə kömək edin, geyinim!

LORD QORİNQ. Böyük məmənünüyətlə. (*Mantosunu tutur*)

MISSİS ÇİVLİ. Təşəkkür edirəm. Mən bir də heç vaxt Robert Çilterni narahat etməyəcəyəm, ona zərər gətirməyəcəyəm.

LORD QORİNQ. Missis Çivli, buna imkanınız da yoxdur!

MISSIS ÇİVLİ. Hətta imkanım da olsaydı, etməzdim. Əksinə, mən ona elə bir xidmət göstərmək istəyirəm ki!

LORD QORİNQ. Bunu sizdən eşitməyimə şadam. Görünür, sizin qəlbinizdə çəvriliş baş verib.

MISSIS ÇİVLİ. Bəli! Sadəcə, ürəyim ağrıyır: Robert Çiltern kimi təmiz, əsl ingilis zadəganını, vicdanlı adamı vicdansızca-sına aldadırlar. Elə buna görə də...

LORD QORİNQ. Nə buna görə?..

MISSIS ÇİVLİ. Bilirsiniz, mənim cibimə necə olubsa, bir sənəd, özü də çox maraqlı bir sənəd düşüb. Gertruda Çilternin vida sözü və ölümqabağı etirafları...

LORD QORİNQ. Nə demək istəyirsiniz?

MISSIS ÇİVLİ (aci-acı gülümsəyərək özündən razı halda). Onu demək istəyirəm ki, mən Robert Çilternə onun arvadının bu gecə sizə yazdığını sevgi məktubunu göndərmək niyyətindəyəm!

LORD QORİNQ. Sevgi məktubu?

MISSIS ÇİVLİ (gülərək). “Inanıram. Görmək istəyirəm. Gəli-rəm. Gertruda”.

LORD QORİNQ (yazı masasına yaxınlaşır, konverti götürür, içində baxır, görür ki, boşdur, dönür). Mənfur qadın! Oğurluq etməsəniz, dura bilməzsınız! Əliniz öyrəşib! Qaytarın məktubu! Qaytarmasınız, onu zorla alacağam sizdən! Onu verməsəniz, evimdən çıxa bilməyəcəksiniz! (Qadının üstünə cumur, lakin missis Çivli stolun üstündəki elektrik zəngini götürür, basır və Fipps o dəqiqə içəri girir).

MISSIS ÇİVLİ (pauzadan sonra). Lord Qorinq zəng vurdı ki, siz məni ötürəsiniz. Gecəniz xeyrə, lord Qorinq! (Fippsin müşayiəti ilə çıxır. Onun üzü yenə işiq saçır, həqarətli bir işiq. Gözləri od saçır, elə bil, gəndiliyi yenidən qayıdır. Onun vida baxışları ox kimi deşicidir.)

Lord Qorinq miskin-miskin durub dodaqlarını çeynəyir, sonra siqaret çəkməyə başlayır.

Pərdə.



DÖRDÜNCÜ PƏRDƏ

İkinci pərdədəki şərait. Lord Qorinq divar sobasına söykənib, əlləri ciblərində. Danxır.

LORD QORINQ (*saati çıxarıb baxır, sonra zəngi basır*). Axx, belə də iş olar?! Bu evdə heç kəsi tapa bilmirəm! Bir adam yoxdur ki, danişasan onunla! Məndə isə o qədər maraqlı məlumatlar var ki! Mən indi lap təcili nömrəyə gedən qəzet materialı kimiyəm! (*Xidmətçi daxil olur*.)

CEYMS. Ser Robert hələ xarici işlər nazirliyindədir, milord.

LORD QORINQ. Ledi Çilterm hələ aşağı düşməyib?

CEYMS. Miledi öz otağındağı, çölə çıxmayıb. Elə indicə at sürməkdən gəlib.

LORD QORINQ (*öz-özünə*). Bu da pis deyil!

CEYMS. Lord Kaverşam ser Roberti kitabxanada gözləyir. Mən ona dedim ki, siz buradasınız, milord.

LORD QORINQ. Təşəkkür edirəm. Ona deyə bilərsinizmi ki, mən artıq çıxıb getmişəm?

CEYMS (*təzim edir*). Deyərəm, milord. (*Çıxar*.)

LORD QORINQ. Üç gün dalbadal ata ilə görüşməklə Vallah, həttə ən sevimli ata olsa belə, oğul üçün bu çoxdur! Allah eləyə, o, bu otağa gəlməyə! Ümumiyyətlə, gərək atalar görünməsin, gərək heç onların səsini də eşitməyəsən. Möhkəm ailənin əsası yalnız budur! Analar fərqlidirlər. Analar adının qəlbini oxuya bilirlər. (*Özünü kresloya atır, qəzet götürür, başlayır oxumağa. Lord Kaverşam daxil olur*.)

LORD KAVERŞAM. Hə, oğlum, Artur, sən burada neyləyirsən? Yenə, adətin üzrə, vaxt öldürürsən, hə?

LORD QORINQ (*qəzeti tullayıb ayağa durur*). Əziz ata, əgər kimsə kiminsə evinə gedirse, o özü vaxt itirmir, əksinə, qonaq getdiyi adının vaxtını alır!

LORD KAVERŞAM. Dünən gecəki söhbətlərim barədə fikirləşdin?

LORD QORINQ. Elə yalnız bu barədə düşünürəm, ata.

LORD KAVERŞAM. Yaxşı, de görüm, artıq nişanlandıñ, ya yox?

LORD QORİNQ (*mülayim*). Hələ yox! Amma yəqin ki, səhər yeməyinə qədər bunu edəcəyəm!

LORD KAVERŞAM (*istehzalı təbəssümə*). Nahara qədər də təxirə sala bilərsən, əgər münasib deyilsə!

LORD QORİNQ. Təşəkkürlər! Amma düşünürəm ki, elə səhər yeməyinə qədər nişanlısam, yaxşıdır.

LORD KAVERŞAM. Hm! Səndən baş açammiram da! Bilmək olmur ciddi deyirsən, ya yox!

LORD QORİNQ. Mən özüm də heç bilmirəm, ata! (pauza)

LORD KAVERŞAM. Bugünkü “Tayms”ı oxumusan?

LORD QORİNQ. “Tayms”? Yox, oxumamışam. Mən ancaq “Morning Post”u oxuyuram. Müasir həyat barədə bir şey bilmək istəyirsənsə, yalnız bu məlumatları öyrənə bilərsən – bu və ya digər hersoginya indi haradadır. Vəssalam. Qəzeti işi budur. Qalan məlumatlar adamın başını xarab edər.

LORD KAVERŞAM. Necə? Sən Robert Çilternin karyerası barədəki məlumatı oxumamışan? Özü də birinci səhifədə!

LORD QORİNQ. Nə? Robert haqqında? Yox. Oxumamışam. Nə yazıblar?

LORD KAVERŞAM. Nə yazıblar? Əlbəttə, ən tərifli sözlər! Çilternin dünənki iclasda Argentina kanalı barədəki çıxışı əla effekt verib! O çıkış natiqlik sənətinin zirvəsi sayıyla bilər. Kanninqdən¹ bəri palatada hələ belə çıxış olmamışdı!

LORD QORİNQ. Ah! Kanninq kimdir? Tanımiram onu, heç maraqlanmırıram da... Hə, necə oldu, Çiltern... bu layihəni müdafiə elədi?

LORD KAVERŞAM. Müdafiə elədi? Sən onu hələ yaxşı tanımirsan, ser! O, layihəni alt-üst elədi! Onu bir qəpiklik elədi! Hələ üstəlik, bütövlükdə belə layihələri maliyyələşdirən indiki maliyyə sisteminin atasını yandırdı! Bu nitq onun karyerasının dönüş nöqtəsi olacaq! Bəli, “Tayms” belə də yazır! Sən gərək bu məqaləni oxuyasan, oğlum! (Qəzeti açır.) “Ser Robert Çiltern....bizim ən görkəmli və gənc dövlət xadimlərimizdən biri... usta natiq... qətiyyətli mövqeyi və nüfuzu... vicdanlı və

¹ *Kanning Corc* (1770–1827) – ingilis dövlət xadimi; parlamentdə natiqliyi ilə ad çıxarmışdır.



namuslu... dəyanət və etibarı ilə tanınan... ingilis ictimai həyatının ən yaxşı təmsilçisi... mənəvi cəhətdən aşilanmış xarici siyasetçilərdən kəskin surətdə fərqlənən..." Görürsən? Sənin haqqında belə şeylər yazmazlar, ser!

LORD QORİNQ. Allah eləməsin! Lakin mən çox şadam ki, Robert haqqında belə şeylər yazıblar. Mən lap yaxşı mənada heyrətləndim. Bu, onu göstərir ki, Robert cəsarətli adamdır.

LORD KAVERŞAM. Cəsarət nədir, a bala! O dahidir!

LORD QORİNQ. Ah! Mən daha çox cəsarət deyərdim buna! Bizim dövrədə dahi lər itətöküdür. Amma cəsarətli adama nadir hallarda rast gəlirsən.

LORD KAVERŞAM. Bəs sən nə üçün parlamentə keçmirsən?

LORD QORİNQ. Ata, əzizim, parlamentə yalnız cansıxıcı adamlar gedir və orada yalnız küt adamlar uğur qazanırlar.

LORD KAVERŞAM. Bəs sən niyə həyatda faydalı bir işin qulpundan yapışmırısan?

LORD QORİNQ. Mən hələ çox cavanam.

LORD KAVERŞAM (*quru tərzdə*). Cavanların bu cür münasibətlərinə yoxam da! İndiki dövrədə hamı özünü cavan göstərməyə çalışır. Çox axmaq bir dəbdir!

LORD QORİNQ. Cavanlıq dəb deyil, ata! Cavanlıq incəsənətdir!

LORD KAVERŞAM. Sən mənə de görüm, niyə o gözəl qadın var e, miss Çiltem, ona evlənmək təklif etmirsən, hə?

LORD QORİNQ. Mənim əsəblərim zəifdir. Xüsusilə səhərlər.

LORD KAVERŞAM. Doğrudan al! Onda sənin heç bir şansın yoxdur ki, miss Çiltem heç təklifini qəbul etməz!

LORD QORİNQ. Heç bilmirəm bu gün necə olacaq! Görək də!

LORD KAVERŞAM. Əgər o, sənin təklifini qəbul etsə, onda İngiltərənin ən gözəl ağılsızı olar.

LORD QORİNQ. Mən də elə ağılsızla evlənmək istəyirəm! Ağıllı arvad mənim başımı altı ayın içində xarab eləyər!

LORD KAVERŞAM. Sən miss Çiltemə layiq deyilsən!

LORD QORİNQ. Ata, əzizim, əgər biz kişilər layiq olduğumuz qadınlarla evlənsəydi, onda həyat bizim üçün dözülməz olardı.

Meyblı Çiltem daxil olur.

MEYBL ÇİLTERN. Aaal Salam, lord Kaverşam! Ledi Kaverşam necədir?

LORD KAVERŞAM. Ledi Kaverşam özünü ... həmişəki kimi hiss edir. Hə, həmişəki kimi.

LORD QORİNQ. Sabahınız xeyir, miss Meybl!

MİSS MEYBL (*ona heç əhəmiyyət vermir, yalnız lord Kaverşama müraciət edir*). Bəs ledi Kaverşamın şlyapaları necədir? Yaxşıdırımı hamısı?

LORD KAVERŞAM. Bu yaxında vəziyyətləri yaman ağırlaşmışdı...

LORD QORİNQ. Miss Meybl, sabahınız xeyir!

MEYBL ÇİLTERN (*lord Kaverşama*). Ümidvaram ki, cərrahiyə müdaxiləsi lazımlı gəlməyəcək.

LORD KAVERŞAM (*qızın zərif inadkarlığına gülümsəyir*). Əgər bu baş versə, onda gərək biz ledi Kaverşama uyuşdurucu verək. Əks təqdirdə o heç tükünə belə toxunmağa icazə verməz.

LORD QORİNQ (*bir qədər də vurğu ilə*). Sabahınız xeyir, miss Meybl!

MEYBL ÇİLTERN (*döñür, yalandan təəccüblə*). Aaa, siz də buradasınız? Yəqin, bilirsiniz, təyin etdiyimiz görüşə gecikdiyiniz üçün mən artıq sizinlə heç vaxt danışmayacağam.

LORD QORİNQ. Miss Meybl, bu qədər amansız olmayıñ! Siz Londonda yeganə adamsınız ki, mən özümü məcbur edirəm qulaq asım. Özü də mənim bundan xoşum gəlir.

MEYBL ÇİLTERN. Lord Qorinq, sizin mənə dediklərinizin heç birinə inanmırıam. Eləcə də mənim sizə dediklərimə inanmırıam...

LORD KAVERŞAM. Əzizim, lap düz deyirsiniz. Əhsən, düz dediniz. Yəni ona aid nə dediniz, düzdür!

MEYBL ÇİLTERN. Xahiş edirəm, oğlunuza deyin ki, heç olmasa, hərdən özünü yaxşı aparsın. Heç olmasa, ayda-ildə bir dəfə, dəyişiklik üçün.

LORD KAVERŞAM. Miss Çiltern, təəssüf ki, mən oğluma cüzi də olsa təsir edə bilmirəm. Kaş edə biləydim. Edə bilsəydim, onu məcbur edərdim buna.

MEYBL ÇİLTERN. Görünür, o, həddən artıq zəif iradəli məxluqlara aiddir, onlara heç bir təsir kar eləmir.



LORD KAVERŞAM. Onun qəlbi daşdır, heç qəlbi yoxdur ki!

LORD QORİNQ. Məncə, burada artıgam.

MEYBL ÇİLTERN. Bu, sizin üçün faydalıdır, onda bilərsiniz ki, adamlar dalınızca nələr danışırlar.

LORD QORİNQ. Adamların mənim dalımcı nələr söylədiyi məni heç maraqlandırırmır. Bu, məni çox arxayınlasdırıñ.

LORD KAVERŞAM. Mənim əzizim, görürəm, sizinlə xudahifizləşmək vaxtidir.

MEYBL ÇİLTERN. Siz məni lord Qorinqlə təkbətək qoyursunuz? Özü də belə, səhər tezdən!

LORD KAVERŞAM. Bağışlayın, mən onu özümlə Dauning stritə apara bilməyəcəyəm. Bu gün baş nazırın işsizləri görmək günü deyil! (*Miss Meyblin əlini sıxır, şlyapasını və əlağacını götürüb çıxanda acıqla oğlunu süzür.*)

MEYBL ÇİLTERN (*qızılgülləri götürüb stolun üstündəki vazaya qoymağa başlayır*). Parkda görüş yerinə gəlməyən adamlar çox pisdirlər.

LORD QORİNQ. Sadəcə, əclafdırılar, yaramazdırılar!

MEYBL ÇİLTERN. Yaxşı ki, boynunuza alırsınız. Amma başa düşmürem, bunu deyərkən niyə belə özündənrazi simanız var!

LORD QORİNQ. Bacarımiram. Sizinlə birlikdə olanda həmişə belə özümdənrazi görkəmim olur.

MEYBL ÇİLTERN (*hırsılı-hırsılı*). Deməli, belə çıxır ki, mənim vəzifəm sizinlə birlikdə qalmaqdır, hə?

LORD QORİNQ. Əlbəttə, elədir ki var.

MEYBL ÇİLTERN. Mən vəzifə etibarılə görməli olduğum şeyləri bir qayda olaraq yerinə yetirmirəm. Hər cür öhdəlikdən zəhləm gedir. Buna görə də çox təəssüf... sağ olun, mən getməliyəm... xudahafiz..

LORD QORİNQ. Xahiş edirəm, getməyin, miss Meybl. Mənim sizinlə xüsusi səhbətim var; sizə çox vacib bir şey deməliyəm.

MEYBL ÇİLTERN (*təəccübə*). Oh! Bəlkə, evlənmək təklifidir?

LORD QORİNQ (*bir balaca kanxit*). Mən... hə... daha doğrusu... istəyirəm deyəm ki...

MEYBL ÇİLTERN (*rahat və məmənun halda nəfəs alır*). Çox şadam! Bu artıq bu gün ikincidir!

LORD QORİNQ (acıqla). İkincidir? O hansı həyasız eşşəkdir elə? Məndən qabaq sizə evlənmək təklifinə cürət edib?

MEYBL ÇİLTERN. Kim olacaq?! Tommi Trafford! Bu gün onun günüdür! Mövsüm ərzində o, həmişə çəşənbə və cümlə axşamları mənə evlənmək təklif edir.

LORD QORİNQ. Ümidvaram ki, siz onu rədd etmisiniz.

MEYBL ÇİLTERN. Mən həmişə onu rədd edirəm. Elə buna görə də Tommi mənə evlənmək təklifini etməkdən yorulmur. Lakin bu gün mən sizə elə hirslenmişdim ki, az qala, ona razılıq verəcəkdir. Bu, sizin hər ikinizə əntiqə dərs olardı. Onda hər ikiniz qadınla yaxşı davranışlığı öyrənərdiniz.

LORD QORİNQ. Ah! Tommi Trafford cəhənnəm olsun! Tommi eşşəyin biridir! Mən sizi sevirəm.

MEYBL ÇİLTERN. Bilirəm! Belə hesab edirəm ki, siz gərək bunu mənə çıxdan deyəydiniz. Özü də bunun üçün mən sizə dəfələrlə şans vermişdim!

LORD QORİNQ. Meybl, nə olar, ciddi olun! Xahiş edirəm sizdən, yalvarıram, ciddi olun!

MEYBL ÇİLTERN. Ah! Kişi həmişə bu sözləri qadına evlənməmişdən qabaq deyir. Evlənəndən sonra isə heç vaxt!

LORD QORİNQ (əlindən tutur). Meybl, mən dedim ki, sizi sevirəm. Bəs siz... heç olmasa, bir balaca da olsa, məni sevirsinizmi?

MEYBL ÇİLTERN. Ah! Axmaq Artur! Əgər bir qədər, bir azca ağlıınız olsaydı, onda bunu çıxdan bilərdiniz: mən sizdən ötrü ölürdüm. Sizdən başqa Londonda bunu hamı bilir. Axi bu, sadəcə olaraq, qalmaqaldır, yəni mənim sizə belə çox sevməyim əməlli-başlı qalmaqala bənzəyir. Təəccüb edirəm ki, siz hələ bir mənimlə danışırsınız da. Mən öz nüfuzumu tamam itirmişəm, adımı batırmışam. Hər halda, mən indi xoşbəxtəm; xoşbəxtəm ki, görünür, mənim heç adım-sanım da yoxdur, etibarım da...

Lord Qorinq qızı tutub qucaqlayır, onu ehtirasla öpməyə başlayır. Sonra araya xəffif bir sükut çökür.

LORD QORİNQ. Əzizim, bilirsən, mən elə qorxurdum ki! Qorxurdum ki, sən məni rədd edəsən!



MEYBL ÇİLTERN (*gözlərini ona dikir*). Eh, Artur, yəni sənə, doğrudanmı, nə vaxtsa rədd cavabı veriblər? Təsəvvür edə bilmirəm ki, kimsə səndən imtina eləsin.

LORD QORİNQ (*qızı yenidən öpüşlərə qərq edəndən sonra*). Mən, əlbəttə, sənin heç dırmağın da ola bilmərəm, Meybl.

MEYBL ÇİLTERN (*lorda qisılır*). Əzizim, çox sevinirəm. Mən isə qorxurdum, qorxurdum ki, birdən elə oldun... ləp çəçələ barmağım oldun...

LORD QORİNQ (*bir qədər tərəddüddən sonra*). Və mən... mən...mənim yaşım artıq bir az otuzu keçib.

MEYBL ÇİLTERN. Əzizim, sən yaşından həftələrlə cavan görünürsən...

LORD QORİNQ (*heyranlıqla*). Bunu necə də şirin deyirsən!.. Meybl, bir şeyi də açıq deməliyəm sənə: mən çox bədxərcəm!

MEYBL ÇİLTERN. Elə mən özüm də, Artur! Buna görə də bizim aramızda tam anlaşma olacaq! Hə... indi gedim, Gertrudayla salamlışmalıyam.

LORD QORİNQ (*qızı öpür*). Yəni, doğrudan, salamlışmalısan?

MEYBL ÇİLTERN. Hə.

LORD QORİNQ. Onda ona de ki, onunla vacib söhbətim var. Onu görməliyəm. Mən burada bütün günü gözləmişəm, onları – ya Roberti, ya da onu görmək üçün. Vacib işim var onlarla...

MEYBL ÇİLTERN. Nə? Deməli, sən bura işdən ötrü gəlmisən? Deməli, sən xüsusi olaraq mənə evlənmək təklifini etmək üçün gəlməmişən, hə?

LORD QORİNQ (*zəfər çalmış adam kimi*). Yox! Bu, mənim şiddətli ehtirasım idil!

MEYBL ÇİLTERN. Birinci ehtirasın...

LORD QORİNQ. Sonuncu...

MEYBL ÇİLTERN. Şadam bu sözləri eşitməyimə. Yaxşı, burada gözlə. Beş dəqiqəyə gəlirəm və mən olmayıanda yolunu azma.

LORD QORİNQ. Sevimli Meybl! Sən olmayıanda məni heç kim yoldan çıxara bilməz. Məni yalnız sənin cazibən yoldan çıxarırr. Yeri gəlməşkən, mən dəhşətli dərəcədə səndən asılı oluram.

Lədi Ciltəm içəri girir.

LEDİ ÇİLTERN. Sabahın xeyir, əzizim. Bu gün sən necə də yaxşılaşmışsan.

MEYBL ÇİLTERN. Siz isə solmusunuz, elə bil, Gertruda! Rənginiz ağarıb. Amma bu, sizə yaraşır.

LEDİ ÇİLTERN. Sabahınız xeyir, lord Qorinq.

LORD QORINQ (təzim edərək). Sabahınız xeyir, ledi Çiltern.

MEYBL ÇİLTERN (lord Qorinqə piçılııyla). Mən şüşəbənddə olacağam, bağın içində, sol tərəfdə ikinci palma ağacının altında.

LORD QORINQ. Soldan ikinci?

MEYBL ÇİLTERN (şən əhvali-ruhiyyə ilə gülümsəyərək). Hə, adı palma ağacının altında. (*Ledi Çilterndən gizlin ona öpüş göndərir və çıxır.*)

LORD QORINQ. Ledi Çiltern, sizə deməyə yaxşı xəbərlərim var. Ötən gecə missis Çivli Robertlə bağlı məktubu mənə verdi. Mən onu yandırdım. Roberti daha heç bir təhlükə gözləmir.

LEDİ ÇİLTERN (divanda oturur). Təhlükə gözləmir! Ah! Şükür Allaha, mən necə xoşbəxtəm! Nə yaxşı Robertin sizin kimi bir dostu var! Siz onu xilas etdiniz! Siz bizi xilas etdiniz! Ah, ya Rəbb, nə yaxşı!

LORD QORINQ. Amma indi... başqa bir adamı təhlükə gözləyir.

LEDİ ÇİLTERN. Kimi?

LORD QORINQ (onunla yan-yana oturur). Sizi!

LEDİ ÇİLTERN. Məni? Təhlükə gözləyir məni? Necə yəni?

LORD QORINQ. Təhlükə çox böyük sözdür. Ola bilsin ki, mən bu sözü düzgün ifadə etmədim. Lakin hər halda, elə bir şərait yaranıb ki, mən bu barədə sizə xəbərdar etməliyəm. Dünən axşam siz mənə gözəl bir məktub yazmışdırız, təsirli bir məktub. Məndən kömək xahiş edirdiniz. Siz o məktubu mənə ərinizin köhnə bir dostu kimi yazmışdırız. Səmimiyyətlə. Missis Çivli o məktubu mənim otağımdan oğurladı.

LEDİ ÇİLTERN. Nə olsun, məktub onun nəyinə lazımdır? Bu, sizi niyə narahat edir ki?

LORD QORINQ (ayağa durur). Ledi Çiltern, mən sizinlə açıq danışacağam. Missis Çivli bu məktuba xüssusi bir məna verir və bu məktubu da sizin ərinizə göndərmək istəyir.



LEDİ ÇİLTERN. Nə mənə verə bilər axı? Oh!.. Aman Allah! Birçə bu çatmırdı! Yox! Birçə o mənə olmasın! Yox! Əgər mən çətin məqamda sizə məktub yazmışımsa, yazmışımsa ki, sizin köməyinləzə ehtiyacım var, sizə inanıram, sizin yanınıza gəlirəm... siz mənə məsləhət verə bilərsiniz... Aman Allah! Nə yaman murdar qadın imiş! O, bu məktubu ərimə göndərmək istəyir? Mənə hər şeyi danışın! Hər şeyi, görüm nə olub?

LORD QORİNQ. Missis Çivli mənim kitabxanama bitişik qonaq otağında gizlənmişdi, mənim xəbərim olmadan. Elə biliirdim ki, bu sizsiniz. Çünkü siz yazmışsınız ki, gələcəksiniz. Qəfiyatən Robert də gəlib çıxdı. Stul, ya da kreslo aşdı, otaqdan səs gəldi. Robert zorla otağa girib o qadını gördü. Dəhşətli səhnə idi. Mən hələ də düşüñürdüm ki, o qadın sizsiniz. Robert mənimlə çox hırslı danışıb getdi. Sonda mən missis Çivlini qonaq otağında gördüm. Sizin məktubunuz da onun əlində idi. Nə vaxt və necə oğurlayıb, orasını bilmirəm.

LEDİ ÇİLTERN Saat neçaydı?

LORD QORİNQ. On birin yarısı olardı. İndi isə mən təklif edirəm ki, bütün bunları dərhal Robertə çatdırmaq lazımdır.

LEDİ ÇİLTERN (*demək olar ki, qoxmuş halda lorda baxır*). İstəyirsiniz mən Robertə deyəm ki, siz məni gözləyirdiniz orada, missis Çivlini yox, hə? Düşünmüsünüz ki, *gecə saat on birin yarısında mən sizin qonaq otağında gizlənmişəm?* Siz istəyirsiniz ki, mən bunu Robertə deyim, hə?

LORD QORİNQ. Məncə, Robert bunu bilsə, yaxşıdır.

LEDİ ÇİLTERN (*ayağa durur*). Ah, mən bunu deyə bilmərəm! Yox, bu mümkün deyil!

LORD QORİNQ. Onda qoyun mən deyim!

LEDİ ÇİLTERN. Yox!

LORD QORİNQ (*ciddi*). Ledi Çiltern, siz səhv edirsınız.

LEDİ ÇİLTERN. Yox! Bu məktubu ondan almaq lazımdır! Vəssalam! Amma... mən bunu necə edə bilərəm? Ona məktublar günün istənilən vədəsində gəlir. Onun katibi məktubları açır və sonra Robertə verir. Mən cürət edib onlardan xahiş edə bilmərəm ki, ərimə gələn məktubları mənə versinlər. Mümkün deyil, yox! Ah! Mən nə edim bəs, niyə demirsiniz, nə edim?

LORD QORİNQ. Sakit olun, ledi Çilterm. Xahiş edirəm, suallarına cavab verəsiniz. Deyirsiniz, ərinizə gələn məktubları katib açır?

LEDİ ÇILTERN. Bəli.

LORD QORİNQ. Bu gün kimdir növbədə? Mister Trafford?

LEDİ ÇILTERN. Yox, mister Monforddur, deyəsən.

LORD QORİNQ. Ona inana bilərsinizmi?

LEDİ ÇILTERN (*məyusluqla*). Necə inanım? Necə olur o?

LORD QORİNQ. Yəni siz ondan nəsə xahiş eləsəniz, o edərmi?

LEDİ ÇILTERN. Məncə, hə, edər.

LORD QORİNQ. Sizin məktubunuz çəhrayı kağızda yazılımışdır. Katib onu taniya biləcək, onu oxumamış belə tanıyacaq, elə deyilmi? Rəngindən!

LEDİ ÇILTERN. Yəqin ki.

LORD QORİNQ. İndi o buradadır?

LEDİ ÇILTERN. Bəli.

LORD QORİNQ. Onda qoy mən özüm gedim ona deyim ki, gün ərzində Robertə belə bir məktub gələcək, çəhrayı rəngli kağızda. Həmin məktub Robertin əlinə düşməməlidir. (*Qapıya sarı gedib onu açır*.) Oh! Robert pilləkənlərlə yuxarı qalxır! Əlində də məktub! Məktub artıq ona çatıb!

LEDİ ÇILTERN (*ağrıdan ufuldayır*). Uffff! Siz onun həyatını xilas etdiniz! Mənim həyatımı isə...

Ser Robert Çilterm daxil olur. Əlində məktub, oxuyur. O, arvadına sən yeriyir, lord Qorinqi görmür.

SER ROBERT ÇILTERN. “Səni görmək istəyirəm. Sənə inanıram. Sənin yanına gəlirəm. Gertruda”. Ah, mənim mələyim, mənim sevimli arvadım! Yəni, doğrudan, bunu sən yazmışın? Sən, həqiqətən, mənə inanırsan? Sən məni, doğrudan, belə istəyirsənmi? Belədirse, mənim borcumdur sənin yanına gəlim, əzizim! Niyə zəhmət çəkib yazıldın mənə bu məktubu? Bunu bilsəydim, çıxdan sənin yanına qaçardım. Gertruda, əzizim, sənin yazdığını bu məktub mənə, bilirsən, necə böyük güc verib! Mən indi dünyada heç kimdən və heç nədən qorxmuram! Nə olur-olsun! Gertruda, de görüm, məni istəyirsən, hə?

Lord Qorinq ser Robertin arxasından ledi Çilternə əl ilə işarələr edir ki, dərhal şəraitə uyğun hərəkət etsin, ərini şübhələrə salmasın.

LEDİ ÇİLTERN. Hə, əzizim.

SER ROBERT ÇİLTERN. Sən mənə inanırsanmı, Gertruda?

LEDİ ÇİLTERN. Hə, əzizim.

SER ROBERT ÇİLTERN. Ah! Axi nə üçün bura yazmadın ki, məni sevirsən, hə? Gərək onu da yazaydın!

LEDİ ÇİLTERN (əlini ərinə tərəf uzadır). Ona görə ki... əzizim... ona görə ki, mən səni sevirəm.

Lord Qorinq şüşəbəndə, oradan da bağçaya enir.

SER ROBERT ÇİLTERN (arvadını öpür). Gertruda, bilirsən indi mən nə hiss edirəm? Monford sənin məktubunu mənə verəndə – o, səhvən məktubu açmışdı, hətta bilmədi ki, bu, sənin xəttindir – mən onu oxuyan kimi tanıdım və həmin andaca daha heç bir təhlükədən-filandan qorxmadım; nə rüsvay olmaqdan, nə də hər hansı bir ifşadan çəkinib-ələmədim! Çünkü anladım ki, sən məni sevirsən və yalnız sənin barəndə düşündüm!

LEDİ ÇİLTERN. Robert, indi sənə heç bir təhlükə yoxdur! Heç bir ifşa, nə bilim biabırçılıq-filan da olmayıacaq! Missis Çivli o məktubu lord Qorinqə verib, Qorinq də məktubu yandırb.

SER ROBERT ÇİLTERN. Doğru deyirsən, Gertruda?

LEDİ ÇİLTERN. Hə, əzizim. Lord Qorinq özü mənə dedi.

SER ROBERT ÇİLTERN. Deməli, məni heç bir təhlükə gözləmir? Ah! Təhlükəsiz olmaq nə gözəl şeymiş! İnan, iki gün idi tikan üstündə oturmuşdum. İndi təhlükəsizəm. Artur o məktubu necə məhv edib ki? Danış görüm...

LEDİ ÇİLTERN. Artur məktubu yandırb.

SER ROBERT ÇİLTERN. Heyif! Gəndliyimin yeganə günahının külə necə döndüyüünü görə bilmədim! Görəsən, dünyada öz keçmişini yandırıb külə döndərmək istəyən nə qədər adam var?! Artur buradadır?

LEDİ ÇİLTERN. Hə, şüşəbəndə, bağçaya düşdü.

SER ROBERT ÇİLTERN. Mən indi çox sevinirəm. Çox sevinirəm ki, dünən axşam palatada çıxış etdim. Mən dünən o çıxışı edəndə düşünürdüm ki, ümumxalq rüsvayçılığını və nifrətini öz üzərimə götürürəm. Amma əksinə alındı.

LEDİ ÇİLTERN. Xalq qarşısında məsuliyyət, ictimai borcdur bu!

SER ROBERT ÇİLTERN. Mən də elə düşünürəm. Mən hətta bundan bir qədər də qorxuram. Ona görə ki, Gertruda, əzizim... təhlükə məndən sovuşsa da, mənim əleyhimə olan yeganə dəlil məhv edilsə də... düşünürəm ki, gərək siyasi karyeramlı xudahafızlaşəm. Hər halda, istefaya getsəm yaxşıdır... (*Sual dolu və həyəcanlı baxışlarını arvadına dikir.*)

LEDİ ÇİLTERN (*çılğın*). Hə, Robert, düz deyirsən. Getsən yaxşıdır! Bu, sənin borcundur, onu etməlisən!

SER ROBERT ÇİLTERN. Gör nə qədər itirəcəyəm!

LEDİ ÇİLTERN. Yox, itirməyəcəksən! Əksinə, daha çox qazanacaqsan!

SER ROBERT ÇİLTERN (*otaqda var-gəl edir, həyəcanlı və narahatdır. Sonra yenə arvadına yaxınlaşır, əlini arvadının çiyininə qoyur*). Sən mənimlə harada olsa yaşamağa razı olarsanmı? Məsələn, haradasa, xaricdə, ya bir ucqar kənddə, qəsəbədə. Hər halda, Londondan uzaq bir yerdə. Peşman olmazsan ki?

LEDİ ÇİLTERN. Yox, Robert, heç vaxt peşman olmaram!

SER ROBERT ÇİLTERN (*kədərlənir*). Bəs sənin o şöhrətpərəst arzuların nə olsun? Axi sən mənim üçün həmişə vəzifə, ad-san, şöhrət arzu edirdin?

LEDİ ÇİLTERN. Ah, mənim arzularım! İndi mənim heç bir arzum-filanım yoxdur! Yalnız bunu istəyirəm ki, biz bir-birimizi sevək! Mənsəbə, ad-sana gəlincə... Görürsən, o, səni haraya aparıb çıxartdı? Gəl artıq mənsəbdən danışmayaq. O, bizi lazımlı deyil!

Lord Qorinq şüşəbənddən gəlir. Çox məmnun və razı görünür, yaxasında təzə güllü sancaq var, görünür, bunu kimse onun üçün düzəldib.

SER ROBERT ÇİLTERN (*onu qarşılamamağa gedir*). Artur, ah,



mən sizə minnətdaram! Hər şeyə görə sizə təşəkkür edirəm, əziz dostum! Mən bunun əvəzini necə çıxacağam, bilmirəm! Bunu nə ilə ödəyə bilərəm sizə? (Əlini sıxır.)

LORD QORİNQ. Deyim də necə! Əzizim, bax siz elə bu dəqiqə, elə indi bu yaxşılığın əvəzini çıxa bilərsiniz. Gedək bağçaya, soldan ikinci palmanın altına... daha doğrusu, ora, şüşəbəndə...

Meyson gəlir.

MEYSON. Lord Kaverşam!

LORD QORİNQ. Mənim möhtərəm atam elə həmişə vaxtsız-vədəsiz peyda olur! Denən heç sənin yerin idil! Qəlbsiz adam! İnsafsızlıqdır!

Lord Kaverşam daxil olur. Meyson çıxır.

LORD KAVERŞAM. Sabahınız xeyir, ledi Çiltərn! Robert, sizi dünənki əla çıxışınıza görə ürəkdən təbrük edirəm! İndicə baş nazırın yanından gəlirəm, sizə nazir vəzifəsi təklif edirlər!

SER ROBERT ÇILTERN (sevinir, zəfər çalmış adam kimi). Necə? Nazir vəzifəsi?

LORD KAVERŞAM. Əlbəttəl Budur, bu da baş nazırın məktubul (*Məktubu uzadır*)

SER ROBERT ÇILTERN (*məktubu alır və oxuyur*). Nazir vəzifəsi!

LORD KAVERŞAM. Bəli! Siz bu vəzifəyə tamamilə layiqsiniz! Sizin indi bizim siyasi həyatımız üçün çox vacib olan cəhətləriniz var: sarsılmaz nüfuz, yüksək mənəviyyat və möhkəm əqidə! (*Lord Qorinqə*) Bütün bunlar səndə yoxdur, ser, heç olmayıacaq da!

LORD QORİNQ. Ata, mən əqidəni sevmirəm. Mən daha çox mövhumata üstünlük verirəm.

Ser Robert Çiltərn artıq baş nazırın təklifini qəbul etməyə hazırlıdır, birdən görür ki, arvadı ona məsum baxışlarını zilləyib, arvadının aydın və işləşəcan gözləri ona təsir edir və başa düşür ki, bu vəzifəni qəbul edə bilməz.

SER ROBERT ÇİLTERN. Lord Kaverşam, mən bu təklifi qəbul edə bilmərəm. Mən qərara almışam ki, bundan imtina edim.

LORD KAVERŞAM. İmtina edirsiniz, ser?

SER ROBERT ÇİLTERN. Hə. Qərara almışam ki, siyasətdən birdəfəlik gedim.

LORD KAVERŞAM (*hırsınlı*). Nazir vəzifəsindən imtina, siyasətdən getmək? Həyatım boyu belə sarsaq şey eşitməmişdim! Nə boş-boş danışırınız? Ledi Çiltern, üzr istəyirəm! Robert, sizdən də üzr istəyirəm. (*Dönür oğluna sarı.*) Sən orada nə bic-bic gülürsən, ser!

LORD QORİNQ. Yox, ata, gülmürəm.

LORD KAVERŞAM. Ledi Çiltern, siz ağıllı qadınsınız. Özü də Londonda ən ağıllı qadınsınız! Mənim rast gəldiyim qadınların hamisindən ağıllısanız! Yəqin, siz qoymazsınız əriniz belə etsin... hm... belə şeylər danışın... Ledi Çiltern, onun başına ağıl qoyun!

LEDİ ÇİLTERN. Lord Kaverşam, hesab edirəm ki, ərim düzgün qərar verib. Mən onu dəstəkləyirəm.

LORD KAVERŞAM. Necə, siz də razısınız? Ah, Allah, sən özün kömək ol!

LEDİ ÇİLTERN (*ərinin əlinindən tutur*). Mən buna görə ərimə hörmət edirəm. Onun qarşısında baş əyirəm. O, mən düşündüyümdən də yaxşı ərdir. (*Robertə*) Əzizim, sən baş nazirə cavab yazacaqsan? Elə bu dəqiqə yaz, sonraya saxlama. Tərəddüb etmək lazımdır, Robert!

SER ROBERT ÇİLTERN (*aci təəssüf hissi ilə*). Yaxşı, indi ki belədir, təxirə salmağın da mənası yoxdur! Belə təklifləri iki dəfə eləmirlər. Bağışlayın, lord Kaverşam, mən sizni bir dəqiqəliyə tərk edəcəyəm.

LEDİ ÇİLTERN. Robert, olar, mən də səninlə gəlim?

SER ROBERT ÇİLTERN. Gəl, əzizim, gəl!

Ledi Çiltern əri ilə bərabər çıxır.

LORD KAVERŞAM. Bunlara nə olub, hə? Burada nəsə bir iş var, deyəsən! (*Barmağı ilə alnına vurur.*) Səfəhlikdir, giclikdir-



nədir? Görünür, bunlara ırsən keçib! Arvadına da, özünə də! Çox böyük dərddir! Ağlamalı dərddir! Axi heç onların nəsil-nəcabətinin tarixi də qədim deyil! Köklü nəsildən də deyillər bunlar! Heç başa düşmürəm!

LORD QORİNQ. Bu, giclik deyil, ata!

LORD KAVERŞAM. Bəs nədir, hə?

LORD QORİNQ (*bır qədər düşündükdən sonra*). Bax elə indi buna belə deyirlər: yüksək mənəvi səviyyəl Əxlaqlı Vəssalamı!

LORD KAVERŞAM. Dəbdə olan yeni müasir sözlərdən zəhləm gedir! Əlli il bundan qabaq biz bunu sarsaqlıq, giclik adlandırdıq. Mən bu evdə daha qala bilmərəm!

LORD QORİNQ (*atasının qolundan yapışır*). Oh! Ata, bircə dəqiqə bura keçin, hə, buraya. Soldakı o palma ağacının altına... həmişəki yerimizə, palma ağacının altına...

LORD KAVERŞAM. Nə olub, oğlum, nə məsələdir?

LORD QORİNQ. Bağışla, ata, unutdum... bura gəlin, bağçaya, buraya bax... Orada gənc bir qız gözləyir, onunla mütləq danışmalısınız...

LORD KAVERŞAM. Nədən danışmalıyam, ser?

LORD QORİNQ. Məndən, ata!

LORD KAVERŞAM (*qaşqabaqlı*). Bu mövzu bəlağət sevmir!

LORD QORİNQ. Əlbəttə, elədir. Lakin o gənc qız da mənim kimidir. O da başqaları barədə bəlağətli sözlər eşitmək istəmir. Belə hesab edir ki, bu, bır qədər gurultulu səslənir.

Lord Kaverşam bağçaya düşür, ledi Ciltərn daxıl olur.

LORD QORİNQ. Ledi Ciltərn, axı niyə siz missis Çivlinin dəyirmanına su tökürsünüz?

LEDİ ÇİLTƏRN (*təəccübələ*). Sizi başa düşmədim.

LORD QORİNQ. Missis Çivli sizin ərinizin həyatını məhv etməyə, onu siyasetdən kənarlaşdırmağa çalışırdı; o çalışırdı ki, əriniz ya sürgün edilmiş adam olsun, ya da vicdanı əleyhinə getsin. Siz onu bu sonuncu bədbəxtlikdən qurtardınız. Sürgünə isə siz özünüz onu məcbur edirsiniz. Niyə edirsiniz bunu? Axi missis Çivli çox çalışdı, bunu edə bilmədi, bəs sizə nə olub belə?

LEDİ ÇİLTTERN. Lord Qorinq, mən istəyirəm...

LORD QORINQ (*elə bil, özünü böyük bir çıxışa hazırlayıır, onun modabaz görkəmi altından, sanki, bir filosof peyda olur*). Ledi Çiltern, icazə verin, mən deyim... Dünən gecə siz mənə məktub yazıb bildirmişdiniz ki, mənə inanırsınız, mənim köməyimə də ehtiyacınız var. İndi elə bir an gəlib çatıb, sizə həqiqətən kömək lazımdır, siz mənə inanmalı və mənim məsləhətlərimi də qəbul etməlisiniz. Siz Roberti sevirsiniz. Doğrudanmı, siz onun sizə olan məhəbbətinin məhv olmasını istəyirsiniz? Siz onun şan-şöhrətinin məhsullarını və böyük siyasi karyerasını əlindən alsanız, onun içtimai-siyasi həyatının qapılarını bağlaSANIZ, onu məğlubiyyətə və fəaliyyətsizliyə düşçər eləsəniz, o, nə günə düşər? O, qələbələr və uğurlar üçün doğulub. Qadınlar bizi mühakimə etmək üçün doğulmayıb, bizi bağışlamaq üçün gəliblər həyata. Xüsusən bizim bağışlanmağa ehtiyacımız olanda. Qadının missiyası bağışlamaqdır, cəzalandırmaq deyil. Onu gəndiliyində etdiyi günahına görə nə üçün cəzalandırırsınız? Halbuki o, bu günahı sizə rast gəlməmişdən edib. Qadının kündən fərqli olaraq kişinin həyatının başqa dəyəri var. Kişinin daha geniş fəaliyyət sahəsi, əhatə dairəsi var, onun iddialan da böyük olur, böyük zirvələri fəth edə bilir. Qadın hissələrlə yaşayır və öz hissələrinə də uyğun dairədə fırlanır. Kişi isə ağlı ilə hərəkət edir, müəyyən etdiyi məqsədə doğru irəliləyir. Kobud səhvlər eləməyin, ledi Çiltern. Əgər qadın özünü kişiyyə sevdirə bilirsə və özü də onu sevirsə, onda o qadına görə kişi hər şeyə gedər, onun üçün nə istəsə edə bilər.

LEDİ ÇİLTTERN (*təəccüb və tərəddüdələ*). Axi mənim ərim özü istəyir ki, siyasetdən getsin. Hesab edir ki, bu, onun borcudur. Bu sözü də birinci o dedi.

LORD QORINQ. Bəli, sevginizi qoruyub saxlamaq üçün o, indi hər şey etməyə hazırlır; hətta bütün karyerasından keçməyə belə hazırlır. O, sizə görə dəhşətli və qorxulu bir fədakarlığa gedir. Mənim məsləhətimə qulaq asın, ledi Çiltern! Bu böyük qurbanı ondan qəbul etməyin! Əgər belə bir lüzumsuz fədakarlığa yol versəniz, onda bütün həyatınız boyu peşmanlıqlıq hissi sizdən əl çəkməyəcək. Bizlərdən heç birimiz, nə kişi, nə də



qadın belə fədakarlığa yol verməməliyik. Biz bu qurbanlığa layiq deyilik. Robert isə, onsuz da, kifayət qədər cəzalanıb.

LEDİ ÇİLTTERN. Biz hər ikimiz cəzalandırılmışıq. Mən onu həddən artıq şışırdıb ucaltmışdım.

LORD QORİNQ (*bir qədər hissiyyatla*). Onda onu çox da aşağı enməyə qoymayın. Səcdəgahdan düşübsə, heç olmasa, bataqlığa itələməyin. O batib böğular. Onun ehtirası hakimiyətdir. Hakimiyəti əlindən alsan, hər şey öləcək, hətta sizə olan sevgisi dəl. Bu dəqiqələrdə ərinizin hayatı sizin əlinizdədir, ərinizin məhəbbəti də sizin əlinizdədir. Onları məhv etməyin.

Ser Robert Çilttern daxıl olur.

SER ROBERT ÇİLTTERN. Gertruda, cavab yazdım. Sənə oxuyum?

LEDİ ÇİLTTERN. Ver özüm oxuyum.

Robert cavab məktubunu arvadına verir, qadın məktubu oxuyur. Sonra onu çılğıncasına cib tikə-tikə edir.

SER ROBERT ÇİLTTERN. Sən nə edirsən, əzizim?

LEDİ ÇİLTTERN. Kişinin həyatının dəyəri qadınınından fərqlidir. Kişinin daha böyük fəaliyyət sahəsi var; ölçüləri, əhatə dairəsi genişdir, o daha böyük uğurlar qazana bilir. Biz qadınlar hissələrlə yaşayınp və hissələrimizin müqabillində də işlərimizi qururuq. Kişi isə ağılla iş görür, müəyyən məqsədə doğru irəlliləyir. Bu və ya digər şeyləri mənə indicə lord Qorinq öyrətdi. Mən sənin həyatını korlamaq istəmirəm və səni də qoymaram ki, öz həyatını, karyeranı məhv edəsən. Səndən də bu lüzumsuz fədakarlığı qəbul etməyəcəyəm!

SER ROBERT ÇİLTTERN. Gertruda! Gertruda!

LEDİ ÇİLTTERN. Unut getsin! Kişilər hər şeyi daha tez unudurlar. Mən də səni bağışladım. Bu da bizim dünyadakı missiyamızdır. Mən indi anlayıram hər şeyi.

SER ROBERT ÇİLTTERN (*çox həyəcanla, arvadını qucaqlayır*). Ah, mənim sevimli qadınım! Mənim xanımım! (*Lord Qorinqə*) Artur, mən sizə ömrüm boyu borcluyam.

LORD QORİNQ. Ooo, əzizim Robert, sənin mənə borcun yoxdur, ledi Çilternə borcun var!

SER ROBERT ÇİLTERN. Yox, mən sizə çox şeyə görə borcluyam. Lord Kaverşam gələndə məndən nəsə xahiş etmək istəyirdiniz. İndi deyin görüm, nəydi o xahiş?

LORD QORİNQ. Robert, siz bacınızın qəyyumusunuz. İstəyi-rəm, mənim onunla evlənməyimə razılıq verəsiniz. Vəssalam.

LEDİ ÇİLTERN. Ooo! Mən çox şadam, bu nə yaxşı oldu! Çox sevindim! (*Lord Qorinqin əlini sixır*)

LORD QORİNQ. Təşəkkür edirəm. Sağ olun, ledi Çiltern.

SER ROBERT ÇİLTERN (*karixaraq*). Siz mənim bacımla evlənmək istəyirsiniz?

LORD QORİNQ. Bəli.

SER ROBERT ÇİLTERN (*qətiyyətə*). Artur, çox təəssüf edirəm. Bu mümkün deyil! Mən Meyblin xoşbəxtliyinin qayğısına qalmalıyam. Lakin inanmırıam ki, o, sizinlə xoşbəxt olsun. Mən onu qurban verə bilmərəm.

LORD QORİNQ. Qurban?

SER ROBERT ÇİLTERN. Bəli! Mən onun həyatını məhv edə bilmərəm! Sevgisiz izdivaclar qorxuludur! Həyatda məhəbbətsiz izdivacdən pis şey yoxdur! Burada birtərəfli sevgi olur, vəssalam. Belə ailələrdə ya birtərəfli məhəbbət, ya da etibar, sədaqət olur. O biri tərəf isə... Bu cür izdivaclarda iki ürəkdən biri mütləq parçalanıb məhv olur.

LORD QORİNQ. Axı mən Meybli sevirəm. Mənim həyatımda başqa qadın da yoxdur.

LEDİ ÇİLTERN. Robert, əgər onlar bir-birini sevirlərsə, niyə də evlənməsinlər?

SER ROBERT ÇİLTERN. Artur Meyblə layiq sevgini ona verə bilməz.

LORD QORİNQ. Belə düşünməyə sizi nə vadər edir? Əsasınız var?

SER ROBERT ÇİLTERN (*bir qədər pauza*). Siz doğrudan istəyirsiniz ki, mən bunu deyim?

LORD QORİNQ. Əlbəttə!

SER ROBERT ÇİLTERN. Nə olar, qoy siz deyən olsun! Dünən



gecə mən sizə gələndə gördüm ki, missis Çivli qonaq otağında gizlənib; gecə on bir olardı. Mən təfərrüata varmaq istəmirəm, sizin missis Çivliylə münasibətlərinizin mənə aidiyəti yoxdur. Mən bunu sizə dünən də demişdim. Siz nə vaxtsa o qadınla evlənmək istəmişdiniz. Görünür, o qadına qarşı ovaxtkı hissəriniz yenidən baş qaldırıb. Dünən siz o qadın barədə elə şeylər danışırdınız ki, lap mat qaldım; o qadın təmizdir, nə bilim, məsumdur, günahsızdır, siz ona hörmət və ehtiram bəsləyirsiniz! Qoy olsun, nə olar! Amma mən bacının həyatını sizə etibar edə bilmərəm! Mənim buna haqqım da yoxdur! Bu çox böyük ədalətsizlik olardı; bacıma qarşı amansız bir ədalətsizlik olardı!

LORD QORİNQ. Mənim daha deməyə sözüm yoxdur!

LEDİ ÇİLTERN. Robert, dünən gecə lord Qorinqin gözlədiyi qadin missis Çivli deyildi!

SER ROBERT ÇİLTERN. Missis Çivli deyildil Bəs kim idi?

LORD QORİNQ. Ledi Çilterm!

LEDİ ÇİLTERN. Sənin arvadın! Robert, qulaq as, dünən hələ gündüz bizdə olarkən lord Qorinq mənə dedi ki, əgər çıxılmaz vəziyyətə düşsəniz, mənə kömək üçün müraciət edin. Ailəmizin köhnə və ən yaxın dostu kimi! Sonra elə oldu ki, bax bu otaqda o dəhşətli səhnə baş verdi, mən ona məktub yazdım; o məktubda deyirdim ki, inanıram, görmək istəyirəm, sizin yanınıza kömək və məsləhət üçün gəlirəm. (*Ser Robert məktubu cibindən çıxarıır.*) Bəlli, bu, elə həmin məktubdur. Mən lord Qorinqin yanına getmədim. Qərara aldım ki, biz yalnız özümüz bir-birimizə kömək edə bilərik. Mənim qürurumunu dedi mənə. Və elə bu müddətdə lord Qorinq məni gözləyərkən missis Çivli gəlib. O qadın mənim məktubumu stolun üstündən uğurlayıb və bu gün onu sənə göndərib. Ona görə göndərib ki, sən başqa fikrə düşsən... sən şübhələnəsən... Yox... bunu deyə bilmərəm... Nədən şübhələnəsən axı? O qadın sənə təsir göstərmək istəyirmiş!

SER ROBERT ÇİLTERN. Necə? Doğrudanmı, mən sənin gözündən bu qədər düşmüşəm? Doğrudanmı, sən birçə anlıq da olsa düşünə bilərdin ki, mən səndən şübhələnə bilərəm? Gertruda, sən həyatda mənim üçün bütün varlıqların ən yaxşı canlı obrazısan, ən təmiz, ən günahsız canlı obrazı! Günah sənə

yaxın belə gələ bilməz! Artur, Meyblin yanına gedin! Allahdan sizə xoşbəxtlik diləyirəm! Yox, dayanın!.. Bu məktubda müraçət yoxdur! Heç məlum da deyil axı, kimə ünvanlanıb. Bütün biçliyinə baxmayaraq, missis Çivli, görünür, bunu nəzərindən qaçırib. Burada ad olmalıdır.

LEDİ ÇİLTERN. Ver ora sənin adını yazım. Mən axı sənə inanıram, sən mənə lazımsan, yalnız sən! Səndən başqa heç kim!

LORD QORİNQ. Ledi Çiltern, xahiş edirəm, icazə verin, onu götürüm. Bu məktub mənə yazılıb! Mən o məktubu geri götürmək istəyirəm!

LEDİ ÇİLTERN (*gülümsəyir*). Yox. Onun əvəzinə siz Meybli alacaqsınız. (*Kağızı götürür, orada, müraciət yerində ərinin adını yazır*.)

LORD QORİNQ. Əgər Meybl fikrini dəyişməyibsə!... Artıq onu gördüğüm andan iyirmi dəqiqə keçib.

Meybl Çiltern və lord Kaverşam daxil olurlar.

MEYBL ÇİLTERN. Lord Qorinq, sizin atanızla söhbət etmək sizinlə danışmaqdan daha maraqlıdır. Bundan sonra mən yalnız onunla danışacağam. Həmişə də bizim palmanın altında.

LORD QORİNQ. Əzizim! (*Öpür*.)

LORD KAVERŞAM. Bu nə deməkdir, ser? Doğrudanmı, bu gözəl, sevimli, ağıllı qızçıqaz sənin arvadın olmağa razı olub?

LORD QORİNQ. Əlbəttə, ata, o razıdır. Robert Çiltern isə ağıllı bir iş gördü – nazir olmağa razılaşdı.

LORD KAVERŞAM. Aha, Çiltem, çox şadam bunu eşitmə-yimə.... Təbriklər, təbriklər. Əgər İngiltərə dağılıb radikalların əlinə düşməsə, siz gələcəkdə baş nazir olacaqsınız.

Meyson daxil olur.

MEYSON. Səhər yeməyi hazırlıdır, miledi.

Meyson çıxır.



MEYBL ÇİLTERN. Lord Kaverşam, bizimlə səhər yeməyinə buyurun.

LORD KAVERŞAM. Böyük məmənunyyatla. Sonra sizlə Dauning stritə apararam, Çiltern! Sizin parlaq gələcəyiniz var, parlaq gələcək! (*Lord Qorinqə*) Sənin barəndə də belə demək istərdim, ser! Amma sənin karyeran elə ev şəraitində məhdudlaşacaq!

LORD QORINQ. Elədir, ata, elə mən də bunu istəyirəm.

LORD KAVERŞAM. Əgər sən bu gənc xanıma ideal ər olmasan, mən səni varişlikdən məhrum edəcəyəm.

MEYBL ÇİLTERN. İdeal ər! Ah, mən heç onun ideal ər olmasını istəmirəm. İdeal ərlər o biri dünyada olur!

LORD KAVERŞAM. Bəs necə ər olsun sizə, əzizim?

MEYBL ÇİLTERN. Necə istəyirsə, elə də olsun! Amma mən bir şey istəyirəm – bircə şey... ona əsl arvad olmayı!

LORD KAVERŞAM. And olsun Allah'a, ledi Çiltern, burada sağlam düşüncənin çox böyük bir parçasını görürəm!

Hamı gedir, Robert Çilterndən başqa. O, stulda əyləşir, düşüncəlidir. Bir azdan ledi Çiltern də gəlir.

LEDİ ÇİLTERN (axadan ərinə yaxınlaşır, əyillir). Robert, əzizim, yeməyə gəlmirsən?

SER ROBERT ÇİLTERN (arvadının əlindən yapışır). Gertruda, de görüm, mənə qarşı hansı hissələri yaşayırsan? Məni həqiqətən sevirsən, yoxsa mənə, sadəcə, rəhmin gəlir?

LEDİ ÇİLTERN. Səni sevirəm, Robert! (*Öpür.*) Sevirəm səni! Sevirəm, sevirəm, yenə də sevirəm! Bizim üçün yeni həyat başlanır, əzizim!

Pərdə.

NAĞILLAR



SADIQ DOST

Günlərin bir günü səhər Qoca Susiçanı başını yuvasından çıxartdı. Onun xırda, kinli gözləri, qısa tikanlı bığları vardı və quyruğu bir qədər qara rezinə bənzəyirdi. Gölməçənin içində sanibülbü'lə bənzəyən balaca ördək balaları üzməyə çalışırdılar; Ana Ördək isə xalis ağ rəngdə idi, qırmızı ayaqları vardı və balalarına suya necə baş vurmağı öyrətməyə çalışırdı.

Ana Ördək balalarına deyirdi:

— Başınızı suya vura və orada saxlaya bilməsəniz, heç vaxt mötəbər cəmiyyətdə yaşaya bilməzsiniz.

Ana Ördək dəqiqəbaşı balaca balalarına suya baş vurmağı və orada necə qalmağı göstərirdi. Lakin ördək balaları ona heç diqqət də vermirdilər. Onlar çox balacayıdlar və görünür, mötəbər cəmiyyətdə yaşamağın üstünlüklerini qanmurdılar.

— Ay sizi, dəcəllər! Sözə niyə baxmırınız! — deyə Susiçanı qışçırdı. — Elə boğulsanız yaxşıdır!

— Niyə belə danışırsan? — Ana Ördək dilləndi. — Uşaq olma-mışan? Hamımız öyrənə-öyrənə gəlmışık də. Əvvəli çətin olur, gərək valideynlər səbir etsin.

— Ah! Nə dedin? — Susiçanı ufuldadı. — Axi mən valideynlik hissindən uzağam. Mən evli deyiləm, ailə həyatının da nə demək olduğunu bilmirəm. Düzü, heç evlənmək fikrim də yoxdur... Əlbəttə, sevgi yaxşı şeydir, amma mənca, dostluq ondan daha qılımatlidir. Bu dünyada həqiqi dostluqdan savayı nəciblik yoxdur. Buna da çox nadir hallarda rast gəlmək olar...

Bu vaxt yaxındakı söyüd ağacının budağında oturub söhbətə qulaq asan Yaşıl Kətanquşu soruşdu:

— Sizcə, əsl dost necə olur, hə?

— Hə, hə, elə mən də bunu bilmək istəyirəm! — Ana Ördək dedi; o, üzə-üzə gölməçənin o biri başına qədər getdi və sonra başını suya salıb ayaqlarını yellətdi, bununla da balalarına daha bir yaxşı nümunə göstərdi.

— Bu nə sarsaq sualdır? — Susiçanı çımxırdı. — Əsl dost o deməkdir ki, mənə sadıq olsun, vəssalam...

— Bəs siz özünüz? Siz sədaqətlisinizmi? — deyə cikkildəyə-cikkildəyə gümüşü budaqlarda hoppanıb xırda qanadlarını ağaca çırpan balaca bir sərçə soruşdu.

— Başa düşmürəm, bunun mənə nə dəxli var axı? — Susiçanı təəccübəldəndi.

Bunu görən Yaşıl Kətanquşu dedi:

— Onda gəlin mən sizə bu mövzuda bir hekayət danışım.

Susiçanı soruşdu:

— Mənim haqqımdadır? Belə olsa, qulaq asaram... Mən nağılılı çok xoşlayıram.

— Sizə də aiddir, — Yaşıl Kətanquşu cavab verdi və aşağıdan uşub sahilə qondu; o, “Sadiq Dost” nağılıını danışmağa başladı:

“Biri vardı, biri yoxdu, Hans adında vicdanlı bir balaca oğlan vardi”.

Bu vaxt Susiçanı onun sözünü kəsərək soruşdu:

— O, tanınmış adam idи?

— Yox, yox, onda qeyri-adi heç nə yox idи, yalnız xeyirxah ürək sahibi idи, vəssalam. Bir də gülməli sıfəti vardı, üzündən isə heç vaxt təbəssüm əskik olmazdı... O, bapbalaca bir daxmada yaşıyırdı və hər gün öz bağında işləyirdi. Əyalətdə onun bağlı kimi gözəl bağ yox idи. Burada türk qərənfillərindən tutmuş qaymaqcıçayına qədər, həmçinin quşəppəyi, fransız şəbbusu, ağ və qırmızı qızılıgüllər, bənövşəyi krokuslar, qızılı və qırmızı bənövşələr də vardi. Hələ ətirlili mərzə, reyhan, sırgagülü, çöltərəsi, süsənçiçəyi, nərgizgülü və qərənfilləri demirəm; bunlar növbə ilə açır, hər tərəfi bəzəyirdi. Burada hər fəslin öz rəngi olurdu, daha doğrusu, güllərin rəngləri də fəsillər kimi dəyişirdi. Buna görə də bağ hər zaman füsunkar olur, ətir saçırı. Balaca Hansın çoxlu dostları vardi, lakin onun ən çox sədaqət bəslədiyi bir dostu da vardi, adı Böyük Hyu Miller¹ idi. Düzü, Hyu Miller çox varlı bir dəyirmançı idи. Balaca Hansa elə bağlanmışdı ki, onun bağının yanından heç vaxt elə-belə ötmürdü, mütləq

¹ Burada: Dəyirmançı nəzərdə tutulur.



Hansa baş çəkər, bir yerə tələsəndə belə hökmən vaxt tapıb hasardan bağa tullanar, bir səbat gül dərər, ciblərini də gilənar, gavalı və digər payız meyvələri ilə doldurub gedərdi. “Həqiqi dostların hər şeyləri ümumi olmalıdır” – Dəyirmançı bu sözləri hər dəfə təkrar edəndə Balaca Hans da başını tərpədib gülüm-səyərdi. Hansa elə gəlirdi ki, belə yüksək ideal və düşüncə sahibi olan dost çox yaxşıdır. Əlbəttə, hərdənbir qonşular buna təəccüb edirdilər: axı nə üçün altı südverən inəyi, böyük qoyun sürüsü, yüzlərlə kisə unu olan Dəyirmançı bir dəfə də olsun Balaca Hansa təşəkkürdən-zaddan eləmir; lakin Hans özü belə xırda şeylər barədə düşünməz, daha çox Dəyirmançının təmənnasız dostluq haqqında danışıqlarına qulaq asardı...

Beləcə Hans öz yanında işləyir, yazda, yayda və payız fəslində güzəranı xoş keçirdi. Lakin qış gələndə bazara nə meyvə, nə də gül apara bilirdi, çünki bunların heç biri qışda olmurdu. Bu zaman Balaca Hans çox əziyyət çəkirdi, soyuq və acılıq onu üzürdü. Çox vaxt o, şamsız uzanıb yatırıdı, bir az qurudulmuş armud, yaxud da bərk qozdan sindinb ağzına atr, yuxuya gedirdi. Həm də axı qışda o daha çox tənha olurdu; belə vaxtlarda Dəyirmançı heç vaxt ona dəyməzdı.

“Qış qurtarmayana kimi Hansa dəyməyin mənası yoxdur”, – Dəyirmançı arvadına deyirdi. “Əgər bir adam əziyyət çəkirsə, onu gərək yalqız buraxasan, gediş-gəlişinlə narahat etməyəsən. Hər halda, mən dostluğu belə başa düşürəm; məncə, düz deyirəm. Yaxşı olar ki, yazı gözləyim, onda ona baş çəkərəm. O da mənə təzə açılmış güllərdən bir səbat verər. Bilirəm ki, bu, onun özünə də xoş gələcək”.

– Sən başqlaların barədə düşünürsən, – arvadı dedi. O, sobanın yanında öz sevimli kreslosunda oturmuşdu. Sobada şamağacının budaqları çırtıldayırdı. – Çox düşündürücüdür, – deyə əlavə etdi.
– Dostluq barədə dediklərinə elə birçə qulaq asasan. Vallah, o üçmərtəbəli evdə yaşayan və barmağında qızıl üzük olan bizim keşiş var e, sən ondan da yaxşı danışırsan.

– Bəlkə, Balaca Hansı qonaq çağırıraq, hə? – balaca oğlanları dedi, – yaxşı Hans acıdan ölürsə, öz sıyığımı onunla bölərəm, həm də ona öz ağ dovşanlarını göstərərəm.

— Axmaqlığa bir bax! — deyə Dəyirmançı çımxırdı. — Mənim başım çıxmır, səni nə üçün məktəbə göndərirəm, hə? Sən, deyə sən, heç nə öyrənmirsən. Tutaq ki Hans gəldi... Görəcək ki, isti yerimiz, yaxşı yeməyimiz, bir çəllək qırmızı şərabımız var... Bizə paxillığı tutacaq... Bilirsən, paxilliq dəhşətli şeydir; o, adamı tez bir zamanda korlayır. Mən ki Hansa pislik etmək istəmirəm! Mən onun ən yaxşı dostuyam və qoymaram ki, Hans korlansın. Bundan başqa, əgər Hans burası gəlsə, onda məndən un da istəyəcək. Lakin un ayrı şeydir, dostluq isə ayrı söhbətdir. Bunları qanşdırmaq olmaz!

— Necə də gözəl danışırsan?! — Dəyirmançının arvadı isti çaydan bir qurtum aldı və əlavə etdi, — hətta yuxum gəldi, yatmaq istədim... Elə bildim ki, kilsədəyəm...

— Adamların çoxu yaxşı işləyir, — Dəyirmançı dedi, — lakin az bir qismi yaxşı danışır. Bu da onu göstərir ki, danışmaq işləməkdən daha çətindir və daha qiymətlidir...

Dəyirmançı balaca oğlunun oturduğu stolun o biri başına sərt baxdı, uşaq utandığından dərhal qızardı, başını aşağı dikib ağla-mağ'a başladı. Onun göz yaşları qabağındakı çay fincanının içine töküldü. Hər halda, o, hələ balacayıdı, onu bağışlamaq olardı...

Nağılin bu yerində Susiçanı soruşdu:

— Hekayət bitdimi?

— Əlbəttə ki yox, — deyə Kətanquşu cavab verdi. — Bu, hələ başlarıngıcıdır.

— Siz lap həyatdan geri qalmışınız, — Susiçanı dedi. — Bizim zəmanədə bütün təhsilli adamlar hekayəti axırdan başlayırlar, sonra keçirlər əvvələ, ortasında da tamamlayırlar. Təzə metod budur. Mən bu haqda bir nəfər ədəbi tənqidçidən eşitdim; bu yaxınlarda o, gölün ətrafında bir cavan oğlanla gəzişirdi. Bu metod barədə təfsilati ilə danışırdı. Axi o, səhv edə bilməzdii; başı daz idi, gözlərində mavi eynək vardi. Hər dəfə cavan oğlan ağızını açıb danışmaq istəyəndə tənqidçi deyirdi: “Cəfənglyatdır!” Yaxşı, davam edin, danışın hekayətinizin ardını görüm. Mənim Dəyirmançıdan xoşum gəldi. Mənim də onun kimi ağılli düşüncələrim var. Bizim ümumi cəhətlərimiz çoxdur!

Kətanquşu budaqdən-budağa tullana-tullana sözünə davam etdi:



– Hə, deməli, sonrası belə oldu; qış mövsümü qurtaran kimi bağda çiçəklər tumurcuqlanmağa başladı. Dəyirmançı Hyu arvadına dedi ki, Balaca Hansa baş çəkmək istəyir.

– Sənin necə böyük, necə xeyirxah ürəyin var! – arvadı dedi,
– Həmlişə başqaları barədə düşünürsən! Amma bir səbət gül gətirməyi unutma!

Böyük Hyu külək dəyirmanının qanadlarını qalın dəmir simlərlə bağladı və yekə bir səbətlə təpəni aşib Hansgilə getdi. Dəyirmançı dedi:

– Sabahın xeyir, Balaca Hans!

– Sabahın xeyir! – Hans gülümşədi.

– Qışı necə keçirdin?

– Eh, dostum, sağ ol ki, narahat olursan, sorusursan; bilirsən, qış çox ağır keçdi. Allaha şükür, indi yaxşıyam, yaz gəlib; güllərim də yaxşıca açmışdır...

– Biz bütün qışı sənin barəndə düşünürdük. Deyirdik, görən, Hans necə yaşayır? – Dəyirmançı dedi.

– Nə yaxşı, məmənnun oluram eşitməyimə, – Hans dedi. – Yoxsa elə biliirdim, məni tamam unutmusunuz.

– Hans, bu nə sözdür, eyib deyil?! – Dəyirmançı dilləndi.

– Dostu unutmaq olar? Görürsən necə gözəl sözdür?! Sən hələ həyatın poeziyasını başa düşmürsən! Bəh, bəh, bəh! Gullerin necə qəşəng açıb e!!!

– Əlbəttə, onlar çox gözəldirlə – Balaca Hans dedi, – Bəxtimdən bu il gör nə qədər çiçək açıb?! Mən onları şəhərə aparmaq istəyirəm. Burqomisterin¹ qızına satmaq istəyirəm. Onun puluna özünmə əl arabası alacağam...

– Əl arabası? Sən onu satmışan ki? Necə də sarsaqlıq eləmisən?!

– Hə, satmışam! – Hans ah çəkdi. – Məcbur oldum. Bilirsən, qışda mənimcün çox ağır oldu; hətta çörək almağa pulum yox idi. Əvvəlcə paltomun gümüş düymələrini satdım, sonra da gümüş zəncirimi; daha sonra isə o yekə qəlyanımı satdım... Axırda da məcbur olub əl arabamı satdım... Lakin mən onların hamisini geri alacağam...

¹ Burqomister – belediyyə reisi

— Hans! — deyə Dəyirmançı səsini yumşaltdı — mən öz əl arabamı sənə hədiyyə edərəm! Düzdür, onu bir qədər təmir eləmək lazımdır! Bir tərəfi tamam sökülüb, təkərlərindəki milləri bir az əyilib; buna baxmayaraq, mən onu sənə verəcəyəm! Bilirəm, bu, mənim tərəfimdən alicənablıqdır və hətta bu hərəkətimə görə çoxları mənə tənə vuracaq, məni axmaqlıqda qınayacaqlar; nə olar, qoy desinlər. Mən ki belə deyiləm. Düzdür? Məncə, dostluqda əsas məsələ səxavətli olmaqdır. Bundan başqa, mənim axı təzə əl arabam var... Deməli, danişdiqu. Köhnə əl arabam səninkidir...

— Doğrusu, siz çox əliaçıqsınız, — Hans dedi və onun yumru sıfəti məmnunluqdan yanındı. — Mən onu asanca təmir edərəm; araba üçün evdə taxtam da var...

— Taxtan da var?! — deyə Dəyirmançı sevincək dilləndi. — Nə yaxşı, deməli, mən o taxtaları öz anbarımın damına vura bilərəm! Anbarın damında yekə bir dəlik var, oranı örtmək üçün elə bu taxtalar yarayar... Əgər o dəliyi tutmasam, taxılım məhv olacaq! Necə də vaxtında yadına saldın! Görürsən, bir xeyirxah işdən başqa xeyirxah iş çıxır! Mən sənə əl arabası verirəm, sən də mənə taxta verərsən! Əlbəttə, əl arabası taxtadan çox bahadır, lakin əsl dost buna qətiyyən fikir verməz! Di tez elə, taxtaları bəri ver, mən elə bu gün anbarın damını təmir edəcəyəm!

— Əlbəttə, əlbəttə, — deyə Balaca Hans talvara girib bütün taxtaları çıxartdı...

— Taxtaların çox da iri deyil, — Dəyirmançı dedi. — Mən bunların hamısını götürüb aparsam, qorxuram, sənə əl arabanı təmir etməyə qalmışın... Neyləmək olar, gərək bağışlayasan da. Bir halda ki mən əl arabamı sənə verirəm, sən də gərək bundan əlavə, mənə təşəkkür əlaməti olaraq bir qədər gül verəsən. Budur, səbət də gətirmişəm. Xahiş edirəm, səbəti ağızına kimi doldurasan.

— Ağızına kimi? — deyə Hans qəmli-qəmli soruşdu. Doğrudan da, Dəyirmançı yekə səbət gətirmişdi. Balaca Hans bilirdi ki, əgər o, bu səbəti ağızına kimi doldursa, onda bazara satmağa heç nə apara bilməyəcək. Hans sevimli gümüş düymələrini qaytara bilməyəcəyindən qorxurdu.



— Hə, hə, əlbəttəl — Dəyirmançı dedi, — bir halda ki sənə əl arabası vermişəm, məncə, müqayisədə bu gül səbəti heç nədir. Ola bilsin ki, düz demirəm, lakin mənə elə gəlir ki, dostluq, əsl dostluq hər cür xudbinlikdən uzaq olmalıdır!

— Mənim əziz dostum, mənim ən yaxşı dostum, — Hans ucadan dedi. — Bütün güllər sənə qurbanıdır! Bizim dostluğumuz hansısa gümüş düymədən daha qiymətlidir!

Beləliklə, Hans bağa girib bütün gülləri dərdi və Dəyirmançının səbətinə yiğdi.

— Sağlıqla qal, Balaca Hans! — deyə Dəyirmançı bir əlində Hansın verdiyi taxtaları, o birində isə gül dəstələri ilə dolu səbəti götürüb yola düşdü.

— Hələlik! — Hans dedi və yenidən torpağı belləməyə başladı. O, dostunun verəcəyi hədiyyə barədə məmnunluqla düşünürdü. Növbəti gün səhər Hans həyətdə işləyərkən küçədən Dəyirmançının səsini eşitdi:

— Heyy, Hans!

O, nərdivandan düşüb bağa girdi, sonra hasardan küçəyə boylandı. Dəyirmançı belində yekə bir un kisəsi küçədə dumuşdu.

— Əzizim Hans, — Dəyirmançı dedi, — Mənim un kisəmi də bazara apararsanmı?

— Bağışla, dostum, — Hans cavab verdi. — Bu gün mənim çoxlu işim var; gülləri sulamalyam, diblərini alaqtan təmizləməlyəm...

— Pahoo, bu, dostluq olmadı ki, Hans! Mən sənə əl arabamı verirəm, sən gör mənə nə deyirsən?!

— Bu nə sözdür, elə deməyin! — deyə Hans bir qədər ucadan cavab verdi. — Allaha and olsun, mən dostluğa sədaqətliliyəm...

Və Hans papağını başına qoydu, ağır un kisəsini belinə alıb yola düşdü.

Hava isti, yol tozluydu; yolun yarısını qət eləməmiş Balaca Hans yoruldu və gücdən düşdü, dincini almaq üçün dayandı. Hans yalnız günortadan sonra bazara çatdı. Bazarda bütün günüunu satmaq üçün sövdələşdi və nəhayət, unu yaxşı qiymətə sata bildi və dərhal evə döndü ki, yolda quydurlara rast gəlməsin.

“Yaman ağır gün idil! – Balaca Hans yatağa uzanarkən düşündü. – Yaxşı ki, Dəyirmançının xahişini yerə salmadım. Axı o, mənim ən yaxşı dostumdur. Həm də axı o, öz əl arabasını mənə verəcək!”

Səhər tezdən Dəyirmançı pulunu götürmək üçün gəldi; Balaca Hans dünəndən elə yorulmuşdu ki, hələ yataqdan qalxmamışdı.

– Hans, vallah, sən yaman tənbəl adamsan, – Dəyirmançı dedi və əlavə etdi: – Nəzərə alsaq ki, sənə əl arabası verəcəyəm, onda gərək çox çalışasan... Tənbəllik çox böyük günahdır və düzü, istəmirəm ki, mənim dostlarım astagəl və tənbəl olsunlar. Açıq danışdığima görə gərək məndən inciməyəsən. Əlbəttə, əgər mən sənin dostun olmasaydım, səninlə belə danışmazdım. Dostuna gərək hər şeyi düz deyəsən. Görürsən çoxları dostluq barədə gözəl sözlər deyir; lakin həqiqi dost gərək acı həqiqəti söyləsin. Əsl dost belə hərəkət etməlidir, Hans, bu, işin xeyrinədir.

– Bağışla, – Balaca Hans gözlərini ova-ova dilləndi. – Dünən bərk yoruldum, dedim, bir az çox yatım, dincimi alım. Quşların səsinə qulaq asım. Axı sən bilirsən ki, səhərlər quşların səsinə qulaq asmaq adama ləzzət verir, bundan sonra mən daha yaxşı işləyirəm.

– Əhsən, çox yaxşı! – Dəyirmançı Hansın kürəyinə vurdu. – Elə mən də istəyirəm ki, durub geyinəsən, sonra da gedək mənim dəyirmanıma, anbarın damını örtəsən.

Yazlıq Hans onun dəyirmanına getmək istəmir, öz yanında işləmək istəyirdi. İki gün idi ki, bağındaki güllərə su verə bilmirdi. Lakin o, yenə dostunun xahişini yerə sala bilmədi. “İmtina etsəm, yaxşı düşməz, axı o, mənim dostumdur...” – düşündü. Sonra utancaq və həlim bir səslə soruşdu:

– Gələ bilməsəm, məndən inciməzsən ki? Mənim işim var...

– Bu heç də yaxşı olmaz, Hans! – Dəyirmançı cavab verdi, – düşünürəm ki, mənim sənə verəcəyim əl arabası müqabilində bu, çox xırda bir işdir. Əlbəttə, sən gəlməsən, gərək özüm gedib bu işi görəm...

– Ahhh, nə danışırsan? Mən bu saat gəlirəm, – deyə Balaca Hans çarpayıdan cəld qalxıb geyindi və Dəyirmançının anbarına



yola düşdü. Hans gün batana kimi orada işlədi. Günüñ sonunda Dəyirmançı gəlib gümrah səslə soruşdu:

- Damı düzəldinmi, Hans?
- Hər şey hazırlır, – deyə Hans yorğun-yorğun nərdívandan düşdü.
- Ah, başqası üçün görülən işin sevincindən yaxşı şey yoxdur...
- Bu mənalı sözləri eşitmək özü böyük şərəfdir, doğrudan, adam sənə qıbtə edir bu sözləri bildiyinə görə, – deyə Balaca Hans alnının tərini sildi. – Təəssüf edirəm ki, səndəki qabiliyyət məndə yoxdur; mən bu cür gözəl fikirləri ifadə edə bilmirəm!
- Danxma, sən də bunu edə bilərsən, amma gərək çalışasan öz üzərində, – Dəyirmançı cavab verdi. – Hazırda sən təcrübə keçirsən, sonra nəzəriyyəni də öyrənərsən.
- Sənəcə, mən sənin kimi danışa bilərəm? – Balaca Hans soruşdu.
- Mənim qəti şübhəm yoxdur buna... Amma indi sənə evə getmək lazımdır, yaxşıca istirahət etməlisən... İstəyirəm ki, sabah mənim qoyun-quzularımı otlağ'a, dağa aparasan...

Yazılıq Hans boyun qaçırmaga cürət etmədi. Ertəsi gün şübh tezdən Dəyirmançı qoyun-quzularını Balaca Hansın qapısına gətirdi və Hans onları dağlıarda otarmağa apardı. Hans qayıdanda çox yorulmuşdu və elə oturacaqdə da yuxuladı. Hava açılında yuxudan ayıldı və öz-özünə piçildədi: "Bağda əsl işləməli vaxtdır, axır ki, bunu edəcəyəm!"

Hans dərhal başladı işləməyə. Lakin o, heç cür əməlli-başlı işləyə bilmirdi; güllərinə qulluq etməyi tamam yadırğamışdı. Çünkü dostu Dəyirmançı ona tez-tez müxtəlif tapşınqlar verər, gah da onu dəyirmanında işləməyə çağırardı. Balaca Hans olmazın əzab çəkirdi; ona elə gəlirdi ki, güllər də artıq bilir ki, Hans onları unudub. Lakin bununla belə, Hansın bir təsəllisi vardı: Dəyirmançı dostu ona əl arabası bağışlayacaqdı və bu da onunçun səxavətli olmağın bariz nümunəsiydi...

Beləcə, Balaca Hans Dəyirmançı dostuna həmişə kömək edirdi; Dəyirmançı da öz növbəsində ona dostluqdan gəlİŞİ-gözəl sözlər deyərdi; bəzən bu sözlər elə bəlağətli olurdu ki,

Hans onları qeyd dəftərçəsinə yazar, sonradan yazdıqlarını mütləq oxuyar və öyrənərdi.

Günlərin birində Balaca Hans evdə sobanın yanında oturmuşdu. Birdən qapı bərkdən döyüldü. Çox qorxulu bir gecəydi. Bayırda külək əsirdi; külək elə viyıldayırdı ki, elə bilirdin bayırda çovğun var. Hans əvvəlcə elə bildi bu, küləyin səsidir. Lakin qapı yenə bərkdən döyüldü: taqq, taqq, taqq... “Yəqin, kimsə yoldan ötənin birisidir, bədbəxt”. – Hans düşündü və qapını açmağa tələsdi. Nə görse yaxşıdır: Dəyirmançı bir əlində fənər, o biri əlində isə əsa dayanıb ona baxır:

– Hans, əzizim, mənə bədbəxtlik üz verib, – Dəyirmançı bildirdi. – Oğlum nərdivandan yixilib əzilmişdir. Həkim dalınca getmək istəyirəm, lakin o, çox uzaqda yaşayır; hava da yaman küləklidir. Mənim əvəzimə sən getsən yaxşıdır. Bilirsən ki, əl arabamı sənə verəcəyəm, bunun müqabilində sən mənə bir iş görməlisən, ya yox?!

– Əlbəttə, əlbəttə, – Hans ucadan dedi. – Sən ki bura gəlmisən, məndən xahiş edirsən, bu elə mənə bəsdir. Bu saat gedərəm. Amma bircə xahişim var ki, fənəri mənə verəsən. Zülmət gecədir, gözgözü görmür, birdən yixilib kanala-zada düşərəm.

– İncimə. Hans, bunu verə bilmərəm, – Dəyirmançı dedi.
– Fənəri lap təzə almışam, buna bir şey olsa, neylərəm?!

– Eybi yox, vacib deyil! Fənərsiz də ötüşərəm, – Hans dedi.

O, xəz paltosunu geyindi, yun qırmızı papağını qoyub, şərfini boynuna bağladı, gecənin qaranlığında çölə çıxdı.

Bayırda əməlli-başlı boran qopmuşdu. Zülmət gecədə Hans yolu güclə ayırd edə bilirdi. Külək o qədər güclüydü ki, Hans, az qala, yixilacaqdı. Lakin o, birtəhər güc tapıb yeriyirdi. Üç saatdan sonra Hans, nəhayət, həkimin evinə çatdı, qapını döydü.

– Kimdir? – deyə həkim yataq otağının pəncərəsindən boylandı.

– Balaca Hans, ser!

– Nə istəyirsən, Balaca Hans?

– Dəyirmançının oğlu nərdivandan yixilib və bərk zədələnib.

Dəyirmançı çox xahiş elədi ki, siz gələsiniz...

– Yaxşı, gəlirəm!



Həkim dərhal əmr etdi ki, atı yəhərləsinlər. O, iri çəkmələrini geydi, fənərini götürdü və çölə çıxdı. Sonra atını Dəyirmançının evinə səri sürdü. Balaca Hans isə onun dalınca, demək olar ki, sürüñə-sürüñə gedirdi. Çovğun-qılyamət lap gücləndi, leysan tökürdü. Hans artıq yolu görmürdü, həkimin atını da çıxdan itirmişdi. Nəhayət, o, tamam azdı və dərin bir bataqlığa girdi. Bura dəhşətli bir yer idi; orada dərin quyular vardı. Yaziq Hans bu bataqlıqda da boğulub qaldı. Ertəsi gün onun meyiti çobanlar tərəfindən tapıldı və evinə gətirildi.

Dəfn mərasimində bütün kənd gəlmışdı. Çünkü Balaca Hansı hamı tanıydırdı. Dəyirmançı göz yaşı tökənlərin lap qabağında durmuşdu.

— Mən onun ən yaxşı dostu olduğum üçün ən yaxşı yerdə də durmaliyam, — o dedi.

Beləliklə, o, qara örtüklü tabutun qabağında gedir, hərdən-bir dəsmal çıxarıb gözlərini silirdi.

Mərasim bitəndən sonra kənd adamları karvansarada yığlıb şərab içir, şirin çörək yeyir, Balaca Hansın xatırmasını yad edirlər. Kəndin Dəmirçisi dedi:

— Balaca Hans bizim hər birimiz üçün böyük itkidir.

— Mənim üçün isə ikiqat itki oldu, — deyə Dəyirmançı dilləndi.

— Təsəvvür edin ki, mən ona, az qala, öz əl arabamı hədiyyə verəcəkdir. İndi qalmışam belə, bilmirəm arabamı neyləyim... Evdə əl-ayağıma dolaşır. Elə köhnədir ki, onu heç kəsə də sata bilmirəm. Gərək heç kəsə yaxşılıq eləməyəsən, vallah. Bədxərclik adamı ziyana salır...

— Bəs sonrası nə oldu? — Susiçanı soruşdu.

— Nə olacaq, elə nağıl burada bitdi də... — Kətanquşu cavab verdi.

— Bəs axı Dəyirmançının axını necə oldu? — Susiçanı yenə soruşdu.

— Mən nə bilim necə oldu? Mənimcün bunun heç əhəmiyyəti də yoxdur...

— Mən bilirdim ki, sən onu sevmirsən, — Susiçanı mızıldadı.

— Siz axı, deyəsən, heç hekayənin mənasını başa düşmədiniz? — Kətanquşu qeyd etdi.

– Necə, məna nədir belə?
 – Yəni, mənəvi-əxlaqi dəyərini...
 – Sənəcə, hekayənin mənəvi-əxlaqi dəyəri vardı, hə?
 – Əlbəttə vardı!
 – Paho! Bunu elə əvvəldən deyə bilməzdin? – deyə Susiçanı qəzəbləndi. – Onda heç mən sənə axıradək qulaq asmazdım. Elə mən də həmin tənqidçi kimi “cəfəngiyatdır!” deyərdim də! Hələ gec deyil!

Beləliklə, Susiçanı: “Boş, mənasız bir şeydir!” – deyib uzun quyuğunu tərpədə-tərpədə yenidən gölməçəyə girdi.

Bu vaxt Ana Ördək Kətanquşuna sarı üzüb soruşdu:

– Bu Susiçanı necəydi, xoşunuza gəldimi? Onun müəyyən yaxşı cəhətləri var. Amma mən bir ana kimi öz adımdan deyirəm ki, bu cür subay və yalqız adamlar yazılıqlılar, onları görəndə ağlamağım gəlir.

– Deyəsən, mən onun zəhləsini tökdüm, – Kətanquşu dilləndi. – Məsələ bundadır ki, mən ona mənəvi dəyəri olan hekayət danışdım...

– Oyyy! Bu, hər zaman çox təhlükəli bir iş olub! – deyə Ana Ördək cavab verdi.

Mən bununla tamamilə razıyam.



XOŞBƏXT ŞAHZADƏ

Şəhərin yuxarı başında hündür sütunun üstündə Xoşbəxt Şahzadə heykəli ucalmışdı; onun üst-başı ən yaxşı qızılla zər-lənmişdi, göz çuxurlarının yerində iki parlaq sapfir yanındı; qılıncının dəstəyi üstündə isə iri bir qırmızı yaqtı daşı panıdayırdı.

Şəhər sakinləri heykələ heyranlıqla tamaşa edirdilər.

— O, mənim lap yelqovanım kimi gözəldir, — şəhər bələdiyyə şurasının üzvlərindən biri öz estetik zövqünü nümayiş etdirmək məqsədilə deyirdi; sonra, — amma çox da faydalı deyil, — əlavə edib tələsik təcrübəsizliyini camaatdan gizlətməyə çalışırı.

— Ora bax, Xoşbəxt Şahzadədən nümunə götürmək lazımdır! Sən niyə də ona oxşamayasan? — deyə bir ana da ağlayan balaca oğluna heykəli göstərirdi. — Xoşbəxt Şahzadə heç vaxt heç nə üçün ağlayıb anasını incitmır... — deyə uşağa sərki verirdi.

Heykələ heyranlıqla baxanlardan biri də qəmli-qəmli piçıl-dayırdı:

— Sevinirəm ki, heç olmasa, dünyada bir nəfər əsl xoşbəxt adam var!

— O lap mələk kimidir! — qırmızı gödəkcəli, tərtəmiz ağ önlüklü yetimxana uşaqları da kilsədən çıxıb evlərinə qayıdar-kən heykəlin önündə ayaq saxlayıb belə deyirdilər.

— Haradan bilirsınız ax? — riyaziyyat müəllimləri soruşdu, — siz ki heç vaxt mələkləri görməmişsiniz!

— Görmüşük, görmüşük! — deyə uşaqlar bir ağızdan cavab verdilər, — onlar bizim yuxumuza girirlər!

Riyaziyyat müəllimi qaşlarını çatdı, çox sərt görkəm aldı; uşaqların yuxu görməyi onun ürəyinçə deyildi.

Günlərin bir günü gecə vaxtı bir Sığırçın şəhərin başı üstündə uçurdu. Sığırçının dostları altı həftə bundan qabaq Misirə uçub getmişdilər, o isə gedikmişdi; çünkü Sığırçın dəstədən geri qalmışdı; o, yarısaqlı və nərmənəzlik bir Qamişa vurulmuşdu. Sığırçın Qamişa erkən yazda rast gəlmışdı; o vaxt o, iri, sarı bir kəpənəyin dalınca çaya doğru sığdı; elə bu zaman Qamişi gördü, onun ince, zərif

beli diqqətini cəlb etdi və dayandı, başladı Qamişla danışmağa. Sığırçın qətiyyətlə dedi:

— Mən səni sevirəm!

Sığırçın birbaşa mətləbə keçməyi xoşlayırdı; Qamiş ona yüngülvari təzim etdi. Sığırçın başladı onun başına fırlanmağa; çox firlandı, qanadlarını suya cirpdı, suyun üzündə zərif gümüşü dalğalar yaratdı. O, sevgilisinə beləcə qayğı göstərdi və bütün yayı da burada keçirdi.

“Çox səfəh bir sevgidir, — deyə o biri sığırçınlar cikkildəşdir. — Qamişin nə pulu, nə var-dövləti var; gölməçədə-zadda yaşayandan nə olacaq?!”

Doğrudur, Çay qamişlarla doluydu, amma payız gələn kimi onlar hamısı yox olub gedirdi.

Payız gələndə quşlar hamısı uçub getdi. Sığırçın özünü yal-qız hiss etdi və sevgilisi də yavaş-yavaş onu bezdirməyə başladı.

— O heç danışmağı da bacarmır! — Sığırçın öz-özünə cikkildədi. — Görünür, işvəkarın biridir, bütün günü Küləklə mazaqlaşır.

Hətta külək meh kimi əsəndə belə, Qamiş, az qalır, ikiqat olsun, elə gözəl əyilib təzim edir ki, gəl görəsən.

— Məncə, Qamiş evcanlı qızdır, — Sığırçın düşündü, — mənsə səyahəti xoşlayan bir quşam, təbii ki, mənim arvadım da səyahəti xoşlamalıdır...

Nəhayət, Sığırçın sevgilisinə dedi:

— Mənimlə gələrsənmi?

Lakin Qamiş başını yellətdi; o, evinə elə bağlıydı ki!

— Sən mənimlə oyun oynadın, başımı aldatdın! — Sığırçın qışqırıldı. — Mən gedirəm Misir Ehramlarının yanına, xudahafız! — və uçub getdi.

O, bütün günü uçdu və axşama yaxın gəlib bir şəhərə çatdı.

— Mən harada gecələyəcəyəm? — deyə öz-özünə soruşdu.

— Məncə, şəhər mənim üçün hazırlıq görüb.

Birdən hündür sütunun üstündə ucalan heykəl onun gözlərinə sataşdı. “Hə, elə bura yaxşıdır, burada qalaram”, — deyə düşündü. “Gözel yerdir, nə qədər desən, təmiz havası var”.

Beləliklə, Sığırçın Xosbəxt Şahzadə heykəlinin ayaqları arasında özünə yer elədi.



— Bəh, bəh! Bu gün mənim çarpayım qızıldandır! — deyə Sığırçın məmnun-məmnun çıkkıldı. Elə təzəca yerini rahatlaşdı ki, haradansa, yuxarıdan başına bir damcı töküldü.

— Bu nədir belə?! — donquldandı, — göydə heç bulud yoxdur, ulduzlar çıxıb, parıldayırlar, amma di gəl, yağış yağır! Belə də şey olar? Şimali Avropanın iqlimindən heç baş açmaq olmur! Bu yağış elə Qamış kimi səfəhlər üçün yaxşıdır!

Başına yenə bir damcı düşdü.

— Bəs bu heykəlin faydası nədir? Adı yağış damcısının da qabağını ala bilmir! — Sığırçın gileyəndi. — Yox, mən özümə ayrı yer tapmaliyam, — deyə uçmağa hazırlaşdı. Elə qanadlarını qaldırıb uçmaq istəyirdi ki, üçüncü damcı da başına düşdü və o, başını qaldırıb yuxarı baxdı, nə görsə yaxşıdır!..

Xoşbəxt Şahzadənin gözləri yaşla dolmuşdu; onun qızıl yanaqlarından yaş axındı və damcılar düz Sığırçının başına düşürdü. Xoşbəxt Şahzadənin üzü ay işığında elə məsum görüñürdü ki, balaca Sığırçının ona yazığı gəldi. Sığırçın soruşdu:

— Sən kimsən?

— Mən Xoşbəxt Şahzadəyəm.

— Niyə ağlayırsan? Məni islatdın ki!

— Mən sağ olanda ürəyim insan ürəyi idı, — heykəl cavab verdi. — amma göz yaşlarının nə olduğunu bilmirdim. Sans-Souci'dəki Sarayda yaşayırdım. O saraya dərd-kədər girməzdə, daha doğrusu, qəm-qüssəni oraya buraxmazdilar. Gündüzlər mən öz yaşıdlarımla bağda oynayardım, axşamlar isə Sarayın əsas zalında bal ziyafətlərini açardım. Bağ uzun, hündür hasarlarla əhatə olunmuşdu, lakin hasarın o tayında nə baş verdiyindən xəbərim olmazdı, bilmək də istəmirdim. Axi mənim ətrafında hər şey çox gözəl idi. Saray əyanları mənə Xoşbəxt Şahzadə deyirdilər; ah, əgər həzz və əyləncə xoşbəxtlik idisə, mən, həqiqətən də, xoşbəxt idim. Bax beləcə yaşadım və elə beləcə də oldum! Və indi mən ölüyəm, onlar məni bu uca sütunun başına qaldırıb qoyublar; mən buradan şəhərimin bütün eybəcəriklərini, dərdlərini, camaatımızın necə kasıb yaşıdığını görə bilirəm; mənim qəlbimi qalaydan düzəldiblər, amma mən ağlamaqdan özümü saxlaya bilmirəm.

“Belə de! Mən də elə bilirdim, o, başdan-ayağa qızıldan düzəldilib!” Sığırçın öz-özünə dedi; lakin Sığırçın o qədər nəzakətli idi ki, bu eyhamı ucadan vurmadi.

Heykəl sözünə davam etdi:

— Buradan ləp uzaqlarda sakit bir küçə var; orada köhnə, miskin bir ev yerləşir. Evin bir pəncərəsi açıqdır və mən orada bir qadın görürəm, pəncərə qabağında oturur. Onun üzü arıq, solğun və üzüntülüdür; o qadın toxucudur; yorğun, qarçıq olmuş əlləri gözəmə iynəsi ilə deşik-deşik olub. İndi o qadın Kral Sarayının gözəl xanımlarından biri üçün atlaz parçadan don tikir, o donun üstünə Məhəbbət Güllərindən bəzəklər vurur. Sarayda növbəti bal keçiriləcək və o qadın da paltarı bu tədbirə kimi hazırlamalıdır. Otağın küncündəki çarpayıda isə o qadının balaca xəstə oğlu yatır. Onun qızdırması var; ona portajal lazımdır. Ananın isə heç nəyi yoxdur, oğluna adı çay suyundan başqa heç nə vera bilmir. Xəstə uşaq ağlayır. Sığırçın, Sığırçın, ay balaca Sığırçın! Səndən bir xahişim var: mənim qılıncımın dəstəyinin üstündəki o yaqut daşı götürüb, o anaya çatdırı bilərsənmi? Mənim ayaqlarımı bu sütuna elə möhkəm pərcimləyiblər ki, yeriyə bilmirəm.

— Axi məni Misirdə gözləyirlər, — Sığırçın dedi. — Mənim dostlarım artıq Nil çayının üstündə uçusurlar, onun sahillərini dolaşır, zəngin nemətlərlə məzələnir, ağ zanbaqlarla, qəşəng-qəşəng gülərlə deyib-gülür, danişırlar. Bir azdan onlar gecələmək üçün böyük kralın kaşanəsinə gedəcəklər. Kral özü oradadır, rəngli sərdabəsində yatır. Onun əynində san kətan libas var, ətrafını isə ətir qoxusu bürüyüb. Kralın boynundan yaşıl nefridən boyunbağı asılıb, əlləri isə payız yarpaqlarına bənzəyir.

— Sığırçın, Sığırçın, ay Sığırçın! — Şahzadə dedi. — Doğru danmı, sən, heç olmasa, bir gecə ləngiyə bilməzsən? Xahiş edirəm, bu gecəni qal və mən dediyim yerə uç. Axi yaziq uşaq susuzdur, anası da dərd içindədir.

— Düzünə qalsə, mən oğlan uşaqlarını o qədər də sevmirəm, — Sığırçın bildirdi. — Ötən yay mən çay sahilində yaşayırdım, bir dəyirmançının iki yekəpər oğlu bütün günü mənə daş atdı. Əlbəttə, o uşaqların atlıqları daş mənə dəymirdi. Biz sığırçınlar çox çevik quşlarıq, aradan sıvíşib çıxmağı bacarıraq. Mənim



aıləmdəki qışların hamısı iti sürətli və çevikdir. Doğrudur, uşaq-lar məni daşla vura bilmədilər, lakin hər halda, bu hərəkət onların mənə açıq-aşkar hörmətsizliyi idi.

Xoşbəxt Şahzadə o qədər pərişan oldu ki, Sığırçın bundan utandı. Axırda Sığırçın dedi:

– Di yaxşı, burası çox soyuq olsa da, bircə gecə səninlə qala bilərəm. İstəyini yerinə yetirərəm.

– Ah, təşəkkür edirəm, quşcuğaz! – Şahzadə dedi.

Sığırçın Şahzadənin qılıncının dəstəyi üstündəki yaqtı daşı qoparıb çıxartdı və onu diimdiyinə götürüb şəhər evlərinin damı üstündən uça-uça getdi. O, ağ mərmər mələklərin hörlüdüyü şəhər kilsəsini ötdü; Kral Sarayını ötərkən qulağına şən, oy-naq musiqi səsləri dəydi. Gözəl bir qız öz sevgiliisi ilə balkona çıxmışdı.

– Ah! Səmadakı ulduzlar necə də gözəldirlər! – deyə oğlan qızı deyirdi. – Sevginin gücü də çox möcüzəlidir!

– Mən elə əmr etmişəm ki, mənim üçün bal mərasimimə Məhəbbət Gülləri ilə bəzədilmiş don tiksinlər, – qız dedi. – Yəqin, indiyə hazır olar. Bu dərzilər də elə tənbəl olurlar ki!

Sığırçın çayın üstündən uçdu və gəmi dorlarının üstündə asilan siqnal çıraqlarını gördü. Sonra o, qədrim yəhudü məhəllə-ləri üstündən adladı, gördü ki, yəhudilər mis qablarda pullarını cingildədə-cingildədə bir-biri ilə alver edirlər. Nəhayət, o, həmin miskin evə gəlib çatdı, içəri boylandı. Zavallı uşaq çarpayıda qırınlırdı, ana yorulub əldən düşmüş, yuxulamışdı; Sığırçın açıq pəncərədən içəri hoppandi, iri yaqtı daşını mizin üstündəki üsküyün yanına qoydu. Sonra uşaqın çarpayısı ətrafında xərif qanad çaldı, oğlanın alnını qanadları ilə yelpiklədi.

– Ah, necə sərin hava gəldi! – oğlan piçıldadı. – Görünür, yaxşılaşırıram... – sonra dərin yuxuya getdi.

Sığırçın Xoşbəxt Şahzadənin yanına qayıtdı və elədiklərini bitdə-bitdə ona danışdı.

– Maraqlıdır, – deyə əlavə etdi, – nəyə görəsə indi mənə istidir, amma ətrafdə hələ də yaman soyuq var!

– Çünkü sən xeyirxah iş gördün, – Şahzadə dedi. Balaca quşcuğaz fikrə getdi, sonra da yuxuladı. Adətən, o, düşünməyə başlayanda dərhal yuxulayırdı.

Günəş boylananda Sığırçın çaya gedib çımdi. Körpüdən keçən quşçuluq elmləri doktoru, professor təəccübənərək dedi:

— Qişın oğlan çağında Sığırçın görmək? Cox maraqlı haldır!

Professor yerli qəzetə bu barədə uzun bir məqalə yazdı. Şəhər camaati qəzeti əllərində tutub bir-birlərinə göstərildilər; orada o qədər anlaşılmaz sözlərvardı ki!

“Bu gecə mən Misirə uçacağam”, — Sığırçın öz-özünə deyir, bu barədə düşünəndə sevincək olurdu. O, şəhərin bütün görməli yerlərində olmuş, hətta şəhər kilsəsinin qülləsinə də qonmuşdu. Hara gedirdisə, hara uçub qonurdusa, sərcələr başlayırdı civil-dəşməyə.

— Bu naməlum qərib kimdir belə? — deyə sərcələr bir-birlərindən soruşturdu. Sığırçın özündən çox məmənun olmuşdu. Gecə düşdü. Göy üzü ay işığına bürünmüştü. O gəlib Xoşbəxt Şahzadə ilə sağıllaşmaq istədi. Əvvəlcə soruşdu:

— Misirə dair tapşırığın-filanın yoxdur ki? Mən ora uçuram.

— Sığırçın, Sığırçın, ay Sığırçın! — Şahzadə dedi. — Sən bir gecəlik də mənimlə qala bilərsənmi?

— Məni Misirdə gözləyirlər axı! — quşcuğaz cavab verdi.

— Sabah orada mənim dostlarım ikinci Şəlaləyə uçacaqlar. Orada, çay yatağında qamışlıqların arasında nəhənglər yatır; hündür qranit tacın üstündə Memnon¹ Allahı oturub. O, bütün gecəni ulduzları seyr edir və Zöhrə uleduzu çıxanda sevincindən birçə dəfə qışqırır, sonra da sakit qalır. Gecənin bir yarısında iri sarı şirlər çay ağızına su içməyə düşürlər. Vəhşi heyvanların gözləri yaşıł beril daşları kimi parıldayıv və onların dəhşətli nəriltiləri Şəlalənin gurultusundan da güclü olur.

— Sığırçın, Sığırçın, ay balaca Sığırçın! — Şahzadə yenə dedi.

— Şəhərdən uzaqlarda mən bir cavan oğlan görürəm, çardaqda başını mizin üstünə əyib. Mizin üstündə çoxlu kağız var. Onun yanında stəkanda qurmuş bənövşə dəstəsi var. Oğlanın qəhvəyi qıvrım saçları, nar kimi qırmızı, çatlamış dodaqları var. İri gözləri yorğun görünür. O, teatrın direktoruna bir pyes təhvil verməlidir, pyesi bitirməyə çalışır. Lakin yazıb qurtara bilmir,

¹ Memnon — yunan mifologiyasında Efiopiyanın kralı, Eosun oğlu; Troya müharibəsində Axilles tərəfindən öldürülüb.



çardaqda soba yoxdur, bumbuzdur, soyuqdan donur. Acından taqəti belə yoxdur.

— Yaxşı, bir gecə də qalaram, — Sığırçın dedi. Quşcuğazın, doğrudan da, xeyixah ürəyi vardi. — Yaqtılardan birini də ona aparım?

— Cox təəssüf! Mənim artıq yaqutum yoxdur! — Şahzadə dedi. — Nə qalıbsa, bax budur, mənim gözlərim! Mənim gözlərimi qılımətli sapfirdən düzəldiblər. Bu sapfirlər min il bundan qabaq Hindistandan gətirilib. Gözlərimdən birini çıxart, apar ver o gənc dramaturqa. Qoy onu satsın, özünə odun alsin, pyesi də qurtarib təhvıl versin.

— Əziz Şahzadə! — Sığırçın dilləndi. — Mən bunu edə bilmərəm! Quşcuğaz başladı ağlamağa.

— Sığırçın, Sığırçın, ay mənim balaca Sığırçınım! Əmrimi yerinə yetir, xahiş edirəm, yalvarıram sənə!

Beləliklə, Sığırçın Şahzadənin gözünün birini çıxartdı və onu dimdiyinə alıb apardı tələbə oğlanın çardağına. Çardağa girmək çatın deyildi, çünkü onun damı dəlmə-deşik idi. Oğlan balaca, qaranlıq bir otağa sıyınmışdı, yazı masasının arkasındaca yuxuya getmişdi. Başını əllərinin üstünə qoyub elə yatırdı ki, heç quşcuğazın qanadlarının pırıltısını eşitmədi. Aylanda gördü ki, qurumuş bənövşə dəstəsinin üstündə gözəl bir sapfir var.

— Ah! Axır ki, mənə də qılımət verən tapıldı! — deyə gənc qışqırkı. — Görünür, bu, mənim yaxşı oxucularımdan, pərəstis-karlarımdan biridirlə İndi mən bu pyesimi də bitirə bilərəm!

Gənc dramaturq çox xoşbəxt görünürdü.

Növbəti gün Sığırçın limana getdi. Quşcuğaz yekə bir yelkənli gəminin doruna qondu və dənizçiləri seyr etməyə başladı; matroslar gəminin anbarından iri yesikləri kanatla dərtib çıxarırlılar.

— Hə, yapışdıq! Bir. İki. Üç. Güc verin, ya Allah! — deyə onlar bir-birlərinə qışqırır, ağır yüksəkləri boşaltmağa çalışırlılar.

Sığırçın cikkildədi:

— Mən Misirə uçuram! Mən Misirə uçuram!

Heç kəs ona fikir vermədi, hamının başı öz işinə qarışmışdı.

Ay çıxanda Sığırçın Xoşbəxt Şahzadənin yanına qayıtdı. Ucadan cikkildəyib dedi:

— Gəlmmişəm səninlə sağollaşam, mən gedirəm!

— Sığırçın, Sığırçın, ay mənim balaca Sığırçınım! Nə olar, mənimlə bir gecə də qal! — deyə Şahzadə onu yenə dilə tutdu.

— Qış gəlib, qala bilmərəm, — quşcuğaz cavab verdi, — bir azdan soyuq qar yağacaq. Misirdə isə isti hava var, yaşıl palma ağaclarının budaqlannda quşlar xumarlanır, timsahlar gölməçələrdə uzanıb özlərini günə verir, tənbəl-tənbəl ətrafa baxırlar. Mənim dostlarından indi Balbek məbədində yuva qurur, ağ-çəhrayı göyərçinlər ətraflarda pırıldır, quruldayır və onları seyr edirlər; əziz Şahzadə, mən getməliyəm! Lakin səni heç vaxt unutmaya-cağam. Gələn yazda mən sənin üçün iki qiymətli daş gətirərem, verdiyin daşların yerinə onları qoyarsan. Yaqut qırmızı qızılıguldən də tünd, sapfir isə böyük Dəniz kimi masmavi olacaq.

Xoşbəxt Şahzadə bir qədər susduqdan sonra dedi:

— Aşağıda, meydanda kibrit satan balaca bir qızçıqaz var; o, kibritlərini su navalçasına salıb islatmışdır, kibritlər yararsız hala düşüb. Əgər evə pul gətirməsə, qızçıqazın atası onu döyəcək və buna görə də o ağlayır. Qızçıqazın ayaqqabısı yoxdur, əyin-başı yoxdur, onun balaca başı da yalındır, üzüyür. Gözümün o biri tayını da çıxart, apar ver ona. Qoy atası onu döyməsin.

— Yaxşı, bir gecə də qalaram, — Sığırçın dedi. — Amma axı sənin gözünün o biri tayını çıxara bilmərəm. Onda sən kor qalarsan!

— Sığırçın, Sığırçın, ay mənim balaca Sığırçınım! Əmrimi yerinə yetir, nə deyirəm, onu da elə!

Beləliklə, Sığırçın Şahzadənin o biri gözünü də çıxarıb aşağıya, meydana şığıdı. O, kibrit satan qızçıqazın yanından yel kimi pırıldayıb keçdi; qızçıqaz bir də ayılıb gördü ki, ovcunun içində bir qiymətli sapfir parıldayıır. Qızçıqaz sevincindən qışqırıldı:

— Ah! Nə gözəl daş-qasıdır! — və o gülə-gülə evə qaçıdı.

Sığırçın Şahzadənin yanına qayıdır dedi:

— Sən indi tamam kor oldun! Ona görə də mən həmişə sənin yanında qalacağam.

— Yox, əzizim, mənim balaca Sığırçınım! — Bədbəxt Şahzadə dilləndi. — Misirə getmək vaxtıdır, sən oraya uçmalısan!

— Mən həmişə səninlə qalacağam! — Sığırçın qətiyyətlə bildirdi və Şahzadənin ayaqları altında uzanıb yatdı.



Sığırçın səhər bütün günü Şahzadənin çiyində oturdu və ona qərib yerlərdə gördüklərindən danışdı; Nil çayının sahillərindəki qırmızı leyləklərdən, dimdikləri ilə xırda qızılbalıqları necə ovladıqlarından, qorxulu səhrada tənha yaşayan və qoca dünyyanın özü kimi qədim olan Sfinksdən, onun yer üzündə baş verən bütün hadisələrdən xəbərdar olmasından, nizami qayda ilə dəvələrinin bellerində oturub və əllərində sədəfli təsbeh çevirən səyyah tacirlərdən, Aylı Dağlarının qətran kimi qara Kralindan, onun Parıldayan Büllura sitayış etməsindən, Palma ağacında yatan nəhəng yaşıllı ilandan, iyirmi kahinin onu şirin qoğalla yedizdirməsindən, nəhayət, göldə iri ağac yarpaqları üstündə üzən cırdanlardan və onların kəpənəklərlə daimi mübarizəsində səhbət açdı.

– Mənim əziz balaca Sığırçınım, – Şahzadə dedi, – sən mənə gözəl şeylərdən danışdın, heyrətamız səhbətlər etdin; lakin yer üzündə insan kədərindən heyrətli heç nə yoxdur. İztirab və Dərddən böyük Möcüzə yoxdur. Mənim balaca quşcuğazım, sən mənim şəhərimin başı üzərində uç, oraları fırlan, nə görsən, gəl, mənə de.

Quşcuğaz şəhərin başı üzərinə qalxdı; Işıqlı və təmtəraqlı evlərdə kef çəkən varlıları, onların darvazaları ağızında boyunlarını bükən kasıbları gördü. O, qaranolıq dalanlara baş vurdu; acliqdan saralıb-solmuş yorğun uşaqların sakitcə oturub zülmət küçələrə həsrətlə baxdıqlarını gördü. Körpünün altında iki oğlan uşağı bir-birlərinə sarılmışdı ki, soyuqdan donmasınlar.

– Çörək verin, yeməyə bir şey verin! – deyə onlar piçiltıyla yalvarırdılar.

– Rədd olun buradan! Burada oturmaq olmaz! – deyə Gözətçi onların üstünə bozarırdı; uşaqlar sığınacaqlarından çıxıb yağışın altında veyllənməyə məcbur olurdu.

Sığırçın qayıdır gördüklerini Şahzadəyə söylədi.

– Məni təmiz qızıldan düzəldiblər, – deyə Şahzadə bildirdi.

– Sən onu sök və payla kasib camaatima; insanlar həmişə düşünlər ki, qızıl onları xoşbəxt edə bilər.

Sığırçın heykəlin üstündəki qızıl laylarını hissə-hissə sökdü; Xoşbəxt Şahzadə get-gedə süstlüşir və kədərlənirdi. Qızıllar lay-

lay sökülüüb kasıblara paylandı, uşaqlanın simalanna günəş qondu, onlar küçə və meydanlarda deyib-gülməyə, oynamaya başladılar.

– İndi biz ac deyilik! Çörəyimiz var! – deyə qışqırıldılar.

Çox keçmədi ki, qış gəldi, qar yağdı. Qardan sonra şaxta oldu; küçələr donuşluğa döndü, yollar, elə bil, gümüşdən çəkilmişdi. Evlərin damlannın qıraqlannda büllur sırsıalar sallanmışdı; onlar ucuiti nizələrə bənzəyirdi. Camaat isti paltarlara keçmişdi, hamı, demək olar ki, kürk və şuba geyinmişdi, balaca oğlanlar başlarına papaq qoyub buz üstə sürüsürdülər.

Bizim balaca Sığırçınımız da yavaş-yavaş soyuqdan donurdu, amma o, Şahzadəni tək buraxmir, heç yana uçub getmirdi, onu çox sevirdi. O, çörək dükanının qabağındakı qırıntıları dənləyir, çalışırdı ki, qanadlarını çırpmaqla özünü isti saxlaşın. Amma soyuq və şaxta öz işini görürdü.

Nəhayət, balaca quşcuğaz anladı ki, o, artıq ölü. Son dəfə gücünü topladı, uçub Şahzadənin ciyininə qondu.

– Əlvida, əziz Şahzadəm! Əlvida! – deyə güclə cikkildədi.

– İcazə ver, son dəfə əlindən öpüm!

– Şadam ki, nəhayət, Misirə yollanırsan, mənim balaca Sığırçınım! – deyə Şahzadə sevindi. – Sən burada çox ləngidin; amma sən mənim əlimdən yox, dodağımdan öpməlisən. Çünkü mən səni sevirəm.

– Mən Misirə getmirəm, – Quşcuğaz cavab verdi. – Mən Ölüm Evinə gedirəm. Ölümə Yuxu qardaşdır, elə deyilmə?

Quşcuğaz Şahzadənin dodaqlarından öpdü və sonra yixılıb onun ayaqları altına düşdü.

Bu anda heykəlin içindən qəribə bir şaqqlıti qopdu; elə bil, nəsə sindi. Sən demə, heykəlin qalaydan düzəldilmiş ürəyi ikiyə bölmənmüşdü. Doğrudan da, çöldə dəhşətli şaxta vardi.

Növbəti gün Şəhər Meri bələdiyyə şurasının üzvləri ilə birlikdə meydani gəzirdi. Onlar sütuna yaxınlaşanda Mer başını qaldınb yuxarı, heykələ baxdı və:

– Aman Allah! Bu nədir belə? – deyə təəccübdən qışkırdı.

– Bizim Şahzadə görün nə günə düşüb?!

– Düz deyirsiniz, cənab mer! – deyə böyük-başındakı əyanlar həmişə olduğu kimi onun sözünü təsdiq etdilər və onlar da yuxarı baxmağa başladılar.



— Yaqut qopub düşüb! Gözləri daha yoxdur! Qızıl laylar sökülb! — deyə Mer təəccübünü bildirdi. — Lap yoxsul günündədir!

— Düzdür, lap yoxsul günündədir! — müavinləri təkrar etdilər.

— Və onun ayaqları altında hansısa ölü bir quş var! — Mer davam etdi. — Biz gərək yeni bir fərman verək: quşlara burada ölmək qəti qadağandır!

Köməkçisi Merlin dediklərini dərhal bloknotuna qeyd edirdi.

Beləliklə, Xoşbəxt Şahzadənin heykəlini oradan götürdülər.

— O heykəl daha gözəl deyil, ona görə də faydası yoxdur! — deyə Universitetin İncəsənət Üzrə Professoru bildirdi.

Sonra heykəl sobaya atıb əritdilər və Şəhərin Bələdiyyə Şurası ərinmiş metal parçalarını harada istifadə edəcəklərinə dair qərar qəbul etməli oldu.

— Biz başqa bir heykəl düzəltməliyik! — Mer dedi. — Və bu, mənim heykəlim olmalıdır!

— Yox! Yox! Bu dəfə mənə heykəl qoysunlar! — deyə əyan-lann hər biri özünü fikirləşdi və başladılar bir-birləri ilə mübahisə edib dalaşmağa.

Onlar özlərinə heykəl qoydurmaq üstündə indiyə kimi də dalaşırlar.

Metaləritmə zavodunun fəhləsi metalı əridəndə heyrətin-dən donub-qaldı və öz-özünə dedi:

— Bu nə qəribə şeydir! Bu ikiyə bölünmüş qalay ürək sobada ərimir! Gəl bunu ataq getsin!

Beləliklə, o, qalay ürəyi ölü Sığırçının cəmdəyinin tullandığı zibilliyyə atdı.

Elə bu zaman Allah öz Mələklərdən birinə əmr etdi:

— Düş o şəhərə, mənə oradan tapdığın ən dəyərli şeylərdən ikisini gətir!

Allahın əmrilə Mələk gəlib bu şəhərə yetişdi və həmin zibillikdən qalaylı ürəyi və Sığırçının cəmdəyini götürüb qalxdı göylərə, gətirdi Allahın hüzuruna.

— Seçimin düzdür, səhv eleməmisən! — deyə Allah qətiyyətə razılığını bildirdi. — Bu gündən bu quşcuğaz mənim Cənnət bağında əbədi oxuyacaq! Xoşbəxt Şahzadə isə mənim qızıl şəhərimdə — sonsuz Məhəbbət Səmasında mənə mədhiyyələr söyləyəcək.

MÜNDƏRİCAT

*Dünya adəbiyyatının
“xoşbəxt şahzadə”si.....5*

ROMAN

Dorian Qreyin portreti16

PYESLƏR

Diqqətdən kənar qalan qadın.....260
İdeal ər.....336

NAĞILLAR

Sadiq dost.....440
Xoşbəxt şahzadə.....452

OSCAR UA YLD

SEÇİLMİŞ ƏSƏRLƏRİ



"Şəhər-Qərib" Nəşriyyat Evinin məhsuludur.

www.eastwest.az
www.fb.com/eastwest.az

Buraxılışa məsul **RAFİQ KAZIMOV**

Dizaynerlər **NƏRGİZ ƏLİYEVƏ**

ELŞƏN QURBANOV

Texniki redaktor **GÜLTƏKİN YUSİFOVA**

Texniki direktor **ALLAHVERDİ KƏRİMOV**

Nəşriyyat direktoru **RASİM MÜZƏFFƏRLİ**

Çapa imzalanmışdır: _____. 2013. Format 60x88 1/16. Ofset çapı.

Fiziki çap vərəqi 29. Sifariş 13131. Tiraq 7000

"Şəhər-Qərib" Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17

Tel.: (+99412) 374 83 43, Faks: (+99412) 370 18 49



Nəşriyyat Evinin bütün kitablarının toplusu:
<http://www.eastwest.az/az/books/> ünvanda